



DƏLİDAĞıN
ÖZÜ KİMİ

DƏLİDAĞIN ÖZÜ KİMİ

(Şamil Əsgər Dəlidağın xatırəsinə ithaf olunur)

Azərnəşr

Bakı – 2006

BBK: 45.22.

Ə-85

Redaktoru: **Mürvət Qədimoglu Həkəri**
Tərtib edənləri: **Xalid və Bərzani Əsgərovlar**

Əsgərov Xalid Şamil oğlu

Ə-85 Dəlidəğin özü kimi . – Bakı . Azərnəşr, 2006. – 416 s.

Kitaba görkəmli şair, ictimai xadim, alim, tərcüməçi və mədəniyyət işçisi Şamil Əsgər Dəlidəğ haqqında xatirələr, məqalələr, ona həsr olunmuş şerlər daxil olunmuşdur.

Kitabda həmçinin şair-publisistin şerləri və məqalələrinə yer ayrılmışdır.

4502020000 qrifli nəşr
M-651 (07) 2006

© X.Əsgərov, 2006

Müqəddimə əvəzi

Yadındamı, öz evində şer oxudun bildir bizə,
Bir şairin mənzilinə sığan gördük planeti.

Bəlkə qaçmaq isteyirsən bu dövranın dərdlərindən,
Yox hamiya qismət olmur dərdi çəkmək mərifəti.

Ummanları sevir tufan... nə işi var gölməçədə?
Böyüklerin ciyindədir bu dünyanın hər möhnəti.

Gedək! Sənin addımların dəmirdəndir, poladdandır,
Qara səddi dağıtmaqdır kişilərin xasiyyəti.

Sən fələklə döyüşdəsən, min kələklə döyüşdəsən,
Bəlkə özün hiss etmirsen qanındaki rəşadəti.

Oğlu ölen bir ananı səni öpən, qucan gördüm:
-Can Şamilim, sən gəlmisən, mən unutdum müsibəti.

Qoy əyilim, qurban olum ayağının tozuna da,
Mənim yasım toya döndü, sən gətirdin bu hörməti.

Yazlıq ana iməkləyir, sürüñürdü dizin-dizin,
Bir-birinə qarışmışdı səadəti, fəlakəti.

İri, güclü əllərinlə sən qaldırdın onu yerdən,
-Əziz ana! Bircə sözdə yerin, göyün kəraməti.

Ortalıqda qara tabut, gözü yaşılı ana gülür,
Şamil! Hansı xoşbəxt görüb bu boyda el məhəbbəti.

Sən yurdların çıraqısan, çünki bir vaxt öz əlinlə,
Evdən evə çox çəkmisən işiq teli, hünər xətti.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Qışda odun daşımışan ormanlardan məktəblərə,
Qar layında sənin izin -maşınların təkər rəddi.

Bənna kimi, memar kimi can vermişən yüz divara,
Quma keçib, daşa keçib əllərinin hərarəti.

Yeni muzey. . . Kəlbəcərdə Ermitacın bir parçası,
Kim göstərib bu xidməti? Kim verəcək bəs xələti?

Üç yüz əlli daş növünü nə cür sayım bir binada?
Gözəllikdir xallı daşla, xalsız daşın rəqabəti.

Böyük amal oğlu üçün kiçik iş də böyük, ulu,
Nəfəsinlə qurutmusan divardakı yaş sementi.

Sənin qırıq külüngün də müqəddəsdir mənim üçün,
Külüngünə kəsər verib ürəyinin məhəbbəti.

Qəhrəmanlar heç bir zaman xidmət üçün pay istəmir,
Qüdrətini paylamaqdır həm şöhrəti, həm qiyməti.

Xəlil Rza

BİRİNCİ VƏ SONUNCU YUBİLEY

*Halıma quru da, yaş da ağlayır,
Çatdığını yetmiş beş yaş da ağlayır.
Vətəndə vətənim qürbətdə qalıb,
Dərdimə gözümündə yaş da ağlayır.*

Şamil Dəlidağ

*Mürvət Qədimoglu Həkəri,
Şair-publisit*

Yaddaşlara yazılan görüş

2004-cü ilin Oktyabrın 28-də Azərbaycan Yazarları Birliyinin Natəvan kulubunda tanınmış şair, istedadlı söz sərrafi Şamil Əsgər Dəlidağın anadan olmasının 75 ilinə həsr olunmuş «Bir ömürdən səhifələr» kitabıının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə yüzlərlə adam iştirak etmişdir.

Bu unudulmaz və yüksək səviyyədə keçən mərasimi xalq şairi Söhrab Tahir idarə edirdi. O, məclisi açarkən bildiridi ki, bu gün «Ədəbiyyat qəzeti»ndə Şamil Dəlidağa 75 illiyi münasibəti ilə AYYB-in təbriki və tənqidçi alim Şirindil Alişanlının Şamil Əsgər Dəlidağ'a həsr etdiyi «Dəlidağın qardaşı» adlı dərin məzmunlu məqaləsi dərc olunmuşdur. Şirindil Alişanlı Şamil Dəlidağın yaradıcılığına gözəl və maraqlı təhlil verdikdən sonra öz məqaləsini gözəl bir arzu ilə tamamlayıb: «Qoy Tanrı bizə yar olsun, Şamil müəllimin 80 illiyini onun öz muzeyində keçirək...»

Yığıncaqdə şair-publisist Mürvət Qədimoglu Həkəri Şamil Dəlidağın həyat və yaradıcılığı haqqında «Əzablı yollar yolcusu», «Zəhmətin qara kotarı Şamil» adlı geniş və məzmunlu məruzə etmişdir.

Mərasimdə Azərbaycan MEA-nın akademiklərindən Bəkir Nəbiyev, Budaq Budaqov, Şahbaz Muradov, professorlardan Tofiq Hacıyev, Canbaxış Nəcəfov, Vaqif Arzumanlı, Hikmət Mahmud, MM-in üzvləri, professorlar Şahlar Əsgərov, Həsən Mirzəyev, təbiətşunas alim Haqverdi Behbudzadə, tibb alimi Nicat Mikayılzadə, xalq artisti Baba Mirzəyev, içtimai xadim İnqilab Nadirov, yazıçı-publisist, polis polkovniki Elbrus Şahmar, mayor Rasim Qasımov, şairlərdən xalq şairi Qabil, Adil Cəmil, Mirsəyyaf Zamanlı, Fərqanə Mehdiyeva, Gülnigar Rəhimli, Aləmzər, Mehdíxan Kəlbəcərli, Ələmdar Cabbarlı, Rəfael Mayıl, aşıqlardan Aşıq Ədalət, şair-aşiq Azər Güləliyev və başqları çıxış etdilər.

Kəlbəcər rayon mədəniyyət şöbəsinin müdürü Saday Musayev, Kəlbəcər rayon Təhsil şöbəsi adından Polad Qasımov yubiliyari təbrik etdilər. Kəlbəcər rayon İH-nin başçısı Sahib Əkbərovun Şamil Dəlidağın

DƏLİDAĞIN ÖZÜ KİMİ

əməyini qiymətləndirən təbrik məktubunu yazıçı-publisist Məhəmməd Nərimanoğlu oxudu.

Moskvadan Azərbaycan Yazıçılar Birliyi filialının məsul katibi (daha 8 nəfər professor, həkim və hərbiçilərlə birlikdə) Nəsib Nəbioğlu, tibb alimi Baxış Hüseynov, Qazaxstandan akademik Knyaz Mirzəyev, Tovuz rayonundan Ələddin Quliyev, aşiq Xalıqverdi və bir çox baş-qalarının təbrik teleqramları yığıncaqdə oxundu.

Çıxış edənlərin və təbrik teleqramı göndərənlərin hamısı Şamil Dəlidağın əmək fəaliyyətinə və ədəbi yaradıcılığına son dərəcə yüksək qiymət verdiklərini nümayiş etdirdilər.

Akademik Bəkir Nəbiyev Şamil Əsgər Dəlidağın ədəbiyyatımıza gətirdiyi yeniliklərin xüsusi əhəmiyyətini qeyd etdi.

Akademik Budaq Budaqov isə Şamil Dəlidağın ədəbiyyatımıza gətirdiyi yenilikləri «filologiya elmində yeni addım» adlandırdı.

Xalq şairi Nəbi Xəzrinin Şamil Dəlidağ haqqında yazdığı «Ədəbiyyatımıza və dilimizə böyük xidmət nümunəsi» məqaləsindən söhbət açıldı.

Professor Tofiq Hacıyev Şamil müəllimin xalq və ədəbiyyatımız qarşısında böyük xidmətləri nəzərə alınmaqla ona prezident təqaüdü verilməsini təklif etdi.

Professor Canbaxış Nəcəfov təklif etdi ki, mərasim adından Şamil Əsgər Dəlidağa Xalq şairi adı verilməsi üçün müraciət qəbul edilsin.

Yığıncaqdə çıxış edənlərin hamısı Şamil Əsgər Dəlidağın həyat və əmək fəaliyyəti, yaradıcılığı haqqında yüksək, dəyərli ürək sözləri söylədilər.

Təbiətşunas alim, tanınmış jurnalist, «Naxçıvan» qəzetinin əməkdaşı Haqverdi Behbudzadə Şamil Dəlidağ haqqında söylənənlərin hamisinin həqiqət olduğunu bildirərək dedi ki, Şamil Dəlidağ xalqımızın ustad ədəbi, qiymətli şairi və yazıçısı, əvəzsiz ədəbiyyatçısı, peşəkar dilçisi, ensklopedik zəka sahibi, mahir tərcüməcisiidir. Şamil müəllim dostluğun ən yüksək zirvəsində duran, həmişə səməlarda qanad çalan qartaldır. O, pak qəlbli, xəyanətdən uzaq, sözünə sadıq, dönməz bir insan, sözübütöv, alicənab bir şəxsiyyətdir. Azərbaycan xalqını və ədəbiyyatımızı Şamil müəllimsiz təsəvvür etmək mumkün deyildir. Onun həm xalq arasında, el içində, həm də Azərbaycan ədəbiyyatı və dili içərsində, şer, söz-sənət aləmində öz xüsusi çəkisi vardır. O, vətənin sadıq oğlu, şerimizə, sənətimizə unudulmaz yeniliklər getiren mahir bir söz ustadıdır. Neçə ki, Azərbaycan xalqı var, neçə ki, Azərbaycan ədəbiyyatı

DƏLİDAĞIN ÖZÜ KİMİ

yaşayır, həmişə də Şamil Dəlidağın əvəzedilməz xidmətləri, dəyərli əməlləri əbədi yaşayacaqdır...

Yubiley mərasimində şair Şamil Əsgər Dəlidağın həyatı, yaradılılığı və ədəbiyyatımıza gətirdiyi yeniliklər barədə şair-publisist Mürvət Qədimoğlu Həkərinin məruzəsinin qısa icmali:

«...Şamil Əsgər Dəlidağ 1929-cü ilin payızında Kəlbəcər rayonunun ucqar Ağcakəndində qara dam altında dünyaya göz açmışdır. O, sonralar yazdığı «Dəlidağa salam» poemasında uşaqlıq dövrünü belə təsvir etmişdir:

Təkbacalı qara damda olardıq,
Ortasında od-ocağı qalardıq,
Dörd-beş uşaq bir yorğana dolardıq,
Təpikləşib, yorulmuşuq, yatmışıq,
Belə-belə boy-a-başa çatmışıq...

Quru qabıq çıraqımız olardı,
Hisi-tozu evimizə dolardı,
Çox yandırsam, nənəm incik qalardı,
Söyləyərdi: - Oğul, durub sən də yat,
Qoy qonağa qalsın bir az ehtiyat...

Belə ağırlı-acılı həyat keçirən balaca Şamil müharibə illerində məktəbdə xadim-odun yaran, kolxozda çoban işləsə də, sonralar üç ali məktəbi fərqlənmə diplomları ilə bitirmiş, riyaziyyatçı olduğu halda, filologiya elmləri namizədi adı almağa nail olmuşdur...

Onun rəhbərlik etdiyi təşkilatlar Ümumittifaq yarışlarında birinci yeri tutmuş, «Moskvic» markalı maşınla mükafatlandırılmış, adı «Şərəf kitabı»na yazılmış, iki il dalbadal respublikanın ən yüksək keçici Qırmızı bayrağına layiq görülmüşdür.

Şamil Əsgərova yaratdığı, adı dillər əzbəri olan «Dünyanın səkkizinci möcüzəsi» adlanan Kəlbəcər Tarix Diyarşunaslıq muzeyinə görə respublikanın «Əməkdar Mədəniyyət işçisi» adı verilmişdir... O, indi də əmək fəaliyyətini böyük həvəslə davam etdirir. Bakı şəhərində üçüncü dəfə sıfırdan başlayıb yaratdığı muzeyin indi 5 min eksponatı vardır.

Şamil Əsgər Dəlidağın ədəbi yaradıcılıq fəaliyyəti də coxsahəli, diqqəti çəkən və ədəbi yeniliklərlə olduqca zəngindir.

DƏLİDAĞIN ÖZÜ KİMİ

...Kəlbəcər kimi dünyanın cənnət guşəsi, cənnətin gözü sayılan bir diyarda doğulub, boy-a-başa çatıb şair olmamaq, ən azı günah olardı. Şamil müəllimi şer yazmağa yaşadığı mühit, əslində isə ən böyük və dərin «şer kitabı» olan dağlar vadarı etmişdir. O dağlar ki, geniş sinələri hikmet kitablarının vərəqləri, cığırları, misraları, yollar möhürbəndləri, boynuburuq bənövşələr sual işarəleri, şış qayalarnidaları, şir-şir axan çaylar coşqun ilhamıdır. Şamil müəllim özü bu baredə haqlı olaraq qeyd eyləyir ki, təbiətin belə bir dilbər guşəsində yaşayınların haqqı yoxdur ki, şerə, sənətə vurğun olmasın, şer yazmasın...

Əllinci illerin əvvəllerindən başlayaraq qəzet və jurnallarda əvvəlcə «Şamil Əsgərov», sonralar «Şamil Dəlidəğ» imzası (bu təxəllüsü ona xalq yazıçısı Əli Veliyev vermişdir) tez-tez görünməyə, göründükcə də özünə oxucu marağı, şer, söz-sənət həvəskarı toplamağa başladı. Onun lirik şerlərindəki şirinlik, qəlbə, ürəyə yanılıq, şerlərdəki, musiqilik, axıcılıq onları dillər əzberi edib yayırdı, hamınınlılaşdırırdı. Onun belə şirin-şəkər şerlərindən «Çəkər» rədifi, «Sağallam», «Mən nəçiyəm ki...», «Yazılmış» rədifi qoşmaları, «Deyər» rədifi qəzəli və başqa şerləri imkan verir deyək ki, Şamil Dəlidəğ həm ictimai-siyasi fikir daşıyıcısı, həm fəlsəfi duyum baxımından gözəl şerlərin müəllifi olmaqla bahəm, həm də gözəl lirik sevgi, məhəbbət şairidir. Şamil Dəlidəğin şirin-şəkər lirik qoşmalarından birini misal olaraq təqdim edirik:

Gözəl, baxışından dastan oxudum,
Dərdlərimə orda çarə yazılmış.
Yalvarıb gözündən aman oxudum,
Gör mənim taleyim hara yazılmış!

Sən gülümşə, atım qəmi, kədəri,
Qaşı çatsan, dərdin olmaz qədəri.
Gözlərin bəxtimin ömür dəftəri –
Ora həm ağ, həm də qara yazılmış.

Sənsən mənim arzum, bu yer üzündə,
Naz etmə, bilirsən bunu özün də.
Bilmirəm nədənsə ala gözündə:
«Şamili çəkərəm dara» – yazılmış.

DƏLİDAĞIN ÖZÜ KİMİ

«Deyər» rədifi qəzəli də bu baxımdan çox maraqlı, şirin, yadda qalandır:

Gözəl, səni görən kimi çash-baş qalib mələk – deyər:
Camalını bizdən gözəl yaradıbdı fələk, - deyər.

Səndən rica eyleyənlər: - yalvarırıq, icazə ver,
Hüsnünə səcdə qılmağa, hüzüruna gələk, - deyər.

Sənin kimi gül camallı birisinə rast gəlmərik,
Kainatı eyləsək də tamam ələk-vələk, deyər.

Minnət edib dönə-dönə, ağız açar:-gəl razı ol,
Gözəl, səni özümüzə baş məleykə bilək, - deyər.

Məcnundan betər etdiyin biçarə Şamil Dəlidəğ:-
Sənə elçi göndərməyi eyləmişik dilək, - deyər.

Şamil müəllimin özünün yazdığı, onun haqqında yazılan və onun tərcümə etdiyi kitabların sayı 30-a çatmışdır. Onun yazışb-hazırladığı 12 kitab isə qovluqlarda öz çap vaxtını gözləyir...

Biz Şamil Əsgər Dəlidəğin ədəbi yaradıcılığını nə qədər qısa təhlil etməyə çalışsaq da, buna günlər, aylar lazımdır. Buna görə də biz burada qısa danışmaq və xüsusilə onun ədəbiyyatımıza və dilmizə getirdiyi yeniliklərə diqqəti cəlb etmək istəyirik. Onun şərində Ana vətən, xalq, təbiət, səmimi dostluq və bir çox mövzular özünə geniş yer tapmışdır. Bu şərlərdə insanı düşündürən iibrətamız fikirlər olduqca çoxdur. Bir neçə misalla fikrimizi dəqiqləşdirək:

Boynuna minmişdi onun bir dəli,
Düş deyə bilmirdi gözü kölgəli...

Başqa bir misal:

Toyu da nimdaşa keçirib yoxsul,
Öləndə paltarı təzələnibdir...

Yaxud:

Gözəllik yarışı oldu dünyada,
Tovuz ilə bülbül qıraqda sekdi.
Onların heç biri düşmədi yada,
Qarğɑ balasını ortaya çəkdi...

Şamil Dəlidağın çoxdan bəri dillər əzbəri olan, nəhayət bu yaxınlarda ayrıca kitab şəklində çap edilən «Dəlidağa salam» poeması uzun illərdən bəridir ki, sevilə-sevilə oxunur, yaddaşlara həkk olunur. Bu kitabda çoxlu adət-ənənələr poetik dillə təsvir olunmuş və itib-batmaq təhlükəsindən xilas olmuşdur:

Dad çatarmı keçən günün dadına,
Nələr düşür gör adamın yadına,
Ay tutulsa yetişərdik «dadına»,
Tez-tələsik mis qazanı döyərdik,
Ay çıxanda özümüzü öyərdik...

Əkin-biçin dözməyəndə qurağı,
Dul arvadı mindirərdik ulağı.
Dilə tutub aparardı bulağı,
Yaziq heyvan bulasa da başını,
Yudurdardıq təpəsini, qaşını...

Öyrənmişəm adətlərin yüzünü,
Söyləyərəm əyrisini, düzünü.
Əgər pişik yalasayıdı üzünü,
Qonaq gəlmə əlaməti bilərdik,
Ev-eşiyi süpürərdik, silərdik...

«Dəlidağa salam» poeması başdan-başa zəngin etnoqrafiya və folklor nümunələri ilə zəngindir. Bizə elə gəlir ki, bu kitabda olan zəngin etnoqrafiya və folklor nümunələrini geniş yaymaq, yaddaşlara köçürmək, onlardan elmi işlər yazmaq, hətta geniş kino-filimlər çəkmək oldlüqca vacibdir. Çünkü çoxlarının bilmədiyi bu adət-ənənələr xalqımızın mənəvi tarixidir. Mənəvi tariximizi unutmağa isə haqqımız yoxdur. Yeri gəlmışkən demək istəyirəm ki, təkcə «Dəlidağa salam» poemasına görə

Şamil Dəlidağ ən yüksək mükafatların birinə, ən yüksək adların birinə layiq görülməliydi.

Biz Şamil Əsgər Dəlidağın ədəbiyyatımızın və dilimizin inkişafına gətirdiyi yeniliklərdən qısa olsa da söhbət açmağı zəruri və vacib hesab edirik. Bu yeniliklərdən hər biri ayrıca bir dissertasiyanın mözusudur.

...Yazılıb yaratmaq, ədəbiyyatımıza və dilmizə sədaqətlə xidmət etmək həmişə Şamil Dəlidağın amalı və qayəsi olmuşdur. Ustad şair, yaradıcı, yenilikçi bir insan olan Şamil Dəlidağ Azərbaycan ədəbiyyatına görünməyən yeniliklər, indiyə qədər heç kim tərəfindən qələmə alınmayan təzə şer formalı, terminlər gətirmişdir. Azərbaycan ədəbiyyatı tarixində «törəmə» şer formasının yaradıcısı kimi tanınan Şamil Dəlidağ sonralar bu yeniliklərini təkmilləşdirərək «Törəmə bayatılar», «Törəmə qoşmalar», «Dodaqdəyməz, törəmə qoşmalar», «Dodaqdəyməz, əvvəl-axır, törəmə», və s. formalı şerlər yazmağa başlamışdır. Bəs «Törəmə» nədir? Şamil müəllim hər dəfə sözün axırından bir hərfi atmaqla və ya hər dəfə bir hərf artrımaqla yeni qafiyələr törədir.

Ədəbiyyatımızda «Dodaqdəyməz», «Təcnis», «Dodaqdəyməz təcnis», «Əvvəl-axır» şəkilli şerlər mövcuddur. «Əvvəl-axır» şəkilli şerə əsasən Molla Cumanın yaradıcılığında rast gəlinmişdir. Bəs «Əvvəl-axır» nədir? Bu formalı şerlərdə şerin bütün misraları eyni hərfle başlayıb, həmin hərflə də bitir. Bu formalıların özünün müəyyən çətinliyinin olması şairlər, şer-sənət bilicilərinə çox yaxşı məlumdur. Şamil Dəlidağ isə ayrı-ayrılıqda hərəsi bir ağırlıq, çətinlik sayılan «Törəmə», «Əvvəl-axır», «Dodaqdəyməz», «Təcnis» formalını özündə cəmləşdirən şerlər yaratmaqla ədəbiyyatımızda doğrudan da yenilik etmiş, möcüzə yaratmışdır. Yəni onun ədəbiyyatımıza gətirdiyi yeni formalı şerlər içərsində «Əvvəl-axır, dodaqdəyməz, törəmə», «Dodaqdəyməz törəmə», «Dodaqdəyməz, qoşayarpaq, törəmə», «Dodaqdəyməz qoşayarpaq, əvvəl-axır, törəmə» və.s. yeni formalı, indiyə qədər heç kim tərəfindən qələmə alınmayan şerlər vardır.

Şamil müəllim dörd-beş çətinliyi bir şerdə cəmləşdirərək, ustalıqla yazılmış şerlərlə dolu 178 səhifəlik «Dodaqdəyməzlər» kitabını yazıb ortaya qoymuşdur. Bu kitabda 138 müxtəlif şəkilli «Dodaqdəyməz təcnislər» vardır. Böyük inamla deyə bilərik ki, bu vaxta qədər hələ heç kimin bu qədər «Dodaqdəyməz təcnislər»i olmamışdır.

...Şamil Dəlidağ heç bir xalqın ədəbiyyatında rast gəlmədiyimiz, tarixdə ilk dəfə tərtib edilən «Azərbaycan dilinin qafiyə lügəti» kitabını

çap etdirmiştir. Elmi qaydada hazırlanmış bu lügət şairlər, birinci növbədə yeni şerlər yazmağa başlayanlar üçün dəyərli bir vasitədir.

Şamil Dəlidəğ həm də «Azərbaycan dilinin mənzum cinas lügəti»ni və Azərbaycan dilinin «törəmə sözlər lügəti»ni hazırlayıb çap etdirmiştir. O, sübut etmişdir ki, əgər cinas yaratma sahəsində dünya dillərinin yarışı olarsa, Azərbaycan dili mütləq birinci yeri tutar. Onun bu kitablarında 2 mənadan 100 mənaya qədər mənzum cinaslar vardır.

...Şamil Dəlidəğ riyazi yolla bir ifadənin neçə cinas mənası olduğunu tapmış, sonra onları şərləşdirmiştir. Onun minlərlə belə cinaslarından olan birini misal götirək: Məsələn, riyazi qaydada hesablayıb tapmışdır ki, dodaqdəyməz formalı «Qazana yara» cinasının 150 mənası vardır. Təkcə «Qazan» kəlməsinin beş mənası vardır: -«Qazan» – Salur Qazan, ad; «Qazan» – şəhər adı; «qazan» – hörmət-xətir qazan; «qazan» – yeri-torpağı qazan; «qazan» – xörək bişirən qab.

«Yara» sözünün isə 4 mənası vardır: - «Yara» – sevgiliyə, yara; «yara»- işə- gücə yaramaq; «yara» – bədəndə olan yara; «yara» – odun yara, parçalaya.

Cinasda sözü parçalamaqla yeni məna yaratmaq olar, lakin onların yerini dəyişdirmək olmaz. Şamil Dəlidəğ «Qazana yara» ifadəsində həriflərin yerini dəyişdirmədən yeni mənalı cinaslar yaratmışdır. Məsələn, «Qaz ana yara» – çətin yanın qaz yaranı anlaya – duya; «Qaz ana yara» - quş növü olan qaz aldığı yaranı çətin anlaya; «Qaz ana yara» – ay ana qaz aldığı yaranı anlaya, ana... «Qazan ay yara» – burada ay sözünün iki mənası işlədirilir, - ilin fəslindəki ay və səmadakı Ay... «Ara» cinasının isə üç mənası var: «Ara» – qeyrətə, ara; «ara» yoxla, ara; «ara» – məsaflə, ara...

Bax, belə-belə Şamil Dəlidəğ «Qazana yara» sözünün 150 mənasını tapıb 600 misralıq dodaqdəyməz, cinaslı şer – «təcnis» yazmışdır...

Zənnimizcə 600 misralıq dodaqdəyməz təcnis yaratmaq və orada «Qazana yara» cinasına 150 məna tapmaq, dildə asan ifadə edilsə də, son dərəcə çətin bir işdir və bu təcnisin özü bir dissertasiyanın mövzusu olan elmi kəşfdır. Onun şərləşdirilməsi isə xüsusi istedad tələb edir. Mütəxəssislər haqlı olaraq deyirlər ki, təkcə bu kəşfinə görə Şamil müəllimə ən azı elmlər doktoru adı verilməlidir.

Biz də ürəkdən bu təklifə qoşuluruq və bunu vacib hesab edirik. Gəncliyindən xalqın şairi sayılan Şamil Əsgər Dəlidəğə ən azı 10-15 il bundan əvvəl «Xalq şairi» adı verilməliydi. Bu məsələ barədə düşünməyin də vaxtı artıq çoxdan çatmışdır.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Biz də «zəhmətin qara kotanı» – Şamil Dəlidağın bir-birindən dəyərli elmi- publisistik, bədii əsərlərinin tədqiqatı, onların haqqında elmi əsərlərin yazılımasına ehtiyac olduğunu bir daha təsdiqləyirik. Şamil Dəlidağın ağır zəhməti və dözümünün bahasına başa gəlmış hər bir lügəti, hər bir kitabı üçün ona çoxdan elmlər doktoru adı verilməliydi.

Məclisin sonunda isə məclis iştirakçıları adından bir neçə tekliflər qəlub edildi:

1. Şamil Əsgər Dəlidağa Xalq şairi adının verilməsi üçün Azərbaycan Yazarlar Birliyi tərəfindən məsələ qaldırılmalıdır.
2. Şamil Əsgər Dəlidağa prezident təqaüdü verilməsi üçün müraciət qəbul edilməlidir.
3. Şamil Əsgər Dəlidağın Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər barədə diskusiyalar keçirilməli və bu yeniliklər adlanan şerləri və tertib etdiyi lügətlər elmi tədqiqat işləri üçün mövzu kimi seçilib təsdiqlənməlidir.

Sonda yubiliyara söz verildi. Şamil müəllim zəhmət çəkib gələnlərin hamısına 5 saatdan çox dözümlə, səbrlə oturub məclisi yola verdiklərinə görə Dəlidağ dözümü, Kəlbəcər uzunömürlüyü arzuladı.

Son dərəcə səmərəli, yüksək səviyyəli yubiley mərasimi xoş məramlarla, sən əhval-ruhiyyə ilə başa çatdı, yubiliyardan avtoqraflar alındı, xatirə şəkilləri çəkildi.

«Naxçıvan» qəzeti, 5 noyabr 2004-cü il

Yubileydəki çıxışların qısa xülasəsi

***Söhrab Tahir
Xalq şairi***

Şamil Əsgər Dəlidağ poeziyasına çox yaxşı bələdəm. O, Kəlbəcər dağlarının, çiçəklərinin təravətini verir. Bu poeziya çox milli koloritə bağlıdır, həddindən sox millidir və Şamilin ürəyinin o qızıl damarlarındakı qanıyla yazılan şerlərdi.

Şamilin poeziyasında səmimiyyət həddindən artıq güclüdür. Azərbaycan poeziyasında səmimiyyətlə sənətkarlıq birləşəndə - olur Şamil Əsgər Dəlidağ lirikası. Şamilin poeziyasında çox incə mətləblər var. O incə mətləbləri açmaq üçün onun bütün yaradıcılığına baş vurmaq lazımdır. Mən onun həm Azərbaycan, həm də kürd millətinin döyünen ürəyi olması ilə fəxr edirəm. Şamilin cavanlığı bizimlə keçib: Xəlil Rza, Firudin Şimşek, Qabil, Məmməd Araz və mən. Biz onu cavanlığında da bir qeyrətli insan kimi tanıydıq, elə indi də Şamil o qeyrəti özündə daşıyır. Şamil Kəlbəcər qeyrəti çəkirdi, o, Bakı qeyrəti çəkirdi, o, Təbriz qeyrəti çəkirdi. Şəxsən mən Şamili o qədər sevirəm ki, həm Azərbaycanı, həm Kürdüstanı, həm Təbrizi, həm Bakını, həm də Kəlbəcəri onun simasında görürəm. Azərbaycanı tərənnüm edən şairlərimiz içərisində Şamilin yeri müstəsnadır. Buna görə də Şamil hamımızın sevimlisidir. Allah ona 75 yaş verib, 25 də gəlsin üstünə. Amin!

*Bəkir Nəbiyev
Akademik*

1975-ci il idi. Səməd Vurğunun 70 illik yubileyi münasibəti ilə Kəlbəcərə getdik. Nümayəndə heyətinin tərkibində akademik Kamal Talibzadə, xalq şairi Vaqif Səmədoğlu və mən də var idim. O vaxtı nə ray-kom katibəlri, nə icrakom sədrələri yadımda qalmayıb. Heç vaxt yadımdan çıxmayan isə Kəlbəcərin Azərbaycan Respublikasının paytaxtındaki fəvqəladə və səlahiyyətli səfiri kimi tanınan Şamil Əsgərovdur. Dərhal bizdə qalacaqsınız, - dedi. Biz də razılıq verdik. Gözəl bir tədbir keçirdik. O gözəl tədbirdəki çıxışların hamısı Kəlbəcərdə çıxan qəzetdə nəşr olundu və Şamil onlardan hərəmizə Bakıya bir nüsxə göndərdi.

Mənim xatirimdə bu kişinin bir muzeyi qalıb, bir kitabxanası qalıb, bir də özünün xarakteri qalıb. 3 gün, 3 gecə bizi Bakıya gəlməyə qoymadı və səhər-axşam bizdən ayrılmadı. «Qoçdaş» yaylağından tutmuş İstisuya kimi dağ-dağ, qaya-qaya, çiçək-çiçək, bulaq-bulaq Kəlbəcəri bizim qəlbimizə-ürəyimizə əbədilik yazdı, Şamil müəllim. Orda bir hadisə oldu. Əvvala deyim ki, onun kitabxanası həqiqətən də nadir kitabxana idi və Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş mərhum Ədəbiyyatşunas Məmmədəli Əsgərovun kitabxanası ilə müqayisə oluna

bilərdi. Həm minlərlə rəngarəng kitabların olması ilə, həm də ən nadir əsərlərin olması ilə.

Şamil həm fililoq, ədəbiyyatşunas və diyarşunas idi. Onun kitabxanasında SSRİ Elmlər Akademiyasının o zamankı həqiqi üzvü Levan-dovskinin özünün əl xətti ilə yazış hədiyyə verdiyi kitabı gördüm.

Orda digər bir maraqlı hadisə oldu. 2 gün tamam oldu. Söhbət arası mən Şamilə dedim ki, 1963-cü ildə buraxdığını «Firudin Köçərli» kitabımından dost-tanışa bağışladım və indi məndə bir nüsxə də qalmayıb. Yadımdaydı ki, ondan bir nüsxə dostum Şamil Əsgərova da bağışlamışdım. O bu barədə xatırladı, lakin ayrı bir şey demədi. Sonra bildim ki, özü də cəmi 2800 tirajla çıxan həmən kitabdan Şamil də bir ziyali kimi Akademkitabdan alıbmış.

Bizi yola salanda o, hərəmizə bir Lənkəran zəmbili dolusu öz bağışının nazi-nemətlərindən ibarət pay qoymuşdu. O payın içindəki özünün becərdiyi beçə balının dadı hələ də mənim damağımdadır. Bakıya gəldim və təbii ki, payımı açdım, orda nələr var idi – məlum şeydi. Payımın içindən bir kitab da çıxdı, özümdə olmayan öz kitabım Bəkir Nəbiyev «Firudin Köçərli». 1963. Tez kitabı açdım. Orda bir yazı var idi: «Bəkir Nəbiyevə onun öz kitabını hədiyyə edirəm». Bu nadir nüsxə məndə ən əziz yadigarıdır. Arzu edirəm ki, 15-20 il sonra bir yuvarlaq rəqəm münasibəti ilə bu hadisəni Şamil Əsgərovun və Sizin hüzurunuzda bir daha yada salımsınız.

*Şahlar Əsgərov
ADU-nun professoru*

Bu dəvətnamənin arxasında 30 kitab şəkili gördüm. Bir insan ömrü -30 kitab. Bir insan ömrü necə zəngin və gözəl ola bilərmiş.

Mən Şamil müəllimi orta məktəbdə oxuyandan tanıyıram. Mənim aspirantlığım dövründə «Gənclər» qəzetində Şamil müəllimin «Dəlidağa salam» poeması çap olundu və gənclərin dilində əzber oldu. Orada bir söz yadımdaydı: «Kəlbəcərin harayı var, hayatı var, Kəlbəcərin Xəzərdə də payı var». İndi bu gün Şamil müəllimin Xəzər sahilində yubileyini qeyd edirik.

Kəlbəcərin üç qonaq evi var idi. Biri Partiya Komitəsinin qonaq evi, digəri hökumət mehmanxanası idi. Üçüncü qonaq evi isə Şamil Əsgərovun şəxsi evi idi. Və bütün ziyalılar məhz üçüncü qonaq evinə üz

tutardılar. Buna görə də bu gün Şamil müəllimin adını çox çekib, Nazilə xanımın adını çəkməsək qəbahət olar. Çünkü o ev, o ailə bu qonaqları həmişə böyük sevincə qarşılıyırıldılar.

Şamil müəllimin marifçilik fəaliyyəti, 4 orta məktəbin sayını 30 orta məktəbə çatdırması və ümumiyyətlə təhsilə qoyduğu zəhmət bütün kəlbəcərlilərin yadında həmişə qalacaq.

Şamil müəllimlə Kəlbəcərdə yol yoldaşı olmuşam. O vaxt Xəli Rza, Firudin Şimşək Kəlbəcərə gəzməyə getmişdir. Şamil müəllim mənə zəng etdi ki, yaxşı qonaqları var, məni də dəvət edir. Biz onlarla «Qoçdaş»ı aşüb Ələvsət Ağalarovun atasının kəndinə getdik, çıçək yığayı, danişa-danişa. Məni məftun edən bir tərəfdən təbiətin özü, digər tərəfdən Şamil müəllimin hər daşdan, hər koldan və çıçəkdən aldığı həyat eşqi idi. Bir günlük bu yol yoldaşlığı mənim yaddaşımda çox dərin iz buraxdı.

*Həsən Mirzəyev
İctimai xadim, şair*

Şamil müəllim mənə 40 il müddətində yazdığı məktubları nəzmlə yazıbdı. Adı məktublarında da Şamil vətən dərdindən, yurd həsrətindən, Kəlbəcər, Dərələyəz ayrılığından söhbət açırdı. Onun istəyi, ahu-zarı adı bir vətəndaş arzusu yox, qayğıkeş ictimai xadim mövqeyi idi. Hətta öz süfrəsinin başında da yubiley keçirmək arzusunda olmayan Şamil müəllimə Dəlidəğin ətəyində şadyanalıq etmək qismət olsun.

*Budaq Budaqov
Akademik*

Şamil müəllimlə 60-ci illərdə Səfəralı Babayevin vasitəsi ilə tanış olmuşam. O vaxtdan indiyə qədər onunla aramda olan dostluq, səmi-miyyət davam edir. Şamil müəllimi sədaqətli, etibarlı, təvazökar və heç bir təmənna güdməyən dost hesab edirəm. Mən Şamil müəllimin yaradıcılığını Azərbaycan poeziyasının ayrılmaz tərkib hissəsi hesab edirəm. Mən onu 20-ci əsrin 2-ci yarısında orjinal poetik təfəkkürə malik olan bir şair kimi tanıyorum. Şamil müəllim özünə məxsus yol seçmiş, orjinal və

anoloqu olmayan poetik formalardan istifadə etmiş və beləliklə bir çox bənzərsiz poeziya nümunələrini xalqımıza bəxş etmişdir.

Onun dodaqdəyməzlər silsiləsi meydana çıxanda dilimizin nə qədər poetik imkanlara malik olduğunu şahidi olduq.

Mən Şamil müəllimi gözəl bir etnoqraf və folklorşunas, xalqımızın adət-ənənələrini dərinindən bilən bir şəxs kimi tanıyıram. Kim Şamil Əsgərovun «Heydərbabaya Salam» poemasına yazdığı nəzirəni oxumayıbsa o çox şey itirib. Orda təsvir olunan kənd həyatı, adət-ənənələrimiz, sadə insanların məişəti, həyat tərzi və mənəvi dünyası öz poetik təsvirini tapıb.

Mən onu çox məşhur bir botanik kimi, dərmanşunas və təbib kimi tanıyıram. O, dağlarda bitən bütün çiçəkləri və bitkiləri şerə gətirərək həm ana təbiətə oxucu sevgisi aşılıyib, həm də onların dərman keyfiyyəti ilə bizi tanış edib.

Şamil müəllimi mən həm də yüksək səviyyəli, dərin, həddindən artıq hövələsi və dözümü olan tədqiqatçı kimi tanıyıram. Onun Kürdcə-Azərbaycanca, Azərbaycanca-Kürdçə yaratdığı lügət bir elmi tədqiqat institutunun bir neçə şöbəsinin uzun illər birgə yarada biləcəyi bir ədəbi-elmi məhsuldur. Bu əsərlər Azərbaycan elminə ən yüksək hədiyyələrdən biridir.

Mən Şamil müəllimi çox böyük ölkəşunas kimi tanıyıram. Onun yazdığı əsərlərin bir çoxu Azərbaycana, Azərbaycan torpağının bir güşəsinə – Kəlbəcərə həsr olunub. O, həm o dilbər guşənin təbiətini, etnoqrafiyasını, adət-ənənələrini oxoculara çatdırır, tanıtır və həm də onu sevdirməyi bacarır. Şamil müəllim Kəlbəcərin təbliği baxımdan çox böyük işlər görmüşdür.

Mən Şamil müəllimin yaradıcılığı ilə az-çox tanışam və bu barədə «Elm» qəzetində məqalə də dərs etdirmişəm və orda onun novatorluğuna və Azərbaycan poeziyasında yeni bir nəfəs gətirməsi məsələlərinə toxunmuşam. Onun şerləri və digər əsərləri Azərbaycan poeziyasına dərin köklərlə bağlıdır.

Biz coğrafiyaçılar, geoloqlar Şamil müəllimi ən ali mineraloq kimi tanrıryraq. O, Kəlbəcərdə olan bütün mineralları yaratdığı muzeyə toplamışdı. Keçmiş SSRİ-də olan bir çox mineraloqlar bu işlə tanış idilər və Şamil müəllimə deyirdilər ki, bu muzeyə görə onu geologiya-mineraloziya doktoru kimi görmək istərdilər. Bu yorulmaz tədqiqatçı Ali Atestasiya komissiyasının qərarı olmadan mineraloziya elmləri doktoru səviyyəsinə layiq və qalxan bir şəxsdir.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Şamil müəllim öz çoxşaxəli fəaliyyəti ilə həm poeziyamızda, həm də elmimizdə çox boşluqları doldura bilmışdır və müstəsnalığı ilə seçilmişdir.

*Qabil
Xalq Şairi*

**Bir qiymət sözü var, bir tərif sözü,
Tərif sözçülüyüə aparır bizi.
Hər şeyin adıyla ver qiymətini,
Vicdanınlə göstər astar üzünü.**

Burda deyilənlərin heç biri tərif deyil, qiymətdir. Şamil Əsgər Dəlidəğə verilən ağılı, insaflı qiymətdir. Mən Şamil müəllimlə ilk dəfə Kəlbəcərdə 1952-ci ildə görüşmüşəm. Bizim sonrakı görüşümüz 1971-ci ildə oldu. O vaxt pambıq kompaniyası keçirilirdi. Bizi Yaziçılar İttifaqına yığıb pambıq rayonlarına göndərirdilər. Mirzə İbrahimov mənə dedi ki, Yevlağa gedəcəksən. Dedim ki, olmaz ki, mən Kəlbəcərə gedim. O da dedi ki, Kəlbəcərdə pambıq var ki, ora gedirsən, Yevlağa getməlisən. Gəldim Yevlağa, gördüm ki, istinin və ağcaqanadın əlindən burda qala bilməyəcəm. Bakıya da qayıda bilməzdim, çünki bu partiya tapşırı idi. Məni partiyadan çıxara bilərdilər. Fikirləşdim ki, Kəlbəcərə, Şamil müəllimin yanına gedim. O vaxt Şamil Əsgərov maarif şöbə müdürü idi. Gəldim Kəlbəcərə. O, məni necə qarşıladı, ay allah, necə qarşıladı! Bütün işini tapşırıdı inspektorlara. Məni kənd-kənd Kəlbəcərlə tanış etdi. Mən onun müqəddəs mədəniyyət ocağı olan evində duz-çörək kəsdim. Sonra o, məni Göyçə mahalına apardı. Mən oranı ilk dəfə idi ki, gördüm. Sonra məni çox hörmətlə və ehtiramla yola saldı. Mən bunu bir muğam, bir dastan hesab edirəm.

Mən Şamil müəllimin ağır günlərinin şahidi olmuşam, onu xeyirdə şərdə görmüşəm. O, Qasım Qasimzadənin və başqa dostlarının dilinin ezbəri idi. Şamil müəllim, öpürəm sizi, sizinlə bir yerdəyəm.

*Vaqif Arzumanlı
professor*

Natəvan adına klubda belə məclislərə az-az rast gəlmək olur, iştirakçıların, ziyahların çoxluğu baxımdan, dəvətli və dəvətsiz insanların ürəkdən buraya toplaşması baxımından. Bu da təsadüfi deyil, çünki bu gün Şamil Əsgərovun şəxsiyyət və poeziya işigina yiğmişmiş. Şamil müəllim burada onun haqqında danışılanları eştidikcə bir az təəccüb eyləyir, ancaq o, yaxşı bilməlidir ki, bura gələnlər ürəklərini boşaltmaq üçün saatlarla danışa bilərlər.

Burada Şamil müəllim haqqında hansı gözəl sözü, ibarəni desən yenə az olacaq. Çinkı bura Şamil Əsgəri sevənlər toplasıb ilk növbədə. Şamil müəllim haqqında söz demək üçün gərək onun şair qəlbinə, ürəyinə bələd olasan, gərək onu riqqətə getirən Kəlbəcərin vurğunu olasan. Şamil müəllim haqqında danışmaq üçün gərək onun yaxşılıq etdiyi insanları bir-bir sadalayasan, Şamil müəllimin ağsaqqallığını gərək yada salasan, özünün xalqlar arasındaki körpüyə çevrilməsi üçün heç kəsdən çəkinmədən, qəhrəmancasına və sinəsini irəli verərək cəsur bir cəngavər kimi vuruşmasından gərək xali olasan. Şamil müəllimin gözəl şair təbiətini başa düşmək üçün Əhməd Xaninin «Məm və Zin» poemasının Azərbaycan diline etdiyi tərcüməsini gərək oxuyasan. Şamil müəllimi tanımaq üçün dünyyanın hər yerinə səpələnmiş bir sıra millətin nümayəndələri ile qərək oturub-durasan. Şamil müəllim doğrudan da böyük insan, böyük şair və böyük alimdir. O, nağıllarda olduğu kimi dişiyələ-dirnağıyla Kəlbəcərdə əvəzsiz bir diyarşunaslıq muzeyi yaratdı. Ara qarışib, mənsəb itəndə, didərgin düşmüs insanların çoxunun başı məişət qayğılarına qarışanda Şamil müəllim yenə insanların mənəvi sərvətlərinin bərpası haqqında düşündü, yeni muzey yaratmağa cəhd etdi və istədiyinə nail oldu. Əgər Şamil mülliimin qədr bilənləri arzulayırlar ki, o, cavan qalsın, bundan sonra da yazib-yaratsın, bundan sonra da sizlərlə görüşüb dostluq etsin, gəlin əl-ələ verək, çalışaq Kəlbəcəri, digər torpaqlarımızı düşmən işğalından azad edək. Bax onda Şamil müəllim qocalmayıacaq, onun dərdlərinin dərmanı Kəlbəcər və onun əsrarəngiz təbiətindədir.

*Şahbaz Muradov
AMEA-nın müxbir üzvü*

1974-ci ildə Laçın şəhərinin və eyni zamanda Naxçıvan Muxtar Respublikasının 50 illiyi tamam olurdu. O illərdə mən Akademiyada şöbə müdürü işləyirdim və bu yubileylərin təşkilatçılarından biri idim. Mən Şamil müəllimlə Laçında tanış oldum. Adını eşitmışdım, ancaq üzünü görməmişdim. İndi buraya bir əziz xatirə kimi saxladığım və Şamilin avtoqrafları bəzəyən bir neçə kitabı nümunə kimi gətirmişəm. 30 il bundan əvvəl mənə yazdığını avtoqrafların birində Şamil yazırıdı:

Şir əmimdir bu ellərin babası,
Mərd insanlı, kurd ünvanlı obası.
Xumartası Şahbazların yuvası,
Laçınınımız qoç Koroğlu özüdür,
Azərbaycan dağlarının gözüdür.

Digər avtoqraflarında da Şamil müəllim ərknən boynuma qoyurdu ki, xasiyyətim görə kürdə oxşayıram. Nəyə görəsə, o vaxtlar rəhmətlik Həbib Şirinov da məni «yarımcıq kurd» adlandırdı. Mənim ulu babamdan xəbərim yoxdur. Bəlkə doğrudan da kürdük və elədirlə, burda heç bir qəbahət görmürəm. Azərbaycanda yaşayan xalqlar arasında heç vaxt millət ayrıseçgiliyi olmayıb, kimləri isə kurd kimi tanımaq əsasən onların qoçaq, mərd bir insan kimi fərqləndirmək arzusundan irəli gəlib.. Şamil müəllimə gəlinçə, deyə bilmərəm, o, kürddür və ya turkdür, bircə onda əminəm ki, Şamil müəllim ən böyük Azərbaycan vətəndaşıdır.

Şamilin bütün əsərləri məndə var. O, mənə çox yazılar və avtoqraflar həsr edib. Ancaq təəssüf edirəm ki, mən onun haqqında heç nə yazmamışam. Şübhəsiz ki, mən öz səhvimi düzəltməliyəm.

O vaxt Laçında Şamil müəllim, mənə iki şer də oxudu və mən dostluq haqqında olan bu şerləri öz dəftərimə köçürdüm. Şerin biri məşhur kurd şairi Əhməd Xaninin «Məm və Zin» poemasından idi:

Dostluğunu hünər bil, sanma işvə-naz,
Dostluqla xəyanət bir yerə sığmaz.
Dostluq səfa deyil, cəfadır cəfa,
Dostluğun məqsədi vəfadır, vəfa.
Sonra olacaqsan əgər vəfasız,
Əzəldən başını girlə cəfasız.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Neçə yüz il sonra isə Şamil dostluq haqqında hisslerini belə ifadə edib:

Çox şirindir dost vəfəsi,
Ondan dadlı qaymaq olmaz.

Dost cəfəsi – can səfəsi,
Ləzzətindən doymaq olmaz.

Canı qıymaq qəlb arzusu,
Qandan keçmək bir içim su.
Bu dünyada tek namusu
Dost yolunda qoymaq olmaz.

Şamil, uca olsun başın,
Var yiğmaqla yoxdur işin.
Sərvətindir dost-tanışın,
O qədərdir saymaq olmaz.

Kimin ağlına gələrdi ki, 30 il keçəndən sonra mən Şamilin arzusunu yerinə yetirərək, bu təbrik məktubunda vaxtı ilə onun yazdığı avtoqrafi köçürərək Əlqəmənin dili ilə bu cavabı verəcəyəm:

Düz tapmışan, a qardaşım,
O sən deyən həmən kürdəm.
Koroğlular övladiyam,
Həcər südü əmən kürdəm.

Şair olmasam da, bu misraları da sənə həsr edirəm:

Şairlər şairi, ey böyük insan,
Bilmirəm nə deyim gül camalına
Ki, layiq görülsün sənin adına?...

Sən bu torpağı canından artıq sevən ən böyük Azərbaycan oğlusan.
Yaşa Şamil, sənin 100 yaşamağa da haqqın var!

Baba Mahmudoğlu

Şamil müəllim söz dünyasının heyrətli və möhtəşəm bir sarayıdır. Mənə yaxın olan fəlsəfə Allah-talanın bəşər övladına göndərdiyi ağıl və söz burulğanından ibarət olan şahmat oyunudur.

Şamilin fəlsəfəsi daha mürəkkəbdir, onun söz sarayı qeyrətdən qurulub, qeyrət bu insanın şah damarında, mənəvi varında, genində, bətnində, özündə, sözündədir.

İki paralel müqayisə aparacağam. Metalda elektronların nizamlı düzülüyü cərəyan deməkdir, başqa sözlə cərəyan elektronların nizamlı düzüm müstəvisində başlayır. Şair insanlara fəhmlə göndərilən söz düzülüşündəki simfonianın bir növüdür, Şamil müəllim boyda söz mülkünün bir növüdür.

Mən onun şerlərini çox ifa etmişəm. Hətta onun ən ağır məqamında da şerlərini televizionda oxumuşam:

Gözəl, hüsнündəki o gözəlliye,
Baxsa gül-çiçək də xəcalət çəkər.
Bəs onda de görüm, bu yaziq canım
Mən sənə baxanda nə halət çəkər?

Allah-talanın o xilqətində iki canlı var ki, onlara utanmaq qabiliyyəti, xəcalet çəkmək qabiliyyəti verib: onun biri güldür, o birisi isə əşrəfi-insandır. Hər ikisinin xəcalət çəkmək qabiliyyəti ilə biz yuxarıdakı bənddə tanış olduq.

Həsrətin çoxların eyləmiş xəstə,
Hər rəssamam deyən düşsə də qəsdə,
Gözəl camalını ağ kağız üstə
Rəfaeldə ola məhərət çəkər.

Yenə də dünyəvi və bəşəri maksimallıq. Dünyanın ən böyük sənət əsərlərini yaradan rəssamın firçasının acizliyi Şamilin gözəlinin əlçatılmazlığından xəbər verir.

Qamətin dastandır dildə ağızda,
Görsə səni Şirin, o pəri qız da,

DƏLİDAGİN ÖZÜ KİMİ

Gözəllər hesabı olan kağızda
Öz adı üstündən qara xətt çəkər.

Əzizlərim, inandırıım sizi, bütün dünya gözəllərini bilgisayarın yaddaşına vursan, həmən yaddaşın düz yarısını Şamilin gözəli tutacaqdır.

Amandır Şamili eyləmə sail,
Gözün can almağa hamıdan qail.
Mən də can alanam deyən Əzrail,
Birgə baxışından xəsarət çəkər.

Allah-talanın bəşər xilqətini müvəqqəti dünyadan əbədi dünya ilə birləşdirən bir tiresi var ki, ona da ömür tiresi deyirlər, o tirenin açıb-bağlayan Əzrailin özünün də tərbiyə metodunu tapıb Şamil müəllim.

Şamil müəllim şer dəryasının limanında dayanan böyük bir okean gəmisidir. Çox şairlər arzu edərdilər ki, Şamil müəllimin bü nəhəng gəmisinin kayutalarında özlərinə yer tapsınlar. Sən Azərbaycan şairinin Fərhadısan, Şamil müəllim, xəmirin qeyrətlə yoğrulub:

Nədən şerimizin baş qəhrəmanı
Gah İrandan gəlir, gah da Turandan?...

Bizim çox qəribə mənəviyyat strukturumuz var. Şamil müəllim əgər Avropa ölkəsinin şüur və mənəviyyat müstəvisində dayanan bir xalqın oğlu olsaydı, ona sağlığında böyük bir heykəl ucaldardılar. Nə yaxşı ki, yaxşılar var...

İnqlab Nadirov İctimai xadim

Söhrab müəllim, yadınızdadırımı, Kəlbəcərdə sizin yubileyinizi keçirəndə bir söz dediniz. Bəli, yaxşı xatırlayırsınız. Siz dediniz ki, çox məruzələr görmüsünüz, amma şərlə yazılan məruzəni ilk dəfədir ki, görürsünüz. Həmin məruzənin müəllifi həmişə hamıdan yaxşı mənada seçilən bizim Şamil Əsgərov idi.

Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Bu tədbir haqqında eşidəndə keçmiş günləri xatırladım. Mən Şamil müəllimlə 12 il

yarım bir yerdə işləmişəm. İlk tanışlığımız 1974-cü ilin may ayında olmuşdur. O zaman Ağdamda maarif sahəsinə baxan raykom katiblərinin və maarif şöbə müdirlərinin iştirakı ilə Qarabağ zonası üzrə müşavirə keçirilirdi. Konfransı nazir Mehdiyadə aparırıldı. Mən o zaman Ağcabədiddə rayon partiya komitəsinin ikinci katibi işləyirdim. İclasın işçi heyətində idim. Yerdən mənə məktub gəldi. Məktub Şamil müəllimdən idi. İki bənddən ibarət şərlə yazılmışdı. Məzmunu belə idi ki, Kəlbəcərdə kürdlər acından qırıldı, qoyunları niyə göndərmirsınız? Şər mənim çox xoşuma gəldi. Beləliklə, mən fasılədə Şamil müəllimlə tanış oldum. Ümumi dostumuz Zeynal Məmmədovla birlikdə səhbət etdik və bundan sonra əlaqə saxladıq.

Tale elə gətirdi ki, mən 1976-sı ildə Kəlbəcər rayon partiya komitəsinə birinci katib seçildim. Şamil Əsgərov maarif şöbə müdürü idi. Və o vaxt Kəlbəcər təhsil sistemi nailliyətlərinə görə Respublikanın Keçici Qırmızı bayraqına layiq görülmüşdü. Mən onun gördüyü işləri təhlil etdim və gördüm ki, Şamil müəllim həqiqətən xalqın oğludur.

İki il sonra şər qüvvələr ona ləkə yaxdırılar və sıradan çıxartmaq istədilər. Mən o zaman haqqı-ədaləti müdafiə etməyə çalışdım, bunun üçün bütün vasitələrə əl atdım. Ləkələr onun üstündən götürülüb rayona qayıdan dan bir neçə gün sonra mən onun dalınca maşın göndərib rayon partiya komitəsinə dəvət etdim və şər qüvvələrə sübut etməyə çalışdım ki, Şamil müəllim elin oğludur və xalqa lazımlı adamdır. Mən onun həm əqli, həm də mənəvi gücüñə, işgüzarlığına, enerjisiniñə və iradəsinə yaxşı bələd idim. Görüş əsnasında ona sovet və partiya işindən başqa (çünki ona o vaxtkı statusuna görə orqanlarda iş təklif etmək qeyri-mümkün idi) müxtəlif idarələrdə iş təklif elədim, ancaq o yalnız tarix-diyarşunaslıq muzeyi yaratmaq arzusunu dilə gətirdi. Onun bu şərəfli işin öhdəsindən gələcəyinə inanırdım və zərrə qədər yanılmadığımı az sonra hamı əmin oldu. Şamil müəllime öz etibarımı nümayiş etdirmək və müəyyən şər qüvvələrə görkələməkdən ötrü qoluna girib şəhərin mərkəzi küçəsi ilə gəzintiyə çıxdım, şəhərin başından ayağına kimi onunla piyada gəzdim. Beləliklə rayon rəhbəri kimi ona olan münasibətim hamiya əyan oldu. Rayon partiya komitəsinin birinci katibi kimi hansı riskləri etdiyimi aydın dərk edirdim, lakin o zaman Şamil müəllimin ləyaqətini qiymətləndirmək lazımdı. Biz birgə muzey üçün uyğun yer axtardıq və nəhayət yeri münasib olan ucuq bir ambarın üstündə dayandıq və onun yerində gözəl bir muzey kompleksi tikdirdik.

DƏLİDAGİN ÖZÜ KİMİ

O vaxtlar Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın hər bölgəsinin tarixini əbədiləşdirmək üçün diyarşunaslıq muzeyləri yaradılırdı. Bu muzey də ümumi muzey hərəkatının tərkib hissəsi idi. Şamil Əsgərovun quruculuq fəaliyyətinə inamim Kəlbəcəri respublikada geniş vüsət alan muzey hərəkatında ən ön sıralara çıxardı.

Şamil müəllim təşəbbüskarlığı və yaradıcılıq qabiliyyəti ilə, məsuliyyət hissini böyüklüyü ilə hamidən seçilirdi. Mən bu yorulmaz insanın xahişi ilə dəfələrlə kolxoz və sovet sədrlerinə, idarə və müəssisələrin rəhbərlərinə muzeyə əşya toplamaq işində kömək etmək tapşırığı verdim. Bir qayda olaraq, o həmişə xüsusi yaddaş kağızları hazırlayıb bizim iclaslarda birbaşa idarə rəhbərlərinə paylayırdı.

Gərgin əmək və gecə-gündüz çalışmalar hesabına, Şamil müəllimin təşkilatçılığı və aparılan təbliğat-təşviqat işləri sayəsində muzey üçün saysız-hesabsız qiymətli əşyalar toplandı. Bütün rayon ictimaiyyəti ayağa qalxmışdı. Muzeyə eksponat toplamaq hamı üçün şərəfli bir işə və vicdan borcuna çevrilmişdi.

Nəqliyyat sarıdan korluq çəkdiyindən ən çox istədiyi eksponatları toplamaq üçün avtobus və ya digər maşınlar idi. Bu sahədə də mən Şamil müəllimə həmişə lazımı köməkliliklər edirdim.

Şamil müəllim, demək olar ki, mənim ona göstərdiyim hər qayğını gündəliklərində qələmə alırmış, lakin mənim bunlardan ən azı işdən çıxandan 20 il sonra xəbərim olub və onların böyük bir qismi 2005-ci ildə işiq üzü görmüş və mənə həsr olunmuş «Kəlbəcərli, İngiləblə günlərimiz» kitabında öz əksini tapmışdır. Bu yaxınlarda mənim haqqımda Şamil müəllimdən xatirə yazmasını xahiş etdilər. O vaxtılə Kəlbəcərdə yazdığı 45 səhifəlik bir gündəliyini mənə göstərdi. Bu mənim haqqımda şeir ilə yazılan bir gündəlik idi. Başqa biri olsaydı, o, Kəlbəcərdə mən birinci katib olanda bunu oxuyardı. Amma Şamil müəllim mənə bu yazını indi - işsiz və vəzifəsiz vaxtında göstərdi. Şamil müəllim öz şəxsiyyətinə hörmət edən bir insan kimi heç bir vəzifə sahibinin qarşısında əyilməmiş və mənə olan insani münasibətini vəzifədə olduğum üçün üzə çıxartmamışdır.

Maraqlıdır ki, Şamil müəllim, bütün dərdi-sərini, qayğı və arzularını, gördükleri işləri nəzmlə gündəliklərinə köçürürdü. Mənimse xəbərim olmurdu ki, hər dəfə mənim yolumu kəsdiyini gündəliyində qeyd edirmiş:

DƏLİDAĞIN ÖZÜ KİMİ

Yenə İnqilabin yolunu kəsdim,
Söylədim muzeyin ehtiyacını.
İş qeri qalardı, yaman tələsdim,
Mən ondan istərdim dərd-əlacını.

Gedib rəngli daşlar gətirməliydim,
Özümü «Tuşluğ»a yetirməliydim,
Bu arzumu bu gun bitirməliydim,
Maşın yox edərdi ağrı-acını.

Gülümssəyib dedi: - Köməyin varmı,
İkiyük maşını bəsin olarmı?
Muzeyə göstərdi yenə inamı,
Qəlbim ona açdı öz qulacını.

İki əvəzinə maşın üç oldu,
Şamiləm, dost gıldı, düşmənlər soldu,
Özüm də işlədim, maşınlar doldu,
Sanki muzey aldı dağdan bacını.

Bir epizod da yadına düşür. Bir gün muzeyin həyətinə gəlmışdım. Qızığın iş gedirdi. Şamil müəllim muzeyin fasadını rəngli daşlarla bəzətmək üçün onları xırda hissələrə böldürdü. Məni görən kimi gülərək dedi ki, kimliyindən asılı olmayıaraq bura gələn hər kəs beş daş yarlıdır, raykom katibi də istisna deyil. Raykomun ikinci katibi Təhməz də yanında idi. O, bunu zarafatıya dedi, ancaq yaxşı dedi. Şamil müəllim bizə bu işi xahiş eləməkdə məqsədi var idi. Dedim, Təhməz, qolunu çırmala, daş yaracağıq. Təhməzlə «borc»umuzu verməyə girişdik. Şamil müəllimin qulağına piçildədim ki, Təhməzə çətin yarılan daşlardan versin. Şamil müəllim mənim bu zarafatımı tez başa düşdü və ona daha sərt daşları yarmağı həvalə etdi. Təhməz mənim daha tez daş yarmaq məhərətimi gördükdə təəcübəndi, lakin «sirri» biləndən sonra pərtliyi yox oldu. Sonra eşitdim ki, bizim muzey üçün daş yarma xəbəri rayona yayılıb və idarə müdirləri, ayrı-ayrı vətəndaşlar təklif edilmədən gəlib öz «muzey borclarını» veriblər. Nəticədə iki min rəng çalarından çox olan müxtəlif daşlar toplandı və bu daşlar sonradan muzeyin fasadını bəzədi və binanın içi də, çölü də zəngin bir muzey oldu.

Şamil müəllim mənimlə muzey divarının necə bəzədilməsi maketini hər gün müzakirə edirdi. Hər figurun yaradılmasında və muzeyin fasadının hər daşının qoyulmasında onun böyük zəhməti olmuşdu. Pələng, dağ keçisi, əliyin necə «daşa dönməsini» görmək istəyənlər Kəlbəcər muzeyində gəlib görə bilərlər. Bu sadəcə təsvir deyildi, diqqətlə nəzər yetirsək görərik ki, burada konkret süjeti olan bədii kompozisiya öz əksini tapıb: bir tərəfdən pələng qaçıır, onu görən dağ keçisi özünü qayadan atır, məğrur qartal qorxmasa da üzünü çevirir, ürkək marallar və ceyranlar isə duruxa-duruxa meşənin şahından aralaşmağa çalışırlar... Muzeyin divarına müxtəlif rəng çalarlı daşlardan hörülülmüş cürbəcür məişət əşyaları – nehrə, tuluq, qazan rəsmələri hamını heyran edirdi.

Muzyin açılışında mən vurguladım ki, Şamil Əsgərov yaratdığı bu muzeyin həm müdürü, həm də fəhləsi oldu. O heç vaxt özünə sığal-tumar vurmazdı, əlləri həmişə qabar olardı və iş yerində fəhlələrdən seçilməzdi. O elədiklərindən usanmırıldı, bir yerdə dayanmaq bilmirdi, hər gün yeni ideyalarla və təşəbbüs'lərlə məni muzey işinin ən yaxın iştirakçısına çevirmişdi.

Bir dəfə Bakıya iclasa gedəndə «Çayqovuşan» deyən yerdə Şamil müəllimin şalvarının balığını çirməyib bəzəkli daşları yiğdiğinin şahidi oldum. Onun bu işi necə həvəslə göydüyü mənə necə ləzzət elədisə, maşını saxlayıb uzun müddət müşahidə etdim - onun quru və cansız daşları oxşaya-oxşaya toplamacından heyran oldum. Mən zarafatla bir daş götürüb onun yanındakı suya atdım. Su onun üstünə çırtladı. O, üzünü çevirdi və məni görüb təccübəldi. Sonra sevinərək zarafatla «işləməyə gelmisinizsə, köməyi qəbul etməyə hazırlam» dedi. Doğrusunu deyim, şalvarın balığını çirməyib özümün də bu işə girişmək ürəyimdən keçdi. Maraqlandım ki, niyə məhz bu bəzəkli daşları burada toplayır. O izah etdi, bu yerdə əl-əlvan daşlar daha çoxdur, çünkü Tərtər çayı Tutqu və Qamişlı çayları ilə burda qovuşur. Daşları mənə sevdirməsində Şamil müəllimin rolü danılmazdı, o daşlarla danişmağın dilini mənə öyrətdi.

Şamil müəllim hər bir eksponati o qədər izah edirdi və onlar haqqında o qədər şövqlə danişirdi ki, adamda maraq oyadırdı, yenidən onlara baxmaq istəyirdin. Muzeyin girəcəyində kotan və xış eksponatları var idi. Onların üstündə «kotan nə bilir ki, qayış nə çəkir» sözləri yazılmışdı. Bu yazışdan fərqli olaraq muzeyə hər dəfə gələndə və bu yazını

DƏLİDAGİN ÖZÜ KİMİ

oxuyanda mən ona çəkdiyi əziyyətlərin qiymətini bildiyimi xatırladırdım.

Demək olar ki, biz hər gün görüşürdük. Kəlbəcərdə mənim evim muzey binası ilə yanaşı idi. Görüş yerimiz də muzeyin yaxınlığındakı qədim cökə ağacının altında olurdu. Çox vaxt mən onun ilk oxucularından olmuşam, sonradan cilid-cilid kitablarını bəzəyən şerlərinin necə yarandığının şahidi olmuşam. Şerə, poeziyaya marağımı qabartmasam da, Şamil müəllim yaradıcı insanlara olan həssaslığını yaxşı dərk eləmişdii. Muzey rəhbəri kimi mənə verdiyi hesabatlarından çox mən onun yaradıcılıq hesabatlarını dinləmişəm. Bu gün 10 mənalı, sabah 20 mənalı, o birisi gün daha çox mənalı cinas yaratdığı haqqında ilk eşidənlərdən biri də mən olmuşam. Mənim cinas janrinə olan marağım Şamil müəllimin təsiri ilə yaranıb.

Bu muzey o qədər şöhrət qazanmışdı ki, artıq rayona gələn bütün qonaqlar ilk növbədə muzeyə təşrif gətirirdilər. İstisu sanatoriyasına gələnlər xüsusi ayrılmış avtobuslarla muzeyi seyr etməyə gəlirdilər. Bu şöhrətin sayəsində iş elə gətirdi ki, Moskvada keçirilən 27-ci ümumdünya arxeoloqlar qurultayının nümayəndələri 4 qrup şəklində Kəlbəcərə gəldilər, muzeyə baxdırıvlar və muzeyin eksponatlarından heyranlıqlarını gizlədə bilmədilər. Amerikadan gələn qonaqların diqqətini cəlb edən eksponatlardan biri «Atın Günəşə qurban aparılması» mərasimini əks etdirən qədim daş təsviri oldu. Onlar etiraf etdilər ki, bu haqda çox yazılı məlumatlar var, ancaq real həyatda birinci dəfə bu cür sənət əsərinin şahidi olurlar. Hətta onlar bu eksponat üçün əlli min dollar pul təklif etdilər. Lakin bu eksponatların və Şamil müəllimin əməyinin qiyməti dəfələrlə böyük idi.

Allah-tala Şamil müəllimi yaradanda hər şey-ağıl, savad, talant, şəxsiyyət və mənlik vermişdi. O, həmişə seçilirdi - ayaqyalın su içərisində daş axtaranda da, yüksək tribunalardan şer deyəndə də, işçilərinə öz zabitliyini və həssaslığını göstərəndə də. Mən onun istirahət etdiyi və boş dayandığını görməmişdim, özünə və etrafda kılara qarşı olduqca teləbkar idi.

Şamil müəllimin tükənməz enerjisi məni o qədər məftun etmişdi ki, bir axşam təklif etdi ki, özümüzlə 3-4 yük maşını və kran götürüb Sarımsaqlı dağa gedək, orada qədimi tarixi daşlar var. Mən məmənuniyyətlə bu səfərdə onu müşayət etdim. Biz bütün gün ərzində üzərində yazılar və təsvirlər olan daş parçalarını maşınlara yüklədik və

muzeyin həyətinə getirdik. Bu daşlar muzeyin həyətinə yeni zəngin bir ekspozisiyanın yaranışına səbəb oldu.

Şamil müəllimlə demək olar ki, Kəlbəcərin bütün qalalarını, digər tarixi abidələrini qarış-qarış gəzmişik. Biz bunun üçün həmişə bazar günlərini seçirdik, çünki nə mənim, nə də onun istirahət günləri yox idi. O, bu abidələrin qorunması üçün əlindən gələni edirdi. Onun təşəbbüsü ilə Alban abidəsi, «Qaraçanlı», «Uluxan», «Lök», «Xudavəng» və digər qalalar qorunur və onlar rayona gələn qonaqların ziyarət yerinə əvvilərlərdir. Kəlbəcərdəki bütün qalalar Şamil müəllimin təşəbbüsü ilə ləntə alınmışdı.

Bu qalaların «fəthi» mənim üçün əziz xatirələrə əvvilərdir. Yadımdadır, necə mən, Əli Kazimov (o, Şamil müəllimə çox sədaqətli insan id) dar və dik cığırla sıldırımlı bir dağın başında yerləşən Lök qalasına qalxdıq, oradakı su, taxıl quyularına, gözətçi məntəqəsinə tamaşa etdik. Biz çox əziyyətlə qalxdığımız yüksəkliyi Şamil müəllim quş kimi fəth edirdi. Növbəti dəfə yene də Əli Kazimov, Tapdıq Seyidovla birgə Qaraçanlı qalasına yürüş edən zaman dağlardan uca bir zirvədə Şamil müəllimlə kəsdiyim çörəyin dadı hələ də damağında qalıbdır.

Bir dəfə «Ədəbiyyat və İncəsənət» qəzetində diqqətimi Şamil müəllimin «Qobustanın qardaşı» məqaləsi cəlb etdi və bu yeri ziyarət etmək üçün onunla səhər tezdən ora yollandıq. Axşama kimi gəzməli olduğum. On çox və maraqlı qaya təsvirləri «Sərçəli dağ» deyilən yerdəki yamac-düzənlikdə idi. Burada 300-dən artıq qaya rəsmlərini nəzərdən keçirdik. Qayaların üzündə saysız-hesabsız keçilər, «yallı»ya bənzər oyunlar, ov səhnələri, qədim heyvanlar, Günəş və Ay təsvirləri var idi. Mən o vaxt Şamil müəllimə «Kəlbəcər Qobustanı» adlı kitab yazmağı təklif etdim. O da bu iş üçün dəridən-qabıqdan çıxdı, xeyli şəkillər çəkdirdi, materiallar hazırladı və materiallar hansısa nəşriyyata verildi. Bu vaxtlar mən işdən çıxdım və sonra Kəlbəcər işğal olundu. Təssüf edirəm ki, bu qeyri-sabit dövrə kitabın materialları nəşriyyatda it-bata düşdü.

Şamil müəllim Kəlbəcərin təbliği üçün çox şeylər edirdi. «Kəlbəcər təbiətin muzeyidir» fotoalbum ideyası ortalağa çıxanda Şamil müəllim Kəlbəcərin əsrarəngiz təbiət mənzərələrini və abidələrini bir-bir ləntə köçürmək işində tanınmış fotoqraf Hüseyn Hysenzadəyə əsl bələdçilik etdi və gözəl bir kitab meydana çıxdı.

Şamil müəllimlə bağlı çox epizodlar bir kino lenti kimi gözümüzün öündə canlanır. Ona həsəd aparanlar çox idi və belə gözgötürməzlərin

içerisində yüksək vəzifə sahibləri də var idi. Çünkü Şamil müəllim böyük vəzifə sahibi olmasa da insanlar arasında qazandığı rəğbətinə görə, şəxsiyyətinə, savadına, istedadına, işgüzərligənə görə elələrini çox-çox geridə qoyurdu. Bəhmən Vətənoğluya olan qısqanlıq Şamil Dəlidağa da var idi. Məniimsə onların hər ikisinə mənəvi dayaq olmağım çoxlarını qıcıqlandırırdı. Lakin mən başa düşürdüm ki, onları qorumaq lazımdır, çünkü onlar xalq üçün daha vacib insanlar idi.

Kəlbəcəri televizorda göstərəndə gözümün qabağına Şamil Əsgərov gəlir. Ona görə ki, Azərbaycan televiziyasında Kəlbəcər haqqında göstərilən fragmentlər «Kəlbəcər yollarında» filmindən götürülüb. Bu filmə rəhbərliyi və məsləhəti Şamil müəllim edib. Bu film Şamil Əsgərovun yadigarıdır.

Bu yenilməz və təkrarolunmaz şəxsiyyət haqqında xatirirələrim tükənməzdirdir və bütün bunları təkrar-təkrar xatırlamaq gələcəkdə də mənə xoş olacaqdır.

Haqverdi Behbudzadə Təbiətşünaslıq üzrə alim

Bizim hamımızın böyük rəğbətlə yubileyinə toplaşdığımız Şamil Dəlidağ vətənin, xalqın ən əziz və sevimli övladıdır. Ona görə ki, o pak amalları, halal zəhməti ilə milyonlarla insanların qəlbinə yol açıb, rəğbətini qazanmışdır. Şamil müəllim müqəddəs insandır. Ona görə ki, o, həmişə vətən, xalq qayğısı ilə yaşayıb, həmişə elimizin, obamızın, yurdumuzun, torpağımızın, adət-ənənələrimizin, maddi-mənəvi sərvətlərimizin qorunub saxlanması keşiyində durmağı övladın ana qarşısında müqəddəs borcu kimi bilir.

Şamil müəllim müdrik insandır, şəxsiyyətdir, ona görə ki, onun təfəkküründən, qələmindən sözünlən hər bir sözündə, hər bir fikrində, kəlamlarında, şeirlərində, əsərlərində, poema və dastanlarında təkcə qərinələr deyil, əsrlər xarakterizə olunub.

Şamil müəllim böyük insandır. Böyük tacü-taxta sahib olmaq deyil. Böyük insan odur ki, yaşadığı dövrdə zəmanənin nəbzini tutur, onun ən nəhəng, böyük hadisələrinin canlı şahidi olur. Şamil müəllim ona görə böyük insandır ki, o, yaşadığı dövrdə ruzigarın ona qarşı yönəltdiyi bütün çətinliklərə mərdliklə sinə gərdi. XX əsrin sərt sınaqlarından zəfərlə çıxdı. Üstəlik SSRİ adlanan azman bir imperiyanın

məhəng daşına çevrildi. Ona görə də Şamil Əsgərovu onu tanıyanlar, sevənlər, sadiq dostları olduğu kimi dərk edir. Ancaq mübaliğəsiz deyirəm ki, Şamil Əsgərovu olduğu kimi dərk etmək həm asandır, həm çətin. Asandır ona görə ki, Şamil Dəlidağın keçdiyi yol son dərəcə zəngin olub. Çətindir ona görə ki, Şamili dərk etmək üçün azacıq da olsa onun səviyyəsinə ucalmaq lazımdır.

*Hikmət Mahmud
Geologiya elmlər doktoru, şair*

Şamil müəllim canlı ensklopediyadır. O, təpədən-dırnağa ibrət məktəbidir. Onun əsərləri də, özü də ibrətnamədir, nəsihətnamədir. El arasında deyirlər ki, qardaşın necə oğlandır, cavab verirlər ki, yoldaşlıq etməmişəm. Şamil müəllimlə 35 ildən çoxdur ki, dostam. Bəzən görüşməyəndə də bizim qiyabi əlaqələrimiz poeziya dilində olub. Ona görə də Şamil müəllimin haqlı olaraq müxtəlif sahələr üzrə, mən deyərdim ki, elmin, sənətin müxtəlif sahələri üzrə dostları çoxdur.

Amma qeoloqlar arasında dostları çoxluq təşkil edir. Bu dostluğun da təməlini 45 il bundan əvvəl dünya şöhrətli alim, akademik Mirəli Qaşqay qoymuşdur. Qeoloqların, xüsusən filizşünasların əksəriyyətinin yolu-yönümü, örkcən gəlib doğanaqdan keçən kimi, Qafqazdan, Kəlbəcərdən keçib. Kəlbəcərə gələndə onların hamısı mütləq Şamil müəllimlə görüşərdilər.

Onun o nurlu sifəti, alicənablılığı, dostpərvərliyi, humanistliyi, insanlığı bizim hamımızı özünə cəzb edib və uzun illərdir ki, Şamil müəllim bizi öz cazibə çəvrəsindən kənara buraxmir.

Şamil müəllimin alılıyi ondadır ki, o, hansı vəzifədə olubsa bir sifətdə olub. O, heç vaxt sifətini dəyişməyib, tarixi şəxsiyyətə çevrilib.

*Tofiq Hacıyev
Dilçi alım, professor*

Şamil müəllim haqqında ən gözəl çıxışı məruzəçi elədi. Onun haqqında ya gərək elə ürəkdolusu danışasan, ya da ki, heç danışmayasan. Kəlbəcərdə üç qonaq evi var idi, mən də orda olmuşam.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Elə ziyalı olmazdı ki, İstisuya müalicəyə gedə və Şamil müəllimin evində qonaq olmaya. Şamil müəllim ziyalılara təbiəti öyrədirdi. Quşun, çayın səsini dinlədirdi, camaata başa salırdı ki, sənin dilin bu melodiyalardan yaranıb. Azerbaycan dilinin gözəlliyi Şamil müəllimin şerlərindədir. Şəhriyara nəzirə yazdığı «Dəlidəğə salam» poemasında azərbaycan dili o qədər axıcı və melodikdir ki, elə bil ki, Şəhriyari oxuyursan.

Şamil həm şəxsiyyətində, həm də poeziyasında səmimidir. Adam var kürdün yanında kürdəm, ləzginin yanında ləzgiyəm, türkün yanında türkəm deyir, adam var milliyətini danır. Şamili ona görə sevirlər ki, o, kürdülüünü danmir və əməlində sübut edir ki, milli mənəsubiyyətinin Azərbaycanı sevməsinə heç bir dəxli yoxdur. Öz millətini sevmeyən, danan adam heç bir digər milləti sevə bilməz. O, azərbaycan dilini ona görə gözəl bilir, sevir ki, o, kurd dilini gözəl bilir və onun vurğunuñdur. Heç bir azərbaycanlı deyə bilməz ki, o, Azərbaycanı Şamildən artıq sevir.

Mən bu yubileyin dəvətnaməsindəki şəkilə baxanda görürəm ki, Şamilin gözlərindən dərd yağır. Əgər kim qəm obrazı yaratmaq isteyirsə Şamilin bu şəklini onun yerinə qoya bilər. Kəlbəcərsizliyin, Azərbaycanın torpaq itgisinin, qaçqınların dərdi onun baxışına yiğişib. Şəkilə bir az diqqətə baxanda görünürən ki, Şamilin bir gözü o birindən bir az işiqlidir. Sanki bir gözü sevinir, bir gözü kədər içindədir. Bir halda ki, bütün dəndlərimizi bilən-duyan insanların gözlərində azacıq da olsa ümid, qığılıcım hiss edirən, demək, mütləq biz o torpaqlara qayıdacağıq. Eşq olsun sənə, Şamil.

Saday Musayev Kəlbəcər Rayon Mədəniyyət şöbəsinin müdürü

Şamil müəllim şairlərin önündə getdiyi kimi mədəniyyət işçilərinin də önündə gedir. O tək ölkədaxili yox, həm də xaricdə tanınan şəxsiyyətdir.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin təbriki

Hörmətli Şamil müəllim!

DƏLİDAĞIN ÖZÜ KİMİ

Sizi anadan olmağınızın 75 illik yubileyi münasibətile Kəlbəcər rayon ictimaiyyəti, Rayon İcra Hakimiyyəti adından və şəxsən öz adımdan hərarətlə təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür və böyük yaradıcılıq uğurları arzulayırıam. Sizin mənalı ömrünüzün bütün səhifələri doğma Kəlbəcərimizdə təhsilin, mədəniyyətin, tikinti-abadlıq işlərinin inkişaf etdirilməsi, xalqın maarifləndirilməsi ilə cilalanmışdır.

Kəlbəcərin təbii sərvətlərinin öyrənilməsində, gözəlliklərinin aşkarlanması təbliğ olunmasında, yurdumuzun uzunömürlülər diyarı kimi keçmiş Sovetlər İttifaqında və dünyada tanınmasında Sizin zəhmətiniz çox böyük olmuşdur. Kəlbəcərin min bir təbii mineral daşlarla cilalanmış Tarix Diyarşunaslıq muzeyini isə şəxsən Sizin şah əsəriniz saymaq olardı.

Siz həm də doğma yurdumuzun təkrarolunmaz gözəlliklərindən ilham pərisi su içmiş bir şair kimi ölkəmizdə tanınır və sevilirsiniz. Şamil Dəlidağ lirikası, poeziyası daim öz pərəstişkarlarının dillərinin əzbəri olmuş, el-el, oba-oba yayılaraq Kəlbəcərimizə şöhrət qazandırmışdır.

Kəlbəcər erməni təcavüzkarları tərəfindən işgal olunanandan sonra da Siz ürəyinizdə yurd həsrəti, acı qaçqınlıq kədəri daşisanız da, yenə də əvvəlki enerji ilə Kəlbəcərin tarixi keçmişinin yaşadılması naminə əlinizdən gələni etmişiniz. Bu gün Bakıda Kəlbəcər Tarix Diyarşunaslıq muzeyinin bərpası Sizin vətənpərvər, Kəlbəcəri qanı kimi, canı kimi sevən vətəndaş fədakarlığınızdır.

İşgaldən sonra çap olunmuş cild-cild kitablarınız bu gün oxucuların stolüstü kitabı olmaqla bərabər, gələcək nəsillər üçün Kəlbəcər haqqında həqiqətlərin tarixi məcmusu olacaqdır.

Bir daha Sizi təbrik edir, ulu tanrıdan Sizə Kəlbəcərə qovuşmağı, doğma yurdumuzun şöhrəti naminə yenə də qənclik enerjisi ilə fədakarlıq qöstərməyinizi arzu edirəm.

*Hörmət və ehtiramla
Sahib Əkbərov*

*Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
27 Oktyabr 2004-cü il*

*Canbaxış Nəcəfov
Biologiya elmlər doktoru*

Şamil müəllim həm cismani, həm də mənəvi gözəl bir adamdır, həm müəllimdir, həm alimdir. Allah-tala Şamil müəllimə hər şey verib. Amma görün biz insanlar ona hansı qiymətimizi vermişik?! Ondan dəfələrlə zəif şairlər, yazıçılar xalq şairidir, xalq yaziçisidir, əməkdar incəsənət xadimidir. Biz öz bocumuzu hələ yerinə yetirməmişik. Əməkdar Mədəniyyət İşçisi adından başqa Şamil müəllimə bu adlardan heç hansı verilməyib. Bu bizə qəbahətdir.

*Nicat Mikayılzadə
Tibb Universitetinin müəllimi, professor*

Xarici arxeoloqlar Kəlbəcərə gələndə mən muzeydə tərcüməçilik və bələdçilik eləmişəm. Ora məni vertolyotla aparıb qoysayırlar ele bilərdim ki, bu muzey Moskvadadir və ya haradadır. Sonra evində kitabxanasını gördük. O vaxt 15 min idи kitablarının sayı, sonra, deyəsən, 30 minə çatdı. Mən bu barədə Moskvadanın «Knijnoye Obozreniye» jurnalında yazdım. Şamil müəllim məni muzey və kitabxanasıyla yanaşı özgə nəyi ilə heyrətə saldı? O vaxt «Məm və Zin» tərcümə poemasını mənə bağışlamaq istəyirdi. Elə həmin kitabxanada kitaba mənim üçün ürək sözləri yazdı. Bir neçə dəqiqə keçdi, kitabı mənə verdi. Ürək sözlərini şerlə yazmışdı. Biz o müddətə o sözləri nəşrlə də yazıb çatdırı bilməzdik.

1984-dən 1994-ə qədər biz məktublaşırırdıq və o, mənə məktubları şerlə yazırırdı. Şamil müəllim, üfüqün geniş açılsın, salamatlılıq libasını geyinəsiniz və çıxarmayاسınız.

*Adil Cəmil
Şair*

Siz Kəlbəcərin özü boyda əsərisiniz, muzey isə sizin əsərinizdir. Bu muzey orda qalsa da siz onu bir qığılçım tek ürəyinizdə gətirib burda bərpa etdiniz. Bizim hamımızdan çox siz Kəlbəcərin bir el ağsaqqalı kimi, bir alimi, tədqiqatçısı kimi o dağların şəriyyətini, təbii gözəl-

liklərini, xalq adət-ənənələrini, etnoqrafiyasını xalqımıza qaytarmaq və sevdirmək üçün keçməkeşli yollar keçmisiniz. Lakin təssüf edirəm ki, indiyə qədər sizin halal-hümmət haqqınızı özünüzə verən olmayıb. Siz dövlət səviyyəsində unudulmusunuz. Siz dövlət qayğısına layiqsiniz. Bəlkə də sizin maddi ehtiyacınız yoxdur. Amma bir mənəvi stimul kimi dövlət sizə prezident təqaüdü verməlidir. Bəzən elə adamlara bu təqaüdü verirlər ki, baş tapmırısan, nə ilə məşğul olurlar. Amma bu sizin halal haqqınız olardı.

***Sahmar Elbrus
Sair***

Mən Şamil müəllimlə 1970-ci ildə Süleyman Rəhimovun yubileyində tanış oldum. Sizin kimi alımlar, şairlər və ağsaqqallara hamının ehtiyacı var. Deyilən və yazılın hər bir söz sizin həqiqi qiymətinizi verməkdə acizdir. Sizin səviyyənizi ifadə etmək mənim üçün də çətindir. Səməd Vurğunun yubileyində bir yaradıcı adama söz verirlər. O deyir ki, Səməd elə şəxsiyyətdir ki, mən nə desəm onu lazıminca qiymətləndirə bilmərəm, ona görə də «Səməd Vurğun» deyib otururam. Mən də indi «Şamil Dəlidağ» deyib öpürəm sizi və arzu edirəm ki, növbəti yubileylərinizi Kəlbəcərdə keçirək.

***Rasim Qasımov
Polis mayoru***

Həmi Şamil müəllimlə Kəlbəcərdəki tanışlığından danışdı. Mənə isə onunla Bakıda görüşmək qismət olmuşdur. Onunla 2000-ci ilin yanvar ayında tanış oldum və bir saatlıq söhbətdən sonra mən bu insana vuruldum. Söhbət əsnasında hiss etdim ki, onun bir yaralı yeri var – o da ömrünün xeyli hissəsini həsr etdiyi, lakin indi düşmən işğalı altında qalan muzejidir. İndi isə Bakıda bu muzeyi bərpa etmək istətyir. Həmən vaxt Şamil müəllim Bakıdakı muzeyi üçün özü yazdığı «Dəlidağa Salam» poemasının əsasında rəngli boyla ilə çoxlu şəkillər çəkdirmişdi və bu şəkillərin çərçivələri yox idi. Mən çərçivələrin ellisini boynuma

götürdüm. Çərçivələri təhvil verəndə gördüm ki, yaman sevindi, ona görə də daha əlli çərçivəni düzəltdiməyi öhdəmə götürdüm.

Həmin ilin iyun ayının 6-da İçəri Şəhərdə sərgi açıldı. Necə ki, indi insanlar içəridə, foyedə ayaq üstə dayanıblar, o sərgi zamanı da muzeyin ekspozisiyalarına baxmaq istəyən insanlar küçədə də dayanmışdılar, nəqliyyat dayanmışdı. Zal ağızına qədər dolu idi. Sərgi 15 gün çəkdi və Şamil müəllim hər gün sehər tezdən qaş qaralana kimi sərgidə iştirak edib gələnləri böyük zəhmətlər hesabına düzəltdiyi eksponatlarla tanış edirdi, yorulmaq bilmirdi. Heç vaxt yorulmayasan, Şamil müəllim!

Mirsəyyaf Zamanlı Şair

Şamil müəllimin şairliyi alimliyindən üstündür. Şamil müəllimin 2 cəhətinə deyəcəm. Adətən yazarlarda paxılıqlı olur. Şamil müəllimin ürəyində zərrəcə paxılıq yoxdur, o sadə insandır. Mən nə yazmışamsa, bunun üçün Şamil müəllimə bocluyam. O vaxt «Dəlidağ» ədəbi birliyi var idi və onun da rəhbəri Şamil müəllim idi, bizi o öyrədib.

O, çox vətənpərvər bir insandır. Prezidentin qəbulunda Şamil müəllim dedi ki, əgər biz Kəlbəcəri versək, yüz il çalışıb onu geri qaytara bilmərik. Bu Şamil müəllimin uzaqgörənliyi idi. Allah eləsin Kəlbəcər tez alınsın!

75 İLƏ SIĞMAYAN ÖMÜR

*Samil, igid olan döşünə döyməz,
Min hünər göstərib özünü öyməz.
Adam var yüz ili bir ana dəyməz,
Adam var yüz ili yaşar bir anda.*

(Samil Dəlidağ)

Şamil Əsgər Dəlidağ 75

Hörmətli Şamil Əsgər Dəlidağ!

Sizi 75 yaşınızı tamam olması münasibətile təbrik edirik.

Siz 1929-cu ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində dünyaya göz açmışınız. Uşaqlıq dövrünüz Böyük Vətən müharibəsi illərinə təsadüf edir. Kiçik yaşlarınızdan ağır zəhmətin ağrı-acısını görmüsünüz. Lakin təhsildən uzaqlaşmamışınız. Bir ikillik və iki ali məktəbi fərqlənmə diplomları ilə bitirmisiniz. Riyaziyyatçı olduğunuz halda filoqiyiga elmləri namizədi adını almışınız.

Bu günə qədər də əmək fəaliyyətindən ayrılmayıb işlədiyiniz sahələrdə yadda qalan müvəffəqiyyətlər qazanmışınız. Kəlbəcər rayon gənclərinə rəhbərlik etdiyiniz zaman bu təşkilat Ümumittifaq yarışında birinci yeri tutmuş və minik maşını ilə mükafatlandırılmışdır. Müdiri olduğunuz Kəlbəcər maarifinin fəaliyyəti 1976-77-ci illərdə iki il dalbadal Respublikanın Keçici Qırmızı bayrağına layiq görülmüşdür. Kəlbəcərdə yaratdığınız zəngin tarix-diyarşunaslıq muzeyinə görə sizə respublikanın Əməkdar Mədəniyyət İşçisi adı verilmişdir. Siz qacqınlıq dövründə yenidən Kəlbəcər tarix-diyarşunaslıq muzeyini yaratmağa başlamışınız və muzeyin eksponatlarının sayını beş minə çatdırmışınız.

Azərbaycan Yaziçilər Birliyinin üzvü kimi ədəbi yaradıcılıq sahəsində uğurlar qazanmışsınız. Qələminizin məhsulu olan «Dağ üstə dağ», «Dəlidağın sədası», «Dağ çıçəkləri», «Həyatın astarı, həyatın üzü», «Lal qız», «Dəlidağa salam», «Kərbala müsibəti», «Min suala min cavab» kimi şer və poema kitabları, «Xalqın şairi», «Dağların hikməti», «Şəhid muzey, şahid muzey», «Loğmanın yadigarı», «Kəlbəcərin qəm dastarı, viran olan gülüstəni», «Vətənə gərəkli oğlul», «Körpələrin minəccimii», «Aşıq Hüseyn Bozraqanlinin Kəlbəcər səfəri» adlı tədqiqat, etnoqrafik və publisistik əsərləriniz maraqla qarşılanmışdır.

İlk dəfə sizin hazırladığınız «Azərbaycan dilinin qafiyə lügəti», «Azərbaycan dilinin mənzum cinas lügəti», «Azərbaycan dilinin törəmə sözlər lügəti», «Kürdçə-azərbaycanca, azərbaycanca-kürdçə və kürd dilinin qafiyə lügəti»niz təqdirə layiqdir. «Şerdə yeniliklər» kitabınız da ədəbi yeniliklərlə zəngindir. Sizin bu xidmətiniz Azərbaycan dilinə və ədəbiyyatına böyük xidmət nümunəsidir. «Həyatın astarı, həyatın üzü», «Dodaqdəyməzlər», «Şerdə yeniliklər» və başqa kitablarınızda «törəmə», «dodaqdəyməz törəmə», «dodaqdəyməz əvvəl-axır törəmə»

və digər yeni şəkilli qoşma, gəraylı, təcnis, rubai, poemalar qələmə almışınız. Bu sahədə bir çox ardıcıllarınız da var.

Sizin «Şerdə yeniliklər» kitabınızda bütünlükə cinasla yazılıan «Qarabağın harayı» poemanız, «İlxıçının taleyi» kimi «dodaqdəyməz törəmə», «Naxırçı qızı», «dodaqdəyməz, əvvəl-axır», «İsa-Sədaqət, dastan-hekayət» kimi iri hacmli «dodaqdəyməz» əsərləriniz oxucuların ixtiyarına verilmişdir.

Siz məşhur kurd şairi Əhməd Xaninin «Məm və Zin» poemasını, Əli Əbdürəhmanın «Ehtiram» şerlər kitabını Azərbaycan dilinə tərcümə etmişiniz.

Siz 100-dən çox Azərbaycan şairinin şerlərini kurd dilinə çevirmisiniz. Beləliklə qələminiz iki qardaş xalqın arasında sarsılmaz dostluq körpüsünə çevrilmişdir.

Sizin yaradıcılığınızda bir qayda olaraq vətənə və torpağa, insana və insanlığa məhəbbət hissleri tərənnüm edilir.

Əziz Şamil müəllim!

Sizi bir daha anadan olmanızın 75 illiyi münasibətilə təbrik edir, sizə möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Yazıçılar Birliyi

*Şirindil Alişanlı
Tənqidçi alim*

Dəlidağın qardaşı

Bu gün ömrünün müdrik zirvəsində dayanan, Dəlidağından, Kəlbəcərdən perik düşmüş Şamil müəllim haqda söz demək səlahətində özümü haqlı sayıram. Şamil Əsgər Dəlidağı mən 40 ildir Şamil müəllim kimi tanır və onun şəxsiyyətinə, bitib-tükənməyən həyat eşqinə, vətəndaşlığını, təmənnasız dostluğunə səcdə edirəm. Şamil müəllimi görəndə elə bılırəm Kəlbəcər elə həmin Kəlbəcərdir və Şamil müəllim 30-40 il əvvəl olduğu kimi, indi də haylı-küylü bir əhvalla 3-cü mikrorayonda yaşadığımız mənzilin qapısını ərkyanaya açaraq, Dəlidağın,

Kəlbəcərin bitib-tükənməyən söz sərvətini, o dağların, o adamların ətrini bize ərmağan edəcək. Şamil müəllim yarım əsr mənim böyük qardaşım Hüseyin Kürdəoğlu ilə dostluq etdi. Vaxt ötdükçə bu yarım əsrin ibrətamız məqamları göz öünüə gəlir və mənim üçün əziz olan bu iki şəxsiyyətin saf, müqəddəs dostluğu and yerimə çevrilir.

Şamil müəllim ilk növbədə şəxsiyyətdir. O, qaya kim məğrur və sadədir, Tətrər kimi coşqun və safdır, uşaq kimi kövrəkdir. Şamil müəlliminin şəxsiyyətini onun poeziyası tamamlayır. Şamil müəllim – Kəlbəcər bəlkə də sinonimdir. O, Kəlbəcərin bir qətrəsidir. Kəlbəcər onun poeziya besiyidir. Kəlbəcərsiz Şamil Əsgər şeri də yoxdur. Kəlbəcər az qala onun həyat tərzidir, düşüncə meyarıdır. Qonaq-qardaşa ürəyinin odunu əsirgəməyən Şamil müəllim Tərtərə necə poetik məna verir:

Qışda buz bağlayıb lal axan Tərtər,
Elə ki, el-oba üz tutar dağa,
Minib köhlənini, üzü gülümşər,
Gedir qonağıni qarşılıamağa.

Baxanda deyirsən: kökləyib simi,
Mahnı bəstəleyir, kaman çalır o.
Nəğmə deyə-deyə arana kimi,
Gedən qonağı da yola salır o.

Bu misrada əslində Şamil müəllimin öz obrazi poetik əksini tapıb. Kəlbəcərə yolu düşən elə bir ziyalımız olmayıb ki, Şamil müəllimin qonağı olmasın, Nazilə xanımın dadlı-duzlu süfrəsinin başında oturmasın.

Azərbaycan ədəbiyyatının, Azərbaycan elminin Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Teymur Bünyadov, Məmməd Aslan, Söhrab Tahir, Səfaralı Babayev, Hüseyin Arif, Qasım Qasımcızadə kimi görkəmli nümayəndələri Şamil müəllimin çoxşaxəli fəaliyyətindən ürək genişliyi ilə danışmışlar. Xalq şairimiz Məmməd Araz onun poetik portiretini yaratmış, Şamil müəllimin şəxsiyyətinə böyük rəğbətini qazanmışdır:

O, daşdan yoğrulub dağ zirvəsində,
Baxışı qəzəbli, duruşu məğrur.
Elə dartılıb ki, yan-yörəsindən

Qoca qartallar da uçmağa qorxur.

Şamil müəllimin ədəbi, elmi və ictimai fəaliyyəti əsil vətəndaşlıq nümunəsi olan bir məktəbdır. Onun qədər bu torpağı, onun daşını-qayasını, tarixi abidələrini, təbii sərvətlərini dərindən tanıyan, bilən, onunla fəxr edən şəxs təsəvvür etmirəm. Kəlbəcər ona dağ qüruru, təbii istedad, böyük həyat eşqi bəxş edib. O isə ömrünü onun poetik vəsfinə, bu diyarın tədqiqinə, təbliğinə həsr etmişdir. 60-cı illərdə Şəhriyaran «Heydərbabaya salam» poeması poetik fikirdə böyük əks-səda doğurdu. Doğma vətən, yurd nisgili, təmiz, saf ana dilində yazılmış bu böyük sənət əseri Şamil müəllimi riqqətə gətirmişdi. Şamil müəllimin bu poemanın təsiri ilə yazdığı «Dağlar, arxalı dağlar» poemasının ilk oxucularından biri də mənəm. Şamil müəllim özünəməxsus bir intonasiya və çılgınlıqla poemanı oxuyur, şərhlər verirdi. Ailəlikcə Şamil müəllimi dinləyir, onun kənd həyatına, adamların düşüncə tərzinə necə dərindən bələd olduğuna heyvət edir, həyat müşahidələrinə verdiyi poetik mənaya heyran olurduq:

Tək bacalı qara damda olardıq,
Ortasında od-ocağı qalardıq.
Dörd-beş uşaq bir yorgana dolardıq,
Təpikləşib, yorulmuşuq, yatmışıq,
Belə-belə boy'a başa çatmışıq...

Şəhriyaran poetik vüsəti çox şairləri öz tilsiminə saldı. Ona çox nəzirələr yazıldı. Lakin Şamil müəllimin bu poemasını nəzirə adlan-dırmaq insafsızlıq olardı. Böyük Şəhriyaranın ədəbi təsiri ilə o, minlərlə oxucunun ürəyindən xəbər verdi. Əsər «Azərbaycan gəncləri» qəzetində çap olunanandan sonra üç-dörd ay ərzində müəllif beş minden artıq oxucu məktubu almışdı. Çünkü bu əsərdə poetik ümumiləşdirmə güclü idi. Onlarca poeziya həvəskarı öz ömrünün anımlarını burada tapır və müəllifin poetik səmimiyyətinə inanındı.

Şamil Əsgər Dəlidağın hər bir şeri ünvanlıdır, konkret şəxsiyyət, hadisə və məqamla bağlıdır. Onun poeziyasının mahiyyətini anlamaq üçün şairin şəxsiyyətinə yaxından bələdlik gərəkdir. Onun son ildəki şerləri ürək qanı ilə yazılıb. Şamil müəllimin dağ ürəyi Kəlbəcər nisgilinə dözür. Axı o, Kəlbəcərin maarif, mədəniyyət işığı idi. Coxlarının həsəd apardığı nəhəng kitabxanasında tariximizə, mədəniyyətimizə dair minlərlə nadir kitab vardi. Moskvada təhsil aldığı illərdə Şamil

müəllim oraya ezamiyyətə gəlmışdı. Aspirantlar yataqxanasına gəlib məni tapdı. Səhərisi günü ancaq kitab mağazalarını gəzdik. Bir gün də vaxt sərf edib beşaltı bağlamani Kəlbəcərə yola saldıq. Sözün düzü, məni «kitab xəstəliyinə» salanlardan biri də Şamil müəllimdir.

Şamil müəllimin Kəlbəcər, Dəlidağ həsrəti ilə yazdığı şerlərdəki nikbinliyə biz də qoşulur, onun müdrikliyinə, uzaqgörənliyinə səcdə edirik.

Dərdi o çıxarsın necə yadından,
El xəcalət çəkir qaçqın adından.
Dəlidağ, çıxaraq qılınçı qından,
Deyək ki, qisası aldı Dəlidağ.

Şamil müəllim ixtisasca riyaziyyatçıdır. Filologiya elmləri namizədidir, tərcüməcidi, muzeyşunasdır, dilçidir və s. Nəşr etdirdiyi onlarca kitabın məzmun-mündəricəsi Şamil müəllimin ədəbi, elmi təşkilatı fəaliyyətinin hüdüdləri haqqında zəngin təsəvvür yaradır. O, maarif xadimi kimi Kəlbəcərin inkişafında böyük xidmet göstərmişdir. Onlarca məktəb binası şəxsi nüfuzu, hörmət və layeqəti müqabilində tikilmişdi. Onun maarifçilik fəaliyyəti təkcə təşkilati, onun tarixi, burda yaşayan uzunömürlü insanlar haqqında elmi-populyar formada yazdığı kitablar geniş əks-səda doğurmuşdu.

Kəlbəcərlə bağlı elə bir mədəni-ictimai tədbir olmayıb ki, Şamil müəllim onun təşəbbüskarı və təşkilatçısı olmasın. Bu diyarın etnoqrafiyasını, folklorunu öyrənmək, təbliğ etmək baxımından da Şamil müəllimin zəhməti böyükdür.

Poetik fikir tariximizi öyrənmək baxımından Şamil müəllimin uzun illər üzərində işlədiyi «Azərbaycan dilinin qafiyə lüğəti», «Azərbaycan dilinin mənzum cinas lüğəti», «Törəmə sözlər lüğəti» kimi əsərləri onun bir alim kimi yeni keyfiyyətlərini üzə çıxartdı. Bu əsərlər Azərbaycan dilinin məzmun zənginliyini, poetik ifadə tutumunu əyani göstərən tədqiqatlardır. Burada tərtibçilikdən çox poetik durum, bədii fəhm üstünlük qazanır. Şübhəsiz ki, Azərbaycan dilinin leksikasının tədqiqi istiqamətində Şamil müəllimin xidmətləri öz qədir-qiyətini tapacaqdır.

Kəlbəcərə yolu düşən hər bir ziyanlı hökmən tarix-diyarşunaslıq muzeyinə baş çəkməli idi. Çünkü bu muzey nadir muzey idi. Hami Şamilin muzeyi deyirdi. Əslində bu muzey Şamil Əsgər Dəlidağın ömür

yolu idi. Burada onun erudisiyası, zövqü, vətəndaşlığı, böyük humanizmi öz əksini tapmışdı.

Onu yaradan kişi çağdaş Prometey idi,
Dağıtdı bu nağılı, qarət eylədi yağı,
Vətənin sinəsindən getməz bu namərd dağı.
Kəlbəcərin muzeyi bir nağıl muzey idi,
Dünyada hər şey idi.

Bu muzey haqqında görkəmli şəxsiyyətlərin səmimi ürək sözləri əslində Şamil müəllimin şəxsiyyətinə verilən böyük obyektiv qiymətdir. Onları belə ümumiləşdirmək olar. Şamil Əsgər Dəlidağ Kəlbəcərin rəmziidir, Vətənə, xalqa xidmət etməyin canlı təcəssümüdür. İki daşın arasında yazdığını bu ürək sözlərinə bircə şeyi də əlavə etmək istərdim. Qoy Tanrı bizə yar olsun, Şamil müəllimin 80 iliyini onun öz muzeyində keçirək.

«Ədəbiyyat « qəzeti, oktyabr, 2004

*Ələmdar Cabbarlı
Şair, BDU-nun müəllimi*

Daş qartal

20-ci əsrin ortalarında Azərbaycan ədəbiyyatına səsiylə, nəfəsiylə, seçilən bir şair gəldi və dedi ki:

Mən Sənə – dünyaya yetirdim nəzər,
Tay tapa bilmədim Azərbaycanım.
Arazına bənzər, Kürünə bənzər
Çay tapa bilmədim, Azərbaycanım!

Sonu var, olsa da ömrümüz ləziz,
Şamiləm qoynunda bəs nə qoyum iz.
Qurbanın olmağa canımdan əziz –
Pay tapa bilmədim, Azərbaycanım!

DƏLİDAĞIN ÖZÜ KİMİ

Şamil Dəlidağ bunları sadəcə olaraq demədi. Əməliylə sübut elədi, yaradıcılığı ilə sübüt elədi. Şamil Dəlidağın həyat fəaliyyəti, yaradıcılığı haqqında saatlarla, günlərlə danışmaq olar. Hələ neçə illər bundan əvvəl onun haqqında ustad şair Məmməd Aslan yazdı:

Qovrulan səhrasan, qəlbin təşnədir,
Dəlidağ işğalı sənsiz heç nədi.
Sən ulu bir dağsan – təbin seçmədi,
Nə qədər dirləsək doymarıq, Şamil.

Kəlbəcər, Dəlidağ Şamilsiz heç nə olduğu kimi, onun özü də o yerlərsiz hardasa bir az kövrək görünür, əzəmətsiz görünür. O, Kəlbəcərdə olanda daha əzəmətli, həyatda daha inamlı idi. Onu Kəlbəcərin zirvələrində qartala bənzədirlər. Daş Qartal! Onun haqqında bu ifadəni Məmməd Araz söyləyib:

O daşdan yoğrulub dağ zirvəsində-
Baxışı qəzəbli, duruşu məğrur.
Elə dartinir ki, yan-yörəsindən-
Qoca qartallar da uçmağa qorxur.

Söyü hədəf gəzir göy tağlarında,
Uçmağa tələsir – mənzil uzaqdır.
Deyirsən bu saat caynaqlarında-
Dağı da havaya qaldıracaqdır!

Nə yazıq ki, Şamil Dəlidağ Kəlbəcərin havasının, suyunun, gülcəçeyinin ona daha çox lazım olduğu günlərini Kəlbəcərdən uzaqlarda yaşıyır. Onun Bakı həyatını, qacqın həyatını Mürvət Qədimoğlu belə təsvir edir:

Kəlbəcərsiz ömrə yoxdur həvəsi,
Kədər naxışlıdır ömür gəbəsi.
Düz yolu getməyə çatmir nəfəsi-
Bakı bürkündə boğulan Şamil.

Şamil Dəlidağ Kəlbəcəri Azərbaycana tanıtdırdı, dünyaya tanıtdırdı. Onun təbii sərvətlərini, adət-ənənələrini tanıtdırdı, sevdirdi.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Şamil Dəlidağ Kəlbəcəri həm də min bir əziyyətlə yaratdığı Kəlbəcər muzeyi ilə də tanıdırı. Təkcə bu muzeyin yaradılması ən böyük ehtirama – ən böyük alqışa layiqdir. Onun ən böyük güc mənbəyi, təsəllisi elinin-obasının ona olan məhəbbətidir.

Bu məhəbbət heyrət olunacaq qədər uludur, məlhəmdir. ... Bir epizodu xatırlatmaq istəyirəm. Bildiyimiz kimi, Şamil Dəlidağ ömrünün müəyyən dönməndə haqsızlığa tuş gəlmış – məhbəs həyatı yaşamışdır. ... Və günlərin birində Şamil Dəlidağ həbsxanadan çıxıb doğma kəndinə gəlir. Həmin vaxt bir ananın cavan bir oğlu faciəli bir şəkildə həlak olmuşdu. Şamili görən ana oğlunu bir yana qoyub, onun yanına gəlir və deyir ki, sən azadlığa çıxdın, sən gəldin, mən oğul dərdimi unutdum, hesab elədim ki, öz oğlum gəlib. Bu heyrətamız, bu iibrətamız hadisəni Azərbaycanın böyük şairi Xəlil Rza Ulutürk qələmə almışdır:

Oğlu ölen bir ananı səni öpən, qucan gördüm,
Can Şamilim, sən gəlmisən mən unutdum müsibəti.
Qoy əyilim, qurban olum ayağının tozuna da,
Mənim yasım toya döndü – sən götirdin bu hörməti.
Ortalıqda qara tabut – gözü yaşılı ana gülür.

Şamil, hansı xoşbəxt görüb bu boyda el məhəbbətini? Bu gün də Dəlidağı yaşıdan, ona təsəlli verən xalqın ona olan təmənnasız məhəbbətidi.

Yazımı Sücaətin onun haqqında yazdığını fikirlərlə bitirmək istəyirəm:

Qoy tərlan xəyalın göydə dolansın,
Qoy sözün-söhbətin eldə dolansın.
Qoy səsin həmişə zildə dolansın –
Endirmə nəğməni bəmə bir belə...

«Kaspi» qəzeti, 17 noyabr 2004-cü il

***Gözəl Ramızqızı
Jurnalist***

Vətən, xalq üçün döyünen ürək...

Doğma yurduna, elinə, obasına qəlbən yanın və müqəddəs amal uğrunda belə canını qurban verməyə hazır olan şəxsiyyətlər görmüşük. O şəxslər ki, onlar heç vaxt özlərini düşünməyiblər. Haqqında söhbət açdığımız alovlu şair və ictimai xadim, elmi məqalələr müəllifi Şamil Əsgər Dəlidağdır.

Şamil Əsgər Dəlidağ 1929-cu il dekabr ayında Kəlbəcər rayonunda anadan olmuşdur. Təhsil almaq həvəsi güclü olsa da, amansız müharibə çox arzuları müvəqqəti də olsa təxirə saldı. Ailə vəziyyəti ilə əlaqədar bir müddət kolxozda çoban işləyib. Müharibə qurtaran kimi təhsilini davam etdirib. Orta təhsilini başa vurduqdan sonra ali təhsil almayı qarşısına məqsəd qoyan Şamil müəllim 3 ali məktəb qurtarır. Ağdam ikiillik Müəllimlər İnstitutunu, Bakı Ali Partiya məktəbini və Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakultəsini bitirmişdir. Onu da qeyd etmək yerinə düşər ki, Şamil müəllim hər 3 ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirib. Elm aləmində Şamil müəllim bəlkə də yeganə şəxsiyyətdir ki, ixtisasca riyaziyyatçı ola-ola filologiya elmləri namizədidir. Kənd müəllimi işləyə-isləyə ictimai işlərin yerinə yetirilməsində də maksimum gücündən istifadə edib. O dövrde Kəlbəcərdə 123 kəndin cəmi 5 orta məktəbi olub.

Şamil müəllim pedaqoji fəaliyyətini davam etdirərkən RPK-da Büro üzvü olub. Yem yiğimində fərqləndiyi üçün 1954-cü ildə Ümumittifaq yarışının qalibi olub. Qalib kimi həm də «Moskvic» markalı maşınla mükafatlandırılıb. Ardinca adı Ümumittifaq Şərəf kitabında qeyd olunub. Bir müddət RPK-da təlimatçı işləyib. Şamil müəllimin əmək fəaliyyəti geniş və əhatəlidir. Belə ki, rayon qəzetində Baş redaktor, 1962-ci ildə məktəb direktoru işləyib. Tələbkar olduğuna, işinə vicdanla yanaşdığını, təlimin keyfiyyəti olduqca yüksək olduğuna görə 101 orta məktəb məzunundan 99-u ali məktəbə qəbul olmuşdur. 1965-1968-ci illərdə İcraiyyə Komitəsinin sədri işləmişdir.

Bu illər ərzində rayonda dağlar boyu 412 km yol çəkdirmiştir.

Şamil müəllimin yorulmaq bilmədən çalıştığını görüb, Maarif şöbəsinin müdürü təyin edirlər. 10 il bu vəzifədə işləmişdir. Rayonda 570 sinif otaqları tikdirib. Cəmi 28 məktəbdən 4-ü rayon mərkəzində inşa edilib. Maarif müdürü olsa da məktəb tikintisində fəhlələrlə birgə çalışıb. O dövrde zəhməti hesabına yeməkxana və kitabxana da inşa etdirib. Şamil müəllimin bu əzimkarlığına görə 1976-1977-ci illərdə Kəlbəcər maarifi Keçici Qırmızı bayraq almışdır. O, Respublikanın Əməkdar Mədəniyyət işçisi adına layiq görülmüşdür. 1992-ci ildə öz zəhmətile

muzey tikdirib. Oraya 12 il əmək sərf edib. Ağır zəhmət bahasına yaratdığı muzeydən danışanda gözləri dolan Şamil müəllim ürək ağrısı ilə muzeyin ermənilərin tapdağı altında qalmasını qeyd etdi.

Şəhərdə yeni muzey təşkil edir. 50 min eksponatı olan muzeydə təmənnasız fəaliyyət göstərir. Oranın direktoru olmaqla Respublika Ağsaqqallar Şurasının üzvüdür. Şamil müəllim yeganə şəxsdir ki, gündəliklərini şerlə yazar. Yazıçılar birliyinin ən fəal üzvülərindəndir. Şamil müəllimin ailə vəziyyətinə nəzər salanda görürük ki, 1959-cu ildə əslən Qax rayonundan olan Nazilə müəllimə ilə evlənmişdir. 5 övladı, 9 nəvəsi vardır.

Şamil müəllimin ilk kitabı 1964-cü ildə çıxıb. Bu kitabı «Dağ üstə dağ» adlanır. Onu da qeyd edək ki, şairin ilk qələm təcrübəsi 1941-ci ildə Hitlerə aid «Gərək» adlı şerlə başlanıb. Şair haqqında onlarla qəzet və jurnallarda yazılar dərc edilib. 16 səhifəlik «Kürdün səsi» qəzeti bütün yazılarını Şamil müəllimə həsr edib. O nadir şəxslərdəndir ki, kitab bağışlayanda avtoqrafi şerlə verir.

Şamil Dəlidağın 30-a yaxın kitabı çıxıb. Ədəbiyyatımıza heç kəsin gətirə bilmədiyi yenilikləri gətirmişdir. Ədəbi lügətləri poeziyada sanki inqilabdır:

1. «Azərbaycan dininin qafiyə lügəti»
 2. «Azərbaycan dininin mənzum cinas lügəti»
 3. «Azərbaycan dilinin törəmə sözlər lügəti».
- Şamil Əsgərin bu lügətində 100 mənalı cinas vardır. «Üz-yarası» cinasının mənası 100-ə qədərdir:

Maraqlıdır ki, törəmə ifadəsini ədəbiyyata ilk dəfə Şamil Əsgər gətirmiştir. O, bir sözdən hər dəfə bir-bir ilk hərifləri pozmaqla yeni misra yazar. Məsələn: «Qananan» sözünün törəməsinə fikir versək maraqlı ifadələr alınır: «Qananan», «Anadan», «Nadan», «Adan», «Dan», «An». Bu sözə aid yazılan qəzələ fikir verək. Qəzəl həm də dodaqdəyməzdır:

Ən alçaqdır cahanda, hədsiz ciyər qanadan,
Qatıldır, yaransa da hansı ata-anadan.

İnsanın ən rəzili diyarını satandır,
Xalqına xəyanəti eyləyər sarsaq, nadan.

Niyə yatsın igidin, keçsin qəddar əlinə,

Niyə aranın, dağın? Niyə dənizin, adan?
Qalx ayağa xilas et, ya işğaldan diyarı,
Qarnına sal dilini, qeyrətini ya da dan.

Dəlidağ, ağır dərddir, didərgin, qaçqın adı,
El dərdinə çarə gəz, çalış hər saat, hər an.

Şamil Əsgərin «Kürdçə-Azərbaycanca», «Azərbaycanca-Kürdçə» «Kürd dilinin qafiyə lügəti» kitabları vardır.

Şamil müəllim həm də 100-ə yaxın Azərbaycan şairlərinin şerlərini kürd dilinə tərcümə etmişdir. O, «Şerdə yeniliklər» adlı yeni kitab çap etdirmiştir. Burada 4 poema da vardır. «Qarabağın harayı» poeması cinaslarla yazılmışdır. Ədəbiyyat tariximizə nəzər salsaq görərik ki, hələ indiyə kimi cinasla poema yanan olmayıb. «İlxicinin taleyi» dodaqdəyməz, törəmə poemadır. «Naxırçı qızı» dodaqdəyməz, əvvəl-axır poemadır.

Şamil müəllimin bir dastanı da var ki, orada 3600 misra dodaqdəyməz şəkildə yazılmışdır. Onun bütün kəlmələrini yan-yana düzəndə yeni şer alınır. Məsələn: onun yazdığı şerdə misralının ilk hərfələrini yan-yana düzəndə qoşayarpaq alınır. (bir misra iki yerdən qafiyələnsə, qoşayarpaq olur). Məsələn:

Azərbaycan hər bir zaman,
Sənə qurban bu şirin can.

Şamil Əsgərin redaktorluğu ilə çapdan çıxan və ön söz yazdığı kitablar da az deyil. Mehballı Quliyev «Vətəni tərk etməliyəm», Gülgəz nənə «Bayatılar», Dəmirçi Abbas «Mən necə gülüm», Əhməd Bayram oğlu «Həyatdan gələn səslər» və.s. Təkcə son 6 ildə şairin qəzet və jurnalarda çap olunan yüzdən çox məqaləsi, xatirələri, şerləri, müsahibələri vardır. Onlarla qəzet jurnalında şair haqqında istənilən sayda qiymətli fikirler söylənilib. Şamil müəllim haqqında deyilənlərə, yazılınlara fikir verəndə, onun şəkillərinə diqqətlə baxanda qarşındaki şəxsi adı bir insan yox, həqiqi mənada əzəmətli, vüqarlı dağı görməyə bilməzsən.

Onun «Xalqın şairi», «Dəlidağın sədası», «Həyatın astarı, həyatın üzü», «Şəhid muzey, şahid muzey», «Mənzum cinaslar», «Azərbaycan dilinin mənzum cinas lügəti» və daha onlarla bədii, elmi əsərləri

ədəbiyyatımızın söz xəzinəsini bəzəyir. Şamil Dəlidağın bu yaxınlarda 75 illiyi böyük təntənə ilə qeyd edilmişdir. Əvvəlcədən qeyd etdiyimiz kimi, Şamil müəllimin həyəcanlı ürəyi daima Vətən, Xalq, el-oba üçün döyünb. O, heç vaxt şəxsi mənafeyini ümumixalq mənafeyindən üstün tutmayıb. Belə insanlara «Həmişəyəşar» insanlar desək yanılmarıq. Onun həyatı boyu etdiyi xidmətlərə nəzər salanda görürsən ki, doğrudan da bu şəxs qeyri-adi insandır. Sonda onu deyə bilərik ki, Şamil müəllim bundan sonra da yazıl-yaradacaq, ədəbiyyatımıza yeni-yeni tövhələr verəcək. Onda olan enerjini, gücü gördüyüümüzə görə bu qənaətə gəlmışik.

Şamil müəllim, siz Dəlidağ kimi əzəmətlisiniz, vüqarlısınız, əyilməzsınız. Məhz bu keyfiyyətlərinizə görə sizə həyatda ən ümdəsi can sağlığı, ailə xoşbəxtliyi ilə bərabər, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq. Allah sizi bütün bəlalardan hifz etsin!

«Yeni Hakimiyyət» qəzeti, 28 dekabr, 2004

*Teyfur Çələbi
Sair*

**Yaş da öz işini gördü,
Baş da, üstəlik daş da...**

İşqli günlər gələcək,
Məlikməmməd nağlı gəlir.
Dəli Domrullar doğular,
Dədə Qorqud ağlı gəlir.

Qəlbində Kəlbəcər, Laçın,
Laçın dağlarında laçın.
Açın qapıları açın,
Şamil Dəlidağlı gəlir!

Təsadüfən zəng etdim, Şamil Əsgərovun YB-də yubileyinin keçiriləcəyini şair Mürvət Qədimogluñdan eşitdim.

Şamil müəllim «köhnə kişi»lərdəndi. Mən onu az görmüşəm, az tanıyıram, ancaq çox eşitmışəm, çox danışan, çox yazan adamdı da. Bir az da oğlu Həjara görə tanışlığım var.

Yadıma ilk düşən söz elə başlıqdakı sözdü. Yaşı keçdi, başı nələr çəkdi, torpağı-daşı da...

Deyəsən, o, təbiəti sevən adamdı, qayaları, dağları, qoca qartalı, bir də muzeyləri. Sinəsindəki muzeyə, bir də yazdıqlarına qarşı düşmənlərin təkcə gücü çatmadı.

Mən onun çoxlu kitablarını da saya bilərəm. Ancaq o özü təkdi, yazdıqları da təkdi Azərbaycan kimi. Ölüm də təkdi, Allah da təkdi, yoxluqdan-teklilikdən doğulanlarsa saysız və sonsuz...

Şamil müəllim yəqin ki, Ziyalı faciəsini daha çox yaşıyanlardandır! Bəlkə də özü elə bir Məktəbdir, canlı ensiklopediyadır! Monimental... və nədənsə daha böyük tutumlu söz demək istəyir adam. Dədə Şəmşirin adı gələndə olduğu kimi, Kamran Hüseynovun adı çəkiləndəki kimi...

Faiq Balabəyli

Şamil Dəlidağ haqqında bir neçə kəlmə

Tanınmış söz adamı, şair və tərcüməçi, filologiya elmləri namizədi Şamil Əsgər Dəlidağ haqda yazmaq asan olmayıacaq. Söhbət ətraflı, samballı bir yazışdan gedir. Hər halda Şamil müəllimin yaşının ahlı vaxtında nə isə demək mənim də borcum idi və mən bu borcdan gələcəkdə çıxacağımı söz verirəm. (Bu borcu mənə Şamil Əsgər Dəlidağın Azərbaycan ədəbiyyatına etdiyi xidməti, dilimizə, yurdumuza bağlılığı verib). İndilərdə isə Şamil müəllim haqda bir neçə kəlmə ilə kifayətlənmək istəyirəm.

Şamil müəllimi düz 20 ildir tanıyıram. Düzdür bu tanışlıq qiyabi olub, sonralar, Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra Şamil müəllimlə Bakıda yaxından tanış olduq. İyirmi ilin o üzündən üzü bəri başlayan tanışlığım isə Şamil müəllimin çox istedadlı şair oğlu Həjar Şamiloglu ilə tanışlığımdan, dostluğunmdan gəldiyini xüsusi bir vurgu ilə deməliyəm. Coxdan görmədiyim şair dostum Həjarın söhbətlərindən, atası Şamil müəllimin Kəlbəcərdə yaratdığı və yüzlərlə eksponatı olan tarix və diyarşünaslıq muzeyindən bəhs etməsi və bir də vaxtı ilə atası günahsız olaraq həbs olunan zaman qələmə aldığı,

Ağladım, yetər, ağladım,
Böyüklər qədər ağladım.
Nənəmin oğul dərdinə
Anamdan betər ağladım.
İndi ağlaya bilmirəm.

Şerində məndə bu kişiye və bu kişinin yaradıcılığına, əzmkarlığına böyük maraq yaranmışdı. Və çox şükürler olsun ki, təəssüratlarımda yanılmadım. Şamil müəllimlə şəxsən tanış olmaqla mən böyük bir insanla – sözünün, əməlinin sahibi olan bir kişi ilə tanış oldum.

Şamil müəllimlə ara-sıra görüşlərimiz, telefon danışqlarımız olur. Sevindirici haldır ki, bu böyük insanda özünü böyük göstərmək isteyini görmürsən. Buna ehtiyac da yoxdur. Hər kəs özündə olmayanın isteyini çəkər. Şamil müəllimdə isə o böyüklük doğuluşdan var, desəm yanılmaram. İnsan sonralar müxtəlif sahələr üzrə formalşa bilər, amma kişilik, əzmkarlıq, millet sevgisi, yurda, elə bağlılıq isə gəndən gəlməlidir. Şamil müəllimlə səhbət edərkən mənə elə gəlir ki, ömrümüzdə bircə dəfə də olmadığım Kəlbəcərə güzar edirəm və Dəlidağa səhbət edirəm. Mənə elə gəlir ki, Şamil müəllim Dəlidağın bir parçasıdır. Qalan digər parçası isə hələ də düşmən əlində inləməkdə, sizildamaqdadır.

Vətən, yurd həsrəti 75 yaşlı müdrik insanı tərk etmir. Tərk edə də bilməz. Yoxsa, elə çoxları kimi «ayın-günün düz vaxtında», - Sovet dövründə «yır-yığış» edib paytaxta – Bakıya köçərdi. Buna onun hər cür imkanı var idi; Həm maddi, həm mənəvi, həm də ədəbi mühitdəki rolu və yeri. Lakin Şamil müəllimin dağların qoynunda yaşayıb elə buradan da ədəbiyyatımıza xidmət etməyin mümkün olduğunu sübut etdi.

Ş.Ə.Dəlidağın ədəbiyyatımıza gətirdiyi yeniliklər isə ayrıca bir mövzunun səhbəti olduğu üçün, bunu tədqiqatçı alımlarımın üzərinə qoyuruq.

Və bu gün 75 yaşın astanasında canındakı vaxtsız ağrılara sinə gərən tanınmış söz ustadına, el ağsaqqallarına uzun ömür, cansağlığı arzulayaraq düşmən tapdağında olan dağlarımıza üz tuturam: Adınızı, şəhidinizi, dadınızı Şamil müəllim özü ilə Bakıya gətirib, - deyirəm. Yanınıza isə yaxın günlərdə qayıdacaq. Yenə də dostlarını halal süfrəsinin ətrafına yığıcaq, sizin gözəlliklərinizdən bəhs edəcək.

Bunun üçünsə üzümüzü dağlara, işgal altında olan yurd yerlərinə tərəf tutaraq, düşmən üstünə yeriməyin vaxtı gəlib. Bu bütün oğullara

aiddir. Harada və hansı şəraitdə olmağınızdan asılı olmayıaraq. Dağ vüqarlı kişilərimizi dağlarsız qoymayaq.

«Yeni Xəbər» qəzeti, 23 oktyabr 2004-cü il
Məhəmməd Nərimanoğlu

"İnsan əli boz tikarı, istəsə gülə döndərər"

Bu hikmətamız poetik deyimin müəllifini hələ yaxından tanımamışdan İnsanın nələrə qadir olduğunu nezmə çəkən Şamil Əsgər Dəlidağın lirika ilə silələnmiş könül çırpıntılarının vurğunlarından biri idim. Orta məktəb illərində Kəlbəcərdə şerlərini sinədəftər etdiyim şairlərimizdən olan Şamil Əsgər Dəlidağla mədəniyyət sahəsində işlədiyimdən və sonralar "Dəlidağın nəğmələri" ədəbi birliyində tez-tez təmasda olduğumdan, bu cəfakesh şairin nələrə qadir olduğunu daha dərindən dərk etdim. Sən demə, o, nə qədər sadə görünürmüssə, bir o qədər də qeyri-adi imiş: fitri istedadına, insanpərvərliyinə, vətənpərvərliyinə, təəssübkeşliyinə və s. görə.

Şamil Əsgər Dəlidağın haqqında qələmini sınayan həmkarlarımı minnətdaram ki, qələmə ala bilmədiklərimizi onlar ipə-sapa düzüb öz mənəvi borclarını bir növ ödəyiblər.

Mətbuata gəlmişmə görə minnətdar olduğum iki nəfərdən biri və birincisidir Şamil Əsgər Dəlidağ. Orta məktəb illərində yazı-pozuya olan marağım məni qələmi sinamağa məcbur etdi. Doğrusu, ilk yazımın rayon qəzetində dərc olunmasa da, o zamankı respublika mətbuatında - "Ulduz" jurnalında özünə yer tapması məni nə qədər sevindirmişdişə, Şamil müəllimin min bir zəhməti bahasına qurub-yaratdığı Kəlbəcər Tarix-Diyarşunaslıq Muzeyi barədə ilk dəfə qələmə aldığım "Tarixə dönmüş incilər" məqaləsinə bu dağ ürəkli insanın yüksək qiymət verməsi bir o qədər kövrəlməyimə (Şamil Dəlidağ kimi şer-sənət xırıdarından, alim-şəxsiyyətdən xeyir-dua aldiğım üçün - M.N.) səbəb olmuşdu. Yəni, qələm götürüb az-çox etdiyim çizma-qaralarıma, 4 şer və 5 bədii-publisistik kitabımı ərsəyə gətirdiyimə görə ilk növbədə Şamil müəllimə minnətdaram. Cünki, mənə bu meydana çıxmaga o, cəsarət, inam verib.

Şamil Əsgər Dəlidağ muzeyşunas-alim, tarixçi-ethnoqraf, təbabətçi-logman, dilçi-tənqidçi, folklorşunas kimi Azərbaycan ədəbiyyatında özünəməxsus xidmətləri olan bir insandır. Ömrünü təkcə qara damında göz açlığı doğma Ağcakənd kəndinin daşına-qayasına deyil, o taylı-bu

taylı Azərbaycanın hər guşəsinə vurğunluqla keçirən, vəsfini şerin bütün növlərində verməyi bacaran Şamil Əsgər Dəlidağın bu payız 75 yaşı tamam oldu. Azərbaycan Yaziçılar Birliyinin Natəvan adına klubunda yubilyarın görüşünə gələn sənət dostları, oxucuları, pərən-pərən düşmüş ziyanlı elliləri çöhrəsindən nur süzülən el ağsaqqalının Kəlbəcər dərdinə tablaşmadığının bir daha şahidi oldular. O görüşdə bizi sarsıdan bu böyük ədəbiyyat cəfakesinin indiyə kimi çapdan çıxmış 30-a yaxın bədii və ədəbi nümunələrlə zəngin olan kitablarının heç birinin təqdimolunma mərasiminin keçirilməməsi idi.

Şamil Əsgər Dəlidağın yaradıcılığı barədə təbii ki, bir qəzet məqaləsində müfəssəl danişmaq qeyri-mümkündür. Çünkü onun yaradıcılığından söz açmamışdan önce təkcə bir müzeyşunas kimi gördüklerini qələmə alsaq belə bir zəngin monoqrafiya alınardı. Onun Kəlbəcər Tarix-Diyarşunaslıq Muzeyində çəkdiyi zəhmət bir nəfərin yox, bütöv bir mahalın görə biləcəyi qədər ağır və çətin idi. Bütün bunlar barəsində "Kəlbəcər -Azərbaycanın qala qapısı" kitabında (səh. 128-133) oxuyuruq: "...Filologiya elmləri namizədi, tanınmış şair-publisist, əvvəllər rayonda bir çox yüksək vəzifələrdə, o cümlədən RİK-in sədri, RXMŞ-in müdürü olmuş, Kəlbəcərin yorulmaz təbliğatçısı Şamil Əsgərov həm də bu yurdun fanatiki idi. On il (1968-78-ci illərdə) Rayon Xalq Maarif şöbəsinə rəhbərlik etdiyi dövrlərdə Şamil müəllim demək olar ki, bütün kəndlərdə məktəblər açılmasına, savadsızlığın ləğv edilməsinə nail ola bilmışdır. Altmışinci illərin ortalarına kimi rayonun 124 kəndində cəmi 5 orta məktəb var idi, Ş. Əsgərovin tükənməz enerjisi, yorulmaz fəaliyyəti nəticəsində on il ərzində rayonda orta məktəblərin sayı 28-ə çatdırılmış, 61 kənddə 470 sinif otağı tikilib istifadəyə verilmişdir... Ona görə də tarix-diyarşunaslıq muzeyinin Ş. Əsgərova həvalə edilməsi çox düzgün və haqlı qərar idi. Muzeyin çöl divarlarının tərtibatında 2000-dən çox müxtəlif rəng çalarlı daşlardan istifadə olunmuşdu. Əslində muzey binası yox, qiymətli bir memarlıq abidəsi, əsasən təbiət təsvirləridən, Kəlbəcərdə yaşayan heyvan və quşların daşla rəsmələrindən ibarət mozaika yaradılmışdı. Qısa müddət ərzində 47 min ədəd nadir əşya toplanmışdı... Bu eksponatların içərisində elə qiymətli əşyalar var idi ki, onlar bütün dünya səviyyəsində nadir eksponat sayılırdı. Bəri başdan deyək ki, muzey Kəlbəcəri dünyada tanıtmışdı. Məsələn, atın Günəş Tanrısına qurban verilməsini eks etdirən barelyefə Amerika alımları 50 min ABŞ dolları təklif etmişdilər. Ötən əsrin 80-ci illərinin sonu ərafəsində Moskvada dünya geoloqlarının 27-ci Konqresi keçirilərkən 67

ölkənin 162 alimi adı dillər əzbəri olan muzeyi görmək üçün Kəlbəcərə gəlmişdilər..."

Muzeyşunas kimi də tanındı Şamil müəllim. Təkcə bir faktı qeyd edək ki, məhz bu xidmətlərinə görə Azərbaycan Mədəniyyət Nazirliyi onu "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq gördü.

Şamil Əsgər Dəlidağın bir şair kimi qələmə aldıqlarını sadalasaq, bütöv bir elmi-publisistik əsər alınar. Lakin burada şairin yaradıcılığı barədə qısaca məlumat vermək imkanına malikik. İlk önce deyək ki, Şamil müəllimin özünün və onun yaradıcılığına həsr olunmuş (1964-cü ildən 2004-cü ilədək olan dövrə) 30 samballı şer, publisistik kitabları işıq üzü görüb. İlk şerlər kitabı 1964-cü ildə "Azərnəşr" tərəfindən işıq üzü görmüş "Dağ üstə dağ"dır.

Şairin son illərə qədər çapdan buraxılmış kitablarından nümunə verməsək də, tarixdə ilk dəfə qələmə aldığı yeniliklərin məziyyətləri barədə söz açmaq olmur. Çünkü bunlar Azərbaycan ədəbiyyatında yeniiliklərdir. O, ədəbiyyat tarixində ilk dəfə "törəmə", "dodaqdəyməz törəmə", "dodaqdəyməz əvvəl-axır törəmə", "dodaqdəyməz, əvvəl-axır, cinaslı törəmə" şəklində qoşmalar, gəraylılar, rübailər, dördlüklər, səkkizliklər, bayatılar, qəzəllər yazış çap etdirmişdir. Onun cinaslarla poema yazması da ədəbiyyatda az qala möcüze sayılmalıdır. Elə "dodaqdəyməz", "dodaqdəyməz törəmə" və "dodaqdəyməz əvvəl-axır" şəklində poema yazmağın da nə demək olduğunu şer-sənet xiridarları bilir. Bütün kəlmələri eyni hərflərlə başlayan qoşma, gəraylı, məsnəvi yazmaq da Şamil Əsgər Dəlidağa nəsib olan xoşbəxtlik və Tanrı vergisidir.

Şerdən şer törəndiyini eşitməyənlər inanmasalar, Şamil müəllimin yaradıcılığına və yeni çapdan çıxan kitablarına müraciət etsələr, doğrudan da, bu müdrik insanın təfəkkür və idrakının nələrə qabil olduğunu özləri də görər və duyarlar. "Azərbaycan dilinin qafiyə lüğəti" indiyə kimi heç bir qələm sahibi tərəfindən işlənməyib. Bu cəsarəti özündə tapan Şamil müəllim hətta ikicildlik "Azərbaycan dilinin mənzum cinas lüğəti" və "Azərbaycan dilinin törəmə sözlər lüğəti", 640 səhifəlik "Kürdə-Azərbaycanca, Azərbaycanca-kürdə, kürd dilinin qafiyə lüğəti", "Kürd dilinin cinas lüğəti" kimi kitabları da çapa hazırlayıb.

Bəli, çox haqlı olaraq deyirlər ki, bir institutun görə bilmədiyi işlərdir Şamil müəllimin gördükleri.

Hələlik, son olaraq Şamil Əsgər Dəlidağın yaradıcılıq məziyyətlərindən ətraflı, təfsilatlı ilə söz açmasaqlı da, yazıda şairin bu il çapdan

buraxılan "Min suala min cavab" kitabından bəzi məqamlara toxunmaq istərdik. Bu kitabın da orijinallığı ilk baxışdan oxucunun marağını özünə cəlb edir. "Dağların hikməti" kitabında təbabətin sirlərini nəzmə çəkən, hər bir təbii dərman bitkisinin hansı dərdin dərmanı olmasını mənzum formada çox ustalıqla verən şairin burada isə fəlsəfi duyum və düşüncələri ilə min sual özünün min cavabını alır:

İnsan nədir?

İnsan həyatı bax, budurancaq:

-Bir müddət torpaqdan fərqlənən torpaq.

Həyat nədir?

Həyat dəyirməndir, biz onun dəni,

Geriyə qaytarmır gəlib-gedəni.

Dağların hikmətli söz sərrafı və sinədəftəri, müdrik şəxsiyyət, Kəlbəcərimizin qədirbiləni, cəfakesi, hər qayasını, daşını, torpağını doğma bilib əzizləyən və poeziya dili ilə onlara layla çalan Şamil Əsgər Dəlidəga Dəlidəgla qol-boyun olmaq arzusu ilə can sağlığı, fikrinə, düşüncələrinə dağ havası ilə siğal çəkilecəyi günə çatmaq diləyirəm.

Ömrün zirvəsinə, Şamil Dəlidəğ,

Kaş ki, Dəlidəgda çata biləydik.

Dərib dağçıçəyin biz qucaq-qucaq,

Çəməni çıçəyə qata biləydik.

Biz yüzə dağlarda çata biləydik.

Qurayıdinq məclisi göy çəmən üstə,

Gələydi dostlar da hey dəstə-dəstə,

"Yurd yeri" üstündə, həzin, ahəstə,

Çəşmə nəğməsinə yata biləydik.

Biz yüzə dağlarda çata biləydik.

Qol götürüb bir "Yallı"ya sözəydik,

Hər çəməndən bircə çiçək üzəydik,

Ayaqyalın, başıaçıq gəzəydik,

Çəmən dənizinə bata biləydik.

Biz yüzə dağlarda çata biləydik.

Dilim yenə yaman yerdə kiridi,
Yurd həsrəti min dərdimdən biridi.
Çəşmə kimi gözüm nuru əridi,
Hardan geldi bir bu xata, biləydik.
Biz yüzə dağlarda çata biləydik.

Çekəmmədik Kəlbəcərin nazını,
Çalammadıq Ələsgərin sazını,
Məhəmmədə yazdıranda yazını,
Kaş Vətənə ruhunu tuta biləydik.
Biz yüzə dağlarda çata biləydik.

«Azərbaycan Mədəniyyəti və İncəsənəti» qəzeti,
26 noyabr , 2004

*Kifayət Umudqızı
AJB-nin üzvü*

Dəlidağın yadigarı

Axşam batan günəş səhər o başdan yenidən çıxır. Yenidən göylərə qayıdır. İnsanın isə özü qayıtmır, sözü qalır dünyada. Deməli, söz də günəş kimidi. İşıqlı və ölümsüz. Həmişə yaşar və əbədi. Ancaq hər deyilən və yazılın söz də sanballı olmur. Eləsi var kəsərsizdi, yadda qalmır. Amma yerində deyilən, sərraf dilində çıxan söz tarixə yazılır. Söz var acıdı. Söz var bal kimi şirin. Söz var qılıncdan itidi. Söz var buz kimi soyuq. Söz də var təzədi, istidi, ürəyə yatımlıdı, başdan ayağa məhəbbətdi. Torpaq eşqi, yurd sevgisi ilə doludu.

Bilmirəm nədənsə ürəyində vətən məhəbbəti və kövrək duyğuları aşıb-dاشan qaynar təbiətli şairlərin sözünü mən həmişə günəşə bənzətmışəm.

Coxları bəyəndiyi yazıçılardan, sənət adamlarından söz düşəndə onların istedadlı olduğunu deyir. Mənsə bu qənaətdəyəm ki, yaxşı sənətkar-

DƏLİDAĞIN ÖZÜ KİMİ

rın, əsl şairin istedadı ilə bərabər həm də ilahi bir vergisi də var. O təbi-ni, ilhamını yaradan Tanrıdan alır.

Odur ki, əsərlərini oxuduqda çox şairin anadan elə şair kimi doğulduğunu zənn etmişəm.

Onlardan biri də uşaq vaxtdan yaxşı tanıdım, şerlərini, kitablarını sevə-sevə oxuduğum, yaradıcılığına yaxından bələd olduğum, rayonumuzun gərəkli ziyalısı, hörmətli ağsaqqalı, Azərbaycan ictimaiyyəti arasında yaxşı tanınan, adlı-sanlı bir insan - Şamil Səlim oğlu Əsgərovdu.

Onun da şer təbi, söz ilhamı Allah vergisi olduğu üçün tükənməz bir xəzinədi. Hələ gənc yaşlarından dünyanın yaxasından haqq və ədalətlı sözüynən tutub istədiyini cəsarətlə deyə bilən şairlərdəndi Şamil Dəlidag.

Hələ Sovet dövründə yazdı:

Əlimdə yoxsa da yayım, kamanım,
Qəzəbimin gücü sal qıra bilər.
Elə dalgalanıb ürək tufanım,
Gəmini dəryada batıra bilər.

Şamil Əsgər Dəlidagın yaradıcılığı zəngin və çoxcəhətlidir. Bütün şer şəkillərində qələmini uğurla sınayıb. Qoşma, gəraylı, təcnis, müxəm-məs, dodaqdəyməz, dildənməz, diltərpənməz, qəzəl, qəsidə, törəmə və cinaslı rübai, cinaslı, məsnəvilər, dördlüklər, publisistik yazılar, qəzet məqalələri, tapmacalar, bayatılar və s. yazılıdır. Ağlı kəsəndən tutduğu gündəliklərini şerlə yazdı. Dostlarına yazdıqları məktubları, kitablarına verdiyi avtoqrafları da həmçinin.

Şamil Dəlidag şair dostu Söhrab Tahirin Kəlbəcərdə keçirilən yubileyində onun həyat və fəaliyyətini eks etdirən məruzəsini şerlə təqdim edəndə, gələn qonaqlar, respublika ictimaiyyətinin nümayəndələri heyran qaldılar. Kəlbəcərlilər belə bir ziyalısının olduğu üçün qonaqlar qarşısında bir daha fəxarət hissi keçirdilər. Gurultulu alqışlar o gecə A.Şəmşir adına mədəniyyət evini başına götürdü.

Şamil Əsgər Dəlidag həmişə öz həmvətənlərinin qəlbini, ürəyini dəyərli sözü, alovlu nitqi ilə qürurlandırıb.

O, heç vaxt söz korluğu çəkmir. Ürəyindəki söz dəryası arzu bulağı kimi aşib-daşır. Könül mülkü daşdan yox, ilmə-ilmə, naxış-naxış sözdən hörülüb. İşdi əgər qarşısına eşqi, məhəbbəti talan olan, bəxtindən yarımayan, həyatından gileyli, dünyadan narazı, insanlardan küskün bir kim-

sə çıxsa Şamil Dəlidağ sözünün hökmüynən, qüdrətiyinən, yanın ürəyiyyən qurar o insanın könül dünyasını, məhəbbət mülkünүn sarayını.

1929-cu ilin payızında Kəlbəcerin Ağcakənd kəndində dünyaya gələn Şamil Əsgərovun uşaqlıq və gənclik illəri 1941-1945-ci illər mühərbi dövrünə düşdüyüündən çox çətinliklər görüb. Ailədə 9 uşaq olublar. Atası Selim Əsgəroğlu, anası Gülgəz Xəlil qızı zəhmətə bağlı sadə, amma məğrur və temiz bir ömür yaşayıblar.

Dili bal kəlməli, əlləri min bir peşəli Gülgəz nənənin sinəsi bayati beşiyi olub. Uzun ömür sürüb. Şamil Dəlidağ anasının bayatlarını toplayıb nəşr etdirdi. Gülgəz nənə indiki qaçqınlıq illərində dəyişdi dünyasını.

Başqalarının da dərdinə ürəkdən yanan Şamil Dəlidağ öz anasının əbədi ayrılığından daha betər yuxalmışdı.

"İndi nə anam var, nə də Ana dediyim Vətənim" -deyirdi. "Özüm-özümə" adlı şerində yazır:

Atam qismət oldu dağda torpağa,
Düğün, qaçqın anam-Bakıda bağa.
Qəlbiniz əsməsin bu minvalimdan,
Mən çoxdan dönmüşəm əsen yarpağa.

Qaçqınlığım məni yixib, sürüyüb,
Qönçəsində arzu gülüm çürüyüb.
Qara bağlamayın dərdimdən əsla,
Taleyim özünə qara bürüyüb.

Yurdsuz-yuvasızam, bəxtim yatıbdı,
Elsiz-obasızam, adım batıbdı.
Əhvalımı görüb nalə çəkməyin,
Özümün ah-naləm göyə çatıbdı.

Ricam budur əməl edin sözümə,
Gecə-gündüz qəsdim olub gözümə.
Ölsəm ağlamasın dərdimə heç kəs,
Hədsiz ağlamışam özüm-özümə.

Şamil Əsgərov ehtiyac içərisində böyüsə də, heç nə onun gələcək xoş günlərə, firavan həyata inamını itirməyib. Çoban olub, odunçu işlə-

yib, ancaq fəhmi-fərasəti qabiliyyətilə həmyaşıdlarından seçilib. Zəhmət onu ucaldıb. Oxuyub, ali təhsil alıb. El içində tanınıb.

İlk sevdaya da elə Bakıda, Ali Partiya məktəbində oxuyanda düşüb. Tələbə yoldaşı, əslən Qax rayonundan olan Nazılə xanıma könül verib. Kəlbəcərə təyinat alıb, ailə qurublar. Nazılə xanım bir müddət rayon Partiya Komitəsində partiya kabinetinin müdürü işləyib. Sonra ömrünü məktəbə bağlayıb. Tarixdən dərs deyib. Uzun illər direktor müavini və direktor vəzifələrində çalışıb.

İşlədiyi illər ərzində yüzlərlə, minlərlə kəlbəcərli uşaqların formalaşmasında əməyi, zəhməti olub. Unudulmaz müəllimlərdən biri kimi bu gün də hörmətlə qarşılanır. Onun dərs dediyi şagirdlərdən biri də mənəm.

2003-cü ilin bir bahar günü jurnalist Almaz Cəfərova ilə birlikdə Patamdar qəsəbəsinə Şamil Dəlidağın oğlunun evinə görüşə getdi. Almaz xanım Şamil Dəlidağdan iki veriliş hazırladı. Onun istedadına və Kəlbəcər həsrətinə heyran oldu.

"Bu kişi lap dəryadı ki! Gərək təkcə xalq yox, həm də dövlət bu cür insanların qədir-qiyəmətini yaxşı bilə. Vaxtında, sağlığında onun layiq olduğu adı verə" -dedi.

Şamil Dəlidağ Almaz xanıma müsahibə verdikcə mənim xəyalım 40 il əvvəlki Kəlbəcəri dolaşırıdı.

Şamil Əsgərov o zaman 1 N-li məktəbin direktoru idi. Atam isə təsərrüfat müdürü işləyirdi. Odur ki, Nazılə müəllimə də bizim ailə vəziyyətmizi bildirdi. Anamız yox idi, üç məktəbli uşaq idik. Nazılə müəllimə kəlbəcərli olmasa da, özünü bizə yad saymırıdı. Hər bayramda o bizə şirin pay göndərirdi, adımızı anırdı. O vaxtdan Nazılə müəllimə bizim ballaca ürəyimizdə işıqlı bir insan kimi qalıb. Biz qardaş-bacı bu gün də onu unutmamışıq.

Odur ki, mən də Nazılə müəlliməni söz-söhbətə tutub məktəb həyatı ilə bağlı bir veriliş hazırladım. Qulaq asıb bəyəndi və zəng vurub razılığını bildirdi. Gözünün nurunu, qəlbinin qırurunu verdiyi şagirdlərin onu arayıb axtardıqca Nazılə müəllimə çəkdiyi zəhmətin hədər getmədiyinə sevinir. Onu yaşıdan da elə vaxtile dərs dediyi şagirdlərinin məhəbbəti və sonsuz sevgisidir. Bir də Kəlbəcərə dönmək ümidi. Bu 12 ilde Şamil müəllimlə birlikdə Dağlar deyib xəlvət-xəlvət çox ağlayan Nazılə müəllimənin gözünün nuru da azalıb. Əslən kəlbəcərli olmasa da, "Şamil qəribdisə, qaçqındırsa, mən də qəribəm, mən də qaçqınam" deyir.

Nazılə müəllimə Şamil müəllimlə birlikdə iki qız, üç oğul böyüdüb. Hamısı da ali təhsil alıbdı. Bir neçə xarici dil bilirlər. Nəvələrdən birinə Şamil, birinə Gülgəz, digərinə Nazılə adını veriblər.

Nənə və baba hər gün nəvələrinə Kəlbəcərlə bağlı xatirələrini danışırlar. Danışırlar ki, onlar doğma torpağı unutmasınlar.

Nazılə xanım Şamil Dəlidağın zəhmətini çox çəkib. Çünkü Kəlbəcər adını tutub gələn bütün şairlər, yazıçılar, rəssamlar, dövlət nümayəndələri və alımlar Şamil Əsgərovun qonağı olurdular. Nazılə xanım da böyük məmənuniyyətlə bu əziz qonaqların qulluğunda dururdu. Qayıdırıb gedəndə qonaqların sovgatı təzə şer, bir də ləziz, şirin dağ payı olardı.

Şamil Dəlidağa isə dostları ilə çəkdirdiyi qalaq-qalaq foto-şəkillər, onların lentə aldığı səsi, muzeyin rəy kitabındaki sözləri yadigar qalırırdı.

Şamil Əsgərovun gənclik illərindən yazırdım axı. Hə, sonra elmi iş müdafiə edib. İxtisasca riyaziyyatçı olsa da ədəbiyyata bağlı olub. Qəlbindən süzülüb gələn misraları ağ kağıza köçürdükcə kitabları durna qatarı kimi sıralanıb.

"Dağ üstə dağ" adlı ilk şerlər kitabı 1964-cü ildə işiq üzü görüb. Dağınca da neçəsi gəlib.

Şamil Əsgərov poeziya aləmində Dəlidağ təxəllüsü ilə tanınıb. Adı və imzası, əmək və iş fəaliyyəti respublika ictimaiyyətinə yaxşı tanışdır. Çoxlu sayda, alim, şair, yazıçı ziyanlı dostları var. Hamısı da Şamil Əsgərovu Dəlidağdan da vüqarlı, ağır, sanballı bir şair, bilikli, savadlı, istedadlı alim və əsl insan kimi tanıyıblar. Bu gün də xətrini, hörmətini əziz tuturlar.

Kəlbəcərdə qonağı olan, o ecazkar yerləri qarış-qarış gəzən sənət adamları, elm xadimləri bu gün Şamil Əsgərovu Dəlidağın yadigarı hesab edərək görüşünə, ziyarətinə gəlirlər. Dəlidağın ətrini Şamil Dəlidağdan alırlar. Çünkü o, şirin dilli ipək nənələrin nağıl dünyası, ulu babaların dastan ömrünü yaşayıb.

Doğrudan da Şamil Dəlidağ dağ vüqarlı bir insandı. İşinin xətrinə kiməsə əyilməz, köklü-köməcli həmişəyaşar və əzəmətlidir.

Yaradıcılığına nəzər salanda bunu daha aydın görmək olar. Bəzən dağların gur çayları, hündür şəlaləri, buz bulaqları kimi coşub daşır, bəzən də lal-dimməz axır. Hərdən güllü-çiçəkli, göy bicənəkli, nərgiz-bənövşəli yazını, laləli yayını, hərdən də qarlı-boranlı qışını, toylu-büsətli, bərəkətli payızını xatırladır.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Kəlbəcər və Dəlidağ ilin bütün fəsillərində gözəl olduğu kimi Şamil Dəlidağın şerləri də əlvandır, gözəldir. Ecazkar axıcılığı ilə insanı heyran edir:

Gözəl, hüsnündəki o gözəlliyə
Baxsa, gül-çicək də xəcalət çəkər
Bəs onda de görüm bu yaziq canım,
Mən sənə baxanda nə halət çəkər?

Xatırladım ki, yeri və vaxtı nəzərə alaraq mən şairin şerlərindən çəkdiyim, gətirdiyim nümunələri ixtisarla verirəm.

Şamil Dəlidağ nədən yazırsa yazsın, oxucusunun qəlbinə yol tapa bilir. Sözü yadda, yaddaşlarda qalır. Çünkü Şamil Dəlidağın poeziya ruhu xalq ruhuna yaxındı.

Xalqa qaşıq ilə umac paylayan,
Onun çömçə ilə aşını yeyir.
Kədərdən, qüssədən hədsizdi payı,
Qaçqınlar gözünün yaşını yeyir.

Böhtan ovçu olub, həqiqət şikar,
Şamilem çox belə dərdlərimiz var.
Soyğunçuluq edib sərvət yiğanlar,
Xalqın torpağını, daşını yeyir.

Sənət dünyasında poeziya aləmində onun öz dəsti-xətti var. Heç kimə bənzəməyən, hamidən fərqli. Dağlar oğlu Şamilin şerləri də Dəlidağ kimi vüqarlıdı, əzəmətlidi, ucadı. Çünkü qəlbə, ruhu haqq yolunda şölə-nənən çiraq olub.

İnsanın şərəfi abır-ismətdir,
Xoşbəxtdir, hər kimə bunlar qismətdir.
Həyatın mənası haqq-ədalətə,
Vətənə xidmətdir, xalqa xidmətdir.

Şair də dağlarla qoşa olanda urvatlı, hörmətli olur-deyirlər.
12 ildir ki, Şamil Əsgərov çox sevdiyi dağlardan ayrı düşüb. Ancaq bir an da yadından çıxmır, gözünün qabağından getmir, dilindən düşmür. Hər gün, hər an o dağlara gedən yollardadı, fikri-xəyalı. Yuxusunu ərşə

DƏLİDAĞIN ÖZÜ KİMİ

çəkən, ürəyini ağrıdan doğma ocaq həsrəti deyilmə... Çox sevdiyi dağlar-
dan məcburən ayrıلندا belə demişdi:

Canım Dəlidağım, Murovum, Keyti,
Bağrımın başını oyub gedirəm.
Kəlbəcərsiz oldum bu gündən yetim,
Sanmayın nəyəsə uyub gedirəm.

Ulu qəlbinizin sönməz qoruyam,
Bacara bilmədim sizi qoruyam.
Min-min ürəklərin ahi-zariyam,
Dərdim tükənməzdi, duyub gedirəm.

Şamiləm, qoy dünya dar olsun mənə,
Yolu çovğun olsun, qar olsun mənə,
Günahsız olsam da ar olsun mənə,
Gör sizi kimlərə qoyub gedirəm.

Bir zamanlar səfəsini gördüyü dağların 12 ildir ki, cəfasını, xüffətini
çəkir. Dostları, tanışları onu nə qədər hörmətli tutsalar da Şamil Dəlidağ
özünü arxalı saya bilmir. Çünkü arxası, dayağı bildiyi, vüqarından arzusu
ilham alan dağlar dağı, qəm oylağı olub. Şamil Əsgərov dağlarsız qalıb.
Yəqin ki, onsuz Dəlidağın da ürəyinə xal düşüb. Bir zamanlar şəninə gö-
zəl şerlər qoşduğu yurdunun indi həsrətini qələmə alır. Bu mövzuda qa-
laq-qalaq şerləri var.

Dağarcıqda dari yoxdu,
Bağ quruyub barı yoxdu.
Arxanada arı yoxdu,
Boş yeşikdə bal gəzirəm.

Bəla varmı qaçqınlıq tək?
Ağır dərdə dözmür ürək.
Məni edib dili gödək,
Bəzən susub lal gəzirəm.

Xalq bəladan çıxsın deyə,
Şamil xına yaxsın deyə,

Düşmənini yıxsın deyə,
Mən bir Rüstəm Zal gəzirəm.

1998-ci ildə çap olunan "Kəlbəcərin qəm dastanı, viran olan Gülüstanı" kitabını həyacansız oxumaq mümkün deyil. Burada Kəlbəcər mənzərələrini əks etdirən foto şəkillər diqqəti cəlb edir. Kəlbəcərdəki qədim Alban abidələri, qalalar və qayaüstü təsvirlər barədə məlumatlar, yer-yurd adları, 100 yaşını görənlərin siyahısı, qiymətli yataqlar, mineral sular və dərman bitkiləri haqqında yazılar toplanıb. Kəlbəcərin ziyalıları, şairləri, sənət adamları da unudulmayıb. "Kəlbəcərin qəm dastanı" fəslində isə rayon şəhidlərinin acı taleyindən bəhs olunub. Ağdaban faciəsi haqqında dəqiq məlumatlar verilib. Sonra isə Kəlbəcərlilərin köckün təleyi qələmə alınıb.

Dağlardan ayrılsa da, hörməti, izzəti, urvati öz yerindədi Şamil Dəlidəğin. Təbi, ilhamı azalmayıb. Sözünün dəyəri də var, kəsəri də. Çoxalan qəlbindəki yurd həsrətidi, əsirlikdə qalan bütün Qarabağ torpağının nisgilidi, el harayıdı, şəhid ağrı-acılarıdı. Bir də diş-dırnağı ilə, gərgin zəhməti ilə yaradıb ayrı düşdüyü, balasından da əziz bildiyi Kəlbəcər tarix-diyarşunaslıq muzeyi idi. Hansı ki, dünyada tayı-bərabəri yox idi. Dünya alimlərini heyran qoymuşdu.

Şamil Əsgər Dəlidəğin ömrü, fəaliyyəti bədii və elmi yaradıcılığı barədə qəzet üçün məqalə yazmaq çox çətindi. Çünkü bura onun dərya boyda yaradıcılığından birçə damlaancaq sığışdırmaq olar. Şamil Əsgərovun hər kitabı haqqında heç bir çətinlik çəkmədən cild-cild sanballı tədqiqat əsərləri yazmaq olar. Çünkü onun yaradıcılığı sözün həqiqi mənasında çoxşaxəli və zəngindir... Yəqin ki, vaxt gələcək tədqiqatçılar Şamil Əsgər Dəlidəğin yaradıcılığına müraciət edəcəklər.

Kəlbəcəli olduğuna görə yazmırıam bunu. Doğrudan da Şamil Dəlidəğda olan talant, istedad, bilik, bacarıq, əməyə-zəhmətə bağlılıq çoxlarında yoxdur. Biz onu iş başında əliaqabarlı "fəhlə" kimi də görmüşük, tribunadan alovlu nitqi ilə salondakıları heyrətə gətirən bir alim, şair kimi də.

Şamil Əsgərov riyaziyyat müəllimiidi, filologiya elmləri namizədidi, ziyalıdı, eyni zamanda folklorçu, tarixçidi, təbiətşunasdı, təbibdi, geoloqu, coğrafiyaşunasdı, musiqiçidi, ən başlıcası isə hərtərəfli elmi biliyə malik yüksək mənəviyyatlı bir insandi.

O, 1948-50-ci illərdə Ağdamda Müəllimlər İnstutunda, 1950-55-ci illərdə Azərbaycan Pedoqoji İnstututunda, 1955-59-cu illərdə Bakı Ali

Partiya məktəbində təhsil alıb. Orta məktəbdə müəllim, direktor, rayon Komsomol Komitəsinin katibi, rayon Sovetinin sədri işləyib. Bir sıra rəhbər vəzifələrdə çalışıb. "Yenilik uğrunda" rayon qəzetinin redaktoru olub. 1968-ci ildən 1978-ci ilə kimi Kəlbəcər rayon Xalq Maarif Şöbəsinin müdürü olub. 10 il ərzində rayonda təhsil sahəsində misli görünməmiş dəyişikliklər yaradıb. 5 orta məktəbin sayımı 28-ə çatdırıb. 46 ibtidai məktəbin 39-nu 8 illik məktəbə çevirib. 57 kənddə daxili imkanlar hesabına 470 sinif otağı tikdirib. Məktəblərin ixtisaslı fənn müəllimləri ilə təmin olunmasına şərait yaradıb.

Kəlbəcərin tarixində ilk dəfə təlimi rus dilində olan məktəbi də o açdırıb. Bunun nəticəsində də hər ilki buraxılışda kəlbəcərlə gənclərin ali məktəblərə qəbulda sayı daha da artıb. Sovet ordusu sıralarında hərbi xidmət zamanı da onlar üçün asan olub.

Bu gün Şamil müəllimin çox dəyərli yetirmələri var və onlar respublikamızda və onun hüdudlarından kənarda rəhbər işlərdə çalışırlar.

Şamil Əsgərov təlim-tərbiyə verdiyi gənclərlə həmişə fəxr edir. Onların gələcək həyatı, iş fəaliyyəti ilə də maraqlanıb. Hər birinə həmişə düzgün yol göstərib, ağıllı məsləhətlər verib.

Şamil Əsgərov müəllim kimi dövlətin də, elin də hörmətini öz gərgin zəhməti və təmiz viddəni ilə qazanıb. Bu adı doğruldub. Ömrü boyu xalqına təmənnasız xidməti ən böyük qayesi hesab edib.

Ermənilərin haqsız torpaq iddiası başlanan vaxtdan Şamil Əsgərov əyninə əsgər paltarı geyinib, səngərlərə, gənclərin yanına çıxdı. Qələmini süngüyə çevirərək, mübarizlik ruhunda yazdığı şərləri ilə gəncləri, hərbiçiləri ruhlandırdı.

Şamil Dəlidağın bu sözləri əsgərlərin dilinin əzbəri idi:

Məhəbbətim üçün canımdan keçərəm,
Azadlığım üçün məhəbbətimdən.

Şamil Əsgərovun müəllim kimi də qabiliyyətinə, istedadına həsəd aparılıb. Ziyali var, ancaq öz mənafeyini düşünür. Şamil müəllim isə qaranlığa işiq, nur saçan ziyalıdır. Cavan yaşından ağsaqqal adı alanlardan olub. Kimseyə pişliyi keçməyib. Uşaqla uşaq, böyüklə böyük kimi rəftar edib. Elə ona görə də xalqın hörmətini, ehtiramını qazanıb. Kəndbəkənd düşüb, folklor nümunələrini toplayırdı. Yaşı yüzü haqlamış, yüzdən keçmiş qadın və kişiləri danışdırıb, sözünü, söhbətini ləntə alırdı. Şəkillərini çəkirdi. Tariximizlə, yerimizlə, yurdumuzla bağlı həqiqətləri, əfsanələri

qələmə alırdı. Unudulmuş sənətkarların yaradıcılığını araşdırırıdı. Şerlərini, bayatlarını, dastanlarını toplayırdı.

Rayon "Yenilik" qəzeti nəzdində fəaliyyət göstərən "Dəlidağın nəğmələri" ədəbi birliyini də Şamil Dəlidağ yaratmışdı. İstedadlı gəncləri seçib, bura cəlb edirdi. Birliyin üzvləri ilə yaradıcı iş aparırdı. Ən yaxşı şerləri seçib, ayda bir dəfə qəzetdə bütöv səhifə verirdi. Təbii ki, bu diqqət və qayğı da gənc və həveskar şairləri daha da ruhlandırdı.

Şamil Əsgərov bir qayda olaraq qədim əşyaları yiğib, toplayırdı. Arxeoloji qazıntılar zamanı təpiyan nadir eksponatları qoruyub saxlayırdı. Qədim qalaların, yaşayış məskənlərinin, qayaüstü abidələrin, qəbirüstü daşların (Kəlbəcərdə bunlar həddindən artıq çox idi) həm tədqiqatçısı, həm də müdafiəçisi idi. Kəlbəcərə geoloji kəşfiyyatçılarından çox Şamil Əsgərov bələd idi. Harada nə cür daş və qum karxanası var, mədən var, müalicə əhəmiyyətli mineral sular çıxır, o, bunu hamidən yaxşı bilirdi.

Elə buna görə də sonralar Kəlbəcərdə dünyada tayı-bərabəri olmayan tarix-diyarşunaslıq muzeyini yaradanda eksponat sarıdan çətinlik çəkmədi. Çünkü hələ müəllim işləyəndən daha çox nadir əşyalar toplamışdı. Çox ağılagəlməz yerlərdə daşdan yazılı abidələr toplamışdı. Kəndbəkənd, evbəev gəzib, yaşılı insanlarla görüşdükçə çox qədim və qiymətli sənət nümunələri və əşyaların yerini öyrənmişdi. Muzey hazır olanda Şamil Əsgərovu tanıyanların hamısı böyük məmənuniyyətlə həmin qiymətli əşyaları muzeyə təhvil verdilər.

Şamil Əsgərov təbiəti çox sevdiyindən onu tədqiq etməkdən də yorulmurdu. Elə hey dağda-daşda nə isə axtarırdı. Bu adamın boş vaxtı olmurdu. Kəlbəcərin coğrafiyasını, geologiyasını bəlkə də ondan yaxşı bilən yox idi.

"Qiymətli daş yataqlarını özümüz işə salsaq, respublikamıza milyonlarla manat gəlir götirə bilərik"-deyirdi o vaxt.

Eyni zamanda Şamil Əsgərov Kəlbəcər meşələrinin də qeydinə qalırdı. Nadir ağacların qırılmamasının qarşısını almaq üçün rəhbər işçilərin qarşısında məsələ qaldırıb, təkliflər verirdi. Yabani meşə bitkilərinin insan sağlamlığına xeyrindən danışırıdı. Kəlbəcər dərman bitkilərilə zəngin olduğundan Şamil Əsgərov yeri gəldikcə əhaliyə ondan istifadənin səmərəli yollarını da öyrədirdi. Mətbuatda bu barədə maraqlı yazılar verirdi. İndi baxsanız, kitablarında həmin yazıları, dərman bitkilərinin şəkillərini görərsiniz.

Hətta muzey fəaliyyətə başlayanda bu dərman bitkilərini və köklərini toplayıb, qurudaraq sərgiləndirməklə yanaşı son zamanlar xarici ölkələrə satılmasını da qismən təşkil etmişdi.

Şamil Əsgərov xalqın əvəzsiz sərvətlərindən biri olan musiqiyə də biganə deyildi. Unudulub getmiş, dəbdən düşmüş "Kilimərası" və "Mara-loyunu" kimi xalq oyunlarını, folklorumuzu bərpa etmişdi. Bu işə marağlı olan cavan oğlanları yaşılı oyunçuların yanına aparırdı ki, öyrənib yaşatmışılar. Yeri gəldikcə, bu cür ayin və oyunların televiziya ilə çekilib, xalqa göstərilməsini də təşkil edirdi. İndi Azərbaycan televiziyanının arxivində həmin çəkilişlərdən bir neçəsi saxlanılır. Hərdən göstəriləndə Şamil Əsgərova dua edirik ki, nə yaxşı ki, vaxtilə bunlarisa da çəkdirib.

Şamil Əsgərov Aşıq Şəmşirin çaldığı 72 saz havasını ləntə almışdı.

Şamil müəllimin zəngin şəxsi kitabxanası böyük bir dövlət muzeyini xatırladırırdı. Elmə və ədəbiyyata aid nə istəsən burada tapa bilərdin. 30 mindən çox kitabı vardi. Kəlbəcərli tələbələr Bakıda tapa bilmədikləri kitabı, ədəbiyyatı Şamil Əsgərovun kitabxanasından əldə edirdilər.

Men özüm də dəfələrlə ordan xarici ölkə ədəbiyyatları götürüb, oxumuşam. İmtahandan qiymət alanda elə bilmisəm onu mənə Şamil müəllim yazdırıb.

Beləcə hamının köməyinə çatırkı Şamil Əsgərov. Bütün instituflarda Şamil Əsgərovu tanıyan müəllimlər kəlbəcərli tələbələrə hörmət edirdilər.

Rayon gəncləri öz tarixini, ədəbiyyatını, dilini folklorunu, zəngin təbiətini Şamil Dəlidağın əsərlərindən öyrənirdilər.

Yaşda özündən böyük olanlar da müəyyən məsələlərin həllində Şamil Əsgərova müraciət edirdilər, ondan məsləhət alırdılar. Onu elçiliyə aparırdılar. Bir sözü iki olmazdı. Küsüllüleri barışdırardı. Xalqın xeyirşərində yaxından iştirak edərdi.

İti zəkali, möhkəm yaddaşlı, geniş dünya görüşlü və bilikli olduğu üçün hamı ona "elm dəryası" deyirdi.

İşləməkdən yorulmayan, çalışmaqdan, qurub yaratmaqdan zövq alan Şamil Əsgər Dəlidağın Kəlbəcərdə çox zəhməti, çox əziyyəti, çox cəfası qaldı.

12 ildir ki, "can ay muzeyim, can ay kitabxanam, can ay dağlar" deyib dad döyür. Ürəyi şan-şan olub, susuzluqda qalan torpaq kimi cadar-cadardı.

Kəlbəcərdən qaçqın düşən hər kəs öz evindən, var-dövlətindən çox muzeyin dərdini çəkirdi. Bizə elə gəlirdi ki, Şamil müəllim kitabxanası-

DƏLİDAĞIN ÖZÜ KİMİ

dan və muzeyindən ayrı düşsə bircə gün də yaşamaz. Dəli olub çöllərə düşər. Yaxşı ki, o, özündə təpər tapdı. Dəli olmamaq, ölməmək üçün Bakıda Kəlbəcər muzeyinin balaca bir guşəsini açmaqdan ötrü özünü yenə də oda-közə vurdu və bunu təşkil etdi.

Təskinliyini burada tapdı. Eyni zamanda bədii yaradıcılıqla məşğul oldu.

Azərbaycan Yaziçılar Birliyinin üzvü, filologiya elmlər namizədi, Respublikanın Əməkdar Mədəniyyət işçisi, şair Şamil Əsgər Dəlidağ 30 kitabın müəllifidir.

Kəlbəcərdə olanda başqa təbdə yazırıdı. Təbiətdən, gözəllikdən, məhəbbətdən, dostluqdan, xoş gələcəkdən, şirin arzulardan.

"Dəlidağın şöhrəti" poeması dillər əzbəri olmuşdu. Biz məktəbli uşaqlar da o vaxt bu poemani maraqla öyrənirdik. Burada xalqımızın qədim adət-ənənələri öz əksini tapırdı:

İlin sonu, çərşənbənin axşamı,
Tonqal üstən hoppanardı kənd hamı,
Qapı-qapı dolanardı bəxt camı,
Cavan qızlar yiğışanda əl-ayaq,
Tapıb kömür, həm yumurta, həm boyaq.

Çay qıraqı gizli yerdə düzərdi,
Bic bəzzadlar gedib onu gəzərdi,
Ya qırmızı, ya da qara bəzərdi.
Səhər-səhər ağlayana baxaydın,
Qırmızı şal bağlayana baxaydın.

2003-cü ildə həmin poema "Dəlidağa salam" adı ilə yenidən nəfis səkildə çap olunub. Poemada təcəssüm olunan qədim adət və ənənələr, oyunlar əsasında çəkilmiş rəsmlər də diqqəti cəlb edir.

Böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasına cavab kimi yazılmış, məzmun, məna, üslub və sənətkarlıq baxımından heç ondan geri qalmayan "Dəlidağa salam" poeması müasir gənclər və məktəbli uşaqlar üçün əvəzsiz mənbədir. Çünkü onlar oxuduqca buradan qədim oyun və ayinləri, etiqadları, adət və ənənələrimizi həvəslə öyrənlər.

Yeni kitablardan bəhs etmişkən qeyd etmək istəyirəm ki, Şamil Əsgər Dəlidağ Azərbaycan ədəbiyyatına çox böyük bir yenilik gətiribdi.

2003-cü ildə çap olunan "Şerdə yeniliklər" kitabında Şamil Dəlidəğin cinas poeması, həmçinin dodaqdəyməz, törəmə dodaqdəyməz, əvvəl-axır və böyük həcmli dodaqdəyməz, poemaları toplanıb.

Şamil Dəlidəğ Azərbaycan tarixində ilk görünməmiş yenilik yaradıb. 4 lüğət tərtib edib.

1. "Azərbaycan dilinin qafiyə lügəti";
2. "Azərbaycan dilinin mənzum cinas lügəti" II cilddə;
3. "Törəmə sözler lügəti";
4. "Kürdçə-Azərbaycanca, Azərbaycanca-Kürdçə və Kürd dilinin qafiyə lügəti".

Şamil Dəlidəğ tarixdə ilk dəfə olaraq yüzdən çox Azərbaycan şairinin şerlərini kürd dilinə tərcümə edib.

İndiye kimi biz Azərbaycan ədəbiyyatında 7-8 mənadan artıq cinasa rast gəlməmişik. Ancaq "Azərbaycan dilinin mənzum cinas lügəti" kitabının 2-ci cildində Şamil Dəlidəğin poeziyasında şer şəkilləri çıxdı.

"Lal qız" poemasında isə xalqların azadlıq mübarizəsi eks olunub.

Şamil Əsgər Dəlidəğin 70 illiyi münasibətilə çap olunan "Hər çeşmədən bir damla" kitabının redaktoru şair Mürvət Qədimogludur. Kitabda Şamil Əsgərovun həyat yolu, iş fəaliyyəti barədə geniş məlumat var. Tanınmış ziyalılar və sənət adamlarının onun haqqında yazdığı şerlər və xatirələr isə daha çox maraq kəsb edir.

Umumiyyətlə, Şamil Əsgərov Kəlbəcərdən ayrı düşəndən sonra 21 kitab yazıb. Hamısı da Vətənə məhəbbət duyğuları ilə dolu, siləbəsilə. 2004 cü il oktyabrın 29-da Respublika Yazıçılar Birliyinin Natiavan adına klubunda Şamil Əsgərin 75 illiyi ilə bağlı bir tədbir keçirildi. Həmişə özü üçün təntənədən, təmtəraqdan uzaq olmağa çalışan, Kəlbəcərsiz yubiley keçirmək istəmeyən, sözün həqiqi mənasında təvazökar olan Şamil müəllimi dostları bu dəfə necə yola gətirmişdi bilmirəm. Görüşə Şamil müəlliminin çox pərəstişkarları, özünün və sözün qədrini bilənlər təşrif buyurmuşdu. Onlarla insanın 4-5 saat ayaq üstə durub bu görüşü izləməsi çoxlarını heyrətə saldı.

Tədbiri H.Əliyev adına sarayda keçirmək lazımdı deyənlər də çox oldu.

Doğrudan da əslində Şamil Əsgər Dəlidəğin halalca haqqı olardı bu. Təəssüf ki, bu günə kimi halalca haqqı olan bir çox qiymətlərini ala bilməyib. Özü də buna cəhd etməyib. Kiməsə ağız açıb qarşısında əyilməyib. Fəxri adın hanı? - deyənlərə cavabı bu olurdu: "Mənim fəxri adım Dəlidəğimdi".

Yazıcıilar Birliyinin zalı balaca olsa da, ürəklər böyük idi. O gün dinləyicilər, tamaşaçılar Şamil müəllimin odlu-alovlu ürəyinin, şirin sözünün işığına toplaşdıqlarından çox məmənun oldular. Çıxış edən sənət dostları, görkəmli elm xadimləri, ziyalilar, deputatlar Şamil Əsgərovu Dəlidağın qardaşı hesab edərək onun yaradıcılığına və sözünə bir daha nəzər salıb yüksək qiymət verdilər. Şamil müəllimlə Kəlbəcərdəki görüş və gəzintilərindən, söz-söhbətlərindən, onun qonaqpərvərliyindən danışdilar. Məclis boyu çıxış edənlər xalqın qiymətini lap çoxdan alan Şamil Əsgərova nəhayət dövlətin və hökumətin də diqqət və qayğısının verilməsini arzuladılar. Xalq şairləri və akademiklər Şamil Əsgərovu da xalq şairlərinin, eyni zamanda prezident təqaüdçülərinin sırasında görmək istədiklərini bildirdilər. Ədəbiyyat aləmində yaratdığı misilsiz yeniliklərə görə ona elmlər doktoru, professor elmi dərəcəsi verilməsi təklifi də ürəklə səsləndi. Hamlıqla birlikdə məclis iştirakçıları Azərbaycan Yazıcıilar Birliyinə ölkə prezidenti cənab İlham Əliyev müraciət qəbul etməsini təklif etdilər. Təbii ki, bütün kəlbəcərlilər də bu istək və arzulara qoşuldular.

Hələ ki, 60 minə yaxın kəlbəcərli Şamil Əsgərova veriləsi çox gedilmiş xalq şairi adının təyin olunduğu günü gözləyir. Cabir Novruz ona görə haqlı olaraq deyirdi ki, sağlığında qiymət verin insanlara! Alman yazıcıısı Henrix Heyne isə yazırkı ki, xüsusi istedadlı insanları qoruyun, istedadsızlar onsuz da irəli gedəcəklər. Bax, bu baxımdan Şamil Dəlidağı da qorumaq lazımdır fikri birmənalı şəkildə təsdiqləndi. Sonda qarşısına boyu-bərabəri cürbəcür, rəngbərəng gül dəstələri düzülən Şamil müəllimlə xatirə şəkli çəkdirənlərə baxıb düşünürdüm ki, görəsən baxışları uzaqlara dikiłən dağlar oğlu Şamilin şair xəyalı görəsən indi haraları dolaşır?

Evə qayıdır bu yazını hazırlayarken Şamil Əsgər Dəlidağın "Hər çeşmədən bir damla" kitabını götürüb yenidən oxudum. Buradakı "Gör-düm" adlı şeri mənim sualıma cavab verirdi:

Yenə də köçmüdü elat dağlara,
Hamı qovuşmuşdu gülgün çağlara.
Baxıb vurğun oldum göy yaylaqlara,
Çoxlu atlı gördüm, piyada gördüm.

Şehli çəmənində gəzdim səhərin,
Hüsnünü seyr etdim qabaq-qənşərin.
Anam-bacım olan qız-gəlinlərin,
Üzündə abır da, həya da gördüm.

Çırmanıb həvəslə Tərtəri keçdim,
Mansır bulağının suyundan içdim.
Alaçıq qurmağa Topdaşı seçdim,
Daşlarda xınalı boy'a da gördüm.

Gözellər ciyninə aldı sənəyi,
Dinlədim çobanın çaldığı neyi.
Anam Gülgəz sağıdı "Xangül" inəyi,
Pendirə, qatığa maya da gördüm.

Uzun yoldan baxdım sola, sağa mən,
Murova, Keytiya, Dəlidağa mən.
Yenə malik oldum çox qonağa mən,
Birlikdə yollandıq qaya da gördüm.

Öyündüm baxanda kitabxanama,
Kəlbəcər muzeyi adlı xanama.
Şamiləm, bənzədim əriyən şama,
Çünki mən bunları röyada gördüm.

Şamil Əsgər Dəlidağı tanıyanların ən böyük arzusu bu idi ki, o, yenidən doğma elinə, ulu dağlarına dönsün və dünya şöhrətli Kəlbəcər müzeini yenidən qursun.

Şair özü də ulu Tanrıdan bunu diləyir. Deyir özümü dağlara nəzir demişəm.

Şamil Dəlidağın bir çox belə təsirli şerləri var:

Durulmayıb, qapqaradır qanım da,
Səndən keçir, sixılırsan canımda.
Dar günümdə sən olmusan yanımda,
Düşmənlərin gözlərini dəlincə,
Döz ürəyim, döz dağlara dönüncə.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Kəlbəcərsiz, Dəlidağsız, qədim Qarabağsız qalan torpaq dərdindən ürəyi qübar bağlayan Şamil Əsgər Dəlidağa təntənəli görüş günündə çox xoş sözlər dedilər.

Kəlbəcər məktəbinin direktoru Polad Museyibov söz alıb qürurla söylədi:

- Şamil Əsgər Dəlidağ müəllimlərin müəllimiidi. Alımlerin alımıdi. Kəlbəcərin, Azərbaycanın fəxridi. Biz müəllimlər ona bir qılınc, bir dənə də qortal hədiyyə edirik. Çünkü sözü qılıncdan itidi. Özünü isə uca qayalarda qiy vuran dağ qartalına bənzədirik.

Şair Mirsəyyaf Zamanlı isə "Qortal, qayıt daqlara" şerini oxudu.

Gözüm o məclisdə Nazile müəlliməni axtardı. Gəlməmişdi. Qoy nə vaxtsa poeziyamızın qartalı Şamilin daqlara qayıdan gün qurulan məclis-də iştirak etsin.

Məlumat üçün bildirirəm ki, həmin o görüşdən sonra respublika mətbuatında, televiziya və radioda bu barədə maraqlı yazılar və verilişlər getdi.

"Təhsil problemləri", "Azad Azərbaycan", "Naxçıvan", "Ədəbiyat", "Kredo", "Yeni xəbər", "İcmal", "Boz qurd" və "525" ci qəzetdə, "Yeni nəşrlər" jurnalında - ümumiyyətlə, 35 adda qəzetdə Şamil Əsgər Dəlidağın özünəməxsus yaradıcılıq üslubundan, ədəbiyyata getirdiyi yenilikdən, onun bitkin söz dünyasından, xalqa sonsuz məhəbbətindən, həm şair, həm də insan kimi böyüklüyündən nəzər diqqəti cəlb edən yazılar verilib.

Müəllifləri də sayılıb seçilən elm xadimləri, söz qədri bilən ustad sənətkarlardır.

Şamil Əsgər Dəlidağ poeziyası bir ümmandır. Ordan bir damla da mən götürüb sizlərə təqdim etdim. Kaş dilimizə, ədəbiyyatımıza, Vətənimizə böyük xidmət nümunəsi göstərən bu cəfakesh şairin əsərlərini bütünlükə oxumaq hamiya qismət ola. Onda görərlər ki, Şamil Əsgər Dəlidağ kimdi. Hansı qüdrətə, ilhamla və təbə malik bir şairdi.

Hörmətli Şamil müəllim, əziz Nazilə xanım! Bilirik ki, siz gəlinləriniz Elmirani, Cəmiləni, Fəridəni də öz övladlarınız Xalid, Bərzani, Həjar, Təhmine, Zülfiyə kimi sevirsiz. Kürəkənləriniz İbrahim və Feruz da yaxşı kişilərin övladlarıdı.

Arzumuz budur ki, Siz şirin-şəkər nəvələriniz Şamilin, Gülgəzin, Məsudun, Səlahəddinin, Nazilənin, Cavidin, Orxanın, İlahənin, Səbuhi-nin toy məclisini Kəlbəcərdə keçirəsiniz.

Belə adamlarsız ömrün mənəsi olmaz

*Qoşulub xış çəkərəm,
Xalqıma şum əkərəm.
Mən elə yandığım tək,
Yanmadı eşqdən Kərəm.*

(Şamil Dəlidağ)

Cəmil Əlibayov
Yazıcı, jurnalist

Nə yaxşı ki, Şamil varmış

Sevginin bir anı bütov bir ömrün əbədi həmdəminə dönür. Bizlər isə budur yarım əsrdir ki, Şamil Əsgərov sayəsində Azərbaycanın dilbər güşəsi Kəlbəcəri sevməkdə davam etməkdəyik. Və güman edirik dağlar diyarına bu məhəbbəti - öz izini neçə-neçə nəsillərin zəkasında və qəlbində saxlayacaq bu dəyərlər Azərbaycan torpağını nəinki təbii gözəlliyi, həm də, bax elə şamillərin şəxsiyyət nümunəsində ziynətləndirəcəkdir.

Şamil Əsgərov heç kəsə bənzəmir. XX əsrin çoxunu yaşamış, neçə-neçə epoxanın odu-alovu, soyuğu-şaxtası içindən qanadlanıb uçan və sixılıb üzülən insanların arasından keçən bir şəxs bunu təsdiq və təqdim etmək üçün özünü çox sorğu-sual tutmalı olmuşdur.

O, adı vətəndaşdırımı? Bunun önünə hökmən bir böyük sözünü əlavə etməli olursan. O, şairdirmi? Şairlər səma əhlidir, onun ayağı isə yerdən heç zaman üzülməyib. O, ədəbiyyatşunas-dilçi alimdirmi? Tədqiqatçıya məxsus səbəli və soyuq beyin məhsulunun hər cümləsinə qaynar qəlbin bol-bol hərərətini hopdurub. O, geoloqdurmı? Onun axtarışlarında sükurlar sehirləşib dil açır. O, memardırımı? Memar kimi elə imarət ucaldıb ki, onun bir daşını barmaqlarının ucu ilə cilalayıb, özü hörgüyə düzüb. O, «muzey atası»dırımı? O bu yolda neçə dəmir çarix dağdırıb, nadir bir tarixi əsər yaradıb. O, müəllimdirimi?

Hələlik bu adla çığırlı: Şamil müəllim! Azərbaycanşunaslıqda biz ondan çox şey öyrənmışık. Ən ümdəsi də odu ki, «xalq» «vətən» deməkdən dilləri qabarlaşmışlardan fərqli olaraq, o, yetmiş ildir ki, çıçək-çıçək, tikan-tikan gəzərək vətəni şirinləşdirən bal toplayır, ancaq özü bu mənəvi ballardan doyunca yeməyir, bizlər səmərə alıb, Azərbaycana necə xidmət etməyi ondan öyrənmişik.

Bu sətirlərin müəllifi Şamil Əsgərov obrazı timsalında zəmə-nəmizin qəribə insanını indiki və gələcək oxuculara təqdim etmək istəyib. Ancaq ehtiyatlanmışdır. Bir neçə elmin, bir neçə dilin bilicisi, bir neçə peşənin sahibi haqqında yazarkən, ən vacibi kölgədə qala bilər. Hər şeyin çekisi, ölçüsü, nizami olduğu təki insan istedadı da kainat qədər sonsuz deyil. Oxucunu necə inandırasan ki, Tanrı Şamilə istedadı

dördəlli hüdüsuz bir səxavətlə verib. Onun qabilliyyətlərini, gözəlliklərini, güman edirəm ki, heç, doğulandan çıynınə qonmuş Mələk də Əməl dəftərinə sığışdırıa bilməyib. Bəlkə də Xudavəndi-aləm onun dedikləri ilə qane olmayıb soruşacaq: bəs sonra?!

Mən bu «sonra» haqqında mülahizələrimi söyləməyə çalışacağam. Bu şərti də əvvəlcədən kəsmək istəyirəm ki, mənim adda-budda, həvəzəmə güvəniib deyəcəklərim, olsa-olsa Şamil dəyərlərinin nümunələridir, ağınağazıdır. Bunları mən neçə-neçə nəsillərin çox yaxşı inandığı, qiymətləndirdikləri insanın adını yüksəltmək, onun abidəsinə yeni bir naxış vurmaq üçün demirəm. Bunlar gerçəkliliklərdir.

Mən borclu olduğum insandan ahil yaşimdə hallalıq almaq istəyirəm. Dünyadan köçmək ərəfəsində, böyük Sabir dediyinə istinad etməkələ:

İstərəm ölməgi mən ləyk qaçırməndən əcəl,
Gör nə bədbaxtəm, əcəldən də gərək naz, çəkəm.

Bəlkə «naz çəkmək» dözümü ona görə imiş ki, ah, nə qədər insana borclusan! Bu borc yükünü çıynindən atmamış hara gedə bilərsən!

İndi mən hələlik, romanı kağız üzərinə köçürmişəm, Şamilin mənim həyatımda nə kimi dönüşlər yaratdığını xırda layıram. Bir haşiyə çıxmala olacağam. Anam haqqında üç roman yazıb çap etdirəndən sonra xeyli təskinlik tapmışdım ki, borcumu sağ ikən verə bilməsəm də, ruhi qəribçilikdə olarkən bunlardan xəbər tutdum, onun üçün borclarımın heç olmasa sözlə qaytara bildiyim üçün məni bağışlayar. Payının azlığına-çoxluğuna baxmaz. Bacardığım bu olub...

Ancaq indi mənim analı dünyamı vərəqlədikcə, narahatlıq keçirirəm: «bəs filan məsələ haqqında, filan iş haqqında... niyə yazmadısam?! Anam, axı mənim təsvir etdiklərimdən qat-qat yuxarıda dayanır».

Şamil haqqında romanı tamamlamaq qorxusu da bax, buradan irəli gəlir. Qədərincə söz deyə biləcəyimə gümanlanıa bilmirəm.

Son vaxtlar Şamil Əsgərovdan söz düşəndə, yaratdığı muzey haqqında, bu möcüzə ilə Şamili qiymətləndirib «muzeyin atası» adlanırlar onu. Sənət dostlarım məni bağışlasın. Mən hətta ona yunan tarixçisi və cografiyaşunası Herodota verilən adı da, «Dağ eli tariximizin atası» deyərdim. Vallah, bu comərdlik yox, xəsislik olardı böyük insan haqqında tərifnamədə.

Başqa məziyyətlərini demirəm, arxeoloq, etnoqraf kimi, yeraltı dəfinələri tapıb aşkara çıxarıb, Kəlbəcər qaya rəsmlərini qədimliyimizə yeni bir şahid kimi tarixə salıb. Vəssəlam?! Yox, mən ixtisasca tarixçiyəm, ilk çap olunan povestim «Qayaların göz yaşı»nın da ilk sətirləri İstisuda yazılıb. Və Şamilin daşların hekayətləri baradə söhbətləri, Xaçmazda haqqında eştidiyim «yeddi qız» rəvayətini ürəyimdə elə canlandırdı ki, istirahətimin yönünü dəyişdi, mən qayalıqları, daş hikmətlərini öyrənməyə vadar oldum. Və etiraf etməliyəm ki, bir vaxtlar cavan bir qəzetçi kimi Kəlbəcərə ezamiyyətə getməsəydim, nəinki bu dağlar diyarına, bütövlüklə Azərbaycana istəyim, sevgim natamam olardı. Çünkü Kəlbəcər təkcə füsünkar gözəlliyi – diş göynədən bulaqları, şahbaz dağları, alp çəmənlikləri ilə deyil, sədaqətlə, sözübütöv, mərd, şəker kimi şirin sözləri ilə mənim həyatıma daxil oldu. Həm də jurnalist acizliyini ilk dəfə mənə Kəlbəcər xatırlatdı. İlk ezamiyyətimdən aldığım təəssüratları bir ocerkə sığışdırı bilmədim. Yazını tərif edənlər duymadılar ki, məni fərəkdən keçirməkdən çox, eliyə bilmədiklərim baradə duyğulanıram. Axi, bütün gözəllər kimi, Kəlbəcərin də bədbəxtliyi onun içindədir, kənardan baxmaqla kifayətlənməyib, onun ürəyinə yol tapmalısan. Bu yolu Şamil müəllim göstərdi mənə: yeraltı daxmalardan, cındırından cin ürkən adamların geyimindən, zəhmətlə becərilmiş taxıl zəmilərinin quşbaşı dolu zərbəsindən yerlə yeksan olmasına, Kəlbəcərin (bəlkə də adı da bundadı) keçə bilməyən dar ciğirlərindən və burada min illərlə məskun olmuş insanların düzümündən... keçirdi bu yol. Və ilk povestimi yazdım. O zaman Şamil müəllim məni inandırmışdı ki, bunların bir əlacı var-bu varlı diyarın təbii sərvətlərinin ən qiymətlisinin istehsalını təşkil etmək, yol çəkmək, təkcə elatin yox, başbilenlərin də ayağını bu yerlərə açmaq gərəkdir. 1957-ci ildə povest hasilə geldi. Parçaları Şamil müllimə oxudum, görkəmli geoloqumuz Sübhi Bəxtası tanış oldu yazı ilə, məsləhətlər verdilər. Ancaq cəsarət eyləyib üzə çıxarda bilmədim və Sibir neftini kəşf edənlərdən bəhs edən «Sinaq» romanının bir xətti də Kəlbəcərə yeni həyat getirilməsinin zəruri problemi oldu. Hər iki xəttin bir qovuşacağı var idi –torpağa etiram, zəhmətə inam, sevgiyə sədaqət.

Cox bağlı olduğum və vərəqlədikcə beynimi düberə insan haqqında fəlsəfi imtahanlara «Özümü axtarıram» povesti də meydana gəlməsi Şamil müəllimlə bağlıdır.

Yay idi, yenə ailəmlə istirahət üçün doğma diyar çəkib məni aparmışdı. Şamil hər dəfə, biz Kəlbəcərə gələndə, Turşsu dərəsinə

getməyi planlaşdırırıdı və deyirdi ki, oranın mənzərəsini gör-meyibsinizsə, onda Kəlbəcərə gəlmış də deyilsiniz. Sonralar Lök qalası, Dəlidağ, İstisu Taxtası, nə bilim nə qədər dilbər guşə bu siyahiya əlavə olundu. Həqiqətən də Turşsu dərəsi –«Qotur İstisu» vadisi gözəlliyyin tacı idi, amma gözlərimə yığdıqlarım təbii füsunkarlıq, gözlənilməz bir insanla görüşlə ürküb, məndən uzaqlaşdı.

Cənnet guşesindən aldığım xoş ovqata soğan doğranıldı. Bir neçə il əvvəl Arəstə xanımla Kəlbəcərdə tanış olmuşdum. O zaman Yevlağın Malbinəsi kəndindən kolxozun başçısı idi. Bəstəboy, nurani qadın səhbət zamanı mənim tələbəlik dostum Qasım Qasimzadənin anası çıxdı. Qatar yoldaşları kimi tez ünsiyyət tapdıq, ana-bala mehribanlığı ilə səhbətləşdik... Cəmi bir neçə il sonra bizim xoş aləmdə olduğumuz bir vaxtda, bir qadının kənardə tən-tənha oturub oval ay kimi sıfətini əlləri arasında tutaraq, hamidan ayrılib öz aləminə çəkilməsi diqqətimi cəlb etdi. Oxşatdım da, oxşatmadım da. Şamil gedib görüşdü və heç nə demədi.

Bir neçə saatdan sonra Kəlbəcərə dönərkən, yolda bir «Pobeda» maşının dikdiren çıxa bilməyib, nərildədiyi bizi narahat etdi. Yaxınlaşdıq. Arəstə xanım maşından düşməmişdi, adamlardan gizlənirdi. Sürücüyə kömək etdilər, maşın təpəni qalxdı. Arəstə xanım Şamil müəllimgilə gedirdi. Yolda Şamil müəllim əhvalatı danışdı. Demə, Arəstə xanımı dogma işindən uzaqlaşdırıblar. Hər il Kəlbəcər yaylaqlarına qalxan sürülərin üstündə bu yerlərə gələn sabiq kolxoz rəhbəri, indii bu köhnə maşınla itmiş günlerini axtarır, heç olmasa xatirələrinin üstünü mamır basmağa qoymur. «Ay gidi dünya», dedim. Niyə belə olmalıdır, axı! Sən milyonçu təsərrüfat yarat, sonra kənardan dur bax, elədiklərin göz dağı olsun sənə...

«Özümü axtarıram»-hasılə geldi.

Arəstə xanımın halına yandım (şükür ki, onun gözəl övladları var idi, dolanışıği da qaydasındaydı). Qarabağın bədbəxt taleyi ilə qarşılaşanda biz bir neçə yaziçı, Bərdədə vəziyyətdən hal-əhval tutandan sonra mən təkid etdim ki, gedək bir Arəstə xanımla məsləhətləşək, görək, müdrik xanım bu işlərin axırını necə görür. Getdim, səhbətimi də yazdım. Qısaçı: «İyirminci illərdə Soltan bəy nüfuzlu adamları başına yığıdı, gedib danışdılar, barışqı oldu. İndi də çarəsi budur».

Mən Kəlbəcərlə doğmalaşmaqdə. Şamil müəllimlə on illər ailəvi dostluqdan qazandıqlarım yalnız adını çəkdiyim yazılar olubmu?

Xeyir! Bu ünsiyyət - Vətən məhəbbətini mayalaşdaran- qəribə bir müqəddəs qısqanlıq təlqin etdi mənə. Dünyanın dörd qıtəsini, onlarla ölkəsini gəzərkən, mən yalnız Qərbin, Afrikanın və Amerikanın gözəlliklərini gözümə yiğib, insanların sivil həyatına həsəd aparmalı olmadım. Mən gördüyüüm mənzərələri - Alp dağlarının addımbaşı kürəyindən salanan beyaz saçlarını, bəyaz şəlalə höküklərini, Böyük sıranın üfüqündəki qırçın-qırçın minarələri, Nyu-Yorkun 102 mərtəbəli evini, İranın təxti-cəmşidini, Dardanelin İstanbula ayna tutan mavi sinəsini, nələri, nələri gördükcə həzz aldığım qədər də, müqəddəs qısqanlıq içimi alovlandırdı. Mənə təskinlik verən Kəlbəcər gözəllikləri olurdu və bunlar mürür-zımanla qanıma, iliyimə işləməsəydi, mənim doğma Azərbaycanıma məhəbbətim, çox güman «vətən», «vətən» deyib, onun taleyi ilə alver edənlərin «istəyindən» o tərəfə keçməzdı. Kəlbəcər dağları ilə qarşılaşdıranda - Tyanşanın zirvələri də mənə alçaq görünüb; ulu Yenisey də mənə Tərtərimdən dar gəlib, Vyananın göyün neçə qatına fişqıran fəvvərələri də İstisuda soyuq çayın içindən bir qaya parçasının ortasından neçə metr ucalığa baş vuran qaynar püskürtüsü öündə mənə cılız cörünüb.

Və nəhayət, Kəlbəcərin sadə, müdrik adamları. Jurnalistik sənətimlə bağlı mənə, yüzlərlə millətin, xalqın, tayfanın nümayəndəsi ilə dilləşmək qismət olub. ABŞ senatının üzvüləri, Rusyanın baş naziri, İranın dini rəhbəri, Tunisin və Mərakeşin liderlərinin varisləri-şahzadələri-bunlar sözə ərsəyə çıxmışlardı, qələmlə tarixə düşmüş nə qədər yaradıcı şəxslər-bunların müdrik kəlamları, bizə İstisuda alaçiq quran, big yeri təzəcə tərləməyə başlayan cavan oğlanın hazırlıcağı ilə qarşılaşdırılınca - sonuncu keçirdi mənim azərbaycanlı müsabiqəmdən.

Bəlkə də bunlar qısqanlığın kor gözlərinin əlamətiydi - mənim gözümə öz məhəbbətimdən savayı heç nə görünmür. Bəlkə də müqayisələrim insanları çasdırı biləcəyi fəndləri məni yalnız təəssüratlara vardırı. Bəlkə də Azərbaycanın Dağlıq Qarabağ, Ağdam, Kəlbəcər, Füzuli, Laçın, Zəngilan, Qubadlı itkilərinin göynəltisindən havlanıb, itirilmiş min bir haqqın heç olmasa bir qismini qaytarmaq istəyimlə bağlıdır bunlar...

Hər halda, bu inkarolunmaz həqiqətdir ki, bunların hamısına görə mən Şamil müəllimə minnətdaram. Onun mənim varlığında yaratdığı Vətəni necə sevmək əməlləri ilə.

Qoy həmkarlarım incəsən. Mən ikinci qələm sahibi tanımiram ki, o dogma yurdu şöhrətləndirmək üçün dırnağı ilə daş eşələyib, yiğib

abidə düzəltsin, onun hər qayasını, hər bulağını heyrət doğuran bir duyğu ilə həm şifahi, həm yazılı təbliğ etsin. Bu nadir hadisədir.

Dostluğumuzun yaşı əllini keçsə də, artıq doğmalaşlığımız halda bir-birimizə sədaqət-vəfa andı içməyimizə ehtiyac olmasa da, mən bu böyük insan qarşısında: yaradıcılıq fəhləsi, milli təəssüb əsgəri, gözəl ailə başçısı və xeyirxah insan önungdə təzim edirəm və Şamil Əsgərov haqqında, onun kimliyi barədə sorğu-suallarımı davam etdirir və bütün gerçeklikləri onda ehtiva edirəm ki: nə yaxşı tale bizi qovuşdurmuşdur və nə yaxşı on illər ərzində fürsət düşdü ki, mən ürəyimdən boşaltmaq istədiklərimi heç olmazsa, bir neçə sətrini deyib, ondan halallıq almaq imkəni qazandım.

*Əlövsət Ağalarov
Yazıçı, jurnalist*

**Dəlidağın daş qartalı,
yaxud Şamil Əsgərin yaralı ürəyinə qoyulmuş
diaqnozun əsl adı**

**Şamil müəllim də xəstələnərmiş...
Nə isə ağlıma batmir. Böyük şairimiz
mərhum Məmməd Araz onu daş
qartala bənzədib, eyni adlı şer də
yazmışdı: «Daş qartal»**

Doğrudan da, daş kimi sağlamdı. Bu o vaxtlar idi.

Min bir əzab- əziyyətlə, məşəqqətlə, taleyin amansız və öldürücü zərbələrinə dağ vüqarı ilə sinə gərərek zirvədən-zirvəyə qonar, ulu şairimiz təbirincə desək, dağların «daş qartalı» ömrü sürərdi. Əyilməz, mərd, cəsur ömür.

İndi də belədir. Amansız xəsteliyə düçər olandan bəri sanki xəstəliyinin acığına daha da cəsurlaşıb, daha da işgüzar olub, kitabı kitab dalınca yazır. Özü də necə kitablar!

Xəstəliyi də məzəlidir. Guya ki, Şamil müəllim üçün təzə şeydir. Ta zavallı bilmir, Şamil müəllim onu dünyaya gələn gündən tanır, onunla 75 ildir qucaq- qucağa yatır. Şamil müəllim ürəyi ayrı cür olmalı deyil ki! Balaca bir haqsızlıq, ədalətsizlik görəndə, birinin (kim olur olsun, tanıdı tanımadı) haqqı tapdalananda, kimsə ac-yalavac olanda, kimsə şər-şamatayla mərdimazarlıq edəndə, biri xalqın malını talayıb harınlayanda ürəyi özündən qabağa düşür, üsyan qoparır, ətraf aləmi lərzəyə salırı. İndi də belədir.

Şamil müəllim, onda bu yazıqdan niyə gileyənlərsiz? Bunu bu günə özünüz salmışınız ki! Hələ o yazıqdır ki, bu qədər tarpa-turpa dözür, kim olsayıdı, nə olsayıdı, vallah bu boyda müsübətlərə çıxdan tab gətirməzdı. Canınızdan, qanımızdan artıq sevdiyiniz Kəlbəcərimiz mənfur düşmənlər tərəfindən işğal olunanandan sonra nə istəyirdiniz, ürəyiniz dözməli idi? Çəkilməsi mümkün olmayan dərdəmi dözməliyidi? Yox, əzizim tablaşsaydı, onda o heç sizin ürəyiniz olmazdı ki! Bu bir aksiomadır.

Məni düşündürən tamam başqa məsələdi: Həkimlərimizin düzgün diaqnoz qoymamaları! Respublikamızın ən yaxşı ürək həkimləri sizi müayinə edib əcaib bir diaqnoz qoyublar: «Ürək çatışmazlığı». Hətta dünya şöhrətli kardioloq, millətimizin fəxri bildiyimiz Cavad Heyət də sizi yoxlayandan sonra bu diaqnozu təsdiq etdi. Cavad bəyi sizdən geri qaytaranda yolda dedim, inciməyin, siz də o biri həkimlər kimi Şamil müəllimə düzgün diaqnoz qoya bilmədiniz. Kişinin ani olaraq düşdüyü halı təsəvvürüňüzə gətirin. Gözləri az qala hədəqədən çıxacaqdı. Ya mənə, ya sizə hörmətindən və ya yüksək səvyəli, böyük mədəniyyət və mənəviyyat sahibi olduğundanmı ağır cavab qaytarmadı. Amma içində baş qaldıran firtınanı görməkdə mümkün deyildi. «Əlövsət, bə-ey, (Cavad bəy mənə belə müraciət edir) nə danışırsınız, mən 59 ildir ürək həkimiyəm. Hətta xəstəyə virtual baxışımı diaqnoz qoya bilirəm, axı siz həkim deyilsiniz, Şamil bəyin diaqnozunu 100 faiz düz demişəm: «Ürək yetməzliyi». Sizlər «ürək çatışmazlığı» deyriniz.

Gördüm Cavad bəyi doğrudan da çəşdirmişəm. Tez qayıtdım ki, siz məni düzgün başa düşmədiniz, alimliliyinizə, həkimliyinizə zərrə qədər də şübhə etmirəm. Siz həkim kimi Şamil müəllim xəstəliyinə pataloji diaqnozunu düz qoymusunuz. Amma bu xəstəliyin əsl adı «**VƏTƏN ÇATIŞMAMAZLIĞI, YURD ÇATIŞMAZLIĞI**...» və mən Kəlbəcərin Şamil Dəlidəğ üçün necə əzəmətlili, necə əziz yer olduğunu

izah etməyə başladım. Cavad bəyin beynindəki firtinalı hövlündən əsər-əlamət qalmamışdır. Dərin xəyala dalaraq sanki Kəlbəcəri gəzib-dolaşırdı. Handan-hamana özünə gelib: «Əlövsət bəy, sən düz deyirsən, mən bunu nəzərə almamışdım» dedi.

Şamil müəllim, həqiqətən də, təkcə sizin yox, doğma Göycəmizdən, Zəngəzurumuzdan, Qarabağımızdan, Kəlbəcərimizdən ayrı düşüb zillətə, möhnətə, lap elə töhmətə məruz qalan soydaşlarımızın da bütün xəstəliklərinin tek bircə adı var: **VƏTƏN ÇATIŞMAZLIĞI**.

İnşallah, Kəlbəcərə qayıdanınan sonra ürəyinizin əvvəlkindən də sağlam olduğunu görəcəksiniz. İndi isə... İndi bir udum Vətən havası, bir içim doğma bulaq suyunə həsrət qaldığınıza görə gecə-gündüz sizə dərə çəkən ürəyinizə Şamil Əsgər qətiyyəti, Şamil Əsgər təpəriylə təpinin! Təpinin ki, özünü şıltaq aparsın. Dözümünü daha da sərtləşdirsin. Siz axı buna qadırsınız, Şamil müəllim! Axı çoxları sizdən dözüm, səbr, dəyanət dərsi alıb. Möhkəm olun, Şamil müəllim! Ağır kılışılərin ləngəri də ağır olar.

Siz Allah, öz saqlamlığını itirən, gecə-gündüz pərvanə kimi başınıza fırlanan, hər nazınızla oynayan, hər cəfanıza dözen ömür-gün yoldaşınız Nazılə xanımın, heç ondan da əziyyətinizə az qatlaşmayan həkim Elmira xanımın, ataya məhəbbətin, sədaqətin rəmzi sayılan oğlunuz Xalidin, sizinlə fəxr etdikləri, sizinlə sözün əsl mənasında nəfəs alan nəveləriniz Gülgəzlə balaca Şamilin adı gələndə ister-istəməz özünü ələ alan, sizi güvənc yeri, el aqsaqqalı kimi ən yüksək titula layiq bilən hər bir kəlbəcərlinin naminə ağır yük altında dizləri büükülmüş nəhəng fil kimi qəfil ayağa qalxın, Kəlbəcərimizi gözünüzün qabağına gətirin, içinizdə tənbəl-tənbəl açılıb yumulan ürəyinizə Şamil kimi hökm edin! Axı nəhənglər buna qadirdirlər! Siz də nəhəngsiniz, Şamil müəllim! Sözümüz səmiimiyyətinə inanın, Allaha and olsun düz sözümdür: **NƏHƏNGDƏN DƏ NƏHƏNGSİNİZ! SÖZ NƏHƏNGİ, ŞER NƏHƏNGİ! DOST NƏHƏNGİ! ETİBAR, SƏDAQƏT NƏHƏNGİ!** Sizin nəhəngliyinizi cılızlar duymaz, nadanlar görmez. Mən axı sizin dəfələrlə möhkəmliyinizin, cəsurluğunuzun əyani şahidi olmuşam!

Yadınızdadırırmı, 1992-ci il iyun ayının 1-i günü? Murdar ermənilər Alaqaya kəndinə hücum etmişdilər! Kəlbəcərin müdafiəsində böyük zəhməti olan Zaur Rzayevin əsgərləri ilə biz də sizinlə kəndin

köməyinə getmişdik. Əyninizdə hərbi paltar, əlinizdə «Kalaşnikov» avtomati, cavan əsgərlərdən də cəld, qıvraq idiniz, qırğı kimi şığıyırınız. Taxtabaşı kəndini keçəndə yolda qabağımızı kəsdilər ki, yolları ermənilər minalayıblar, hara gedirsiniz? Əsgərlər qorxularından hərbi maşınları geri döndərmək istəyəndə qabağa düşdü. Dedik nə olursa qoy bize olsun, təki kənd azad olunsun. Siz, mamaoğlu Qurban müəllim, icra başçısının müavini Nuşirəvan və mən Akifin «UAZ» maşını ilə Alaqayanın qənşərinə qədər gəldik və kənddən düşmənləri qova bildik.

Bu da yadınızda olar ki, Kəlbəcər hər tərəfdən mühasirəyə alınanda, artıq mərkəzdən kömək gəlmədiyini görən rayon camaatı yığışış əllerindən gələn köməyi əsirgəməyəndə, evində-eşiyində bəlalarının çörək pulunu bir yerə toplayıb silah-sursat almağı təşkil edəndə sizi qabağa verdilər. Hamının yekdil rəyi ilə o, halalıqla yiğilan pulların hallalıqla xərclənməsi üçün komissiyaya da sizi rəhbər seçdilər. Çünkü sizi yaxşı tanıydırlar. Bilirdilər ki, siz olan yerdə əyintiyə-pozuntuya yer yoxdur. Bu etimadı, bu inancı bir günə, bir ilə qazanmamışınız. İndi sizə dinclik verməyən, Kəlbəcər harayına səsləyən ürəyinizlə birgə bu halallığa nail olmuşdunuz. Və sonradan da bəlli oldu ki, camaatımız seçimində yanılmayıb. Siz o pulların qəpiyinə qədər silah-sursat verilməsini təmin etdiniz... Şamil müəllim, hansı fəaliyyət növünüüzü unutmaq olar?!

Maarifçiliyin Kəlbəcərdə inkişafında fədakar Cəfər Əhmədovla, az qala əfsanələşən Qara Bəhmənlə bərabər sizin də danılmaz, titanik fəaliyyətiniz indi də çıxumuza möcüzə kimi gəlir.

Bir hadisə heç vaxt yadımdan çıxmır. Orta məktəbdə oxuyurdum. Kəlbəcər Rayon Maarif Şöbəsinin müdürü idiniz. Yüzlərlə yeni lahiyənin ideyasını həyata keçirirdiniz. Bir dəfə bütün əlaçı oxuyan şagirdlərin rayon konfransını təşkil etmişdiniz. Şagirdlərlə birlikdə valideynlərini də ora dəvət etmişdiniz. Oxuduğumuz Qılınclı orta məktəbindən bizlər də o siyahıda vardıq. Birinci çıxışı özünüz etdiniz. Bu təşəbbüsün vacibliyindən, gələcəkdə daha da inkişaf etdirilməsindən, təhsilin Vətənə layiq əsil vətəndaş yetişdirilməsindəki rolundan danışdırınız. O vaxtlar üçün bəlkə də çox cəsarətli sayılıacaq bir cümlənizi indi də xatırlayıram: «Əsl vətəndaş Soltan bəy kimi olar. Andiranik kimi

quldurun qulağını kəsib ağızına verən kişinin həmyerililəri yaxşı oxuyub, yaxşı da vətəndaş olmalıdır».

Axşam evə geləndə dədəmdən Soltan bəyin, Andiranikin kim olduğunu soruşanda o, məhsur və qürurverici əhvalatı təfsilatı ilə danışdı. Nədən danışım. Hansı xeyirxah əməllərinizdən söz açım?! Təkcə sadalamağa neçə-neçə qəzet səhifəsi, belə, çatmaz! Tikdiriyiniz məktəb binalarından, çəkdiyiniz yollardanmı, bir-birindən deyərli kitablarınızdanmı, köməyə etiyacı olanlara etdiyiniz yaxşılıqlardanmı, xalq təbabəti ilə şəfa verdiyiniz xəstələrdənmi və ən nəhayət, dünyanın möcüzəsi Kəlbəcərimizdə min bir əziyyətlə yaratdığınız müzeydənmi?!

Heç nəyi demirəm, təkcə o möcüzə müzey üçün elədikləriniz bir yox, bir neçə nəslin bütün həyatları boyu gördükəri işlərdən daha faydalı olub. Ona görə də «Ürəyimlə bacarmıram» kəlməsini dilinize belə, gətirməyin. Siz hər şeyi bacarırsınız, bir ürək nədir ki?! Düzdür, bu məşəqqətlə dolu 12 ildə bü ürəyin nələr çəkdiyini siz tanıyanlar yaxşı bilir. Hər halda dözün, Şamil müəllim, ən azi ona görə ki, övladlarınızdan da, öz canınızdanda artıq sevdiyiniz anamız Kəlbəcər, ən istəkli övladınız Kəlbəcər müzeyi sizi gözləyir, bizləri gözləyir, bizlərin naminə dözün! Axı siz bizləri də öz doğma övladlarınızdan ayırmırsınız! Bax, elə buna görə də ürəyinizə hökm edin!

Bu yaxınlarda böyük şairimiz Məmməd Aslan və dostunuz, gözəl ziyalımız Vahid Həsənovla sizə dəyməyə gelmişdik. Xeyli söhbətləşdik. Dağdan, arandan, sözdən, şerdən danışdıq, amma cümlələrimizin əvvəli də Kəlbəcər idi, axırı da. Sizdən ayrılib geriyə dönəndə hər üçümüz Ulu Yaradandan sizə şəfa diləyib birlikdə Kəlbəcərə gedəcəyimizi düşüñürdük. Və hər üçümüz bu müqəddəs arzudan doğan daha bir arzumuzu dilə gətirdik: İnstəlla, doğma Kəlbəcərimizdə görüşəndə ürəyinizə verdiyiniz əzab-əziyyətin əvəzini bizlər qaytararıq.

«Ədalət» qəzeti, 5 mart, 2005

*Qulu Xəlilli
Professor*

Hər şeydən keçilər, Vətən keçilməz

Bütün respublikada işgüzarlığına, vətəndaşlığına və qeyrətinə görə nüfuz qazanmış Şamil Əsgərov kimi hünərpərvər alimin taleyini yada salaq. Heç kimə gizli deyil ki, Ş. Əsgərov durğunluq illərində iftiraçılardan az əzab çəkməmişdir. Ona qarşı olan haqsızlıqlar barədə müvafiq təşkilatlara vurulan minlərlə teleqramlara respublikamızın adlı-sanlı yazıçı və ziyyələrinin müraciyətinə qulaq asan, əhəmiyyət verən olmadı. Belə təmiz və təpərlü alimi, bacarıqlı təşkilatçını ləkələmək üçün natəmizlər hansı yollara əl atmadılar.

Ş.Əsgərov həbs olunmamışdan bir az əvvəl onun kürd şairi Əhməd Xanidən tərcümə etdiyi «Məm və Zin» poeması Azərbaycan dilində çapdan çıxmışdı.. Bir gün müstəntiq onu dindirərkən həmin kitabı çıxarıb demişdi:

-Sən beynəlxalq imperializmin agenti, Sovet İttifaqının qatı düşməni Əhməd Xaninin «Məm və Zin» poemasını tərcümə edib yaymaqla Vətənə xəyanət etmişən.

Beyni, ağılı, mənəviyyatı 37-ci ilin çirkabından uzağa getməyən bu kəmsavada nə cür başa salasan ki, elə həmin kitabı ilk səhifəsində yazılmışdır:

«Əhməd Xani 1651-ci ildə anadan olmuş, 1706-ci ildə vəfat etmişdir».

Şamil müəllimin haqsızlıq toruna salındığı vaxtlarda onun belə bir şe'ri əldən-ələ gəzirdi:

Bir anam kürd, bir anam od - Odlar yurdu Azərbaycan.
İkisinin yolunda da çöz qırpmadan verərəm can.
Kurd anama daş atanın gözlərini oyaram mən!
Od anama sataşanı diri-diri soyaram mən!

Bu misralar kürdlərlə azərbaycanlıların birliyini, dostluğunu, qardaşlığını çox gözəl ifadə edir.

Qarabağın dağlıq hissəsində baş verən fitnəkarlıqla əlaqədar riyakar şaiyələr gəzdiyi zaman Ş.Əsgərovun Nizami adına Ədəbiyyat İnstitutunun yığıncağında dediyi qiyamət sözlər indi də çoxlarımızın qulağında səslənir:

- Mən çox uca səslə, həm də məsuliyyətlə, inam və cəsarətlə bildirirəm ki, Azərbaycanda yaşayan kürdlərin ağıllısı bir tərəfə dursun, heç dəlisinin də fikrinə gəlməz ki, özünü bu xalqdan ayrı təsəvvür etsin. Biz həmişə azərbaycanlılarla bir olmuşuq, indi də birik, gələcəkdə də bir olacaqıq.

Hadisələrin sonrakı gedişi də bunu sınaqdan çıxartdı.

Bakı, 1995.

*Hikmət Mahmud
Geologiya-mineraloziya elmləri doktoru,
professor, şair*

Geoloqların yaxın dostu

Söhbət ensiklopedik biliyə malik, geoloqların yaxın və səmimi dostu Şamil Əsgərovdan gedir.

Şamil müəllimlə biz geoloqlar uzun illərdən çox yaxın təmasdayıq, onunla mehriban və sədaqətli dost münasibətindəyik. Şamil Əsgərov Kəlbəcərin hər dağını, daşını, çayını, çeşməsini və qayasını beş barmağı kimi əzbər tanır. E'cazkar təbiətli Kəlbəcər yurduna akademik Mirəli Qaşqay başda olmaqla onun bütün yetişdirmələri gəliblər və burada geoloji-axtarış işləri aparıblar. Bu geoloqlardan bir neçəsinin adlarını qeyd etmək yerinə düşər. Hikmət Mahmud, Aydın Məmmədov, Şamil Allahverdiyev, İbrahim Babayev, Əli Məğribi, Kavus Pənahi və onlarla digər geoloqların adlarını qeyd etmək olar. Şamil müəllim həmişə bizimlə çox e'tibarlı dost münasibətində olubdur. Bə'zən geoloji-axtarış işlərinə Şamil müəllimlə birgə getmişik. Bir sıra geoloji maraq doğuran yerlərin üzə çıxarılmasında Şamil Əsgərov bizə hətta yaxşı bələdçilik edərdi.

Şamil müəllimi insanlara sevdirən onun alicənablılığı, yüksək insani keyfiyyətləri, dosta sədaqətli və zəhmətkeş olmasıdır. Məhz onun böyük zəhməti və təşkilatçılıq bacarığı nəticəsində Kəlbəcərdə şöhrətli bir muzey yaranmışdır. Bu muzeyin zənginliyini və gözəlliyini nəinki respublikamızın əhalisi, hətta xarici ölkə vətandaşları da, xüsusən elm və sənət adamları çox yüksək qiymətləndirirdilər. Şamil müəllimin gərgin əməyi sahəsində yaranan o zəngin mə'nəvi sərvət muzeyimiz çox - çox əfsuslar olsun ki, qansız düşmən çaynağına keçdi və darmadığın oldu.

Şamil Əsgərov haqqında o qədər xatirələr demək olar ki, onları yazımaqla qurtarmaq mümkün deyildir. Mənim Şamil müəllimlə məktublaşmağım həmişə şə'rələ olubdur. (Ümumiyyətə, Şamil Əsgərov yuxarıda qeyd etdiyim kimi, coxsahəli biliyə qadir bir şəxsiyyətdir O,

həm ədəbiyyatçı, həm riyaziyyatçı, həm geoloq, həm də tikinti sahəsində sayılıb - seçilən bir mütəxəssisidir. Eyni zamanda olduqca gözəl və bacarıqlı təşkilatçıdır.

Şamil müəllimin bir çox mə'sul vəzifelərdə işləməsinə baxmaya-raq, o, heç vaxt öz sadəliyini, insana səmimiyyətini, dosta sədaqətini azacıq da belə dəyişməyibdir. Onun haqqında şəxsən mənim də xatirələrim çoxdur. Ancaq yeri gəlmışkən birini qeyd etmək yerinə düşər. Təxminən 1982-83-cü ilin iyul ayı idı. Mən Kəlbəcərdə geoloji-kəşfiyyat işləri ilə məşğul idim. Eşitdim ki, şair Nəriman Həsənzadə və Eldar Baxış da buradadırlar. Bunu mənə Şamil müəllim dedi və məni Sarıyerə bulaq başına qonaqlığa də'vət etdi. Də'vət baş tutdu. Nəriman müəllim həyat yoldaşı və oğlu ilə gəlmişdi. Lakin həyat yoldaşı xəstə olduğundan oğlu Nazim anası Sara xanımla evdə qalası oldular. Biz isə, yəni Şamil Əsgərov, Nəriman Həsənzadə, Eldar Baxış və mən getdik Sarıyer yaylağına.

Sərin bulaq, dağ havası, körpə quzu kababı - ləzzətverici bir qonaqlıq oldu. Məclisin şirin dəmində Eldar Baxış bir 200 qramlıq stakanı araqla doldurub birnəfəsə içdi və dedi: Şamil müəllim, bax arağı belə içərlər. Şamil müəllim isə içki içən olmadığından eyni ölçülü stekanı buz kimi sərin bulaq suyu ilə doldurub birnəfəsə içdi və dedi: «Eldar Baxış, kababdan sonra bax sərin bulaq suyunu da belə içərlər».

Havası gündə neçə dəfə dəyişən Kəlbəcər o günü də gah duman, gah da çən oldu. Evə gəlib çathaçatda isə bizi möhkəm leysan tutdu. O maraqlı görüş indi də fikrimdə əziz bir xatirə kimi canlanır.

*Baxış Hüseynov
Tibb elmləri namızədi*

Əsil insan, əsil dost

Mənimlə təmasda olan insanlarla, fəndlərlə, şəxsiyyətlərlə dərin səmimi münasibətdə olduğum inkaredilməzdirdir. Lakin həyatda iki nəfərin-cəmiyyətdə yerinə, yüksək insani xüsusiyyətlərinə, həqiqətdən dönməz olmalarına, əyilməz və tərəddüb etməz məziyyətlərinə görə hamı tərəfindən qəbul edilmiş mərhum iqtisadçı alim və şükürlər olsun ki, cərgəmizin başında duran, xalqa və vətənə ürək telləri ilə bağlı olan

Şamil Əsgərovun şəxsiyyətləri qarşısında acizəm.

Həbib Şirinov vaxtından çox tez bizi yetim qoyub getdi, dərdi hamımıza həddindən artıq ağır oldu. Şamil müəllimin varlığı bizi bu dərdə qarşı dəyanətli edir, ağrı-acılarını azaldır. Ona baxıb böyük təsəlli tapırıq.

Mənə görə Şamil müəllim müsbət xüsusiyyətlərinə görə əlçatmaz şəxsiyyətdir və Ulu Tanrı onu bənzərsiz yaradıb. Şamil müəllimin ailəsi, onun balalarının cəmiyyətdəki rolu, vətən və xalqa bağlılıqları hər bir ailəyə örnək ola bilər. Şamil müəllimin işgüzərliyi, zəhmətsevərliyi, doğma Azərbaycan və Kürd xalqlarına sədaqəti və xidməti hamını riq-qətə gətirir.

Şamil müəllim kasib bir ailədə dünyaya göz açmış, qara dam altında böyümüş, hələ uşaq yaşlarından ağır zəhmətə dözməyə qatlaşmışdır. Məktəbdə xadim, kolxozdə çoban işləmişdir. Bütün bu əməksevərlik ağac qabığı və qara neft çırığı işığında dərslerini hazırlayan Şamilin məktəbdə ə'la qiymətlərlə oxumasına da müsbət tə'sir etmişdir. Təsadüfü deyil ki, o, riyaziyyatçı, tarixçi olduğu halda filologiya elmlər namızədi adını almağa nail olmuşdur. Bütün ömrü boyu zəhmətdən ayrılmayan «zəhmətin qara kotanı» kimi tanınan Şamil bir şair kimi, bir maarif xadimi, bir mədəniyyət işçisi, bir təşəbbüskar ictimai xadim kimi məşhurlaşmış və xalqın dərin hörmətini qazanmışdır.

Şamilin yorulmaz xidmətləri və gərgin əməyi sahəsində - Kəlbəcər komsomolu İttifaq yarışında birinci yeri tutmuş, maarif qabaqcıllar sırasına çıxmış, mədəniyyəti inkişaf etmiş və onun özünə də şöhrət qazandırmışdır. Şamilin əzmkarlığı, vətənpərvərliyi və gördüyü faydalı işlər Kəlbəcər dağlarını gözümüzzdə daha da ucaltmışdır. Bir çoxları çox düzgün və haqlı olaraq deyirlər ki, biz Kəlbəcəri Şamilə görə tanımişıq, onun əməyi, fəaliyyəti, təbliğatı bu ecazkar diyarı bizim gözümüzzdə ucaltmışdır. Bu adamların biri də mən özüməm. Bütün bunları söyləməklə heç bir hissiyata qapılımram, yalnız və yalnız olan həqiqəti deyirəm.

Şamil müəllim maarif şö'bəsi müdürü işlədiyi zaman Bakı şəhərində təşkil etdiyi «Kəlbəcər məktəblilərinin tədris xarakterli əl işləri sərgisi» akademikləri, alımları, institut müəllimlərini, fehlələri, tələbələri, şagirdləri heyrətə gətirmişdi. Yaxud Kəlbəcərdə onun yaratdığı «Tarix-diyarşunaslıq muzeyi»nin şöhrəti dillərdə dastana çevriləməmişdim? Şamilin ulu Şəhriyara cavab olaraq yazdığını poemasını çoxumuz əzbərdən bilmirdikmi və indi də bilmirikmi? Onun son zamanlar meydana

çıxartdığı «Azərbaycan dilinin qafiyə lügəti», «Azərbaycan dilinin mənzum cinas lügəti», «Dodaqdəyməzlər» kimi orjinal və anoloqu olmayan kitabları doğma Azərbaycanımıza əvəzsiz xidmət nümunələri deyilmi? Şamilin bu kimi fəaliyyətindən həftələrlə, aylarla danışmaq olmazmı?

Görkəmli geoloq alimlərdən, respublikamızın tanınmış elm xadimlərindən, ziyalılardan, çobanlardan, naxırçılardan, əmək adamlarından Şamil müəllim haqqında eşitdiklərim həmişə ürəyimi qürur hissi ilə doldurmuşdur. Onun yaratdığı muzeyin rə'y kitabına yazılışları oxuduqda, minlərlə adamların Şamilin əməyinə verdikləri yüksək qiymətlə tanış olduqda onun adı həmişə gözlərim önündə ucalara yüksəlmış və ürəyim dağa dönmüşdür.

Məlumdur ki, hələ də aramızda xalqlar arasına nifaq toxumu səpməyə cəhd edənlər, kürdlərə qara yaxmaq üçün dəridən-qabıqdan çıxanlar tapılır. Sevinirik ki, yığıncaqlarda, mərasimlərdə, xalq arasında Şamil müəllim öz ağsaqqallıq və ziyalılıq borcunu ləyaqətlə yerinə yetirir, Azərbaycan və Kürd dostluğunun daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəmir. Araqtanların mə'nasız hay-küyünə baxmayaraq, respublikamızda bir çox xoşagelməz hallar baş verdiyi halda kürdlər doğma Azərbaycana sadıq olduqlarını öz xeyirxah işləri ilə nümayiş etdirmişlər. Kürdlərin doğma Azərbaycanımıza sədaqətlə xidmət etməsində Şamil müəllimin müstəsna müsbət fəaliyyətini cəsarətlə qeyd etmək və onun bu işini yüksək qiymətləndirmək lazımdır. Şamilin hələ 1990-cı ilin faciəli 20 yanvar günündə Kəlbəcərdə çıxan «Yenilik» qəzetində çap etdirdiyi «Kürdəm» şe're ri hər yerdə geniş yayılmışdı. 45 misralıq bu şe'r belə başlanırdı:

Bilsin hamı, bilsin aləm, qəlb deyəni yazır qələm,
Od oğluyla çəkicimi bir zindana vuran Kürdəm!
Vicdan satan, ara qatan danışsa da həlləm-qəlləm,
Gecə-gündüz Od yurdunun keşiyində duran Kürdəm!
Od oğluyla çəkicimi bir zindana vuran Kürdəm!

Şamilin bu şe're, kürdlərə müraciətlə yazdığını «Azərbaycan torpağına sıpər eylə sinəni» və saysız-hesabsız belə şe'rleri kürdlər barədə sayıqlama göstərənlərə ən tutarlı cavablardır. Şamilin özü haqqında hədərən-pədərən danışnlara böyük və mübariz şair Xəlil Rza hələ

1982-ci ildə yazdığını, onun «Uzun süren gənclik» kitabında (1994, səh.358-362) nəşr olunan şeri indi də, gələcəkdə də misli-bərabəri olmayan ən sanballı zərbədir.

Şamil müəllimin mərdliyinə, gözütoxluğuna, qayğıkeşliyinə, mübarizliyinə, sadəliyinə, doğruluğuna, vətənpərvərliyinə, işgüzarlığına və başqa insani keyfiyyətlərinə söz ola bilməz.

Çətin qacqınlıq şəraitində yaşasa da Şamil müəllim xalqa və Vətənə borcunu bir dəqiqə də olsun unutmur. Kəlbəcər üçün yeni muzey təşkil edir. Bir sözlə desəm, mən tanıdığım adamlar içərisində Şamil müəllim kimi əməyə bağlı olan, zəhmətdən ayrılmayan başqasını tanımırıam. O, əsil insan, əsil dostdur. Onun pak və xeyirxahlıqla dolu qəlbi tükdən nazikdir. Ürəyi həddindən artıq kövrəkdir.

Ümüdvaram ki, xalqın və bizim dostumuz, qardaşımız, əzizimiz, sevimlimiz, vətənimizin, Azərbaycan və Kurd xalqlarının qəniməti olan Şamil müəllimin şəxsiyyəti bütün cavanlar üçün nümunə olacaq, onun nəcib fikirləri və ideyaları həyata keçəcək.

*Sədaqət Kərimova
«Samur» qəzetinin baş redaktoru*

Dəlidağsız Dəlidağ

Belələrinə həyatda az təsadüf olunur. Ürəyinə həyat eşqi qaynayan, qurub-yaratmaq eşqi ilə yaşayan, öz nikbinliyini ətrafdakılara da keçirməyi bacaran, xırda hissələrdən uzaq, nəfsi tox, ruhu zəngin, başdan-başa ideyalarla köklənmiş, onları həyata keçirənə kimi dincilik bilməyən bu cür insanların arzu və istəklərinin sərhədi olmur. Sizə haqqında sözbət açacağım Şamil Əsgərov da belələrindəndir. Onu təkcə Kəlbəcər eli deyil, Azərbaycanın bütün ziyalıları yaxşı tanıırlar. Bu istedadlı adamın fəaliyyət diapozonu o qədər geniş, gördüyü işlər o qədər sanballıdır ki, onu birmənəli şəkildə fenomen adlandırmaq olar. Xalq yazıçısı Əli Vəliyev ona «Dəlidağ» ləqəbini verib. Bu ad ona yaraşır – Kəlbəcərin bu heyrətamız dağı kimi əzəmatli, qüdrətli və yenilmezdir Şamil Dəlidağ. Lakin belə şəxslər sadəlikləri ucbatından onları gözü götürməyənlərin hördükləri tora asanlıqla düşürlər. Nə yaxşı ki, sonra zaman hər şeyi yoluna qoyur, haqq və ədalət öz yerini tapır.

«Sovet kəndi» qəzətinin müxbiri olduğum illerdə tez-tez Azərbaycanın rayonlarında ezamiyyətdə olurdum. Kəlbəcərə də vaxtaşırı yolum düşürdü. Rayon Xalq Maarif Şöbəsinin müdürü Şamil Əsgərov haqqında yerli camaatdan o qədər xoş sözlər eşitmışdım ki, bu barədə məqalə yazmaq qərarına gəlmışdım. Ancaq Şamil müəllim atlı olmuşdu, mənsə piyada, heç cür onunla görüşüb səhbət edə bilmirdim. Şəxsi təşəbbüsü ilə kəndlərdə məktəblər tikdiriyindən, kabinetində nadir hallarda olurdu. Rayon maarifinin uzun illerdən bəri diqqətdən kənardə qalması, kolxoz və sovxoziqların iqtisadi cəhətdən zəif olması burada dövlət hesabına məktəb binaları tikməyə imkan vermədiyinə görə o, yerli imkanlardan və respublikanın müxtəlif bölgələrində rehbər vəzifələrdə çalışan dostlarının köməyindən istifadə edirdi. Ordan-burdan ucuz qiymətə inşaat materialları tapıb rayona gətirirdi. Kəndlərə gedib camaatla səhbət edir, məktəb binalarının inşasının vacibliyini başa salırdı. Tikintiyə kömək edənləri və ya onların övladlarını məktəbə təsərrüfat müdürü, kitabxanaçı, xadimə təyin edəcəyinə söz verirdi. Maarif Nazirliyi tərəfindən ayrılmış bir vaqon sement azlıq təşkil etdiyinə görə axtarıb Comərd kəndi yaxınlığında əhəngdaşı yatağı tapmışdı. Qışın çiləsində burada iki nəhəng quyu qazdırıb 400 tondan artıq əhəng istehsal etmişdi.

Həmin illerdə Şamil müəllimin təşəbbüsü və camaatın köməyi ilə Kəlbəcərdə 470 sınıf otağı tikilmiş, 5 orta məktəbin sayı 28-ə çatdırılmış, 46 ibtidai məktəbin 39-u səkkizillik məktəbə çevrilmiş, 25 kənddə yeni məktəblər açılmış, ali məktəblərə qəbul olunanların sayı 10 dəfə artmışdı.

Bütün bunlar barədə mən o vaxt rayonda keçirilmiş uşaqları əla qiymətlərlə oxuyan valideyinlərin rayon konfransının iştirakçılarından eştim. Şamil müəllimlə yenə görüşə bilmədik. Bir gün əvvəl hansı kənddə tikinti üçün kəsilmiş ağacları maşına yükleyəndə ciyni bərk əzilmişdi. Konfrans qurtaran kimi onu birbaşa xəstəxanaya aparmışdılar.

Bu hadisədən bir neçə ay sonra eşitdiyim xəbər məni sarsıldı. Şamil Əsgərov həbs olunub! Şamil müəllimin ölüm kitabından sərr dumanına bürünmüş bu səhifələrini bəlkə də vərəqləməzdik. Lakin onun şəxsiyyətini və xarakterini açan bu hadisəni xatırlamağa dəyər. Edilmiş haqsızlıq nəticəsində evindən, doğmalarından, yurdundan didərgin salınmış bu insan uzun ayrılıqdan sonra rayona qayıdanda çoxu onun dəyişdiyini, bədbinləşdiyini zənn edirdi. Lakin Şamil müəllim qəribə bir şövq və həvəslə tarix-diyarşunaslıq muzeyi üçün eksponatlar toplamağa

başlayanda vaxtilə ona pislik etmiş bədxahlar da heyrətə gəlmişdilər. Şamil müəllim bu işə inad və qətiyyətlə elə girişmiş, muzey üçün bina tikməyin vacibliyinə rayon rəhbərliyini elə inandırmışdı ki, tezliklə raykom binasının yaxınlığında ümumixalq iməciliyi yolu ilə muzeyin inşasına başlanmışdı. Buraya Kəlbəcər dağlarından ən qiymətli daşlar gətirilirdi.

Muzeyin açılışı əsl el bayramına çevrildi. Bu muzey xalq arasına şair, ədəbiyyatşunas, alim və ictimiyətçi kimi tanınan Şamil müəllimin memar, arxeoloq, geoloq, sənətşunas, etnoqraf kimi istedadını da üzə çıxardı. O, iki ildə misli-bərabəri olmayan bir işi görüb meydana çıxarmışdı.

Kəlbəcər erməni işgalçları tərəfindən işgal olunanda Şamil müəllimin də qismətinə Bakıda qəçqin ömrü yaşamaq düşdü. Amma o, taleyə boyun əyən, ruhdan düşən adam olmadığına görə paytaxtda yeni bir Kəlbəcər tarix-diyarşunaslıq muzeyinin əsasını qoymuş. Bu yaxılarda muzeyin bədii-etnoqrafik sərgisi keçirildi. Bura gələn tamaşaçıların sayı 10 mindən artıq idi. İndi muzeyin 4 mindən artıq eksponatı var. Gördüyü böyük işlərə görə isə Şamil Əsgərova Respublikanın Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir.

Şamil müəllim milliyyətcə kürddür, azərbaycan və kurd dilində yazüb-yaradır. Onun Xəlilrza Ulutürkə yazdığı bir şerində deyilir:

Car çəkib deyirəm bütün cahana,
Kürdəm, kürdlüyümə söz ola bilməz.
Mənim gözüm kimi Azərbaycana
Keşik çəkə bilən göz ola bilməz.

Bağdad universitetinin professoru Kamal Müzhər Şamil Əsgərov haqqında («Həvraki» qəzeti, Bağdad, 1 yanavar 1990) yazır: «Şamil Əsgərov Azərbaycanı öz doğma vətəni hesab edir və onu ürəkdən sevir. Eyni zamanda onun milli kurd həsiyyatı da hədsizdir. Həqiqətən də vətənpərvər və əsl insan belə olmalıdır».

Şamil müəllim onlarla kitabın, yüzlərlə elmi və publisistik məqalənin müəllifidir. Hələ Kəlbəcərdə ikən o, «Azərbaycan dilinin mənzum cinas lüğəti» üzərində işləyir, bu sahədə gərgin axtarışlar aparırdı. Azərbaycan yazılı ədəbiyyatında ən çoxu 7-8 mənalı cinaslardan istifadə olunduğu halda, Ş. Əsgərov daha çox mənası olan cinaslar tapıb onları şərləşdirirdi. Qaçqınlıq dövründə o, lüğəti tamamladı

və 1998-ci ildə «Azərnəşr» bu kitabı nəşr edib oxucuların mühakiməsinə verdi. Burada 2 mənalıdan tutmuş 100 mənalıya qədər cinaslar toplanmışdır. Müəllif öz tədqiqatlarını davam etdirir, hazırda o, 100-dən çox mənası olan ifadələrdən ibarət mənzum cinas lügəti üzərində işləyir.

Şamil Dəlidağın hazırladığı «Azərbaycan dilinin qafiyə lügəti» dilçi alimlər, tədqiqatçılar üçün son dərəcə maraqlıdır. Xüsusən gənc şairlər üçün bu kitab qiymətli məxəzdir. Belə bir kitabın üzə çıxarılması ilk və gərekli təşəbbüsdür. Kitab elmi qaydada tərtib olunmuşdur, istənilən sözü dərhal tapmaq olur.

«Dodaqdəyməzlər» kitabını şairin uzun illərdən bəri apardığı səmərəli axtarışlarının bəhrəsi adlandırmaq olar. Burada verilmiş şerlərdə dodaqlanan 9 hərfin (b, v, m, p, f, o, ö, u, ü) heç biri işlənməmişdir. Cəsarətlə demək olar ki, Azərbaycan ədəbiyyatının heç bir nümayəndəsi Şamil Dəlidağın yazdığını onda biri qədər dodaqdəyməz şerlər yazmamışdır, həm də bu dodaqdəyməzlərin əksiyəti ədəbi yenilikdir.

Haqqında söhbət açdığımız bu üç kitaba xalq şairi Nəbi Xəzri yüksək qiymət verərək, bu əsərlərdən dissertasiyalar müdafiə edilməsini və müəllife ən yüksək fəxri adlar verilməsini təklif etmişdir.

Şamil Dəlidağın son illər yazdığı «Kəlbəcərin qəm dastanı, viran olan gülüstəni», «Loğmanın yadigarı», «Vətənə gərəkli oğul» kitabları da gərgin əməyin məhsuludur. Onun 1999-cu ildə işıq üzü görmüş üç kitabı – «Kürdçə-azərbaycanca lügət», «Azərbaycanca-kürdçə lügət» və «Kurd dilinin qafiyə lügəti»nin bir şəxsin əməyinin bəhrəsi olduğuna inanmaq çətindir. Ömrü boyu zehni əməkələ fiziki işi özünə dost, sirdəş seçmiş Şamil müəllim tez-tez özünün çətinliklər içində keçmiş uşaqlıq illərini xatırlayır. Bu xatırələr onun «Dəlidağın şöhrəti» poemasında poetik misralara çevrilmişdir:

Belimizə bağlayardıq sambağı,
Çəkilsəydi palтарın bir saçağı,
Əlli yerdən töküldəri yamağı,
Yenə üstən göz muncuğu taxardıq,
Bədnəzəri yandırardıq, yaxardıq.

O illəri Şamil müəllim həsəd və həsrətlə xatırlayır. Axı onda kasıblığa, məşəqqətə baxmayaraq yurd adlı, vətən adlı istinadgah, ümidgah vardi. İndi bunlar uzaqlarda, yadların caynağındadır. Bu dərdə

dözmək, bu dərdi çəkmək çətindir. Elə buna görə də Şamil Dəlidağ dostlarının, əzizlərinin tələbini yerinə yetirmədi. Anadan olmasının 70 illik yubleyinin təntənəli surətdə qeyd olunmasına razılıq vermədi. Hamiya şərə cavab verdi:

Qəlbimdən keçəni nə var bilməyə,
Dəlidağsız haqqım yoxdur gülməyə.
Kəlbəcərsiz haqqım yoxdur ölməyə,
Gedib o dağlarda gülməliyəm mən,
Gedib o dağlarda ölməliyəm mən!

Şamil Dəlidağ gecə-gündüz yazış yaradır, axtarışlar aparır. Artıq müdrik çağlarını yaşayan bu insanın gənclik həvəsinə, daxilindəki işiqdan irəli gələn şuxluğuna, damarlarına hopmuş vətənpərvərliyinə və elcanlılığına heyran olmaya bilmirsən. Belə adamlarsız ömrün mənasi olmaz. Belə insanların şəxsi nümunəsi olmasa həyat öz adiliyi ilə bizi darıxdırar.

«Samur» qəzeti, 10 may 2001

*Tomas Qolts
Jurnalist*

Alovlanan kitabxana

Amerikalı jurnalist Tomas Qolts 1993-cü ildə erməni quzdurları tərəfindən Kəlbəcərin işgali zamanı mart ayının 31-dən aprel ayının 1-nə keçən gecə bir neçə müxbirlə Şamil Əsgərovun evində qalıbmış. O, Şamilin evinin və zəngin kitabxanasının «QRAD»la dağıdılmasının şahidi olub.

Tomas bundan sonra Azərbaycanın 90-cı illərin əvvəlləini əhatə edən qanlı-qadalı günlərindən bəhs edən «Azərbaycan gündəliyi» kitabında Şamilin evinin və 30 min kitabı olan kitabxanasının viran edildiyindən də geniş söhbət açmışdır. Aşağıda onun Şamilin barəsində yazısının tərcüməsini bir qədər ixtisarla oxuculara təqdim edirik.

«Yeganə bir şey məni buradan qaçıb getməyə qoymurdu ki, o da hava nəqliyyatından başqa digər yolu olmamasıydı. Ancaq çıxış yolu

vertolyota minib getmək idi. Mən özümü bu «siçan yuvasına» - Kəlbəcər adlı ölüm zonasına düşdüğüm üçün lənətləyirdim. Çox-çox arzulayırdım ki, tez buradan baş götürüm qacım.

Bir gün əvvəl QRAD mən gecələdiyim evi vurub dağitmişdi. Yanan stullar və döşəklərin üstündən aşib canlarını qurtaranların hamısı sevinirdi ki, eve düşən daha dəhşətli bomba yox, QRAD idi. Bu, ev sahibinin, əlbəttə, yeganə təsəllisi idi. Onun adı Şamil Əsgərov idi. O, yerli muzeyə başçılıq edirdi, Kəlbəcər və Azərbaycan kürdlərinin avtoriteti idi, çünki, o böyük hərflə yazılan bir KÜRD idi. Kəlbəcər ətrafında yaşayan insanların çoxu belə idi. O, doğma şəhərinin başına gələnlərdən elə sarsılmışdı ki, hönkürtüsü dayanmırıldı.

«Qırx erməni Kəlbəcəri aldı», - deyərək inildəyirdi. O, qırx rəqəmini ritorik olaraq işlədirdi, necə ki, «qırx gündüz, qırx gecə», «Əlibaba və qırx quldur», yaxud Şiyə islamında tutulan qırx günlük matəm və s. Qəribəsi o idi ki, sonralar aydın olduğu kimi real hücum edən ermənilərin sayı o qədər də çox deyilmiş. Şamilin oğlu, «Reyter» agentliyinin reportyoru Xalidin atasını sakitləşdirmək cəhdini heç bir nəticə vermirdi. Şamili sarsıdan tar-mar olmuş evin soyuducusu, televizoru, hətta ailə şəkilləri, Molla Mustafa Bərzanının portreti deyildi. O öz kitabları üçün inildəyirdi. Otuz min idı onların sayı. Ola bilərdi, onların hamısı yüksək poliqrafiya ilə çap olunmamışdı və hətta çox güman ki, hamı üçün maraqlı deyildi, lakin onlar Şamilin fəxri və sevinci idi. O hətta öz kitab kolleksiyasını kənar oxuculara təqdim etmək üçün kataloq da düzəltmişdi. O, səliqə-sahmanla yaradılmış, «Qədim tarix», «Yeni tarix», «Yerli sənətşünaslıq», «Coğrafiya», «Geologiya», «Bədii Ədəbiyyat» və «Siyasət» kimi tematik şöbələrə bölünmüştü. Burada Sovet incəsənətinə aid xeyli kütləvi nəşrlər var idi. Onların arasında xeyli yeri milli azlıqların poeziyasına və ədəbiyyatına həsr olunmuş və dövlət subsidiyasına ehtiyacı olan Rus-Kurd-Azəri və digər lügətlərin əlyazmaları gözündən qaçmadı.

Həmi siqaret çəkmək üçün bayır çıxanda mən qeyri-ixtiyari olaraq Şamildən bir neçə kitab götürmək üçün icazə istədim. Ancaq özündə deyildi və mənim istədiyim çox qeyri-səmimi görünürdü: sabah burada heç şeyin ola bilməyəcəyi müqabilində bu gün kitab borc istəmək nə qədər məntiqli idi? Lakin kitabları xilas etmek şansının yox dərəcəsində olduğunu bildiyimiz halda belə, heç nə soruşturmaq ev yiyəsinin ümidi-rini qırmaq olardı. Dilə gətirilməyən ümid ondan ibarət idi ki, Kəlbəcər alınınanda evi qarət olunan şəxs adı insan yox, kitabsevər olacaqdı. Mən təsəvvürümə gətirmək istəyirdim ki, bu kitabxananı qarət edən şəxs necə onu özünün mülkiyyəti kimi müdafiə edəcək, necə ki,

soyuducuya, stullara, xalçalara, banka və qazanlara sahib olacaq bir qarətçi kimi öz qənimətlərini qoruyacaqdı.

Bütün bunlar dilə gətirilməyen fikirlər idi, ancaq nə olur olsun biz stol arxasında oturub elektrik olmadığından onsuz da işləməyən soyuducudan götürdüyüümüz sonuncu araq şüşəsini icir, anbardan tapdığımız quru meyvə konservlərdən yeyirdik. Bu bizim şam yeməyimiz idi. Anbara düyü kisələri və digər ərzaqlar vardi, ancaq yemək bişirmək üçün nə su gəlirdi, nə qaz var idi, nədə ki elektrik. Bayırda ocaq qalamaq isə səfəhlik olardı, qaranlıqda düşmənə bombalanmaq üçün hədəf vermək üçün bu kifayət idi. Odur ki, qaranlıqda oturub araq içir və kitabxananın labüd məhvindən başqa hər şey haqqında söhbət edirdik.

Səhərə yaxın intensiv mərmi axını bizi yatmağa qoymadı və biz evi tərk etməli olduq.

- Hardadır böyük oğlun? – kimsə Şamilən soruşdu.

Bu vaxt Şamilin mərmi düşmüş evi alışib yanındı.

- Yəqin kitabxanadadır, - bir digəri dilləndi.

...Hamımız Şamilin evinə sarı qaçıdıq. Ev sahibini otuz min kitabın içində tapdıq. Kitabların çoxu rəflərdən yerə düşmüş, lügətlər, poeziya və geologiya, sənətşünaslıq kitabları ilə qarışmış, bütün döşəməyə səpələnmişdi.

- Mən ölmək istəyəirəm! – deyə Şamil hicqırırdı, - qoyun elə buradaca ölüm qalım.

Kitabların bir neçəsi artıq közərirdi, lakin insan ömrünün bir qisminin tüstülenən vaxtı olsa da belə, bu xidməti təsdiq və ya müzakirə etməyin vaxtı deyildi. Şamiləsə kitabları tərk edə bilmirdi.

Növbəti QRAD bağa düşdü və həyət-bacanı tar-mar etdi.

Artıq düşünmək vaxtı deyildi. QRAD daha yaxın və dəqiq düşündü. Kimlərsə inildəyən kitabsevəri birtəhər evdən kənara, sonra da küçəyə çıxardılar...»

*İbrahim Babayev
Geologiya-mineralogiya elmləri namızədi*

El - oba qəlbində sevilən oğul

Həyatda elə insanlar var ki, onlarla ilk tanışlıqdan sonra o adamın şəxsiyyəti, səsi və davranışları daima səninlə olur və çalışırsan ki, həmən

şəxslə mütamadi ünsiyətdə olasan. Belə adamlardan biri də, hədsiz hörmət və rəğbət bəslədiyim, dostum Şamil Əsgərovdur.

Kəlbəcər yurduna mənim ilk gəlmişim 1948-ci ildə, məhrum akademik Mirəli Qaşqayla olubdur. Mən, o vaxtlar Şamil müəllimlə tanış deyildim. Mənimlə onu ilk dəfə tanış edən, dostum, geologiya-mineralogiya elmləri doktoru, məhrum Şamil Allahverdiyev olmuşdur. Bizim geoloji dəstəmizin məqsədi Kəlbəcər rayonunun geoloji quruluşunu öyrənmək və burada intişar tapmış müxtəlif faydalı qazıntıları aşkar etmək, habelə onlardan istifadə etmək yollarını müəyyənleşdirmək idi. Şamil müəllim, bizim bu məqsədimizi bilən kimi çox sevindi və burada səmərəli geoloji işlər apardığımız üçün əlindən gələni etməyə çalışdı. Geoloji məntəqəmiz Kəlbəcərdən 13-14 km aşağıda Nadirxanlı kəndində idi. Şamil müəllim işlerinin çox olmasına baxmayaraq, vaxtaşırı bizim yanımıza gələr, işlərimizlə maraqlanar, bizə lazımlı köməkliliklər göstərər və bə'zən bizimlə marşuruta da gedərdi. Onunla söhbətimiz əsasən rayonda yayılmış müxtəlif rəngarəng suxur növləri, minerallar, habelə mineral sular barədə olurdu. Bu faydalı qazıntıların harada yayılması və təsərrüfatın hansı sahələrində istifadə olunması məsələləri də onu çox maraqlandırırdı. (O, bizə rayonun müxtəlif sahələrindən bə'zi sükür, bir çox mineral, filiz və qeyri - filiz nümunələri göstərər və onların bə'zilərində hələ qədim zamanlarda yerli camaatın necə istifadə etməsi barədə maraqlı mə'lumatlar verərdi. Onunla geoloji dildə danışmaq bizim üçün çox asan idi. Çünkü o, əksər geoloqlarla ünsiyətdə olmuş, Kəlbəcər rayonuna aid xeyli geoloji əsərlər oxumuşdu. Şamil müəllim ixtisasca riyaziyyatçı olmasına baxmayaraq, sükür və mineralların adlarını və onların bə'zilərinin kimyevi tərkiblərini də geoloqlarımız kimi düzgün bilir. Onun həyat yoldaşı Nazilə xanum bizi çox mehribanlıqla qarşılıyalar və Kəlbəcərin ətirli otalarından dəmlənmiş çaya bizi qonaq edərdi. Şamil müəllim, ailəsi ilə bizi tanış edəndən sonra o, yaratdığı «Tarix və diyarşunaslıq» muzeyi haqqında söhbətlər edər, gələcək planlarından danışar. (Onun iki otaqlı böyük kitabxanasında, elmin müxtəlif sahələrini əhatə edən minlərlə kitablar toplanmışdır. O kitablar arasında Kəlbəcər rayonunun geologiyasına aid monoqrafiyaları, elmi-kütləvi kitabları görəndə biz özümüzü sanki zəngin kitabxanası olan bir geoloquñ evində hiss etdik. Yadimdadır, akademik Mirəli Qaşqay həmən kitablar arasında özünün 1939-cu ildə çap etdirdiyi namizədlik dissertasiyasını görəndə çox sevindi, çünkü bu əsər Kəlbəcərin, «İstisuyu»na və burada kurort tikilməsi bəsələsinə həsr edilmişdi. Mirəli

Qaşqay bu qədər kitabların necə toplanması ilə çox maraqlanırdı. Şamil müəllim, bizi «Tarix və diyarşünaslıq» muzeyinə də apardı. O muzeyə baxanda sanki biz Kəlbəcər rayonunun keçmişinə səyahət edirdik. Burada arxeoloji qazıntılar zamanı qədim dövrlərə aid təpilan istehsal alətləri, təsərrüfat və məişət əşyaları, qədim yazılı daşlar və sairə predmetlər saxlanılırdı. Şamil müəllimin yaratdığı bu muzeyin tikilməsində Kəlbəcər ərazisində yayılmış rəngarəng suxur və minerallardan istifadə olunmuşdur. Minlərlə müxtəlif rəngli daşlar bu binaya əsrarəngiz gözəlliklər verirdi. Müxtəlif ansambl təşkil edən bu rəngli minerallar zənginliyi muzeyin tikilişində özünü tam bürüzə verirdi. Bütün bunlar Şamil müəllimin geologiya elminə olan böyük marağının nəticəsidir.

Şamil Əsgərov sadə, təvəzökar, təmənnasız, hamının qeydine qalan, ümumiyyətlə, nəcib təbiətli bir insandır. Daima narahat və həssas üzrəkli bir insandır. O, ziyalilar zümrəsinə böyük hörmətlə yanaşır, onlarla daima ünsiyyətdə olmayı sevir. O, alim və ziyalilarla tanış olmayı özünə borc biler və onlara Kəlbəcərin tarixi yerləri, gözəl mənzərələri ilə tanış etməyi xoşlayardı. Şamil Əsgərov Kəlbəcərə gələn görkəmli adamların söhbətlərini ləntə yazaraq onları əbədiləşdirməyi də ən təqdirəlayiq iş hesab edirdi.

Hər bir kəslə olan xatirələrini və məktublarını, habelə təbriklərini şe'rle yazımağı xoşlayırdı. Çünkü, o, çox böyük və ilhamlı bir ürəyə qadirdir. Onun iş otağındaki rəflərdə daima əlaqə saxladığı adamlarla olan məktublaşmaları, habelə ona göndərilən teleqrammalar, təbriklər əlifba sırasıyla səliqəli formada saxlanılır.

Şamil Əsgərov alicənab insan və bacarıqlı təşkilatçı olmaqla yanaşı, həm də çox gözəl bir pedaqoqdur. Müəllimlik etdiyi məktəbin mə'zunları onu olduqca savadlı və tələbkar riyaziyyat müəllimi olduğunu söyləyirlər. Onun riyaziyyat fənni üzrə elektrik lampalarının köməyi ilə düzəltdiyi imtahan lövhəsi, şagirdlərin savadlı olmaları üçün xeyli köməklik göstərmişdir. O, ömrünün çox hissəsini elmin və təhsilin inkişafına sərf etmişdir. Ona xalq arasında böyük hörmət və rəğbət qazandıran məhz bu nəcib əməllərdir. Kəlbəcər maarifinin inkişafında onun gərgin əməyindən ayrıca bir kitab yazsan da az olar.

Şamil müəllim yerli tikinti materiallarından istifadə etmək məsələsini də təklif etmişdir. Onun təşəbbüsü və bilavasitə iştirakı ilə Oruclu və Kilsəli tuflarından tikinti materialı kimi istifadə etmək mümkün olmuşdur, daha doğrusu onun köməyi ilə bu kəndlərdə daş karxanalar

yaratılmışdır. Onun fikri daima axtarışdadır və isteyir ki, Kəlbəcərin zəngin faydalı qazıntıları xalqımızın istifadəsində olsun. Kəlbəcər, o cümlədən, Azərbaycan daha da çiçəklənsin və inkişaf etsin. Şamil Əsgərovun hər sahədə xeyirxah və nəcib əməlləri xalq arasında dillər əzbəri olmuşdur.

Məhz bu xeyirxah əməlləri ona el arasında dərin hörmət və rəğbət qazandırmışdır. Şamil müəllim geniş ürəkli, sadə, qayğıkeş, xeyirxah təbiətli, xoş rəftarlı, təvəzökar və çox nikbin bir adamdır. Həm də özünə və ətrafdakılara qarşı tələbkar bir insandır.

*Sabir Yaqub
Yazıçı*

Sözümün canı var

Müasir poeziyamızın yaradıcılarından biri, bütövlükdə ədəbiyyatımızın və eləcə də mədəniyyətimizin inkişafında böyük xidmətləri olan, Azərbaycanın hüdudlarından belə çox-çox uzaqlarda görkəmli şair, alim və publisist kimi sayılıb-seçilən Şamil Əsgər Dəlidağı ilk dəfə iyirmi doqquz il bundan qabaq Qubadlıda- el ağsaqqalı, xalq yaziçisi, Sosialist Əməyi Qəhramani, dünya şöhrətli Süleyman Rəhimlinin 70 illik yubiley şənliklərində görüb tanımışam.

Dədə Süleyman qəlbən çox yaxın olduğu Kəlbəcərdə yubleyi ilə bağlı keçirilən bayram tədbirlərindən sonra Rayon Xalq Maarif Şöbəsinin müdürü ilham və iste'dadını qədəricə qiymətləndirib, xətrini doğmaları qədər əziz tutduğu Şamil müəllimi özü ilə götürüb əvvəl Laçına, oradan ata-baba yurdu, doğma Qubadlıya gəlmİŞdi.

Doğulduğu Əyin kəndinin dirsəklenib söykəndiyi Səngər dağı kimi əzəmətli görünən Süleyman Rəhimli ilə namxuda boy-buxunlu, döşlütəpərli Şamil Əsgərovu Qubadlıda hər addimbaşı gül-ciçəklə, duzçörəklə qarşılıyır, onların şərəfinə qurbanlar kəsir, tətentənəli yiğinacaqlar və toplantılar təşkil edir, zəngin bayram süfrələri açırdılar.

Mən həmin vaxt rayon qəzetində müxbir işləyirdim və buna görə də yubiley mərasimlərində daha yaxından iştirak etmək imkanım vardı. Görüşlərdə bir gözüm Dədə Süleymanda olar, bir gözüm də şair və ədəbiyyatşunas alim kimi, bacarıqlı vəzifə sahibi kimi və nəhayət, bütün varlığı ilə yaşadığı torpağa bağlı olan bir vətənpərvər kimi xoş sədasını

tez-tez eşidib üzünü görmədiyim Şamil müəllimə dikilib qalardı. Onun barəsində məndə yaranan ilk təəssürat belə idi: Şamil Əsgərovun haqqında eşitdiklərim, gördüklərimin yanında dəryada bir damlaymış...

Yubiley tədbirlərində başı azıcıq açılan kimi Şamil müəllim Qubadlıdakı kürd obalarına can atar, nənə və babalarla görüşə tələsərdi. Bu cür görüşlər üçün onsuz da həvəslə olan Dədə Süleyman isə onu heç vədə tək buraxmazdı.

İndiki kimi yadımdadır. Şənbə günü idi. Dedilər ki, yubileylə əlaqədar rayon mərkəzində keçiriləsi şənliklər bazar ertəsinə saxlanılıb. İstirahət günü Süleyman Rəhimli ilə Şamil müəllim Zilanlı kəndinə camaatla görüşə gedəcəklər. Eşitdiklərimi bir daha dəqiqləşdirib qaçaraq oradakı kolxozun sədri, respublikada qabaqcıl təsərrüfat başçılarından sayılan, şəxsi hörmət və nüfuzuna görə qonşu rayonlarda da yaxşı tanınan qayınatam Əjdər Həziyevgilə yollandı. Bilirdim ki, Əjdər dayı tədbirdən sonra Dədə Süleymanla Şamil müəllimə öz evində süfrə açmasa, onların geri qayıtmamasına əsla razılıq verməyəcək.

Elə də oldu. Əjdər dayı dahi yazıçımız Süleyman Rəhimlini başının adamları ilə bərabər evinə gətirdi. Süfrə açılar - açılmaz Şamil Əsgərov ev sahibinə dedi:

-Əjdər müəllim, kəndinizdə kürd dilində danışa bilən adamlar varmı, qalıbdı?

- Var, Şamil müəllim, az da olsa var, deyə Əjdər dayı cavab verdi, sonra da ayaq üstə əmrə müntəzir dayanan uşaq-böyüyə üz tutdu: -Ayə, biriniz oradan bizim qonşu Gülmali kişini buraya çağırın, qoy gəlib Şamil müəllimlə kürdə səhbət eləsin. Dərindən köks ötürdü. Görünür, doğma dili bilməmək təəssüfü bir an içində baş qaldırdı...

Qərəz, Gülmali kişi ləngərli gəlişi ilə gəlib çıxdı. Süleyman Rəhimlini görən kimi tanıdı:

- Boyuna qurban olum, ay Süleyman. Fəxrimizsən, Allah sənə qıymasın, xoş gəlmisən, həmişə sən gələsən! -deyə onunla əl tutub ürəkdən hal-xoş elədi, sonra da çiyninin üstə qanrlıb Əjdər dayıdan Şamil müəllimin kimliyini xəbər aldı: -Bə, bu qardaşoğlu kimdi belə?

Əjdər dayı tez dilləndi:

- Gülmali kişi, -dedi, - yəqin adını eşitməmiş olmazsan. Kelbəcərli Şamil Əsgərovudur, bax, həmin Şamil müəllimdir bu əziz qonağımız! Gülmali kişisinin gözleri elə bil tay da işıqlandı.

- Eşitmisen də sözdür?! -dedi. Sonra isə Şamil müəllimlə çox ehtirasla görüşüb əlini onun ciyinə qoydu: -Yaxşı şə'rər yazırsan, halal olsun, hərdən uşaqlar əzbərdən deyirlər, kefim açılır! ..

Bundan sonra Gülmali kişi ilə Şamil müəllimin arasında gedən söhbət kurd dilində olduğundan hamımız kirimişcə onlara tamaşa elədik. Təkcə, Dədə Süleyman ortası boğma stekanda çay içə-icə hərdən yüngülçə gülümsünür, hərdən də qaşlarını çatıb ciddi görkəm alırı. Sonra mə'lum oldu ki, o kurd dilində yaxşı danışa bilməsə də, söhbətin əsasən nədən getdiyini başa düşürmüş.

Şamil müəllim izahat verdi ki, Gülmali kişi ilə kurd dilinin burada hansı səviyyədə qorunub saxlandığı, kurd adət - ən"nələrinə necə əməl olunduğu barədə söhbət edirmiş. . .

Deyim ki, Şamil Əsgərovla bu ilk görüşündən sonra onun həyat yolunu, bədii yaradıcılığını, publisist yazılarını müntəzəm izləmək mənim üçün, sözün əsil mə'asında, daxili ehtiyaca, mənəvi borca چevrildi...

Heç yadımdan çıxmaz, yenə də redaksiyada işləyirdim. Şamil müəllimin «Dəlidağın şöhrəti» adlı poemasının çap olunduğu «Azərbaycan gəncləri» qəzeti əlimə düşmüdü. O dəqiqə aləmə səs saldım. Bununla da toxtamayıb, poemanın üzünü makinada bir neçə nüsxə çıxartdıraraq dost-tanışa payladım. Çox dəyərli əsər idi. Deyirdilər ki, Şamil Əsgərov həmin poemanı Ustad Şəhriyarin «Heydər babaya salam» əsərindən ilhamlanıb yazıb.

Sonralar Şamil müəllimin respublika mətbuatında Kəlbəcərlə, onun çoxsaylı problemləri ilə bağlı publisist yazılarını daha tez-tez oxuyurdum. Bu dövrde püxtə alim və şair kimi çox məşhur olan Şamil Əsgərov Kəlbəcərdə yaratdığı tarix-diyarşunaslıq muzeyi ilə də şöhrətlənmişdi. Qeyd edim ki, məhz bu heyrətli sənət mə'bədini qurub-yaratlığına görə ona respublikanın «Əməkdar mədəniyyət işçisi» fəxri adı verilmişdir.

Şamil Əsgərov Kəlbəcərdə yaşayıb - işləməsinə baxmayaraq Laçın və Qubadlı camaati ilə də əlaqəsini əsla kəsmir, bir vaxtlar Dədə Süleymanla, xalq yaziçisi Əli Veliyevlə, görkəmli şair və alim Qasim Qasimzadə ilə gəzib-dolandığı oba-oymaqları tez-tez ziyarət eləyir, bu rayonlarda keçirilən iri miqyaslı tədbirlərin fəal iştirakçısı olurdu.

Heç yadımdan çıxmaz, 1989-cu ilin oktyabr ayı idı. Vətənpərvər şair, istə'dadlı jurnalist Səbahəddin Eloğlunun misilsiz fədakarlığı ilə Laçının Güləbird kəndində bayatı allahi Sarı Aşığın abadlaşdırılmış

abidə kompleksinə çevrilmiş məzarı üstündə «Sarı Aşıq günləri» keçirilirdi. Şamil müəllim burada qonaq olsa da özünü haqlı olaraq ev sahibi kimi aparır, tədbirin daha da sanballı olması üçün əlindən gələni əsirgəmirdi.

Sarı Aşığın qəbirüstü abidəsi öndən mənə də söz verdilər. Olduqca ehtiraslı bir nitq söylədim. Çıxışımı şerlə bitirdim. Həmin şe'rərin bəndlərindən biri belə idi:

Sarı Aşıq yatıb burda,
Ömrü başa çatıb burda,
Dan ulduzu batıb burda,
Yönü eşqin qibləsinə.

Tədbir başa çatan kimi Şamil müəllim məni qucaqlayıb bağırına basdı:

- Sənin şairliyin də varmış ki! - deyə razılıqla gülümşəyib atüstü olsa da bir neçə kəlməylə mənə öz ürək sözlərini çatdırıldı: -Əhsən, çıxışın da, şerin də e'la idi.

Toplantıda respublikamızın görkəmli adamlarından bir çoxu, o cümlədən Nəsimi haraylı poeziyası ilə qəlbləri fəth edən böyük şairimiz Xəlil Rza da iştirak edirdi. Deyəsən, çıxışım onu da bərk tutmuşdu. Azadlıq carçası nitqimin mətnini məndən alıb qovluğuna qoya-qoya:

«Gündəlik yazıram, sənin bu ovsunlu çıxışını gündəliyimdə verəcəyəm!» -dedi...

Şamil Əsgər Dəlidəğla daha bir görüşüm barədə. Bu görüş 1993-ci ildə, Kəlbəcər ermənilər tərəfindən işğal olunandan bir müddət sonra olub. «Azərnəşr»in dəhlizində qarşılaşdıq. Lakin hal-xoş eləyə bilmədik. Əl tutub, xeyli müddət gözləri dolmuş bir-birimizə baxa-baxa qaldıq. Lap ilk görüşdən dağ vüqarı və şuxluğu ilə yaddaşima köçən Şamil Əsgərovdan əsər - əlamət yox idi. Cox sınmışdı, sınixmişdi Şamil müəllim! ..

Handan-hana iniltili, siziltili dilləndi:

- Sabir, getdi əldən cənnətimiz Kəlbəcər! . .Pərən - pərən düşdü el-obam! . .Şəhid oldu Kəlbəcər muzeyi! . .Oda qalandı otuz min kitablı xəzinə-varım - kitabxanam.

Budur, qüdrətli qələm sahibi Şamil Əsgər Dəlidəğin didərgin ömrü yaşadığı kitablardan biri - «Kəlbəcərin qəm dastanı, viran olan gülüstanı» qarşımızdadır. Müasir publisistikamızda tayı - bərabəri olmayan

bu əsəri ikinci dəfə oxuyub başa çıxmışam. Məncə, gərgin zəhmətlə, böyük istedadın barı-bəhəri olan bu kitab Şamil Dəlidağın təkcə Kəlbəcər barədə deyil, ümumiyyətlə Qarabağ mühəribəsində indiyədək havayında itirilmiş bütün rayonlarımızın, şəhər və kəndlərimizin haqqında ürəkləri dağlayan naləsi, fəryadıdır.

Kitabı əlimə götürürəm. İçimdən söküle-sökülə piçildiyaram: Gedib əldən cənnətimiz Kəlbəcər, gedib əldən cənnətimiz Qubadlı, gedib əldən cənnətimiz...

Bu gün hamımız dərd - ələm üstə köklənmişik, bu şübhəsizdir. Amma gərək həyatımızın zəruri məqamlarında nikbin ruhumuzu da özümüzə qaytara bilək. Əslində, bunu etməyi bacaranda insanın başı üzərində İlahi bir işiq peyda olur, elə bir işiq ki, o qələbə və zəfer yolunu apaydınca göstərir.

*Oktay Rza
Alim, Şair*

Qarşılıyacaq

Mən görkəmli alim - şair - pedaqqoq Şamil Əsgər Dəlidağı 1970-ci ilin iyunundan tanıyıram. O zamanki API-nin coğrafiya fakultəsinin tələbələri ilə təcrübə keçirdim yeraltı zənginliklər, yerüstü gözəlliklər məskəni Kəlbəcərdə. Onda qətiyyən ağlıma gəlməzdi ki, bir vaxt bu ecazkar diyarın mehriban qoynunda addımlamağa, bühlur - sərin çəşmələrindən su içməyə, gülzarlığında çiçək qoxulamağa həsrət qalacağıq hətta yazının baş səbəbkəri, ucalıqlar oğluyla birlikdə. Şamil müəllim Kəlbəcərin təkrarsız mənzərələrini mənə və tələbələrimə göstərməkdən zövq alırdı. Onun bələdiliyi ilə görə bilməşdik İstisuyu, Taxta yaylağı, Ala gölü, Ceyran bulağını, «Ağlayan qayaları», «Daş qartalı»... Onda indikisayaq desək, rayon təhsil şö'bəsinin müdürü, elmlər namizədi, imzasına dövri mətbuatda rast gələn qələm sahibi idi. Gələcəyin coğrafiya mütəxəssislərini faydalandırdı onun söhbətləri, təklifləri, qeydləri. Həm riyaziyyatçı, həm də filoloq kimi nüfuz, məhəbbət qazanmışdı bütün mahalda. Min-min nüsxəli, nümunəli kitabxanasını, cürbəcür - rəngarəng eksponatlı diyarşunaslıq muzeyini heyran-heyran süzüb vəcdə gəlirdik.

İki sərin yayı yola salandan sonra oraya bir də düşdü güzərim. Şamil Əsgər Dəlidağ hələ rəssamlığı da bacarırmış. Stenddə portretimi görəndə təsirlənib, kövrəlib, fərəhlənmişdim, müxtəlif ünvanlı oxucuları görür-düm onun qiymətli sərvətlər xəzinəsində.

...Bir dəfə Kəlbəcərin mədəniyyət evində poeziya axşamı keçirdi. Bir-bir söz verirdi çıxış üçün M. Aslana, İdris Verdiyevə, Qənbər Şəmşiroğluna. . . Mən təzəcə yazdım «Qayalar» adlı şə'rimi də həmin tədbirdə səsləndirdim.

...Bir dəfə bu qonaqpərvər, həssas, qayğıkeş insan bizi sıldırıım qayaların kəlləsində qərar tutmuş Löh qayasına ekskursiyaya apardı. Dik qayaları xatırladan sahillər arasında qızılıtiyla axan çaya baxanda adamın gözü qaralırdı. Şamil bəy isə qorxmadan dik divarların üstündə gəzisiirdi: saxsı, şüşə parçaları, rəngli daşlar toplayıb izahatlar verirdi, qədim abidələrin tarixini vərəqləyirdi.

...Bir dəfə ürəyi ağrıya - ağrıya yüzlərlə soydaşımızın qətlə yetirildiyi «Sümüklü dərə»ni göstərib erməni vəhşiliyindən, daşnaq yırtıcılığından yana - yana söz açdı. Qoçaq sərkərdə Soltan bəyin hünərini, ığidliyini, nankor qonşulara qarşı mübarəzəsini işıqlandırdı.

Fəsillər, illər bir-birinə calanır, dövran isə Tərtərçay kimi axıb gedirdi. Bir gün varlığımı sarsıdan bəd xəbər eşitdim: maarif, mədəniyyət fədaisini ləkələyib, tora ilişdirib həbsxanaya salmışdır. Dədə - baba məkanım Salyana gedib-gələrkən, Xələcdeki qazamatın qəşşərindən keçərkən mə'nəvi əzab çəkirdim. Axır ki, icazə aldım onunla görüşməyə. Dəmir qapıları açaraq, nəhayət, bir kiçicik otaqda qucaqlaşış hönkür-hönkür ağladıq, xeyli dərdləşdik. İstədim ki, ona pul bağışlayam. - imtina etdi: - Qətiyyən götürmərəm! Azadlığa buraxılanda da ağladıq. Bu dəfə sevincdən.

... Şamil Əsgər şəxsiyyəti və yaradıcılığı həmahəng olan ziyalıdır. O, dostluğu, ünsiyyəti daim möhkəmləndirir, qoruyub saxlayır. Arxivimdə çox sayılı bayram təbrikləri, teleqammaları, açıqcaları, məktubları var. İndi paytaxtda tez-tez rastlaşırıq. O da, mən də dərhal duyuruq ki, içimizi nə yandırır: düşmən tapdağı altında inləyən doğma torpağın ahı, naləsi!

...Birbaşa Kəlbəcərdən gəlmisdi Xəlil Rza Ulutürkün qəhrəman balası Təbrizin dəfn mərasimində. Qulağıma piçildiyirdi: «Dəhşətin lap böyüyü yaxınlaşır. Kəlbəcər göylərindən hər gün silahla, quldurla dolu vertolyotlar uçur İrevandan Dağlıq Qarabağa. Qarşısını alan yoxdur bu fəlakətə sürükləyənlərin. . .»

DƏLİDAĞIN ÖZÜ KİMİ

...Akademiyanın böyük salonunda qoyulmuşdu unudulmaz şair - alim Qasım Qasimzadənin cənazəsi. Vidalaşanların ön sırasında Şamil bəy dayanmışdı. Mərhumun amal - əməl - məslək sirdəsi tək gözündə yaş, sözündə atəş vardı. Kürsüdən söylədiklərindən bir haşıyə: -Günü sabah döyüş meydانına yollanmağa hazırlam. Milli Ordunun əsgəri, partizan alayının komandiri olmaq istəyirəm! Sərəncam gözləyirəm, sərəncam!

Əsrimiz yüzün, Şamil Əsgər Dəlidağ isə 70-in içindədir. Əsrimiz öz ömrünü başa vurmaq üzrədir. Tanrı, tale möhlət versə Şamilimiz yüz yaş sərhədini adlaya bilər. Bu - ülvı bir arzudur. «Azərbaycan» qəzetində dərc etdirdiyim şe'rini bir bəndini misal gətirmək yerinə düşər:

Rəhm et dən isteyən köhnə quşa da,
Günah kürəsində özün yanarsan.
Bir gün Kəlbəcərdə, ya da Şuşada
Mütələq rastlaşaraq bərk utanarsan.
Batar bigənəlik oxu bağrımı -
Sən Allah, qaçqının qəlbini qırma!

...Bu yaxınlarda telefonla xeyli danışib hal - əhvalımızdan xəbər tutduq. Təzə, həzin sətirlərini eşitdirdi:

Qəlbimdən keçəni nə var bilməyə,
Dəlidağsız haqqım yoxdur gülməyə,
Kəlbəcərsiz haqqım yoxdur ölməyə.
Gedib o torpaqda gülməliyəm mən,
Gedib o torpaqda ölməliyəm mən!

İllər geri qayıtmır. Amma Kəlbəcərə dönəcəyimizə inanıram. İnanıram ki, Şamil Əsgər Dəlidağ məni, səni, onu əvvəlki tək yenə də yeraltı zənginliklər, yerüstü gözəlliliklər məskənində qarşılıyacaq!

*Telman Əliyev
Professor
Dəlidağın ağılli oğlu*

İş elə gətirib ki, mən Azərbaycan Respublikası ərazisinin hər bir guşəsində, hər bir bölgəsində olmuşam. Belə səfərlərdə mənim ən böyük tapıntıım, kəşfim insanlar olur. Heç ola bilməz ki, doğma torpağa, doğma bölgəyə səfər edəsən orada doğmalaşdırıñ adamlar olmaya. Mənim ulu, uca, pak Kəlbəcər torpağına ilk səfərim 1972-ci ildə oldu. İstisu kurortuna yollayısla getmişdim. Orada «Azərbaycan gəncləri» qəzetinin redaktoru, məşhur yazıçı - jurnalist Cəmil Əlibəyov məni özünə xas olan açıq ürəklə xalq yazıçımız Əli Vəliyevlə və Kəlbəcər Rayon Maarif Şöbəsinin müdürü, filologiya elmləri namizədi Şamil Əsgərovla tanış etdi. Cəmil müəllim orada az qaldı, ancaq məni onlara necə təqdim etmişdisə, axıracan həm Əli Vəliyev, həm də Şamil Əsgərov mənimlə daimi ünsiyətdə oldular. Şamil Əsgərovu Kəlbəcərdə - İstisuda daha yaxından, olduğu kimi tanıdım. Mən bu fədakar ziyanının necə ürəkli, necə çörəkli bir insan olduğunu gördüm. O, təmənnasız yaxınlıq etmək nümunəsi kimi qəlbimə köcdü. Şamil müəllim, əslində təkrarsız Kəlbəcər torpağının, əzəli, əbədi Azərbaycan torpağının bir parçası, ürəyi, özəyi idi. Elə bil ki, təbiət onu Kəlbəcərdə qonaq qəbul etmək, Kəlbəcər torpağını gələn-gedənə tanıtmaq üçün yaratmışdı. Onun şirin danışığı, şux görkəmi, dağın sıldırımlarını ayaqüstü - əyilmədən, sürünmədən, büdrəmədən qalxıb enməsi möcüzə kimi görünürdü. Bir dəfə o, bizi Löh qalasına aparmışdı. Ora dırmaşanda biz onun məharetini gördük.

Təbiət vurğunu olan Şamil müəllim şe'rлə, poeziya ilə doludur. Ələsgəri, haqq aşağı Alını, Aşıq Şəmşiri ondan yaxşı bilmək, açmaq mümkün deyildir.

Yadımdadır, bir dəfə İstisuda toplanmış ziyalılarımız arasında Şamil Əsgərov dahi aşığımız Ələsgərin «Narin üz» təcnisinin sırlarını açımağa başladı. Təcnisdə «narın üz» sözləri bir neçə mə'nada işlədilibdir. Aydın oldu ki, burada həm də narın üz dedikdə ciy südün üzünə yiğilan üzdən - narın - nazik üzdən söhbət gedir. .Şamil müəllim belə tədqiqatçı, belə araşdırıcıdır. Yeri gəlmışkən, onun bu araşdırımları gətirib ora çıxardı ki, o, bu yaxınlarda ortaya köklü bir əsər qoydu: «Azərbaycan dilinin mənzum cinas lüğəti». Bu əsərin həqiqi qiymətini indi vermək çox çətindir. Şamil müəllim Azərbaycan dilini bütün qatlara qədər bilir, bu dilin dəryasında qəvvas kimi eninə-dərininə üzür. Aşıq Ələsgərin təcnis yaradıcılığının əsil varisləri Kəlbəcər şairleridir. Bəhmən Vətənoğlu,

Yaqub Cabbarov, Əyyub Cabbarov və başqları. Şamil isə bu sənətin ustasıdır.

Bir dəfə Kiçik İstisu ətrafında Əli Vəliyev, Cəmil Əlibəyov, Şamil Əsgərov, Məmməd Aslan və mən çəmənliyi seyr edirdik. Gül-gülü, çiçək-ciçəyi çağırırdı. Hamımız təbiət gözəlliyyinin əsiri olmuşduq. Burada qeyri-adi bir yarış başladı. Əli Vəliyev, Şamil Əsgərov və Məmməd Aslan ətrafda olan gül-ciçəklərin, pencərlərin... adlarını saymaq yarışına girişdilər. Biz isə Cəmil müəllimlə kənarda durub baxırdıq. Otlar, pencərlər, çiçəklər sonsuz sayda, bu xocaların da biliyi tükenməz... Kimin qalib gəldiyi yadına gəlmir, amma cilvədən-cilvəyə düşən təbiət öz bərəketilə tükənməzliyini göstərdi. Bu təbiət bilicilərinin özlərinin də bilmədikləri, tanımadıqları sərvətimiz varmış... Orada mənə məsləhət gördülər ki, bu səfər haqqında bir neçə məqalə yazım. Yazdım da. Orada etdiyim bir təklif sonralar həyata keçdi. Mən yazıldım ki, can dərmanı olan bu bitkilərimizi niyə logman təbiətimizin qoynundan toplayıb, qablaşdırıb apteklərimizə qoymurlar. Mənim bu arzum həyata keçdi, indi ayrıca belə apteklərimiz də vardır. Bir dəfə xalq yazılımız Əli Vəliyevlə Kəlbəcərdə görüş axşamı keçirildi. Həmin axşama biz İstisudan Kəlbəcərə gəldik. Mən bu mahaldə məşhur olan Qara Bəhmənin - Bəhmən Cəfərovun şəxsi «Volqa»sında gəldim. Bəhmən müəllim adlı-sanlı riyaziyyat müəllimi idi, respublikanın əməkdar müəllimi idi. Şamilin də, mənim tələbə yoldaşım olmuş Eldar Ramazanovun da müəllimi olmuşdu. Olduqca ciddi və xoşrəftar bir insan idi. Məclisi Şamil Əsgərov təşkil etmişdi. Məclisin şahı Əli Vəliyev idisə, canı Aşıq Şəmşir idi.

Mən həmin səfərdə ən böyük ne'mət onu hesab edirəm ki, Aşıq Şəmşirlə tanış oldum. O boyda kişi 2-3 gündən bir Əli Vəliyevi ziyarət etmək üçün İstisuya gəlirdi. Atın belində, dolu xurcunla Aşıq Şəmşir Əli Vəliyevə və deməli, bizə də sovqat gətirirdi. Bu pay el ağsaqqalının öz evindən, öz ocağından hasil edib gətirdiyi qaymaq, pendir, yağı, bal... idi. Belə ismətli, belə nurlu, belə utancaq (Əslində heç utanılaşır bir işi yox idi), belə istedadlı adam, yəqin ki, olmayıb. Əli Vəliyevin görüşündə də bu qartal baxışlı, səsi adamın yeddi qatından keçən ozanımız Aşıq Şəmşir də oxudu. Bu məclisdə usta müğənni Şahmalı Kürdəoğlu da iştirak edirdi. Nə qədər elədilərsə də oxumadı. Əslində düz elədi. Soyuqladığı üçün səsi yerində deyildi. Ona görə də özünə hörmət hissi çox güclü olan Şahmalı oxumadı.

Bu görüşün də təşkilatçısı, döyünən ürəyi Şamil Əsgərov idi. O, gözəl bir məruzə də etdi. Görüş axşamından sonra Kiçik İstisuyun yanında olan pavilyonda gecənin bir aləminə qədər məclisimiz davam etdi. Qoca qartal kimi qıy vuran Aşıq Şəmşir məclisimizi təra-vətləndirirdi.

Camaat dağlıandan sonra Əli Vəliyevlə mən Şamilgilə getdik. Şamilin ailəsi yaylaqda idi. Düzü, mən təəccübləndim ki, Kəlbəcərdən də yaylağa gedərlər?.. Səhər yeməyini süfrəyə Şamil müəllim özü düzdü. Süfrəyə qaymaq, bal... qoyulmuşdu. Əli Vəliyev gördü ki, stolun altında bir necə yemiş var. Üzünü ev sahibinə tutub dudi: «Şamil, o yemişlərdən də kəs gətir mənə». Şamil müəllim cavab verdi: «Əli əmi, yemişi balla yemek olmaz». Əli Vəliyev özünə xas olan amırəliklə dedi: «Şamil, sənə deyirəm ki, yemişi kəs gətir». Mən də söhbətə qoşuldum: «Əli əmi, mən də eşitmışəm ki, yemişlə balı birlikdə yemek olmaz». O, mənə yarıçıqlı halda dedi: «Sən qarışma». Naəlac qalib Şamil müəllim yemiş kəsdi. Əli əmi bal yedi, yemiş də. Sonra dedi: «Ə, eşitmisiniz ki, balla yemiş birlikdə yeyilməz. Ancaq bilmirsiniz ki, o söz bu yemişlər üçün deyilməyibdir. O zamanlar elə yemiş də bal kimi idi. Onu bu yemişlər üçün deməyiblər...»

Doğrudan da Əli Vəliyev balla yemişi yeyib ağrısız-flansız işinə davam etdi.

Bu görüş çağlarında da filoloq-alim, riyaziyyatçı - pedaqoq Şamil Əsgərovun gözəl keyfiyyətləri üzə çıxdı.

1974-cü ildə yenidən İstisu krortunda istirahət edirdik. Şamil Əsgərov yenə bizə öz qayığını əsirgəmirdi. Bir gün o İstisuya gəlib başda Əli Vəliyev olmaqla üç maşın adamı yiğib qədim Azərbaycan torpağı olan Basarkeçərə - Göycə gölünün kənarına qonaq apardı. Onun ocağında böyümüş Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov dünyada məşhurdur. Şamil Əsgərovun Basarkeçərdə də böyük hörmət - izzətə malik olduğunu da gözümüzə göründük. Şamil müəllimin böyüklüyü sayasında mən Ağkilsə kəndində səhər o başdan haqq aşığı saidığım Aşıq Ələsgərin qəbrini ziyarət etdim.

Şamil Əsgərovlə bağlı sözüm çoxdur. O, çox həssas insandır. Həmişə özü insanlara hörmət, xidmət göstərmək istəyir. Özü də təmənnasıız! Şamil müəllim 1972-ci ildən mənə Kəlbəcərdən nə qədər poetik təbriklər göndəribdir.

Onun ziyalılarımız arasında böyük hörməti var. Mən şahidəm ki, yolu İstisuşa düşən ziyalılar Şamilin necə qayğı selinə düşərdilər. İndi

DƏLİDAĞIN ÖZÜ KİMİ

Şamil İstisucuz, Dəlidaqsız, Kəlbəcərsiz qalıb. Kəlbəcərlilər doğma yurddan qaçın düşəndə arayıb axtardığım dostlardan biri Qara Bəhmənin oğlu həkim Əvəz Cəfərov, o biri isə Şamil Əsgərov oldu! Şamil müəllim «Azərnəşrin» binasında məni qucaqlayıb hönkür-hönkür ağladı. O, elə bil ki, qəfəsə salılmış yaralı şir idi. Hücuma hazır dayanmışdı. Mən onu zorla sakitləşdirdim.

Şamilə qarşı ziyalılarımın hörmətini onun oğlunun toyunda gördüm. Orada Xəlil Rza Ulutürk necə alovlu çıxış etdi. Yeri gəlmışkən, onda «İnşaatçı» qəzetində erməni millətçiliyini ifşa edən növbəti məqaləm - «Qabaqdan gəlmışlıq» çaplanmışdı. Xəlil Rza Ulutürk vulkanik səsiylə dedi: «Telman, o sənin yazındır?! O, məqalə deyil, əsərdir. Onu saxlayacağam». O, Şamil müəllim haqqında çox xoş sözlər söylədi. Eyni xoş sözləri Şamil müəllim haqqında mən xalq yazıçımız Süleyman Rəhimovdan, Əli Vəliyevdən, yazıçı-jurnalist Cəmil Əlibeyovdan...da eşitmışəm.

Mən Şamili Azərbaycansevər, türk dilini özü üçün bütün incəliklərinən öyrənən, bilən, əzizləyən bir ziyalı kimi tanıyıram. Bu dilə olan sevgi onu ucaltmışdır. Şamil bəlkə də dünyada yeganə adamdır ki, riyaziyyat ixtisası üzrə ali təhsilli olduğu halda, filologiya elmləri namizədidir. Bu iste'dad əlamətidir.

Kəlbəcərin bulaqları çağlayan kimi, Şamilin də şair qəlbi, alim düşüncəsi həmişə çağlardır...O qaçqınlıq dövründə də fəaliyyətini dayandırmamış - dəyərli kitablar çap etdirmiş, sıfırdan başlayaraq Kəlbəcər muzeyini yaratmışdır. Bakıda təşkil etdiyi «Bədii-etnoqrafik sərgi» Şamilin mümkün olmayanları mümkün etdiyini bir daha sübut etdi.

Arzu edirəm ki, Bakıda yaradılan muzeyin açılışı mərasimini Kəlbəcərdə keçirək.

***Əli Kazimov
Bakı şəhəri 116 sayılı orta məktəbin direktoru***

Maarif pərvanəsi

Uzun müddət Şamil müəllim ilə bir yerdə işləmişəm. Mən ali məktəbi bitirəndə o, Kəlbəcər orta məktəbində direktor işləyirdi. Təyinat vaxtı Şamil müəllim həmişə maarif şö'bəsinə gedib işlədiyi məktəbə

müəllim seçərdi. Mən Azərbaycan Dövlət Pedoqoji institutunun fizika-əmək fakultəsini bitirmişdim. Maarif şö'bəsində Şamil müəllim mənimlə də söhbət etdi. Sonra şö'bə müdirinə təkid etdi ki, məni onun işlədiyi məktəbə müəllim təyin etsin. Bu təklif baş tutdu.

E'tiraf edirəm ki, mənim üçün əsil ali məktəb Kəlbəcər orta məktəbi oldu. Şamil müəllimin həddindən artıq tələbkarlığı, sadəliyi, qayğışlılığı, xalqın balalarının yaxşı tə'lim-terbiyə alması üçün məktəbdə möhkəm intizam yaratması, rəngarəng maraqlı tədbirləri həyata keçirməsi, müəllimlərin müntəzəm mütlaliə etmələrinə nail olması öz müsbət bəhrələrini verirdi. Hər il bu məktəbin X siniflərini bitiren üç qrup, başqa sözlə 75-80 şagirdin azı 95%-i ali məktəblərə qəbul olunurdu.

Bir az sonra Şamil müəllim məni əmək təlimi üzrə direktor müavini tə'yin etdirdi. Bu da mənə bir ali məktəb oldu. Şamil müəllimin tələbkarlığına davab gətirmək hər oğulun işi deyildi. O, işdə heç kimə güzəşt etmirdi. Məktəbdə bə'zi müəllimlər onun tələbləri ilə ayaqlaşa bilmirdi. Kəlbəcərdə olan bir neçə müəllim könüllü olaraq ərizə verib uzaq kənd məktəblərinə getdilər. Şamil müəllim onlara niyə bu məktəbdən gedirsiniz, dedi. Cavab verdilər ki, bizim də uşaqlarımız bu məktəbdə oxuyur. Siniflərdə uşaqların sayı çoxdur. Biz onlara istənilən səviyyədə bilik verə bilmirik. Kənd məktəblərində uşaq azdır, orada işləyə bilərik. Bu müəllimlər Şamil Əsgərovdan razılıq edirdilər ki, sən bizim balalarımızın yaxşı oxumasına nail olursan. Ona görə də biz könüllü bu məktəbdən gedirik.

Bazar günü müstəsna olmaqla məktəbdə hər gün «İti gözlər» adlı satirik divar qəzeti çıxırıldı. Günün hər çəgə təkcə şagirdləri deyil, valideynləri də bu qəzetenin qarşısında gördük. Bu qəzetenin tə'lim-terbiyə işlərinin yüksəldilməsində rolü çox böyük oldu.

Şamil müəllim elə orjinal tədbirlər həyata keçirirdi ki, belə işlərin başqa rayonlarda baş verdiyini eşitmirdik. Məsələn, o uşaqları ə'la oxuyan valideynlərin ümummüəktəb müşavirəsini keçirirdi. Bunun başqa valideynlərə də tə'siri böyük olurdu. Onun təşəbbüsü və gərgin əməyi nəticəsində biz pulsuz-parasız məktəbə idman zalı, kitabxana binası, yataqxana və yeməkxana tikdik. Görülən belə vacib işlərdən günlərlə danişa bilərəm.

1968-ci ildə Şamil müəllim Kəlbəcər Xalq Maarif Şöbəsinin müdürü tə'yin olundu. Tezliklə məni də bu şö'bəyə inspektor apardı. Vəziyyət çox ağır idi. Bir-birindən uzaq, çətin şəraitli 123 kəndimizin cəmi beşində orta məktəb fəaliyyət göstərirdi. Məktəblərin 17-si səkkizillik,

46-sı ibtidai idi. Yerdə qalan 55 kəndin heç birində məktəb açılmamışdı. Kəndlərdə qızların böyük əksəriyyəti oxumurdu. İbtidai sinifləri bitirənlər səkkizilik məktəbə gedə bilmirdilər. Qış aylarında vəziyyət daha da ağır olurdu. Şamil müəllim maarif müdürü tə'yin edilənə qədər haqlı-haqsız, bir qayda olaraq Kəlbəcər maarifi birincilər sırasında tənqid hədəfinə çevrilirdi.

Yol-iz yox idi deyə kəndlərimizdə məktəb binalarının tikilməsi dövlət tərəfindən planlaşdırılmıştı. Şamil müəllim xalqın balalarının təhsildən kənara qalması, «gözdən-könüldən iraq» bir yer sayılan Kəlbəcər maarifinə fikir verilmədiyi barədə yuxarı təşkilatlar qarşısında çılpاقlığı ilə kəskin məsələlər qaldırıldı. Heç nəden çəkinmədən Mərkəzi Komitədə, Maarif Naziliyində keçirilən müşavirələrdə Kəlbəcər maarifinə laqeyd münasibət bəslənilədiyini çıxışlarında cəsarətlə deyirdi.

Gözəl insan, layiqli, işgüzar Maarif naziri akademik M.Mehdizadə Şamillə söhbatində demişdir ki, tənqidlərin haqlıdır, məktəb binaları olsa, Kəlbəcər məktəblərinin sayını artırı bilərik.

Bəs nə etməli? Kolxozlarımızın iqtisadi vəziyyəti o qədər ağır idi ki, onların məktəb binaları tikəcəklərinə ümid bəsləmək olmazdı. Doğrudur, Şamil müəllimin ciddi təkidləri nəticəsində sonrakı illərdə rayon mərkəzində, İstisu qəsəbəsində və iki kənddə dövlət tərəfindən məktəb binaları tikilməsi planlaşdırıldı. Lakin bunlarla yara sağalmazdı. Şamil müəllim gücü özümüzdə axtardı, yollar aradı. O, kəndlərə gedib camaatla söhbat apardı və qəti və'd verdi ki, kimlər məktəb binası tikməyə başlasa, onların özlərini və uşaqlarını xadimə, kitabxanaçı, pioner baş dəstə rəhbəri, təsərrüfat müdürü və qanunda nəzərdə tutulan başqa vəzifələrə tə'yin edəcəkdir. Xalq Şamil müəllimə həm böyük hörmət bəsləyir, həm də inanırı.. Buna görə də bir neçə kənddə, sonra isə bir çox kəndlərdə yaxşı-yaman məktəb binası tikilməyə başlandı.

Daş, qum Kəlbəcərdə tükənməz qədər idi. Bəs sementi, ağacı, şiferi necə və hardan əldə etmeli? Bu məsələləri həll etmək üçün tədbirlər müəyyən edildi və onların həyata keçirilməsi üçün maarif işçilərinin və məktəblərin qüvvəsi səfərbərliyə alındı. Meşələrdə quyular qazlıb yüz tonlarla əhəng hasıl etdik. Sonra Şamil müəllim başqa rayonlardakı dostlarının köməyi ilə yanmayan kərpic tapdı. Çaykənd məktəbinin yaxınlığında əhəng quyusu tikdik, mazut və çən əldə etdik. Məktəblər əhənglə tə'min olundu, hətta rayona da əhənglə köməkdarlıq göstərdik. Müdirimiz xalqın balaları üçün özünü oda atub yanan maarif pərvanəsi idi.

Şamil müəllim Daşkəsən alinut mədənindən, respublika kolxoz tikinti idarəesindən, dostlarının köməyindən istifadə edib ağac və taxta əldə etdi. Maarif nazirliyi də faner taxtası və ağaclara az da olsa köməkdirliq göstərdi. Nəticədə, biz 56 kənddə 470 sinif otaqları olan məktəb binaları tikdik. Orta məktəblərin sayını 5-dən 28-ə çatdırıq, 46 ibtidai məktəbin 39-nu səkkizilliç məktəblərə çevirdik. Məktəbi olmayan bir çox kəndlərdə məktəb açdıq. Maarif şö'bəsi üçün iki mərtəbəli bina tikməyə nail olduq.

Şamil müəllim tez-tez məktəblərdə olurdu, dərsləri dinləyirdi. Onun keçirdiyi maarifyanı şuraların tə'siri çox böyük idi.

Heç yadımdan çıxmayan bir neçə hadisədən söhbət açmaq istəyirəm.

Məşənin dar bir dərəsində külək bir xeyli palid ağacını üç-dörd il idi ki, yıxmışdı. Bu dərəyə nəinki maşın, heç at, öküz də gedə bilməzdi. Şamil müəllim bir gün bizi ora apardı. Bu dərənin üstündəki yala üç kilometr məsafədən maşın yolu açmaq mümkün olardı. Dərədən həmin yala qədər sərt yoxuşun hündürlüyü 150 metrdən artıq deyildi. Şamil müəllim hardansa bir buldezer tapdı, adı çekilən yala maşın yolu çəkdirdi. Ən çətin iş ağacları yala çıxartmaq idi. Bir gün «drujba» ağaç kəsən alətini taparaq gedib palidlari lazımı ölçüdə kəsdik. Məftillərin ucuna ağaclar bağladıq. 40 nəfər məktəb işçisini səfərbər etmişdik. Ağaclarla qoşulub döş yuxarı dartmağa başladıq. Hər ağacın gerisiində iki adam lingle dayanıb onların geri sürüşməsinə imkan vermirdi. Birdən Şamil müəllim ağacı dartanda məftilin ucundakı ağac zordan sindi, məftil Şamilin sol cinahını sindirdi. Bu hadisə işin lap axırında baş verdi. Bu zaman azı 20 otağın üstü üçün yala ağac çıxartmışdıq.

Nə qədər tekid etdiksə də ciyin sümüyü sınan Şamil müəllimi həkim yanına göndərə bilmədik. O, maşınlar təşkil etmişdi ki, gəlib çıxardığımız palid millərini aparsınlar. Elə ordaca qaimələr yazib yükliyimiz maşınları məktəblərin direktorlarına təhvıl verdik. Ciyin sümüyü sınan Şamil müəllim bir gün də olsun işdən qalmadı. Çünkü onu daha vacib işlər gözləyirdi.

Daşkəsən Alunit mə'dəninin direktoru Həsənov Şamil müəllimin tələbə yoldaşı olmuşdu. Onların Kəlbəcərdə «Civə» axtaran filialı fəaliyyət göstərirdi. Bu filial yeraltı tunellər qazarkən şalbanlardan istifadə edirdilər. Filialın Bərdə rayonunda olan anbarına 500 kub metrdən çox şam ağacı milləri getirilmişdi, qiyməti isə ticarətdə satılan ağaclarlardan qat-qat ucuz idi.

Şamil müəllim filialın direktorundan (onun da familiyası Həsənov idi) məktəb tikintisi üçün ağac istədi. O, bildirdi ki, artıq ağaclarımız var. Lakin Daşkəsəndə olan baş idarədən icazəsiz şalban verə bilməz. Şamil müəllim Daşkəsənə - oradakı tələbə yoldaşı Həsənova şe'rələ bir teleqram vurub maarifə satmaq üçün ağac istədi. Bir neçə gündən sonra Kəlbəcərdəki Həsənov İsfəndiyara teleqram vuruldu ki, Kəlbəcər maarifinə 2 kub metr ağac satsın.

Şamil müəllim bundan pərt olub teleqramı götürüb Daşkəsənə yollandı. O zaman Daşkəsəndə maarif müdürü işləyən Şamilin dostu Midhəd müəllimi rayon partiya komitəsinin II katibi seçmişdilər. Şamil əvvəlcə onun yanına gedib məsələnin nə yerdə olduğunu danışır. Şamil və Midhəd müəllim razılaşıb belə qərara gəlirlər ki, Həsənovu raykoma çağırınsınlar. Şamil ona desin ki, bizim maarifə 300 kub metr ağac sat. O, buna razı olmayanda Şamil yalandan küsüb getmək istəsin. Midhəd müəllim desin ki, mən elə bir rəqəm deyim, hər ikiniz razı olun. Belə də olur. Həsənov Midhəd müəllimə göz vurub onun kəsəcəyi şərtə razı olacağına söz verir. Midhəd müəllim deyir: -Şamil müəllimin dediyi rəqəmi yarı edək, nə şış yansın, nə kabab. Kəlbəcər maarifinə 150 kub metr şalban sat. Həsənovu od götürür. Nə edəcəyini bilmir. Məcbur olub ona yazdığı şe'ri götürüb tabe olduğu Əlvən Metallar Komitəsindən icazə almaq üçün Bakıya yollanır. Komitə sədri Şamilin şe'rələ yazdığı məktubu oxuyur, gülümşəyir və üstünə belə bir dərkənar yazır:

- «İlmən dairəsində kömək etməli». Həsənov Daşkəsənə qayıdana kimi Şamil onu orada gözləyir. Bir gün Şamil Daşkəsəndən mənə zəng edib dedi ki: -Mən səhər tezdən Ağdama gedib dostum Zeynal müəllimin köməyi ilə maşınlar tapacağam. Filan-filan məktəblərin nümayəndələri ilə təcili Bərdəyə gəlin. Bəli, 150 kub metr şam millərini Bərdədən birbaşa məktəblərə göndərdik.

3. 30-cu illərdə İstisuda yeraltı borular çəkmişdilər. Bu boruların içini daş bağladıqlına görə yerin altında istifadəsiz qalmışdı. Bir gün Şamil müəllim bizi yanına çağırıb dedi:

-Gəlin Tərtər çayının sağ sahilində, Çaykənd kəndində məktəblərarası bir idman kompleksi tikək.

Hamımız bir-birimizin üzünə baxdıq. Həmin yer dərin-dərin yarğanları olan bir çinqıllı çaylaq idi. O yarğanları doldurmaq üçün minlərlə maşın torpaq gərək olardı. Bəs, idman kompleksini pulsuz necə tikmək olardı? Şamil müəllim izah etdi ki, Yol idarəsinin müdürü Rəhimov Vahidlə danışmışam. Buldezerlə yarğanlar doldurulacaq, əlavə 200

DƏLİDAĞIN ÖZÜ KİMİ

maşın torpaq daşınacaq. İdman meydançasının üst yanı hazır anfiteatirdir. Buranı Allah bizdən ötrü yaradıb. Oturacaq yerləri üçün İstisuda yerin altında olan turbaları çıxarıb üstlərinə qalın palid taxtaları bərkidməklə hazırlanacaq.

Biz xəyal aləmində idik. Lakin həmin günün sabahısı işə başladıq. Bir həftənin içərisində yerdən qazib çıxardığımız turbaları Çaykənd məktəbinin həyətinə gətirdik. Yenə də dərin bir uçruma beş-altı il qabaq küləyin yıxmış olduğu palid ağaclarını oradan çıxarıb idman meydançasına gətirdik. Müəllim və usta olan Zaman və Sahib Nəsibov qardaşları palid ağaclarından qalın taxtalar hazırladılar. İdman meydançası hazırlanı, ora Bakıdan toxum gətirib səpdik. Selin qorxusundan qarşısını almaq üçün Vahid Rəhimov hündür bir bənd hördü. Cəmi üç ayın içərisində pulsuz-parasız gözəl bir idman kompleksi yaradıldı.

Şamil müəllimin təşəbbüsü ilə Kəlbəcər maarifi akademik Həsən Əliyevin rəhbərlik etdiyi Coğrafiya İnstitutu ilə, Xalq şairi Səməd Vurğunun 70 illiyi ilə əlaqədar Akademianın Ədəbiyyat İnstitutu ilə, məktəblilərin əl əməyinə aid Maarif Nazirliyi ilə bir çox elmi-praktiki konfranslar keçirdik. Ümumrayon valideynlər müşavirələri, məktəblərdə yerli əyani vəsitələr yaratmaq üçün seminar-müşavirələr və saysız-hesabsız miqdarda əlavə tədbirlər həyata keçirilməsi Kəlbəcər maarifinin misilsiz inkişafına, kəlbəcərlilərin kütləvi surətdə ali məktəblərə daxil olmasına səbəb oldu. Şamil müəllimin bu xidmətləri unudulmazdır.

1975-ci ilin may ayında respublikada ilk dəfə ayrıca bir rayonun - Kəlbəcər məktəblilərinin Bakıda əl işləri sərgisi keçirildi. Sərginin rə'y kitabı indi də durur. Burada akademik, Maarif Naziri Mehdi Mehdiyadənin, akademik Həsən Əliyevin, xalq yəzicişi Əli Vəliyevin, Akademianın müxbir üzvləri Xudu Məmmədovun, Teymur Bünyadovun, bir çox alımlərin, yəzicilərin, müxtəlif peşə sahiblərinin Kəlbəcər maarifinə, Şamil Əsgərovun əməyinə verilən yüksək qiyməti öz əksini tapmışdır.

Səmimiyyətlə belə bir həqiqəti də deyirəm ki, Şamil Əsgərov 10 ilə yaxın maarif müdürü işlədiyi dövrdə nə bir istirahət günü görmədi, nə məzuniyyətə çıxmadi. Gecə-gündüz vaxtını, böyük təşkilatlılıq qabiliyyətini, dərin biliyini Kəlbəcər maarifinin tərəqqisinə sərf etdi. Təsadüfü deyil ki, Kəlbəcər kimi ucqar və çətin şəraitli bir rayonun danılmaz maarif işi iki il dalbadal - 1976 və 1977-ci illərdə respublikanın ən yüksək keçici Qırımızı bayraqına layiq görüldü.

Şamil müəllimin Azərbaycanımızın tərəqqisi üçün, balalarımızın yüksək səviyyəli təlim - tərbiyə alması üçün, minlərlə kəlbəcərlilərin ali təhsil ala bilməsi naminə kəndlərdə pulsuz-parasız binalar tikdirib məktəblər açılmasına nail olması üçün onun sərf etdiyi gərgin əməyi indiki və gələcək nəsillər unutmamalıdır.

*Ələmşah Cəfərov
Texnika elmləri namizədi*

Mədəniyyət fədaisi - əməkdar mədəniyyət işçisi

Bir çox elm adamlarının və görkəmli ziyahların haqlı olaraq yazdıqları kimi Şamil müəllim ensklopedik biliyə malik bir şəxsiyyətdir. O, bir çox sahələrdə çalışıb həmişə bacarıqlı, işgüzər, vətənpərvər bir kadır olduğunu öz əməli fəaliyyəti ile sübuta yetirmişdir.

Mədəniyyətin inkişafı sahəsində də Şamil müəllim tədqiqat işləri aparmış, itib-batmaqdə olan bir çox xalq oyunlarını meydana çıxartmış, özünün «Dağların hikməti» kitabında bu barədə maraqlı yazılar çap etdirmişdir. İndi televiziyyada tez-tez gördüyüümüz «Kilimərasi», «Maral oyunu» kimi qədim xalq oyunları itib-batmışdır. Şamil müəllim onları üzə çıxardı. Yaxud çox az adəmin adını eşitdiyi «Yeddi hünər» oyununu da Şamil müəllim bərpa etdi.

Şamil Əsgərovun böyük Şəhriyarın «Heydərbabaya salam» poemasına cavab olaraq yazdığı, lakin onu təkrarlamadığı «Dəlidəğin şöhrəti» poeması 32 il bundan qabaq çap olunmasına baxmayaraq indi də dillər əzbəridir. Bu etnoqrafik poemada bir çox xalq oyunlarından, adət-ənənələrindən bəhs edilir. Bunları da Şamilin mədəniyyətimizin inkişafına, itib-batmaqdən xilas etməsinə göstərdiyi böyük xidmət kimi qiymətləndirmək lazımdır.

Şamil müəllim Kəlbəcərdə olan qala və başqa abidələrin tədqiq olunmasında, bunların haqqında qiymətli məqalələr dərc etdirməkdə xidməti az olmamışdır. Onun «Abidələr qan ağlayır» məqaləsi xalqın yadigarlarına qəsd edilməsinə qarşı bir ittihamnamə, bir vətənpərvər insanın qəlb yanğısıdır.

Əlavə. 1967-ci ildə Şamil müəllim Dədə Şəmsiri (Aşıq Şəmsiri) evinə gətirib bir neçə gün ərzində onun çaldığı 72 aşiq havasını maqnitäfon lentinə yazıb saxlamışdır. Həmin lentləri o, aşağıdakılarda

DƏLİDAĞIN ÖZÜ KİMİ

nəvəsinə hədiyyə vermişdir. Bu lentlər qiymətli bir mədəniyyət xəzinəsidir.

Şamil Əsgərov maarif şö'bəsinin müdürü olanda nadir eksponatları olan bir ölkəşünaslıq muzeyi yaratdı. Təəssüflər olsun ki, ondan sonra həmin muzeyin əşyaları qayğısızlıq nəticəsində məhv edildi. O, haqsızlığa düşər olsa da, yenə də qollarını çırmadı, rayon rəhbərliyinin və ictimaiyyətin köməyi ilə adı dillər əzberi olan zəngin «Kəlbəcər tarix-diyarşünaslıq muzeyi»ni yaratdı.

Şamil müəllimin bu zəhməti yüksək qiymətləndirildi - ona Respublikanın «Əməkdar Mədəniyyət işçisi» fəxri adı verildi. Onun yaratdığı mədəniyyət ocağı haqqında bə'zi rəyləri bu kitabda dərc etdiririk ki, qoy hörmətli oxucularda Şamilin necə vətənpərvər insan olduğu barədə daha aydın təsəvvür yaransın.

Əfsuslar olsun ki, Kəlbəcərdə Şamilin yaratdığı dünya şöhrətli muzey erməni quzğunlarının caynağına keçib şəhid oldu. Bu daşa dözməyən mədəniyyət fədaisi olan Şamil müəllim «atalar üçə kimi deyib» kəlamını yada saldı, qaçqınlıq dərdi ürəyini göynədə-göynədə Bakı şəhərində sıfırdan başlayaraq üçüncü «Kəlbəcər tarix-diyarşünaslıq muzeyi»ni yaratmağa başladı. Bir az keçəndən sonra «Şəhid muzey və şahid muzey» adlı bir kitabı çap etdirdi. İndi bu yeni muzeydə 4000 yaxın eksponat vardır. Şamilin yene də əməyi və zəkası nəticəsində bu muzeydə «Azərbaycan, bədii-etnoqrafik sərgi» yaradılmışdır. Cəsarətlə deyə bilərik ki, bu sərgi nümayiş etdirildikdə respublika ictimaiyyətinin diqqətini cəlb edəcək və Şamilin Azərbaycana necə böyük xidmət göstərdiyi hamiya bəlli olacaqdır. Buna da əminik ki, bu muzeyi görmədən onun haqqında bədxah yazılar dərc edənlər bəlkə də xəcalet təri axıdacaqlar.

Şamil müəllim Bakıda yenidən yaratdığı muzeyin doğma Kəlbəcərə qayıdışı azusunda idi. Arzusu çin olsun.

Bu dağlar kimə qaldı

*Gülü hardan üzüm mən,
Üzsəm, hara düzüm mən?
Dəlidağdan aralı,
Deyin, necə dözüm mən.*

*Göydə uçan quşa bax,
Qanadı sınmışa bax.
Ellərə yaz açıldı,
Mənə gələn qışa bax.*

(Qülgəz nənə)

*Bülbülümüz ağlayırsa,
Öz gülümüz günahkardı.
İtirsə xoş dəmlərimiz,
Çoxalırsa qəmlərimiz,
Bollaşırsa bəmlərimiz,
Öz zilimiz günahkardı.*

(Şamil Dəlidağ)

*Teymur Bünyadov
Akademik*

Dağ vüqarlı, dağlar oğlu

Əziz dost, mehriban insan, dağlar oğlu, dağ qartalı! Deyəsən şəkər xəstəliyi sənin amanını qırıb, haldan, həvəsdən salıb. Eşitmışəm təzəlikcə bir balaca xəstələnmisən, ürəyin ağrıyır, təziqin qalxır, düşür. Olan şeydir, fikir vermə, başını boş burax, keçər gedər. Birdə ki sənin üçün belə xəstəliklər nədir, nakarədir ki, qürurunu əysin, ümidiyi azaltsın, arzunu gözündə qoysun. Hələ bizim Kəlbəcərlə bağlı çox arzumuz kama yetəcək, çox dileklərimiz hasıl olacaq. İnşallah!

Dağlar oğlu Şamil Əsgərov dağ üzərkli, dağlar qartalıdır. Heç kəsə əyilməyən, heç kəsə sinmayan. Dağ təbiətli, dağ vüqarlıdır. Dağlar şairidi, şe'r-sənət dünyasında öz dünyası, öz aləmi var. Təbiət təsvirləri, yurd-yuva, od-oçaq istiliyi, gözəlləri, gözəlləmələri heyranlıq doğurur. Sadə, səmimi şe'rleri qəlbə yatımlı, yaddaqalan, düşündürən, xəyalala salan, xəyallandırıcıdır. Kəlbəcərin dağı da, gen dərəsi, min mənzərəsi də, zümrüd bulaqları, səfali yaylaqları da, six ormanları, çayları, gölləri də, tarixi abidələri də, zəngin adət-ənənələri də Şamilin kamal dünyası, ilham pərisidi. Bu torpağın oğludu, bu ocağın oğludu - atəsidi. Kəlbəcər Şamilin ilk beiyi, son mənzilidi.. .

Şamil! Deyəsən mətləbdən kənara çıxdım, məqsəddən aralandım. «Yanlış da bir naxışdı» deyib ulularımız. Yox, əsla yox, düz başlamışam, ürəyim istədiyini söyləyirəm, könlümdən keçənləri vərəqləre köçürürəm. Olduğu kimi, gördüğüm kimi, bildiyim kimi. Necə var elə, qondarmasız, əndərməsiz. Yalan desəm, üstünə qoysam, üstündən alsam qələmim sınar, ürəyim ağrı tapar.. .

Kəlbəcər etnoqrafiq baxımdan, tarixilik nəzərindən açıq səma altında zəngin və təkrarsız muzeydi. Ona görə də bu yerləri görmək, tarixi abidələri öyrənmek, ağsaqqal, ağbirçəklərin müdrik kəlamlarını, ibratəmiz hekayətlərini qələmə almaq, kitaba salmaq şərəf işi idi. Bu məqsədlə Kəlbəcərə etnoqrafik səfər etmək qarşıda dururdu. Başında bir neçə elmi işçilərlə birlikdə dağların, gözəlliklərin qoynuna getməyi qərarlaşdırıldım.

Düz bir həftə Kəlbəcərin kəndlərini, ellərini, obalarını gəzdik, dolaşdıq. Gözəlliklərlə heyranlandıq, bənzərsizlikdən heyrətə gəldik. Taxtada qoyun-quzu mələşməsinə, atların kişnərtisinə, dəvələrin haykırığına qulaq asdıq. Çoban tütəyinin səsi dağları - daşları başına götürmüştü. Zəngin elmi materialları toplayıb Bakıya dönürdük.

Ezamiyyət vərəqələrinə möhür vurdurmaq üçün o vaxt Kəlbəcər İcraiyyə komitəsinin sədri Şamil Əsgərovun yanına getdim. Vərəqələri əlinə aldı və nəzərlərini mənə zillədi. Ciddi görkəm alaraq: -Hörmətli alim, bəs eşitmışəm bir həftədir Kəlbəcərin ərazisini gəzib dolaşmışınız. İndi gəlmisiniz möhür vurun. Məyər Sovet hökuməti yoxdu, kim nə istəsə, elə də hərəkət edə bilər?

Gözləmədiyimdən çox təecübəldim və bir qədər də əsəbi halda, - verin vərəqələri, aran rayonlarının birində təsdiqləyərəm, -dedim. Birdən üzünə təbəssüm qondu və qalxıb məni qucaqladı: -Ay gözəl insan, böyük alim, əlimə göydən zənbillə düşmüsünüz, heç sizi buraxaram. Mənim dağlar qoynunda ata-baba yurdum olan Ağcakənd kəndi var, istəyirəm gedək ellə-obayla görüşək, axı siz el adamısız. Xeyli fikrə daldım, nəhayət razılıq verdim.

«Vilis» markalı maşın dolama yollarla dikdirə qalxır, mənzərə mənzərəni əvəz edirdi. Gəlişimizə quzu kəsildi, xallı balığın qızartması süfrəyə gətirildi. Yoldaşları kənddə qoyub, ikimiz bir qədər də yuxarırlara qalxdıq. Ağ pəmbə buludlar gah bizi qoynuna alır, gah da aralanıb dərələrə sarı baş alırdı. Göz-göz qaynayan bulaqlar gözə işiq, qəlbə sevinc paylayırdı. Ətrafdakı yamacda buxca çicəyi, qaymaq çicəyinə naz atır, cənnət məkan mənzərə yaradırdı. Könlüm şəlləndi, xəyal məni yerin yeddi qatına qaldırdı. Şamilə müraciətlə, -ay qardaş, elə bu gözəllikdə ölüydim, bu müqəddəslikdə uyuyaydım. Ayə, belə də nuraləm olar, belə də bənzərsizliklər olar? Şamil: -Teymur müəllim, nə danışırsınız? Qoy ömrünüz uzun olsun, belə gözəlliyyin seyrinə dalasınız, ilham alasınız...

Sonralar Şamil müəllim hər Bakıya geləndə zəng vurar, qonaq gələr, hal-əhval tutardıq. Yaşadıqlarımızdan söhbət açardıq, planlarımızı bir-birimizə danışardıq, hesabat verərdik, məsləhətləşərdik, fikir mübadiləsi aparardıq. Yazmaq, qoşmaqdan sevinc duyar, fərəhlənərdik. İllahata o Kəlbəcərdə yaratdığı diyarşunaslıq muzeyindən söhbət açanda.

Şamilin yaratdığı və minlərlə eksponatları olan bu muzey bütün respublikaya nümunə idi. Nəinki Azərbaycanda, hətta Qafqazda belə muzey çətin tapılardı. Şamili əsərləri qədər, yaratdığı muzey də şöhrətləndirər, diller əzbəri edər...

Şamil müəllimdə qurub-yaratmaq eşqi, xalqa xidmət amali tükənməzdi, sönməzdi, sonsuzdu. Kəlbəcərin üstünü qara buludlar alanda, güllə səsi dağları, dərələri başına götürəndə Şamil öldü var, döndü yoxdu inadı ilə torpağını qoruyur, elini-obasını düşmənə qarşı

amansız olmağa səsləyirdi. Zəmanənin üzü döndü, elin-obanın çıraqı söndü. Aldatıclar camaati, qaçqın, köckün, didərgin etdilər camaati. Alınmaz qala, basılmaz el olan Kəlbəcər düşmən pəncəsinə keçdi, xalqın başına od ələndi, şimşək çaxdı. . .

Şamil Əsgərov kimi yüzlərlə, minlərlə ailələr arana endi, yüz səmtə yan aldı. Qaçqın, köckün adı taleyinə yazıldı, həyatını möhürlədi. Şamilin ailəsi Bakıda qərar tutdu. Dağlar oğlu Vətən həsrətinə dözmür, ah-aman içində alışib - yanındı. El-oba ilə görüşür, «yaman günün ömrü az olar» deyə-deyə dərdinə şərik olur, qəmini bölüşür. Qayıtməq eşqiylə yenə də camaatdan eksponat toplayır, tarix yazar, izin itməməsinə can qoyur. Sanki Şamilin ölkə şöhrətli muzeyinin kiçik parçası yenidən canlanır, Bakıda fəaliyyətə başlayır. . .

Qardaşım Şamil! Moskvaya səninlə getdiyim bir məclisi də unuda bilmirəm. Deyirəm danışım oxuculara. 1993-cü ilin dekabr ayı idı. Moskvada -Elmlər Akademiyasının etnoqrafiya institutunda kürdlərin Beynəlxalq konqresi keçirilirdi. Üç nəfər kurd, bir də mən getmişdik. Konqresdən bir gün əvvəl bir neçə kürdlə görüşdük. Lakin, oradakı abi-hava xoşuma gəlmədi. Daşkənddən gələn orta yaşılı kurd qan-qan deyir, ağızına gələn sarsaq-sursaq hədyan danışındı. Mən onu dəlil-sübutlarla yerinə oturdur, ssudururdum. Özbəkistandan gələn nümayəndə Laçına getdiyindən, orada qurultay keçirildiyindən danışındı. Şamillə üz-üzə oturan bu yalançı dedi ki, Şamil Əsgərov da Laçında idi. Onunla yallı oynadım. Kamil Həsənov ondan soruşdu: -Şamili şəxsən tanıyırsan? Laçın şəhəri necə yer idi? O dedi: -Şamili kim tanımır ki, mən də tanımayam. Laçın göz işlədikcə düzənlilik bir yerdidir. Bu yerdə Kamil Həsənov ona dedi: -Şamil Əsgərov səninlə üz-üzə oturan adamdı. Onu üzdən tanımadığın halda, niyə iftira danışırsan. Laçın şəhəri isə düzəngahda yerləşmeyib, gözünün içində qədər uydurmalar söyləyirsən.

Mə'lum oldu ki, o heç Laçını görməyib. Ondan soruşanda: -Niyə Şamillə böhtan atırsan? Aralığa nifaq salırsan, heç utanmırısanmı? O nə desə yaxşıdı: -Şamili aləm tanır. Mən onun adını eşitmışdım. Onun adını çəkirdim ki, yalanlarım inandırıcı olsun.

Biz onu ifşa etdik, rüsvayçılıq atına mindirdik.

Gecə həyacan keçirir, konfransda necə olacağını düşünürdüm. . .

Ertəsi gün konfrans öz işinə başladı. Dünyanın bir sıra bölgələrindən nümayəndə gəlmişdi. Bərk həyacan keçirirdim. Lakin mənimlə gedən kurd qardaşlarım mənə dərin hörmətlə yanaşır, az qala

başına pərvanə kimi fırlanırdılar. Özləri də çox inamlı, döyüşə qələbə əzmiylə çıxan kimi idilər...

Konfransın səhər iclasında bizim ünvanımıza xeyli döşədilər. Biz kürdlərə pis baxırıq, onları torpaqlarından didərgin salırıq. Azərbaycanda kürdlər yersiz-yuvasız, hüquqsuzdular. Moskvadan, əvvəlcədən hazırlaşan iki rus alimi çox hədyan danışındılar. Çox pis olmuşdum. Ədalətsizliyə, haqsızlığa, insafsızlığa dözmür, yerimdən qalxıb cavablarını verirdim. Ortada fasılə e'lan olundu. Bizimkilər Xocalı hadisəsilə bağlı kitabçanı yayırdılar ki, dünya ictimaiyyətinə çatsın. Baxıb, oxuyanlar dəhşətə gəlir, ermənilərin törətdikləri vəhşilikləri əsl genosid adlandırırdılar.

İclas yenidən başladı. Sözu Şamilə verdilər. Yenice başlamışdı ki, Vəkil: -Sən necə kürdsənki öz dilini bilmirsən? Şamil hırslandı. Və başladı kürdcə danışmağa. Arada: -tercümeçi verin kurd dilindən tərcümə etsin. Zala bir lal sükut çökdü, hamı heyrət içində qaldı. Şamil kürdlərin Azərbaycanla bağlı tarixindən danışdı. Kürdlərin buraya əvvəllər və XYI əsrde gəlmələri, burada yurd-yuva salmaları, azərbaycanlılarla qaynayıb-qarışıb bir can olmalarını zəngin dəlilsübutlarla israr etdi. Azərbaycan SSRİ-də yeganə ölkədir ki, bu qəçhaqaç, qovha-qovda kürdlər başqa ölkələrə üz tutmayıblar. O da həqiqətdir ki, yüzlərlə minlərlə Ermənistandan qovulan kurd ailələri Azərbaycana pənah gətirdi, Azərbaycanda qərar tutdu. Hal-hazırda biz bir ailə kimi azərbaycanlılarla yaşayıraq. Köhnə dostluğa sadıq qalırıq - dedi. Şamilin çıxışı dəfələrlə alqışlarla qarşılandı.

Şamilin və başqa kürdlərin çıxışları konfransa gələnlərdə tam aydınlıq yaratdı, ağ qaradan seçildi. Vəkil Mustafayevin dəstəsi biz metroya çatar-çatmaz məni vurmaq istədi. Tez Şamil, Kamil Həsənov və başqları məni araya alıb, maşına mindirib aradan çıxardılar. Biz tam qələbə ilə, sevinclə Vətənə qayıtdıq...

Dağlar oğlu, dağlı Şamil! Sən hər cür hörmət və ehtirama layiqsən. Sən insanlığın, kişiliyin, mərdliyin, e'tibar, ilqarlığın bariz nümunəsi sən. Sən vətəncanlı, torpaq qüdrətli qəhrəmansan. Sən sadə olduğun qədər də səmimi sən. Sən dostluq, dönməzlik rəmzi sən. Sən məğrur olduğun qədər də kövrəksən, incə təbiətli, şair qəlbli sən. Sənin haqqında böyük bir əsər yazardım. Sağlıq olsun, hələ səksənin var, yüzün var, sənin haqqında dediklərimə dəryadan damladı, gülüstəndən bir tər qöncədi... Tanrı sənə yar olsun, arzuların üzünə gülsün, sevən qəlbin sevinsin Şamilcan!

P.S. Şamil müəllim! Qəm eləmə, qəm yemə. Qışın sonu çiçəkli bahardı. Darixıram, xəbər de, tez tələsik xəbər de, Kəlbəcəri almışq de....

Səni qəlbən sevən Teymur

*Söhrab Tahir
Xalq şairi*

Kəlbəcər güllərindən hörülmüş poeziya çələngi

Dağların səsini, daşların dilini, insanların ürəyini tanıydı, dağların səsini daşların səsiylə eşidirdi. Bu daşlardan albom yaratmışdı. Dünyanın 7 rəngi qabağına Kəlbəcər güllərinin və daşlarının yüz-yüz rəngini çıxarmışdı.

Təbiət də bu işə heyran qalmışdı. Şamilin əlilə yonulub, saflanıb bədirlənmiş rəngli daşlar təbiətin Şamil Əsgər Dəlidəğ albomunda şe'rə də bənzəyirdi. Uyar daşların qafiyəsiz misraları sanki onun cəngavər şer'lərini yamsılayırdı, sevinə-sevinə əbədiyyət nəğmələri oxuyurdular.

O vaxta qədər heç kəs bilmirdi ki, Kəlbəcər dağlarından qopub evlərə, yollara qonşu gələn daşların on minə qədər çaları, rəngi var. Gedib görməsəydim inanmazdım. İnanmazdım ki, Şamilin əli dəyən daşların döşlərindəki çil-cillər, aq riyələr gülür, seyrəkləşən, qatılan rənglər səni öz qoynuna, əbədiyyətə səsləyir.

Şair ulu babalarımızın əliyle yaranan daş atları, daş qoçları minib, çapıb Kəlbəcər muzeyinə gətirmişdi. Günəşin qaya üzərindəki ən qədim təsvirini də tapıb burada məskunlaşdırılmışdı. Sinəsində günəşi əks etdirən həmin qaya muzeyə sıqişmadığına görə onu muzeyin arxa tərəfində dərin dərənin qırığına qoymuşdu ki, Kəlbəcərin gün görməyən dərələri günəssiz qalmasın.

Dağdağanın boğuq rəngindən tutmuş danaqıran gülünün açıq rənginə qədər - dağlar döşündə açan güllerin saysız-hesabsız rəngindən toxunan xalılar, xalçalar, kılımlar, palazlar, məfrəslər, xurcunlar, corablar Şamilin şe'rindəki mə'sum dağ qızları kimi həmişə gülürdülər və güləməyi ana təbiətə öyrədirdilər, şairin şah misralarını piçildiyirdilər.

Şamillə dostum Xəlil Rza Ulutürkgildə yaxından tanış oldum. Xəlil Rzanın özünə məxsus tə'rif lügətləri, Şamilin danışqlarında hüdud-

DƏLİDAĞIN ÖZÜ KİMİ

suzluq və sərhədsiz arzular onu mənə əfsanəvi bir şair kimi tanıtmışdı. Sonralar bu cəhətləri həyatda da şairdə gördüm. Görkəmli və cəngavər şairimiz Ramiz Duyğun, həm də şair və riyaziyyatçı alim Firudin Şimşək bu coşqun poeziya məclisinə qovuşarkən sarsılmaz və yenilməz bir beşlik axarı poeziyamızın poetik dalğalarına çevrildi.

Şamilin şerlərini sevirdim. Çünkü onlardan kürd qızlarının qıraqları gümüş pullarla haşiyələnən məxmər nimtənələri üzərinə sancaqla taxdiqləri quru mixək güllərinin xoş ətri gəlirdi. 40 il olardı ki, bu xoş rahiyyə duyğularından ayrılmışdım, onları Şamilin yaradıcılığında tapanda nə qədər sevinmişdim. Şamil yaradıcılığındaki quru mixək güllərinin ətri, bir də Xəlil Rza dostluq körpüsü bizim dostluğumuzun əsasını qoydu.

İndi heç bilmirəm mən Şamil Əsgər Dəlidəğla dostam, ya qardaş? Kəlbəcər ellərinin düşmənə qarşı vuruşub müqavimət göstərdiyi günlərdə dostuma bir şə'r yazıb göndərdim. Aşağıdakı şe'ri oxuduqdan sonra siz bizim dost, ya qardaş olmağımızı özünüz müəyyənləşdirəcəksiniz:

Şamil qardaş, yol açılıb gəlirəm,
Az bu qələm dostlarına lağ elə.
Bir tūfəngdən ikimiz də atarıq,
Mən gələnə tūfəngini cağ elə.

Bayraqımı dağ ciyninə örtərəm,
Üz-gözümü dağ-daşına sürtərəm.
Qarışaram səngərlərdə itərəm,
Qollarını başım üstə tağ elə.

Yüz cür daşın, min cür orda rəngi var,
Qayalarda nərildəyən cəngi var.
Döyüslərdə dağ havası, həngi var,
Allah, belə xalqı, yeri sağ elə.

Gülləbatmaz bir sıpərsən vətənə,
Tər çıçəksən, qantəpərsən vətənə.
Həm qalasan, həm çəpərsən vətənə,
Nər döşünü yad önündə dağ elə.

O dağlarda yad kölgələr sürünür,
Düşmən aşib sərhəddimə dirənir.
Tahir, indi dağlar dağa güvənir,
Xalqa güvən, damağını çağ elə.

Aprel, 1999-cu il

*Samo Arif
Yazıçı*

Dağlarsız Qalan Şamil...

Dağlara siğmayan dağlar oğlu, indi, dağlarsız qalib - anasız qalan südəmər körpə kimi...

Heç vaxt cilovlaya bilmədiyi, dağı-daşı lərzəyə gətirən dağlar oğlunun qıyyaları, indi, yaman susub...

Bilmirəm, anamı doğub Şamili, dağlarmı yaradıb onu, yenə də bilmirəm, ancaq anasını torpağa tapşıranda belə dağlanmamışdı. Belə dağlanmamışdı ki, indi, neçə-neçə illərdi dağlarsız yetim qalan qardaş sinəsinə dağ üstündən çalın-çarpaz dağ çəkilir. Dağ çəkilir yaralı qardaş ürəyinə...

Nə deyim fələyin bu oyunlarına? Nə deyim?..

Yaşı ulu olan Kiçik Qafqazımızın papaqsalan çin-çin dayanan sıldırımlı dərələrini, quşqonmaz zirvələrini, qıjjovlu dağ çaylarını, dişgöynədən şır-şır bulaqlarını dile gətirən dağlar oğlunun hayqırıtları, indi, neçə-neçə illərdi ki, Bakının böyründə balaca bir daxmada boğula-boğula qalib. Köynədir içini səssiz, səmirsiz körpə hicqırlarını andıran hayqırıtları...

Nə deyim fələyin bu oyunlarına? Nə deyim?..

Yaşayırımı Şamilimiz dağlara siğmayan ürəyilə? Yaşayırımı yumruğu boyda olan daxma-kahada?

Bəlkə də... bəlkə də daxma - kahasını Dəlidəğin, Murovun, Ketinin kahası bildiyindən ömrünü, gününü dərdli-ələmli dağyükü kimi çəkə-çəkə illəri illərin quyuğuna düzə-düzə, düyə-düyə özünü aldadır. Aldadır, ovundurur ki, o günü görsün - dağların təpəsinə sancılan dağ günəşini, dərələrin qoynuna doluşan çənli - çisginli, gəlinduvaqlı dağ dumanını görsün, oxşasın, oxşasın.. .

DƏLİDAĞIN ÖZÜ KİMİ

Bu görüş həsrətile illəri yola sala-sala özü də bilmədən yaşa dolur.
Yaşaya-yışaya yox, ayrılıq illərini yumruqlaya-yumruqlaya gəlib çatıb
ömrünün yetmişinci düzəngahına, yetmişinci meydanına...

İnanmaq istəmirəm dağlarsız keçən bu ömür zirvəsinə...

İstəmirəm inanam!

İstəmirəm! ! !

Dədə Süleymanın yetmiş illiyində ağızından od-alov püskürən,
görüşə gələnləri, sənət ocağını məhvərindən titrədən Şamilin şimşək
deymələri, üstündən otuz il ötsə də indi də içimdə çözələnir...

Dəlidəğin üstündən,
Köhlən belində keçən,
«Ağbulaq» çeşməsindən,
Qoşa ovucla içən,
Hər laləzar çəməndən,
Sonalayıb gül seçən,
Yetmişsə də yetmişə,
Qoca desə özünə,
İnanmazlar sözünə!

Mən də inanmırıam dədə-baba yurdunda hördüyü yuvasından ayrı
düşən bir insanın yaşayışına, yetmişə haqlamasına. Yeddi ildən artıq
didərgin düşdüyü illəri ömür sayırsanmı, indi də bu «ömrü» ömrünün
üstünə gəlirsən... Bu illəri mən hesaba almırıam. Kav keş, kişi, kav keş!
/Bu sözləri sən bilənməzsən, bizim dağlarda nəsə hesaba - nəzərə
alınmayanda, bax beləcə qiyya çəkilir: «Kav keş, kişi, kav keş!»/ Sən də
hesaba alma! Kav keş, kişi, kav keş! Vətəndən ayrı düşən Kişinin,
kişidirsə, qocalmağa, illər üstünə illər gəlməsinə haqqı yoxdur!

Yoxdur, kişi, yoxdur...

Sənin hələ... cəmi-cümlətəni vur-tutu 63 ola, ya olmaya... Bu ikicə
rəqəm nədir ki, kişi yaşını da göstərə bilsin...

Başına müsibətlər gəlsə də, şərə, böhtana düşsən də, üzüağ,
alnıaçıq məhbəsdən çıxsan da sən qocalığı yaxın buraxmadın, əyilmək,
sinmaq nə olduğunu bilmədin - iş kişi başına gələr.

Dözdün, dözdük...

Bu Vətən ayrılığına da, inşallah, dözərik. Təki, ömür vəfa eləsin.
Eləməsə...ay Şamil, ruhlarımız nə vaxtsa şadlanar ulu Zəngəzur
torpağında, o üzlü, bü üzlü bütöv Zəngəzurumuzda...

Ürəyimi boşaldıb qurtara bilmirəm. Qurtara bilmirəm ki, səninlə olub-keçənlərdən sinəsöhbətinə dəm verək... .

Dəm verək... .

İçən olmasan da, içgidən çox-çox uzaq qaçsan da sən həmişə «dəm» olmusan. Dünyaya göz açandan da heç vaxt «ayıq» olmamışan. Ona görə ayıq olmamışan ki, ömrün-günün dağlar qoynunda - laləzarlıqlar, minbir ətirli, minbir çalarlı çiçəkliliklər ağuşunda keçdiyindən, gözəlliklər meyi içdiyindən sən həmişə məst olmusan, dünyamızın bütün gözəlliklərin dadını sən dadmışan... .

Düz sözümdü, sən qıbtə ediləsi bir şəxsiyyətsən. Sənin mərdanəliyinə, təbiət vurğunluğuna, sənin kişi döyümlüyünə, dünyagörüşünə, zəkana vurğunluğumu heç vaxt gizlətməmişəm. Bunu hamı bilir. Sənin daha bir yüksəkliyin, aliliyin var ki, Azəri kürdü ola-ola bütün varlığını Azərbaycana -Azərbaycan xalqına həsr eləmisən.

Təmənnasız!

Tərəddüd etmədən!

Xəyanət nə olduğunu bilmədən... .

Yadıma mənim xahişimlə yazdığını «Kürddə nə olsa da, xəyanət olmaz!» şe'ri düşdü:

Axar çaylar geri döñə də bilər,
Kürddə nə olsa da, xəyanət olmaz!
Bəxtinin günəşini söñə də bilər,
Sinəsinə dağ da çəkilsə çarpaz,
Kürddə nə olsa da, xəyanət olmaz!

Sal qaya yerində çürüyə bilər,
Nəhəng buz dağları əriyə bilər.
Böhtan ayaq tutub yeriyə bilər,
Dosta sədaqətdə nə çox, nə də az,
Kürddə nə olsa da, xəyanət olmaz!

Görsə zor sitəmin, zülmün bolun da,
Zalima baş əyməz qandal qolunda,
Vətənin yolunda, xalqın yolunda,
Dardan asılsa da vecinə almaz,
Kürddə nə olsa da, xəyanət olmaz!

Dostluq əqidəsi dəyişməz qəti,
Əgər qıyma-qıyma doğransa əti,
Böyük şərəf sanar belə qisməti,
Canı dosta qıyıb kirpik də çalmaz,
Kürddə nə olsa da, xəyanət olmaz!

Vuruşda elə bil keçirər toyu,
Düşmənin bağrını yarar hoy-hoyu.
Mərdlikdə sınanıb əjdadı - soyu,
Namərdlik etməyi yadına salmaz,
Kürddə nə olsa da, xəyanət olmaz!

Kainat şahiddir etibarına,
Aləm qıbtə edir qeyrət-arına.
İnsafi dönübü qəlb vüqarına,
Qönçədədi bəxti, gül açıb solmaz,
Kürddə nə olsa da, xəyanət olmaz!

Çox çoxlarından fərqlənib Azəri kürdü olmasını gizlətməyən, əksinə, həmişə fəxr eyləyen Şamil Kişi ancaq və ancaq dar gününün adamıdır, kimlərinse köməyin çatmağıyla, əl uzatmağıyla, dərdləri öz dərdi kimi, öz ağrısı kimi çəkməyilə yaşayan bir insandır. Nə Dədə Süleymanın, nə bizlərdən kimlərinə, demək olar ki, ona köməkliyi dəyməsə də, o özünü oda-alova vurmağıyla yadların da dadına çatmağıyla, sanki, nəfəs alır, heç kəsə, lap yaxın dostlarına belə zərrə qədər də əziyyət verməməkdən ötrü daima utancaq uşaqlar kimi hamidan qaçırlar. Yaxşı yadimdadır, bir dəfə Şamil müəllimi yarı xoş, yarı zorla öz evime darddım. Bəli, məhz, güləşə-güləşə, süpürləşə-süpürləşə evimizə qaldırdım. Küçədən keçənlər ayaq saxlayıb bize baxırdılar. Heç şübhəsiz ki, düşünürdülər - bu iki kurd övladı zarafatlışırlar, yoxsa. . . doğrudan da çomaqları əllərində olmasa da gülə-gülə bax beləcə əlbəyaxa dalaşırlar...

Beləliklə, bu kurd oğlunu ilk dəfə evimizə gətirə bildim, halbuki, hansı birimizin, təkcə özümüzü nəzərdə tutmuram, ayağı Kəlbəcər torpağına dəyən hər bir «üzüyola» Bakı qonaqlarını ayaqları altında kəsilən, qurban deyilən burmabuynuz qoçların, şışlərə taxılan toğluların, plov altına döşənən əmlıklerin sayı-hesabı bilinmirdi...

Şamil müəllim evimizə girər - girməz tər sir-sifətini necə basdısa, ona yazığım gəldi. Az qaldım deyəm ki, daha doğrusu bu dəfə yalvaram ki, sən Allahın, səni necə gətirmişəm, bax eləcədə yola salıram, dur, çıx get öz Kəlbəcərinə, bağışla məni, günaha batmışam. . . Ancaq özümü saxladım, yaziqlığımı öz içimdə boğdum. Onu arxayıñ salıb yumşaqlıqla dedim:

- Darixma, ay Şamil müəllim, indicə zəng çalıb dədəmi də, Şamonu da çağıraram, elə ancaq söhbətləşərsiniz. Sənə də çörək nədi, heç Allahın çayını da verdi yoxdu. Heç də üzümə belə baxma, gülüb də eləmə, düz sözümüzü...

Bir azdan dədəm də, qardaşım da, məhz Şamil müəllimlə görüşməkdən ötrü bütün işlərini atıb bizə tələsmişdilər. Dədəm evə gircək gözünü ətrafa gəzdirdib soruşdu:

- Qonağın olcaqdısa bizi əvvəlcədən niyə xəbərdar etməmişən, ay oğul?

Cavab verdim, əlimi Şamilə tərəf tutub dedim:

- Qonaq hardan oldu? Qonaq özünü quzu kimi aparır ki, ev yiyəsi də nə edəcəyini əməlli - başlı qoy - götür eləyər. Bu kürdü isə, özün bilməmiş olmazsan, çomaq davasıyla yuxarı qaldırmışam.

Elə bunu demişdim ki, kişini şirin bir gülmək tütdu, gözlərinin yaşını silə-sile uğundu, güclə dilləndi:

- İnanıram, bala, inanıram. -dədəm toxdayandan sonra Şamilə tərəf çönüb eyhamla suala tutdu. - Ay oğul, necə olur ki, sənin o Kəlbəcərində

- Ceyrandüzündə, Gəlin qayasında, o çay qıraqı qaynayan bulaqüstü qonaqlıqların halal olur, bizim yeməklərsə - dədəm birdən sözüne ara verdi, Şamilin könlünə dəyə biləcəyindən ehtiyatlanıb incəliklə, biqaltı gülümserliklə əlavə elədi, -bizdə yeyilib-içilənlərsə... beləcə dadsız olur?

Şamil müəllim nə edəcəyini, nə deyəcəyini bilmirdi. Bunu dədəm hiss elədiyindən üzünü mənə sarı tutdu:

- Allah verəndən nəyiniz varsa, gətirin, düzün.

Dilləndim. Əlimi Şamil müəllimin ciyninə qoyub ehmalcasına silkələdim:

-Şamil müəllim srağagün Kəlbəcərdə yediyinin üstündədi. Özü də deyir ki, hələ dəaclığı hiss eləmir. Nazılə xanımı da kişisinin «üzüyola» xasiyyətinə bələd olduğundan onu «nixdi» deyincə yedizdirib..İndi də mən, ay dədə, neyləməliyəm? Görmürsən, Şamil müəllim fətir kimidi.

Ac adam da belə olarmı?

Dədmi yenə şirin bir gülmək tutdu, hər sözə, hər şeyə öz uşaq təbiətilə inandığından, elə gülə-gülə də Şamildən soruşu:

- Sən mənim canım, Arif düzümüz deyir?

Şamil müəllim bu dəfə «dil» açdı, ötkəmliylə dedi:

- Ay Süleyman əmi, vallah, heylə söz olmayıb... eləcə boynuma qoyur. Neçə gündür Bakıdayam, dilimə bir tikə də dəyməyib.

Dədəm hələ də gözünün yaşını silə-silə uğunurdu, dedi:

- İnanıram, inanıram, inanıram... Bu şəhər camaati rayon adamını ancaq çay dəsgahına, bir də şirin səhbət qonaqlığına tuturlar. Elə bununla da bağlı mənim «Camal əmiyə bir çay» duzlu-məzəli bir hekayəm var. Əlinə düşsə, oxuyarsan. Olmuş əhvalatdı...

Dedilər, gülüşdülər. Səmimi səhbətləşmələrin ardı-arası kəsilmək bilmirdi. Ancaq elə həmin axşamı da Kəlbəcərə qayıtmadandan ötrü, çox güman ki, acdığından, qatara bilet almışdı. Di gəl ki, Şamo ilə Şamil müəllimin səhbəti elə məcraya düşdü ki, qardaşım bu üzüyola qonağı Kəlbəcər səfərindən saxladı, qatara olan biletini alıb ikiyə böldü:

- Hələ səninlə mənim çox səhbətim var, mübahisələrim də az olmayıacaq. Səninlə də Kəlbəcərə gedəcəyəm. Orda da seysmik mərkəzin yerləşdirilməsindən ötrü bir sahə arıyarıq. Bu barədə Moskvanan da rə'yini almışam...

İnsanlığa fəlakət gətirən zəlzələlərin sırlarını öyrənməkdən ötrü, təbiətin törətdiyi bu faciələrin baş verməsini, mümkün qədər qabaqcadan bilmək məqsədilə, xüsusilə, Azərbaycanın daha mükəmməl seysmoloji xəritəsinin qurulması aydınlaşanda Şamil müəllim bu xeyirxah işdə Şamoya var qüvvəsiylə köməklik göstərəcəyini məmənnunluqla bildirdi. Ancaq amansız əcəl hər bir niyyətləri, təbiətin fəlakət törədən sırrının açılmasına çox yaxın bir Azərbaycan övladının ömrünə - «qətlinə» fərman verdi. Ailəmizin başucalığı olan Şamomuz öz köşək gözlərini əbədi yumdu. Dərd-kədərimizin həddi-hüdudu yoxdu. Azərbaycan xalqı bu ağır ittiyə öz çıyının verdi. Görkəmli elm, ədəbiyyat, incəsənət xadimləri dərin kədər içində ürek sözlərini bildirdilər. Bunların arasında Şamil müəllim də vardi, özünü Kəlbəcərdən yetirmişdi, yana-yana, hönkürtü ilə oxuduğu bunlardı:

Bu nə evdir, nə qapı var, nə baca,
İçində zirvəli bir dağ yatıbdi.
Oyanmaz, əl atsaq hansı əlaca,
Olubdu əbədi qonaq, yatıbdi.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Elmi, insanlığı eylədi peşə,
Yoxluğu qəlbimi salıb təşvişə,
Aramız bir addım, baxın bu işə,
Bizdən göylər qədər uzaq yatıbdı.

Atanın köksünə əyilib başı,
Qurumur ananın gözünün yaşı,
Şamiləm, Şamonun dostu, qardaşı,
Çəkib sinəmizə min dağ, yatıbdı.

Minlərlə insan axını ağır itkinin göynərtiləri, sızılıtlarını yüngülləşdirmək məqsədilə Dədə Süleymanın oğul dağına məlhəm olmağa can atırdı. Şamil müəllimin də bir ayağı Kəlbəcərdə, bir ayağı Bakıdı, bizim evdə oldu. Oğuldağılı atanın fikrini dağıtmaga çalışan Şamil müəllim Azərbaycanın dağ rayonlarının böyük iqtisadi imkanlara malik olmasından, xüsusilə Kəlbəcərin - İstisuyunun da, çox qiymətli olan bitkilərdən, faydalı qazıntılarından söz açmaqla dədəmin çox ağır, dözülməz dərdini bir anlıga da olsa dağıtmasını heç zaman unutmaram...

İller qovurdu bir - birini...

1970-ci il. Dədə Süleyman 70 yaşının təntənəli məclisində ürek sözlərini demək istəyənlərin siyahısı artıq çoxdan, yüksək səviyyədə təsdiq edilmişdi. Hər çıxışçıya da 3-5 dəqiqliq ayrılmışdı.

Şamil müəllim isə ancaq həmin günü özünü Kəlbəcərdən Bakıya yetirmişdi. O da çıxış etməkdən, həm də anasının toxumasını yubilyara verməkdən ötrü özünü oda-közə vurdu. Çox xahiş, minətlərdən sonra, nəhayət ki, Şamil müəllime də, cəmisi iki dəqiqliq vaxt ayrıldı. Görüşün qızığın yerində Şamilə də söz verildi. O, vaxtin azlığından tələm-tələsik xitabət kürsüsünə qalxıb həyacanla dilləndi, birbaşa mətləbə keçdi:

- Mən Süleyman əmiyə iki hədiyyə gətirmişəm. Onun biri mənim əllərim, ürəyimin qaniyla yazılmış 330 misralıq «Dağlar səni səsleyir» poeması, o birisi isə anam Gülgəzin titrək, həyəcanlı əlləri, ancaq dağ boyda olan ürəyilə toxunmuş «Şamo» romanı kitabının əksi olan balaca bir xalçadır ki, vaxtin çox məhdud olduğunu nəzərə alıb ancaq anamın hədiyyəsini Süleyman əmiyə çatdırıram.

Gözlənilməz olan ana hədiyyəsi yubilyara təqdim ediləndə salona toplaşanların alqış sədalarının ardı-arası kəsilmədi. Bu sədalar içindən də «şə'r də oxunsun!» kimi tələblər ucalanda Şamil müəllim ətrafına göz gəzdirdi. Sədrin acizanə dayanıb «olmaz» deyə bilmədiyini görəndə

Şamilin gur səsi, dilindən düşən hər dördlüyü sürekli alqışlarla qarşılandı, dağlar oğluna ayrılan 2 dəqiqlik çox xırdaca vaxt kəsiyi nə az, nə də çox, düz 25 dəqiqlik hərarətlə dinlənildi... Şamil müəllim insafa gəlib kürsüdən öz yerinə qayitmasayıdı, heç şübhəsiz, böyük bir poema saatlarla istək, məmnunluqla dinləniləcəkdi. . .

İller bir-birini qaç-qovduya tutmuşdu...

Yaman ötürdü illər...

Dədə Süleymanla Kəlbəcərin - İstisuyun şəfa qaynaqlarına getməli olduq. Bu bənzərsiz diyarla bir daha görüb, görüşmək isteyirdi. Bəlkə də ürəyinə nəsə damdığından sonuncu dəfə qarış-qarış gəzmək, oxşamaq keçirdi könlündən əsərlərində vəsf etdiyi bu yerləri.

Meşələri yara-yara, yolqırığı bulaqlardan balaca, toppuş əllərini qoşalaşdırıb ovuc-ovuc içən insanın ən adı belə hərəkəti nəzərimdən qaçmirdı. Ancaq hərdən də nəfsini saxlaya bilməyib, cavanlığında olduğu kimi, özünü alçalığa vurub şaxladıqı qanadları son alcasına qədər acgözlükəleyən, ağzını «bəhbəhlə» marçıldadan Dədə Süleymanı süzdükcə o, göz qabağında dəyişilirdi, pələng baxışlı nəzərləri, ov axtarmış kimi, ətrafdakı şax-şəvəllilikləri, pöhrəlikləri dolandıqca düşünürdüm, oğuldağı bu insani qəfil yaxalamasayıdı, kimsənin ona «qocalmışan» deməyə dili gəlməzdi...

Məni fikir aparmışdı, ancaq dədəmin yumşaqlıqla, bəlkə də yalvarışla dediyi sözlər məni öz aləmimdən ayırdı:

- Sən Allah, məni bu alçaların əlindən al...

Saxladığı budaqlarda tek bircə dənə olsa da qalmayan budağı əziz bir şey kimi mənə sari uzatmışdı. Yaraşıqlı sıfətini turşutsa da lopa biglarının altından gülümşəyib başını ləzzətlə bulaya-bulaya «yaman yeməli alçadı» deməyi də unutmadı...

Maşın dağların sinəsiylə burula-burula üzüyuxarı dirmandıqca Dədə Süleyman uşaq həvəsiylə, sanki ilk dəfə görmüş kimi əsrarəngiz təbiəti seyrə dalırdı, bilirdim ki, o yenə də yazib-yaradır, hey düşünüb-dاشınır.

İstisuya gedən yol rayon mərkəzindən keçmirdi, ona görə də Kəlbəcərə qalxmadan üzümüzü birbaşa İstisuya tutduq, bilirdik ki, yolumuzu mərkəzdən salsaq tanış-bilişlə, dost-tanışla görüşüb salamlaşmadan, hal-əhval tutmadan, nəhayət, günlərlə qonaq qalmadan çox çətin ki, şəfa qaynağına çata bilərdik. Amma İstisuya çatar-çatmaz sür'ətlə yanımızdan ötüb tozanaq maşına baxınca, kiminsə top kimi

maşından atıldığını, büdrəyib qalxa-qalxa da maşınınımızın qabağını kəsib adamı aydınlaşdırınca dədəmin şaqqılılı gülməyi məni heyrətə saldı:

-Bu ki, Şamidi. Heç də yaxşı iş görmədik...

Şamil müəllim maşının qabağında mixlanıb qollarını yanlarına uzatdı, başının sərt hərəkətə etirazını bildirdi:

-Qoymaram, eyyy! Qoymaram!!!

Onun sıfəti daha da qızardı. Elə bir göydən də bir anın içinde leysan açıldı. Tər onu bürüdü. Tənginəfəs olsa da, yerində tərpənmədi ki, tərpənmədi. Sanki Şamil müəllim bizi qabaqlamaqdan ötrü bu dikləmə yolları maşınla yox, qaça-qaça qalxmışdı ki, sinə yandığından «qoymaram, eyyy, qoymaram» kəlməsindən başqa nə deyəcəyini, nə edəcəyini də bilmirdi. Sifətində tərs bir uşağın ifadəsi donub qalmışdı. Yenə dədəmin loav bigi səmimiyyətlə qaçıdı, «deyəsən, qayıdası olduq» piçiltisi qulağımin dibində səsləndi ...

Ağsaqqalın bu mehribanlığın görsə də Şamil müəllim hələ də özünə gəlməmişdi, ətraf qayalıqlar dil açıb danışındı ki, Şamil müəllimin donluğu açılmırıdı. Mən onu anlayırdım - tay-tuşun qabağını belə kəsərlər, ancaq ağsaqqalın yolunu belə ötkəmliklə almazlar. Bütün bunların hamısı da Şamilin səmimiyyətindən, saflığından, bu yerlərin sərt təbietinin özü kimi də kəskinliyindən, təbiliyindən irəli gəldi. . .

Dərindən nəfəsimi dərib maşından düşdüm. Ayaqlarım yerə dəymışdı ki, qəfil də qüvvəti qollar arasında sıxçalandığımı, sümüklerimin şıqqıltısını eşitməyimlə bu sərt qayaların hayqırtsı dünyani başına aldı:

Ayə, çəkin şəklimizi, bax beləcə də çəkin!.. birdən də ağızını qulağıma dırəyib guya piçildədi. -Qardaş da qardaşı belə tapdayar?! Qardaş da qardaşı saymayıb evinin böyründən belə yan ötəmi?!

«Piçiltıyla» deyilənlərdən az qala qulağımin pərdəsi partlayacağdı, nə yaxşı ki, birdən də məni qamarlayıb əllri üstündə qaldırdı, bərk-bərk çiyində oturdub yenə hayqırdı:

-Çəkin, ayə, çəkin! Şəklimizi, bax beləcə də, çəkin!..

Yalvarmağa başladım. Dədəmsə uğunub gedirdi. Bəlkə də səssiz-səmirsiz ona görə belə uğunurdu ki, özünü mənim yerimdə olmadığına, bax beləcə sevinirdi...

- Çəkin, ayə, yaxşı-yaxşı çəkin!.. Vallah, bu şəkli bütün aləmə yayacağam! Adamı da belə minərlərmi?! Kənd adımı olanda da, adımı bu günə salarları?..Sən məni el içinde saymayanda, qapımı döyməyəndə, mən də səni bax beləcə...

Nəhayət, dədəm dadıma çatdı, maşından düşən kimi qızmış kəl də quzuya döndü, yavaşdan məni yerə saldı. Dədə Süleyman yaxınlaşış əl uzatdı:

-Neyləsən də, azdı hələ...

-Süleyman əmi, sən Allah, məni bağışlayın...

Dədəm yenə ürekən gülə-gülə dedi:

- Düz sözümüzdu, başqa cürə qabağımızı kəssəydin, sən onda, gərək, sən olmayıydın...

Şamilin həyadan büzüşməyi, qəbahət işlətmış bir uşaq kimi böyrümə sığınmağı Dədə Süleymanın gözündən yayınmadı, səmimiyyətlə, bir dünya mehribanlıqla dilləndi:

- Ay oğul, indi də gəl mən səni, bax heyləcə, əzib-əzişdirim, -deyə Şamili bağırına basdı, şaqqlıtlı səsi kövrələn kimi oldu. - Cavanlığım yadına düdü...Burnumun ucu göynədi...Kişi olan kəs, bax beləcə səmimi...lap səmimi...lap sənin kimi olmalıdır. Yoxsa...hər şeyi ki, ütülədin, onda heç nə...Ütülü söz, ütülü hekayə, roman, ütülü görüş, filan-bəşmədan...Ütülü də...kişi...Onda elə...bu qayaları da, bu sıldırımları da...ütülə...

Ağsaqqal sinəsində özünə bir arxa, bir dayaq tapan Şamil indi acıq vermiş kimi gözlerini üzümə zilləmişdi...Nə qədər gözləşə-gözləşə danışsaq da dədəmin sualı buna son qoydu:

-Yaxşı...bizim gəlişimizi hardan xəbər aldın?

- Dağlarımızın sizi səsləməsindən...sevincindən...

Daha heç bir söz deyilmədi, maşınları döndərib geriyə - Kəlbəcərə qayıtdıq. Bir neçə gün Şamil müəllimin, daha doğrusu, bütün əzab-əziyyətlərə könülxoşluğuya qatlaşan evin əsl sahibi Nazilə xanımın qonağı olduq. İncə təbiətli, hər bir hadisəyə həssaslıqla yanaşan Nazilə xanım çox-çox qonaq-qaranın, Kəlbəcərin toxunulmaz, bakirə gözəlliklərinin dəlisi olan sənət adamlarını ağbirçək nənələrimizə xas olan bir qonaqpərvərliklə qarşılıyib yola salmışdı, yüksək ali duyğulara malikliyini özünəməxsus bir toxtaqlıqla nümayiş etdirmişdi. Gəl-get əlindən başını qasımağa macal tapmasa da heç bir qonağa darılmamışdı.

Səssiz-səmirsiz, incə eyhamlı Nazilə xanımı hər görəndə belə xanım-xatın insanların ətəyində namaz qılanlara bəxtəvərliklər verməklə yanaşı, onlara heç bir yad qüvvələrin toxunabilməsinə mən inanmırıam. Övladlarından yaxınlıq elədiyim, yaşlarına uyğun olmayan «ağsaqqal» kimi özlərini aparan Həjar da, Xalid də, Bərzani də, hər birisi də ayrı-

ayrılıqda, sözün əsl mə'nasında bütöv bir İnsan, bütöv bir Kişiidlrlər. Allah-tala hamisəna da öz üreklerincə versin...

Kəlbəcərdə dincəldiyimiz günlərdə rayon İcraiyyə Komitəsinin sədri kimi, iş, Şamil müəllimin başından aşsa da, bu el qədri bilən insandan ötrü Dədə Süleymanın yanında olmaq, ona üreyincə qulluq göstərmək hər işdən vacib idi. Keçidirmanmaz kəndləri, obaları gəzdikcə Şamil müəllim məktəbini, kulublarmı, hər hansı bir tikintiyə yanaşırıb bir-neçə anlığa da olsa daş daşımاسının, palçıq qarışdırmasının şahidi olduqca Dədə Süleymanın dodaqaltı «görəsən bu insan gecələr yatırımı, dinclik nə olduğunu biliirmi?» deyimlərinin dəfələrlə şahidi olurdum. Şamil müəllim atüstü də tapşırıq verməyindən qalmırı - bulaqların zövqlə düzəldilməsini, tarixi abidələrin göz bəbəyi kimi qorunmasını xahiş etdikcə, yalvardıqca düşünürdüm, əsl kişi vətənini, torpağını - Azərbaycanını böyük ürəklə istəməyi, uca tutmağı özünə şərəf bilməlidir... Bütün bunları xatırladıqca, indinin özündə də Şamil müəllimin meydana çıxartdığı «Azərbaycan dilinin mənzum cinas lügəti», «Azərbaycan dilinin qafiyə lügəti», «Dodaqdəyməzlər» kimi əsərlərini yada saldıqca bu insanın zəhmətsevərliyinə heyrət etməmək olmur. Sixma-boğmalar, tə'qib-təhqrirlərə məruz qalan, yurd-yuvasından, doğma Kəlbəcərindən, Ağcakəndindən ayrı düşən Şamil dəyanətinə də heyrət etməmək olmur ki, olmur...

Bir anlığa bu günümüzə dönsəm də Kəlbəcərli günlərimizə, o saf yerlərə, xırda, cılız hislərdən uzaq olan Tərtər, Tutqu, Qamışlı çaylarının vadilərindəki gəzintilərə qayıtsam daha yaxşı olardı. Nəhayət, Lök Qalasının yaxınlığındakı çayın böyründə tikilən «Aşıq Ələsgər dəyirman»ında ayaq saxladıq. 1918-1920 -ci illərdə erməni qaç-qovundan yaxa qurtaran ustad Ələsgər Kəlbəcər dağlarına üz tutur, bir müddət burada dəyirmançılıq edir. Bu Aşıq Ələsgər nişangahında da, yadigar qalsın deyə, bir şəkil də çəkdirdik. Şamil müəllimin dəyirmanı «Aşıq Ələsgər xatirə muzeyinə» çevirmək istədiyini eşidən Dədə Süleymanın kövrəkliklə Şamili bağrına basıb «halalın olsun» deməsi, məni də tərpətdi...

Xatırələr çoxdur. Xatırələrdən də xatırələr, hekayələr, romanlar yaranır. Bakıya dönəndən sonra Dədə Süleymanın «Dağlar məni səslədi» yazısı «Azərbaycan» jurnalında işq üzü gördü ki, burada da Şamil haqqında xoş sözər öz əksini tapıb.

Zaman, vaxt öz hökmünü verir. Dədə Süleymanın - dağ vüqarlı, əzəmətli bir Kişinin bu dünyamızla ayrılması, haqq dünyasına qovuşması

DƏLİDAĞIN ÖZÜ KİMİ

günü yaxınlaşırıdı. Şamili görmək, dağ ətrini, safliğını duymaq istədiyini bildirdi. Şamil müəllim sabahı ağsaqqalın hüzurunda qol-qanadı sınmış kimi dayananda Dədə Süleyman çox böyük arxavınlıqla dilləndi:

- Elə bilirsən ki, dağlara dönməyəcəyəm? Elə bilirsən ki, bir daha dağlar məni səsləməyəcək? Səni də əziyyətə salmayacağam? . . Belə düşünürsənsə səhfin var, özü də böyüyündən. . . hara baxsan hər yerdə Süleyman Kişini görəssən. . . O çiyin-çiyinə verən sildirimlərə baxanda da, bulaqlarda diz qoyub doyunca içəndə də, o turş-turş alçalardan yeyəndə də. . . Səmədi unuda bilirsınız ki, məni də yaddan çıxardasınız?

...Yox, dağlar həmişə çağıracaq bizi...Eləcə hər gün, hər gecə qonağınız olanda da güman etmirəm ki, siz də əziyyətimizi çəkməyəsiniz... -Dədəm xeyli sözünə ara verdi, sonra da heç birimizə baxmadan gözünü pəncərə səri tutdu, aramla da dedi: - Dünyanın nəhəng çaylarını üstümə axıtsalar, venə mən lil altında qalmaram...

İstər-istəməz hamımız kövrəldik, güclə, boğula-boğula nəfəsimizi alırdıq. Mənse, demək olar ki, ilk dəfəydi ki, dədəmin dilindən bu sözləri esidirdim. . .

Dədə Süleyman dünyasını dəyişdi. Onu torpağa tapşırmamışdan əvvəl darağımı çıxarıb düm ağ saçlarını, düm ağ qalın bığını tələsmədən, arxayıñ-arxayıñ, həmişə özü daradığı kimi daradım, sonunca dəfə dədəmə siğal verə-verə, sonunca dəfə yarışığa sala-sala, «dincəl, dədə, dincəl» deyirdim. Sanki bir dünya təmkinlə gözlərini yuman, bir daha nuranılışən Dədə Süleyman son mənzilinə yol alanda da işiq verən bir varlığa dönmüşdü.

Inanın, Dede Süleymanın belə yaraşıqlı olmasını heç bir vaxt görməmişdim.

İnanın, Allah - yaradan karşısında səmimi sözümdü, haqq dünyasına çatanda həmişəkindən necə də yaraşıqlı olmuşdu, necə də göycəkləsmişdi mənim Dədəm... .

Matəm günümüz ümümxalq matəmi oldu. Vida görüşünə gələnlər ürək ağrılarını kədər içində bildirdilər. Şamil müəllimin dağlardan gətirdiyi bu sətirlərdə düzəndi:

Hələ çox əsərin yarımcıq qalıb,
Gedirsən hayana, Süleyman əmi?
Qəlbimizə sönməz od-alov salıb,
Qoyma yana-yana, Süleyman əmi. . .

DƏLİDAĞIN ÖZÜ KİMİ

Sel-su calanıbdı gözyaşımıza,
Uçub Səngər* adlı dağ başımıza,
Qalx, bax, qan ağlayan gəlinə, qızı,
Saç yoldu çox ana, Süleyman əmi. . .

Şamosuz tablayıb dözə bilmədin,
Qüssədən yaxanı üzə bilmədin,
Onsuz, qəm-kədərsiz gəzə bilmədin,
Ömrün yetdi sona, Süleyman əmi. . .

Xalqa qoyub getdin min gərəkli iz,
Xatırın qalacaq həmişə əziz,
Belə gedisiylə yatan bəxtimiz,
Çox çətin oyana, Süleyman əmi. . .

Şamillərin dözmür düyüne, dağa,
Qəlbimiz bənzəyir əsən yarpağı,
Dönürsən sevdiyin ana torpağı -
Əbədi mehmana, Süleyman əmi. . .

Azərbaycan xalqının övladı Şamil Kişidən ötrü hər kəsin dərdi, onun böyük dərddidir. Satqınlıq, xəyanətlərlə itirilmiş Azərbaycan torpaqlarının dərdi isə Şamilin dözə bilmədiyi, intəhası olmayan bir dərddir. Dərddən daha çox Şamilin faciəsidir, Azərbaycanın verilmiş torpaqları boyda qanverən yarasıdır...

Nə qədər acı olsa da dağlara siğmayan dağlar oğlunu, heç vaxt cilovlaya bilmədiyi, dağı-daşı lərzəyə salan qiyqa, hayqırtılmasını indi içində salıb göyüm-göyüm göynəyən Şamil Kişini Dəlidağ ucalığına, Aşıq Ələsger dəyirmənanı, Aşıq Şəmşir səcdəgahına səsleyirəm. Onsuz da dünyada az qalan KişiLERİ ölməzliyə səsləyirəm. Yoxsa...özün yaxşı bilirsən mənim xasiyyətimi, yaxşı bilirsən ki, ay Şamil Kişi:

Mənim pənah apardığım, səcdə etdiyim
Kişidir, kişi!

Cünki Kişi mən özüməm.
Kişi - ulu babalarım,
elimdir mənim!

Kişi - mənim düşmənim,

DƏLİDAĞIN ÖZÜ KİMİ

dostumdur mənim!
Mən sayıram dostumu, bir də
Kişi düşməni...
Kişi - dağdır, elin dağı!
Kişi - dərddir, elin dərdi!
Kişi - dözümdür, əzəmətdir!
Kişi - qəzəbdır, mərhəmətdir!

Mən demirəm dünyani fəth edən
Allah olasan.
Cansıza can verən loğman olasan.

Mən demirəm nursuzam
gözümdə işiq olasan,
övlad yarasına məlhəm olasan...

Mən demirəm, demirəm, heç də bunları!
Ancaq söyləyirəm bir el kəlamı:

KİŞİ
KİŞİ olmalı!

Kişilik yükü
ağır bir yükdür - Yüklerin ən ağırı!
Hər kəs onu qaldırammaz!
Hər kəs onu aparammaz!
Qaldırdın?!

Apardın?
Şax dayan, şax get!
Qiymətədək!

Əyilmə!
Əyilmə, əyilməz Dəlidağ kimi!
Əyilməz Koroğlum, öz Nəbim kimi!
Əyilmə sərpa Nəsimim kimi!
Əyilmə, şaqqlan Babəkim kimi!
Əyilmə...
Gün gələr, bəlkə də əyərlər səni,
Kim olsan indidən dirlə şərtimi:
Əyilmə ki, belibükülü,

üzüqara qalasan.
Əyilginən, lap ortadan
birdəfəlik sınasan!

DƏLİDAĞIN ÖZÜ KİMİ

Kişi

Kişi olmalı...

İşdir, Kişilər rastlaşsa, əgər,
Sözləri çəp gəlsə, əgər,
Hər ikisi çəkilsin

Geri!

Qoymayın sına

Siz

Kişiləri.

Onsuz da dünyada

Kişilər azdır...

Kişi

Kişi olmalı...

Möhtərəm yubilyar - Şamil Kişi, 1969-cu ilin yanvar ayında
«Azərbaycan gəncləri» qəzetiində dərc edilən bu yazımı bir daha sənin
yadına salmağımın məqsədini bilməmiş deyilsən - onsuz da dünyada
Kişilər azdır...

Azdır Kişilər, yaman azdır...

Dəlidağın torpaq yangısı

*Belimi bükən mənəm,
Göz yaşı tökən mənəm.
Cavanlar yurdu almir,
Xəcalət çəkən mənəm.*

*Yurdumu itirmişəm,
Qəlbimdə gətirmişəm.
Dərdim çətin sağala,
Ömrümü bitirmişəm*

(Qülgəz nənə)

*Qəlbimdən keçəni nə var bilməyə,
Dəlidagsız haqqım yoxdur gülməyə;
Kəlbəcərsiz haqqım yoxdur ölməyə.
Gedib o torpaqda gülməliyəm mən,
Gedib o torpaqda ölməliyəm mən!*

(Samil Dəlidağ)

*«Muzeyi köçürmək istədiyimə görə
məni təxribatçı adlandırdılar»*

*Müsahibəni apardı:
Telman Qafar, «İki sahil»in müxbiri.
31 Mart, 1994*

Müsahibim əslən kəlbəcərli, 66 yaşın içinde olan el aqsaqqallarından biridir. Yurd-yuvalarından didərgin düşən bütün adamlar kimi, o da Kəlbəcəri xatırlayanda başından tüstü çıxır. Orada böyük vədövləti qaldığından, bir çöp də götürə bilmədiyindən yana-yana danışır. Yox, o, var-dövlət dedikdə heç də minik avtomobilini, xalı-xalçanı, açılmamış mebellərini, sürü ilə mal-qarasını nəzərdə tutmur. Deyir ki, Kəlbəcərdə dişimlə-dırnağımla düzəldiyim muzeyim qaldı. Dünyanın ən zəngin kitabxanalarının belə həsəd aparacağı 30 min nadir kitabım qaldı. 35 il sərasər yazdığım gündəliyim qaldı...

Yana-yana danışan bu adam hamının yaxşı tanıdığı Şamil Əsgərovdur. Onun evi hələ Kəlbəcərin təhvilindən əvvəl dağılmışdı. İndi oğlu Xalıqin Bayıldakı darısqal otağına sığınıb.

-Şamil müəllim, iki ay əvvəl Kəlbəcərin rəhbərlərindən biri demisdir ki, Novruz şamlarını Kəlbəcərdə yandıracaqıq...

-Lovğalanmaqdə, çay gəlməmiş çırmanmaqdə tayı-bərabərimiz yoxdur. Açı da olsa, bir həqiqət var: Azərbaycanda hakimiyyət davası qurtarmayınca, cəbhədə qələbədən danışmaq mənasızdır. Torpaqlarımızın, o cümlədən Kəlbəcərin əldən getməsinin başlıca səbəbi də elə hakimiyyət uğdunda çekişmələr, didişmələr oldu. Şəxsən mən bu adamin 2 ay əvvəl o sözləri nəyə əsaslanıb dediyini başa düşə bilmirəm.

-Deyirlər Kəlbəcəri 400 əsgərlə qorumaq olardı. Olardısa, niyə olmadı?

-İnanın ki, satqınlıq, hakimiyyətdə olanların xalqın taleyinə biganəliyi olmasaydı, Kəlbəcəri 400 yox, ləp 40 əsgərlə də qoruyub saxlamaq olardı. Bunun üçün Kəlbəcərə hücum təhlükəsi gözlənilən 17

yeri partladıb yolu keşmək lazım idi. Bunu biz vaxtında rəhmətlik Məhəmməd Əsədova demişdik. Onun ölümü ilə hər şey unuduldu.

- Samil müəllim, axı bu müharibə qılınca-qalxanla aparılmır ki, yolu dağıdasan, düşmən gələ bilməyə. Bunun vertalyotu, təyyarəsi var, min cür müasir silahı var...

Bütün bunlar nəzərə alınmışdı. Dağlıq rayon olduğu üçün vertalyot, təyyarə də burada bir şey edə bilməzdi. Hər halda, Kəlbəcər düşmənə təhvil verilməz, əhalisi didərgin düşməz, bu qədər ölüm-itim olmazdı...

-Kəlbəcərin təhvil verilməsində hərə özündən başqa bir neçə adamı, xüsusilə o vaxt rayona rəhbərlik edənləri, bir də hərbiçi rəhbərləri, yəni komandirləri qıñayır. Mənim isə bu barədə öz fikrim var: Kəlbəcəri kim təhvil verdi? – sualını verənlərə deyirəm: Bunu bilmək istəyirsinizsə, gəlin güzgüyü baxaq. Bu fikrə münasibətiniz.

-Kəlbəcərin süqtundan sonra Məmməd Araz yazmışdı: «Hamımıza ar olsun!». İndi, oğul, mən o sözə də razıyam, bu sözə də. amma Kəlbəcər axı hökumət, dövlət səviyyəsində müdafiə olunmadısa, rayonun rəhbərləri də buna məhəl qoymadılarса camaat nə edə bilərdi? Bir şey deyim: bir ay əvvəl Azərbaycan ordusu Kəlbəcərin Yanşaq kəndini ermənilərdən geri alanda gedib baxdım. Bircə görəyдинiz ermənilər bir neçə ayın içində orada necə də möhkəm müdafiə səddi qurmuşdular! Hər tərəfdə topdağıtmaz beton qurğular ucaldılmışdı. Bax, müdafiəni bu cür yaradarlar, qardaş!

-Belə çıxır ki, Kəlbəcər şüurlu surətdə verilib.

-Əgər Ermənistandan sərhəddəki bu odlu nöqtədə bir səngər belə qazılmamışdisa, bir müdafiə qurğusu yaradılmamışdisa, son iki ildə rayona bir litr yanacaq göndəriləmişdisə, bununla da adamlarda dövlətə, hakimiyyətə qarşı inamsızlıq yaradılmışdisa, daha necə düşünmək olar?

-Deyirlər Kəlbəcərin qonşuluğundakı erməni rayonları top-tüfəng atmağı, müasir müharibə üsulları öyrənəndə, qoşun toplayanda, acığınız gəlməsin, kəlbəcərlilər də aşiq məclisi qurar, mütəkkəyə söykənib nağıl-dastan gecələri keçirərdilər. Bəlkə düz demirəm?

-Sözünüzdə həqiqət var. Belə bir fakt da deyim: 10-15 il əvvəl Stepanakertə Ermənistandan aparılan tabutdan şübhələnib açdırıb baxmışdıq. İçindən nə çıxsa yaxşıdır?- Ən müasir silahlar. O vaxt KQB-yə xəber verdik. Dedilər tədbir görərik. Vəssalam. Biz bu illərdə həmişə respublika rəhbərliyinin gözündən uzaq olduğumuz üçün könüldən də iraq olmuşuq. Onun təbii sərvətlərinin, ilk növbədə qızıl mədənlərinin, mineral sularının, zəngin florasının, qiymətli tikinti materiallarının taleyinə biganəliyi heç Allah da bağışlamayacaq.

-Belə biabırçılıqlara Siz niyə dözürdünüz? Niyə ziyahılar öz səsini ucaltmadı?

- Haqlı sualdır. Ancaq rəhmətliyin oğlu, ziyalı sözünə baxan kim idi? Hələ 1974-cü ildə Aslan Kəmərli ilə birlikdə «Dəlidağın gileyi» adlı bir məqalə yazıb «Azərbaycan gəncləri» qəzetinin 3 nömrəsində dərc etdirdik. Vecinə alan olmadı. 1990-ci ilin oktyabrında «Sovet kəndi» qəzetində «Daxili qaqcınlar və ya Kəlbəcər boşala bilər» adlı yazım çap olundu. Yenə vecinə alan olmadı. 1991-ci ilin noyabr ayında «Ədəbiyyat» qəzetində «Mühasirə rayonu» adlı böyük məqaləm dərc edildi. Vecinə alan olmadı. Kəlbəcər faciəsindən 46 gün qabaq «Müstəqil» qəzetdə Tale Həmidin suallarına cavablarım dərc olundu. Burada deyildirdi ki, Kəlbəcərin müdafiəsi yox dərəcəsindədir. Yenə də bu haray səsimizi vecinə alan olmadı. Çünkü Kəlbəcər hərraca qoyulmuşdu. O satılmış, xəyanət qurbanı olmaliydi. İndi deyin, ziyalı başına hansı daşı salayıd?

-Xahiş edirəm rəhbəri olduğunuz muzeyin taleyi və Kəlbəcərin süqutundan əvvəlki günlər barədə danışasınız.

-Kəlbəcər muzeyində 10 min rəng çaları olan çox qiymətli daşlar vardı. Muzeyin bayır divarları 2037 çaları olan daşlarla bəzədilmişdi. Muzeyin milyonlarla manat qiymətləndirilən eksponatları vardı. Kəlbəcərin süqutundan bir gün əvvəl icra başçısı İlham Həsənovun və general Nəcməddin Sadıqovun yanına gəlib yalvardım ki, muzeyi xilas etmək üçün maşın verin. And içdilər ki, imkanımız yoxdur. İlhamın müavini Nüşrəvan kabinetdə bir-iki nəfərlə hündüşkə kababı tixir, araq vururdular. Mənə də təklif etdilər. Onlara deyəndə ki, muzeyi

köçürməyə kömək edin, mənə dedilər sən bununla təxribat törədirsen. Üzlərinə tüpürüb çıxdım.

İndi qardaş, Kəlbəcər muzeyini Bakıda bərpa etmək isteyirəm. Xeyli eksponat toplamışam. Sağ olsun imkanlı adamları. İlk növbədə ürəyi Azərbaycan torpağı üçün yanın Buzovna sakını Namiq Şıxəliyevə minnətdarlığını bildirirəm. Yeri gəlmışkən qəzətiniz vasitəsilə bütün kəlbəcərliləri, imkanlı adamları Kəlbəcər muzeyinin yaradılmasına kömək etməyə çağırıram. Muzeyə adı əşyaların toplandığı yer kimi baxanlara demək isteyirəm ki, muzey xalqın dünənini və bu gününü əks etdirən canlı bir varlıq, həmişəyaşar tarixdir. Heç olmasa bu tarixə biganə qalmayaq.

Kəlbəcərin son günlərinə gəldikdə isə, hər şey məlum deyilmə? Hətta o da məlumdur ki, Kəlbəcərin süqutunun başlanğıcı üç-dörd il əvvəl qoyulmuşdu. Süqutdan bir il əvvəl quş tüfənglərini də yiğirdilər. Tüfəngi alandan sonra 5 min rüşvət isteyirdilər ki, səni tutmayaq. Bu da Kəlbəcərin sonu...

-Bu müsahibəni istənilən qədər uzatmaq olar. Amma gəlin arzusunda olduğumuz bir mətləbdən danışaq. Kəlbəcər nə vaxt yenə bizim olacaq? Onun bizim olması üçün nə etmək lazımdır?

-Tarixi bir fakt deyim: I Şah Abbas 1587-ci ildə İrandan 24 tayfanı indiki Kəlbəcər ərazisinə köçürmüdü ki, dövlətin sərhədlərini qorusun. O vaxtdan bu torpağa bir dəfə də olsun düşmən ayağı dəyməmişdi. Bizim babalarımız buralara diş qıcadan erməniləri balta, yaba ilə qovublar. Biz indi çox nahaq yerə öyünlürük ki, bizdə Koroğlu qeyrəti, Babək hünəri var. Qardaş, bunlar bizdə nə vaxtsa olub, amma indi elə bil yoxa çıxb. Bu qeyrət, bu hünər nə vaxt qayıdarsa, Kəlbəcər də, əldən verdiyimiz o biri torpaqlarımızı da o vaxt qaytarala bilərik.

Yadimdadır, Kəlbəcər işgal olunandan sonra Əbülfəz Elçibəy və Vəfa Quluzadə deyirdilər ki, ermənilərin Kəlbəcəri tutması onların uduzması deməkdir. Guya dünyada erməniləri təcəvüzkar kimi tanıyaçaqlar... Əlbəttə, çalışmaq lazımdır ki, Kəlbəcər də, o biri rayonlar da sülh yolu ilə qaytarılsın. Heydər Əliyevin bu yoldakı səylərinə tərəfdarıq. Amma, vallah, hamı bilir ki, kiş deməklə donuz dari zəmisindən çıxmaz. Bir ordu quruculuğunda dönüş yaratmalıyıq. Orduda da, arxada da təxribat hələ çoxdur. Bunların qarşısı alınmalıdır. Qələbəmizə mane olan ən başlıca səbəb isə bayaq dediyim kimi,

Azərbaycanda hakimiyyət qovğalarıdır. Artıq deyəsən işiq görünür. İnşallah, hər şey yaxşı olacaq. Ağsaqqal yaşımda bunu artıq hiss edirəm.

-*Müsahibəyə görə sağ ol. Kəlbəcərdə görüşənə qədər!*
-İnşallah!

Kəlbəcər niyə işgal olundu?

***Müsahibəni apardı: Musa Axundov
«Respublika» qəzeti, 06 aprel, 2000-ci il***

Azərbaycanın zümrüd tacı, zəngin sərvətlər xəzinəsi olan Kəlbəcər rayonunun erməni quldurları tərəfindən işgal edilməsinin yeddi ili də tamam oldu. Kəlbəcər elə polad qala idi ki, az bir qüvvə ilə də onu müdafiə etmək olardı. Ermənistən və Dağlıq Qarabağ ilə əhatələnmiş Kəlbəcərə 1918-1920-ci illərdə bir erməni ayağı dəyə bilməmişdi. Bəs bizim günlərdə Kəlbəcərin ermənilər tərəfindən işgal olunmasının əsl səbəbləri nə idi?

Müsahibimiz Kəlbəcər rayon sakini, filologiya elmləri namizədi, Əməkdar Mədəniyyət işçisi, respublika Ağsaqqallar Şurasının üzvü, şair Şamil Əsgərovdur:

Kəlbəcərin işgal olunmasının bünövrəsi əvvəldən qoyulurdu.

Hələ 1984-cü ildə aran rayonlarına məxsus olan Kəlbəcər yaylaqlarının bir hissəsi Ermənistana verildi. Bu iş elə gizli aparıldı ki, Kəlbəcər camaatı bu işdən xəbər tutmadı. Ermənilər Zod aşırıının o üzündə, bizimkilər isə öz tərəfimizdə qızıl axtarmağa başladılar. Söyüdü çayının səmtində bizim geoloq və fəhlələr üçün binalar tikildi. Bir azdan sonra müəmmə baş verdi. Bizimkilər torpağımızda qızılın faizi azdır deyə kəşfiyyat işini dayandırıb çıxıb getdilər.

Ermənilər çıxardıqları qızılı xammalı yarım saflasdırmaq üçün fabrik tikdilər. Qızıldan ayrılmış daşı, çinqılı dağın başına çıxarıb bizim tərəfə hellədilər. Yüz hektarla gözəl yaylaqlarımızda təmizlənməsi mümkün olmayan daş-çinqıl qalaqları əmələ gəldi. 80-ci illərin axırlarında bizim geoloqlar yenidən Söyüdü çayının səmtlərində – əvvəlkı yerlərdə yenə də kəşfiyyat işləri apardılar və müəyyən etdilər ki,

bizim torpaqda qızılın faizi daha çox imiş. Artıq gec idi. Ermənilər bizim tərəflərə keçib maneəsiz qızılı torpaqlarımızı daşıyb aparırdılar.

Bu barədə məsələ qaldırıldı. Bizimkilərlə Ermənistən nümayəndələri qızıl çıxan yerdə görüşdülər. «Hamısı bir qazana tökülür» – deyə bizimkilər torpaqlarımızdan qızıl çıxarması ilə razılaşdılar.

Artıq 1991-ci ildə aran rayonlarının fermalarının bir çoxu, 1992-ci ildə isə hamısı qorxularından Kəlbəcər yaylaqlarına gəlmədilər. Biz də həmin yerlərə gedə bilmirdik. Bu yerlərin sərvətlərindən ermənilər istifadə edirdilər.

1991-ci ildə İstisu kurortuna gələnlərin sayının heçə enməsi yerli camaatın narahatlığına səbəb oldu.

Dil pəhləvanları Bakıda qışqırıb vətəni qorumaqdan danışırdılar, qorxularından isə İstisu kurortuna gəlmirdilər.

Kəlbəcər gözdən-könüldən iraq bir rayona çevrilmişdi. Əhalinin iqtisadi vəziyyəti həddindən çox ağırlaşmışdı. Ermənilər Ağdərə rayonu ərazisindən keçən işıq xəttimizi tez-tez kəsirdilər, aylarla işıqsız qalırdıq. Əsas Kəlbəcər – Ağdərə yolumuz bağlanırdı. Camaatımız iki yolla Bakı və başqa rayonlarla əlaqə saxlayırdılar. Ya 3250 metr Murov dağının hündürlüyündən keçib Xanlar rayonuna enirdilər (Çox vaxt qışda qarın altında qalanlar olurdu. Şəxsən mən özüm də çovğunla üstümüzü örtən qarın altında dəfələrlə olmuşam), ya da Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan rayonlarını keçib Bakıya gedirdilər. Yükləri Füzuli rayonunun Horadız stansiyasından daşıyırdılar. Bu, əhaliyə çox böyük iqtisadi zərbə vururdu. Rayona aq neft də göndərilmirdi.

Çox vaxt belə suullar eşidirik:- Siz ağsaqqallar, ziyalılar niyə vaxtında öz haray səsinizi ucaltmırınız? Haqlı sualdır. Mən ağsaqqalların, ziyalıların günahsız olduğunu iddia etməkdən uzağam. Bizim en başlıca günahımız o idi ki, rayona səriştəsiz, bacarıqsız adamları başımıza rəhbər qoyanda cincirrimizi çıxarda bilmirdik. Amma Bakıda kəlbəcərlilərin təşkil etdiyi «Murovdağ» cəmiyyəti Kəlbəcərin müdafiəsi üçün ciddi çalışırdı. Şəxsən, mən Kəlbəcərin müdafiisinin yox dərəcədə olması, təhlükənin getdikcə yaxınlaşması barədə respublikanın bir çox qəzetlərində həyəcanlı məqalələr dərc etdirdim. Hələ 1990-ci ilin noyabr ayının 4-də «Sovet kəndi» qəzetində çap olunan məqaləm «Daxili qaçqınlar və yaxud Kəlbəcər boşala bilər» adlanırdı. Bu yazıda iqtisadi vəziyyətin ağırlığına görə qondarma Dağlıq Qarabağ problemində əvvəl saysız – hesabsız ailələrin rayondan çıxıb getdiyindən, bu prosesin dayandırılması yollarından bəhs edirdi. Kənd

DƏLİDAĞIN ÖZÜ KİMİ

sovetlərindən arayışlar toplandı, mənim yazdıqlarımın doğru olmadığını sübut etməyə çalışırdılar. Lakin mən adbaad siyahını ortalığa qoyanda yaxamdan əl çekdilər.

Kəlbəcərin işgalindən 46 gün əvvəl Bakıda «Müstəqil» qəzetə verdiyim müsahibə çap olunmuşdu. Bu yazıda deyirdim: - Kəlbəcərin müdafiəsindən hədsiz narahatam. Burada elə hadisələr baş verir ki, daş da eəitsə, daşın üstündə dayana bilməz. Allah eləməmiş, Kəlbəcər işgal olunsa, onu bir milyon ilə də qaytara bəlmərik.

Bütün bu həqiqətin güzgüsü olan kəskin çıxışlarımızın bir nəticəsi də ondan ibarət oldu ki, 1992-ci ilin noyabr ayının 17-də Kəlbəcərin işgalinə bir həftə qalmışa kimi direktoru olduğum, yaratdığımız dünya şöhrətli muzeyi bağlayıb dəfələrlə böyük komissiya vasitəsi ilə yoxladılar, bir çöp də eksik çıxmadi. Beləliklə, Azərbaycan tarixinin çox əhəmiyyətli bir muzeyi də erməni quzğunlarının caynağına keçdi.

Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra Kəlbəcərdə vəziyyət günü-gündən daha da ağırlaşdı. Heç bir səriştəsi olmayan, kolxozda uçotçu da işləmeyən adamları düşmən mühasirəsində olan rayona rəhbər qoydular. Qısa müddətdə idarə, kolxoz və kənd soveti rəhbərləri vəzifədən çıxarılib onların yerinə eksəriyyəti savadsız, idarə etmək qabiliyyəti olmayan adamlarla əvəz edildi. Lovğalıq, başlı-başınalıq rayonda hökm sürməyə başladı. Kolxozählərin əmlakı dağıdıldı. Əhalidə ruh düşkünlüyü yaranmağa başladı. Lakin rayonda bir dönüş də yarandı. Polkovnik Zaur Rzayevi rayonumuzda briqada komandiri və komendant təyin etdilər. O, çox gərgin əmək sərf edərək ordu bölmələrini formalasdırıldı, çirkin məqsədlərlə könüllülərə qoşulanları kənarlaşdırıldı. Əhalidə rayonun müdafiə olunacağı barədə inam yaranmağa başladı.

1992-ci ilin may ayında Laçın camaati təxribat nəticəsində yurdundan-yuvasından didərgin salındı. Azərbaycanın hər yerindən Laçına köç maşınları göndərildi. Həmin vaxt eyni ssenari ilə Kəlbəcərin də köçürülməsi planlaşdırılmışdı. Murov yolu ilə Kəlbəcərə bir çox yük maşınları axışmağa başladı. Zaur Rzayev əsas yolları bağlatsa da, «erməni gəlir, bizi sizi xilas etməyə göndəriblər» deyə əhalinin bir hissəsini aldadıb gizli yollarla köçürməyə başladılar. Z.Rzayevin keçirdiyi iclası yarımcıq dayandırıb əhalinin gizli yollarla köçürdüklərini ona bildirdim. Mən də ona qoşulub bütün yolları bağladıq. Kəlbəcəri köçürməyə göndərilən maşınların böyük eksəriyyətini o zaman Gəncə polis rəisi işləyən Eldar Həsənov və onun iş yoldaşları geri qaytarmağa

nail olmuşdular. Hətta yuxarıların əmri ilə bu vaxt əmanət kassası və başqa idarələr Gəncəyə köçürülsə də, dərhal geri qaytarıldı.

Bütün bunların hamisi sübut edir ki, Kəlbəcərin köçürülməsinin bünövrəsi əvvəldən qoyulmuşdu.

Dəfələrlə deyilmişdir ki, 1992-ci ilin aprel ayının 8-də də, 1993-cü ilin mart ayının 27-də də eyni ssenari ilə Dədə Şəmşirin kəndi olan Ağdabanla Ağdərə rayonunun Çapar kəndi arasındaki minalannmış və keçilməz edilmiş yol «bizimkilər» tərəfindən təmizləndi və ermənilər dərhal buradan hücuma keçdi. 1992-ci ildə Ağdabanda yol təmizlənəndən, burada olan ordu hissələri hücumdan bir-iki gün qabaq çıxıb gedəndən sonra erməni başkəsənləri ağır-arxayın kəndə hücum edib 30-dan çox adamı qətlə yetirdikdən, evləri yandırıldıqdan bir gün sonra «Kəlbəcərin müdafəsinə fövqalədə el yardımı cəmiyyəti» yaradıb çox ciddi təkidlə məni bu cəmiyyətə sədr seçdilər. İki-üç gün ərzində mənim əllərimlə rayonun idarə və müəssisələri adından respublikanın rəhbər təşkilatlarının, ən çoxu Müdafıə Nazirliyinin ünvanına kəskin teleqramlar yazıldı. Rabitə qovşağının rəisi Tapdıq Cəfərovun, indi Nazirlər Kabinetində işləyən Qurban Sadiqovun, hazırda Kəlbəcər rayonunun İcra hakimiyyətində çalışan Novruz Çıraqovun köməyi ilə idarə və müəssisə rəhbərlərini rabitə qovşağına dəvət edib onların adından yazdığını teleqramları imzalayıb və möhürləyib ünvanlarına yola saldıq. Bu teleqramlarda «Kəlbəcəri düşmənə satdırınız», «rayonun müdafiəsi yox dərəcəsindədir» kimi sərt ifadələr işlətmışdik. Əfsuslar olsun ki, bu qədər teleqramın birinə cavab verən olmadı.

Uşağı da, böyükə də bəlli idi ki, nankor erməni qonşularımız rayona üç istiqamətdən hücum edə bilərlər:

Ağdərə tərəfdən Kəlbəcərə gələn mərkəzi yolla – Tərtər çayı istiqaməti ilə Körpü deyilən yerdən. Rayon mərkəzi ilə arası 50 kilometr olan bu yolu o tay-bu tayı hündür sildirim qayalardan ibarət idi. Bu qayaları bir-iki yerdən partlatmaqla yolu keçilməz etmək olardı.

Onu da deyim ki, mən hələ 1992-ci ildə Bakı şəhərinə gəlib o zaman Nazirlər Kabinetinin sədr müavini olan Feyruz Mustafayevin yanına getdim. Ona bildirdim ki, erməni quzdurları yalnız mərkəzi yolla və bir neçə başqa yerdən Kəlbəcərə hücum edə bilərlər. Bize partlayıcı maddə-ammonal verin həmin yolları dağıdıb keçilməz edək. O, Kəlbəcər ərazilərinə bələd idi. Təklifimi bəyəndi və kifəyət qədər partlayıcı maddə ayırdı. Lakin rayonda bu ammonaldan başqa məqsədlər üçün istifadə etdilər. Kəlbəcərə hücum ərefəsində İcra hakimiyyətinə gedib

təklif etdim ki, mərkəzi yolda qayalar deşilsin, partlatmağa hazır vəziyyətə gətirilsin. Düşmən gəlib araya girəndə qayalar partladılsın, həm də bu tədbirlə qudlurlar məhv edilsin. Onlar məni arxayıñ saldılar və teklifimi bəyəndiklərini bildirdilər. Lakin mən gedəndən sonra dalimca deyiblər ki:

1.Nə qaya partlatmaq, Şamil getsin şerini yazmağa. Bax, aqsaqqal və ziyalı sözünə belə baxırdılar.

2.Yenə də Ağdərənin Bankulu (Vəng) deyilən kəndi istiqamətindən;

3.Ermənistan tərəfdən Kəlbəcərin yaxınlığında olan Qaraqaya tərəfdən.

Bəs, hücum gözlənilən bu günlərdə nə baş verdi?

1.Briqada komandiri Zaur Rzayev hərbi qərargahı adını çəkdiyimiz Körpü deyilən yera köçürdü və hücum gözlənilən əsas yolu kəsildi. Lakin az sonra Müdafiə Nazirliyinin müəmmalı əmri ilə hərbi qərargah Körpübən Laçın rayonunun ərazisinə köçürüldü və bu əsas yol müdafiəsiz qaldı. 1993-cü ildə erməni cəlladları buradan ağır-axayıñ Kəlbəcəre hücum etdilər.

2.Adını qeyd etdiyimiz Vankulu kəndi qudlurların ən çox toplaşlığı yer idi. Ağdam, Tərtər və Kəlbəcər hərbi hissələri bu kəndə hücum edib qudluları buradan çıxara bilməmişdilər. Bu kənd istiqamətində 1992-ci ildə Kəlbəcərin Alaqaya kəndinə hücum edib adam öldürmüştürlər və camaatin mal-qarasını yığıb aparmışdilar. Briqada komandiri Zaur Rzayev, indi Milli Məclisin üzvü Əlövsət Ağalarov, mən və başqaları hadisə yerinə getmişdik. Z.Rzayev Vankulu kəndi ilə yaxın olan Ağdərənin azərbaycanlılar yaşayan Narinclar kəndinin müdafiəsini möhkəmlətdi, aradakı yolu minaladı və keçilməz etdi. Ermənilər də öz tərəfindən yolu bağladılar.

Yenə də müəmmə bañ verdi. 1992-ci ilin dekabr ayında Narinclarda olan hərbi gözetçi məntəqəmiz ləğv olundu. Sahibsiz qalan Narinclar camaati kəndi terk etdilər. Erməni kəmfürsətləri bizim və özlərinin bağladıqları yolu təmizlədilər. Sahibsiz qoyduğumuz bu yerdən heç bir müqavimətə rast gəlməyib 1993-cü ilin mart ayının 27-də hücum edib kəndlərimizi viran edə-edə Kəlbəcəre doğru irəlilədilər.

3.Ermənistan tərəfdən yuxarıda dediyimiz Qara qaya istiqamətindən yol çəkildi. Bu xəbəri rayon başçılarına dəfələrlə çatdırılsalar da, onların cavabı belə oldu: - Kişiñ özlerinə yol çəkirlər, bunun bizə nə dəxili? 1993-cü ilin martın 27-dən başlayaraq ermənilər buradan Kəlbəcər

şəhərinin üzərinə od yağırdılar. Mənim şəxsi evimi də buradan atılan QRAD mərmisi uçurdu.

İndi siz özünüz mühakime edin: erməni vəhşilərinin hücum etdikləri həmin üç yolun sahibsiz qoyulması, qudlurların üzünə açılması ən ağır xəyanət deyildimi? Yoxsa, xəyanətin buynuzu olur?

Bax, erməni celladlarına belə bir əlverişli şərait yaradıldığına görə onlar 1993-cü ilin mart ayının 27-də yuxarıda göstərdiyimiz üç istiqamətən Kəlbəcərə hücum etdilər. Bizimkilər küçələrdə, yollarda əliyalın adamları tutub döyüş bölgələrinə göndərdilər. Bunun da heç bir əhəmiyyəti olmadı. Ordu və polis işçiləri iki gün cammatdan qabaq rayonu tərk etdilər. Əvvəllər quş tüfəngləri də əllərindən alınan əhali çəş-baş qaldı və istəməsə də, rayonu tərk etməkdən özgə bir əlacı qalmadı.

Biz bir çox yazılarımızda, «Kəlbəcərin qəm dastanı, viran olan gülüstəni» adlı kitabımızda çox böyük ürək ağrısı ilə camaatımızın Murov yolunda çəkdikləri məşəqqətlərdən səhbət açmışıq. Ona görə də burada bu barədə danışmaq istəmirəm.

Kəlbəcərə erməni azığınları hücum edəndə Laçın tərəfdə bəlkə də 4 min nəfərdən çox əsgərimiz və bir çox hərbi texnika vardi. Laçının bir çox kəndləri ermənilərdən geri alınmışdı. Laçındakı qoşun hissələri bu hərbi texnikanın və döyüş sursatının böyük eksəriyyətini orada qoyub gəlib Kəlbəcər ərazisindən keçib Murov yolunu aşib bu rayona heç bir köməklik göstərməyib çıxıb getdilər. Kəlbəcərdə və Laçında olan ordu hissələrinin hamısı eyni briqada komandirinə – Əzizəğa Qənizadəyə tabe idilər. Sual olunur: - Laçından gəlib keçən ordu nəyə görə Kəlbəcərə heç bir köməklik göstərmədi? Nəyə görə bir erməni qulduruna bir güllə də atılmadı?

Yeri gəlmışkən, burada iki məsələni açıqlamağı da vacib bilirəm. 1992-ci ilin sentyabr ayında Zaur Rzayev və ona kömək edən Laçının polis rəisi Akif Səlimovun başçılıq etdiyi dəstələr Laçının 40 kəndini düşməndən azad etmişdilər. Mən Eldar Həsənovun Laçına göndərdiyi döyüş sursatı ilə dolu maşınları müşayət edib lazımı ünvana təhvil verdik. Briqada komandiri general Zaur Rzayev mənə bildirdi ki, Laçın şəhərinin 2 kilometirliyinə enmişik. Nazirliyin əmrini gözləyirik. Laçını geri almağa tamam hazırlıq. Bu səhbət Ərdəşəvi kəndindəki qərərgahda oldu. Ele bu zaman Zaur Rzayevi Bakıya çağırıldılar. Naxçıvana Heydər Əliyevə qarşı iş aparmağa göndərmək istədilər. O, bu təklifə rədd cavabı verdi. Buna görə də onun Laçına qayıtmamasına imkan verməyib

sərəncamda saxladılar. Polkovnik Əzizəga Qənizadə briqada komandiri təyin olundu. Bu gündən Laçında heç bir irəliləyiş olmadı və Kəlbəcərin qara günləri başladı.

Moskvada yaşayan bir həmyerlimiz Kəlbəcərin işgal olunduğu günlərin video-kasetini ələ keçirmişdir. Kəlbəcəri çox az erməni hərbicişəri işgal etmişdir. Mən bu video-kasetə baxanda xəcalətimdən istədim ki, yer yarılsın, batı, yox olum. Bu video-kaset sübut edir ki, Kəlbəcər xəyanətin qurbanı olmuşdur.

Bu il Kəlbəcərin işgalinin 7-ci ildönümü televiziya ekranlarında, qəzetlərdə daha çox işıqlandırıldı. Kəlbəcərlilər yana-yana, odlana-odlana danışdır. Mənə görə işğaldan sonra çadirlarda, daxmalarda dünyaya gələn körpələrin də haqqı var desin ki, bizi bu günə salan, çətin şəraitdə yaşamağımıza səbəb olanlar kimlərdir? Televizorda hadisələrin iştirakçıları da, onları eşidənlər də çıxış etdilər.

«ANS» televiziyası 31 mart 2000-ci il tarixdə Kəlbəcərin işğali barədə keçirdiyi tele-şounu ekranda göstərdi. Bəri başdan deyim ki, bu gərəkli bir verliş idi. Lakin həqiqətin nə yerdə olduğu hamiya bəlli olsun deyə oradakı söhbətlərə öz münasibətimi bildirmək istəyirəm. Verilən suallara cavab olaraq o zamankı müdafiə naziri və başqaları bildirdilər ki, Kəlbəcərin işğalı ərefəsində ora mümkün olan köməklik-texnika, hərbi hissələr göndərmişdi. Bunlar ağ yalandan başqa heç bir şey deyildir. Nəinki Kəlbəcərə qüvvə göndərilmişdi, əksinə, başqa yerlərdən olan hərbi qüvvələr bütünlükə Kəlbəcərdən çıxarılmışdı. Sərhədlərdən dərələrə endirilmiş hərbi gözətçi məntəqələrində olan kəlbəcərlilərdən başqa rayonda heç bir başqa hərbi qüvvə qalmamışdı. Kəlbəcərin gözətçi məntəqələrində olanların əksəriyyətini isə təcrübəsi olmayan, orduda qulluq etməyən cavanlar təşkil edirdi. Onların əlindən isə bir qədər əvvəl maşınlar və damışq əlaqələri vasitələri alınmışdı. Buna görə də gözətçi məntəqələri bir-biri ilə əlaqə saxlaya bilmirdilər. Belə dözülməz şərait yaradıldığına görə onlar düşmənə müqavimət göstərməkdən məhrum edilmişdilər.

Qəribədir, Laçın kimi alınmaz qalanı düşmənə verəndə əhalini köçürmək üçün hər kəndə Azərbaycanın hər yerindən çoxlu maşınlar göndərilmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, o vaxt Kəlbəcər də eyni ssenari ilə köçürmək istəyirdilər. Amma Kəlbəcər işgal edildikdə Yevlaxdan göndərilən bir-iki vertaliyot müstəsna olmaqla, Murovun 3250 metr hündürlükdən qarı yara-yara, sürünen-sürünen aşan kəlbəcərlilərin xilas edilməsi üçün onların köməyinə bir araba da

göndərilmədi. Bir xarici ölkənin qızıl-xaç maşını Murovun Xanlar rayonu üzünə qalxıb soyuqdan, çovğundan tir-tir əsən qaçqınlara odyal paylayırdı. Bəs, bizimkilər? Xaricilərdə olan insaf onların ürəyində tapılmadı.

Müəmali bir sərəncamdan da söhbət açmağı vacib hesab edirəm. Biz 1993-cü ilin aprel ayının 1-də hələ Kəlbəcərdən çıxmayıb ümid edirdik ki, rayona hərbi qüvvə göndəriləcək. Lakin sonradan öyrəndik ki, aprel ayının 1-də Nazirlər Kabinetin Kəlbəcər qaçqınlarının yerləşdirilməsi və onlara pul yardımı ayrılması barədə sərəncam vermişdir. Bəlkə də sərəncam kəlbəcərlilərə qayğıdan meydana gəlmişdi? Əsla yox. Bakı şəhərinə pənah gətirən Kəlbəcər qaçqınları 2-3 ay uçota götürülmədi və onlara heç bir dövlət yardımı göstərilmədi. Həmin sərəncamdan da məlum olur ki, Kəlbəcərin boşaldılması əvvəldən planlaşdırılmışdı.

Bu cür faktlardan çox söhbət aça bilərik. Lakin dərdləri sadalamaqla kifayətlənmək olmaz. İndi qabağa baxmalı, gələcəyimizi düşünməliyik. Heç bir şübhə yoxdur ki, o cümlədən Kədbəcərin əldən getməsinin başlıca səbəbi kürsü davaları idi. Min-min təəsüflər olsun ki, bu kürsü davaları indi də səngimək bilmir. Gəlin daşı etəyimizdən tökək, umuküsümüzü torpaqlarımızın düşməndən xilas olunmasından sonra saxlayaq. Gəlin hamımız əl-ələ verək, çəkici eyni zindana vuraq.

Torpaqlarımız geri qaytarıldıqda əhalinin öz yurd-yuvasına qayida bilməsi yollarını indidən düşünək. Bunun üçün hər bir işgal rayonunun daxili imkanlarının gerçəkliyə çevriləməsi üçün indidən dərindən fikirləşək və qəti tədbirlər görək.

İtənlər və itməyənlər

*Müsahibəni apardı: Amil Novruzov,
«Azərbaycan» qəzetinin müxbiri
01 Aprel 1998-ci il*

Müsahibimiz filologiya elmlər namizədi, Azərbaycan Yaziçılar Birliyinin və Ağsaqqallar Şurasının üzvü Şamil Əsgərovudur.

-Şamil müəllim, söhbətimizə Kəlbəcər haqqında məlumatla başlayaq. Ümumiyyətlə, Kəlbəcər Azərbaycan üçün nə demək idi?

-Bircə cümlə ilə desək, Kəlbəcər Azərbaycan üçün hər şey demək idi. Təəssüflər olsun ki, bəziləri Kəlbəcərin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli bir rayon olduğunu bilmədilər. Onun inkişafı və müdafiəsinin möhkəmləndirilməsinə fikir vermədi.

Kəlbəcər rayonu ərazisində 20-dək istisu, 100-dən çox narzan, 30 mindən artıq təbii, sərin çeşmələr var idi. Əgər müalicə əhəmiyyəti olan bu isti və narzan qaynaqlardan axan suları qablaşdırıb satsayıq, gələn gələr Azərbaycanın iqtisadiyyatının inkişafına güclü təkan verərdi. Tərtər çayının demək olar ki, 20 faizi mineral sular idı. Bu sular axıb aran rayonlarını şoranlaşdırırdı. Əgər isti və narzan sularından dediyimiz kimi səmərəli istifadə olunsaydı, aran rayonlarında torpağın şoranlaşmasının da qarşısı alınardı.

Kəlbəcər muzeyində Kəlbəcər ərazilərindən topladığımız 79 mineral və 36 sükür daşların nümunələri saxlanılırdı. Bunların bir çoxunu muzeyin çöl divarlarına bəzək kimi hörmüşdük ki, bəlkə «yuxarıdan» gələnlər bu sərvətləri görüb Kəlbəcərdə daş karxanaları açıslılar. Lakin...

Rayon ərazisində qızıl, civə, obsidian (dəvəgözü), pemza, qabbro, serpentinit, listevenit, bazalt, mərmər, tuf kimi bir çox mənəral və sükür daş ehtiyatları bütün Azərbaycana bəs edərdi. İndi bu sərvətləri, xüsusən qızılımımızı erməni qudlurları vəhşicəsinə istismar edir.

Kəlbəcər dağlarında 4000 minə qədər müxtəlif bitkilər yetişir. Bunların içərisində muzeyimizin müəyyən etdiyi 160-dan çox dərman bitkiləri vardır. Kəlbəcər meşələrində 100-dən çox ağac və kol bitirdi. Burada qırmızı palid, meşə findığı kimi nadir ağaclar əmələ gəldi.

Kəlbəcər Azərbaycan üçün sarsılmaz qala idi. Erməni cəlladları bir yanı Dağlıq Qarabağ və bir yanı Ermənistənla əhatələnmiş bu qalaya 1918-20-ci illərdə və əvvəlki dövrlərdə ayaq basa bilməmişdilər.

Kəlbəcər dağlarına Azərbaycanın 22 rayonunun fermaları qaldırılırdı. Hər il bulaqlar başında minlərlə çadır qurulurdu. Təəssüf ki, bu cənnət diyarı düşməndən qorumaq qayğısına qalan olmadı. Bakıda vəzifə çəkişmələri düşmənlə dava etməyə imkan vermədi. İçərimizdə olan didişmələrdən fürsətlə istifadə edən erməni başkəsənləri asanlıqla «qüdərtdən səngərli, qalalı dağlar» (Aşıq Ələsgər) tapdağa çevirdilər və hələ də burada at oynadırlar.

-Deməli bu rayonu itirməklə əvəzsiz mənəvi və maddi dəyərlərimizi, zəngin xəzinəmizi, təbiət muzeyimizi əldən vermişik...

-Kəlbəcəri itirməklə hər şeydən əvvəl biz Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının itirilməsinə zəmin yaratdıq. Əger Laçın və Kəlbəcər kimi qalaları əldən verməsəydik, adları çəkilən rayonları düşmən işğal edə bilməzdi.

Kəlbəcəri itirməklə yuxarıda ixtisarla sadaladığım sərvətləri itirdik, dağlarımız kimi yüksərəmizi, döyük əzmimizi, iradəmizi itirdik.

Kəlbəcər camaatı həmişə ağır zəhmətə qatlaşış, diş və dirnağı ilə çalışış var-dövlət qazanmışdı. Kəlbəcərlər qız-gelinlerin 7500 nəfərdən çoxu (bu barədə adbaad siyahı Kəlbəcər muzeyində idi) xalça, kilim, şəddə, cecim, farmaş, xurcun, yüzdən artıq çəsnisi olan corablar və başqa əşyalar toxuyurdular.

Səxsən biz hər birinin yüzdən artıq xalça-xalısı olan çoxlu evlər tanıydıq. Kəlbəcərin bir milyon (bəlkə də daha çox) qoyun-kəçisi, yarım milyon qaramalı, 200 mindən artıq arı ailəsi, minlərlə köhlən atları, dolu evləri düşmənin əlinə keçdi.

İstisu kimi əvəzsiz müalicəvi əhəmiyyəti olan bir kurort əlimizdən çıxdı. Çoxlu məktəb, mədəniyyət, səhiyyə, ticarət, kənd təsərrüfatı binalarımız viran oldu.

Kəlbəcər rayonu bütövlükdə muzeylər diyari idi. Bu rayonun ərazisində minlərlə qaya təsvirləri aşkar etmişdik. Çoxlu abidələr-qalalar, məbədlər, qəbirüstü at, qoç və başqa daş fiqurları haqqında məlumatlar toplamışdıq. Kəlbəcəri təbiət muzeyi adlandırmaq olardı. 1980-ci illərin birinci yarısında insan əli ilə bir tarix-diyarşunaslıq muzeyi də yaradıldı. Ömrümün 12 ilini bu muzeyə sərf etdim. 30 min eksponat topladıq. Əllərimlə rayon ərazisindən minlərlə rəng çalarları olan daşlar yiğildi. Bunların 2037 rəng çaları olan mineral və suxurlar muzeyin çöl divarında bəzək kimi işlədildi. Bu zəngin, Azərbaycan tarixi üçün xüsusi əhəmiyyəti olan, bir çox rəylərdə dünyanın 8-ci möcüzəsi adlandırılın tarix-diyarşunaslıq muzeyini də itirdik.

Lakin ondan təsəlli tapırıq ki, olmazın müsibətlər görmüş, qaçqınlıq adını özünə yaraşdırmayan Kəlbəcər camaatı nələri itirsə də, öz doğma ocaqlarına qayıtmak ümidilarını itirməmişlər. Onlar ürəkdən inanırlar ki, hörmətli prezidentimizin səyləri, Azərbaycan xalqının yaranacaq əlbirliyi müqəddəs torpaqlarımızı qəddar yağılardan xilas edəcəkdir.

-Kəlbəcərin müdafiəsinin zəifliyi, onun işgal edilməsi qorxusunun yarandığını rayonun ziyalıları hiss etmirdimi? Əgər hiss edirdisə, bu ziyalılar niyə vaxtında öz səslərini ucaltmırdılar?

-Çox haqlı sualdır və bunu tez-tez eşidirik. Bəri başdan deyim ki, biz ziyalıların günahsız olduğunu iddia etməkdən uzağıq. Ziyalıların əsas günahı bu idi ki, o vaxtkı iqtidar tərəfindən rayonun rəhbərliyi səriştəsiz və idarə etmək qabliyyəti olmayan adamlara tapşırılanda ziyalılar etiraz səslərini ucalda bilmədilər. Səsini ucaldan ziyalılar isə təzyiqə məruz qalırdılar.

Bakı şəhərində Kəlbəcərlı ziyalılar «Murovdağ» cəmiyyəti yaradılar. Onlar Kəlbəcərin müdafiəsinə böyük kömək göstərdilər. Ziyalı və aqsaqqallardan biri kimi mən də dəfələrlə Kəlbəcəri fəlakət gözlədiyi barədə səsimi ucaltdım və bunun qarşısını almaq üçün təkliflər verdim. Lakin özümüz deyib, özümüz eşitdik. «Aydınlıq» (11 avqust 1990-ci il), «Sovet kəndi» (4 noyabr 1990-ci il), «Həqiqət» (12 fevral 1991-ci il), «Səs» (21 fevral 1991-ci il), «Ədəbiyyat» (11 noyabr 1991-ci il), «Müstəqil» (10 fevral 1993-cü il) və başqa qəzetlərdə hay-haray qopardım ki, Kəlbəcəri fəlakət gözləyir, bunun qarşısını almaq üçün tədbirlər görülməlidir, yoxsa sonra gec olar.

Belə hay-harayı Kəlbəcər ziyalılarından Şahlar Əsgərov, Əlövsət Ağalarov, Məmməd Aslan, Adil Cəmil, Məhəmməd Nərimanoğlu, Nurəddin Əsgərov, Musa Əziz və başqaları da qaldırdılar. Lakin onların səsləri eşidilmədi.

Kəlbəcərlı ziyali Eldar Həsənov 1992-ci ildə Gəncə Polis İdarəsinin rəisi idi (indi respublikanın baş prokurorudur). O, cəbhə bölgələrinin müdafiəsinə əməli köməklik göstərirdi. Laçın işgal edildiyi zaman respublikanın əksər rayonlarından əhalini köçürmək üçün oraya maşınlar göndərilmişdi. Eyni senari ilə Kəlbəcərin də düşmənə təhvil verilməsi planlaşdırılmışdı. Onda Murov yolu ilə Kəlbəcəri köçürməyə göndərilən saysız-hesabsız yük maşınlarını Eldar Həsənov geri qaytarmağa nail olmuşdu. Rayona keçmiş maşınları isə Kəlbəcərin briqada komandiri Z.Rzayev və bu sətirlərin müəllifi geri qaytardılar. Bundan sonra Eldar Həsənovu Gəncədən uzaqlaşdırıldılar. Çünkü onun orada olmayı bəzilərinə sərf etmirdi. Bir ziyalı və aqsaqqal kimi «Kəlbəcərin müdafiəsinə fövqalədə yardım cəmiyyəti»nin sədirliyinə camaatın

təkidiylə seçildiyimi, ciyinimdə avtomat orduya kömək etdiyimi və bu kimi başqa işləri hələ demirəm.

İndi mən soruşuram: təklifləri qulaqardına vurulan, əks zərbə görən ziyanları əlindən nə gələ bilərdi?

-Bəzi qəzetlərdə Azərbaycanda «kürd problemi» və ümumiyyətlə, kürdlər barədə başqa xoşagəlməz yazılar rast gəlirik. Sizin bu məsələlərə münasibətinizi bilmək istərdik.

-Bəli, Azərbaycan kürdləri barədə tamamilə əsassız, sübutsuz, mayası böhtan və yalan olan yazılar ara-sıra dərc olunur. Tam qətiyyətlə və cəsarətlə deyirəm ki, Azərbaycanda heç bir «kürd problemi» yoxdur və ola da bilməz. Respublika Kürd Mədiniyyət Mərkəzi bu haqda 30 yanvar 1998-ci il tarixdə «Xalq qəzeti»ndə öz bəyanatını dərc etdirdi. Burada sualınıza cavab tapa bilərsiniz.

Qəzetlər Laçında «kürd dövləti» qurulmasından, erməni quzdurları ilə vuruşma dövründə kürdlərin seperatçılıq etməsindən, onların Azərbaycandan ayrılməsi kimi cəfəngiyyatlardan dəm vururlar. Belə çirkab dolu yazılar adam öz nifrətini gizlədə bilmir.

Gəlin, birlikdə bu məsələlər barədə fikir yürüdək. Əgər Laçında «Kurd dövləti» yaradılmışdısa, niyə orada bir nəfər də olsun kurd qalmadı, niyə bir nəfər də olsun kurd xəyanətkar çıxmadı, niyə təqribən bir il sonra Kəlbəcər işğal olunanda heç bir kurd satqını tapılmadı? Nəyə görə erməni vəhşiləri Kəlbəcər şəhərini yerlə-yeşsan ediblər (bu barədə video kaset var), bu illər ərzində qəzetlərin kürdlər haqqında yazdıqları «faktların» heç olmazsa bircəsi düz çıxmışdır mı?

-Elə qüvvələr hələ də qalmaqdadır ki, istəyirlər milli azlıqlarla nifaq törətsinlər və öz çirkin niyyətlərinə nail olsunlar. Lakin «Xalq qəzeti»ndə dərc etdirdiyimiz bəyanatın başlangıcında yazılışı kimi, «Azərbaycan dövlətçiliyinə ziyan vuran toxumlar kurd zəmisində cürcərə bilməz».

Azərbaycan hökumətinin milli azlıqlar üçün nəzərdə tutduğu tədbirlərdən başqa (mədəniyyətin, dilin, tarixin, ədəbiyyatın öyrənilməsi və inkişafı) Azərbaycan kürdlərinin heç bir iddiası yoxdur. Azərbaycan dünyanın yeganə ölkəsidir ki, tarix boyu burada kürdlərlə heç bir xırda

ziddiyyət də baş verməmişdir və vermez. Qədimdən burada yaşayan kürdlər haqlı olaraq Azərbaycanı özlerinin doğma vətəni hesab edirlər. Büyük kurd şairi Əbdürrəhman Həjərin Azərbaycan və kürdlər haqda yazdığı:

Axsa da birgə yerdə gərək
axsın qanımız,
Ölsək də birgə
yerdə gərək ölsün canımız –

kimi hikmətli sözlərinə Azərbaycan kürdlərinin bundan sonra da sadıq qalacağına ürəkdən əminik.

-Sizin bu fikirləriniz Azərbaycanda «kürd problemi»nin olmadığını bir daha təsdiqləyir. Lakin özünüz də etiraf etdiniz ki, öz məkərli niyyətlərinə çatmaq üçün müxtəlif vasitələrə əl atmaqla bu problemi cürcətməklə, ayri-seçkilik salmaq istəyənlər hələ də var. Ona görə də bu məsələyə aydınlıq gətirməyiniz yerinə düşərdi. İstor kurd, istərsə də azərbaycanlı həmyerliniz olsun, onlardan respublikada məsul vəzifələrdə çalışanlar və ya başqa imkani olan adamlar vardunu ki, ağır vəziyyətdə yaşayan qaçqınlarımıza köməklilikləri dəyər bilsin və bunda hər hansı bir ayrıseçkilik hiss olunsun...

-Qətiyyən yox! Birmənəli şəkildə deyirəm: belə fikirdə olanlar Azərbaycanın düşmənləridir! O adamlar müstəqil dövlətçiliyimizə zərbə vurmaq, onu parçalamaq, ya da ki, hakimiyətə çan atmaq üçün ondan vasitə kimi istifadə edənlərdir. Fərqi yoxdur, hər iki mövqedə olanlar Vətənə, millətə xəyanət yolu tutanlardır.

-Şamil müəllim, qayıdaq Kəlbəcərin işgalinə. O ağır günlərdən 5 il keçir. Siz Kəlbəcərin işgal edildiyi günləri necə xatırlayırsınız?

-Mən Kəlbəcərin erməni cəlladlarının cənginə keçdiyi günləri heç vaxt xatırlamaram, ömrümün sonuna kimi həmin müsibətli günlərin acı hadisələri yaddaşımı həkk olunmuş, ürəyimdə özünə qəm sarayı tikmişdi. Hər vaxt, hətta röyada da Kəlbəcərin və onun əhalisinin başına açılan həmin bələli günlər bir kino lenti kimi gözümüzün önündən keçir.

Rayonun müdafiəsi yox dərəcəsində idi və hətta bu müdafiə «gündən-günə zəiflədilirdi». Kəlbəcəri düşmənə təhvil vermək üçün hərbi-gözətçi məntəqələrindən rabitə vasitələri, maşınlar geri alınmışdı. Ondan xeyli əvvəl əhalidə olan quş tüfəngləri də yiğilmişdi. Hamı başa düşürdü ki, nankor qonşularımız üç istiqamətdən Kəlbəcərə hücum edə bilər. Bizimkilər həmin yerlərdən gözətçi məntəqələrini götürmüştülər. Buna görə də heç bir müqavimət görmədən ermənilər 1993-cü ilin mart ayının 27-də həmin üç istiqamətdən rayona hücum etdilər. Ordu və polis dəstələri əhalidən iki gün qabaq rayondan çıxıb getdi. Rayondan qaçmağı ağlina gətirməyən əhali güman etdi ki, mərkəz onların köməyinə gələcəkdir. Bu ümid də boşça çıxdıqda əhalinin rayondan köçməkdən başqa heç bir çəresi qalmadı. Əsas Kəlbəcər-Ağdərə yolumuzu düşmənlər bağlamışdı. Camaat Murov dağının 3250 metr hündürlüyündən aşib Xanlar rayonuna enməyə məcbur oldu. Heç bir xəstəyə, qocaya, sıkəstə maşın ayrılmamışdı. Əhali dolu evlərini tərk edib Murova doğru hərəkət edirdi. Rayonda kifayət qədər bıçaqlı bulduzerlər olmasına baxmayaraq, yollarda 5-6 metr olan palçıqlı yerlər kürünmədiyinə görə maşınlar qarşı-qarşıya gəlib saatlarla dayanmalı olurdular. Əger 5-6 bulduzer yola çıxarılsayıdı, (1 nəfər bulduzerçi özü yola çıxmışdı) heç olmazsa əhali ev əşyalarının bir hissəsini çıxara bilərdi. Rayonun rəhbərliyi bunu da etmədi. Qocalar, xəstələr, sıkəstlər xurcunun hər tayına bir uşağına qoyan gəlinlər Murova sari addımlayıb dizin-dizin yeriyirdilər. Şaxtadan ölüən uşaqları qarşı yarib içərsində «dəfn edirdilər».

Mən aprelin 1-də Kəlbəcərdən çıxıb 2-də axşam Murov dağının Kəlbəcər üzdəki «Yol evi» deyilən yerə çatmışdım. Şiddətli qar yağır, boran, tufan qopurdu. Çoxlu adamın şaxtadan əli, ayağı dommuşdu. Sonradan onların bir neçəsi yatağa düşdü. Xarici bir ölkənin «Qızıl Aypara» maşını «Yol evi»nə çıxıb soyuqdan tir-tir əsənlərə odayal paylayırdı. Bizim hökumət isə hes bir kömək etmedi. Bu, Kəlbəcər əhalisinə qəsd deyildimi?

Aprelin 3-nə keçən gecə Murov aşrimına çatmışdıq. Mal cəmdəkləri ilə dolu ordu maşınları əhalini hədə ilə yoldan çıxarıb gedirdilər.

-Qarabağ probleminə son qoyulması – torpaqlarımızın düşməndən xilas edilməsi istiqamətdən üzərimizə düşən vəzifələri nədən görürsünüz?

-Məlumdur ki, hörmətli prezidentimiz Qarabağ problemini sülh yolu ilə həll edilməsinə ciddi səy göstərir. Biz də bunu çox düzgün yol hesab edirik. Lakin düşmən məkirli və arxalıdır. Əgər işgalçılar respublikamızda möhkəm əlbirlilik yarandığını, hamının çəkici bir zindana vurduğunu hiss etsə, yekdilliyimiz onları qorxudar.

Ölkəmizdə müəyyən sabitlik yaransa da, hələ vəzifə davaları davam etməkdədir. Bize elə gelir ki, bu vəzifə davalarını bir kənara qoyub əlbir olmaq, ordumuzu daha da möhkəmləndirmək, gənclərin respublikadan kənara getməsinə yol verməmək və gedənləri geri qaytarmaq vacibdir. Düşmən ipə-sapa yatmayıb sülh yolundan imtina etsə, atalar demişkən, Allah əmrini qəbul etməsə, onda «yan dəmiri ilə danışın» Qarabağ probleminə son qoyub torpaqlarımızı geri qaytara bilərik. Bu məqsədə çatmaq üçün hamımız səfərbər vəziyyətdə olmalıdır. Uca-uca saraylar tikdirenlər, qoşa-qoşa bahalı maşınlara sahib olanlar ölkəmizin müharibə şəraitində olduğunu, qaçqınlarımızın çətin vəziyyətdə yaşadığını unutmamalıdır. Gərək onların hansı yolla əldə etmələrindən asılı olmayaraq, topladıqları pullar Vətənin müdafiəsinə sərf edilsin.

Bir də təkrar edirəm: vicdanımızı, qeyrətimizi, varımızı-yoxumuzu səfərbər edib birləşdirərək yaradaraq müqəddəs torpaqlarımızın xilasına çatmalıyıq.

*Şamil Dəlidağ
Bu dağlar kimə qaldı?..
«Respublika» qəzeti, 04 Aprel 2001-ci il*

Kəlbəcər və Laçın rayonları Aşıq Ələsgər dediyi kimi, Azərbaycanın «qüdərətdən səngərli dağlar»ı idi. Azərbaycan üçün çox böyük stradeji əhəmiyyətə malik olan bu bölgələri erməni işgalindən asanlıqla qorumaq olardı. 1918-20-ci illərdə Soltan bəyin başçılıq etdiyi dəstələr daşnaq Andronikin burnunu ovdular. Onun istilaçı qoşunu şil-küt edilib Laçın ərazilərindən qovuldu. Kəlbəcər topaqlarına isə bir erməni ayaq basa bilmədi.

Biz isə babalarımıza oxşaya bilmədik. «Kürsü davaları», keçmiş iqtidarın fərsizliyi nəticəsində Şuşa, Laçın, Kəlbəcər kimi qalalarımızı

nankor qonşular zəbt etdilər, el-obamızı qaçqına döndərdilər. Bu rüsvayçılığın səbəbkarları isə cəzasız qaldılar.

Kəlbəcərin işgali və məğlubiyyətin səbəbləri barədə dəfələrlə çıxış etmiş və bu haqda ətraflı söhbət açmışıq. Hətta Kəlbəcərin işgalindən qabaq bir sıra qəzətlərdə bu sərhəd rayonunun müdafiəsinin yox dərəcəsində olduğunu car çəkib aləmə bildirmişik, fəvqaladə tədbirlərin görülməsinin vacibliyini kəskin surətdə cavabdeh olanların nəzərinə çatdırmışıq. Lakin laqeyidlik və kürsü davaları səsimizin eşidilməsinə imkan verməyib.

Buna görə də işgalin səbəblərindən bir daha söz açmaq niyyətində deyiləm. Onu demək istəyirmə ki, zəngin sərvətlər diyarı olan Kəlbəcər gözdən-könüldən iraqda qalmışdı. Onun inkişafına gərək olduğu qədər diqqət yetirilməmiş, müdafiəsinə qayğı göstərilməmişdi.

Rayonun ərazisi 1936 kvadratkilometirdi. Bu torpaqda zəngin qızıl yataqları mövcuddur. Vaxtilə ermənilər «Zod aşrim» deyilən yerin Göycə tərəfindən, bizimkiler isə bəri üzdən qızıl axtarışı aparırdılar. Söyüldü çayı səmtində geoloq və fəhlələr üçün qəsəbə tikilmişdi. İşlərin qızığın getdiyi bir vaxtda bizimkiler guya burada az qızıl olduğuna görə kəşfiyyat işlərini dayandırdılar.

Bundan sonra ermənilər dağın o üzündən bizi tərəf tunellər qazaraq, sərhəddi keçdilər. Bu vaxt məni Kəlbəcər rayon İcrayyə Komitəsinin sədri seçdilər. Mən qızılımızın ermənilər tərəfində çıxarıldığı barədə o zaman, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənver Əlixanova məlumat verdim. Onun köməyi ilə ermənilərin buradı qızıl çıxarmasına imkan vermədik. Lakin sonralar SSR hökumətində rəhbər vəzifələrdə çalışan ermənilərin və onların havadarlarının bizi təzyiqi gücləndi, ermənilər yenidən tunellər qazıb qızılla zəngin xammalımızı daşıyb aparmağa başladılar. Beləliklə yüz hektarlarla gözəl yaylaq sərhədlərimiz daş-çınqıl qalaqlarına çevrildi. Ermənilərin bu hərəkətlərinin də qarşısı alınmadı.

Kəlbəcər rayonunun Ağyataq, Ağqaya və başqa ərazilərdə zəngin civə xammalı mədənləri aşkar edilmişdi. Rayonun Şırbulaq deyilən ərazisində civə istehsal edilən zavod tikildi, burada qəsəbə inşa olundu. Sonradan bu iş dayandırıldı. İndi erməni talançıları qızıl və civə xammalını arxayınca daşıyb aparırlar.

Biz geoloqların köməyi ilə Kəlbəcər ərazilərindən 79 meneral, daş, 36 süxur növünü toplayıb muzeydə nümayiş etdirirdik. Bunların bir

çoxunun böyük və zəngin yataqları vardı. Obsidian, travertin, mərmər, bazalt, tuf, qabbro və başqa yataqları deyilənlərə misal göstərə bilərik.

Şəxsən mən Kəlbəcərdə yeni və çox böyük obsidian (xalq arasında «dəvə gözü») mədənin tapılması ilə əlaqədar geoloq alim Əli Məqrəbini rayona dəvət etdim. O, bir neçə gün kəşfiyyat işləri apardı və təsdiq etdi ki, bu, dünyanın ən zəngin obsidian mədənidir. Ondan düzəldilən arakəsmələr istini, soyuğu və səsi keçirmir. Deyilənə görə, atom radasiyasına qarşı da obsidiandan istifadə edirlər. Təsadüfü deyildir ki, təqribən 1987-ci ildə Hollandiyaya Kəlbəcərin «Keçəl dağ» yatağından 10 ton obsidian göndərildi. Kim bilir ermənilər indi bu qiymətli sərvətimizi haralara satır?

Kəlbəcərdə tükənməz miqdarda rəngi ağ, ağ-sarı, ağ-göy tuf mədənləri yatrı. Əhali daşlardan kustar qaydada istifadə edib çoxlu yaraşıqlı evlər tikdirmişdi. Biz vaxtında daş karxanaları açsaydıq, Kəlbəcər tufları ilə bütün respublikani bəzəyə bilərdik. Bunu da etmişdik.

Mübaligəsiz demək olar ki, Kəlbəcərdəki bazalt daşları ilə neçə-neçə şəhər tikilsəydi, yenə də tükənməzdı. Bu sərvətləri saymaqla qurtaran deyil.

Heç yadımdan çıxmaz, səhv etmirəmsə, 1976-ci ildə akademik Həsən Əliyevin rəhbərlik etdiyi Akademianın Coğrafiya İnstitutunda elmi-praktiki konfrans keçirildi. Mən də bura dəvət olunmuşdum. Bir nəfər məruzəçi dedi ki, Azərbaycanda 200 narzan bulaq var. Mən ona etiraz olaraq bildirdim ki, təkcə Kəlbəcərdə 200 belə çeşmənin yerini mən bilirəm. Bundan xeyli sonra Həsən Əliyev Kəlbəcərə gəldi. Mən ona 17 istisu, 56 narzan mənbəyi göstərdim. Məsləhət gördü ki, bu istisu, narzan və adı çeşmələrin yerləşdiyi ərazilərin xəritələrini çəkdir, sayımı dürüstləşdir, sutkaliq miqdarını müəyyənləşdirib mənə göndər, məsələ qaldırmaq lazımdır ki, Kəlbəcərdə koxoz və sovxozi ləğv edilsin və bu rayon kurort zonasına çevrilsin. O zaman maarif şöbəsinin müdürü işləyirdim, coğrafiya müəllimlərinin köməyi ilə bu işə başladıq. Təəssüf ki, başıma açılan haqsız oyunlar nəticəsində işimiz yarımcıq, arzumuz isə gözümüzdə qaldı.

Bu mənəral sulardan əlavə Kəlbəcər ərazilərində 30 minə qədər təbii və dişgöynədən çeşmələr çəgəlayırdı. Hər il respublikanın aran rayonlarından və şəhərlərində dincəlmək üçün dağlara gələnlər bu çeşmələrin başında minlərlə çadır qurardılar. Dağ suyu və havası bu yerlərə gələnlər üçün loğmana dönürdü.

Kəlbəcər yaylaqlarına hər il 22 rayonun mal-qarası gətirirdi. Bu səfali yerlərdə 2 milyona qədər qoyun bəslənilirdi. Qoyunçuluğun inkişafı üçün Kəlbəcər və Laçın yaylaqlarının əvəzi yox idi.

Ermənistanla həmsərhəd olan Kəlbəcərin «Böyük Alagöl»ü haqqında ayrıca danışmaq istəyirəm. Bu gölün sahəsi məşhur Göy-Göldən 5-6 dəfə böyükdür. Göldə çəkisi 30 kiloqrama çatan qızıl xallı (farel) balıqlar üzürdü. Bu yerlər aran rayonlarımıza məxsus yaylaqlar olduğuna görə payızdan elat dağa gələnə kimi sahibsiz qalırdı. Bundan istifadə edən ermənilər yazda və payızda göldəki balıqları ovlayırdılar. Dəfələrlə məsələ qaldırmağımıza baxmayaraq, bu talançılığın da qarşısı alınmadı. Respublikanın bir sıra tanınmış şəxsiyyətlərini gölün ətrafına aparıb xahiş edirdim ki, burada kurort, turist bazaları tikilməsi üçün məsələ qaldırsınlar. Onların də təklifləri nəzərə alınmadı.

Müxtəlif ağaclarla zəngin olan Kəlbəcər meşələrinə söz ola bilməzdi. Meşələrdə dadi damaqdan getməyən cir meyvələr bitirdi. Buradakı qırmızı palidin, nəhəng findiq ağaclarının əvəzi yox idi.

Deyilənə görə, Soltan bəy bu palidlارın taxtasını Fransanın konyak zavodlarına satırımış. Kəlbəcər meşələrində palid ağaçından da hündür findiq ağacları vardi. Akademik Həsən Əliyev Kəlbəcəre gələndə Qamışlı meşələrində bu ağacların bir neçəsini ona göstərdim. O bilirdi ki, belə findiq ağacları dünyada nadirdir. Buna görə də onlar «Qırmızı kitab»a yazılmalıdır.

Aldığımız məlumatlara görə erməni quldurları Kəlbəcər və Laçın meşələrinə amansız divan tuturlar, onları vəhşicəsinə qırırlar.

Kəlbəcərdə kirəmit və kərpic üçün faydalı olan tükənməz miqdarda gil və torpaq da istifadəsiz qalmışdır.

Kəlbəcərin ən qiymətli sərvəti, təbii ki, onum əməksevər əhalisi idi. Çətin, lakin səfali dağlıq şəraitində yaşayan bu əhali tarix boyu zəhmətə bağlı adamlar olmuşdur. Necə deyərlər, burada qadınların barmağı qızıl kəsirdi. Biz adbaad siyahı aparıb 7500-dən çox qadının gözəl xalça, kilim, cecim, farmaş, xurcun, corab toxuduqları baredə müzeyə məlumatlar toplamışdıq. Vaxtilə Kəlbəcərdə xalçaçılıq fabrikinin filalını açırsaq da, sonradan bu müəsisə leğv olundu.

Kəlbəcərdə çoxlu bənna, dülgər, suvaqcı, dərzi və başqa sənətkarlar yetişmişdi. Onların əlləri ilə rayon mərkəzində və kəndlərdə zövq oxşayan binalar inşa edilmişdi. Bu inşaatçıların qüvvəsindən istifadə edib Kəlbəcər bulaqlarının başında istənilən qədər kurort tikmək olardı.

Kəlbəcərdə adlı-sanlı – Aşıq Qurban, Aşıq Avaz, Aşıq Şəmşir, Aşıq Qəmkeş, Aşıq Qardaşxan, Aşıq Xalıqverdi, Aşıq Əhliman, Aşıq Telman, Aşıq Hidayət və bir çox tanınmış aşıqlardan başqa, hər kənddə gözəl saz çalıb oxuyanlar vardı. Kəlbəcər şairlər diyarı da adlandırmaq olardı. Bu dağların yetişdirmələri olan Azərbaycan Yaziçıları birliyinin üzvləri, tanınmış şairlər – Ənvər Rza, Məmməd Aslan, Adil Cəmil, Bəhmən Vətənoğlu və başqalarından əlavə Yaqub və Əyyub Cabbarov qardaşları, Dəmirçi Abbas, İdris Verdiyev, Mirsəyyaf Zamanlı, Sucayət Əhmədov, Mehdiyan Mehdiyev kimi şairlər və yüzlərlə başqa şer həvəskarları öz qələmləri və sözünün hikməti ilə dağların adını daha da ucaldırdılar.

Bəli, qiymətli sərvətlər diyarı olan Kəlbəcər 8 ildir ki, düşmən tapdağı altındadır. Bu gün işgal olan torpaqlarımızın quzğun caynağından xilas edilməsi hamımızı düşündürür. Vətən həsrəti, qaçqınlarımızın yerə-göyə sığmaz dərdi hamımızın qəlbini göynədir. Torpaqlarımızın xilas edilməsi üçün müxtəlif təkliflər irəli süpülür. Əvvəl gündən bu fikirdəyik ki, birinci növbədə torpaqlarımızı sülh yolu ilə azad etməyə çalışmalı və bu işi sonadək davam etdirməliyik. Əgər ermənilər birdəfəlik yox desələr, onda yekdilliliklə ayağa qalxıb torpaqlarımızı son qarışına kimi quzdurlardan təmizləməliyik.

Hərənin bir fikri var. Mən həmişə və hər yerdə dediyimi bir də təkrarlaməq istəyirəm. Dağlıq Qarabağın açarı Rusyanın əlindədir. Bundan başqa onu da nəzərə almalıyıq ki, milyonlarla soydaşımız Rusiyada yaşıyır. Buna görə də biz Rusiya ilə möhkəm dostluq əlaqələri yaratmalıyıq.

Bu mümkün olmasa, silaha əl atmaq məcburiyyətində qalacağıq.

Bu yazımızda qısaca olaraq Kəlbəcərin Azərbaycan üçün nə demək olduğu barədə söhbət açdıq. Şəxsən mən Azərbaycanı Kəlbəcərsiz təsəvvür edə bilmərəm. Onun bir qarış torpağının də erməni qəsbkarlarının tapdağında qalmasına yol verməyə mənəvi haqqımız yoxdur.

Şamil Dəlidağ

*Kəlbəcər – Azərbaycanın zümrüd tacı
«Həyat» qəzeti, 03 Aprel 1998-ci il*

Azərbaycanın aran yerləri də, dağları da özünə məxsus gözəlliyə və əhəmiyyətə malikdir. Kəlbəcər sözün əsil mənasında Azərbaycanın zümdür tacı idi.

Bizə elə gəlir ki, Kəlbəcər dağları dünyanın istənilən guşəsində özü boyda bir yerlə yarışa girseydi əksər sahələrdə mütləq birincilik qazanardı. Dediklərimizin həqiqi olduğunu konkret dəllillərlə şərh edə bilərik. Kəlbəcər dağlarında 30 mindən artıq keyvir bulaqlar, 17 istisu və yüzlərlə narzan çeşmələri çəgələyirdi. Əfsuslar olsun ki, çox böyük müalicə əhəmiyyətinə malik olan mineral qaynaqlar havayı axıb Tərtər çayına qarışırı. Biz bu loğman sularla öz respublikamızın əhalisini də təmin etmirdik. Bu mineral sular aran rayonlarına axıb torpaqları şoranlaşdırırdı.

Bu barədə bir çoxlarının və bizim mətbuatda qaldırdığımız təkliflərə əhəmiyyət verən tapılmırdı.

Geoloqların köməyi ilə Kəlbəcər tarix-diyarşunaslıq muzeyi Kəlbəcər dağlarında bir çoxunun ehtiyatı tükənməz olan 79 mineral və 36 sūxur aşkarla çıxarılmışdı. Bu rəngarəng mineral və sūxurların çoxu əla tikinti materialları idi. Əhali kustar şəkildə bu daşlardan az da olsa istifadə edirdi. Lakin belə qiymətli sərvətlərin olmasına baxmayaraq Kəlbəcərə tikinti üçün kubik daşları əsasən Bakıdan və Ağdamdan qanı qiymətinə gətirilirdi. Kəlbəcərdə daş karxanaları açmaq təklifləri həmişə qulaq ardına vurulurdu.

Biz Kəlbəcər tarix-diyarşunaslıq muzeyi binasının çöl divarlarında 2037 rəng çalarları olan daşlardan istifadə etmişdik. Qəzetlərdə yazıldığ ki, təkcə bəzək üçün yox, bu qədər rəng çaları olan daşlardan bir də ona görə muzeyin divarlarında istifadə etmişdik ki, gəlib bu sərvətləri görsünlər, bəlkə bundan sonra rayonda daş karxanaları açılsın, Kəlbəcərdə tikinti işləri sürətləndirilsin və hətta bu rəngarəng daşlarla respublika bəzədilsin.

İş o yerə çatdı ki, biz «Bakinskij raboçiy» və başqa qəzetlərdə çıxış edib belə bir təklif irəli sürdük ki, Bakı şəhərində Kəlbəcər muzeyinin filalı açılsın, onun üçün ya ayrıca bina ayrılsın, ya da torpaq sahəsi verilsin biz özümüz ayrıca bina tikək. Bildirdik ki, bu binanın çöl

divarlarını azı 3 min rəng çaları olan daşlarla bəzəməyi öhdəmizə götürürük. Bu təklifi bəyənənlər də oldu və dodaq büzənlər də. Dodaqbüzenlər bir az da rişxəndlə deyirdilər: - Kəlbəcər muzeyinin Bakı şəhərində filialı? Qəribə deyilmə?

Bəli, bu ona görə qəribə idi ki, biz başqa ölkələri tanışdığımız halda öz respublikamızı, o cümlədən onun cənnət guşəsi olan Kəlbəcəri tanımırıq və onun Azərbaycan üçün nə demək olduğunu düzgün qiymətləndirə bilmirdik.

Təvəzökarlıqdan kənar hesab edilməsə burada bir həsiyyə də çıxməq istərdim. Aşağıdakı fotolardan Siz Kəlbəcər muzeyinin arxa divarını və onun yaxınlığında olan «Şahmat məktəbi» binasının ön tərəfini görürsünüz. Gördüyüünüz fotolardakı divarların daşları bu sətirlərin müəllifinin əlləri ilə toplanmış, onun çərtiyoju və nəzərəti altında hörülmüşdü.

Biz müəyyən təcrübə topladığımıza görə bu binalardan daha gözəlini Bakıda tikmək arzusunda idik. Bu arzumuz da gözümüzdə qaldı. Yenə də özümüzə qarşı laqeyd olduq. İndi Kəlbəcərin qızılından, obsidianından, bazaltından, qabbrosundan, pemzasından, isti və narzan sularından, meşələrdən, dərman bitkilərdən və daha bir çox qiymətli sərvətlərdən erməni qəsbkarları geninə-boluna istifadə edirlər.

Dərman bitkilərinin adını çəkdik. Kəlbəcər muzeyi bu rayonun ərazisində bitən 160-dan çox dərman bitkisini üzə çıxarmış və onların müalicə əhəmiyyətini öyrənmişdi. Bu qiymətli bitkiləri mal-qoyun otlayırdı. Onları toplayıb satmayı və ya bu əsasda dərman fabriki yaratmayı biz bacara bilmədik.

Kəlbəcər ərazilərində 3500-dən artıq qaya təsvirləri aşkar etmişdik. Bu barədə bir kitab nəşr etdiməyi bacarmadıq. Nəşrinin xərcini Mədəniyyət Nazirliyi öhdəsinə götürsə də Kəlbəcər muzeyi haqqında yazdığını və içərsində 100-dən çox qaya təsvirləri olan kitabı «Azərbaycan» nəşriyyatı 4 il saxlayıb nəşr etmədi. Sonra biz əlyazmasını və fotoları tələb etsək də itib-batlığı söylədilər.

Deyilənə görə nankor qonşularımız bu qaya təsvirlərini və Kəlbəcərin başqa tarixi abidələrini öz adlarına çıxıb dərc etdirirlər.

Bəli, bunlar çəkiləsi dərdlər deyil.

Kəlbəcər meşələrində dünyanın nadir ağacları bitirdi. Bir dəfə Akademik Həsən Əliyev Kəlbəcər maarif şöbəsi ilə birlilikdə burada elmi parktiki konfrans keçirirdi. Mən ona dedim ki, Kəlbəcər meşələrində nəhəng palıd ağacları boyda findiq ağacları bitir. Onun təkidi ilə mən

onu Qamışlı kəndinin səmtindəki meşəyə aparıb belə findiq ağaclarının 15-i göstərdim. Akademik buna çox heyrətləndi və belə ağacların dünyada çox nadir olmasından söhbət saldı və onların «Qırmızı kitaba» salınacağını bildirdi.

Bəs, Kəlbəcər abidələri? Bu rayon qədim qalalarla, Alban məbədləri ilə, çox qədim insan məskənləri ilə, əyyamdan qalan qəbirşanlıqlarla çox zəngin idi. Təəssüflər olsun ki, bu abidələr kompleks şəkildə öyrənilmədi, dağıldı. Biz bu barədə başımızı dəfələrlə yolduq. Bir çox məqalələrlə çıxış etdik. «Abidələr qan ağlayır» adlı geniş yazı çap etdirdik. Lakin yenə də «çax-çax başını ağırtı, dəyirman bildiyini etdi».

Kəlbəcər yaylaqlarına 22 rayonun fermaları qaldırılırdı. Bu rayonun suyu, havası, balı, pendiri, müxtəlif təbii yemli bitkiləri, meyvələri can dərmanı idi. Hər il Kəlbəcər dağlarında minlərlə çadırlar qurulurdu. Buraya xəste gələnlər sağlam geri qayıdırırdılar.

200 mindən çox əhalini xan kefində dolandırmağa yeraltı və yerüstü sərvətləri ilə böyük potensial imkanları olan bu rayon gözdən və könüldən iraq qalmışdı. İqtisadi çətinlik adamları illərdən bəri şəhərlərə və aran rayonlarına köçməyə məcbur edirdi. Çoxları rayonu tərk edib illərdən bəri «daxili qaçqın» olmuşdular. Biz bu barədə dəfələrlə məsələ qaldırıq. Məsələn, 4 noyabr 1990-cı ildə «Sovet kəndi» qəzetində «Daxili qaçqınlar və ya Kəlbəcər boşala bilər» adlı geniş məqalə çap etdirdik, «Daxili qaçqınlığın» qarşısını almaq yollarını göstərdik. Başda oturanlar çoxlu belə yazılarını qulaq ardına vurdular.

1988-ci ildən sonra Kəlbəcərdə iqtisadi vəziyyət gündən-günə pisləşdi. Erməni qudurları tərəfindən rayona gələn işiq xətləri kəsildi, tez-tez yollar bağlandı. Bütün bunlara Kəlbəcər camaati dözdü. Hərbigözətçi məntəqələrini saxlamaq üçün var-yoxunu əsirgəmədi. Lakin rayonun müdafiəsinə heç bir qayğı göstərilmədi. Erməni quzğunları belə fürsətdən istifadə edib 27 mart 1993-cü ildə rayona silahlı basqına başladı. Düşmənə müqavimət göstərilmədi. Ordu və polis qüvvələri camaatdan 2 gün tez rayondan qaçıdı. Mərkəz rayona heç bir köməklik göstərmədi. Əhali başını götürüb qarlı-boranlı Murov dağının hündürlüyündən Xanlar rayonuna doğru aşşmalı oldu. Camaata odeyal gətirib Murov dağını xeyli qalxan bir xarici ölkə maşınınından başqa kəlbəcərililərin harayına gələn olmadı. Camaatın bütün vari-dövləti vəhşi düşmənə qaldı.

Strateji nöqteyi-nəzərdən Dağlıq Qarabağla Ermənistan arasında polad qala olan Kəlbəcərin əldən verilməsi tezliklə beş rayonumuzun düşmən tapdağına çevrilməsinə səbəb oldu. 1918-1920-ci illərdə bircə nəfər də olsun erməninin ayağı Kəlbəcərə deyə bilməmişdi. Boynumuza almalıyıq ki, biz babalırımıza oxşaya bilmədik. Yəni Soltan bəylərimiz, Məşədi Cəmillərimiz meydana çıxmadı. Etiraf etməliyik ki, biz oddan törəyən kül olduq.

Başqa rayonların qaçqınları kimi kəlbəcərlilər də torpaqlarımızı geriyə qaytarılacağı barədə ümid və inamlarını itirməmişdir. Onlar qəlbən inanırlar ki, hansı yolla olur-olsun torpaqları geri qaytaracaq və gedib viran olunan yurdlarımızı abadlaşdıracaq. Onlar buna da inanırlar ki, bizdən sonrakı nəsillərin başını vəzifə davaları qatmayacaq, səhvərimizdən nəticə çıxarmaqla vətənin əsil keşikçisi olacaqdırlar. Kəlbəcər yenə də Azərbaycanın zümrüd tacı olacaqdır.

*Şamil Dəlidəğ
Kəlbəcər – zəngin sərvətlər xəzinəsi
«Azərbaycan XXI əsr» qəzeti, 30 mart 2000-ci il*

Hələ də çoxlarının Kəlbəcəri düşmənə verməklə Azərbaycanın nələri itirdiyi barədə düzgün təsəvvürleri yoxdur. Son zamanlar erməni qəşbkarları Kəlbəcəri geri qaytarmayaqlarını söyləyirlər. Bəri başdan onu deyim ki, Kəlbəcər geri qayıtmasa, Azərbaycan çox şeyi itirər və tarix bunu ona bağışlamaz. Bu günlərdə yenə də düşmən tapdağında olan torpaqlarımızdan, o cümlədən Kəlbəcərdən söz salıb yana-yana danışırıq. Bir nəfər «başbilən» adam dedi ki, nə Kəlbəcər, Kəlbəcər deyib ucalayırsınız? Daş-qayadan başqa Kəlbəcərdə nə var idi?

Bəli, vətənimizi belə tanımağımız da onun qorunmasının, düşmənə verilməsinin səbəblərindən biridir. Bu yanlış sual da məni bu sətirləri yazmağa məcbur etdi. Kəlbəcəri itirməkle Azərbaycanın nələr itirdiyini saymaqla qurtarmaq olmaz, çünkü Kəlbəcərdə yerin altı da, üstü də zəngin xəzinələr idi. Kəlbəcər qızıl, civə və başqa mənəral daşlarına, isti, narzan və sərin çeşmələrinə, dərman bitkilərinə, saf ab-havasına, yaylaqlarına, gözəl mənzərələrinə və başqa sərvətlərinə görə heç bir yerlə müqayisə edilə bilməyən zəngin bir bölgə idi. Tam olmayan

məlumatlara görə geoloqların köməyi ilə apardığımız araşdırmalarla müəyyən etmişdik ki, Kəlbəcər rayonu ərazilərində 79 növ mineral, 36 növ süxur daşlar vardır. Kəlbəcər tarix-diyarşunaslıq muzeyində bu mineral və səxurların nümunələri nümayiş etdirilirdi. Rayon ərazisində minerallardan - qızıl, kinovar(civə), obsidian (dəvəgözü), səxurlardan - bazalt, əhəngdaşı(izvestiyak), mərmər, pemza, serpentitit, traverit, tuf və başqalarının böyük ehtiyatları mövcuddur. İndi bu sərvətlərdən nankor qonşularımız geninə-boluna istifadə edirlər. Kəlbəcərdə olan bazalt, əhəngdaşı, traverit və tuf daşları ilə bir dünyani də tiksəydin qurtarmazdı. Deyilənə görə Amerikada «Ağ ev»in üzü İtaliyadan aparılan trpveritlə (travertinlə) üzlənmişdir. Kəlbəcərdə bu daşın zəngin ehtiyatları olsa da, ondan istifadə edilmədi. Bu diyarın ağ, sarı, qırmızı, göy rəngli tuf daşları olduqca qiymətli tikinti materiallarıdır. Əfsus ki, bu yerlərdə daş karxanaları açılmadı. Civə zavodu tikilsə də sonralar onun fəaliyyəti dayandırıldı. Görkəmli dövlət xadimi Əliş Lənbərənski Nazirlər Sovetinin sədrinin müavini işlədiyi vaxt bir dəfə Kəlbəcərə gəldi və muzeyin divarlarındakı 2037 rəng çaları olan daşlara hörülülmüş qara və qonur rəngli daşların adını soruşduqda, «pemza»dır – deyə cavab verdim. O, dedi ki, biz bu qiymətli və yüngül tikinti daşını Ukraynadan və Gürcüstandan alırıq. Mən, Kəlbəcər dağlarında zəngin pemza yataqları olduğunu ona söylədim.o, mütləq bu daşlardan istifadə etməyin vacibliyini bildirdi. Sonralar biz rayonda misli-bərabəri olmayan qara və qonur rəngli obsidian (dəvə gözü) yatağı aşkar etdik. Məşhur geoloq Əli Məqribi bizim xahişimizlə rayona gəldi. Onunla birlikdə tapdığımız obsidian yatağında bir neçə gün işlədik. Əli Məqribi təsdiq etdi ki, bu dünyadan ən böyük obisidan yatağıdır. Qızdırıldıqda on səkkiz dəfə böyüyən, istini, soyuğu, səsi keçirməyən bu qiymətli sərvətdən istifadə edilməsinə nail ola bilmədik. Əvvəller də bu baredə qaldırıldığımız təkliflər kimi, bu dəfə də özümüz deyib, özümüz eşitməli olduq.

Son zamanlar qəzetlərin yazdığına görə ermənilər Kəlbəcərdə zəngin almaz yatağı da tapmışlar. Bunun nə dərəcədə doğru olmasını bilməsək də, Kəlbəcərdə başqa qiymətli yataqların olmasından xəbərdarlıq. Kəlbəcərdə qiymətli gil, kirəmit üçün əlverişli və hədsiz yararlı torpaq mövcuddur. Amma biz bir kirəmid istehsal edən sex də tikə bilmədik. Daşımız dünyani təmin etməyə bəs olduğu halda, tikinti üçün kubik daşını Bakıdan daşdığımız kimi, kirəmid istehsal etməyib evlərin üstü üçün dağ yerləri üçün əlverişli olmayan şifer almağa məcbur olurduq. Kəlbəcərdə Azərbaycan tarixi üçün çox əhəmiyyətli, tayı-

bərabəri olmayan muzeyə daşlardan əlavə, 160-dən çox dərman bitkilərini də toplayıb albomlar saxlayırdıq. Onların hansı xəstəlikləri müalicə etdiklərini də öyrənmişdiq.

Uzun illər boyu bu bitkilərin toplonmasına, qorunmasına, Kəlbəcərdə dərman fabriki yaradılmasına fikir verən olmadı. Məsələn, may-iyun aylarında bitən, təsirli ürək dərmanı olan əsmə (maralçıçayə, rusca «veternitsa») Kəlbəcər dağlarında o qədər idi ki, bir neçə dərman fabrikinə bəs edərdi. Bu bitki həm də gözəl qoxulu idi. Onu dərib satmaqla da böyük gəlir əldə etmək olardı. Hələ 1974-cü ilin iyul ayında jurnalist Aslan Kəmərli ilə birlikdə «Azərbaycan gəncləri» qəzetiinin üç nömrəsində dalbadal «Dəlidəğin gileyi» başlığı altında məqalələr dərc etdirdik. Bu kəskin tənqid yazılarda Kəlbəcər rayonunun böyük iqtisadi imkanlara malik olmasından, lakin gözdən-könüldən iraq qaldığından söz açdıq. Burada Kəlbəcərin isti və narzan sularından bəhs olunurdu. O zaman bir sutkada 4 milyon litrə qədər İstisu Tərtər çayına qarışib axaraq aran rayonlarının torpaqlarını şoranlaşdırırdı. Amma, Bakıda İstisuuyu apteklərdə tapmaq olurdu. Rayonda yüzlərlə narzan bulaqları da havayı axıb çaylara qarışırı. Tekcə Kəlbəcərin isti və digər narzan sularını qablaşdırıb satmaqla Azərbaycanı süd gölündə üzdürmək olardı. İndi qızılımımızı, civəmizi, daşlarımızı, meşələrimizi vəhşicəsinə istismar edən ermənilər İstisu yumuzu da qablaşdırıb dünyada, birinci növbədə ərəb ölkələrində baha qiymətə satırlar. Kəlbəcərin adı çəkilən sərvətlərindən biz istifadə etsəydi, bu Azərbaycan xalqının güzəranını on qat yaxşılaşdırırdı. Kəlbəcər meşələrində həddindən artıq alma, armud, qoz, əzgil, zoğal, alça, itburnu, qarağat, moruq və başqa meyvə yetişirdi, əhali də barlı-bəhərli bağ-baxçalar salmışdı. Bu meyvələrin əksəriyyəti çürüyüb məhv olurdu, çükü dəfələrlə məsələ qaldırıldıgına baxmayaraq, rayonda nə meyvə qəbulu məntəqələri açıldı, nə də konserv zavodu yaradıldı. Kəlbəcərin ən qiymətli sərvəti onun adamlarının iş qabiliyyəti idi. Apardığımız adbaad siyahidan məlum olmuşdu ki, 7500-dən çox qadın və qızımız gözəl xalça ustasıdır. Rayonda xalçaçılıq fabriki açılması üçün müraciətlərimizə əhəmiyyət verilmədi. Kəlbəcərlə ana bacılarımız, qızlarımız tekcə xalça-gəbə yox, kilim, şəddə, cecim, qapılıq, xurcun, duz torbası, asmalıq, yəhərüstü, qırxılıq qabı və başqa eşyaları da məharətlə toxumağı bacarırdılar.

Rayonda xeyli bacarıqlı dülər və bənnə vardi. Onların qüvvəsindən səməreli istifadə etməklə Kəlbəcərdə tikinti işlərinin ən yüksək səviyyəyə qaldırmaq olardı.

Kəlbəcər respublikamızda həm də ən qədim insanların yaşadığı bir diyar idi.. mən, BDU-nun professoru, tarixçi Qüdrət İsmayılovu İstisu kurortunun yaxınlığındakı qədim insanların yaşadığı bir və iki adamlıq və yalnız daşlardan düzəldilmiş məskənə apardım. O, ətraflı tədqiqat apardıqdan sonra belə nəticəyə gəldi ki, bizim qədimdə dağlarda yaşayan insanlar haqqında fikrimizi dəyişdirib onu bu tapıntı ilə daha da qədimləşdirmək imkanı qazanırıq. Biz natamam say olsa da, Kəlbəcər ərazisində 3500 qaya təsviri hesaba almışdıq. Təəssüf ki, bu barədə hazırladığımız kitabı və fotoları «Azərbaycan» nəşriyyatı çap etmədi və «itirdi». Kəlbəcərdə qədim qalalar, alban abidələri, daşlar üzərində yazılar, qəbirüstü qoçlar və atlar, daşdan yonulmuş insan fiqurları, bəzək daşları, daş üzərində atın günəşə qurban aparılması təsvirləri və tarixin bir çox belə qədim yadigarları olduqca çox idi. Heyflər olsun ki, biz bunların qorunmasına, barelərində kitablar buraxılmasına lazımlıca əhəmiyyət vermedik. Bəziləri iddia edirlər ki, dağ torpaqları az məhsuldardır. Yalandır, çünki bu yerlərdə çəkisi 12-14 kilogram olan kələm, dadlı və artımlı kartof əmələ gelirdi. Bostan və tərəvəz bitkiləri məhsuldar və can dərmanı idi. Bu torpaqda bitən gül-ciçəklərdən şirə çəkən arılar sağlamlıq və xəstəlik dərmanı olan, keyfiyyətinə görə adı dillər əzbərinə çevrilən bal hazırlayırdılar. Kəlbəcər meyvəlerinin dadına dad çatmadı. Kəlbəcər pendiri, yağı, Kəlbəcər əti müqayisəsiz nemətlər idi. Bütün bunların hamı Kəlbəcər torpağının hikməti nəticəsində meydana gəlirdi.

Dost-tanışlarımı həmişə bizdən Kəlbəcər kəklikotunu, yarpızını, əvəliyini, qırxbuğumunu, itburnunu və bu kimi tamı ləzzəti olan bitkilərini umurdular. Hansını qoyub, hansını deyəsən. Bizə elə gəlir ki, hər rayonun sərvətlərini nəzərə alaraq, torpaqları geri aldıqda əhalini işlə təmin etmək üçün indidən tədbirləri müəyyən edilməlidir. Məssələn, Kəlbəcərin zəngin sərvətlərinin istifadəyə verilməsi üçün orada su doldurulan zavodlar tikilməsini, daş karxanalarının yaradılmasının, dərman bitkiləri fabrikinin açılmasını, xalçaçılıq idarəsinin təşkilini və başqa tədbirlərin həyata keçirilməsi üçün indidən əməli tədbirlər görülməlidir. Belə olmasa, geri alınan torpaqlara əhalini uzun illər köçürmək mümkün olmaz.

Kəlbəcər dağlarında azı 100 yerdə kurort salmaq olardı. Buna füsünkar mənzərələr, saf hava, su, isti və sərin narzan çeşmələr imkan verirdi. Lakin biz İstisu kurortunu da lazımı səviyyədə tikə bilmədik. Kəlbəcər dağlarına hər il respublikamızın 22 rayonunun fermaları

köçürüldü. Bu yaylaqların erməni quldurlarının əlinə keçməsi birinci növbədə qoyunçuluğumuzun inkişayına böyük zərbə vurdu. Ferma işçilərindən başqa hər il Kəlbəcər dağlarında 10 mindən çox alaçıq quruldu. Respublikamızın rayonlarının əksəriyyətindən bura dincəlməyə gəlirdilər. Xalq yaziçisi Əli Vəliyev Kəlbəcəri «Azərbaycan loğmanı», tanınmış şair və alim Qasim Qasımovadə «Azərbaycanın oksigen balışı», tənqidçi, professor Qulu Xəlilov isə Kəlbəcəri Azərbaycanın «Cənnət-dən minnətsiz cənnəti» adlandırırdı. Bu, sözün əsl mənasında də belə idi.

Biz Kəlbəcərin zəngin sərvətlər diyarı olması barədə qisaca söhbət açdıq. Büttünlükə Azərbaycan belə bir cənnət və loğman torpağın düşmən əlində qalmışına dözməməlidir. Erməni quldurlarının Kəlbəcəri geri qaytarmamaq barəsində arzularını gözlərində qoymalıyıq. Kəlbəcəri itirmək özümüzü itirmək deməkdir. Buna isə heç kəs razi olmamalıdır. İnanıram ki, belə də olacaqdır.

Samil Dəlidağ

Kəlbəcərdə nələr qaldı?

Erməni quldurları tərəfindən və özümüzün başısoyuqluğu nəticəsində düşmən tapdağında olan torpaqlarımızı adətən işgal olunduğu günlər ən çox yada salırıq və qələmlərimizi itiləyib nəsə yazırıq. Hansı ki, bu çəkiləsi mümkün olmayan dərddərimiz hər bir an yadımızda olmalı və torpaqlarımızın xilası üçün əlbir olub yollar axtarmalıyıq.

Tez-tez məndən xəbər alırlar: - Kəlbəcərdə nələr qaldı? Sual belə qoyulsayıdı daha düzgün olardı; - Kəlbəcərdə nələr qalmadı? Onda demək olardı ki, hər şey qaldı.

Kəlbəcərdə nələr qaldı? – Bu suala cavab olaraq aşağıdakı misraları hörmətli oxuculara və sual verənlərə çatdırmaq istərdim.

Alovlanıb yana - yana,
Çoxu məndən xəbər aldı:
-Biz də bilək, bir-bir sana,
Kəlbəcərdə nələr qaldı?

Bu çox çətin bir sualdi,
İl bəs etməz cavabına.
Necə deyim nələr qaldı,
Rəqəm yetməz hesabına.

Çəkmək olmur belə dərdi,
Kəlbəcərin var dövləti,
Süd gölündə üzdürərdi,
Başdan-başa məmləkəti.

Əldən gedən Kəlbəcər də,
Bir alınmaz qala idi.
Qorunmadı, düşdük dərdə,
Bu görünməz bəla idi.

Sanki satdıq mala döndü,
Tərəziyə qoyulubdu O.
Elin bəxti tersə çöndü,
Ciyərindən oyuldu O.

Eli pərən-pərən oldu,
Min bir yerə səpələndi.
Gülgün olan rənglər soldu,
Qəlblərdə qəm təpələndi.

Qaldı mənfur düşmənlərə,
Elin bütün vari-yoxu.
Bir qaçqına döndü hərə,
Sinsində kədər oxu.

Kəlbəcərdə nələr qaldı?
Müşkül işdir sadalamaq,
Heç bilmirəm bü nə haldı?
Dərdim olub qalaq-qalaq.

Belə sual eşidəndə
Dərhal artır həyəcanım.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Tez oluram ağlar didə,
Zil qaraya dönür qanım.

Yer üstündə, yer altında,
Qaldı zəngin xəzinələr,
Hər an salıb bunu yada,
Dərdim olur dərya qədər.

Əzəmetli, ulu dağlar,
Xan Dəlidağ, Murov, Keyti,
El-obasız qaldı ağlar,
Dözmək olmur buna qəti.

Minerallar, suxur daşlar,
Yer üzünə bəhs edərdi,
Bazaltları canla-başla,
Bir dünyaya bəhs edərdi.

Qızıl, civə mədənləri,
Qaldı nankor qonşulara.
Çıxarırlar çoxdan bəri,
Dağı-daşı yara-yara.

Rəngarəng tuf ehtiyatı,
Qurtarası deyildi heç.
Əhəng daşı, mərmər qatı,
Çağırırdı gəl məni seç.

Yüz əlli növ daşlar burda,
Düzungüsdü qatar-qatar.
Sərvət idi ana yurda,
Neçə-neçə belə yatar.

Çalarları on minden çox,
Daşlar burda tapılmışdı.
Bizim üçün olubdu yox,
Yada qalıb, bu qarğışdı.

Yada alqış, bizə qarğış!
Gör nə günə qalmışıq biz?!
Yada bahar, bizə sərt qış,
Gör nə zərbə almışıq biz?!

Kəlbəcərdə nələr qaldı?
Qaldı saysız abidələr.
Buna dözmək min zavalı,
Necə tapıb deyim qədər?!

Qaldı «Comərd», «Lök qalası»,
Babaların yadigarı.
«Qaraçanlı – görk qalası»,
El-obanın iftixarı.

Qaldı böyük, çox möhtəşəm,
«Xudavəng»in abidəsi
Aləmdə bir özgə aləm,
Tarixlərin möcüzəsi!

Qaldı Alban məbədləri,
Saymağa vaxt hanı sayım?
Qorunmurdu çoxdan bəri,
Ucalmışdı çox ah-vayım.

Qaldı Loğman İstisular,
Dörd yüzdən çox narzan bulaq.
Otuz mindən artıq vüqar –
Diş göynədən gur-gur qaynaq.

«Yeddi bulaq», «Qırx nov bulaq»,
«Şırran bulaq», «Qijov bulaq».
Adı «Qiblə», adı «Şirin»,
«Buzlu», «Sərin», «Qirov bulaq».

«Sarı bulaq», «Por-por bulaq»,
«Kürd bulağı», «Sor-sor» bulaq.

DƏLİDAĞIN ÖZÜ KİMİ

«Ceyran», «Daşlı», adı «Gəlgəl»,
«Göyçək bulaq», «Gur», «Mor bulaq».

Qaynaqların gurşadını,
Güzgüsünü, şümşadını,
Bir ayda da saymaq olmaz,
Bulaqların adlarını.

Kəlbəcərdə nələr qaldı?
Danışmağa dilim laldi.
Keçdi quzğun cynağına,
Qəlbimizdə bu məlaldi.

Dörd mindən çox növ-növ bitki,
Qaldı, oldu böyük itki.
Bunlar, güllər, tər ciçəklər,
Sayılırdı xalı sərgi.

«Solmaz ciçək», «Qiş», «Çiyələk»,
«Zirə», «Andız», «Vaxtsız ciçək»,
«Çöl yovşanı», «Dazı otu»,
Dərman idi «Yeddi ləçək».

Dərman idi «Sığırquyruq»,
«Çaytikanı», «Zirinc», «Moruq»,
«İtburnu», «Cil», «Əzgil»,
Ta görmürük, yəqin koruq.

Gör itirdik biz nələri,
Qoruduqmu ancaq dəri?!
İki yüzdən artıq idi
Dağda dərman bitkiləri.

Dərdimiz var qalaq-qalaq,
Bəs qeyrətə nə vaxt gələk?!
Qaldı yada ulu dağlar,
Yüz min ciğir, min-min yolaq.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Qaldı min-min yamac dərə,
Saysız gədik, min bənd-bərə.
Bizdən ötrü yada döndü,
Göz oxşayan min mənzərə.

Çox çəkilməz bir dərddi bu,
Qaldı min-min çuxur, qobu.
Saysız zirvə, saysız təpə,
İndi olub bize yuxu.

Kəlbəcərdə nələr qaldı?
Bilmirəm bu nə iqbalı?!
İçi dolu evləri də
Əlimizdən düşmən aldı.

Sizi necə edim hali,
Hər bir evdə çoxlu xalı,
Şəddə, kilim, farmac, gecim,
Yorğan-döşək cah-calalı.

Sürü-sürü naxır, davar,
Qaldı bağça, qaldı bağlar.
Balı dildə dastan olan,
Qaldı saysız arxanalar.

Saray kimi ağ otaqlar,
Divarında möhkəm tağlar.
Viranəyə dönüb indi,
Çəkilməzdi belə dağlar.

Meşələrdə nələr, nələr...
Dadlı, tamlı cir meyvələr.
Yüz addan çox ağaç, kollar,
Getdi, bizə qaldı kədər.

Yaratdığını zəngin muzey,
Qaldı içi dolu hər şey.

On iki il zəhmətimin
Bəhrəsiydi, getdi, şaxsey!

Tarixə nur, işıq idi,
Min illərdən salıq idi,
Çox gərkli əşiyaları,
Otuz mindən artıq idi.

Sanılırdı bir dirlüba,
Toplamışdım oba-oba.
O muzeydə olanları,
Yazsam sığmaz yüz kitaba.

Tarix idi çölü, içi,
Qədim totem: qurdla, keçi,
Bürunc qəndil, daşdan çıraq,
Gözəl idi ölçü-biçi.

Nəhəng küplər, broş qazan...
Məcməilər, daş stəkan,
Kasa, bölmə, sini, dövrə,
Saxsı şamdan, saxsı fincan.

Tonla idi mis qab-qacaq,
Çox dördayaq, sac, sacayaq,
Eymə, tuluq, çatma, nehrə,
Örkən, sicim qalaq-qalaq.

Xalça, xalı, şəddə kılım,
Çuval, xurcun, farmaş, gecim,
Duz torbası, kirkid, həvə
Asmalıqlar dilim-dilim.

Qəmə, xəngər, qılinc, gorda,
Çoxlu yay-ox qaldı orda.
İnanıram belə dərddən,
Çatlayacaq ölsəm, gor da.

Əlli qovluq şer, dastan,
Yada düşür göz tökür qan.
Hədsiz nağıl, lətifələr,
Toplamışdım uzun zaman.

Hamı qaldı yağıllara,
Ağzı yelli dığalara.
Belə-belə dərdi çəkib,
Ürəyimiz oldu yara.

Hələ zəngin kitabxanam?
Otuz minlik bilik xanam,
Qaldı vəhşi düşmənlərə,
Az qalıram odsuz yanam.

Kəlbəcərdə nələr qaldı?
Bu çox çətin bir sualdı.
Söylədim bir zərrəsini,
Qalan min-min cah-caladı.

Biz qeyrətə dolmaliyiq,
Bu qisası almalıyiq.
Geri alıb hər bir yeri,
Dönüb kişi olmalıyiq.

Bir anam kurd, bir anam od

*Bilsin hamı, bilsin aləm, qəlb deyəni yazır qələm:
Od oğluyla çəkicimi bir zindana vuran Kurdəm!
Vicdan satan, araqatan danışsa da həlləm-qəlləm,
Gecə-gündüz Od yurdunun keşiyində duran Kurdəm!
Od oğluyla çəkicimi bir zindana vuran Kurdəm!*

*Gədə-güdə ətəyindən nahaq yerə tökmür daşı,
Əqidəmi dəyişmərəm cəhd etsə də nadan, naşı.
Azərbaycan torpağına, iftiraya şərə qarşı
Otuz səkkiz izotoplù – nüvə odlu «uran» Kurdəm!
Od oğluyla çəkicimi bir zindana vuran Kurdəm!*

*Necə danım, kola girib kürəklərdən atan da var,
Ucuz şöhrət arzusuyla mariqlarda yatan da var.
Nə olsa da «... karvan keçər, yel qayadan nə aparar?»
Mən dostluğa sədaqətdə hər kəlməsi «Quran» Kurdəm!
Od oğluyla çəkicimi bir zindana vuran Kurdəm!*

*Axarını dəyişdirib çaylar geri dönə bəlkə,
Kainatdan ayrı düşüb günəş göydə sönə bəlkə.
Dəyişmərəm, ayrılmaram doğransam da tıkə-tikə,
Azərbaycan təsibiyə polad qala quran Kurdəm!
Od oğluyla çəkicimi bir zindana vuran Kurdəm!*

*Yoxdur alçaq – qəlbən gülüb üzdə saxta yanın kimi,
Danma, yoxdur haramzada öz əslini danan kimi.
Ey Kurd! Odlar diyarını sev öz doğma anan kimi,
Mən bu xalqa arxalanıb düşmən bağıri yaran Kurdəm!
Od oğluyla çəkicimi bir zindana vuran Kurdəm!*

(Şamil Dəlidəğ)

Şamil Əsgərov
Ələcimiz sarsılmaz birliyimizdir
«Azərbaycan» qəzeti, 23 Avqust 1995-ci il

Biz indi elə bir tarixi dövrdə yaşayırıq ki, müqəddəs torpaqlarımızın erməni qəsbkarlarının tapdağından xilas edilməsi, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi bu gün bütün Azərbaycan vətəndaşlarını dərindən düşündürməlidir. Vətənə və xalqa necə xidmət etdiyimizi quru sözlərlə yox, konkret əməli işlərimizlə sübuta yetirməliyik.

Qaçqınlarımızın doğma yurd-yuvalarına qayıtması yollarını tapmalı, hələlik isə onların sosial problemlərinin həllinin vacibliyini unutmamalıyıq. Bütün bunlara vəzifə davalarına son qoymaqla, ölkəmizdə sarsılmaz birlik yaratmaqla nail ola bilərik. Bunu hamımız dərk etsək də, hələlik xalqın istəyincə yerinə yetirmirik.

Hələ də respublikannın bütün vətəndaşlarının sarsılmaz milli birliyinin yaradılmasına açıq və ya pərdələnmiş şəkildə mane olan qüvvələr vardır. Respublikamızda bir çox millətləri, xalqları, etnik qurupları təmsil edən adamlar yaşayır. Bize elə gəlir ki, bu, Azərbaycanın baş ucalığıdır. Təbiət də belədir. Çəməndə bircə rəng ot bitsə, bu çox cansızıcı olar. Rəngarəng gül-çiçəklərlə süslənmiş çəmən daha füsünkar və heyranedici görünür. Ölkəmizin çoxmillətli olması da onun cazibədar olmasından xəbər verir. Bizim kimi hansı millətə mənsub olmasına fərq qoymadan, kimin hansı əqidəyə malik olmasını ön plana çəkməliyik. Əsl milli birliyi bu yolla yaratmaq olar.

Birimiz öz milli mənsubiyyətimizi tərif bayrağına çevirib, qalanlarını nəzərə almayıb «Özümüzün özümüzdən başqa dostumuz yoxdur» şurəni ortaya atmaqla bağışlanılmaz səhv'lərə yol veririk. Belə səhv'lərimiz isə az olmamışdır.

Əsrimizin 18-20-ci illərində erməni quldurları yurdumuza basqınlar etdikdə bütün xalq Vətənin müdafiəsinə qalxdı. Məsələn, Soltan bəyin başçılığı ilə bizim camaat erməni azığınlarının basqınlarını dəf etdi. Hər tərəfdən erməni əhatəsində olan indiki Kəlbəcər rayonu ərazisinə bir erməni qaniçəni də addımını basa bilmədi. Bəs biz niyə babalarımıza oxşaya bilmədik? «Neyə görə oddan törəyən külə bənzədik?».

Bir çox başqa səbəblərlə yanaşı, taxt-taca çatmaq üçün papağımızı suya qoymağımız, xalqın gözündə saxtakarlıqla ucalmaq isteyimiz,

şaiyələrə, təxribatlara əl atmağımız bizi acizə döndərdi. 1988-ci ildən başlayaraq mətbuatda, ən çox aralarda əsassız, xalqı ruhdan salmaq məqsədi güdən yalanlar ayaq tutub yeriməyə başladı. Guya kürdlər 40 min imza toplayıb Ermənistana birləşmək istəyir kimi iyrənc iftiralar meydana çıxdı. Bu sətirlərin müəllifini bundan ötrü Bakıya çağırıldılar. Biz belə bir işin kürdlərin yuxusuna da girə bilməsinin mümkünsüzlüyünü uca səslə söylədik. Bu haqda televiziyyada çıxış etdik.

Bəli, bu gün Azərbaycanda yaşayan kürdlər də, ləzgilər də, talişlər da və.s. yuxarıda bəyan edilən dəyişilməz əqidədədirlər. Buna baxmayaraq, ara sözü gəzdirənlər öz qara niyyətlərindən yenə də əl çəkmək istəmədilər. Belə şiyələr yüyənsiz harin at kimi baş alıb getdi ki, kürdlər mərkəzi Laçın olmaqla keçmiş Kürdüstan qəzasını bərpa edib ermənilərin tabeliyinə keçmək fikrindədirlər. Belə hoqqabazların ağ yalanları çoxlarını çəş-baş salırdı. Atılan böhtanlar dağ rayonlarını iqtidar tərəfindən də gözdən-könüldən iraq bir diyara çevirmişdi. Kəlbəcərə gələn işıq xəttini nankor erməni qonşuları kəsdi. Rayon iki il işıqsız qaldı. Əsas yolumuz olan Kəlbəcər -Tərtər yolu tez-tez erməni xainləri bağladıǵına görə dəniz səviyyəsindən 3.250 metr hündürlükdən keçən Murov-Xanlar yolunu açmali olduq. Respublikanın bircə nəfər rəhbər işçisi də Murov yolunu görmədi. Belə münasibət camaata olduqca mənfi təsir edirdi. Nəticədə erməni qudurğanları Kəlbəcərə basqın etdikdə, ordu hissələri döyüşmədən camaatdan iki gün qabaq rayonu tərk etdilər. Kəlbəcər 1993-cü ilin aprel ayının 2-də düşmənə təhvil verildi. Lakin respublikanın Nazirlər Kabineti hələ 1993-cü ilin mart ayının 30-da Kəlbəcər qəcqinlərinin yerləşdirilməsi barədə rəsmi sərəncam vermişdi. Qoy bu xəyanətdən hörməti oxucular özləri nəticə çıxarsınlar.

Bu gün başqa qəcqinlər kimi, kürd qəcqinlərini da doğma yurdlarına qayıtmak düşündürür. Onlar qeyri-sağlam siyasi hərəkətlərə qoşulmaq fikrində deyillər. Hətta onların ünvanlarına söylənilən şaiyələrdən çoxlarının xəbərləri olmasa da, yenə də kölgələrini qılınclayanlar tapılır. Kölgəyə qılınc çəkənlər isə özlərini yormaqdan başqa heç nəyə nail ola bilməzlər.

Azərbaycan və kürd xalqlarının tarixi və sarsılmaz dostluğunun kökləri çox dərindir. Tarixi vərəqlədikcə bizə bir daha bəlli olur ki, başı min bələlər görmüş bu iki igid xalq həmişə bir ağlayıb bir gülmuş, iki arxası olan bir dağa bənzəmişdir. Büyük kürd şairi Əbdürəhman Hejar kürd və Azərbaycan xalqlarını düşmənə qarşı bir qılıncın iki ağızı

adlandırmışdır. Həjar «Oğul və ana» şerində hər iki xalqın eyni dərdə düşər olduğunu təsvir etdikdən sonra yazmışdır:

Dedim: - Bağrıqan Vətən, bəsdir, od tutub yandın.
İnan! Ürəkdən inan, budur sənə bax andım:

Kürdüstan torpağının yenilməz oğlanları,
Azərbaycan xalqının dönməz qəhrəmanları,

Əsla qoymaz ölüsiz, verib arxa-arxaya,
Bilin, qalib gələcək hər hədəyə, qorxuya.

Axsə da, bircə yerdə gərək axşın qanımız,
Ölsək də, bircə yerdə gərək çıxsın canımız.

Bizim də müqəddəs borcumuz odur ki, ata və babalarımızın bu mövqeyini bir an da unutmayıb xalqımızın dostluq və qardaşlığının keşiyində ayıq dayanaq.

Təəssüflə qeyd edirik ki, bəziləri belə mövqedə dayanmaq əvəzinə suyu bulandırmağa, həqiqətin üzərinə pərdə çəkməyə cəhd edir. Bir sıra qəzetlər «Kürd xalqı və kürd dili yoxdur» (Vaxt), «Kürd ziyalılarını daş-qalaq edəcəklər» («Vətəndaş») kimi ürəkbulandıran, cəfəng, şüurlara zəhər toxumu səpən yazıları dərc etməkdən çəkinmirlər. Sual olunur: - Belə üzdnəriraq yazılar kimə faydalıdır və nəyə xidmət edir? Azı-azı belə cızma-qaralar düşmənin təlbigat qılincinin şovlanması, onun dəyirmanının suyunun bollanmasına xidmət edir. Məkrli düşmən belə yazıları göydəndüşmə hesab edir, bir az da qabardaraq mətbuatda haray-həşir qoparır ki, görürsünüz, orada kürdlərin başına nə oyun açırlar! Hansı ki, azərbaycanlılarla birlidə kürdləri də erməni cəlladları qovub onların başına müsibətlər açmışlar. Ermənistandan qovulan kürdlərin böyük bir hissəsi Azərbaycanda özünə siğınacaq tapmışdır. Azərbaycan onları doğma qardaşları kimi qarşılımış və heç bir fərqli qoymadan qayğısını kürdlərdən əsirgəməmişdir. Göründüyü kimi, cəfəngiyat müəllifləri «millət təəssübkeşiv», «milli qəhrəman» kimi xalqın gözünə dürtülmək isteyirlər. Bu cəhdlerin axırı ola bilməz.

Kürdlərlə ermənilərin tarixən hansı münasibətdə olduqlarını bilmək üçün bir erməni yazılıcısından misal getirmək istərdim. Ermənilərin özlərinin böyük yazılışı hesab etdiyi, XIX əsrədə yaşayan Melik Akopyan

(Raffi) «Xent» və «İskra» poemalarını demək olar ki, kurd xalqının əlehinə yazmışdır. O, iddia edir ki, Türkiyədə yaşayan kürdlər bir milyon erməni qırdılar. Ermənilər kürdlərin qorxusundan öz qızlarına oğlan adı qoyur və onlara oğlan paltarı geydirir. Raffi erməni gənclərini kürdlərdən qisas almağa çağırır. Bu roman son illər yüz min tirajla rus dilindədə çap etdirilmişdir.

Respublikamızda yaşayan ruslar da, kürdlər də, ləzgilər də, yahudilər də, talişlar da, tatlar da və başqa milli azlıqlar da Azərbaycan vətəndaşıdır. Buna görə də Vətəni qoumaq hamimizin borcudur.

Etiraf edirəm ki, mən Azərbaycanın bir rayonunda da «qara camaat» deyilən, əslində bu xalis insanlar arasında milli ayrı-seçkililik hiss etməmişəm. Belə məsələləri ortalığa atanlar başabəla «ziyalılardır» (əgər onlara ziyalı demək mümkünündürse).

Əgər biz tarixə nəzər salsaq, özümüz yəqinlik hiss edirik ki, xalqlarımızın dar gününüн sınaqlarından həmişə üzüağ çıxmışlar. Ürəkdən inanıram ki, indi də belə olacaqdır. Məssələn, Azərbaycan ədəbiyyatına bələd olanlar yaxşı bilirlər ki, bu ədəbiyyatda kurd obrazları əsasən müsbət qəhrəmanlardır. Bu həqiqət isə Azərbaycan və kurd xalqlarının bir-birinə səmimiliyi, bir-birinə arxa olması nəticəsində mümkün olmuşdur. Keçmiş quruluşun mənfi cəhətlərindən imtina etməklə, onun müsbət işlərindən bəhrələnməliyik. O dövrün «Kadrlar hər şeyi həll edir» şüarı bizim də bu gün şuarımız olmalıdır. Xalqa, Vətənə canıldılən xidmət edən kadrları göz bəbəyi kimi qorumağı bircə an da olsun unutmamalıyıq. Bir rayondan beş-üç nəfər hardasa bir pis iş görmüşsə, bu səbəbdən həmin rayonun bütün əhalisini və yaxud o bölgədən olan kadrları günahlandırmaq olarmı?

Fikirlərimi açıqlamaq üçün bir məsələni qeyd etmək istərdim. Bu il mart ayında baş verən hadisələrdə bir nəfər də olsun kəlbəcərli iştirak etməmişdir. Bunu isə birinci növbədə bir kəlbəcərli kimi respublikanın baş prokuroru Eldar Həsənovun xalq arasında olan böyük nüfuzunun və sözünün eşidilməsinin nəticəsi hesab etmək lazımdır. Və bu cür kadrların respublikamızın hər bir bölgəsində olduğunu nəzərə alsaq, bircə şeyi bilirom ki, həmin bölgələrdən naqis hərəkətlər, dövlətçiliyimizə qarşı atılan addimlar olmamalıdır. Bax, əsl ziyalı, əsl el ağısaqqalı belə yerdə lazımdır. Bir və ya bir neçə şəxsin nüfuzu sayəsində bir rayonun camaati ağılsız və düşünləməmiş addım atmaqdan çəkindirilərsə, bunu həm həmin adamların ayağına, həm də böyük-kiçik, ağısaqqal-qarasaqqla tanıyan bütöv bir cammatın ayağına yazmaq lazımdır. Qaçqınlarımızın

problemləri ilə bağlı tez-tez müəyyən aidiati təşkilatlara, vəzifəli şəxslərə müraciət etməli oluruq. Bəzən soyuqqanlı, laqeyd adamlarla da qarşılaşıraq. Amma əsasən dərdimizi duyan, problemlərinizin həllinə kömək göstərməyə çalışan vəzifəli şəxslər, görkəmli ziyalılarla daha çox temasda oluruq.

... Mən bu işləri görəndə heç vaxt düşünməmişəm ki, bunu ya azərbaycanlılar üçün, ya da kürdlər üçün edirəm. Ona görə də bu gün mən müəyyən məsələylə bağlı hansı vəzifəli şəxsə və ya ziyalıya müraciət edirəməsə, milli-etnik ayrı-seçkilik görmürəm.

Əlbəttə, hər bir rayonun ağsaqqalı, ziyalısı, sayılan adamlar öz nüfuzundan istifadə edərək camaat arasında lazımı iş aparmalı, əhalinin şər qüvvələrin təsiri altına düşməsinə yol verməmək üçün bacarığını və səyini əsirgəməməlidir. Bunu isə özümüzün borcu hesab etməliyik. Amma təbiidir ki, əhali içərsində əsil ağsaqqalı və həqiqi ziyalını eşitmək istəməyən adamlar da meydana çıxır. Çünkü hamının düşüncə tərzi eyni ola bilməz. Belə adamlar Bakıda da, Gəncədə də, Şəkidə də, Naxçıvanda da, Lənkəranda da, ayrı-ayrı millətlər içərsində də, bir sözlə, hər yerdə ola bilər. Bu adamların mənfi hərəkətlərini bir rayona, bir şəhərə, bir millətə bağlamaq ən azı dar düşüncəlikdir. Əfsuslar olsun ki, belə dar düşüncəli adamlar hələ də az deyildir.

İnkaredilməz dəlilər sübut edir ki, çürük vicdanı bazara qoyanlar, qaşınmayan yerdən qan çıxarmaq istəyənlər, ictimaiyyəti çasdırmaq üçün dərindən-qabıqdan çıxanlar hiyləbazlıqla əl atıb yaranan sabitliyi pozmağa cəhd edirlər. Anma kürdlər çox yaxşı bilirlər ki, həm iqtidaların, həm də bütünlükə Azərbaycan xalqının onların Vətənə sadıqlıyinə və etibarına inamı böyükdür. Heç bir şaiyə kürdləri yerindən oynada bilməz və onlar heç kimin dediyinə getməz. Hansı şaiyələrə, iftiralara əl atılsa da, belə murdar hərəkətlər Azərbaycan və kurd xalqlarının tarixi və sarsılmaz dostluğuna ləkə yaxa bilməz. Heç bir tikan bu iki qardaş xalqın arasına girməyi bacarmaz.

Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan kürdlərinin mədəniyyətlərini, dillərini, tarixini və ədəbiyyatını dirçəltməkdən başqa heç bir siyasi iddiaları yoxdur. Bir daha tam məsuliyyətlə bildiririk ki, həmişə olduğu kimi bundan sonra da kürdlər doğma yurdları olan Azərbaycana, onun dövlətçiliyinə və müstəqilliyinə daim sədaqətlə olacaqdırlar.

Bu gün Azərbaycanda minlərlə kürdün azərbaycanlı ilə, minlərlə azərbaycanının kürdlə nikahda olması danılmaz həqiqətdir. Buna görə

də hansı bir kurd Azərbaycana sədaqətlə olmása və ya hansı azərbaycanlı kürdlərə qarşı mənfi fikirlər yürütsə, biz belə adamların otunu-suyunu özünə yedirtməli və içirtməliyik.

Nəhayət, bir ağısaqqal kimi respublikamızın bütün vətəndaşlarına üz tuturam: gəlin sonra öz başımıza qayıda biləcək etəyimizə yiğdiğimiz daşları yərə tökək. Hansı millətə, hansı xalqa mənsubiyətimizdən asılı olmayaraq doğma Azərbaycanımıza sədaqətlə xidmət edək, onun tərəqqisi yolunda əlimizdən gələni əsirgəməyək. Gəlin, əl-ələ verib müstəqilliyimizin keşiyində ayıq-sayıq dayanaq.

Soruşa bilərlər ki, sən ki, bizi xalqa və Vətənə sədaqətlə xidmət etməyə çağırırsan, hələ bir de görünüm konkret olaraq özün nə etmişən?

Haqlı sualdır. Mənçə, kimin söz pəhləvanlığı etdiyini, kimin xalqa və Vətənə ürəkdən xidmət göstərdiyini bilmək üçün yuxarıdakı sual hamiya verilməli və ondan konkret cavab alınmalıdır.

Xahiş edirəm ki, həmin suala qısa cavabımı qeyri-təvəzökar qiymətləndirməyib, ümumi işimizin xatırəsi naminə söylədiyimi nəzərə alasınız. Qaçqınlıq dövründən qabaq 61 kənddə pulsuz-parasız məktəblər tikdirdiyimi, adı dillər əzbəri olan bir muzeyin yaradılmasının səbəbkəri olduğumu və onlarca belə işləri sadalamaqla fikrində deyiləm. Əsas iş qaçqınlıq dövründə Vətənə, xalqa göstərilən xidmətdir. 66 yaşım var. Sifirdan başlayaraq bir qəpik də olsun dövlət vəsaiti sərf etmədən Kəlbəcər muzeyi təşkil etməklə məşğulam. Xeyirxah insanların köməyi ilə muzey artıq 2000-dən çox əşyaya malikdir. Tez-tez qaçqınların arasında oluram.

«Azərbaycan dilinin mənzum zinas lügəti»ni (hələlik heç bir dilin belə lügəti yoxdur) tamamlayıb nəşriyyata təqdim etmişəm. «Azərbaycan dilinin qafiyə sözlüyü»nü başa çatdırmışam. 150-dən artıq dodaqdəyməz təcnisler və çoxlu şerlər yazmışam. «Azərbaycanca – kürdcə» sanballı bir lügəti başa çadırmaqdadayam. Başqa yaradıcılıq işlərimi də davam etdirirəm.

Cox kiçik də olsa sadaladığım işləri görməklə məşğulam. Mənə elə gəlir ki, imkanım dairəsində doğma Azərbaycana, həm də mənsub olduğum kurd xalqına cüzi olsa da bir xidmət göstərirəm.

Gəlin sözdən işə keçək, hamımız xalqa və Vətənə xidmət etmək sahəsində yarışaq. Şaiyəbazlara, araqtanlara, öz ağızlarına gücü çatmayanlara, xalqlar dostluğunun əlehdarlığına, bir sözlə Azərbaycanımızın şənинə xələl gətirənlərə qarşı birlikdə mübarizə aparaq. Bir-birimizi düzgün başa düşək. Həqiqəti inkar etməyək.

Gəlin əməli işimizlə birlikdə dərk edək ki, işıqlı gələcəyimiz üçün əlacımız sarsılmaz birliyimzdədir.

Şamil Əsgərov
«Roje nu» erməni fitnəkarlığını ifşa edir
«Respublika» qəzeti, 14 Aprel 2001-ci il

Uzun illərdən bəridir ki, erməni mətbuatı dünya ictimaiyyətinə belə bir yalan fikri aşılımaga çalışır ki, guya kürdlər ermənilərlə birləşib Laçında «Kurd dövləti» yaratmaq isteyirlər. Onlar iddia edir ki, 7 iyul 1923-ci ildə Kürdüstanı muxtariyyət verilmişdir. Bizimkilər isə yazar ki, burada kürdlər cəmi 2 faiz olduqlarına görə 1929-cu ildə Qırmızı Kürdüstanı muxtariyyəti ləğv edilmişdir.

Faktlar inkaredilməz şəkildə sübut edir ki, bu ağ yalanı mənfur erməni təbliğatı çirkin məqsədlərlə ortalığa atmışdır. Lakin təəccüblüdür ki, erməni fitnəkarları yalanın baş tutmamasını görüb əl çəkdikləri halda, bəzi üzənəniraq tarixdən xəbərsiz siyasetçilər zəhərli «saqqızı» çeynəməkdə davam etdirirlər.

İsveçin Stokholm şəhərində kurd dilində çap olunan «Roja nu» («Yeni gün») jurnalında bu məsələlərə tam aydınlıq gətirən bir məqalə çap olunmuşdur. Azərbaycanda «Kürdüstanı muxtariyyəti» haqqında həqiqəti sənədlər əsasında oxuculara çatdırmaqla yanaşı, adı çəkilən məqalə barəsində geniş ictimaiyyətə məlumat verməyi faydalı hesab edirik.

Ondarma Dağlıq Qarabağ problemi ortalığa atıldıqda erməni şovinistləri gələcək çirkin məqsədləri üçün planlar hazırlayıb həyata keçirməyə başladılar. Onlar Dağlıq Qarabağla əlaqə yaratmaqdan ötrü Laçın rayonunu ələ keçirtməyə cəhd göstərdilər. Onlar dünya dövlətlərindən çəkinərək belə bir kələk qurdular: Laçın işğal edildikdə belə bir təsəvvür yaransın ki, buranı ermənilər deyil, kürdlər alıb. Guya kürdlər burada 1923-cü ildə yaradılan «Muxtar Kürdüstan» qurumunu bərpa etmək isteyirlər.

Bəs Azərbaycanda «Muxtar Qırmızı Kürdüstan» doğrudanmı yaradılmışdı? Məsələ belə olmuşdur: 7 iyul 1923-cü il tarixdə Əliheydər Qarayevin başçılığı ilə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi belə bir qərar çıxarmışdır ki, Kürdüstanı muxtariyyət hüququ verilsin. Lakin bu qərarın 9 gün ömrü olmuşdur. Bəli, cəmi doqquz gün! Doqquz gündən

sonra Sergey Mironoviç Kirovun rəhbərliyi ilə Azərbaycan K(b)P Mərkəzi Komitəsinin iclası keçirilmişdir. İclasda Dağlıq Qarabağın muxtar vilayət olması qərara alınmışdır. Şuşa da bu iclasda Dağlıq Qarabağın tərkibinə qatılmışdır. Kürdüstan isə muxtariyyət hüququ verilməsi lazımlı bilinməmişdir. Respublikanın qalan yerlərində muxtar hüququ olmayan qəzalar, o cümlədən Kürdüstan qəzası yaradılmışdır. 1929-cu ildə idarəciliyi asanlaşdırmaq üçün qəzalar dairələrə, az sonra isə rayonlara çevrilmişdir. Kürdüstan qəzasının ərazilərində Laçın, Qubadlı, Zəngilan və Kəlbəcər rayonları təşkil olunmuş, qəzanın bir sıra kurd kəndləri isə Cəbrayıllı rayonuna qatılmışdır.

Həqiqətdən bixəbər olanlar cəmi doqquz gün kağız üstə qalan qərarı erməni təbliğatından əxz edib ucundan tutub ucalayırlar ki, guya Azərbaycanda Muxtar Kürdüstan qurumu mövcud olmuşdur. Belə bir qurum olmadığına görə Azərbaycanda heç bir kürdün yuxusuna da girməmişdir ki, mövcud olmayan bir qurumun bərpasını tələb etsin. Onların belə bir təşəbbüs göstərdiyini iddia edənlər ermənilərin xalqlar arasına nifaq salmaq cəhdini - təbliğatını davam etdirənlərdir.

Həqiqət belə olduğuna baxmayaraq, iddia edirlər ki, 1929-cu ildə əhalinin siyahıya alınmasında kürdlərin sayı cəmi 2 faiz olduğuna görə Kürdüstan muxtar qurumu ləğv olunub. Yenə də ermənilərin dəyirmanına su tökənlər, əllərində əhalinin siyahıya alınması sənədləri olmasına baxmayaraq, erməni kəmfürsətləri uydurma 2 faiz məsələsini gündəmə gətirirənlərə dəstəvüz edib hay-küyə başladılar ki, görürsünüz, Azərbaycanda kürdlərin başına nə oyun açırlar, onların sayını necə azaldırlar?

Baş açmaq olmur ki, dövlətimiz, bütövlükdə Azərbaycan xalqı kürdlərlə sarsılmaz dostluq və qardaşlıq münasibətində olduğu halda, «yazarlarımız» nəyə görə tarixi həqiqətlərrə məhəl qoymayan erməni cəlladlarının əlinə saxta «kozır» verirlər. Axı, rəsmi statistik məlumatlara görə 1921-ci ildə bütün Azərbaycan əhalisinin 2 faizini kürdlər təşkil etmişdir. 1926-ci ildə Kürdüstan qəzasında isə kürdlərin miqdarı 2 faiz yox, buradakı əhalinin 72,3 faizindən ibarət olmuşdur. Bəs onda nəyə görə qəzetlərimiz yalan məlumatlar yayan erməni başkəsənlərinin əleyhimizə çıxır-bağır salmasına səbəb olurlar?

Bizcə bütün bunların bir səbəbi vardır: Kürsü davası! Belə olmasaydı gah Azərbaycanda rəhbər vəzifələrdə olanların, gah Milli Məclis iştirakçılarının əsasən kürdlərdən ibarət olduğu barədə quyruqlu yalanlar

qələmə alınmazdı. Yəni camaat, qalxın kürdləri yixib, özümüz haki-myyəti ələ alaq! Belə cəfəngiyyat fikirlərə xalq inanmır və inanmaz. Mən cəsarətlə deyirəm ki, Milli Məclisdə bir neçə nəfər kürdəsilli deputat olsa da, onların heç biri kurd olduqlarına görə Milli Məclisə üzv seçilməmişlər. Bu heç kəsin ağılna da gəlməmişdir. Heç Milli Məclisə üzv seçilən kürdəsillilər də kurd olduqlarını yadlarına salmamışlar. Digər tə-rəfdən, oxu atıb yayı niyə gizlədirlər? Kimdir o kurd Milli Məclis üzvləri? Niyə rəhbər işlərdə, Milli Məclisdə olan kürdlərin adını çəkmirlər? Məgər kürdlər Azərbaycanın bərabərhüquqlu vətəndaşları deyillərmi? Milli Məclisin üzvü ola bilməzlərmi? Əgər doğrudan da adamları kürdlüyüնə görə deputat seçirlərsə, onda nəyə görə respublika Kurd Mədəniyyət Mərkəzinin sədri Kamil Həsənov öz namizədliyini verdiyi halda, son iki seçkidə Milli Məclisə üzv seçilmədi?

Haşıya: Şamil müəllim özü barəsində gedən yalan fikirlərə belə münasibət bildirir: Mənim haqqımda yazırlar ki, inzibati orqanlarda çoxlu adamım var. Bildirirəm ki, yeddi arxa dönənimdən nə inzibati orqanlarda, nə də məmurlar içərisində bircə nəfər də müdir qohumum yoxdur. Bu da sübut edir ki, kurd adları ancaq çirkin məqsədlərlə hallandırılır. Bu isə ister-istəməz səpilən zərərli toxumlardır. Nə yaxşı xalq bu toxumların faydasız və zərərli olduğunu yaxşı bilir və onların cücməsinə imkan vermir.

Əvvəla, erməni qəsbkarlarının ortaya atdığı bu oyuna gərək qol götürüb oynamayıyadılar. Erməni zurnasının çaldığı bu hava onların sümüyünə yeriməyəydi. Belə «yazarlarımız» gərək bileydilər ki, Laçın işgal olandan sonra orada bircə nəfər də olsun kurd qalmadığı halda kürdlər orada özlərinə necə dövlət yarada bilerdilər? Əgər onların belə fikri vardısa niyə bəs Laçından çıxarıldılar, yurd-yuvaları viran edilirdi. Təkzib verməyimizə baxmayaraq qəzetlərdə bəzi iftiraçılar mənim də adımı hallandırıb yazılırlar ki, guya mən də Laçında «Kurd dövlətinin» təşkilində iştirak etmişəm. Bəs onda mənim haqqımda niyə qəti tədbirlər görülmədi? Məgər təhlükəsizlik orqanları mənim orada iştirak etdiyimi bilməzdilərmi? Bir kurd kimi tanındığımı görə mənim adımın ortalığa atılması da erməni hoqqabazlarının kələyi idi. «Bizimkilər» isə ağına-bo-zuna baxmayaraq erməniləri üfunətlı təbliğatına aludə olub hətərən-pətərən danışmağı özlərinə hüner sayırlar. Beləliklə də xalqlar arasında ziddiyət salmağa xidmət edirlər. Lakin belə fitnələr indiyə kimi baş tutmadığı kimi, bundan sonra da baş tutmaz.

Bəs Laçında «Kürd dövləti» söhbəti necə meydana gəlmişdir? Bu sualların cavabını yuxarıda adını çəkdiyimiz «Roja nu» («Yeni gün») jurnalında öz düzgün əksini tapmışdır. Məqalənin müəllifi elmlər namizədi Tosine Rəşiddir. Onun yazısı adı çəkilən jurnalın 1999-cu ilin üçüncü nömrəsinin 13-15-ci səhifələrinində dərc olunmuşdur. Məqalənin adı belədir: «Dereweke diroki» («Tarixi bir yalan»).

Tosine Rəşid yazır: «1992-ci ilin may ayında Əlixane Məmə mənə zəng vurub dedi ki, Ermənistən bir parlament üzvü səni görmək istəyir. Əlixanla onun yanına getdik. Bu məmər uzun söz-söhbətdən sonra Azərbaycan kürdlərindən söz açıb dedi ki, Azərbayacan ərazisində bir radio hökumətin əleyhinə çıxış edir, onları dinləyirsənmi? Mən məlumatsız olduğumu bildirməklə yanaşı, inanmadığımı görə soruştum ki, bu radio hansı dalğada yayılmışdır, onun səsini lətə yazmısınız mı? Suallarım cavabsız qaldı. Həmin axşam mən Azərbaycanda tanıdığım bir kurdə zəng vurub bu radio barədə məlumat almaq istədim. O, mənə bildirdi ki, belə bir şey yoxdur, uydurma və yalandır.»

Tosine Rəşid yazır: «Bir axşam Yazıçılar evində ermənilərin məşhur yazılıcısı Sero Xanzadyan bizi dedi ki, Laçın kürdlərini yaxşı tanırı, onlara zülm edirlər, ola bilsin ki, onlar bu barədə məsələ qaldırsınlar. Bu söhbətdən bir neçə gün sonra Ermənistən hökumətinin orqanı olan «Hayastan Hanrapetutyan» qəzetində qısa bir yazı dərc olundu: «Azərbaycan kürdləri ilə hökumət qoşunları arasında müharibə başlayıb. Biz bu yalanları eşitdikcə başa düşürük ki, Azərbaycan kürdləri barədə nə isə törətmək isteyirlər».

Tosine Rəşid sözünə davam edir: «Nəhayət Dağlıq Qarabağla əlaqə yaratmaq üçün erməni qüvvələri Laçını işgal etdilər. Onlar güman edirdilər ki, dünya ictimaiyyəti bu hadisəni pis qarşılıyalar, ona görə də bir kələk qurmaq lazımdır. Onlar Vəkil Mustafayevi Yerevana çağırıldılar. Biz ona burası nəhaq yerə gəldiyini, səhv iş gördüğünü bildirdik... Biz yaxşı bilirdik ki, ermənilərin kürdlərlə dostluğu yoxdur. Onlar qanlarını töküb kürdlərə muxtar qurum yaratmazlar. Dərindən anlayırdıq ki, Aşot Manuçaryan kürdlərin dostu deyil.

Mərkəzi meydanda keçirilən mitinqlərə yarım milyon adam toplanırdı. Biz bir dəstə kurd mitinqə başçılıq edən Aşot Manuçaryana yaxınlaşış ona bildirdik ki, kürdlər Ermənistəndən çıxırlar, bu barədə nə fikirdəsiniz? O, 500 min adamin qarşısında dedi: - Kürdlər heç vaxt

bizimlə dost olmayıb, gedirlər getsinlər, daha yaxşı! Biz düşünürdük ki, yarım milyon adamın qarşısında bu sözləri deyən adamın ürəyində gör kürdlərə qarşı nələr var?

Məqalədə deyilir: Yerevanda Aleksan Hakopyanın başçılığı ilə «Qarabağ komitəsi» yaradılmışdı. O və onun həmfikirləri bizi deyirdilər ki, biz istəyirik ki, kürdləri Laçına qaytaraq, ermənilərlə kürdlərin dostluğunu bərpa edək və sizə dövlət yaradaq.

Bizim aramızda çox az adam bu deyilənlərə inanırdı. Çoxları birdə-felik bu yalanlardan uzaq dayandılar və belə yiğincaqlara gəlmədilər. Nümunə üçün belələrindən professor Şekroye Xudonu göstərə bilərəm. Yerdə qalanlar, məndə onların içərisində yaxşı bilirdik ki, ermənilərin dedikləri «Kurd dövləti» yalandır. Biz buna əsla inanmırıq. Amma biz güman edirdik ki, bu hay-küydən kürd məsələsi gündəliyə çıxar, Azərbaycan özü burada yaşayan kürdlərin mədəniyyətinə qayğını artırar.

«Qarabağ komitəsi» Vəkil Mustafayevin rəhbərliyi ilə vərəqələr hazırlayıb təyyarəylə Azərbaycanda kürdlər yaşayan ərazilərə səpələyirdilər. Bu vərəqələrdəki yazılar «Rya tezə» («Yeni yol») qəzetində çap olunurdu.

Qərara aldılar ki, 1992-ci ilin iyul ayının 9-da Yerevandan Laçına gedib «Kürdüstanın» yaradılması barədə mitinq keçirək. Ermənistanda kürdlər yaşayan yerlərə adam göndərdilər. Laçına gedəcəyəmiz günü bilirdilər.

Haşıyə: 1992-ci ildə dekabr ayında Azərbaycan hökuməti bir dəstəmizi Moskvada keçirilən beynəlxalq kurd konfrasına göndərmişdi. Akademiyanın müxbir üzvü (indi artıq həqiqi üzvü) Teymur Bünyadov da bizimlə idi. O, orada şahidi oldu ki, biz konfransda Azərbaycan mənafeyini necə müdafiə etdik. Mənim sualları necə cavablandırıǵımı Teymur Bünyadov özü eşidirdi.

Konfransa Yerevanda çıxan «Yeni yol» qəzetinin redaktoru Əmərike Sərdar da gəlmışdı. Biz ondan soruştuq: - Laçında saxta «Kurd dövləti» oyununa niyə getmişdiniz? O bildirdi ki, mən Laçına getmək istəmirdim. Mənim qızlarımı ermənilər tutub saxlamışdilar. Mənə bildirdilər ki, Laçına getməsəniz qızlarının başına oyun açacaqıq. Biz bildirdik ki, dünya ictimatiyyətini aldatmaq üçün ermənilər yalançı «Kurd dövləti» oyununda bizi zorla oynadırdılar.

Tosine Rəşid yazısında bildirir: «Laçının işgalına görə dünyanın böyük dövlətlərindən qorxan erməni rəhbərləri əvvəlcədən hazırladıqları planları həyata keçirməyə başladılar. İki avtobusa Yerevan kürdlərini doldurub 9 iyun 1992-ci il tarixdə Laçında «Kurd dövləti qurmağa» apardılar. Axşamüstü Laçına çatdıq. Gözlərimizə inanmadıq. Laçın şəhəri od tutub yanındı. Biz onun səbəbini hərbçilərdən soruşduqda bildirdilər ki, bu yuxarıların göstərişidir. Daldalanmağa yer tapmayıb avtobuslarda gecələməli olduq.

Tosine Rəşid hadisələrin sonrakı gedisi belə təsvir edir: «Səhər, yəni 10 iyun 1992-ci il tarixdə, gündüz saat 11-də mitinq başladı. Ermənilər kurd bayrağını uca bir yerə sancmışdılar. Gətirdikləri müxbirlər videokameraları işə saldılar. Rus və kurd dilində şüərlər gözə dəyirdi. Mitinqdə Vəkil Mustafayev, Şərəfe Əşir, Karlane Çaçani, Əlixane Məmə və başqları çıxış etdilər. Mən onlara kənardan mağmun-mağmun baxıb belə düşünürdüm: «Gör biz necə bədbəxt bəndələrik. «Yaşasın, yaşasın!» deyib çıxış edənlər özləri də yaxşı bilirdilər ki, yalan danışırlar. Ermənilərin çaldığı hava ilə oynayırlar».

Tosine Rəşid sözünü belə yekunlaşdırır: « Həmin günün axşamı biz Yerevana qayıtdıq. Sonralar ermənilər Azərbaycan kürdləri yaşıyan başqa rayonları da zəbt etdilər. Lakin heç kim onlara gözün üstə qaşın var demədi. Beləliklə, «Kurd dövləti» yaratmaq da, kürdlərə «qayğı da» yaddan çıxdı. İndi kürdlər yaşıyan və Azərbaycanın digər torpaqları erməni işğali altındadır. Azərbaycan diplomatik yolla Qarabağın Ermənistən tərəfindən işgal olunduğunu sübut etməli, zəlalətdən qurtarın öz yurd-yuvalarına qaytarmalıdır. Azərbaycan ermənilərin kürdlərin də başına açdıqları oyunları dünya içtimaiyyətinə çatdırmalıdır».

Bəli, bunları yezdi kurdələrinin tanınmış ziyalısı Tosine Rəşid yazar. Biz işə erməni quldurlarına qarşı polad kimi birləşmək əvəzinə, ölkədə milli birlik yaratmaq yerinə «kürsü davası»na qurşanmışıq, Azərbaycana tarixlər boyu sədaqətli olan, onunla çəkici bir zdanzan vuran kürdləri futbol topu kimi ortalığa qoyub hərəmiz bir təpik vurmaqdan, onlara iftira atmaqdan zövq alırıq. Bax, bu milli bədbəxtlikdir.

Məsələ yuxarıda yazılınlar kimi olduğu halda qəzətlərdə kürdlərin haqqında dəlinin yuxusuna girə bilməyən böhtanlar çap olunur. Guya azərbaycanlılarının hər birinə 200 dollar verib onları kurd yazdırırlar. Bununla da kürdlərin sayını artırıb Azərbaycanda «Kurd dövləti» yaratmaq isteyirlər. «Addım» qəzeti işə lap ağlını itirib, yazar ki, Kamil Həsənov və Şamil Əsgərovun başçılığı ilə kürdlərin silahlı usyanı hazırlanır. Belə quyuqlu yalanlardan istənilən qədər misal götürə bilərik. Lakin nəyə görə belə araqatanlara, xalqlar arasında nifaq töretmək üçün

dəridən-qabıqdan çıxanlara «gözün üstə qaşın var» deyilmir, bu, təəccüb doğurur.

Tarixin ibrət dərlərinə məhəl qoymayan bu cızma-qaraçılard kürdləri ermənilərin dostu kimi qələmə verirlər. Məsləhət görərdim ki, belə şaiyələri yayanlar ermənilərin böyük yazıçısı hesab etdikləri Melik Akopyanın (Raffinin) «Xent» və «İskra» romanlarını oxusunlar. Raffi «Xent» romanında kürdləri qəddar kimi qələmə verib yazır ki, Türkiyədə kürdlər bir milyon erməni qətlə yetirdilər. Ermənilər kürdlərin qorxusundan öz qızlarına oğlan paltarı geyindirirdilər. O, bu qisasları, kürdlərdən almağı tövsiyə edir.

M.Akopyan «İskra» romanında kürdlərlə erməniləri müqayisə edib deyir: «Kürd uzaqdan görünəndə erməni qorxusundan evə girib qapını bağlayır, kürd gelib onun var-yoxunu yığışdırıb aparandan və gözdən itəndən sonra qapını açıb çölə çıxır.»

Bəli, bunu Melik Akopyan (Raffi) etiraf edir. O yazır: «Düzünü söyləsək, kürdlər, hətta onların kor toyuqları ermənilərdən igiddir.»

Biz isə bu yazıldan nəticə çıxarmaq, kürdləri ruhlandırıb erməni quldurlarına qarşı vuruşa qaldırmaq əvəzinə, onlardan düşmən obrazı yaratmağa cəhd edirik, varlıqlarını danırıq. Beləliklə, özümüzə qənim çıxırıq. Bir daha təkrar edirəm ki, belə yanlış mövqə nə dövlətimizin, nə də bütünlükə Azərbaycan xalqının mövqeyidir. Bu isə düşmənin zərərli təbliğatına havadar çıxmaga bərabərdir. Lakin bütün bunlara baxmayaraq, azərbaycanlılarla kürdlər elə qaynayıb-qarışmış, elə dostlaşış-qardaşlaşmışlar ki, heç bir qüvvə onların arasına nifaq sala bilməz. Buna qəti əminəm.

İşgal edilmiş torpaqlarımıza xarici kürdlərin köçürülməsindən dəm vurulur. Mən buna qəti surətdə inanmiram. Qəzetlərdə Əhməd Həpiyevin yazdığı və başqalarının dediyi kimi, ola bilsin ki, ermənilərin Laçındakı «Kürd dövləti» kimi qondarma bir oyun oynanılsın.

Suriyada kürdlər yaşayan yerlərdə ermənilərdən bir çoxu öz dilini bilmir. Yalnız kurd dilində danışırlar. Ola bilər ki, belə ermənilərdən işgal olunmuş ərazilərə gətirib onları kurd kimi qələmə versinlər. Belə kələklərin də üstü açılıb ifşa olunar.

Mən bütünlükdə erməni xalqının əleyhinə deyiləm. Nifrətim başqalarının torpaqlarına göz dikənlərədir, xəyanətkarlıq və kəmfürsətlik edib bizi yurd-yuvamızdan qaçın edənlərədir. Bu da ola bilərdi ki, başqa dövlətlərdə, məsələn, Suriyada kürdlər onlarla yaşayan ermənilərlə dostluq etsinlər. Bu da təbii bir haldır. Vəziyyəti nəzərə almaq lazımdır. Təki arada məkrli yox, sədaqətli dostluq olsun.

Dəfələrlə yazdığını bir daha tekrar edirəm ki, biz əvvəlcə çalışıb erməni cəlladlarından işğal altında olan torpaqlarımızı «Allahın əmri» ilə, yəni sülh yolu ilə almalıyıq, yox, əgər onlar ipə-sapa yatmaq istəməsələr, onda «yan dəmiri» ilə, yəni müharibə yolu ilə azad etməliyik. Nə güzəştə getsək də, torpqularımızın bir qarışını da Ermənistana verməməliyik. Tarixən çox torpaqlarımız onlara verilib. Daha bəsdir!

Qəribədir, bir tərəfdən erməni təbliğatı məni top atəşinə tutur, digər tərəfdən aramızda olan boşboğazlar adımı hallandırmaqdan yorulmurlar. Bax, bu yer-göyə siğmayan bir ədaletsizlik, insafsızlıqdır. Konkret bir misal: Amerikada rus dilində çıxan «Qolos Armeniyi» qəzeti özünün 1 may 1997-ci il tarixli sayında fizika-riyaziyyat elmləri namizədi Vladimir Artunyan adlı birisi görün nələr yazır: «Hadrut muzeyinin bir işçisi ilə 1986 və 1987-ci illərin yayında Kəlbəcərə ekspedisiyaya getdik. Onun «həmkarı» Şamil müəllim öz başının dəstəsi ilə hər yeri gəzib ermənilərin daşlar üzərindəki tarixi yadigarlarını partlayıcı maddə olmadığına görə kumpullarla, kustar alətlərlə, lomlarla dağıdıb, silib yox etmişdir».

Mən, Əhməd Həpiyevin «Baweri» («İnam») romanı haqqında bir məqalə dərc etdirdim. Burada Mikoyanın fitvası ilə Ermənistandan kürdlərin Orta Asiyaya sürgün edilməsinə nifrətimi bildirdim. Bundan sonra bir həftə erməni radiosu, erməni, rus və Azərbaycan dillərində mənim əleyhimə olmazın böhtanlar yaydı.

Bakının küçələrində «kürsü davası» naminə boğazdan yuxarı «Vətən! Vətən!» deyib qışqıranlar indi mənim ünvanıma şər-şəmədə söyləyirlər. Onlar qışqırçıları zaman mən bu yaşimdə əsynimdə əsgər paltarı, əsynimdə avtomat orduya Fövqəladə Yardım Komitəsinin sədri olmaqla hər gün döyüş bölgələrində olurdum. Əsgərlər qarşısında onları ruhlandırmaq məqsədilə vaxtaşırı erməni quḍurlarını ifşa edən şerlər oxuyurdum, kitablarını paylayırdım. Bu dediklərimin yüzlərlə şahidləri vardır.

Mən gündəliklərimi şerlə yazıram. Əgər bu gündəliklərim nəzərdən keçirilsə, görülər ki, erməni işğalçılarının əleyhinə yüzlərlə şer yazımişam. Bunların bir çoxu kitab və qəzetlərdə çap olunmuşdur. Hələ Kəlbəcər düşmənə satılmamışdan qabaq respublika qəzetlərində çoxlu məqalələlər çap etdirib dəfələrlə hay-haray qopartdım ki, Kəlbəcərin müdafiəsi yox dərəcəsindədir, əgər Allah eləməmiş, biz onu əldən versək bir milyon ilə də geri qaytara bilmərik. Kəlbəcər kimi polad qala düşmən əlinə keçsə Azərbaycanın beli qırılar və başqa rayonlarımız da

daşnak caynağına keçər. Min-min təəssüflər olsun ki, özümüz deyib, özümüz eşitdik. Hay-harayımıza əhəmiyyət verən tapılmadı.

Haşıyə: Mənim unudulmaz anam Gülgəz Xəlil qızı bir qaçqın kimi Bakı şəhərində «Kəlbəcər, Dəlidəğ» deyə-deyə dünyasını dəyişdi. Onun özünün qoşduğu mindən çox bayatısı vardır. Biz onun bayatlarından 700-dən artığını bir kitab halında bu yaxınlarda çap etdirdik. Bu bayatından 150-dən çoxu xəyanətkar ermənilərin ifşası barədədir.

Qaçqınlıq dövründə analoqu olmayan «Azərbaycan dilinin qafiyə lügəti», «Azərbaycan dilinin mənzum cinas lügəti», əsasən yeniliklərdən ibarət olan «Dodaqdəyməzlər», «Kəlbəcərin qəm dastanı, viran olan gülüstəni» və başqa kitablar çap etdirdim. Bu kitablar mətbuatda «dilimizə və ədəbiyyatımıza böyük xidmət nümunəsi» kimi qiymətləndirildi. Bu kitablarda da erməni işgalçlarının bəd əməllərinə həsr olunmuş ayrıca bölmə var idi.

Belə işlərdən çox danışa bilərəm.

Nədənsə böhtan və iftira yazanlar bunları görmək istəmirlər. Mən onlardan soruşuram: - Bəs siz Azərbaycana bu çətin dövrdə hansı xidməti etmişiniz?

Gəlin, Azərbaycanda yaşayan bütün vətəndaşların birliyini daha da möhkəmləndirək, dost olaq, sirdəş olaq, qardaş olaq. Gəlin, erməni cəlladlarına qarşı yekdil mübarizə aparaq, işğal olunan torpaqlarımızı geri qaytarınca «kürsü davalarını» yada salmayaq.

Mən, Azərbaycan kürdlərinin fikrini hələ 1982-ci ildə görkəmli şair Xəlil Rza Ulutürkə yazdığını bir məktubda belə təsvir etmişəm:

Deyirlər ki, bir oğulu doğa bilməz iki ana.
Çox uzağa getməyin heç, mən timsalam bu gün ona.
Bir anam Kurd, bir anam Od – Odlar yurdu Azərbaycan,
İkisinin yolunda da göz qırpmadan verərəm can.
Od anama sataşanı diri-diri soyaram mən.
Kurd anama daş atanın gözlərini oyaram mən.

Bir agsaqqal, bir ziyalı kimi bunları yazmağı və deməyi özümə borc bildim.

Şamil Əsgərov
Azərbaycanda kürd problemi yoxdur,
onu yaratmaq istəyənlər var
«Yeddi gün» qəzeti, 02 Avqust 1998-ci il

Respublikamızda «kurd məsələsi», PKK-nın real təhlükəyə çəvrilməsi ilə bağlı söz-söhbətlər, mətbuat materialları az qala gündəliyə çıxarılib. Doğrudur, bu söhbətlər son vaxtlar daha çox feallaşsa da əslində adım iki onillikdən artıqdır ki, bu və ya digər şəkildə həmin məsələdə hallandırılır. Gah Kəlbəcəri İraqa qatmaq, gah da «Kürdüstan dövləti» yaratmaq istəyimdən danışılır. Düzü mənə qarşı hücumlar o vaxtdan başladı ki, kurd ədəbiyyatından müdafiə etdim və bu dildən azərbaycancaya tərcümələrim oldu. Vaxtaşırı mənə tuşlanmış böhtanların cavabları verilsə də, tamam unudulmayıb. Hələ 80-ci illərin əvvəllərində söhbət gəzdi ki, guya mən Kəlbəcəri, Laçını və daha haranısa İraqa qatmaq istəyirəm. O vaxt mübariz şairimiz Xəlil Rza Ulutürk də bu məssələyə öz kəskin, prinsipal münasibətini bildirdi. 1988-ci ildə, hələ Kəlbəcərin işgalindən xeyli əvvəl isə şaiyə yaydilar ki, Şamil Əsgərovun rəhbərliyi ilə 40 minlik kürdün Ermənistana birləşdirmək istəyi barədə imzalar toplanıb.

O vaxt rəhmətlik Qasım Qasızmadə məni Bakıya çağırıldı. Onunla, indi MM-in üzvü, şair Sabir Rüstəmxanlı, EA-nın Ədəbiyyat İnstitutunun direktoru Yaşar Qarayevlə görüşlərim oldu. Hamisəna da bildirdim ki, əgər bircə imza tapa bilsəniz, mən dar ağacını öz ayaqlarımla getməyə hazırlam.

Kobud səhvlərin, söz-söhbətlərin yaranmasına səbəb ilk növbədə Azərbaycanda yaşayan kürdlərin tarixini, mənşəyini bilməməkdən irəli gəlir. Biri deyir bu qədər kurd kəndi var, digəri isə adamların sayını müəyyən etməyə çalışır. Başa düşmək olmur ki, bütün bunları inadla müəyyənləşdirməyə nə ehtiyac var? Axi bu barədə heç vaxt söhbət açılmayıb və belə bir fikrimiz yoxdur. Ancaq unutmaq lazımdır ki, səriştəsiz yazarların naşığından məkirli düşmən mətbuatı, erməni siyasetçiləri məharətlə faydalanan, Azərbaycanda başqa millətlər və azsaylı xalqlara divan tutulur, deyərək bütün dünyaya bar-bar bağırırlar. Daha sonra mənim guya Laçında keçirilən kurd konfransında iştirakdan danışılır. Belə bir konfransın olması sadəcə olaraq cəfən-

giyyatdır, söz oyunudur. Ancaq Əbülfəz Elçibəyin prezidentliyi dövründə, 1992-ci ilin dekabrında Moskvada keçirilən kürdlərin beynəlxalq konfransında iştirak etmişəm. Həmin konfransda prinsipal çıxışımı Azərbaycanı məkrli söz-söhbətdən necə müdafiə etdiyim də məlumudur. Buna MM-in üzvü, Təhsil Komissiyasının sədri, Azərbaycan EA-nın müxbir üzvü Teymur Bünyadov da şahidlik edə bilər.

Vacib bir məsələyə də münasibət bildirməmək olmur. Guya kürdlər milli qeyrətini, mənliyini itrən azərilərə 200 dollar verib, milliyətini kurd yazdırırlar. Bu məsələni ortaya atan «Demkonqres» hər şeydən əvvəl özünü və həmfikirlərini gülünc vəziyyətdə qoyur. Əvvala, belə böhtan, şər ilk növbədə bütünlükdə Azərbaycan xalqının ləyaqətinə, şərəfinə ləkə yaxmağa yönəlir. İnanmaq çətindir ki, hansısa azəri öz mənliyini 200 dollara satıb, özünü digər millətin ailəsinə üzv edə. Digər tərəfdən həmin pulları bu məqsəd üçün paylayanların şəxsiyyəti, kimliyi məlumdursa, suyu bulandırmağa nə ehtiyac, niyə məhkəməyə müraciət etmirlər? Bu gün Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarında bir nəfər də tapa bilməzsən ki, pasportunda milliyəti «kürd» yazılmış olsun. O cümlədən də mənim özüm, kurd əslim-nəslim. Əger bele bir istəyim olsayıdı, öz qohum-əqrabamı yazdırardım, daha dağa-daşa niyə düşürdüm? Nəhayət, qoy bu məsələni ortaya atanlar unutmasınlar ki, yeni pasportlarda milliyət sözü yazılmır.

Bəli, sensasiya axtarışında olanlar bu gün kartın başqa üzünü çeviriblər. Son vaxtlar respublikamızda yaşayış kürdlərlə beynəlxalq aləmdə terrorçu təşkilat kimi tanınmış PKK-nın bağlılıqlarından danışır, «Ronahi» kurd mədəniyyət mərkəzinin adını çəkirler. Hətta oğlumun həmin təşkilatla yaxinlığını iddia edənlər də var. Doğrusu, yüz illər boyu azərbaycanlılarla ciyin-ciyinə yaşamış, qaynayıb-qarışmış xırda azlıqlara qarşı bu böhtan bütün kürdləri narazı salır. Sadə, təmiz kurd adını PKK ilə birgə çəkilməsi bizi açıq-aşkar təhqir etmək, heysiyyətimizi alçaltmaqdır. Məgər kurd bu torpaq yolunda ayrı-seçkilik salıb, dar ayaqda qaçıb gizlənib? Mən PKK-nın Azərbaycana köçdüyüünü, Azərbaycan üçün təhlükə yaratdığını, onun burada dayaqları olduğunu əfsanə hesab edirəm. «Ronahi» kurd mədəniyyət mərkəzinin PKK-nı dəstekləməsini, onun sədrinin Abdulla Öçəlanla görüşməsini böhtan sayıram. Oğlum Hejara geldikdə isə, bir kurd kimi sözügedən məsələdə onun ferqli fikirləri ola bilər. Lakin o, Azərbaycan əlehinə bir iş görsə, ya bir söz demiş olsa, mən onu oğulluqdan məhrum edərəm.

Azərbaycanda PKK-nın fəaliyyətinin genişlənməsi, təşkilatın nümayəndələrinin hətta dövlət strukturlarında təmsil olunması ilə bağlı hay-küylərin də üzərindən sükutla keçmək olmur. Hətta son dərəcə məsuliyyətsiz çıxışlar da eşidirsən. Misal üçün, Bakıda kürdlərdən ibarət qoşun yaradılması, kurd kadrlarının siyahısının tutulması və.s. Əvvəla, hansı millətə mənsub olmağımızdan asılı olmayaran hamımız Azərbaycan vətəndaşıyıq. Rəhbər vəzifələrdə də hər millətin nümayəndəsi işləyə bilər. Ona qalsa, Türkiyədə 8 prezidentdən 3-ü kurd olub. Yaxşı olardı ki, söhbət kimin hansı millətə daha çox mənsub olmasından yox, Vətənə, xalqa necə xidmət etməsindən gedeydi. O ki qaldı fakta, zəhmət çəkib hansı rəhbər vəzifədə kürdün olduğunu qoy özləri araşdırınlar. Mənə gəldikdə, Azərbaycanda «kurd dövləti» yaratmaq arzum gülüncdür. Yeddi arxaya dönənimin də vəzifə kreslosu yoxdur.

«Qarabağ» qəzeti üzr istəyib

Redaksiyadan: Qəzetimizin 11 yanvar 1997-ci il tarixli 01(218)

Sayında Laçın rayonunun Qarıqlıqlaq kənd sakini Çingiz Mehrəliyevin «Yalan Allahın düşmənidir» adlı yazısını dərc etmişik. Məqalədə Şamil Əsgərova qarşı bir sıra ittihamlar irəli sürülmüş və həddindən artıq təhqirlərə yol verilmişdir.

Redaksiyaya həmin yazı ilə bağlı bir neçə etiraz məktubu daxil olmuşdur. Şamil müəllim redaksiyaya dəvət edildi və onun götirdiyi rəsmi mənbələri və dəliləri nəzərdən keçirib yəqin etdik ki, ona həqiqətən də yolverilməz böhtanlar atılmışdır.

Yol verilmiş nöqsanlara görə «Qarabağ» qəzeti Şamil Əsgərovdan üzr isteyir.

«Qarabağ» qəzeti, 1 Fevral 1997-ci il, № 2 (219)

«Addım» qəzeti təkzib verib

«Addım» qəzetinin 016(141) 13-20 may 2000-ci il tarixli sayında «H.Əsgərov R.Köçəryanla görüşüb» sərlövhəli yazı dərc olunmuşdur. Yazıda adları çəkilən Kamil Həsənov və Şamil Əsgərov haqqında yanlış

məlumat verdiyinə görə, müəllif Dilbər Həsənbəyli qeyd olunan şəxslərdən (Kamil Həsənovdan və Şamil Əsgərovdan – red.) üzr istəyir.

«Addım» qəzeti isə bir daha dəqiqləşdirməmiş belə informasiyaların səhifələrində dərc olunmasına yol verməyəcək.

*Samo Arif
Səviyyə
«Ədalət» qəzeti, 08 Fevral 1997ci il*

«Azərbaycan, kürd xalqlarının dostluğuna, qardaşlığına xələl gətirməyin, mane olmayın. Qoyun onlar həmişəki kimi mehriban yaşasın... Bir daha təkrar edirəm: Yalan Allahın düşmənidir. Əsil kişi yalan danışmaz.»

Gözəl deyim, mərdanə fikirdir, əgər bu sözlər səmimi bir insanın düşüncələri olsaydı. Təəssüf ki, bu, belə deyil. «Yalan Allahın düşmənidir» məqaləsində («Qarabağ», 11 yanvar 1997) Çingiz Mehərliyev kimi alimi deyim, yoxsa tədqiqatçı, müstəntiq, prokuror, bilmirəm bir müəllifin atmacalarını, böhtanlarını, bir-birinə zidd olan fikirlərini oxuduqca heyrot etməmək olmur ki, «Qarabağ» qəzetini müəllif səviyyəsinə enməyə nə və hansı hissələr vadar etmişdir?

Məqalə müəllifinin bütün «oyunları» Azərbaycan –Kurd xalqının şərafətli övladı filologiya elmlər namizədi Şamil Əsgərovun ləyaqətinə toxunmaqla Azərbaycan, Kürd xalqlarının arasına soyuqluq salmaqdan başqa bir məqsəd güdmür. Amma hər kəs ağılli da, başıhavalı da bilməlidir ki, əsrlərlə bərkədə-boşda bir-birinin içində qaynayıb-qovuşan xalqların mehribanlığına xələl gətirmək istəyənlər, havadarları nə qədər güclü olsalar da, xeyir tapa bilməzlər. Ağılli da, başıhavalı da bilməlidir ki, başqasını alçaltmaq məqsədilə dilə gətirilən «xoş» sözlərin hamısı ilk növbədə «müəllifin» özünə ünvanlanır.

Məqalədən bəzi «dəyərli» cümlələr: «Hürriyyət» qəzetinin 01-07 iyul 1993-cü il tarixli buraxılışında «Azərbaycan kürdləri haqqında nə bilirik» mövzusunda Şamil Əsgəri (ov) ilə (alim, kürdşünas) müsahibə verilmişdir... Şamil Əsgəri öz əsassız fikirlərini sübut etmək üçün elmi əsası olmayan kitablara əsaslanır... Ş. Dəlidağ (təxəllüsə bax ha!) yazır: «Cəllad Andronik paşanın, Dronun, Njdenin quldur dəstələri Sultan

bəyin başçılığı ilə əsasən Laçın, Qubadlı, Kəlbəcər kürdlərinin hünəri ilə Azərbaycan torpaqlarından qovuldu və onlara ağır zərbələr endirildi... «Bu ki ağ yalandır, Ş. Delidağ. Əsl kişi yalan danışmaz. Siz mətbuatda gah Şamil Əsgərov, gah Şamil Əsgəri, gah da Ş. Dəlidağ kimi verməyiniz onu göstərir ki, saxtakarlığa, yalana, cəfəngiyata meyl edən, ağa qara, qaraya da ağ deyənlərdənsiniz».

Birincisi, hörmətli «müəllif», dörd il uzaqlıqda olan (1993) Şamil müəllimin məqaləsi necə oldu ki, indi sizi oyatdı? Bəlkə, Sizi dörd illik «elmi düşüncələrindən» – yuxusundan ayıldıb bu gərgin dünyamızda da «işə» salan var? İkincisi, hansı məqalələrinədə istinad edilən kitabların elmi dəyəri olmadığını açıqlamısınız? Bəlkə, başqa alimlər bunu ediblərsə, bunu da göstərməniz daha yaxşı olardı ki, Şamil müəllimi tənqid (təhqir yox) etməyə bir dayaq nöqtəniz olaydı. Üçüncüsü, şairlərin hansı soyadda, hansı təxəllüsə çıxış etmələri bütün dövrlərdə təbii bir hal kimi qəbul edilib ki, daha heç kəs, əlbəttə, Sizdən başqa, «təxəllüsə bax ha!» deyə əsməcəyə düşməyib. Mən Şamil müəllimə məsləhət bilərdim ki, Sizi vahiməyə salmamaqdan ötrü «Şamil Ağillidağ» təxəllüsünü götürsün. Səmimi deyirəm, müdrik insanlar başqalarının səhətini də qorunmalıdırlar. Dördüncüsü, Sultanbəy tərəfindən Andronikin möglüb edilməsinə etirazını bildirib: «Bu ki ağ yalandır. Əsl kişi yalan danışmaz» deyə qəzəblənirsiniz. Görəsən «ağ yalanı» hansı «kişi» deyir? Bəlkə siz Sultanbəy döyüşünün bir iştirakçısı kimi daha dəqiq məlumatlar verəsiniz – kimlərin azərbaycanlı, türk, kurd olduğunu soyadları ilə deyəsiniz. Utanmayın... Necə ki, çəkinmədən böhtan atırsınız: «İndi məlum oldu ki, sözdə «kurd Azərbaycan xalqlarının dostluğundan» ağız dolusu danışan, vaxtı ilə kürdlərin imzalarını toplayıb Ermənistanla kürdlərin birləşməsinə can atan, dəridən-qabıqdan çıxan məhz Azərbaycan-kurd xalqlarının dostluq suyunu bulandıranların lideri Şamil Əsgərovdur».

Siz çox böyük ittihamlar irəli sürürsünüz və bu ittihamlarınızın həqiqiliyini yalnız Xalq Məhkəməsi həll edə bilər. Dediklərimiz təsdiq edilərsə, Şamil müəllim ən azı Azərbaycan və kurd xalqlarının daş-qalağına verilməlidir. Yox əgər ittihamlarınız böhtan olaraq qalarsa, onda Siz Soltan bəyin ruhunun cövlən etdiyi torpaqda boy-a-başa çatan Laçın ağsaqqallarına, Laçın igidlərinə cavab verməli olacaqsınız. Amin! Min Amin!..

Daha sonra «Azərbaycana xarici ölkələrdən Kurd millətindən adamlar köçürüldüyüündən» xoflanıb yazırsınız: «Azərbaycan qaćqını

azmiş, kürdləri də köçürüüb gətirirlər. Hüquq mühafizə orqanları hələlik susur. Görünür burada da xəyanət əməli var».

Allahu Əkbər!!! Özbəkstandan qovulan məshəti türkələrinin gəlişi xəyanət sayılır. Hələ də Azərbaycanda on minlərlə xalis erməninin kef içində yaşaması da xəyanət olmur. Bu xalis ermənilərdən də törəyen minlərlə yarı azərbaycanlı, yarı erməninin də yaşaması xəyanət kimi qiymətləndirilmir. Ancaq 500 kürdün Azərbaycana pənah gətirməsi də, onların gəlininə (əgər gəliblərsə?) rəğbət bəsləyən hüquq-mühafizə orqanlarının əməkdaşları da xəyanətkarlıqda suçlanırlar.

Nə tez unutdunuz, «Azərbaycan, Kurd xalqlarının tarixi qardaşlığından, dostluğundan» açılan «kələmlərini?» kürdlərdən niyə bu qədər qorxursunuz? Ermənilərdən qorxmadığınız halda Azərbaycana (təkcə Azərbaycanamı?) baş ucalığı gətirən, kürdlüyüնü danmayan görkəmli şəxsiyyətlərin millətindən olan 500 nəfərin Azərbaycana gəlisindən niyə daralırsınız? Siz özünüüz ermənilərdən, ermənisifətlərdən qoruyun...

Yenə də «narahatlıqla» «Kürdün səsi» qəzetində dərc olunan məlumatlara «kinsan pripiska»si kimi yanaşırsınız: «20 nəfər ziyalı: alim, yaziçi, şair və b. kurd millətinin nümayəndəsi kimi təqdim olunur. Araşdırımlar və dəqiqləşdirmələr sayesində müəyyən etdim ki, (Allahu Əkbər! -Ş.A) bu 20 nəfərin yalnız ikisi... kürddür»

Hörmətli «tədqiqatçı», bəlkə də «görkəmli kəşfiyyatçı», birincisi, Siz kimə qulluq edirsınız? (üreyinizə başqa şey gəlməsin). İkincisi, şəxsən Siz mənimlə – mən Şamo Ariflə nə vaxt söhbət edib mənim kurd olmadığını «araşdırıb, dəqiqləşdirmisiniz?» Kişi yalan danışmaz axı...

Şamil Dəlidağ (qorxmayıñ, Kəlbəcərdə dağ adıdır) Azərbaycan xalqının ən ləyaqətli, şərəfli övladlarından biridir. Onun Kəlbəcərdə yaratdığı muzeyin şan-şöhrəti, burada yaradılan möcüzələr barədə Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Xəlil Rza, Qasım Qasımkəndə, Qulu Xəlilov kimi ədəbiyyat, elm xadimlərinin rəyləri ilə tanışlıq pis olmazdı. Şamil müəllim analoqu olmayan «Azərbaycan dilinin mənzum cinas lüğəti»ni yazıb nəşriyyata tədqim edib, «Azərbaycan dilinin qafiyə sözlüyü»nü yaradıb ki, dərcini gözləyir. Azərbaycan poeziyasına yenə şer formaları gətirib. Bunlar yalnız Şamil yaradıcılığının cüzi bir hissəsidir. Çox ehtimal ki, Şamil müəllimin ədəbiyyatımız naminə bütün varlığıyla gördüyü bu işlərin də Azərbaycana edilən «xəyanət» kimi qiymətləndirilməmiş olmazsınız. Təki belə «xəyanətlər» çox-çox olsun, biz də sevinək. Sevinək ki, gecə-gündüz oxuyub öyrəndiyi 30.000-lük

şəxsi kitabxanasını qoyub Kəlbəcərdən sonuncu ayrılanlar içərsində Şamil Dəlidağ kimi hönkür-hönkür ağlayandan başqa daha kimsə də var imiş...

Hörmətli Çingiz Mehrəliyev, təmiz ürəklə, elmi əsaslarla mübahisə aparmaq olar və vacibdi də. Belə olmasa, yüz dərənin suyunu bir-birinə qatanda, kim olsa belə başını itirər. «Qarabağ» qəzeti də belə səviyyəli «məqalələrdən» yüksəkdə dayansa, nə müəllifləri pis vəziyyətə salar, nə də «Qarabağı»...

*Kaş Şamil qeyrətdə olaydı hamı
«Qarabağ» qəzeti, 01 Fevral 1997-ci il*

Eşitmışənmi bu məşhur sözü,
Quyu qazan axırda düşübdür özü.
N.Gəncəvi.

«Qarabağ» qəzeticinin 11 yanvar 1997 -ci il tarixli sayında Çingiz Mehrəliyevin «Yalan Allahın düşmənidir» adlı həqiqətdən sonsuzluğa qədər uzaq olan bir məqalə dərc olunmuşdur. O, dad-aman edir ki, Şamil Əsgərov saxtakarlıq edərək onun mənsub olduğu «Gəlovçu» tayfasını kurd hesab edir. Biz Şamil müəllimin istinad etdiyi və adını çəkmədiyi mənbələri bir daha nəzərdən keçirdik. Aydın oldu ki, 1833-cü ildən bəri bir çox mənbələr nəinki «Gəlovçu»ları Çingiz Mehreliyevin doğulduğu Qarıqlıqlaşq kəndinin də kurd kəndi olduğunu təsdiq edir. Əlbəttə, tarix öz işini görmüş «Gəlovçu»lar da öz dillərini itirmişlər. Həm də bu məlumatları tanımmış tədqiqatçılar, elmi məcmuələr verir. Əgər Çingiz Mehreliyev bu mənbələri əsassız hesab edirəsə onda zəhmət çəkib onların müəlliflərini dirildib öz haqq-hesabını çəksin. Bu məsələdə Şamili hansı əsasla günahlandırımaq olar?

Bizi təəccübələndirən odur ki, Çingiz Mehreliyev hansı sənədlə, hansı dəlillə bu qədər mənbələri saxta hesab edir və Şamil Əsgərovu günahlandırır? Qoy yalancının burada kim olduğunu hörmətli oxucular özləri desin.

Çingiz müəllim yazar ki, Şamil Əsgərov pripiskaçıdır. O, yenə təhqir etməyi özünə hünər sayıb deyir ki, 1994-cü ildə çıxan «Kürdün səsi» qəzetində Şamil müəllim 20 nəfər ziyalını kurd etmişdir. Bunların iki nəfəri kürddür – Şamil və Kamil Həsənov.

Bu iddianın necə aq yalan olduğuna diqqət yetirək. Həmin qəzətdə öz razılığımızla biz bu məqaləni imzalayanların adları, şəkilləri və qısa tərcüməyi-halları verilmişdir. Bəli, biz hamımız əslı kurd olan Azərbaycan oğullarıyıq bununla fəxr edirik və bu doğma diyara hansı vicdanla xidmət etməyimiz ictimaiyyətə bəllidir. Əgər bizim hamımızda yazılılanlar düz olmasayı özümüz etirazımızı bildirərdik.

Digər tərəfdən Çingiz Mehrəliyev başqasının buyruğu ilə «məqaləs»ini yazmasayı, qəzeti oxuyub görərdi ki, Şamil müəllim o zaman "«Kürdün səsi»"in redaktoru olmayıb və bizim heç birimiz haqqında orada heç nə yazılmayıb. Nə danaq, biz Çingiz Mehrəliyev kimi ağa qara deyən bir adamla həmyerli olduğumuzdan xəcalət çəkirik.

Doğma Azərbaycanımıza Şamil müəllimin qeyrət timsalı olan xidmətləri çıxlarına bəlli olduğu üçün bu barədə ətraflı danışmaq istəmirik. Bircə onu deyirik ki, Çingiz Mehrəliyev kimiləri Azərbaycanımıza Şamil Əsgərovun göstərdiyi xidmətin yüz-mində birini də göstərməmişdir.

Əgər Çingiz Mehrəliyev Şamil Əsgərovun yaratdığı və düşmən əlinə keçən müzeyin rəy kitabını oxusayı - Xudu Məmmədovun, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Qulu Xəlilovun, Sabir Rüstəmxanlıının, Rəşid Göyüşovun, Şahlar Əsgərovun, Əlövşət Ağalarovun, Zəlimxan Yaqubun və yüzlərlə belə tanınmış şəxsiyyətlərin Şamil Əsgərovun Azərbaycan üçün kim olduğunu və nələr etdiyini bəlkə də dərk edə bilerdi. Amma, çətin! O, isə Şamildən düşmən obrazı yaratmaq, onun şəxsiyyətini alçaltmaq üçün hər cür yalana və böhtana əl atır. Doğrudan da belə yanlış mövqe tutmaq dəhşətdir. İnsan nə qədər bədxah ola biləmiş?

«Müəllif» hüququ-mühafizə orqanlarımız barədə böhtan yanan bəzilərinin «işini» davam etdirərək yazar: - Sərhədlərdə yoxlanılmadan Azərbaycana 500 kurd keçib. Hüquq-mühafizə orqanları buna susur.

Yalanın və iftiranın dərəcəsinə baxın!.

Biz Şamil müəllimi özümüzdən yaxşı tanıyırıq. Onun Azərbaycanı ürəkdən sevdiyinin, bu doğma diyarin həmişə təsibini çəkdiyinin canlı şahidləriyik. Çingiz Mehrəliyev isə iddia edir ki, Şamil Əsgərovun liderliyi ilə kürdlər imza toplayıb Ermənistanla birləşmək isteyirlər. Təkcə Şamili yox, böhtan Azərbaycanda yaşayan kürdlərin üzərinə atılır. Araya nifaq salmaq məqsədi güdən belə iftiraçıların dərsi kəşkinliklə verilməlidir. Azərbaycanda heç bir kurd problemi yoxdur. Bu sahədə yeganə problem C. Mehrəliyev kimi adamların yaramaz hərəkətlərinə son qoymaqdır.

Biz belə hesab edirik ki, Prezidentimizin qətiyyəti nəticəsində, onun rəhbərlik etdiyi inzibati orqanların respublikamızda yaratdığı sabitlik, sülh yolu ilə torpaqlarımızın geri qaytarılması uğrunda aparılan inadlı mübarizə C. Mehrəliyev kimilərin döşünə yatırı. Buna görə də daha ayıq olmaliyiq. Xalqlarımızın arasına nifaq salınmasına heç bir vəchlə yol verməməliyik.

Şamil müəllimə qarşı haqsız hücumlar uzun illərdən bəridir ki, davam etməkdədir. Hələ 1978-82-ci illərdə onun Kəlbəcəri, kürdlər yaşıyan rayonları İraqa qatmaq istəməsi barədə uydurmalar ağızlardan-ağızlara yayılırdı. O zaman bu iftiralara, ona qarşı edilən xəyanətlərə münasibəti bildirmək üçün şair Xəlil Rzaya şerlər yazdığı məktubla müraciət etmişdi. X.Rza Şamilə 1 dekabr 1982-ci ildə yazdığı 124 misralıq cavab məktubu onun 1994-cü ildə nəşr olunan «Uzun sürən gənclik» kitabının 358-362-ci səhifələrində dərc olunmuşdur. Bu dəyərli cavabı oxuyanda adama elə gəlir ki, Xəlil Rza peyğəmbər uzaqgörənliyi ilə Çingiz Mehrəliyev kimi iftiraçıları yerində oturtmaq üçün bu məktubu yazmışdır.

Ulu şair X. Rza həmin cavabında Şamili dağların gövhəri adlandırır. İldirimlər ona cavab verir ki, hikmətimizi Şamilin qələmindən almışiq, qayalar şairə deyir ki, iradəmiz, dözünmümüz Şamildən keçibdir.

Ummanları sevir tufan... nə işi var gölməçədə?
Böyüklerin ciyindədir bu dünyanın hər möhnəti.
Gedək! Sənin addımların dəmirdəndir, poladdandır,
Qara səddi dağıtməqdır kişilərin xasiyyəti.
Sən fələklə döyüşürsən, min kələklə döyüşürsən,
Bəlkə özün hiss etmirsen qanındakı rəşadəti.

Bizə elə gəlir ki, bu etiraz məktubumuzu yazmasayıq da Çingiz Mehrəliyev kimi yalançı və böhtançıların ifşasına həsr olunmuş və peyğəmbərcəsinə qabaqcadan deyilmiş mübariz şair Xəlil Rzanın yuxarıdakı misralarını çap etdirdiyimiz də artıqlaması ilə kifayət edərdi..

Kaş Şamil qeyrətdə olaydı hamı!

*Əsgər Abdullayev, AMEA-nın müxbir üzvü,
Hüseynov Baxış, tibb elmləri namizədi.
Sadıqov İzzət, tibb elmləri namizədi.*

*Hüseyin Kürdoğlu, filologiya elmlər namizədi, şair.
Əliyev Zakir, tibb elmləri namizədi.
Əliyev Qənbər, texnika elmlər namizədi.
Səbahəddin Eloğlu, şair-jurnalist,
Zeynalov Kamil, iqtisad elmləri namizədi.
Həsənov Kamil, iqtisad elmləri namizədi.
Qarayev Mustafa, fizika-riyaziyyat elmləri namizədi.*

*Samil Dəlidəğ
Azərbaycan kürdləri
«Azərbaycan səsi» qəzeti, 11 İyun, 1993-cü il*

Müqəddəs torpaqlarımızın – Xocalının, Şuşanın, Laçının, Kəlbəcərin və başqa yurdlarımızın məsuliyyətsizliyimizin nəticəsində erməni quldurları tərəfindən işğal edildiyi bu yaslı-yaralı günlərimizdə belə yazı ilə çıxış etmək niyyətində olmazdım. Lakin Laçın və Kəlbəcər rayonunun əhalisinin didərginə çevrilib respublikmizin rayonlarına səpələndiyi bir dövrdə mətbuatımızda yenə də xoşagelməz yazılar dərc edilir. Belə yazılar nə Azərbaycan hökumətinin, nə də Azərbaycan xalqının möqeyi deyildir.

Erməni cəlladlarının dəridən-qabıqdan çıxıb əlehimizə təlbiğam maşını işə salıb kürdlərə «qayğı» göstərəcəyi, onlara «muxtarriyyat» verəcəyi barədə boşboğazlıq etdiyi bir dövrdə öz mətbuatımızda bəziləri Azərbaycan kürdlerinin erməni təsiri altına düşməsindən bəziləri Azərbaycanda kürd yaşamamasından dəm vururlar.

Hələ indiyə kimi kürdlər haqqında yazılan uydurmala, mənim haqqında yayılan şayələrə cavab verməmişəm. Düşünmüşəm ki, yalan ayaq tutar, yerməz, elə də olub.

1970-ci ilin axırlarında haqsız təqiblərə məruz qaldığım vaxtlarda belə bir şaiyə yayıldı ki, guya mən Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanı İraqoa birləşdirərəm. Bu şaiyəni yayan biçarələr heç olmasa anlamadılar ki, bu yerlər İraqla həmsərhəd deyil.

Belə uydurmalar barədə şair dostlarım Xəlil Rzaya, Qasim Qasimzadəyə, Sabir Rüstəmxanlıya məktublar yazıb şayiələrin qarşısının alınmasını onlardan xahiş edirdim.

1991-ci ilin iyununda və 1992-ci ilin dekabrında bizi Moskvaya kürdlərin beynəlxalq konfransına göndərdilər. Onda Akademiyanın müxbir üzvü Teymur Bünyadov da bizimlə getmişdi. O, şahid oldu ki, Azərbaycana qarşı edilən hucumların qarşısını hansı tarixi dəllillərlə və necə cəsarətlə aldiq. Di gel ki, gözel insan Teymur Bünyadovun, Qasim Qasimzadənin, Qulu Xəlilovun adları qəzetlərdə haqsız hallandırılır. «Azərbaycan nəşrinin ağır artireryası» (ifadə S.Vurğunundur) sayılan xalq yazıçısı S.Rəhimovun oğlu Şamo Arif haqqında ədalətsiz yazılar dərc edilir. Ən acınacaqlı odur ki, kürdlərin, o cümlədən Şamo Arifin əleyhinə yazılarının içində əslen kürd olanlar da var. Azərbaycanın bir müdrik kəlamında deyilir: «Əslinin danan haramzadadır». Haramzadədan nə gözləmək olar?...

Oxuculardan min dəfə üzr istəməklə təvəzükərliqdan çıxsam da özüm haqda bir söz demək istərdim. Əslim kürddür. Amma özümü həmişə xalis Azərbaycanlı hesab etmişəm. Doğma Azərbaycanımıza minlərlə xidmətim bir yana dursun, «Azərbaycan dilinin mənzum cinas lügətinix» yazmışam. İndiyə qədər ədəbiyyatımızda 7 mənədan artıq cinas olmadığı halda, yazdığını həmin lügətlə 100 mənali cinas da verilmişdir. Onu da deyim ki, dünyada heç bir dilin cinas lügəti yazılmayıbdır.

İndi deyin, hər kim yaşadığı diyara ürəkdən xidmət edirsə onun hansı millətə mənsub olmasının fərqi varmı?

Daşnaq cəllədlər tərəfindən başımıza olmazın müsibətlər gəlməsinə, yurd-yuvamızın, var-yoxumuzun azığın düşmənə qalmasına baxma-yaraq, ondan təselli tapırıq ki, bircə nəfər kürd də mənfur ermənilərin iyrənc təbliğatına aldanmadı, onun dəlisi belə Azərbaycan torpağına xəyanət etmədi. Bununla da şayiəbazların saqqızı palçığa batdı.

Bircə ona inanıram ki, heç bir qara qüvvə Azərbaycan-kürd dostluğunə rəxnə yaxa bilməz, tarixin bütün döngələrində Azərbaycan kürdləri həmişə çəkici doğmalaşlığı azərbaycanlılarla bir zindana vuracaqlar.

Nəhayət Azərbaycan kürdləri haqqında. Kürtlərin qədimdən Azərbaycanda yaşamasını təsdiq edən dəlilər çoxdur. 951-1174-cü illərdə Şəddadi kürdlərinin Gəncədə və Divində hökmədarlıq etməsi dahi Azərbaycan şairi N.Gəncəvinin anasının, tacidarlar tacidi Alban hökmədarı Həsən Cəlalının kürd olmaları və bu kimi bir çox dəlillər Azərbaycan-kürd dostluğunun qədimiliyinə və sarsılmazlığına sübutdur.

XVI əsrin axırlarında, daha dürüst 1587-ci ildə I Şah Abbas 24 kurd tayfasını Qarabağa küçürmüştür. (Şərəfxan Biqilis, 1596-ci il «Şərəfnamə» kitabının rusca tərcüməsi, Moskva 1967-ci il, səh.370)

O zaman Dərələz mahalı da Azərbaycan torpaqları idи. Kurd tayfları Azərbaycanın sərhədlərini qorumaq üçün bu yerlərə göndərilmişdilər. Vaxtilə Qarabağ 17 mahaldan ibarət olanda bu mahallaların biri kurd tayfalarının şərəfinə «24-lər» adlandırılmışdır.

«Staticheskoe opisanie Naxçıvanskoy provintseli» (Sankpererburq, 1833, səh. 80) kitabında yazılır ki, Şərqi Dərələzdə 44 yaşayış məntəqəsi var. Bu kəndlərdə 910 ailə yaşayır. Bunlardan 633-ü kürdlər, 247-si ermənilərdir. Kitabda 9 kurd tayfasının adı çəkilir.

Müxtəlif vaxtlarda Dərələz mahalında yaşayan bu tayflar siğışdırılıb Azərbaycanın başqa regionlarında sığınacaq tapmışdilar.

Kurd tayfları son günlərə kimi Azərbaycanın, Laçının, Kəlbəcərin, Qubadlıının, Zəngilanın və başqa rayonlarında yaşayırdılar.

«Azərbaycan» qəzetinin 5 yanvar 1992-ci il tarixli 1-ci sayında məlumat verilir ki, 1893-cü ildə Qarabağda 333 Azərbaycan, 69 kurd, 47 erməni kəndi olmuşdur. Həmin məlumata görə Qarabağda kürdlər Zənngəzur qəzasının Bərgüşəd və Həkəri çaylarının, Cavanşir qəzasının Tərtər və Tutqu çaylarının etraflarında, həmçinin Bərgüşəd çayının aşağı axarında yaşayıblar.

Bəzi qəzetlər yazırlar ki, Azərbaycanda kürdləri 30-cu illərdə sürgün etmişlər və ya özləri köcüb getmişlər. Belə fakt yoxdur.

Son dövrlərin xoşagelməz hadisələri ilə əlaqədar bir məsələ barəsində danışmaq istərdim. Məlumdur ki, erməni cəlladları yaxın vaxtlara kimi bar-bar bağırırdı ki, onların kürdlərlə işi yoxdur, kürdlərə «muxtariyyət» vermək istəyirlər. Belə çürük cəfəngiyyata bir kurd də uymadı, öz doğma respublikasının müxtəlif rayonlarına səpələnməyə razi oldular.

Belə olduğu halda bizim diplomatiya erməni quzğunlarını dünyada ifşa etmək üçün səsini ucaltmalydı ki, kürdləri «müdafıə» edən daşnaq cəlladları hücum edib kürdlərin başına olmazın oyunlar açıdilar, yurdlarından didərgin saldılar, var-yoxlarını taladılar, evlərini yandırıldılar, bir çoxlarını öldürdülər və əsir apardılar. Biz bunu da etmədik. Lakin türk, fransız və başqa qəzetlər kürdlərin də Kəlbəcərdən qovulduğunu yazdılar.

Dünən də, bu gün də, gələcəkdə də Azərbaycanda yaşayan kürdlərin mənafeyinə zərrə qədər də xələl gətirən fikirlər olmamış və

olmayacaqdır. Onlar azlıqda qalanlar haqqında Respublika prezidentinin 16.IX.1992-ci il tarixli fermanını yerinə yetiriləcəyi ilə kifayət-lənəcəklər. Biz bu barədə fikrimizi yuxarı dairələrə də bildirmişik.

Bir ağsaqqal, bir ziyalı kimi doğma Azərbaycanımızda yaşayan bütün vətəndaşlardan xahiş edirəm ki, gəlin yersiz söz güləşdirməyək, bir-birimizə qışqanmayaq, əlbir olub çəkici bir zindana vuraq, söz pəhləvanlığından iş pəhləvanlığına keçək, əldən getmiş torpaqlarımızı erməni quḍurlarından azad etmək haqqında düşünək.

Mən məsələni belə qoyuram: milli mənsubiyyətindən asılı olmayaraq öz doğma respublikasının mənafeyini müdafiə etməyənlərə aramızda yer olmasın, hər kəs öz adı ilə çağrılsın, yalnız həqiqət qələmə alınsın, əsassız mülahizələrə yol verilməsin.

İnanıram ki, belə də olacaq və saxta millət qəhrəmanları meydanda at oynada bilməyəcəklər.

*Şamil Dəlidəğ
Azərbaycan kürdləri
«Denge Kurd» qəzeti, 24 İyun 1996-ci il*

Azərbaycanda yaşayan kürdlər haqqında bəzi mətbuat orqanlarında yanlış məlumatlar verilir. Məkirli düşmən bu yazıldan çıxın məqsədlə məharətlə istifadə edib respublikamızın əlehinə əsassız hay-küy qaldırır.

Bəri başdan iftخار hissi ilə onu demək lazımdır ki, Azərbaycan respublikası dünyanın kürdlər yaşayan yeganə ölkəsidir ki, tarix boyu bu diyarda azərbaycanlılarla kürdlər arasında heç bir ziddiyyət olmamış, bu xalqlar həmişə can deyib, can eşitmiş, çəkici bir zindana vurmuş və doğma qardaş kimi ömür-gün sürmüşlər. Azərbaycan və kurd xalqlarını bir qılınçın iki ağızına bənzədən, onların eyni bir dağın o üz, bu üzü adlandıran böyük kurd şairi Əbdürrəhman Həjar bü iki xalqın haqqında yazdığı çoxlu şerlərin birində demişdir:

Qalsaq da bircə yerdə gərək qalsın canımız,
Aksa da bircə yerdə gərək axsıñ qanımız.

Bəli, bu uzun əsrlərdən bəri belə olmuş, belədir və bundan sonra da belə olacaqdır.

Kürtlərin bir qisminin Azərbaycanda məskunlaşmasının tarixi çox qədimdir. Bunu təsdiq edən çoxlu tarixi mənbələr vardır. Qədim yunan tarixçiləri də öz əsərlərində bu barədə xəbər verirlər. Xarici ölkələrdə, hebelə Azərbaycanda çap edilən kitab, jurnal və qəzetlərdə də Azərbaycan kürdləri barədə geniş məlumat əldə etmək olar. Məsələn, 1989-cu ildə Bakıda nəşr olunan «Azərbaycan tarixi üzrə qaynaqlar» kitabında (səh.68-69) göstərilir ki, xilafət dövründə Salman ibn Rəbiyyənin başçılığı altında əreb qoşunları Azərbaycana hücum etdikdə Balasican kürdləri bir müddət onlara müqavimət göstərə bildilər. Adı çəkilən kitabın 72-ci səhifəsində izah edilir ki, Balasican (Balasakan, Balasakan) Muğan düzündə, Kür çayının aşağı axarının sağ sahilində o zaman mövcud olan vilayətin adıdır. göstərilən mənbədə o dövrdə Azərbaycanda yaşayan Sabalan və Səturdan kürdlərinin də adı qeyd olunur.

İndiki Tərtərcayının Nəyimi və Nəsimi dövründə «Kürdələm suyu» adlanması da kürdlərin Azərbaycan torpağında çoxdan yaşıdagına tutarlı dəlildir, (Bax, İsa Hüseynov «Məhşər» romanı, Bakı, 1978, səh.141)

Məlum olduğu kimi milliyyətcə kurd olan Şəddadilər 951-ci ildən 1174 ilə qədər, başqa sözlə 223 il (951-971 illərdə Divində, 971-ci ildə başlayaraq Gəncədə) hökmranlıq etmişdir. Bu müddət ərzində Məhəmməd İbn Şəddaddan başlayıb Şahinşaha qədər 20 kurd hökmdarı taxtda oturmuşdur. Tarixçilərin təsdiq etdiyi kimi Şəddadilər Azərbaycanda hökmranlıq etdikləri ərazilərdə çox böyük quruculuq işləri aparmış, güclü zəlzələ nəticəsində indiki «Göy-göl» əmələ gələndə və Gəncə şəhəri dağıldılqdə ailə üzvləri də həlak olan Şəddadi hökmdarı ruhdan düşməmiş və Gəncə şəhərinin daha gözəl bərpasına nail olmuşdur.

«Qabusnamə»nın müəllifi Gəncədə 18 il hökmranlıq etmiş Şəddadi sülaləsindən olan Əbdüləsvar Şavurun ədalətli və müdrik olmasına, uzaqqorənliyindən könülaçan fikirləri qələmə almışdır. Onu qeyd edək ki, hazırda Gürcüstanda saxlanılan məşhur Gəncə qapıları Şavurun təşəbbüsü ilə hazırlanmışdır. Araz çayı üzərində körpülər də Şəddadi hökmdarı Fəzlin vaxtında inşa edildiyi barədə Azərbaycan tarixində məlumat vardır. (Bax, «Azərbaycan tarixi», Bakı, 1994. Səh. 283)

Azərbaycan və kurd xalqının biri-biri ilə six tellərlə bağlı olduğunu, bir-biri ilə qaynayıb qarışdığını sübut edən faktlar çoxdur. Bu sübutun biri dahi Azərbaycan şairi Nizami Gəncəvinin anasının kurd olmasıdır. Yaxud tacidarlar tacidi, Arsax-Xaçın hökmdarı alban Həsən Cəlalin anası Horışahın milliyyətcə kurd olması da bizə tarixin səhi-

fələrindən düşündürücü məlumat verir (Bax, «Elm və həyat» jurnalı, 1989, № 9, səh. 8)

Təsadüfü deyildir ki, məşhur Azərbaycavın şairi Qətran Təbrizi Şəddadi hökmdarlarına yüzlərlə mədhiyyə, qitə və.s. yazmış, onları zamanın tayı-bərabəri olmayan qüdrətli şəxsiyyətləri hesab etmişdir. O, Şəddadi Əbdülhəsən Əli Ləşkəriyə 20-dən çox, Əbdülxəlil Cəfərə 30-dan çox mədhiyyə-qəsidi həsr etmişdir. Qətran Təbrizinin Şəddadi hökmdarları bəresində yazdığı qitələrin sayı 150-dən artıqdır. (Bax, Qətran Təbrizi, Divan, Azərbaycan Elmlər Akademiyasının nəşriyyatı, 1967)

Şərəfxan Bitlisinin kitabında («Şərəfnamə», Moskva, 1967, səh. 370, rus dilində. Bu kitab XVI əsrin axırlarında fars dilində yazılmışdır. Burada Azərbaycan tarixinə aid dəyərli məlumatlar da vardır) və başqa mənbələrdən öyrənirik ki, I Şah Abbas sərhədləri qorumaq üçün 24 kurd tayfasını Azərbaycana – Qarabağa köçürütmüşdür. O zaman Dərələzə (bu yaxınlara qədər Ermənistanın Əzibəyov rayonu) Azərbaycan torpaqları idi. Bir çox mənbələrdə həmin tayfaların adı çəkilir. Məsələn, «Statisticheskoe opisanije Naxçivanskay provintsi» (tərtibçi V.Q.) kitabında (Sankpeterburq, 1833) belə bir məlumat verilir ki, Dərələzin inidiki əhalisi əsasən Qaracalar kürdləridir. Kürdlərin bəyi Nəbi bəyin nədənsə Qarabağın xanı ilə arası dəyir. Abbas Mirzə Nəbi bəyi qəbul edib Şərqi Dərələzdə sərhədləri qorumağı ona tapşırır. Buna görə də Nəbi bəyin tərəfdarları olan kürdlər Qarabağdan 1813-cü ildə Dərələzə köçürürlər. O, zaman Şərqi Dərələzdə 44 kənd və bu kəndlərdə 910 ev yaşayırıdı. Bunların da 663-cü kürdlərdən (o cümlədən, 3 kurd bəyi) və cəmi 247-si ermənilərdən ibarət idi. Kitabda Dərələzə köçürürlən aşağıdakı 9 kurd tayfasının adı çəkilir: 1. Hacı Samlı; 2. Sadmanlı; 3. Gəlovçu; 4. Kulikanlı; 5. Həsənanlı; 6. Bozlu; 7. Fərixkanlı; 8. Püsyan; 9. Milli.

Adları çəkilən tayfalar I Şah Abbasın Azərbaycana köçürdüyü 24 tayfalardandır. Sonralar Dərələzədə də ermənilərin əlinə keçmiş və müxtəlif vaxtlarda, habelə erməni quldurlarının son vəhşiliyi dövründə adları çəkilən tayfalar Azərbaycana qayıtmışdır. Əvvəllər qayıdanlar əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan ərazilərində məskunlaşmışdır. 1947-ci ildə məcburi köçürünlənlər və 1988-ci ildə zorla qovulanlar Azərbaycanın müxtəlif rayonlarında pənah tapmışlar..

Haşıye: Ermənilərin təlbiqat maşının işlədənlər utanıb qızarmadan kürdlərə muxtarriyyat verəcəklərindən, Kürdistan qəzasından dəm

vururlar.hansı ki, onlar kürdləri də Ermənistandan qovdular və Azərbaycanda kürdlər yaşayan rayonları işgal etdirər. Təsəlli tapırıq ki, kürdlər erməni təbliğatına aldanmadı, doğma Azərbaycanda qəçqin və didərgin vəziyyətdə yaşamağı erməni təsirinə düşməkdən üstün hesab etdirər.

Şərqşünas Şopenin 1852-ci ildə yazdığı «İstoričeskiy pamyatnik dostoynaya Armyanskoy oblasti v epoxu yeye prisoedineniya k Rossiyskiy imperii» kitabından Azərbaycan tarixçisi Ə.Ələkbərov misal gətirərək Şah Abbasın Qarabağa köçürüyü 22 şiyə kurd tayfasının adını çəkir:

1.Qaraçorlu; 2.Həsənanlı; 3.Kulikanlı; 4.Şadmanlı; 5.Milli; 6.Şeylanlı; 7.Təhməzli; 8.Əliyanlı; 9.Bərgüşad; 10.Babalı; 11.Kulluxçu; 12.Gəlovçu; 13.Fərixkanlı; 14.Sisanlı; 15.Tərtərli; 16.Hacı Samlı; 17.Sultanlı; 18.Qulukanlı; 19.Bozlu; 20. Əlikyanlı; 21. Kolanı; 22.Püsyanlı.

(Bax, A.Ələkbərov, Trudu Azerbaydjanskoqo filala, XXV, «Koproso ob izuchenii kulturu kurdov» məqaləsi, Bakı, 1935, səh.40-62)

Bu tayfaların hamısı erməni işgalinə qədər Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan, Cəbrayıl rayonlarında yaşayırdılar və Azərbaycanın bir sıra başqa rayonlarında məskunlaşmışdılar. Yuxarıda göstərildiyi kimi, həmin tayfaların müəyyən hissəsi son zamanlara kimi Dərələz mahalının sahibləri idilər.

Daha bir mənbə. Məmmədhəsən Vəlili (Baharlı) da «Azərbaycan. Coğrafi-təbii, etnoqrafik və iqtisadi müləhizat» kitabında Azərbaycanda yaşayan kürdlər haqqında müəyyən qədər söhbət açmışdır (bu kitab 1921-ci ildə Bakıda rusca çap edilmiş, 1993-cü ildə Azərbaycan dilinə çevrililib «Azərnəşr» tərəfindən nəşr olunmuşdur).

M.Vəlili 1917-ci ildə Azərbaycanda 20 min kurd yaşadığını bildirir (səh.19). Müəllif yazar ki, 1828 və 1830-cu illerin Rusyanın İran və Türkiyə ilə müharibələri nəticəsində 135 min Türkiye və İran erməniləri Azərbaycana köçürüldü. Çar hökumətinin zorakılığı nəticəsində Araz və Kür vadilərində yaşayan kurd və türk əhalisi Türkiyə və İранa köçürüldü, onların torpaqlarında ermənilər yerləşdirildi (səh.31)

Baharlı qeyd edir ki, Şahsevən qəbilesinin en nüfuzlu rəislərindən Kürd bəyin üç oğlunun nəslü üç qola ayrılmışdır:

Poladbəy – Poladbəyli, Dəmirbəy-Dəmirdəyli, Gözəlbəy-Gözəlbəyli. Bunlardan Azərbaycanda iki birincilər yaşamaqdadırlar. Kürd bə-

yin qəbiləsindən daha başqa qollar ayrılmışdır. Onlar bunlardır: -Xələfli, Buduqlu,Muradlı, Zərgərli və Mallı (səh.44).

Baharlı bildirir ki, Azərbaycanda ən çox türkləşməyə uyan kürdlərdir. Püsyan kürdləri Türkiyədən,Gorus kürdləri İranın Həmədan vilayətindən gəlmədilər. Yerdə qalan isə Azərbaycanda olan məhəlli kürdlərdir.baharlı Məhəlli kürdlərin Azərbaycanın aşağıdakı qəzalarında məskunlaşdıqlarını xəbər verir.(səh.56).

- 1.Quba qəzasında –Qarakürdü, Qaracallı;
- 2.Cavad qəzasında – Qaralar (4kənd), Qaracılılar, Böyük Gorus,Cır Gorus;
- 3.Şamaxı qəzasında – Kurd, Qaralı,Gorusçəpərli;
- 4.Göyçay qəzasında- Cır Kurd, Kurd Şaban, Kürdqarabağlı, Kürdmaşı, Kurd, Qaracalı, Qaraca, Gorusağa, Gorusarkənd;
- 5.Lənkaran qəzasında – Bərgüşad- Kürdabbaslı, Kürdlər, Böyük Qaralı, Kiçik Qaralı;
- 6.Ağdaş qəzasında – Kürdlər;
7. Zəngəzur qəzasında – Qaralar, Qaracallı, Sisyan, Kürdhacı, Qazıkürdarlı, Kürdəli, Kürdqala;
- 8.Qazax qəzasında – Qaralar;
- 9.Cəbrayıł qəzasında – Qaracallı, Kürdmahmudlu, Kurd Mahrızlı, Kürdçapıq, Kürdəfəndilər;
- 10.Cavanşir qəzasında - Bərgüşad, Kürdbarağı, Qazi Kürdəli, Kürdlər, Kürdbirdəamanyan;
11. Gəncə qəzasında - Səfikurd;
- 12.Şuşa qəzasında – Kürdqaradağlı, Kürdlər;
- 13.Şərur –Diralagöz qəzasında – Pesyan (səh.57)

Haşıyə:

Göründüyü kimi bu məlumatlarda natamamlıq vardır. Çünkü bu kitabda I Şah Abbas tərəfindən Azərbaycana göndərilən kurd tayflarının məskunlaşdığı yerlərin böyük eksəriyyətinin adı çəkilmir. Yaxud o zaman ki, Gəngə qəzasındaki (indiki Goranboy rayonunda) Baxça-kurd,Balakurd kəndlərinin adı xatırlanmır.

Baharlı bildirir ki, türkləşmiş kürdlər öz dillərini unutmuşlar. Bununla belə qoca kürdlər içinde kurd dilini bilənlər də az deyildir. O, sözünə davam edib deyir, Naxçıvan qəzasının Kilit kəndinə kurd olan üşyançı Kilitlilərin balaları Nadir Şah tərəfindən sürgün edilmişdir. Keçən əsrin axırına kimi qoca Kilitlilər öz kurd dilində danışa bilirdilər.

Hazırda Kilidlilər türk dilində danışırlar. «Simaca onlar Kurd-Fars tipinə bənzəyirlər (səh. 57)

Bunlar 1921-ci ilə olan məlumatlardır.

1926-ci ildə əhali siyahıya alınmış və 1928-ci ildə bu siyahıya alınmanın nəticələri barədə Tiflisdə «Naseleniye Zakavkaziya» adlı kitab buraxılmışdır. O zaman Azərbaycanda olan 13 qəzanın birinin adı Kürdüstan qəzası idi. Bu qəzanın 480 yaşayış məntəqəsində 51426 nəfər adam yaşayırımış. Bunların 72,3 faizi kurd, 26, 7 fəzi türklərmiş. Bütünlükə Azərbaycanda isə 41.193 nəfər kurd (o cümlədən 21.280 kişi və 19913 qadın) qeydə alınmışdı. Bundan başqa həmin dövrdə xarici təbəqədən olan 67 kurd də Azərbaycanda var olmuş.

Rusyanın İran səfiri, kürdşünas P.Lerx 1856-ci ildə Sank-Peterburqdə «İsledovaniya ob İranskix kurdax i ix predkax severskix Xaldeyax» adlı bir kitab dərc etdirmişdir. O, bu kitabın 88-ci səhifəsində Qaraçorlu, Həsənanlı, Kulikanlı, Şadmanlı, Hacı Samlı, Tehməzli, Xanazəeli, Cavadlı, Fərixkanlı, Sultanlı, Milli, Bozlu, Bayandurlu və digər kurd tayfaları barədə söhbət açır.

Mənfur erməni quldurlarının işgalinə kimi bu tayfalar Azərbaycanın Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıllı və digər rayonlarında yaşayırıqlar. P. Lerx yazır ki, bu tayfaların bəzilərinin yalnız qocaları kurd dilini bilirlər. Kürd dilini bilməsələr də Kəlbəcərdə özünü fərixkanlı hesab edən 22 kənd, özünü həsənanlı sayan 12 kənd, özünü Hacı Samlı hesab edən 3 kənd, özünü Milli hesab edən 3 kənd, özünü Xanəzekli sayan bir neçə kənd vardır. Laçında, Qubadlıda, Zəngilan və başqa raynlarda öz tayfalarının adlarını indi də bilən 100-dən çox kənd vardır. Bu kurd tayfalarının adı Hacı Samlı, Gəlovçu, Tehməzli, Bozlu, Şeylanlı, Kulikanlı, Əlyanlı, Püsyanlı, Babalı və bir çox başqaları idi.

Azərbaycan kürdləri haqqında başqa bir maraqlı məlumatı M.A. Skibitskinin xətirosu verir (bax. «Azərbaycan qəzeti», Qarabağ yardım komitəsinin orqanı, 5 yanvar 1990-cı il, № 1. Şamil Əzizin «Karta Karabaxa kontsa XIX veka» məqaləsi). Bu məqalədə aydın olur ki, M.A. Skibitskinin məlumatına görə kürdlər Qarabağda, Zəngəzur qəzasının Bərgüşad və Həkəri çaylarının, Cavanşir qəzasının Tərtər və Tutqu çaylarının dərələrində, həmçinin Bərgüşad çayının aşağı axarında Cəbrayıllı qəzasında yaşayırlar. Müəllif bildirir ki, 1993-cü ildə Qarabağın 69 kəndində 3510 kurd ailəsində 18603 kurd yaşamaqdadır. Bu zaman Qarabağda vur-tut 47 erməni kəndi və 3408 erməni ailəsi var olmuş. Göründüyü kimi 1893-cü ildə Qarabağda kurd kəndləri erməni

kəndlərindən 22 ədəd, kürd ailələri erməni ailələrindən 102 ailə artıq olmuşdur. Bütün bunlar erməni quldurlarının indi necə həyasızlıq etdiklərinin tarixi sübutudur.

Hasıyə:

Ermənilər mətbuat səhifələrində, bəzi yiğincaqlarda iddia edirlər ki, Azərbaycanda kürdlər öz dilləri zorla unudulmuş, amma son zamanlara kimi Ermənistanda yaşayan və buradan orta Asiyaya sürgün edilən kürdlər ana dillərini bilirlər. Bəli, zahirən bu belədir. Lakin tarixə müraciət etdikdə bu iddiaların əsassız olduğu dərhal aşkara çıxır. Yuxarıda göstərdiyimiz kimi P. Lerxin 1856-cı ildə, Məmmədhəsən Vəlilinin 1921-ci ildə verdikləri məlumatlardan aydın olur ki, Azərbaycanda yaşayan kürdlərin bir çoxu 100 il, 150 il bundan qabaq dillərini unutmuşlar. Bu isə heç bir zoraklığın neticəsi deyildir. Çünkü Azərbaycan kürdləri qədimdən bu diyarda yaşayır, buna görə də tədricən onlar öz dillərini unutmamışlar. Ancaq Ermənistana kürdlər əsrimizin 20 illərində gəldiklərinə görə buradan sürgün edilən və qovulan kürdlər hələlik öz ana dillərini saxlaya bilmışlər. Bu həqiqəti bilmək çox vacibdir.

Etiraf etmək lazımdır ki, tarix öz işini görmüş, Azərbaycan kürdlərinin böyük əksəriyyəti öz dillərini unutmuş, Azərbaycan xalqına qaynayıb-qarışmış, bir-birlərinə on minlərlə qız vermiş və qız almış, bir çoxları isə daha özünü kurd hesab etmirlər. Bir daha təkrar edirik ki, buna səbəb kürdlərin qədim dövrlərdən bəri müxtəlif səbəblərə Azərbaycan torpağında məskunlaşması və Kürdüstan deyilən yerlərdən əlaqəsini kəsməsi olmuşdur. Bununla belə tarixi də unutmaq olmaz və həqiqət olduğu kimi qələmə alınmalıdır. Biz, indi özündə Azərbaycanda mövcud olan və kurd adı ilə bağlı yaşayış məntəqələrinin hamısında kürdlərin yaşadığını iddia etmək fikrində deyilik. Lakin bu yerlərin bilavasitə kurd sözü ilə bağlı olması Azərbaycan və kurd xalqlarının tarixi dostluğu barədə bizə şahidlik edir. Bu şahidlər Azərbaycanın aşağıdakı 22 rayonunun 35 yaşayış məntəqəsidir.

Ağdam rayonunda – «Kürdlər» adında iki kənd;

Ağcabədi rayonunda – «Kürdlər»;

Bərdə rayonunda – «Kürdboraçı» və «Kürdlər»;

Qubadlı rayonunda – «Kürdmahruzlu» və «Kürdçapıq»;

Quba rayonunda – «Kürdax»;

Zaqatala rayonunda – «Kürdəmir»;

Goranboy rayonunda – «Bağçakürd», «Balakürd» və «Səfikürd»;

Göyçay rayonunda – «Cırkurd», «Kürdşaban», «Kurd»,
«Kürdəmir»;

İmişli rayonunda – «Kürdmahmudlu»;

İsmayıllı rayonunda – «Kürdüvan», «Kürdmaşı», «Kürdeldarbeyli»;

Laçın rayonunda – «Kürdhacı» (Soltan bəyin ata baba kəndi);

Lerik rayonunda – «Kürdəsər»;

Masallı rayonunda – «Kürdəbazlı»;

Oğuz rayonunda – «Kurd»;

Fizuli rayonunda – «Kürdlər», «Kürdmahmudlu»;

Xankəndi rayonunda – «Kürdlər»;

Xanlar rayonunda – «Kürdəlyar»;

Cəlilabad rayonunda-«Kürdlər»;

Şərur rayonunda – «Kürdkənd», «Kürdçullu» adlı kəndlər;

Bakıda - «Kürdəxanı» qəsəbəsi;

Kürdəmir rayonunda – «Kürdəmir» şəhəri və «Kürdəmir» qəsəbəsi adlı yaşayış məntəqəsi mövcütdür («Azərbaycan SSR-nin inzibati ərazi bölgüsü» kitabı, «Azərnəşr», 1961). Bəli, bu tarixi şahidlər Azərbaycan və Kurd xalqlarının qədim dövrlərdən bəri ürək telleri ilə bir-birinə bağlılığını gözümüz qarşısında nümayiş etdirir.

Bəli, böyük kurd şairi Əbdürəhman Həjar Azərbaycan və kurd xalqlarını haqlı olaraq bir qılincin iki ağızı adlandırmışdır. Bunun sübutu tarixi faktlardır. Saysız-hesabsız olan bu faktların bir-ikisini göstərmək kifayətlənəcəyik. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ordusu yaradıldıqda «Səlim Sultanovun başçılıq etdiyi xüsusi kurd suvari difizyonu alay şəklini almaqdə idi. Kapitan Yunis Şəkərovun kurd atıcı batalyonu da üçüncü suvari diviziyanının tərkibində idi». Bu diviziya və batalyonlar böyük şücaətlər göstərmişlər (Nəsib Nəsibzadə, «Ədəbiyyat və incəsənət» qəzeti, 15 oktyabr 1989-cu il, № 50, səh. 7).

Cəllad Andronik paşanın, Dronun, Nijdenin quldur dəstələri Soltan bəyin başçılığı ilə əsasən Laçın, Qubadlı və Kəlbəcər kürdlərinin hünəri ilə Azərbaycan torpağından qovuldu və onlara ağır zərbələr endirildi. Son dövrlərdə erməni işgalçıları daxilmizdəki xəyanətlərdən istifadə edərək müqəddəs torpaqlarımızın 20 faizini zəbt etdilər. Bunun bir səbəbi də o idi ki, həmin xəyanətkar qüvvələr kürdləri döyüşə səfərber etmək əvəzinə, onlara olmazın böhtanlar atdır. Şaiyə yaydılar ki, kürdlər 40 min imza toplayıb Ermənistanla birləşmək istəyir. Qəribədir, həmin qüvvələr və onların dəmtutulanları bir tərəfdən hay-haray qoparırdılar ki, Azərbaycanda cəmi 5-6 kurd kəndi var, həm də iddia

edirdilər ki, kürdlər 40 min imza toplayıblar. Bütün bu məkirli oyunlar əhalini ruhdan salmaq, erməni faşistlərinə qarşı vuruşmağa hazırlaşmaqdan diqqəti yayındırmaq kimi çirkin məqsədlər güdürdü. Lakin kürdlər qaçqına dönsələr də doğma Azərbaycana sədaqətli oldular.

Biz buna ürəkdən əminik ki, həmişə olduğu kimi bundan sonra da kürdlər Azərbaycanın əleyqətli vətəndaşları olacaq, müqəddəs torpaqlarımızın geri qaytarılmasında onların boynuna düşən yükü cəsarətlə daşıyacaqdırlar.

Məlum olduğu kimi dünyada 35-40 milyon, bəlkə də daha çox kurd yaşayır. Biz ona nail olmaliyiq ki, dünya kürdlərinin Azərbaycana rəğbətini daha da dərinləşdirək. Buna nail olmaq üçün Azərbaycan kürdlərinin dilini, mədəniyyətinin inkişafına, tarixinin öyrənilməsinə qayğıni artırmaq lazımdır. Dillərini unudan və özünü kurd hesab edən yerlərdə, məktəblərdə bir xarici dil kimi kurd dili həftədə heç olmasa iki saat tədris olmalı, kurd dilində ədəbiyyat, tarix kitabları nəşr edilməli, kurd ədəbiyyatından Azərbaycan dilində almanaxlar işıq üzü görməlidir. Kurd dilində bir qəzeti nəşri dövlət tərəfindən maliyyələşdirilməlidir. Kurd dilində dərs deyə bilən müəllim kadrları hazırlanmalıdır. Azərbaycan kürdlərinin belə məsələlərin həll edilməsindən başqa heç bir siyasi iddiaları yoxdur. Güman edirik ki, bunlar dövlətimizin siyasətinə və məramına uyğundur, ümidvarlıq ki, bu məsələlər öz həllini tapacaqdır.

Azərbaycan və Kürd xalqlarının sarsılmaz dostluğu var olsun!

Daim yeniliklər axtarışında

*Ela bildim qəzəli kefdən-dəmdən yazıram,
Bir də baxdım qüssədən, dərddən, qəmdən yazıram.*

*Cəhd eylədim ürəyim ağlamasın, şad olsun,
Baxıb gördüm gözümdən axan nəmdən yazıram.*

*Gözlərimi zillədim kağıza, hiss eylədim,
Bizdən ötrü atılan faldan, rəmdən yazıram.*

*Yada düşdü didərgin, pərən-pərən el-obam,
Gördüm kədər, qüssə, qəm - belə cəmdən yazıram.*

*Dəlidağam, çağladı qaçqınlığın bəłası,
Bir də baxdım özümtək bəxti kəmdən yazıram.*

(Şamil Dəlidağ)

Şamil Əsgər Dəlidağın tarixdə ilk dəfə qələmə aldığı yeniliklər bir neçə elmi iş üçün əvəzsiz xammaldır. Mütəxəssislər haqlı olaraq yazılırlar ki, Şamil müəllimin lügətçilik sahəsindəki fundamental işlərini bir institut səviyyəsində görülən işlərlə müqayisə edirlər. Ümidvarlıq ki, aşağıdakı yeniliklər və novatorluqlar öz elmi şəhrlərini tezliklə tapacaqdır:

Şamil müəllim ədəbiyyat tarixində ilk dəfə:

1. «Törəmə», «dodaqdəyməz, törəmə», «dodaqdəyməz, əvvəl-axır törəmə», «dodaqdəyməz, əvvəl-axır, cinaslı, törəmə» şəkilində qoşmalar, gəraylılar, rubailər, dördlüklər, səkkizliklər, bayatılar, qəzəllər yazıb çap etmişdir.
2. O, ilk dəfə cinaslarla poema yazıb və oxuculara çatdırmışdır.
3. O, «dodaqdəyməz», «dodaqdəyməz, törəmə» və «dodaqdəyməz, əvvəl-axır» şəklində nəşr olunmuş poemaların müəllifidir.
4. Bu yenilikçi şair bütün kəlmələri eyni hərflə başlayan qoşmalar, gəraylılar, məsnəvilər yazıb ortaya qoymuşdur.
5. Şerdən törəyən şerlər də yenilik olub Şamilin qələminin məhsuludur.

Şamil müəllim tarixdə ilk dəfə aşağıdakı lügətləri də yazıb nəşr etdirmişdir:

1. «Azərbaycan dilinin qafiyə lügəti»;
2. «Azərbaycan dilinin mənzum cinas lügəti» ;
3. «Azərbaycan dilinin törəmə sözlər lügəti»;
4. «Kürdcə-Azərbaycanca lügət»;
5. Azərbaysanca- Kürdcə lügət»;
6. «Kurd dilinin qafiyə lügəti».

*Nəbi Xəzri,
Xalq şairi*

Dilimizə və ədəbiyyatımıza böyük xidmət nümunəsi

Şamil müəllimlə ilk tanışlığım 1955-ci ildə Kəlbəcərin İstisu krortunda oldu. Həmin dövrdə o, Rayon Komsomol Komitəsinin birinci katibi işləyirdi. Onda böyük şairimiz Səməd Vurğun da daqlara qonaq gəlmişdi. Aşiq Şəmşirlə deyişib məşhur «Unutmaz bu oba, bu mahal məni» şe'rini dedi.

Elə bil Səməd Vurğun daqlarla vidalaşırıdı. Vaxt keçdi. Şamil Əsgərovun qəzet və jurnallarda şe'rləri dərc olundu. Heç yadimdən çıxmaz, Şamil Bakıya oxumağa gəlmüşdi. Bir gün iste'dadlı şair dostum Əli Kərimlə dəniz qıraqına gəzintiyə çıxmışdıq. Burada Şamilə rast gəldik. Oturacağın birində əyləşib səhbət etdik. Bizim təkidimizlə o bir neçə qoşma dedi. Onlardan birinin ilk misraları belə başlanırdı:

Gözəl, hüsnündəki o gözəlliye,
Baxsa gül-ciçək də xəcalət çəkər.
Bəs, onda de görüm, bu yazıq canım,
Mən sənə baxanda nə halət çəkər?

Nəhayət, Şamil Əsgərovun şe'r kitabları nəşr olundu. O, alimlik dərəcəsi aldı. Müxtəlif vezifələrdə çalışdı. Şamilin yaratdığı Kəlbəcər Tarix-Diyarşünaslıın muzeyinin adı dillər əzbəri oldu.

Respublikamızın əsil cənnəti olan Kəlbəcər işgal olunanda səbrim-qərarım lap tükəndi. Bu dərdli günlərdə yazdım və şair dostum Şamil Əsgərova ünvaniADIĞIM «Kəlbəcər harayı» şe'rim 1993-cü il aprelin 24-də «Azerbaycan» qəzetində dərc olundu. Elə həmin gün Şamil mənə zəng vurdu. Höñkürtüsü danışmasına imkan vermədi, məni də göz yaşları boğdu. Telefon səhbətimiz ağlamaqla başlayıb, belə də bitdi.

Şamil müəllim Kəlbəcər hadisələrindən sonra pessimizmə qapılmışdı. Biz ona ürək-dirək verdik, özündə möhkəm iradə, dözüm tapdı və yenidən qələmə sarıldı.

Budur, Şamil müəllimin dörd yeni kitabı qarşımızdadır. Dilimizə, ədəbiyyatımıza çox böyük xidmət hesab etdiyim bu kitablar müsbət mə'nada məni heyrətə getirdi. İndiyə qədər analoqu olmayan bu kitabların Şamilin qələmindən çıxdığına sevindim və kitablar haqqında sevincimi oxucularla bələşdirməyi qərara aldım.

«Azərbaycan dilinin qafiyə lügəti». Azərbaycanda ilk dəfədir ki, bu adda kitab çıxır. Bəlkə də heç bir dildə «Qafiyə lügəti» yoxdur. Lügət elmi qaydada əlibə sırası gözlənilməklə dilimizdə olan sözlərin kökü əsasında yazılmışdır.

«Azərbaycan dilinin qafiyə lügəti» ilə tanış olan oxucu dərhal yeqin edir ki, dilimiz qafiyələrlə zəngindir. Məsələn, lügətdə «abadan» sözü ilə həmqafiyə olan 550-dən çox, «aqibət» sözü ilə həmqafiyə olan 450-dən çox, «açar»la həmqafiyə olan bir o qədər söz kökü vardır. Lügət şairlər üçün, birinci növbədə şe'r yazmağa başlayanlardan ötrü çox qiymətli bir ədəbi vasitədir.

«Mənzum cinaslar» (kitab bu adda çap olunsa da, əslində o, müəllifin yazdığı kimi «Azərbaycan dilinin mənzum cinas lügəti»dır). 640 səhifədən ibarət olan, şe'rə yazılmış bu cinas lügəti əvəzsiz xidmətdir. Mə'lumdur ki, qədimdən bəri aşiq və şairlərimiz cinaslı şe'rər yazımışlar. Lakin yazılı ədəbiyyatımızda 7-8 mə'nadan çox olan cinaslara rast gəlməmişik. Kitabın müqəddəməsində müəllif yazır: «Çox böyük cəsarətlə demək olar ki, cinasyaranma imkanlarına görə Azərbaycan dili dünyanın istənilən dili ilə yarışda birincilik qazanar». «Mənzum cinas lügəti» kitabı elmi qaydada yazılmışdır. Ayrı-ayrı başlıqlarda ikimə'nali, üçmə'nali...cinaslar və nehayət yüzmə'nali cinasla tanış oluruq. Bəli, «Üz yara sarı» adlı yüzmə'nali cinas.

Mə'zücə deyilmə? Şe'rə yazılmış bu lügətdəki cinasların tam əksəriyyəti Şamil müəllimin öz qələminin məhsuludur. Bildiyimiz kimi «göz» və «qulaq» cinasları vardır. «Qulaq» cinasları qüsurludur. Çünkü belə cinaslarda söz qısalıdır və ya hərfin biri dəyişdirilir. «Göz» cinasları isə göz gördüyü kimi oxunur. Belə cinaslar qüsursuz hesab olunur. Maraqlı bir cəhet də odur ki, Şamilin kitabındaki hamısı göz cinaslarıdır. Kitabdan bə'zi nümunələrə diqqət yetirək: İkimənalı:

Ağ artmaz - Qara çoxsa, ağ artmaz,
Ağartmaz - Xəyanət üz ağartmaz.

Yaxud:

Qalma zillət - Dünyada qalma zillət,
Qalmaz illət - Sən getsən, qalmaz illət.

Üçmənalı:

A dalaq - Niyə sancın a dalaq?
Ad alaq - Niyə olsun ad alaq.
El içində həmişə
Ad alaq - Zəhmət çəkək, ad alaq.

Dördmənalı:

Adam an - Adam ara, adam an,
Ad, aman - Təmiz qalsın ad, aman.
Yaralanmış qəlbimi
Adam, an - Dəryalarda adam, an.
Ürəyimin qanısan
A daman - Gözlərimdən a daman.

Şamil müəllim çoxmə'nalı cinas axtarışlarını davam etdirməkdədir. O həm də çoxmə'nalı dodaqdəyməz cinaslar yaratmaqla məşğuldur.

Məsələn, «Qazana çatar» dodaqdəyməz cinasının 188, «Çək qazana düz» cinasının 505 mə'nası vardır. Qələmlerinizi işə salıb bu cinasların mə'nalarını axtarsanız Şamil müəllimin necə böyük çətinliklərin öhdəsindən gələ bildiyi haqqında aydın təsəvvür yarada bilərsiniz.

Şamil müəllimin «Dodaqdəyməzlər» adlı kitabı da gözəl təşəbbüsdür. 180 səhifəlik kitabda çap olunanların eksəriyyəti formasına görə ədəbi yenilikdir. Kitabda «Dodaqdəyməz, törəmə qoşmalar», «Dodaqdəyməz qoşa-yarpaq, əvvəl-axır, törəmə qoşmalar» bu adlarla bayatılar, dördlüklər, qəzəllər çap edilmişdir.

«Törəmə» terminini ədəbiyyata ilk dəfə Şamil Dəlidəğ gətirmiştir. Onun 1990-cı ildə nəşr olunan «Həyatın astarı, həyatın üzü» kitabında «törəmə» şe'rərlər vardır. «Törəmə»nin nə demək olduğunu aydınlaşdırmaq üçün «Dodaqdəyməzlər» kitabına istinad edə bilərik.

Dodaqdəyməz, əvvəl-axır, törəmə dördlüklə:

Riyakar həyatda əslini danar,
Rəzilliyi ancaq igidlik anar.
Razi qalar çətin, desən aldı nar,
Rədd et, tanyandı nə qeyrət, nə ar.

Bu dördlükdə 9 hərf - b, v, m, p, f, o, ö, u, ü olmadığına görə əsl dodaqdəyməzdır. Bütün misraların əvvəveli və axırı «r» hərfindən ibarət olmasına görə əvvəl-axırdır. Bəs, bu dördlük nəyə görə «törəmə» adlandırılmışdır? Dördlüyün qafiyəlrinə diqqət yetirin. «Danar» kəlməsindən hər dəfə ilk hərfi pozduqda «anar», «nar», «ar» qafiyələri töreyir. Beləliklə, bir sözdən daha üç qafiyə yaranır - töreyir. Buna görə də müəllif belə şə'rləri həm də «törəmə» adlandırmışdır.

Kitabda «Dodaqdəyməz, cinası, əvvəl-axır, törəmə» adlanan iki dördlik də vardır. İlk baxışda belə şe'rən, xüsusilə cinası, törəmə dördlüyün yazılması mümkün olmayan bir iş kimi görünür. Amma, belə dördlüklər də yaratmağın mümkün olduğunu Şamil sübuta yetirmişdir:

Altı yaşda zehin taydır ayaza,
Ana deyə, şagird əzəl «a» yaza.
Arta dərrakəsi, sirlər açıla,
Aydan arı qala, çətin Ay aza.

«Qoşa-yarpaq» adlanan qoşmalarda hər bəndlərdəki misralar ayrı-ayrı, möhrə bəndlər də öz aralarındaki misraları iki yerdən qafiyələndirməlidir. Təəssüf ki, bə'zən deyilən qaydada yox, ordan-burdan qafiyələnən şe'rər də «qoşa-yarpaq» adlandırılır. Bu, qətiyyən düz deyil. Şamil müəllim klassik qaydaya əməl etmişdir.

«Dodaqdəyməz, qoşa-yarpaq, əvvəl-axır, törəmə qoşma»:

Ağıldan dayaza, ağıldan daza,
Alçaq de şeytana, qara yaxana.
Açıq et istehza, həyası aza,
Ağzından hər yana hərzə axana.

Kitabda çətinliklərin müxtəlif şəkildə bir yerə cəmləşdiyi bayatılar, dördlüklər, gəraylılar, qoşmalar, təcnislər, qəzəllər, məsnəvilər, gözəlləmələr və başqa şe'rərlər istənilən qədərdir. Kitabın 69 səhifəsini təcnislər təşkil edir. Bunların içərisində «Dodaqdəyməz, əvvəl-axır təcnislər», «Dodaqdəyməz, əvvəl-axır, qoşa-yarpaq təcnislər», «Dodaqdəyməz, bütün cinasları yekcins, qoşa-yarpaq təcnislər» və başqa şəkilli təcnislər də vardır. Aşağıdakı «Dodaqdəyməz əvvəl-axır» təcnisə diqqət yetirin:

Nicat axtar nərə, alış, yaşa, yan,
Nahaqdan qayıtsa təkəri şisdən.
Nadanlıq eyləsə kinlə yaşıyan,
Neynəsin keçəndə tək ər, iş-işdən?

Nataraz yetənə ərişdi, inan,
Naqqaldan gen gəzsən ər işdi, inan.
Nədir həyat? - Arğac, ərişdi, inan,
Nə desin, danışsın tək əriş, işdən?..

Biz heç yerdə bu şəkildə təcnisə rast gəlməmişik. Şamil Əsgərov özünü bu çətinliklərə salmaqla əslində mö'cüzəli şe'rərlər yaratmışdır.

«Dodaqdəyməzlər» kitabında 180 misradan bir qədər artıq olan bir dodaqdəyməz poema da çap olunmuşdur. Bu poema həcməcə kiçik görünüşə də, mə'naca çox dərin və iibratamızdır. Üç oğlu olan bir atanın böyük oğlu Vətənin müdafiəsi uğrunda döyüşür, qəhrəmancasına həlak olur. Hami ağlayır, oğlanın atası ağlamır. Deyir: «Şəhidə ağlamazlar. Sevinirəm ki, oğlum Vətən yolunda canını qurban verib». Onun ortancıl oğlu da döyüşdə igidliliklə həlak olur. Ata yenə ağlamır. Axırıncı oğlu da mərdlik göstərir, canını Vətənə fəda edir. Bu dəfə atanı kiritmək olmur. Ona deyirlər: «O biri şəhid oğlanların daha da cəngavər idi, onlara ağlamadın, bəs bu oğluna niyə ağlayırsan?». Şəhid atası cavab verir: «Yox, mən bu şəhid oğluma da ağlamıram. Ona ağlayıram ki, Vətənin müdafiəsinə göndərməyə başqa oğlum yoxdur».

Adlarını çəkdiyimiz üç kitab haqqında neçə-neçə dissertasiyalar, elmi məqalələr yazmaq olar və yazılmalıdır.

Şamil Dəlidağın «Kəlbəcərin qəm dastanı, viran olan gülüstəni» kitabını da bu günlərdə oxumuşam və çox kövrəlmışəm. Bu kitabdan da ayrıca danışmaq lazımdır.

Şamil müəllimin «Azərbaycan dilinin qafiyə lügəti», «Azərbaycan dilinin mənzum cinas lügəti», «Dodaqdəyməzlər» kitabları barədə qısa söhbət açdıq. Gərgin axtarışlar nəticəsində meydana çıxan bu bədii və elmi kitablar dilimizə, ədəbiyyatımıza böyük xidmət nümunəsidir. Belə əvəzsiz əməyinə görə Şamil müəllim hər cür mükafatlara layiqdir.

«Günay» qəzeti, 19 İyun 1999-cu il

*Budaq Budaqov
Akademik*

Filologiya elmində yeni addım

Şamil Səlim oğlu Əsgərov(Şamil Dəlidağ) 1929-cu ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. İlk şeri 13 yaşında ikən təhsil aldığı orta məktəbin divar qəzetində çıxbı.

Şamil böyüyüb, ali təhsil alıb, əli qələm götürüb. Hazırda 560-dan çox elmi-kütləvi məqalələrin və monoqrafiyanın («Dağ üstə dağ» (1964), «Dəlidağın sədasi» (1973), «Dağların hikməti» (1978), «Dağ çıçəkləri» (1986), «Həyatın astarı, həyatın üzü» (1991), «Şəhid muzey, şahid muzey» (1996), «Loğmanın yadigarı» (1997), «Kəlbəcərin qəm dastanı, viran olan gülüstəni» (1998), «Vətənə gərəkli oğul» (1998), «Azərbaycan dilinin qafiyə lügəti» (1998), «Azərbaycanca-kürdçə, kürdçə-azərbaycanca və kurd dilinin qafiyə lügəti» (1999), «Hər çeşmədən bir damla» (2000), «Körpənin münəccimi» (2003), «Şerdə yeniliklər» (2003), «Dəlidağa salam» (2003), «Azərbaycan dilinin qafiyə lügəti» (2003) və s. kitabların müəllifidir. Şamilin bir neçə tərcümə əsəri də var.

Mənim Şamillə ilk tanışlığım 1960-ci ildə mərhum dostumuz Səfəralı Babayev vasitəsi ilə olmuşdur. Şamil gərgin elmi və şair –publisist əməyi ilə özünü xalqımıza sevdirmişdir. O mənim üçün əziz, sədaqətli və dəyanətli bir dostdur. Mən daim öz nadir yaradıcılığı ilə Azərbaycan poeziyasında novator səviyyəsinə yüksəlmiş Şamil Dəlidağın yeni şerlərini oxumaq, onlardan zövq almaq arzusunda olmuşam.

Şamil Əsgərov AMEA-nın Goğrafiya institutu ilə, onun direktoru Akademik Həsən Əliyevlə və mənimlə dostluq edirdi. Respublika

Coğrafiya Cəmiyyətinin iclasları və konfranslarındakı məruzələri xüsusi maraq doğururdu. O Cəmiyyətin qurultayı şərəfinə Kəlbəcər orta məktəb şagirdlərinin əl işlərindən ibarət sərgi də təşkil etmişdi. Şamil Kəlbəcərdə zəngin Diyarşunaslıq muzeyi və əvəzsiz kitabxana yaratmışdı.

Bu yazida Şamil Dəlidağın qaçqınlıq dövründə Azərbaycan poeziyasına, ədəbiyyatına, dilinə və edminə göstərdiyi xidmətlərindən, onun özünəməxsus poetik yaradıcılığından qısa da olsa məlumat veriləcək.

1.Şamil müəllim ilk dəfə olaraq «Azərbaycan dilinin qafiyə lügəti» kitabını yazmışdır. Elmi əsaslarla yazılmış bu kitab dilimizin inkişafı, şairlər, xüsusən gənc şer həvəskarları üçün çox faydalı ədəbi xəzinədir.

2. «Azərbaycan dilinin mənzum cinas lügəti». İlk dəfə şerlə yazılmış bu ikicildlik bu əsər Şamil Dəlidağın ədəbiyyatımızın və dilmizin inkişafına böyük xidməti sayılmalıdır. Azərbaycan dilində cinasyaratma imkanları böykdür. Şamil Dəlidağın kitabında 100 mənali cinasa təsadüf olunur. 100 mənali bir cinası düşünüb tapmaq, onu nəzmə çəkmək üçün şair qüdrəti lazımdır.

Kitabda «Qala yásarı» cinasının 53, «Kür, düz, əm, indi»nın 55, «Qala, yaşa, düz»ün 61, «Uay, arana, zay»ın 88 mənası mövcuddür. Bunları sözlə ifadə etmək adama asan gəlsə də, tapılması və şerləmənalandırılması son dərəcə çətindir.

Şamil müəllim Azərbaycan dilində söz yaratmaq imkanlarından istifadə edərək riyazi yolla sübut edir ki, beşhecalı bir ifadədən 100-dən çox mənası olan cinaslar düzəldilir. Məsələn «qat, qazan, üz, çək» cinasının mənası yüzlərcəsidir. «Çat» sözü - 5, «çək» sözü -7, «üz» sözü -5, «qazan» sözü 5 mənaya məlikdir.

Şamil indi «Qazana yara» adlı bir dodaqdəyməz təcnisi yazıb başa çatdırmaq üzrədir. 180 bənd olacaq bu təcnisdə «Qazana yara» dodaqdəyməz ifadəsi bir cinas kimi möhrbəndlərdə 180 mənada işlədirilir.

3. Şamil Dəlidağ nadir «Dodaqdəyməzlər» kitabının müəllifidir. Burada şairin «dodaqdəyməz törəmə» qoşma, gəraylı, qəzəl, «dodaqdəyməz, əvvəl-axır təcnis», və digər yeni səpgili şerləri çap edilmişdir. Onun «Şerdə yeniliklər» kitabından bir misal: «dodaqdəyməz, əvvəl-axır, cinaslı dörtlük»:

Əzəl-əzəl diqqət yetir nəsilə,
Əyan eyle kəlləsində nə sile?!

Əyrilikdən kənar gəzər kişisə,
Əlaqəni aqıl kəsər nəs ilə.

Bu döndlükdə 9 dodaqlanan hərf (b, f, m, p, v, o , ö, u, ü) olmadığına görə dodaqdəyməzdır, bütün misralar eyni hərflə başlanıb və həmin hərflə qurtardığına görə (burada «ə» hərfi) əvvəl-axırdır. Döndlük həm də cinasla yazılmışdır.

4. Şamil Əsgər Dəlidağın bu yaxınlarda «Şerdə yeniliklər» adlı əsərində ədəbiyyata törəmə termini gətirmişdir. O, bir söz və ya ifadə götürüb ya hər dəfə həmin söz və ifadənin bir hərfini pozmaqla və ya bir hərf artırmaqla onlardan yeni qafiyələr törədir və həmin törənən qafiyələrdən istifadə etməklə şerlər yazır. Məsələn, «belə cəm» ifadəsindən hər dəfə bir ilk hərfi pozmaqla aşağıdakı qafiyələr törəyir – əmələ gəlir: «Belə cəm», «elə cəm», «»ləcəm», «əcəm», «cəm», «əm».

Bu səpgidə yazılmış şerləri poeziyamızda ilk dəfə Şamil Dəlidağ qələmə almışdır.

«Dodaqdəyməz, əvvəl-axır, törəmə məsnəvilər»:

Arsız deyəcəkdir qatığa qara,
Ancaq sən həyatda həqiqət ara.
İradə qatlayar qatil dizini,
İtirər diyardan yağı izini.
Lərzəyə gətirər dağ-daşı da sel,
Lakin qarşısını ala bilər el.

Bu dodaqdəyməz, törəmə məsnəvilərin hər birinin misraları eyni hərflə başlayıb eyni hərflə qurtardığına görə əvvəl-axırdır.

«Dodaqdəyməz, törəmə rubai»:

Satqınlıq edəni yerə sərəndə,
Cəsarət yaranır igid ərəndə.
Satqına, arsiza, xəyanətkara,
Çətin ağıllanar, çəksən də rəndə.

Şamil Dəlidağın bir çox şerlərinin bütün kəlmələrinin ilk həfini yan- yana düzülərsə yeni bir şer yaranar. Şairin «Allaha səcdə et» şeri bu növ şerlərdəndir:

Aldanma, ləyaqət, lətfət axtar,
Həmişə arzula sarsılsın əgyar.
Cəld din, əncam eylə töküsə abır,
Lopbazlar ləkədir,ancaq hoqqadır.

Axtar yaxşları, ara lafları,
Vuruş, as rəzili, ən riyakarı.
Şəksizdir əxlaqsız, geniş ürəksiz,
Riyakar şəkkahla əkizdir iblis.

Namərdir, canidir ancaq qudurğan,
Oyuncaqbazlardı dini unudan.
Rəsulillah haqdır, ötkün kəramət-
Məhəmməd dininə artıbdı rəğbət.

Bu şerdə bütün kəlmələrin ilk hərfini yan-yana düzüb oxusaq
aşağidakı məsnəvi alınar.

Allaha səcdə et, Allaha yalvar,
Ərşə-girişə ancaq odur hökmdar.

Müəllifi şerinin birində «çəkərəm» kəlməsindən və bir dəfə ondan
bir ilk hərfi pozmaqla «əkərəm», «kərəm», «ərəm», «rəm», «əm»
səzlerinin hər birindən dörd yerdə istifadə edir.

Şamil müəllimin fikrincə, hər misranın baş hərfini üzüsağı, birinci
misranın kəlmələrinin baş hərfini yan-yana, son misranın bütün
kəlmələrini tərsinə yan-yana, bütün misranın son kəlmələrinin baş
hərfini altdan yuxarı yan-yana düzüb oxusaq, dörd dəfə «çəkərəm»
sözünə rast gələrik.

Şairin tam cinaslarla yazdığı «Şerdə yeniliklər» adlı kitabına
toplannmış dörd poemadan biri «Qarabağın harayı» adlanır. Kitabın birinci
hissəsində Qarabağ respublikamızın bütün rayonlarına müraciət edərək,
onu mənfur düşmənlərdən xilas etməyə çağırır. Poemanın ikinci
hissəsində isə hər bir rayon ayrılıqda Qarabağa cavab verir ki, mütləq
onu işğaldan, mənfur düşməndən azad edəcəkdir.

«İlxığının taleyi» adlanan poema dodaqdəyməz və törəmə üslubunda
qələmə alınmışdır.

DƏLİDAĞIN ÖZÜ KİMİ

«Kürdçə-Azərbaycanca, Azərbaycanca - Kürdçə və Kurd dilinin qafiyə lügəti» lügətçilik tariximizdə ilk dəfədir ki işq üzü görür. Kurd və Azərbaycan xalqlarının dostluğuna həsr edilmiş bu kitab böyük maraq doğurur.

Şamil Dəlidağ kurd şairlerinin xeyli şer və poemalarını Azərbaycan dilinə tərcümə edərək oxuculara çatdırmışdır. O, Azərbaycan şairlərinin şerlərini də kurd dilinə tərcümə etmişdir.

Biz burada Şamil Dəlidağın poeziyamıza, eləcə də elimizizə gətirdiyi yeniliklərdən qısa da olsa söhbət açdıq.

Şamil müəllim filologiya elmləri namizədi, Azərbaycan Yaziçılar Birliyinin üzvü, Respublikanın Əməkdar Mədəniyyət işçisidir. Fikrimcə, onun tərtib etdiyi, yazdığı lügətlər öz elmi məzmununa görə filologiya elmləri doktoru alımlıq dərəcəsinə tam cavab verir. Həmin əsərlərin müvafiq müdafiə elmi şuralarında müdafiyyəyə təqdim edilməsi yerinə düşərdi.

Ədəbiyyatımızın və dilimizin inkişafındakı uğurlu xidmətlərinə görə Şamil Əsgər Dəlidağa öz razılığımı bildirir, son dərəcə işgūzar və məhsuldar şairə yaşıının 80 illiyi mərhələsində uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları dileyirəm.

«Elm»qəzeti, 16 yanvar, 2004

*Mürvət Qədimoglu Həkəri,
Şair-publisist*

Ədəbiyyatımızın və dilmizin inkişafında yeniliklər

Şamil Əsgər Dəlidağ (Şamil Əsgərov) filologiya elmləri namizədi, AYB-nin üzvü, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, ədəbiyyatımızın və dilmizin inkişafına inkar edilməz yeniliklər gətirən tanınmış qələm sahibidir. Təsadüfü deyildir ki, xalq şairi Nəbi Xəzri onun bu yeniliklərdən söhbət açan məqaləsinə «Dilimizə və ədəbiyyatımıza böyük xidmət nümunəsi» adını qoymuşdur. Akademik Budaq Budaqov Şamil müəllimin yaradıcılığına həsr etdiyi məqaləsini «Filologiya elmində yeni addım adlandırmışdır.

Biz hər iki müəllifin yazılarını yüksək qiymətləndirir, zənn edirik ki, Şamil müəllimin ədəbiyyatımıza və dilmizə getirdiyi yeniliklər barədə ədəbi ictimayyətə, ziyalilərimizə, müəllimlərimizə geniş, ətraflı

məlumat vermək olduqca vacib və zəruridir. Təkcə bir neçə məqalə ilə yox, orta və ali məktəb dərsliklərində də onun yaratdığı yeniliklər barədə geniş söhbət açılmalıdır, tədqiqat işləri aparılmalıdır.

Şamil müəllim ədəbiyyatımıza və dilimizə hansı yenilikləri gətirmişdir? Tarixdə ilk dəfə onun qələmindən nələr çıxmışdır?

Şamil müəllim 30 il bundan qabaq belə bir gəraylı yazmışdı:

Sitəminlə «a» yazıldı,
Sinəmdəki «yar» yanına.
Səni gördüm dilimdən «siz»,
Düşdü «etibar» yanına.

«Yüz» öündən «bir» silindi,
Sevincin sayı bilindi,
Gözlərimdə, ay qız, indi,
«Tər» gəlibdi «tər» yanına...

Sən dolanıb gəzdin yandan,
Şamil oldu sinəsi qan,
Bülbül uçub gülüstandan
«Ga» qonubdu «qar» yanına.

İzahat: «yar»ın yanına «a» yazılanda «yara» alınır. Yəni sən yar idin, yara oldun. «Siz» etibarın yanına düşəndə «etibarsız» kəlməsi yaranar, yəni sənin kimi etibarsızı gördüm.

Yüzün öündə bir silində iki sıfır qalar, yəni sevincim yoxdur. «Tər»i «ter»in yanına yazanda «Tərtər» oxunur. Yəni gözlerimin yaşı Tərtər çayı olubdur. «Qar»ın yanına «ğa» qonsa «qarğşa» kəlməsi alınar. Yəni bülbül gülüstandan uçub, onun yerinə qarğşa qonubdur.

3-4 belə şer yazımaqla kifayətlənməyən Şamil müəllim «Yanına» kimi şerini yilik hesab etməyib, daha geniş yayıla bilən yeniliklər axtarışına başlamışdır. Bu yeniliyini «törəmə» adlandırmış və iki kitab həcmində «törəmə» şerlər yazmışdır.

Bəs «törəmə» nədir?

Şamil müəllim bir sözü və ya ifadəni götürüb, ya onların karşısından bir hərfi pozmaqla və ya hər dəfə onların qarşısına yeni hərf yazımaqla qafiyələr yaradır və şeri bu qafiyələr əsasında yazır. Məsələn, bu qayda

DƏLİDAĞIN ÖZÜ KİMİ

ilə «çəkərəm» sözündən hər dəfə bir hərfi silməklə «əkərəm», «kərəm», «ərəm», «rəm» və «əm» sözləri –qafiyələri alınır.

Şamil Dəlidəğ ilk dəfə belə şerlərini Kəlbəcər rayonunda çıxan «Yenilik» qəzetiinin 09-06.1983-cü il tarixli 81-ci nömrəsində çap etdirmiştir.

Əlbir eylə Dəli Kürü, Arazi,
Xalqdan ötrü gereklidir belə cəm.
İstəyirsən səndən qalsın el razı,
Elə topla, yaxşını et elə cəm.

El malını nadan yedi,sovurdu,
Hap-gopuna sığışmadı ovurudu.
Kola girib yamanlıqla o vurdı.
Beləsiylə ömrün boyu de ləcəm.

Neynəyirik yad çörəyi, yad aşı,
Xalqlarımız bir-birinin adaşı.
Bir divarda qala edib o daşı,
Qardaş olub neçə millət, həm əcəm.

Fərqi yoxdur türkün, kürdün, əcəmin,
Qardaşlıqdır əzəməti bu cəmin.
Saf dostluğa ürək əmin, dil əmin,
Bir bayraqın altda olub hamı cəm.

Vətənimin vari aşılı daşındı,
Hünəriylə zirvələri aşındı,
Şamil, sənə o şöhrətdi, o şandı,
Çəsməsini ana südü bilib əm.

Bu qoşmada 20 qafiyə işlədilmişdir, lakin onların hamısı 6 söz və ifadədən törənmışdır. «Arazi», «belə cəm» «sovrudu», «yad aşı» və «daşındı» ifadələrinin önündən bir hərfi azaltmaqla qalan 14 qafiyə törənmışdır.

Adı çəkilən qəzəldə Şamil müəllimin «Yada sal» (dodaqdəyməz), «Nə silə» (dodaqdəyməz), «Ya da yaz» (bütün cinasları yekcins, dodaqdəyməz, əvvəl-axır, qoşayarpaq təcnis), «Yar» (dodaqdəyməz, törəmə gəraylı), «Tək əri şisdən» (dodaqdəyməz, əvvəl-axır təcnis), «Ya

da yan» (dodaqdəyməz, əvvəl-axır, qoşayarpaq təcnis), «Lalalandı» (dodaqdəyməz, sallama gəraylı) və.s. çap olunmuşdur. Biz ədəbiyyat tarixində Şamil müəllimin adını çəkdiyimiz şerlərinə bənzər yazılıara rast gəlməmişik. (Şamil müəllimdən sonra onun ardıcılırı olubdur)

Bələliklə, Şamil Dəlidağ bu və aşağıda misal gətirəcəyimiz bir çox yeniliklərin müəllifidir.

Sonralar Şamil müəllim «Həyatın astarı, həyatın üzü», «Dodaqdəyməzlər», «Şerdə yeniliklər» və başqa kitabların da çoxlu sayda «törəmə» «dodaqdəyməz törəmə», «dodaqdəyməz, əvvəl-axır törəmə», «cinaslı törəmə» və başqa şəkillərdə məsnəvilər, bayatılar, rübaiłər, gəraylılar, qoşmalar, qəzəllər, gözəlləmələr və s. çap etdirdi. Bunlardan bir neçəsini misal gətirməyimiz yerinə düşər:

«Dodaqdəyməz, törəmə məsnəvilər»

Gəlin əhsən deyək işində cəldə,
Sehri axtaraq işləyən əldə.

Kişidə yaransa qeyrət, cəsarət,
Çətin diyarında qalar əsarət.

Cəhd eylə həyatda əqidəli qal,
Yağılardan xalqın qisasını al.

«Dodaqdəyməz, əvvəl-axır, törəmə məsnəvilər»

Sən dərddən nə əyil, nə də saxla yas,
Sinə gər, kədəri çalış dardan as.

Tacın diyarındı, keşiyində yat,
Titrət yağıları, didəsindən at.

«Əvvəl-axır» bütün misraları eyni hərflə başlayan və həmin hərflə qurtaran şerlərə deyilir. Ədəbiyyatda bunlara az da olsa təsadüf edilir. Şamil Dəlidağın belə şerləri kifayət qədərdir.

Dodaqdəyməz şerlərdə mütləq doqquz hərf (b, f, m, p, v, o, ö, u, ü) olmamalıdır. Şamil müəllim dodaqdəyməz şerlərində düzgün olaraq bu doqquz hərfdən istifadə etmir. Dodaqdəyməz olan «göz» və «qulaq» qafiyələri vardır. Olduğu kimi yazılıb oxunan qafiyələrə «göz» qafiyələri deyilir. «Qulaq» qafiyələrində isə söz ya qısalır və ya hərf oxşadılır.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Məsələn, «deyər» əvəzinə «der». «Qulaq» qafiyələri ilə dodaqdəyməz söz düzəltmək yanlışdır. Şamil müəllim isə ancaq və ancaq «göz» qafiyələrindən istifadə etmişdir və edir.

«Dodaqdəyməz, əvvəl-axır, törəmə rübai»

İnsan yaranandan, ərzda gəzəli,
İnsanın axırı, ya da əzəli.
İrsizdir, alçaqdır xalqına zəli,
İti xəncər ilə kəsilsin əli.

«Dodaqdəyməz, törəmə rübai»

Ərş aydın, ləkəsiz, açıq, ayazdı,
Qişdan az qalsa da, deyirsən yazdı.
Yersizlik didərgin, dərdli qaçqına,
De niyə qəddarlar zənn edir azdı?!

«Dodaqdəyməz, törəmə qoşma»

Necə deyək candan axan qan aldı,
Yenə qara gəldi elə təzə il.
Diyarlar yağının əlində qaldı,
Tale geyindiyi qaradan da zil.

Dağlardan ağırdı dərdi hər ilin,
Qarnına sala qatılın dilin?
Sayı qədərsizdi, ya da qal əzil.

Dəlidağ, daşnağa taydır yad ağa,
Haqqı tay edirlər təhnizə, lağa.
Arxadılar ərzdə ancaq alağa,
Çəkiləsi alaq – deyil rəzil.

Şamil müəllimin göstərilən qayda da çoxlu bayatları, səkkizlikləri, gəraylıları, qəzelləri də çap olunmuşdur. Bu yenilikçi şairin «İlxicinin taleyi» adlı dodaqdəyməz, törəmə poeması da nəşr edilmişdir («Şerdə yeniliklər», «Nərgiz» nəşriyyatı, 2003).

Onu da bildirirəm ki, «törəmə» şəklində şerlər yazan Şamil müəllimin ardıcilları artmaqdadır (Mürvət Qədimoglu Həkəri, Xankişi Bəxtiyar, Firudin Şimşək, Məhəmməd Abdullayev, Ələmdar Əmiraslanov, Azər Güleliyev, Rəfayıl Mayıl və başqaları).

İkinci yenilik:

«Azərbaycan dilinin qafiyə lügəti»ni də ilk dəfə Şamil müəllim yazış meydana çıxartmışdır. Bu kitab 1997-ci ildə «Sabah», 2003-cü ildə isə «Nərgiz» nəşriyyatı tərəfindən nəşr olundu. Elmi qaydada, Azərbaycan dilinin düzəltmə olmayan sözləri əsasında tərtib edilmiş lügətdə istənilən söz dərhal tapmaq mümkündür.

Şairlər çeynənmiş qafiyələrdən həmişə gen-boluna istifadə edirlər, lakin Şamil müəllimin hazırladığı lügət sübut edir ki, Azərbaycan dilində işlənməyən qafiyələr də istənilən qədərdir. Məsələn, bu lügətdə «abadan» sözü ilə həm qafiyə olan 550-dən çox, «aqibət» sözü ilə həm qafiyə olan 450-dən çox düzəltmə olmayan sözlər vardır.

Şamil Dəlidağın ilk dəfə hazırlayıb çap etdirdiyi «Azərbaycan dilinin qafiyə lügəti» kitabını gənc şairlər üçün olduqca gərəkli bir vəsait hesab edirik.

Üçüncü yenilik:

«Azərbaycan dilinin mənzum cinas lügəti» də ilk dəfə Şamil Dəlidağ tərəfindən yazılmışdır. Şerlə yazılmış bu lügət ilk dəfə 640 səhifəlik bir kitab kimi «Maarif» nəşriyyatı tərəfindən çap olundu. 2003-2004-cü illərdə isə iki ciliddə daha da təkminkəndən 640 səhifəlik bir kitab kimi «Mənzum dodaqdəyməz sözlər lügəti» əlavə edilməklə «Nərgiz» nəşriyyatı tərəfindən çap edildi.

Biz indiyə qədər yazılı ədəbiyyatda 7-8 mənadan artıq cinaslı şerə, təcnisə rast gəlməmişik. Şamil müəllimin lügətində isə hətta 100 mənalı cinaslı şerlər vardır. Yüz mənalı cinas! Dildə asan deyilsə də, bu qədər mənası olan cinası tapmaq, onu lügət şəklinə salıb şərləşdirmək hədsiz çətin bir məsələdir. Lakin Şamil Dəlidağ belə böyük çətinliyin öhdəsindən bacarıqla gəlmişdir. Bəli, «üz yara sarı» ifadəsinin yüz mənası vardır. Onun mənalarını təpib şərləşdirmək adama mümkünüsüz bir iş kimi görünür, lakin Şamil müəllim bunu böyük bacarıqla etmişdir.

O, kitabın müqəddiməsində cəsarətlə və haqlı olaraq yazır: «Əgər cinas yaratmaq sahəsində bütün dünya dillərinin yarışı keçirilsəydi

DƏLİDAGİN ÖZÜ KİMİ

Azərbaycan dili mütləq birinci yeri tutardı». Bunun sübutu elə Şamil müəllimin hazırladığı mənzum lügətdir.

On yeddi mənalı bir cinası lügətdə yazılan kimi oxuculara təqdim edirik.

Nər Əmindi - kəndimizdə nər Əmindi,
Nər əmindi - Nər dayındı, nər əmindi,
Qovğa günü qorxan deyil,
Nər əmindi - Öz gücünə nər əmindi.

Nərə mindi - Mərd igidlər nərə mindi,
Nərə, mindi - Hünər yazsan nərə, mindi,
Güvəndiyim el-obadı,
Nərəm indi - Bir basılmaz nərəm indi.

Nərə mindi - Dəryalarda nərə mindi,
Nərə mindi - Su minmədi, nərə mindi,
Xəzər dedi: - Çirkənləmişəm,
Nərəm indi - Azalıbdı nərəm indi.

Nə rəmindi - Hünər falın, nə rəmindi,
Nə rəm indi - Nə fal qalıb, nə rəm indi.
Meydanını daraldıblar,
Nər, əm indi - Qəm şərbəti, nər, əm indi.

Qəzəblənib nər hayqırdı:
Nərəm indi - Qulaq batırır nərəm indi.
Ağzınızda o dadlı ət,
Nərəmində - Xəzər dedi: - Nərəmində.

«Azərbaycan dilinin mənzum cinas lügəti»ndə iki, üç və hətta yüz mənalı cinaslar vardır.

Şamil müəllim başqa müəlliflərin də cinaslarından lügətdə istifadə etmiş və onların kimə məxsus olduğunu göstərmişdir. On çox Aşıq Alının və Hüseyn Kürdoğlunun cinaslarına yer vermişdir. Lakin özgə mülliiflərin cinasları lügətdə 5-6 faiz təşkil edir.

İlk dəfə belə samballı lügətin yazılmasını dilimizə və ədəbiyyatımıza böyük bir töhfə hesab edirik.

Dördüncü yenilik:

Biz yuxarıda Şamil müəllimin ədəbiyyata gətirdiyi «törəmə» şerlərindən qısa da olsa danişdiq.

Şamil Dəlidağ 2004-cü ildə ilk dəfə olaraq «Azərbaycan dilinin törəmə sözləri» i lügətini çap etdirdi (Nərgiz» nəşriyyatı).

Beşinci yenilik:

Ədəbiyyatımızda cinasla yazılan şerlər çoxdur. Lakin heç kəs cinasla poema yazmamışdır. Şamil Dəlidağın cinaslarla yazdığı «Qarabağın harayı» adlı poeması «Şerdə yeniliklər» kitabında tam şəkildə verilib. Poemanın birinci hissəsində Qarabağ rayonlarını bir-bir haraya çağırır, ikinci hissədə rayonlar Qarabağın harayına hay verir. Poema işğal edilmiş torpaqlarımızı düşməndən azad etmək bir səfərbərlik çağrııdır.

Altıncı yenilik:

Hələ indiyə qədər kimse nə dodaqdəyməz, əvvəl-axır, nə də dodaqdəyməz poema yazmışdır. Şamil Dəlidağın «Dilar niyə ağladı» və «Naxırçı qız» adlı dodaqdəyməz, əvvəl-axır poemaları nəşr olunmuşdur.

Onun «Dastan-hekayət, İsa və Sədaqət» adlı poeması da dodaqdəyməzdür. Adlarını çəkdiyimiz poemalar da ədəbi yeniliklər və Azərbaycan dilinin çox böyük imkanlara malik olmasını əyani şəkildə sübut edir.

Yedinci yenilik:

Şamil müəllim bir kitab həcmində bütün kəlmələri eyni həriflə başlayan şerlər yazmışdır. Belə şerlərdən birini hörmətli oxucularımızın nəzər-diqqətinə çatdırırıq:

Şübhəsiz şahidəm, şahin-şonqarım,
Şüstərim, şahnazım, şan-şöhrətim sən.
Şerimdə şəlaləm, şah şəhriyarım,
Şerin şəkərdəhan şəxsiyyətisən.

Şivəsi şirinsən, şəfadarımsan,
Şahbazım, şükrənim, şahdamarımsan.
Şərik şikarınam, şah şikarımsan,
Şahidinəm, şəxsən şərafətim sən.

Şeytanla şər atan şəsdırar şəklə,
Şərin şivənisən, şimşəyə şölə.
Şadlığın şamisan, şerə şəlalə,
Şamil şairinsə şeriyyətim sən.

İzah etməyə ehtiyac yoxdur ki, bütün kəlmələri eyni bir hərfle başlayan şer yazmaq müşkül işdir. Lakin Azərbaycan dilinin zənginliyi Şamil müəllimə bu imkani vermişdir.

Səkkizinci yenilik:

Serdən törəyən şerlər. Belə şerlər yazmaqla da Şamil Dəlidəğ ədəbiyyatımıza yenilik bəxş etmişdir. Bu şerlərin bütün kəlmələrinin baş hərflərini yan-yana düzüb oxuduqda yeni şer alınır. Məsələn:

Vüqarım, əzmim, sən fəxarətim,
İbrət, dilək, arzu, səmimiyyətim,
Təbim, arzum, namım, and, ziyarətim,
Əzizim, rizvanım, böyük amalım,
Yurdum, canım, arxam, nərim, saytalım,
Ən nadir əjdadım, qəhrəmanımsan,
Ulu Rəbbimizdən bəxt amanımsan,
Nurum, bayraqımsan, uğru şayansan,
İlhamımsan, rəğbətiimsən, iman nişansan,
Cahanda azadxan nəğməxandansan.

Məsnəvi şəklində yazılmış bu şerdə bütün misarlardakı sözlərin ilk hərflərini yan-yana düzüb oxusaq, aşağıdakı qoşayarpaq məsnəvini görərik:

Vəsfî dastan – Azərbaycan,
Sənə qurban – bu şirin can.

Başqa bir misal:

Aldanma, ləyaqət, lətafət axtar,
Həmişə arzula sarsılsın əgyar.
Cəld din, əncam eylə tökülsə abır,
Lobbazlar ləkədir, ancaq hoqqadır.
Axtar yaxşıları, ara lafları,

Vuruş, as rəzili, ən riyakarı.
Şəkkahdır əxlaqsız, kinli, ürəksiz,
Riyakar şəkkahdır, əqlidən aciz.
Namərddir, canlıdırancaq qudurğan,
Oyuncaqbazları dini unudan.
Rəsulillah haqdır, ötkün kəramət –
Məhəmməd dininə artıbdı rəğbət.

Bu şerin bütün kəlmələrinin baş hərflərini yan-yana düzüb oxusaq,
belə bir məsnəvi alınar:

Allaha səcdə et, Allaha yalvar,
Ərşə-kürşəancaq odur hökmədar.

Doqquzuncu yenilik:

Cox pilləli şerlər. Aşağıdakı şeri nəzərdən keçirməklə bu ifadənin
nə demək olduğunu biləcəyik.

Çalış, əlləş, kəs əzminlə rəhimsizə, əl murdarsa,
Əl kirlisə, əl rəqibsə, əl mininə əlehdardır.
Kişi əli rəzildirsə, ən miskin, ən riyakardır.
Əl rövşənsə, əl məlhəmsə, əl rənasa əsilkaradır.
Rüsvaysa əl, mazqalsa əl, rəzaletdən əl kübardır.
Əl məmunsa, əl rəfiqsə, əl karlısa əzməkdir,
Minnətsiz əl, rəğbətli əl, kəməli əl çəmanzardır.

Uyğun qafiyələrlə yazılmış bu «Əl» adlı şerdə ilk baxışda gözə
görünməyən maraqlı məqamlar vardır. Bu yeddi misralıq şerdə sözlərin
baş hərflərini üzü aşağı, birinci misradakı sözlərin baş hərflərini yan-
yana, son misradakı kəlmələrini tərsinə yan-yana, bütün misralardakı baş
hərflərini üzü yuxarı oxusaq, hər dəfə «çəkərəm» sözünə rast gələrik.
Beləliklə, «çəkərəm» kəlməsi dörd yerdə – dörd pillədə özünə yer
tutmuşdur. Bununla iş bitmir. «Çəkərəm» sözündən hər dəfə bir ilk hərfi
silməklə alınan «əkərəm», «kərəm», «ərəm», «rəm», və «əm» sözləri də
axırı «m» hərfi ilə qurtarmaq şərti ilə hər biri yuxarıdakı qaydada dörd
yerdə tekrar olunmuşdur. Buna görə də Şamil Dəlidağ belə şerləri şərti
olaraq «cox pilləli» şerlər adlandırmışdır. Onun belə şerləri çoxdur.
Yəqin ki, belə şəkildə şer yazmaq da asan iş deyil.

Onuncu yenilik:

Bizə hələlik məlum olan budur ki, cinaslı qəzəlləri Aşıq Ali yazmışdır və onun 23 belə qəzəli çap olunmuşdur. Ancaq test imtahan suallarında yazılır ki, guya aşıqlardan yalnız Abbas Tufarqanlı belə qəzəl yazmışdır.

Şamil Dəlidağ da bu sahədə qələmini sınamışdır. O, 100 cinaslı qəzəllər yazmışdır. Yenilik budur ki, onun yazdığı 100 cinaslı qəzəlin 52-si dodaqdəyməzdır. Dodaqdəyməz cinaslı qəzələ isə hələ təsadüf etməmişik.

On birinci yenilik:

Şamil müəllim ilk dəfə olaraq 640 səhifəlik «Kürdçə Azərbaycanca, Azərbaycanca-kürdçə, kurd dilinin qafiyə lügəti» kitabını da çap etdirmiştir. Bu lügət hər iki qardaş xalqın dostluq körpüsü adlandırmaq daha düzgün olardı. Belə bir lügətin yardımı ilə hər iki dildən tərcümələr edilməsinə geniş imkanlar yaranır.

On ikinci yenilik:

Bir çox Azərbaycan şair və nasirləri kurd dilindən Azərbaycan dilinə tərcümələr edib çapına nail olmuşlar. Onlardan biri də Şamil müəllimdir. Lakin Azərbaycan ədəbiyyatından kurd dilinə tərcümələr yox dərəcəsində idi. Şamil Dəlidağ bu boşluğu doldurmaq üçün 100-dən çox Azərbaycan şairinin şerlərini kurd dilinə tərcümə etdi.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan dilində heç kim Şamil müəllim qədər cinaslı bayatı yazmamışdır. O, 2000-dən çox cinaslı bayatının müəllifiidir.

Biz bu məqalədə Şamil Dəlidağın ədəbiyyatımıza gətirdiyi yeniliklərdən, onun bu sahədəki xidmətlərindən çox qısa danışdıq. Mütəxəssislər təsdiq edirlər ki, Şamil Dəlidağ az qala bir elmi-tədqiqat institutunun işini görmüşdür.

Biz yenilikçi Şamil Dəlidağ haqqında çox qısa məlumat verdik. Xalq şairi Nəbi Xəzrinin, akademik Budaq Budaqovun dediyi kimi, onun ədəbi yeniliklərindən dissertasiyalar yazılmalıdır. Biz bunun belə olacağına inanırıq.

*Mərkəz Qacar,
Şair - dramaturq*

O bir institutun işini görüb

Şexsi kitabxanamda kitablar arasında Şamil Əsgər Dəlidağın bir neçə dəyərli, mən deyərdim ki, möcüzə əsərləri də var. Onların bəzisini müəllif astoqrafla özü mənə verib, digərlərini isə çətinliklə də olsa özüm əldə eləmişəm.

Şamil haqqında danişarkən onu oxuculara və ədəbi ictimaiyyətə görkəmli alim və yenilikçi şair kimi təqdim etmək lazımdır. Çünkü onun alimliyi ilə şairiyini bir-birindən təcrid etmək mümkün deyil, başqa sözlə desək, yazmış olduğu əsərləri məhz bu iki amilin sintezindən yaranıb.

İndiyə kimi 29 kitabı işıq üzü görmüş, filologiya elmləri namizədidir. «Azərbaycan Respublikası mədəniyyət işçisi», Azərbaycan Yaziçılar Birliyinin üzvü, ədəbiyyatımızın və dilimizin inkişafına misilsiz yeniliklər gətirən Şamil müəllimin elmi əsərlərini, Şer və poemalarını oxuyanda heyrətlənməyə bilmirsən. Bunları qələmə almaq üçün insanda böyük səbr və dözm, inadkarlıq və əzmkarlıq, ən başlıcası isə gərgin axtarış və istedad lazımdır.

Bəs Şamil müəllimin əsas novatorluğu nədən ibarətdir? Bu sualın cavabı şair-alimin anadan olmasının 75 illiyi münasibəti ilə «Nərgiz» nəşriyyatı tərəfindən buraxılmış «Bir ömrün səhifələri» kitabında aydın göstərilmişdir. Əgər bu suala qısaca cavab verməli olsaq, deyə bilərik ki, o ilk dəfə «törəmə», «dodaqdəyməz törəmə» və «dodaqdəyməz, əvvəl-axır cinası törəmə» şəklində qoşmalar, gəraylılar, dördükler, səkkizliklər, bayatılar, qəzəllər yazıb çap etdirmişdir. O ilk dəfə cinasla poema yazıb oxuculara çatdırıb, «dodaqdəyməz», «dodaqdəyməz törəmə» və «dodaqdəyməz əvvəl-axır» şəklində nəşr olunmuş poemaların müəllifiidir. Yenilikçi şair bütün klmələri eyni hərfə başlayan qoşmalar, gəraylılar, məsnəvilər yaradıb.

Şamil müəllim öz tədqiqatlarında sübut edir ki, Azərbaycan dilində hələ işlədilməyən, poeziya nümunələrinə salınmayan qafiyələr istənilən qədərdir. Məsələn, müəllif «Azərbaycan dilinin qafiyə lüğəti» əsərində «abadan» sözü ilə həmqafiyə olan 55-dən çox, «aqibət» sözüylə həmqafiyə olan 450-dən çox düzəltmə olmayan sözlər olduğunu sübuta yetirib. İndiyə qədər mövcud olan yazılı ədəbiyyatımızda 7-8-dən çox məna verən cinaslı şerə rast gəlmək mümkün deyil. Şamil müəllimin

lügətində isə 100 mənalı cinaslar var. Müəllif belə qənaətə gəlir ki, əgər cinas yaratmaq sahəsində bütün dünya dilləri yarış keçirilsə Azərbaycan dili birinci yer tutuar. Şamil Əsgər Dəlidağın tərtib etdiyi «Azərbaycan dilinin mənzum cinas lügəti»ndə 24 minden artıq misra var. Müəllifin qeyd etdiyi kim, 97 faizdən çoxu onun özü tərəfindən yazılıb, yerdə qalanları isə digər aşiq və şairlərin yaradıcılığından götürülüb. Şamil Əsgərin elmi əsaslarla yazılımış əsərləri dilimizin inkişafı, şairlər, xüsusilə ilə gənc şairlər üçün zəngin bir xəzinədir. Şair və alim, daim yeniliklər həvəsiylə çalışan, yorulmaz tədqiqatçı, alovlu yurdsevər Şamil Əsgər Dəlidağ ömrünü qara yellərə verməmiş, qələmini külüngə çevirərək doğma Azərbaycanı, sevimli torpağı və el-obası üçün nəhəng və bənzərsiz işlər görüb. Onun ədəbiyyatımızın və dilimizin inkişafındakı misilsiz xidmətləri, xalqımızın mariflənməsi üçün çəkdiyi gərgin və əvəzsiz zəhmət hamımızı heyran edir.

«525-ci «qəzet, 12 yanvar 2005-ci il

*Firudin Simşək
Alim, şair*

Azərbaycan folkloruna qiymətli töhfə

Hər dəfə Kəlbəcərdə olanda Respublika ictimaiyyətinin yaxşı tanıldığı Şamil Dəlidağın zəngin kitabxanasına yolumu salmışam və saatlarla bu mədəniyyət xəzinəsindən çıxa bilməmişəm. Burada Şamil müəllimiin topladığı bir çox qovluqlardakı folklor nümunələri dərin marağımı səbəb olmuşdu. Bu qovluqlarda heç yerdə çap olunmayan dastanlar, əhvalatlar, nağıllar, şerlər, lətifələr, bayatılar və başqa folklor nümunələri vardi. Qovluqların birində Kəlbəcərdəki xalça toxuyanların siyahısına rast gəldim. Bunların sayı 7 minden çox idi.

Maraqlıdır ki, indi Milli Məclisin üzvü olan, məşhur bir şair kimi tanınan Zəlimxan Yaqub da Kəlbəcərdə olmuş, şairin zəngin kitabxanasının ziyarətinə getmiş və yəqin ki, burada çox şeydən xəbər tutmuşdur. Təsadüfü deyil ki, Zəlimxan Yaqub öz təssüratlarını belə dərin məhəbbətlə qələmə almışdır. «İndi Şamil müəllimi Bakının küçələrində, xeyir-şər məclislerində görəndə ürəyim göynəyir, qəlbim sizlaysı. Onun Kəlbəcərdəki evi Azərbaycan mədəniyyətinin, tarixinin, poeziyasının

beşiyi idi. Rəhbərlik etdiyi Kəlbəcər diyarşunaslıq muzeyi dünyanın əvəzsiz incisi idi.

«Belə-belə işlər» qəzeti 10. 12. 1993.

Qovluqlarda Aşıq Hüseyin Bozарqanının 1930-cu illərin ortalarında yel xəstəliyinə tutulduğuna görə Kəlbəcər istisuyuna dağ yolu ilə atla müalicəyə gəlməsindən, burada Aşıq Həmidlə tanış olmasından, birlikdə məclislər keçirməsindən, onların qoşduğu şerlərdən maraqlı məlumatlar da toplanılıb, saxlanılırdı.

Mən «İstisu taxtası» deyilən yerde Aşıq Həmidin oğlu, məşhur aşiq kimi tanınan Aşıq Xalqverdini və Haqverdi Xalqverdi oğlunu çadırda çox dinləmişdim. Burada Aşıq Xalqverdi Aşıq Hüseyin Bozарqanlı ilə atası Aşıq Həmidin necə dostlaşmalarından, birgə məclis keçirməsindən maraqlı əhvalatlar söyləyirdi.

Onu deyim ki, Şamil müəllim aşiq yaradıcılığı ilə həmişə məşğul olub. Məsələn, Aşıq Alının 180 illiyində onun kitabının tərtibçilərindən biri də o idi.

Nəhayət, Aşıq Alının çap etdirmək üçün dəyərli bir kitabı hazır oldu. Lakin, 12 çap vərəqi olan kitabdakı daha mənalı şerləri bir kənara qoyub onu 3-4 çap vərəqi həcmində nəşr etdilər. Büyük və mübariz şair Xəlil Rza Ulutürk 20 oktyabr 1983-cü ildə, həftənin dördüncü günü bu barədə gündəliyinə belə yazmışdır: «Burunun ucundan uzağı görməyən dargöz ziyalılar» Aşıq Ali ırsını görün necə tarmar etdilər. 12 çap yarpağı həcmində kitabını vur-tut 3 çap yarpağı həcmində endirdilər. Baltani qaldırıb kimə vurdular? Azərbaycan poeziyasına demək, Azərbaycan xalqının ayağına. Halbuki, bu kor hücum Aşıq Ali kitabının tərtibcisi Şamilə qarşı tuşlanmışdı:

Xəlil Rza Ulutürkdən nəyə görə misal getirdiyimi aşağıda göstərəcəyəm.

İki il bundan əvvəl Şamil müəllimlə səhbət etdiyim zaman o yenə də Azərbaycanın zümrüd tacı olan Kəlbəcərin düşmən tapdağına çevriləsindən, yaratdığı adı dillər əzbəri olan muzeydən, zəngin kitabxanasından, topladığı folklor nümunələrindən yana-yana, alovlan-alovlanan danışdı. Mən Şamilə məsləhət gördüm ki, Aşıq Həmidin oğlu Aşıq Xalqverdi ilə görüşsün və onun atası ilə Aşıq Hüseyinin arasında yaranan dostluqdan, baş verən əhvalatlardan nəsə yazsın.

Bəli, Şamil müəllim 2 il çox böyük zəhmət çəkdi, heç kimdən, heç bir təmanna görmədən «Aşıq Hüseyin Bozарqanının Kəlbəcər səfəri»

adlı maraqlı bir dastan yazış ortaya çıxardı. Belə bir dastanın yazılmasını mütəxəssisler Azərbaycan folklorun qiymətli bir töhfə hesab edirlər.

«Aşıq Hüseyin Bozарqanının Kəlbəcər səfəri»ndə vətənə və xalqa məhəbbət, elin qonaqpərvərliyinə, onun tarixi keçmişinə, insanların igidiyiinə məhəbbət dolğun şəkildə öz əksini tapmışdır.

İstisuyun yaxınlığında Zivel kəndindən olan Aşıq Həmid Aşıq Hüseynin İstisuya müalicəyə gəldiyini bilib gedir onunla tanış olur, qısa müddət ərzində bu tanışlıq dostluğa, qardaşlığa çevirilir. Onu kəndə aparır, camaat Aşıq Hüseynin ayağı altında qurbanlar kəsir, ona dərin hörmət bəsləyirlər. Bütün bunlar ona xoş təsir bağışlayır.

Aşıq Hüseynlə Aşıq Həmid bir çox məclislər keçirirlər, səfərlər edirlər, görməli yerlərə baş çəkirər. Bunların heç biri izsiz qalmır, qoşulan şerlərdə izi qalır. Onu da deyim ki, bu dastan başqa dastanların bir çoxu kimi təxəyyül yox, konkret faktlar əsasında qələmə alınmışdır. Burada adı çəkilən insanlar da həyatda yaşamış olan adamlardır.

Bəri başdan onu deyək ki, dastanın oxunaqlı olması və xoşluqla diniñilməsi üçün tərtibçi daxili qafiyələrdən geniş istifadə etmişdir. Kləssik ənənəyə uyğun olaraq dastanda üç aşığıın ustادnaməsi və ilmişdir. Həmin aşıqlar bizə belə daxili qafiyələrlə təqdim edilmişdir.

Məsələn, təcnis şahı, söz Allahi, el pənahı, məsələlərin cövlandahı, insanların xeyirxahı, aşıqların qibləgahı Şeyx Aşıq Alının yerdən-göydən o halının bir ustادnaməsini yada salaq, hikmətindən ibrət alaq.

Ustad Aşıq Ələsgərdən, Şeyx Alıdan dərs alan möhtəbərdən, sənətindən şiri nərdən, söz-söhbəti saf gövhərdən ustادnamə eşidək biz, məmun etsin bizi hədsiz.

Əzizlərim, sözü baldan ləzizlərim, söz-dastanlı, əhd-peymanlı, Ağdabanlı Aşıq Şəmsirin özündən, kəlam bulağının gözündən ustادnamə alaq dilə, bir qənimət olub elə.

Dastanın qəhrəmanı Aşıq Hüseyin Bozарqanlı da daxili qafiyələrdən istifadə olunmaqla belə təqdim olunur:

Ürəyimdən keçdi sizə dastan deyim, el-obaya dastan deyim, doğrusundan rastam deyim. Haqdan deyim, kimdən deyim? Bünövrədən, himdən deyim, doqquz teldən-simdən deyim. Ustad Aşıq Hüseyindən, söz mülkünün bir leyindən, sənətindən, hünərindən, Kəlbəcərə səfərindən söhbət açım, qəlbimizə şəfəq saçım... Ona görə də dastan yaradıcılığında bunu bir yenilik kimi qiymətləndiririk.

İndi Qarabağ və bir çox rayonlarımız düşmən tapdağındadır. Coxlarımız öz cənnət torpaqlarımızı lazıminca tanımiriq. «Aşıq Hüseyin

Bozraqanının Kəlbəcər səfəri»ni oxuduqda bu rayonun gözəlliklərinin, ecazkar mənzərələrinin, dağlarının, yaylaqlarının, ab-havasının tərənnümüñə, aşıqların bu barədə qoşduqları şerlərdə rast gəlirik. Azərbaycanımızın belə bir cənnətini müvəqqəti itirməyimizə yanırıq, odlanırıq. Həm də bizdə ümid, inam və cəsareti yaranır ki, belə bir cənnətin düşmən tapdağında qalmasına dözməməliyik.

«Aşıq Hüseyin Bozraqanının Kəlbəcər səfəri» dastanının bir üstün cəhəti də odur ki, burada baş vermiş tarixi və etnoqrafik hadislərin və əhvalatların aşıqların qoşduğu şerlərdə adları çəkilir.

Aşıq Hüseyin «Ceyran bulağını» görəndə «Çəşməsən» adlı bir qoşma qoşub oxuyr və deyir:

Bilirəm çoxuna imdad olmusan,
Bir çox Hüseynlər yola salmışan.
Dərin xəyallara sonra dalmışan,
Fəxr eylə cənnəti-rizvan çəşməsən.

Dastan müəllifi burada aşağıdakıları dinləyicilərin yadına salır: Bu həmin «Ceyran bulağı»dır ki, ulu şair Səməd Vurğun 1955-ci ildə bu bulağın başında Aşıq Şəmşirə qonaq oldular.

«Elə bil ki, çox Hüseynlər yola salmışan» deyən aşığın ürəyinə damıbmış ki, Səməd Vurğunu da, Dədə Şəmşiri də Ceyran bulağı yola salacaqdır.

Beləliklə bir tarixi hadisədən də hali oluruq.

Aşıq Hüseyin «Dağlar» qoşmasında deyir:

Ketidə, Mehdiylə Keti yatıbdı,
Onu maral bilib Mehdi atıbdı.

Bəs Mehdi, Keti kimdir? Kəlbəcərdə Keti dağının başında iki qəbir var. Biri Mehdinin, biri isə onun qardaşı Keticindir. Deyilənlərə görə Keti qardaşından gizli maral dərisi geyib, maral ovuna gedir. Mehdi də ova yollanır. O gördüğünü maral hesab edib, gülə atıb onu öldürür.

Şikarının yanına gedəndə qardaşı Keticinin öldürüyüünü görüb özünü də öldürür. Onları dağın başında dəfn edirlər. O vaxtdan da dağın adı Keti adlanır.

Bir məclisdə 1918-20-ci illərdəki erməni qəsbkarlarının Göyçə camaatına etdikləri yamanlıqlardan söz düşür. Aşıq Hüseyin Aşıq

DƏLİDAĞIN ÖZÜ KİMİ

Həmidlə qabaq-qabağa «Haşa» adlı şerini oxuyrlar. Sözünün bir yerində Aşıq Həmid deyir:

Göyçəmizdə dizə çıxıb nahaq qan,
Qaçanlara göydə toy tutdu tufan.
Qaldı qar altında günahsız olan,
Tarixdəki belə ləpirdən haşa.

Aşıq Hüseyin deyir:

Qoy yaddan çıxmasın «Sümüklü dərə»,
Unutmasın, ibrət götürsün hələ.
Dərdlərə vaxtında axtarsın çarə,
Dişləri şirəli kafirdən haşa.

Şamil Dəlidağ burada deyilənləri də dastanda açıqlayır. 1918-20-ci illərdə nankor erməni qoşularımız qışın gündə Göyçədə silahsız camaatın üzərinə hücum edirlər. Camaat Kəlbəcərə tərəf qəçməli olur.

Sərt tufanda bir çox adam bir dərədə qar uçqunu altında qalır. Sonradan bu dərə «Sümüklü dərə» adlandırılır.

Aşıq Hüseyin haqlı olaraq belə vəhşilikdən ibrət götürməyi tövsiyə edir.

Bu yerdə datanı yazan ustadlar Aşıq Alının çox böyük uzaqqörənlilikə yazdığı «Ya dələ» adlı ciğili təcnisini yada salır. Aşıq Alının dövründə də erməniləri haralardansa köçürüb Göyçəyə yerləşdirilmişdilər. Bunun gələcəkdə necə böyük təhlükə olduğunu gören Aşıq Ali həmin təcnisdə həyəcan təbili çalıb deyir:

Babam gəlmələrə gəlmə demişdi,
Hansi nadan dedi yurda yad ələ.
Göycə məndən,
Köçərəm göy çəməndən.
Oldu gavur yuvası,
Üzülər Göycə məndən.

Yaxşılığın sonu yamanlıq olar,
Bağım başım parçalayar ya dələ...
Gətirmə bu yurda zalim erməni,
Yaxşı olar gətir ilan ya dələ...

Şəkk olmaz quyruğun kəsəsən qurdun,
Şərik diyar bir gün keçər yad ələ.

Bəli, ustadlarımız bizim bu gənkü günümüzü, Goyçəmizin yad ələ keçməyini duyublarmış. Gec də olsa, bu deyilənlərdən çox iibrət dərsi götürməliyik.

İstisudan yuxarı «Turşsu» bulağının alt yanında «Gəlin qayası» adlı bir qaya var. Aşıq Hüseyni bu qayani görməyə də aparırlar. Aşıq bu qayaya bu adın qoyulduğunu öyrənib «Gəlin qayası» adlı bir qoşma dilə alır.

Möcüzən yarandı – Tanrıdan-Haqdan,
Yerə tökülmədi heç bir nahaq qan.
El-oba içinde olmusan dastan,
Məhəbbət anası, Gəlin qayası.

Burada nəyə işarə edilmişdir? Başqa birini sevən qızı varlı oğlu zorla qaçırır. O, vaxt gəlinə bir neçə tuman geydirəmişlər. Qız gecə alaçıqdan qaçıb yaxındakı hündür qayanın başına çıxıb özünü öldürmək üçün oradan dərəyə atılır. Gücü əsən külək qızın tumanlarını paraşütə döndərir və yavaş-yavaş enib heç bir xəsarət almadan dərəyə düşür. Aşığın dediyi kimi Tanrı köməyə yetir, nahaq qan tökülmür. Bundan sonra ağsaqqallar bir yerə yığılıb qızı öz istədiyi oğlana verirlər.

Göründüyü kimi dastan bizi bir çox hadisələrdən, folklor xəzinələrimizdən hali edir.

Dastanda İstisuynun, Kəlbəcər dağlarının gözəlliyi, elmizin-obamızın qonaqpərvərliyi, çobanların da aşiq sənətinə vurğun olması, el adətlərinə əməl edilməsi və bu kimi ürək açan məsələlər öz geniş əksini tapmışdır. Bir neçə misal getirmək də deyilənləri yəqin etmək olar.

Qoşmaların birində Aşıq Hüseyin Kəlbəcəri, İstisu belə vəsf edir:

Aşdim Kəlbəcərə Goyçə tərəfdən,
Həzarat İstisu Loğman özüymüş.
Mən də bəhrələndim bu şan-şərəfdən,
Çarəsiz dərdimə dərman özüymüş...

Axtarma tapılmaz sözümdə yalan,
Əsil möcüzədir İstisu, Narzan.
Aşıq Hüseynin canında olan,
Azarın qətlinə fərman özüymüş.

Cəkdirdim dərdimdən qəmli bayatı,
İstisu yox etdi mənə zülməti.
İsgəndər tapmadı abi-həyatı,
Min şükür, bu dövrün Xızırı mənəm.

Aşıq Hüseyin və Aşıq Həmid keçirdiyi məclislərdə Azərbaycanın tanınmış ustad aşıqlarını Xəstə Qasımi, Tufarqanlı Abbası, Aşıq Alımı, Aşıq Ələsgəri, Aşıq Qurbanı, onun oğlu Aşıq Şəmsiri, Aşıq Mehdini və başqalarını qoşduqları şerlərində böyük hörmətlə yada salırlar. Bu isə onların qədirbilən olmalarından, xeyirxahlıqlarından xəbər verir.

Dastanda İman oğlu Abbasdan - onun mərdanəliyindən, qoşaqlığından, söhbət açılır. Aran rayonlarından bir cavan oğlan sevdiyi qızı İman oğlu Abbasın evinə gətirir. El adətinə görə bir qoşun da gəlsə, ev yiyəsi öldürülməyince qaćırılmış qızı vermək qeyrətsizlik sayılırdı. Hətta qızı gətirən oğlan bu ev yiyəsinin düşməni olsa da. Qızı sevən əmisi oğlu öyrənir ki, onu İman oğlu Abbasın evinə gətiriblər. İman oğlu Abbası həbs etsələr də, qızı gizlədirlər. Axırda qızın onlarda olduğu bilindikdən sonra və onlara burada toy edilməsi aşkarlananda Aşıq Həmid Aşıq Hüseyni də götürüb dağda olan oğlan və qız sahiblərinin evinə gedirlər. Cox minnətdən öyüd-nəsihəddən sonra aşıqlar camaati yola gətirib hər iki tərəfi barışdırırlar.

Aşıq Hüseyninin yola salma merasimi təntənəli olsa da, ayrıılmaqdan camaat kədərlənir. Onu Göycəyə kimi Aşıq Həmid və İman oğlu Abbas müşayət edir. Gecəyə düşürlər. Yolda qoşaqlar onların qabağını kəsib, atlarını onlara verməyi tələb edirlər. İman oğlu Abbas qorxmayıb onlara sari gedir, Aşıq Hüseynin və Aşıq Həmidin qabaqlarını kəsdiklərinə görə qoşaqları möhkəm danlayır. Qoşaqlar əvvəlcə onun dediklərinə inanırlar. Tələb edirlər ki, sözün doğrudursa, Aşıq Hüseyen çalıb oxusun, sözünə inanaq. Başqa əlac yox idi. Aşıq Hüseyen atdan yerə düşür, sazi kökləyib çalıb-oxumağa başlayır.

Aşıq Hüseynin sözünün hikməti öz təsirini göstərir. Qoşaqların dördü də irəli çıxıb ondan üzr istəyir və bir daha qoşaqlıq etməyəcəklərinə and içirlər.

Biz dastanın məziyyətindən çox qısa söhbət açdıq. Onu cəsarətlə deyə bilərik ki, bu dastan Azərbaycan folkloruna böyük töhfədir.

Lakin çənəsinə gücü çatmayanlar, ağızını boş-boş qoyub danışanlar iddia edirlər ki, Aşıq Ali və Aşıq Hüseyin görkəmlı aşıqlar deyillər, onları

bu qədər şisirtməyə dəyməz. Biz belələrinə atalar sözünə əməl edib susmaqla cavab veririk. Birdə ki, böyük və mübariz şairimiz rəhmətlik Xəlil Rza Ulutürkün yuxarıda «Gündəliy»indən gətirdiyim misal qüdrətli aşıqlara böhtan deyənlərə ən tutarlı cavabdır.

Dastanı toplayıb tərtib edən Şamil Dəlidağa isə öz dərin təşəkkürümü bildirirəm. Bu o Şamil Dəlidağdır ki, tarixdə ilk dəfə «Azərbaycan dilinin qafiyə ləğətini», içərisində 100 və daha artıq mənalı mənzum cinaslar olan «Azərbaycan dilinin mənzum cinas lügətini», «Azərbaycan dilinin törəmə sözlər lügətini», böyük bir «Dodaqdəyməzlər» və «Şerdə yeniliklər» və başqa dəyərli kitablar yazıb ortaya qoymuşdur. Təsadüfü deyil ki, xalq şairi Nəbi Xəzri onun kitablarını «Dilimizə və ədəbiyyatımıza böyük xidmət nümunəsi» adlı, akademik Budaq Budaqov isə «Filalogiya elmində yeni addım» adlı geniş məqalələrlə qəzetdə çıxış etmişlər.

Bunlar da cılız mühakimə yürüdənlərə kəsərli cavabdır.

Biz cılız bədxahlara Azərbaycan ədəbiyyatına və folkloruna xidmət sahəsində Şamil müəllimdən ibrət götürməyə çağırırıq.

Muzeyləşən ömür

*... Şerinlə, qəlbinlə, dostum, hər zaman,
Sən ana vətənin hayına çatdin.
Özü təbiətin muzeyi olan,
Doğma Kəlbəcərdə muzey ucaldın.
Muzey də taləndi
haray, ay haray!
Ölüm ölçəkdir, yaşayır həyat.
Cəlladin qoy tuncdan zirehi olsun,
Sabah Kəlbəcərdə bir muzey yarat,
Qanlı cinayətlər muzeyi olsun.*

(Nəbi Xəzri)

Ramiz Həcəfli

Girov muzey

Erməni işgalçılıarı torpağımıza ayaq basanda minillərdən xəbər verən bir çox tarixi abidələrimiz kimi, mezeylərimiz də yağı əlinə keçdi. Bu mezeylər içində Kəlbəcər Tarix-Diyarşunaslıq Muzeyi özünün orjinallığına və zənginliyinə görə başqalarından əsaslı surətdə fərqlənirdi. Sorağı çox-çox uzaqlara yayılmış, tarixi əhəmiyyətli əşyalarla zəngin olan bu muzeyi mütəxəssislər həm də geologiya, arxeologiya, incəsənət və qiymətli səsler muzeyi adlandırdılar. Muzeyin çöl divarlarını 2 mindən artıq müxtəlif rəng çalarlı daşlar bəzəyirdi. Həyəti 900 kv.m-dən artıq sahəni tuturdu. Burada ağaç və bitki nümunələri, qaya təsvirləri, qəbirüstü qoç və at fiqurları, nəhəng bəzək daşları, qazıntı nəticəsində tapılmış çoxlu əşıya ilk baxışdan tamaşaçıların diqqətini özünə cəlb edirdi.

Muzey eksponatları bir dəhliz, 3 kabinet, 9 nümayiş salonunda toplanmışdı və içərsində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi. Dəhlizdə tamaşaçılar Qanlıkənd səmtində olan Lök qalasının, xalça, şəddə və kilimlərin, rayon xəritəsinin və bir çox başqa eksponatların yarışqılı şəkillərini, fotolarını və təsvirlərini görürdülər. Rayonun zəngin təbiəti barədə tamaşaçılara ətraflı məlumat verən birinci salonda ağaç və bitki nümunələri, rəng-rəng və müxtəlif növ daşlar, dağ, dərə, təpə maketləri və s. nümayiş etdirilirdi. Tikinti işlərinə təkan vermək məqsədilə daşlar yonulmuş və onlardan stend düzəldilib birinci salonun divarından asılmışdı. Burada obsidian (dəvəgözü), travertin, tuf, bazalt, qabro, listivenqim və başqa tikinti materialları göz oxşayırdı. Bu daşların rayonun hansı ərazisində yerləşdiyi barədə xəritə də işlənib stende əlavə edilmişdi. Salon tamaşaçıda 30 mindən çox sərin çeşmə, yüzlərlə narzan və şəfa qaynaqları olan istisuların fəvvərələr vurduğu təsəvvürünü yaradırdı. Bu dağlıq ərazidə meşələr özünə məskən salmış və burada 4 minə qədər bitki boy atır. Salonda Kəlbəcər ərazisində bitən dərman bitkilerinin müəyyən hissəsinin hansı xəstəliyə əlac olduğu barədə də məlumat əldə etmək olardı. Muzeyin direktoru, filologiya elmlər nəmizədi, şair Şamil Dəlidağın bu haqda yazdığı məlumatı tamaşaçılar maraqla oxuyardılar.

Kəlbəcər dağlarında yaşayan bir çox vəhşi heyvanların müqəvvə nümunələri muzeydə nümayiş etdirilirdi. İkinci salon rayonun qədim

dövrünə həsr edilmişdi. Kəlbəcərdə məşhur İstisu kurortu yaxınlığında aşkarlanmış ən qədim insan məskənlərinin - yarıdağılmış damların fotosəkilləri tamaşaçıya geniş məlumat verirdi. Qadın qəbrindən tapılıb nümayiş etdirilən bürunc keçi totemi (boyundan asmaq üçün) və bürunc boyunbağı insanın xəyallarını eramızdan əvvəlki III-IV minillərə aparırırdı. Muzeyin həyətindəki qaya-salların üzərində olan 6-7 min il tarixə malik keçi təsvirləri, qədim dövr salonundakı bütüncən keçi totemi, habelə muzeydəki kılım, heybə və nəmibaşları, 30-100 il bundan qabaq toxunan primitiv keçi təsvirləri və onların hər üçünün bir-birne oxşarlığı indiki nəslin qədim kökə bağlı olmasını sübut edib tarixçilərin mübahisəsinə şon qoyurdu. Rayonun Abdullauşağı kəndində qazıntı zamanı kalafa yerindən tapılan «Buynuzdan ox atan» da bu salondaydı. Qədim dövr salonunda nümayiş etdirilən obsidian (dəvəgözündən) 5 min ildən çox yaşı olan oxlar, küp qəbirlərdən əldə edilən dəmir nizə ucluqları, daş qəlyanlar, daşdan insan skeleti, iri xumdar, daş, saxsı və dəmir qara çiraqlar, oxunması mümkün olmayan daş üzərindəki şəbəkə yazı, torpaqdan çıxan qədim alətlər, azı 150 milyon il yaşı olan Tətterçay qumlaşdırılmış ilbiz və digər eksponatlar Kəlbəcər torpağının qədim dövr salnaməsinin ayrı-ayrı və dərin mənali sehifələri idi.

Üçüncü salonda əsasən toxuculuq əşyaları nümayiş etdirilirdi. Burada müxtəlif çeşidli xalı və gəbələr, farmaşlar, kılımlar, asmalıqlar, duz torbaları, xurcunlar, heybələr, qırxılıq qabları, corablar, yer hanasında toxunan şallar diqqəti cəlb edirdi. Salonda 1986-cı ildə 147 yaşında vəfat etmiş və vaxtı ilə Aşıq Ələsgərin adına söz qoşduğu kəlbəcərlə Güləndamin şəkli və onun toxuduğu 100-dən artıq gəbə və kılım nümayiş etdirilirdi. Aşıq Ələsgərlə bağlı muzeydə kifayət qədər xatirələr var idi. Onların sırasında aşığından bir çox Kəlbəcər gözəllərini və igitlərini vəsf etməsi, bir çoxlarının toylarını keçirməsi, salonda bu gözəllərin, igitlərin, toyunu Aşıq Ələsgərin keçirdiyi adamların böyük bir siyahısı var idi. Ustad aşiq Kəlbəcəri belə tərənnüm etmişdi:

Gəşt eylədim, bu dünyani dolandım,
Kəlbəcərin xeyri-şəri yaxşıdı...
Qardaş deyib dindirirlər adamı,
Hörmətləri, mərifətləri yaxşıdı...

Dördüncü salonda əsasən keçmişdə məişətdə işlədirilən qab-qacaq, qədim silahlar, köhnə metal və kağız pullar yerləşdirilmişdi. Tamaşaçılar burada müxtəlif mis qablarla (kasa, cam, bölmə, dövrə, sini, məcmeyi, sərnic, bayda, ağızlıq, satıl, tava, samovar, abgərdən, aşsuzən və.s.) qəmə, xəncər, qılınc, korda, yay-ox, baritqabı, pistonqabı, qara tüfəng, çaxmaq kimi köhnə əşyalarla tanış ola bilərlər. Ağacdan düzəldilmiş eksponatlar sırasında «hazarpeşə» böyük maraq doğrururdu. «Hazarpeşə» sandıq şəklindədir. Onun içərsində stəkan, nəlbəki, çaynik, çay qaşıqları, qənd və.s. saxlanılır. Tuluğa qatıq tökmək üçün ağacdan düzəldilmiş ağaç qaşıq və çömçələr, divək daşları və başqa məişət əşyaları salonda cəmlənmişdi.

Tamaşaçıların dərin marağına səbəb olan eksponatlardan biri də Şam (Dəməşq) qılıncı idi. Əldə olunan yazılı məlumatlar bu qılıncın dəmirinin Hindistandan alındığı və Şam şəhərində polada çevrildiyini bildirir. Qını ilan qabığı ilə örtülmüş, dəstəyi gümüşlə bəzədilmiş xəncərlər də tamaşaçı diqqətini özünə cəlb edirdi.

Beşinci salonda yaşı 100-dən çox olan ağbirçək və aqsaqqallar, rayonun aşıqları, alımlar, şairlər haqqında məlumat əldə etmək olardı. Əhalinin hər min nəfərə hesabı ilə yaşı 100-dən çox olanların sayına görə Kəlbəcər rayonu keçmiş Sovet İttifaqında birinci yeri tuturdu. Məcməyilər üzərindəki yazıldan aydın olurdu ki, Əlif kişi 157 il və onun həyat yoldaşı Tükəzban 141 il özür sürüblər. 1973-cü ildə dünyasını dəyişən Əlif kişi Qaçaq Nəbinin yaxın dostu olub. Bu barədə xatirələr salonda tamaşaçıların diqqətini cəlb edirdi. Əlif kişi 150 yaşında köhlən at səyirdir, yumurtanı nişana qoyub ona sərrast gülə atrdı.

Altıncı salonda xalq oyunları və adətləri öz əksini tapmışdı. Müqəvvəldən düzəldilmiş oyun və adətlər öz əksini tapmışdı. Müqəvvəldən düzəldilmiş oyun və adətlər qədim dövrlərdən xəbər verirdi. «Yeddi hünər», «Kilimarası», «Ayın tutulması», «Yaylıq atma», «İynəatma», «Tale», «Maraloyunu», «Dirədöymə», «Mətəqazma» və başqa oyunlar əyani təqdim edilirdi. Məsələn, məlum olduğu kimi, ay tutulanda əvvəlcə camaat mis qab, qazan döyərmış. Güman edilmiş ki, bu zaman baş verə biləcək bəlanın qarşısı alınır. Şamil Dəlidağ bu mənzərəni nəzmə çəkərək tamaşaçıya belə təqdim etmişdi:

Dad çatarmı keçən günün dadına,
Nələr düşür gör adamin yadına,
Ay tutulsa yetişərdik dadına.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Tez-tələsik mis qazanı döyərdik,
Ay çıxanda özümüzü öyərdik.

Yeddinci salonda keçmiş dövrün kənd təsərrüfatından, köhnə bir evin quruluşundan söhbət açılırdı. Burada xiş(cüt), kotan və qara kotan dəməri, boyunduruq, ağaç və dəmir samlar, həvəndə, işgil, masan, vəl, şana, kürək, şadara, xəlbir, sambağı və.s. nümayiş etdirilirdi. Şübhəsiz, «kotan nə bilir ki, qayış nə çəkir» atalar sözünü hamı eşidib. Ancaq adı çəkilən qayışı az adam görmüş olar. İki mal (qaramal, yaxud camış) gönündən hazırlanmış və kotan dartarkən zəncirdən daha faydalı olan həmin qayışın nümunəsini bu salonda görmək olardı.

Səkkizinci və doqquzuncu salonlarda ölkənin və Kəlbəcər rayonunun müasir dövrü öz əksini tapmışdı. Salonun böyük bir hissəsi «Kəlbəcər rayonu vətən müharibəsi illərində» adlanırdı. Bundan başqa, bir çox tanınmış adamların lentlərə yazılmış səsləri də muzeydə saxlanılırdı.

Kəlbəcər Tarix-Diyarşunaslıq Muzeyi haqqında yazmağa qalın-qalın kitablar da kifayət etməz. Bu yazı isə min bir əziyyətlə belə bir muzeyi ərsəyə çatdırıran Şamil Dəlidağla söhbətin kiçik bir təessüratından doğub. Onu da qeyd edim ki, bu setirlərin müəllifi vaxtilə muzeydə elmi işçi kimi çalışıb. Yəni vaxtı ilə adlarını qeyd etdiyim eksponatların elmi pasportunu hazırlamışdım.

Belə zənn edirəm ki, Şamil müəllimin şəxsiyyətini, onun xalqa və Vətənə hansı ürək telləriylə bağlı olduğu haqqında bu rə'yələri oxumaqla da hörmətli oxucular müəyyən və konkret təsəvvürə malik olacaqdır.

Kəlbəcər ermənilərə təslim ediləndən sonra Şamil Dəlidağ «bu muzey şəhid oldu» deyərək Bakıda yeni bir muzey yaratdı. Adını da qoysdu Şahid muzey. «Şahid muzey» zəbt edilən «şəhid muzey»in şahididir. Bu muzeydə şəhid muzeydən xeyli məlumatlar öyrənmək olar.

*Nazilə Həmzəyeva
Nəbatat institutunun elmi işçisi*

Kəlbəcər xatirələri

Mən Kəlbəcərli deyiləm, İrəvan şəhərində doğulub boy-a-başa çatmışam, lakin tək birçə dəfə olduğum gözəlliklər diyarının itgisi doğulduğum yerlərin itgisi qədər məni sarsıltdı...

1987-ci ildə məzuniyyətimi həyat yoldaşım Səməd, oğlanlarım Nazim və Rüfətələ Kəlbəcərdə keçirmişdik. Doğrudan da İsvəçrəni görməyən üçün Kəlbəcəri görmək kifayət edərdi. O yerlərin cözel təbiəti, meşəli və meşəsiz, bir-birindən əzəmətli dağların şüx duruşu oradakı qürurlu insanlara çox oxşayırdı.

Məni və uşaqları valeh edən dağlardan bir-biriylə yarısa gırən və bənzərsiz dağ şəlalələri, qayalar arasında sanki gizlənmiş balaca və sızqa bulaqlar idi. Bu bulaq yenicə doğulmuş körpə uşaqları xatırladırdı. Bulaq elə bil yenicə dünyaya göz açır, qaynayıb yer səthinə çıxır və özü üçün axar axtarırdı. Hamılqla oturub uzun müddət bu bulağa tamaşa etdik və onun ətrafını genişləndirdik. Bulağın suyu qaynayıb bulandı və az keçmədi ki, dup-duru duruldu. Hər birimiz göz büllürü kimi saf bu sudan içib yolumuza davam etdik.

Ertəsi gün Kəlbəcərin bitki örtüyünü - florasını öyrənmək üçün başqa səmtə yollandıq. Bu yerlərin endem (yalnız bura xas olan və burda bitən) bitkilərindən herbari hazırlayıb institutumuzun herbari laboratoriyasını bir qədər də zənginləşdirdim.

Xoş xatirələrdən ən yadda qalanı Kəlbəcər tarix-diyarşunaslıq muzeyinə səyahətimiz oldu. Muzeyin hər otağı biri birindən gözəl və rəngarəng idi. Ən qədim dövrlərdən başlayaraq müasir dövrə aid olan minlərlə eksponatlar göz oxşayırdı, adam özünü sehrli bir dünyada hiss edirdi. Uşaqların aramsız verilən suallarına muzeyin direktoru Şamil Əsgərov çox həvəslə cavab verir, hər bir eksponatın əldə etdiyi yeri, onun tarixini çox sevinclə danışındı. Şamil müəllimin nümayiş etdirdiyi eksponatlarla davranışını valideynin öz doğma balasına göstərdiyi münasibəti xatırladırdı. Hər bir cansız əşya onun üçün qiymətli və əziz idi. O, bizə muzeydə olan qədim əkin alətlər (oraq, cüt, öküz arabaları), kənd əhlinin milli geyimlər (naxışlı toxuma yun corablar, arxalıqlar, çuxalar), məişətdə işlədirən əşyalar (kirkirə, sərnici, səhəng, abgərdən, mis qazanlar) haqqında geniş izahat verdi. Muzeydə həmçinin Kəlbəcərin müasir alim və ziyanlarının, uzunömürlü insanların

DƏLİDAGİN ÖZÜ KİMİ

şəkilləri və onların ailə həyatları haqqında məlumatlar öz əksini tapmışdı. Muzeyin hər bir şöbəsi, otağı çox səliqə-sahmanla və tarixi ardıcılıqla düzəldilmişdi. Bu muzeyin artıq ölkə səviyyəsindəki şanı-şöhrəti artıq bizi təecübəndirmirdi, çünki biz özümüz də bu muzeyi tərk edə bilmirdik. 20 ildən çox keçməsinə baxmayaraq hələ də bu təəsürratlar könlümüzzü oxşayır. Muzeydən çıxanda Şamil müəllim mənim İrəvanlı olduğumu bilib bir mərmər daşın üzərində erməni əlifbası ilə nə yazıldığını soruşdu. Orada «erməni qardaşım, sən bunu tapmalısan» sözləri yazılmış və aydın olmayan tarix göstərilmişdi. Daşa baxan kimi onun tamamilə müasir və yeni olduğu hiss olunurdu. Şamil müəllim nəzərimizə çatdırıldı ki, bu daş da bədnam qonşularımızın tarixi saxtalaşdırmaq cəhd'lərindən yəzdə biridir.

Muzeydən doymadan ayrıldıq, sonra İstisuya getdik, bu şəfali sudan da doyunca içə bilmədik. Məzuniyyət vaxtı tez qurtardı. Muzeyə, bu gözəlliklər diyarına bir daha dönmək arzusu ilə və əbədi qəlbimizə həkk olunmuş xoş xatirələrlə Kəlbəcərdən ayrıldıq...

Şamil Dəlidağın söz incilərindən

*Mən onda şerimə şer deyərəm,
Oxucum ətrini qoxlaya bilsə.
Mən onda şerimə şer deyərəm,
Düşmənin gözünü oxlaya bilsə.*

(Şamil Dəlidağ)

Deyirsən

Ay qız, səndə nə müddətdir gözüm var,
Söyləməyə sinəm dolu sözüm var.
Ürəyimdə alovum var, közüm var,
Amma sənsə gör bir nələr deyirsən,
Necə danım, xatirimə dəyirsən.

Sübh çağdır, qayıdırısan bulaqdan,
Yerişini tanımişam uzaqdan,
Dayanmışam dar cığırda bayaqdan –
«Yol ver keçim, adam gələr», - deyirsən,
Necə danım, xatirimə dəyirsən.

Dayanmayıb tez ötürsən yel kimi,
Hicran dərdi coşa gəlir sel kimi.
Soruşanda «göndərimmi elçimi?»
Gülümsəyib «anam bilər» deyirsən,
Axı, mənim xatirimə dəyirsən.

Çəkər

Gözəl, hüsnündəki o gözəlliyyə
Baxsa, gül-ciçək də xəcəalət çəkər.
Bəs onda de görünüm bu yaziq canım
Mən sənə baxanda nə halət çəkər?

Qamətin dastandır dildə, ağızda,
Görsə səni Şirin – o pəri qız da,
Gözəllər hesabı olan kağızda
Öz adı üstündən qara xətt çəkər.

Həsrətin çoxunu eylədi xəstə,
Hər rəssamam deyən düşsə də qəsdə –
Gözəl camalını ağ kağız üstə
Rəfaeldə olan məharət çəkər.

Amandır, Şamili eyləmə sayıl,
Gözün can almağa hamidən qayıl.
Mən də can alanam deyən əzrail –
Bircə baxışından xəsarət çəkər.

Yazılmış

Gözəl, baxışından roman oxudum,
Dərdlərimə orda çarə yazılmış.
Yalvarıb gözündən aman oxudum,
Gör mənim taleyim hara yazılmış?

Sən gülümşə – atım qəmi, kədəri,
Qaşı çatsan – dərdin olmaz qədəri.
Gözlərin – bəxtimin ömür dəftəri,
Ora həm ağ, həm də qara yazılmış.

Sənsən mənim arzum bu yer üzündə,
Naz etmə, bilirsən bunu özün də.
Bilmirəm nədənsə ala gözündə
Şamili çəkərəm dara! – yazılmış.

Sən oldun

Gedən, ayaq saxla, könlümün quşu
Çox gəzib dolandı, məkan sən oldun.
Elə ki, istədim çıxam yoxuşu,
Yorulan vaxtimda təkan sən oldun.

İlqarın yolunda keşikdə durdun,
Ona səmt gələnin gözündən vurdun.
Qəlbimdə dağ kimi bir qala qurdun,
Axırda uçurub sökən sən oldun.

Yatırıdib, yuxudan vaxtsız oyatdın,
Verdiyin ilqarı şöhrətə satdın.
Eşqin şərbətini mənə uzatdın,
Əlimə çatmamış tökən sən oldun.

Gözlərin yad kimi üzümə baxdı,
Elə bil qəlbimdən qara qan axdı.
Atamın saçının qapqara vaxtı,
Başımda ağ tükü əkən sən oldun.

Şamili tullayıb yaxmışdin xına,
Səni də atdırılar, özünü qına.
Qəlbini qərq etdin qəm dəryasına,
Dərdin böyüyüni çəkən sən oldun.

Bildir

Qoy sənə pir deyib yapışım a dağ,
O gözəl, çeşməndən içibdi bildir.
Qoy üzümü sürtüm üzünə yolaq,
O gözəl bu yerdən keçibdi bildir.

Səndə qalan ətri olub həyanım,
Ondan məst olmuşam, çətin oyanım.
Qoy üstündə boynu buruq dayanım,
Yar burda boynunu bükübdü bildir.

Həsrətini necə dözüb çəkim mən,
Belə dərdə sanma ollam həkim mən.
Qoy üstündə quşa dönüb səkim mən,
Yar da kəklik kimi səkibdi bildir.

Bir gülünü qoysam gözümün üstə,
Şamiləm, sağalıb olmaram xəstə.
Qoy mən onu seçim, canımı istə,
Yar da sonalayıb seçibdi bildir.

Sağallam

Bir canandan ötrü canım can verir,
Əhvalımı xəbər alsa , sağallam.
Ya yuxuda görsəm o dərman verir,
Ya da məni yada salsa, sağallam.

Taleyin ulduzu nurunu saçsa,
Qəlbini gizlicə eksimsə açsa,
Ona oğrun baxıb dodağı qaçsa,
Şirin xeyallara dalsa, sağallam.

Yolum düşsə bir vaxt gəzdiyi bağ'a,
Min səcdə qılaram həmin torpağa.
Əlim dəysə, eli dəyən yarpağa,
Mənə bu bəxt nəsib olsa, sağallam.

Hanı mənim kimi qəlbi yaralı,
Cəsədim qalıbdı candan aralı.
Yönü bəri baxıb o dağ maralı,
Uzaqdan qeydimə qalsə, sağallam.

Bir ot bitərdimi olmasaydı su?
Yarsız bar verərmi qəlbin arzusu?
Şamilin ölməyə çoxdu qorxusu,
Başım üstə kirpik çalsa, sağallam.

Etibarsız

Sitəmindən «a» yazıldı
Sinəmdəki «yar» yanına.
Səni gördüm dilimdən «siz»
Düşdü «etibar» yanınıa.

«Yüz» önündən «bir» silindi -
Sevincin sayı bilindi.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Gözlərimdə, ay qız, indi
«Tər» gəlibdir «tər» yanına...

Sən dolanıb gəzdin yandan,
Şamil oldu sinəsi qan,
Bülbül uçub gülüstəndən
«Ğa» qonubdur «qar» yanına...

Yerinə

Qız, qəlbini neyləmisiən,
Qoymusan bir daş yerinə?
Əyri qılnc bağlamışan,
Söylə, niyə qaş yerinə?

Zülmət etmə al səhəri,
Saç nurunu, gözəl pəri.
Mənə acı, tünd zəhəri
Gəl yedirtmə aş yerinə.

Qoy qınına kirpik oxu,
Sən Şamilin varı - yoxu.
Ürəyini açıb oxu,
Qan axıtma yaş yerinə.

Gül incə

Təbibim ol, yetiş qəlbin dadına,
Niyə məni döndərirsən gülünçə.
Acı sözün ləzzəti nə, dadı nə?
Ağla barı, əhvalıma gülünçə.

İnan, heç nə yazılmayıb alına,
Bəxt bazarda satılırmı, alına?
Fərq qoymaram ağ rənginə, alına,
Əgər olsa çiçək incə, gül üncə.

Ömür keçib olarsan bir qarı, yar,
Gəl güvənmə ag üzünə, qariyar.
Xoş sözünlə bütü ərit, qarı yar,
Gəl Şamillə danış incə, gül üncə.

Mən nəçiyəm ki...

Nə desən baş üstə, dilinə qurban,
İxtiyar sənindir, mən nəçiyəm ki.
Söylədin –yaylağa gedək, - a ceyran,
O dağlar sənindir, mən nəçiyəm ki.

Eşqin odu kimi köz ola bilməz,
Gözlərinə bənzər göz ola bilməz.
Canım lazımdırsa söz ola bilməz,
Gəl apar, sənindir, mən nəçiyəm ki.

Bir gözüm lazımsa – cütünü verrəm,
Paranı istəsən – bütünü verrəm.
Evimiz uçsa da sütunu verrəm,
Neyim var sənindir – mən nəçiyəm ki.

Nə deyirəm

Olub keçənləri sovurub yelə,
Atırsan sən məni, at, nə deyirəm.
Ox nə lazım bircə kəlmə «yox» ilə
Qatırsan torpağa, qat, nə deyirəm.

İlqarın sıñianıb boranda, çəndə,
İnanmiram səni salalar bəndə.
Qara bulud olub məni görəndə
Çatırsan qaşını, çat, nə deyirəm.

Dilədim bəxtimiz gül kimi açsın,
Eşqimiz könülə nurunu saçsın.

Qəm bizi görəndə baş alıb qaçsın,
Hökm et taleyimə yat, nə deyirəm.

Amandır, inanma hər yetən sözə,
Gəl oturaq, giley eylə üz-üzə.
İxtiyar səndədir, dəyər-dəyməzə
Satırsan Şamili, sat, nə deyirəm.

Kimi

Qəlbimin eşq hörgüsündə,
Bəxtim deyib hörəm kimi.
Ürəyimin güzgüsündə
Əks eyləyə, görəm kimi.

Sənə dedim: - Yar, qan oldu,
Tufan qopdu, boran oldu.
Könül evim yargan oldu,
Dağ dilləndi: - Dərəm kimi?

Dəlidağın gül fəslisən,
Gözəlliyn yüz miskisən.
Vallah yəqin sən Əslisən,
Mən yanıram Kərəm kimi.

Biri nə?

Üç gözəli bir çəməndə görmüşəm,
Biri güldü, biri çiçək, biri nə?
Birisinə üç hədiyyə vermişəm,
Biri candı, biri ürək, biri nə?

Bir talada həm tikan, həm lala var,
Kimdir deyən sökülməmiş qala var?
Yer üzündə üç dağıdan bəla var,
Biri seldi, biri külək, biri nə?

Dost zəhrini şerbət kimi içmişəm,
Mən Şamiləm, çosqun sellər keşmişəm.
Bu dünyada mən üç arxa seçmişəm,
Biri eldi, biri çörək, biri nə?

Döndərər

İgidi söz, kababı köz
Yandırıb külə döndərər.
Söz qanani bircə kəlmə,
Nazıldib milə döndərər.

Ox süzərmi yay olmasa?
Dərya olmaz, çay olmasa.
Yar, yarına tay olmasa,
Hər günü ilə döndərər.

Hikmətdirmi ari şanı?
Şamil, onda hünər hanı?
İnsan əli boz tikani,
İstəsə gülə döndərər.

Yıxılma

Yıxılanda palid kimi dəy yerə,
Dizlərini bükə-bükə yıxılma!
Elə dəy ki, «ah – vay» desin dağ-dərə,
Ürəyini sökə-sökə yıxılma!

Ömür iki deyil edəsən səhvi,
Əl çirkidir – güdmə qazancı, nəfi.
Dünyanın malına satma şərəfi,
Göz yaşını tökə – tökə yıxılma.

Dağa bel bağlama – vulkan uçurar!
Şamil, verməz ona aman, uçurar,
Qalaya güvənmə – zaman uçurar,
Arxanı ellərə söykə, yıxılma.

Olmaz

Çox şirindir dost vəfası,
Ondan dadlı qaymaq olmaz.
Dost cəfası – can səfası,
Ləzzətindən doymaq olmaz.

Canı qıymaq qəlb arzusu,
Qandan keçmək bir içim su.
Bu dünyada tək namusu
Dost yolunda qoymaq olmaz.

Şamil, uca olsun başın,
Var yiğmaqla yoxdur işin.
Sərvətindir dost-tanışın,
O qədərdir saymaq olmaz.

Dədə dostu

Rütbən düşsə, eyləmə şəkk,
Yox olacaq vədə dostu.
Bacarıb tez başından ək,
İpiqırıq qədə dostu.

Çay qurumaz, suyu bolsa,
Hər bir zaman sadiq qalsa,
Övlad əsil övlad olsa,
Möhkəm olar dədə dostu.

Şamil, durma hayına yet,
Böl dərdini, şərinə get,
Dar günündə imtahan et,
Sinama heç nədə dostu.

Öyrən

Gəlməsin biliyin, elmin dilinə,
Gecə-gündüz çalış yüzündən öyrən.
Aldanma dərənin axan selinə,
Bulağın suyunu gözündən öyrən.

Mənasız ömrə gəl, heç zaman dözmə,
Zəhməti dost seçib bircə an bezmə.
Hər şeyi kağızın üstündə gəzmə,
Həyatı həyatın özündən öyrən.

Yandır ürəyini, axıt tərini,
Dayazda dayanma, axtar dərini.
Şamil, ovçusansa ovun yerini
Özünü görməmiş, izindən öyrən.

Kaş olmayayıdı

Yolsuz bir yamacdan asandır keçmək,
Adamın yolsuzu kaş, olmayayıdı.
Çətin deyil yolun daşını seçmək,
İnsanın ürəyi daş olmayayıdı.

Ağır yük görmüşük dönəbədönə,
Ağır söz eşidib dözmüşük yenə.
Bunlara çare var, teki bədənə
Ağırlıq eyləyən baş olmayayıdı.

Xoşdur ürəklərdə qurasan yuva,
Səndən razı qala bütün el-oba.
Şamil, nə xəyanət, nə qan, nə dava
Dünyada heç kəsə xoş olmayayıdı.

Dördlüklər

Harınlar min illər xalqı edib qul,
Qızılla, gümüşlə məzələnibdir.
Toyu da nimdaşda keçirib yoxsul,
Öləndə paltarı təzələnibdir.

İynə öz-özünə iz qoya bilməz,
Onun arxasında sapı gərəkdir.
Dişlər hırıldayıb dayana bilməz,
Ona dodaq kimi qapı gərəkdir.

Dağ soruşdu: - Nəyin məsti olmusan,
Niyə gözlərinin yuxusu gəlir?
Söylədim: - Üstündən keçib sevdiyim,
Səndən nazlı yarın qoxusu gəlir.

Bu gecə Ay yaman çox işıqlıdı,
Elə bil hüsnünə qəndlil taxıbdı.
Bildim niyə belə yaraşıqlıdı,
Ona nazlı yarın gözü baxıbdı.

Dərzi öz işini öyməsin qəti,
Bir dəfə gözünü üzümə tikdin.
Nə gəzir iynənin belə hikməti,
Baxışınla eşqi qəlbimə tikdin.

Düzungöl ölçü olan elin gözündə,
Hər bir ucalığın öz sərhəddi var.
Amma, alçaqlığın bu yer üzündə
Heç kim deyə bilməz sonu, həddi var.

Rübailər

De görüm bildimi dərdimi dərdin?
Bar bilib dərdimi, dərdimi dərdin?

Könlümün evində bar gətiribdi,
Danış, dillerinlə dərdimi dər, din...

Dərdimin dərdinə dərdim ağlayar,
Qəlbimdə bitibdi, dərdim, ağlayar.
Düşmən tapdağında qalıb yurd-yuvam,
Dəryadan dərindi dərdim, ağla, yar.

İnanmiram bir dərd dərdimə çata,
Dərdim ürəyimdə dönübdü çata.
Düşmənin ürəyi soyumur hələ,
İstəyir dərdimə yeni dərd çata.

Günəş zərrəsinin mindən biri yəm,
Bitibse zəmidə min dən, biri yəm.
Əriyirem eldən – obadan ötrü,
Elin cəhrəsində minden bir iyəm.

Sən, ey dən axtaran, elə mən dənəm,
Xalqa mən sünbülməm, elə mən dənəm.
Çalış ki, göz tikmə başqa bir yerə,
Həyatda həmişə el əməndən əm.

El gözüyəm, təsibini çəkərəm,
Tərəziyəm, əməlini çəkərəm.
Qeyrət günü, namus günü gələndə,
Yükünü çək elin, demə çəkərəm.

Bu dünya

Qoy heç kəs deməsin istəyi azdı,
Əməlindən üzü xardı bu dünya.
Kiminə çıçəyi ətirli yazdı,
Kiminə borandı, qardı bu dünya.

Badalaq atandı, kələk gələndi,
Çoxunun başına odu ələndi.
Kiminə qulağı dari dələndi,
Kimini eşitmır, kardı bu dünya.

Kimini bəsləyir dəmin içində,
Kimini qərq edir qəmin içində.
Kimini göynədir bəmin içində,
Kiminə zil çalan tardı bu dünya.

Kiminin qurudur bulaqlarını,
Suya həsrət qoyur dodaqlarını.
Kiminin doğrayır budaqlarını,
Kiminə bağcadı, bardı bu dünya.

Kiminə dəryadı, kiminə ada,
Kiminı unudub heç salmir yada.
Kimisi möhtac eyləyir cada,
Kiminə dövlətdi, vardi bu dünya.

Çoxunun qəlbində qəzələ döndü,
Çoxuna saralmış xəzələ döndü.
Çoxuna bir nazlı gözələ döndü,
Çoxuna ilqarsız yardımı bu dünya.

Kiminə sevincdi, kiminə qəhər,
Kiminə zülmətdi, kiminə səhər.
Kiminə genişdi asiman qədər,
Şamlin başına dardı bu dünya.

Olmasaydı

Dünyanın ürəyi qan ağlamazdı,
Əldən-ələ keçən zər olmasaydı.
Bəşərin qəlbində dərd çağlamazdı,
Pul-zülmü fırladan pər olmasaydı.

Beşi sanamazdıq – dördü bilməsək,
Namərdi sezməzdik – mərdi bilməsək.
Sevinci duymazdıq – dərdi bilməsək,
Zəhmət götürməzdii – tər olmasaydı.

Dayaz bəlli etdi – dərini bizə,
Acı nişan verdi – şirini bizə.
Pis dedi – yaxşının yerini bizə,
Qorxaq bilinməzdi – ər olmasaydı.

Qarani görəndə – ağrı tanıldıq,
Şorani görəndə – bağı tanıldıq.
Təpəni görəndə – dağı tanıldıq,
Tülkü tanınmazdı – nər olmasaydı.

İnsanın göz yaşı gölə dönməzdi,
Heç kimin əməli felə dönməzdi,
Şamilin qəzəbi selə dönməzdi,
Böhtan olmasaydı, şər olmasaydı.

Çətin

Həyat həm şirindi, həm acı zəhər,
İcməmək də çətin, içmək də çətin.
Həyat həm zülmətdir, həm aydın səhər,
Seçməmək də çətin, seçmək də çətin.

Əkizləşib ömrün sevinci, qəmi,
Azdır dərdə yanmış könül həmdəmi.
Həyat bir sünbüllü, tikanlı zəmi,
Biçməmək də çətin, biçmək də çətin.

Gah sərin, gah şaxta, gah isti, bürkü,
Birəsiz olmayıb əyinin kürkü.
Həyatın dağlardan ağırdı yükü,
Çəkməmək də çətin, çəkmək də çətin.

Həyat yaranandan ikibaşlıdı,
Kimi şad, kimisi gözü yaşıldı.
Şamiləm, yolları yaman daşlıdı,
Keçməmək də çətin, keçmək də çətin.

Tapa bilmədim

Mən sənə, dünyaya yetirdim nəzər,
Tay tapa bilmədim, Azərbaycanım.
Arazına bənzər, Kürünə bənzər
Çay tapa bilmədim, Azərbaycanım.

Səninlə fəxr edir bütün el-oba,
Yazsam, sərvətlərin sığmaz kitaba.
İstədim toplayıb alam hesaba,
Say tapa bilmədim, Azərbaycanım.

Sonu var, ömrümüz olsa da ləziz,
Şamiləm, qoynunda bəs nə qoyum iz?
Qurbanın olmağa canımdan əziz,
Pay tapa bilmədim, Azərbaycanım.

Olur

Söz var, heç gözləmə geci- tezini,
Ürəklərdə qalıb deyilməz olur.
Ver paltar eyləyim mərdin bezini,
Namərdin ipəyi geyilməz olur.

Həqiqət tapdanar vicdan satılsa,
Qanun heç döner pula satılsa.
Qaydadır, ar-namus çölə atılsa,
İt də yaxın durmur, yeyilməz olur.

Şamil Dəlidağam, dərdim minsə də,
Alışar çıraqım, indi sönsə də.
Polad əridilib suya dönsə də,
Yenə də bərkiyib əyilməz olur.

İncimə

Əgər itibdirlər ağızının dadi,
Ona duz neyləsin, duzdan incimə.

Boynuna düşübsə qocalıq adı,
Sənə baba desə, qızdan incimə.

Ömrün vəfasına inanma qəti,
Həyatda əlindən vermə fürsəti.
Girdən düşübdürsə dizin taqəti,
Yorulsan yamacdan, düzdən incimə.

Bacar ürəyini fikir sixmasın,
Öz ağlın özünə qənim çıxmasın.
Təki səni acı dilin yixmasın,
Sürüşüb yırılsan, buzdan incimə.

Çalış uzaq dolan şərdən, yalandan,
Uzaq ol obanı oda salandan.
Elin ayağına buxov olandan
Şamil, intiqam al, üzdən incimə.

Şeşələnməsin

Boş yerə özünü bənzədib şirə,
Tülkü kola girib meşələnməsin.
Tutub qulağından çəkərlər zirə,
Özgə yerinə peşələnməsin.

Acgöz el malını çapıb ötürdü,
Boynuna alçaqlıq yükü götürdü.
Ürəyi qərəzdən kələ-kötürdü,
Nahaq cilalanıb şüşələnməsin.

Yerə düşəcəksə demə sözünü,
Daşa ağız açıb yorma özünü.
Çalış al həmişə işin gözünü,
Cəhd eylə üstünə iş ələnməsin.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Deyin atasından xəbərsiz bicə,
Burnu ovulanda dönəcək gicə.
Xalqın zəmisinə girib gizlicə,
Qoy eşənək atıb eşələnməsin.

Bir yaltaq dindirdi müdrik babanı,
Cavab aldı: - İgid satmaz obanı.
Kişi el qəlbində qursun yuvanı,
Qoltuqlar altında guşələnməsin.

Başı uca dolan, sür ömür, sür gün,
Kim səni nahaqdan eyləsə sürgün.
Axırda payını alacaq bir gün,
«Mənən-mənəm» – deyib, nəşələnməsin.

Əməli yaramaz öyünüb şışər,
Şamil, ona yəqin qurular məhsər.
Elin qəzəbindən qırılıb düşər-
Özgə buynuzuyla şeşələnməsin.

Deyil

Necə cəhd etsən də, nadan olanın
Başına dərrakə dolası deyil.
Kim deyir tamahı, acgöz insanın -
Axırda başının bələsi deyil?

Nə qədər öyünüb döşə döysə də,
Özünü hər yerdə yersiz öysə də,
Əyninə bahalı zər don geysə də,
Gəda yenə bəy-xan olası deyil.

Yüz nifaq törədib, meydan sulayan,
Qab dibini, ara qatıb yalayan.
Yaltaqlıq eyləyib quyruq bulayan,
Düşünməsin qapı tulası deyil.

Xoşbəxtdir əməli xalqa nur saçan,
Bədbəxtdir var üçün qeyrətdən qaçan.

El-oba başına min oyun açan –
Bədzat, atasının balası deyil. . .

Zamana dəyişib qul olar xaqan,
Geci-tezi yerdə qalmaz nahaq qan.
Etdiyi sitəmlər, nə şər, nə böhtan,
Axırda heç kimin xilası deyil.

Acların gözünə heç gəlmir çimir,
Amma süd gölündə müftəxor çimir.
Varına güvənən elə zənn edir
Əzrayıl canını alası deyil.

Şamil, zalim ərşə ucaldar ahı,
Allah bağışlamaz belə günahı.
İstər yoxsul, istər ölkələr şahı,
Heç kim bu dünyada qalası deyil.

Gördüm

Əlek-vələk etdim mən bu dövrəni,
Astarını gördüm, üzünü gördüm.
Qənimi olubdu insan, insanın,
Əyrisinini gördüm, düzünü gördüm.

Şüşədə olsa da divlərin canı,
Axtarıb tapmadım onu qırarı, -
Zalimin, günahsız eli-obanı,
Yandıran odunu, közünü gördüm.

Öz altından su yeridən samanın,
Pambıqla başları kəsən fərmanın,
Barmağı məkirli ala şeytanın,
Əllisini gördüm, yüzünü gördüm.

Şamil Dəlidəğam, bədin, xəbisin,
Yamanlığa, nahaq qana hərisin,

Çoxlarına tələ quran iblisin,
Axırda tələdə özünü gördüm.

Var

Bu nişanı təkcə gəzmə qoyunda,
İnsanın kərəsi, kürəsi də var.
Yəqin hiss edərsən bunu oyunda:
Aşığın sazı da, cürəsi də var.

Qəlbim, şər-böhtəni heç salma yada,
Xalqa sərf et, vermə vaxtnı bada.
Dövranın işteyi hədsiz olsa da,
Geydiyi kürkünün bərəsi də var.

Sahibi olmuşam qəmin bolunun,
Öhdəsindən gələ bilərəm bunun,
Ey polad əqidəm, qorxma, yolunun
Uçrumu, keçilməz bərəsi də var.

Çalış vətənidən, elindən ötrü,
Çoşsun qoy qəlbinin Arazi, Kürü.
Dövran yaratdığı selindən ötrü –
Dərdin ürəklərdə dərəsi də var.

Bədlər qəm versə də sənə hədiyyə,
Ümiddən əlini üzəsən niyə?
Bəxtin, yağı üzə çıxarsın deyə,
Qatıq çalxalayan nehrəsi də var.

Qoy ruhdan düşməmək olsun hünərin,
Qədri bilinəcək bir gün gövhərin.
Şamil, işə düşər söz əlçimlərin,
Həyatın əyirən cəhrəsi də var...

Günahkardı

Qəlblər qara bağlayırsa,
Öz qəlbimiz günahkardı.

Bülbülümüz ağlayırsa,
Öz gülümüz günahkardı.

İtirsə xoş dəmlərimiz,
Çoxalırsa qəmlərimiz,
Bollaşırsa bəmlərimiz,
Öz zilimiz günahkardı.

Diqqət versək özümüzə,
Qəlbimizə, gözümüzə,
Baxılmırsa sözümüzə,
Öz dilimiz günahkardı.

Şamil, tədbir görülməsə,
Hörülən düz hörülməsə,
Yaxşı qiymət verilməsə,
Öz əlimiz günahkardı.

Kişinin də ləçəri var

Gecə-gündüz bəxtim yazan,
Qəlbimin qəm dəftəri var.
Yollarımda quyu qazan,
Malın, pulun nökəri var.

Ünvanıma atılır şər,
Yel qayadan... əsib ötər...
Əxlaqsızdan daha betər,
Kişinin də ləçəri var.

Şamil yoldan dönən deyil,
Üfürməklə sönən deyil.
Özgə atı minən deyil,
Köhləninin zəfəri var.

Gəzirəm

Ayağında dəmir çarıq,
Nə kəklik, nə cil gəzirəm.

Sazım olub qırıq-qırıq,
Yenə ona tel gəzirəm.

Qulaq dəlir indi yalan,
Olub yanlış hava çalan.
Ədalətə arxalanan
Düz danışan dil gəzirəm.

Dəlidağla dərdi bölən,
Oxla xain qəlbə dələn,
El yükünü çəkə bilən,
Nər axtarıb, fil gəzirəm.

Gördüm

Qış təhvıl verəndə yaza yerini,
Bağçalar, bostanlar belləndi, gördüm.
Seyr etdim çəmənin mindən birini,
Necə çıçəkləndi, gülləndi, gördüm.

Sonalayıb dərdim gördükərimdən,
Seçib dəstə-dəstə hördükərimdən,
Dərib gözaltına verdikərimdən,
Gülüb, dodaqlı dilləndi, gördüm.

Cənnətə dönmüşdü hər yan, bağ-bağat,
Baxıb gözəlliyyə mələk qaldı mat.
Arandan dağlara gələndə elat,
Yaylaqlar sevinib elləndi, gördüm.

Bulud nərə çekdi, göy guruldağı,
İldirim çaxdıqca şimşək parladı.
Çaxnaşma başlandı, ərş xirdalandı,
Çaylar dərələrdə selləndi, gördüm.

Göründü səmada dəstəbədəstə,
Göydə əvvəl-əvvəl süzdü ahəstə.

Qartal qanad açıb şikarı üstə,
Şığadı, ox kimi milləndi,gördüm.

Baxdım çalxalanan yağlı nehrəyə,
Daraqlar əlcimi verdi cəhrəyə.
Fətiri, yuxası yanmasın deyə,
Qara sacın altı külləndi, gördüm.

Sürülər etmişdi dörd yanı məskən,
Çodarlar olanda hədsiz öcəşkən,
Yağlı ot otlayıb yeyib kökələn,
Erkəklərin beli əlləndi, gördüm.

Elə bil oturdum elçi daşında,
Sevdiyim gözəlin bulaq başında,
Bir dastan oxudum çatma qaşında,
Baxışı gözümə zilləndi, gördüm.

Başlanmışdı gülün, çiçeyin nazi,
Bənövşə baş əyib etdi pişvəzi.
Şamil Dəlidağam, qəlbimin sazı,
Ana təbiətlə telləndi, gördüm.

Gəzirəm mən

Çoxdan bəri yarı canam,
Qəm gölündə üzürəm mən.
Dərd çəkməkdə pəhləvanam,
Dözülməzə dözürəm mən.

Bir lələyi qırılanam,
Bir biləyi sarılanam.
Yurdsuz bağrı yarılanam,
El-obasız bezirəm mən.

Dəmir çarıq ayağında,
Dəmir əsa dayağında,
Şamiləm, dərd oylağında
Haqq-ədalət gəzirəm mən.

Yoxdu

Könül evim qəm sazımdı,
Bəm köklüdü, zilim yoxdu.
Yoxa çıxan avazımdı,
Lal olmuşam, dilim yoxdu.

Qəlbi dərdlə bürüyənəm,
Atəşində əriyənəm.
Qönçəsində çürüyənəm,
Budağımda gülüm yoxdu.

Varlığımı qəlbim danır,
Ürəyimdə tonql yanır.
Gecə-gündüz alovlanır,
Nə odum, nə külüm yoxdu.

Çoxdan yurdsuz-yuvasızam,
Dərmansızam-davasızam.
Kimdir deyən nəvasızam?
Nə obam, nə elim yoxdu.

Dəlidağam, anmışam mən,
Yana-yana donmuşam mən,
Dona-dona yanmışam mən,
Bundan böyük zülüm yoxdu.

Gör nə günə düşmüşəm

Gör nə günə düşmüşəm,
Daşlanıram daşınan.

Əridib yağı tökmüşəm,
Zəhər damır aşimdan.

Od-ocaqsız yansam da,
Tüstü çıxır başımdan.
Buz içində donsam da,
Od yağır göz yaşimdan.

Min bir ağrı, min acı
Sifətimdən oxunur.
Dərd-əriş, qəm-arğacı
Ürəyimə toxunur.

Gəzirəm

Qəlb diləyə necə çatsın,
Atsız qalıb, nal gəzirəm.
Toyuğum yox kükə yatsın,
Altına lax fal gəzirəm.

Dağarcıqda dari yoxdu,
Bağ quruyub, barı yoxdu.
Arxanada arı yoxdu,
Boş yeşikdə bal gəzirəm.

Bəla varmı qaçqınlıqtək?
Ağır dərdir, dözmür ürək.
Məni edib diligödək,
Bəzən susub lal gəzirəm.

Qəm qəlbimi edib yayla,
Yaşayıram hay-harayla.
Bürünmişəm zil qarayla,
Xəyalımda al gəzirəm.

Xalq bəladan çıxsın deyə,
Şamil, xina yaxsin deyə,

Düşmənini yıxsın deyə,
Mən bir Rüstəm Zal gəzirəm.

Hardan alım Kəlbəcəri

Buz bulaqdan danışırsan,
Hardan alım Kəlbəcəri?
Göy yaylaqdan danışırsan,
Artır qəlbin qəm-qəhəri,
Hardan alım Kəlbəcəri?

Qəm havası zilindədi,
Hələ düşmən əlindədi.
Adı elin dilindədi,
O cənnətə bənzər yeri,
Hardan alım Kəlbəcəri?

Yal-yamacı, sıx meşəni,
Göz oxşayan çox guşəni,
Tər nərgizi, bənövşəni,
Gözüm görmür çıxdan bəri,
Hardan alım Kəlbəcəri?

Min-min gözəl mənzərlər,
Ovçu keçməz sərt bərələr,
Gen dərələr, nələr-nələr...
Olub elin dərd-əsəri,
Hardan alım Kəlbəcəri?

Gözəllikdə taysız idi,
Çəsmələri saysız idi.
Qədərsizdi dərdi indi,
Tutqu çayı, xan Tərtəri,
Hardan alım Kəlbəcəri?

O zirvəli dağlar hanı?
O meyvəli bağlar hanı?

DƏLİDAĞIN ÖZÜ KİMİ

O gözəl şən çağlar hanı?
O kəndləri, binələri,
Hardan alım Kəlbəcəri?
İstisuyu - dərd davası,

Loğman idi saf havası.
Bizə olub qəlb nəvası,
Qoruyuruq hələ dəri,
Hardan alım Kəlbəcəri?

Həmərsin qan dərmanıydı,
Moruq, zirinc loğmanıydı.
Qarağatın məkanıydı,
Hikmət idi zirvələri,
Hardan alım Kəlbəcəri?

Kəklik otu, yarpız, zirə,
Yaraşırdı gül bu yerə.
Gəzdim çıçək dərə-dərə,
Utanardı ondan pəri,
Hardan alım Kəlbəcəri?

Elim olub pərən-pərən,
Mərdlik edib pislik görən,
Gül becərib tikan dərən.
Qəlbində var qəm ləşkəri,
Hardan alım Kəlbəcəri?

Qalıb quzğun caynağında,
Kədər könül otağında -
Dərd yurd salıb yatağında,
Qənirsizi, o dilbəri,
Hardan alım Kəlbəcəri?

Örüşləri malsız qalıb,
Arxanası balsız qalıb,
Köhlənləri nalsız qalıb,
Zülmət olub al səhəri,
Hardan alım Kəlbəcəri?

Çöllərində sona hanı?
Qayasında xına hanı?
Başında ağ cuna hanı?
Hanı çəmən-gül-məxməri,
Hardan alım Kəlbəcəri?

Elat köçmür yaylaşına,
Qızlır enmir bulaşına.
Dönüb yağı dustaşına,
O incini, o gövhəri,
Hardan alım Kəlbəcəri?

Özgəsiylə nə işim var,
Əzraildən xahişim var:
-Vaxtim yetsə, dağa apar,
Al canımı, yay xəbəri,
Hardan alım Kəlbəcəri?

Dünyadı

Vəfasına inanma, dünya, yalan dünyadı,
Süleymana qalmayan, kimə qalan dünyadı?

Nahaq yerə qan töküb özlərini öysə də,
Xaqanları, şahları taxtdan salan dünyadı.

Sinələrə dağ çəkib, ərşə nalə ucaldan,
Qədərsizdi kədəri, dərdən kalan dünyadı.

Qiyamətin gününü yadına sal ey insan,
Bu dünyamız fanıdır, canlar alan dünyadı.

Əbədiyyət cənnətdə, cəhənnəmdə olacaq,
Bu dünyamız inanma, daim olan dünyadı.

Yamanlıqdan dövlətli, yaxşılıqdan kasıbdı,
Naməndlərə mələkdi, mərdə ilan dünyadı.

Dəlidağam, sərvətə hədsiz həris olan da,
Bilsin, ona bir müddət qeydə qalan dünyadı.

Demərəm

Torpaq narin əkilməsə, gördüyümə şum demərəm,
Bastırılsa bitməyənə gərək olan tum demərəm.

Halallıqda qazanılan şor da baldan şirin olur,
Özgəsinin əməyindən özünə pay um, demərəm.

Hər əşyanın öz adı var, hər varlığın öz yeri var,
Kiçik sala nəhəng qaya, daş-çinqıla qum demərəm.

İsteyirəm insaf, mürvət ürəklərdən yox olmasın,
Əməlini azana da ona-buna cum, demərəm. . .

Vətənimə qeyrət çəkən elin dönər igidinə,
Düşmənlərin qarşısında yumşalıb ol mum, demərəm.

Qənimim də olsa əgər, yer üzündə heç bir kəsə,
Dəlidağam, həqiqətə gözlərini yum, demərəm.

Ölsəm, ağlamasın dərdimə heç kəs

Atam qismət oldu dağda torpağa,
Düğün, qaçqın anam-Bakıda bağa,
Qəlbiniz əsməsin bu minvalımdan
Mən çoxdan dönmüşəm əsən yarpağa.

Didərginlik məni yixib, sürüyüb,
Qönçəsində arzu gülüm çürüyüb.

Qara bağlamayın dərdimdən əsla,
Taleyim özünə qara bürüyüb.

Yurdsuz-yuvasızam, bəxtim yatıbdi,
Elsiz-obasızam, adım batıbdi.
Əhvalımı görüb nale çəkməyin,
Özümün ah-naləm göyə çatıbdi.

Ricam budur əməl edin sözümə,
Gecə-gündüz qəsdim olub gözümə,
Ölsəm ağlamasıñ dərdimə heç kəs,
Hədsiz ağlamışam özüm-özümə.

Gör nə gündəyəm

Dünya insafsız
Dünya olubdu,
Sanki ürəklər
Qaya olubdu,
Üzlərdən itən
Həya olubdu.
Dərdimiz dərin
Dərya olubdu.
Çarə mənasız
Röya olubdu.
Xalqı aldadən
Riya olubdu.
Kədər ürəkdə
Taya olubdu.
Qəmə dədəyəm,
Gör nə gündəyəm.

Dağın suyundan
İçə bilmirəm.
Bənd-bərəsindən
Keçə bilmirəm,
Gülünü dərib

DƏLİDAĞIN ÖZÜ KİMİ

Seçə bilmirəm.
Daşnaq taxtını
Sökə bilmirəm.
İçini ölçüb
Biçə bilmirəm.
Düşmən dizini
Bükə bilmirəm.
Dərdim ağırdı
Çəkə bilmirəm,
Ağlar didəyəm,
Gör nə gündəyəm.

Hələ arzuya
Çata bilmirəm.
Yağıya oxu
Ata bilmirəm.
Onun halını
Qata bilmirəm.
Xain gözünə
Bata bilmirəm.
Dərdimi ona
Sata bilmirəm,
Dövrün nəbzini
Tuta bilmirəm.
Gecələr yuxu
Yata bilmirəm.
Bir küt kündəyəm,
Gör nə gündəyəm.

Xocalım, Şuşam,
Ağdamım hanı?
Laçından ötrü
Qiyamım hanı?
Qubadlı – izzət,
İkramım hanı?
Füzuli – şirin
Kəlamım hanı?
Zəngilan kimi
İnamım hanı?

Cəbrayıł adlı
Məramım hanı?
Kəlbəcər – qəlbədə
İlhamım hanı?
Bədbəxt bəndəyəm,
Gör, nə gündəyəm?

Hələ də keçmir
Ərişdən arğac.
Elimiz qalıb
Yurduna möhtac,
Qəlbimiz olub
Dərd-qəmə arxac.
Ova bilmirik
Biz xalqa umac.
Torpaqlar olub
Daşnaqlara bac.
Qaçqınlar qalıb
Ac və yalavac.
Yaradan etsin
Dəndlərə əlac.
Deyim müjdəyəm,
Gör, nə gündəyəm.

Vəsiyyət

Hamiya məlumdur həyatın sonu,
Mən də dərk edirəm dərindən onu.
Pozulmaz fərmandı - buna yoxdu şəkk,
Yaranan dünyadan bir gün gedəcək.
Bu müdrik kəlamı deyib atalar:
-Vəsiyyətin cana yüngüllüyü var.
Mən də bu kəlamı qəlbən xoşladım,
Vəsiyyəti yazmağa bu gün başladım.

Nikbin ruh veribdi mənə Yaradan,
Əlimi üzmərəm bir an da Ondan.
«Gündəlik» yazıram nə vaxtdan bəri,

Bu işə almışdı Xalid dəftəri.
Qəlbimdə yarandı belə bir niyyət,
Yazam bu dəftərə öyünd, vəsiyyət.
Nəzər saldım həyat yoluna əvvəl,
Qarşımı çıxsa da nə qədər əngəl,
Hər vaxt xidmət etdim xalqa, vətənə,
Qismət oldu belə xöşbəxtlik mənə.
Yadımdan çıxmadı vətən, xalq dərdi,
Bu qisməti mənə Yaradan verdi.
Bəlalar görsə də həyatda başım,
Zəhməti mən seçdim dostum, sirdəşim.
Xalqa qurub tikdim, yazüb yaratdım,
Çalışdım atmayam əyri bir addım.
Düzgün tərəzidir ancaq el gözü,
Mənim işlərimi qoy çəksin özü.
Əslimi-zatımı heç vaxt danmadım,
Saxta gülüb, nə də saxta yanmadım.
Xəbislər kölgəmə gələndə hədə,
Öyünbə fəxr etdim kürdlüyümlə də.
Ürək tellərimlə Azərbaycana,
Bağlıyam canı da qiyaram ona.
Min doqquz yüz səksən ikinci ildə,
Səslənəndə yalan, iftira dildə.
Mübariz, mərd şair Xəlil Rzaya,
Məktub yazüb onu çağırıdım haya.
Qəlbimin səsini eyləmişdim car,
Orada varıldı belə misralar:

- Deyirlər ki, bir oğulu
Doğa bilməz iki ana,
Çox uzağa getməyin heç,
Mən timsalam bu gün ona.
- Bir anam kurd, bir anam Od
- Odlar yurdu Azərbaycan,
Hər birinin yolunda da
Qöz qırpmadan verərəm can.
Od anama sataşanı
Diri-diri soyaram mən,

Kürd anama daş atanın
Qözlərini oyaram mən.

Bu haqq sözlər min-min dildə
O zamandan oldu əzbər,
Azərbaycan kürdlərinin
Fikiriydi deyilənlər.
Sonralar da sayıqladı
Qeyrət satan, nadan, naşı,
El obadan nifrət görüb
Ətəyindən tökdü daşı.

Hər kürdə edirəm bunu vəsiyyət,
Meydana çıxsa da bəd, qara niyyət,
Onlara verməyin siz əhəmiyyət
Hər vaxt sadiq olun Azərbaycana,
Doğma ana deyin həmişə ona.
«Biz qılincin iki ağızı hər zaman,
Tarixdə olubdu Kürd-Azərbaycan».
Bunu kürd şairi mübariz Həjar,
Dilindən edibdi aləmə izhar.
Bu xalqlar yaranıb canbir olmağa,
Bənzəyir biri-birə söykənən dağa.

Allahın qoyduğu yol ilə gedin,
Quran dediyinə tam əməl edin.
Həmişə eyləyin xalqa xidməti,
Bunu unutmayın bircə an qəti.
Vətəndir insana ən əziz ana,
Lazım gəlsə can da qiyınız ona.
Vaxtdan qiymətli şey yoxdur dünyada,
Bircə anını di verməyin bada.
Həmişə bir-birə mehriban olun,
El-oba gözündə mərd insan olun.
Sadiq dost qazanın həyatda hər an,
Sadiq dostu yoxsa bədbəxtdir insan.
Oxuyun, öyrənin hər vaxt, həmişə,
Bilik qazanmağı eyləyin peşə.

Güvənin həyatda halal zəhmətə,
Malik olarsınız onda hörmətə.
Yaxşılıq eyləyin dönün əlaca,
Belə yolla olar başınız uca.
Yoxsul olsanız da sevin qonağı,
Bərəkətli olar qonaq ayağı.
Valideyni sanın hər vaxt qibləgah,
Onda Allah sizi sevər, inşallah.
Qoruyun həmişə namus-qeyrəti,
Qeyrətdir insanın böyük şöhrəti.

Xalidi yerimdə qoyub gedirəm,
Mən onu ağsaqqal hesab edirəm.
Yerdən-göyə qədər raziyam ondan,
Qayğı bəsləyibdi bizə hər zaman.
Naziləni ona tapşırmamasam da,
Ondan ötrü atar özünü oda.
Təhminə, Zülfiyə -iki bacısı,
Qoymasın keçirsin ata acısı.
Əziz qardaşları-Bərzani, Həjar,
Qoymasın keçirsin mənsiz ahi-zar.
Qardaşım Lətfi böyüyü sansın,
Onu mən əvəzdən həmişə ansın.
Baloğlan, Nürəddin əmilərinə,
Hörmət edir, hörmət eyləsin yenə.
Bacılarım mənə yanıb həmişə,
Onlar ağlamağı etməsin peşə.

14.02.2005

Maraqlı əhvalatlar

*Günəş zərrəsinin mindən biri yəm,
Bitibsa zəmidə min dən, biri yəm.
Əriyirəm eldən – obadan ötrü,
Elin cəhrəsində mindən bir iyəm.*

(Samil Dəlilağ)

Bir çox söhbətlər əsnasında Şamil müəllim başına gələn bir sira maraqlı hadisələrdən söhbət açmışdır. Bu əhvalatların bir neçəsini onun dilindən bu kitaba daxil edirik.

Yeddi Canavar

Dünyaya göz açdığını Ağcakəndlə rayon mərkəzi Kəlbəcərin arası dağ yolu ilə 25, maşın yolu ilə 47 kilometrdir.

Kəlbəcər orta məktəbinin 10-cu sinifində oxuyurdum. Hər şənbə günü dərsdən sonra dağları aşış kəndə gedib evdən şor, çörək, olsa yağı götürüb bazar günü rayona qayıdırdım. 1948-ci ilin qış çağında, qarlı-boranlı bir gündə yenə də tək-tənha dərsdən sonra kəndə getməli oldum. Kəndimizin «Nağdalılar yurdu» adlanan yaylağına çatanda birdən həm arxa, həm qarşı tərəfindən üstümə qar sovruldu. Canavarların belə etdiyini eşitmışdım. Yerə əyilib nə görsəm yaxşıdır? Dörd canavar qabaqdan, 3 canavar geridən qarı üstüməsovura-sovura yavaş-yavaş, dalı-dalı mənə sarı gəlirdilər. Onların əlindən qurtarmaq çətin olsa da, həddindən artıq vahimələnsəm də, necə deyərlər, can şirin olduğuna görə yan tərəfə, «Tuşduq» deyilən yerin qarşısındaki təpəyə sarı qaçdım. Qar sür'ətlə qaçmağa imkan vermirdi. Tez-tez canavarlara sarı baxırdım. Onlar hələ də qarı sovurmaqdə idilər. Təqribən 200 metr aralanandan sonra onlar məni gördülər. Təpənin başına çatıb özümü axırı dərədə qurtaran yargana tullandım. Qar təzə yağımışdı. Mənim tullanmağıla qarın sürüşməsi bir oldu. Bir anın içində təpəsi üstə dərədə qara sancıldım. Çabalayıb çox çətinliklə qarın içindən çıxdım. Gördüm ki, canavarların dördü yarğanın bir tərəfi ilə, üçü o biri yanı ilə mənə sarı enirlər. Qaranlıq düşməkdə idi.

Xurcunda kənd abunəcilərin qəzetlərini aparırdım. Bilirdim ki, canavar odu, alovu görəndə qaçırlar. Tez qəzeti birini yandırmağa başladım. Vəhsilər bir azca geri çəkildilər. Alov öleziyəndə qurdular yene mənə sarı enməyə başladılar. Qəzeti qənaətlə yandırmağa davam etdim.

Qəztlər yanib tükənməkdə idi. Qayanın yarıqlarından quruyan otlar sallanırdı. Bu otlardan çox çətinliklə yolub yandırırdım. Yolmağa ot da qalmadı. Əynimdən köynəyimi cırıqlayıb onu-da hissə-hissə yandırırdım.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Canavarlar alovun qalxıb sönməsindən asılı olaraq tez-tez geri çəkilib aşağı enirdilər. Astarsız penceyimi də parçalayıb alovlandırdım. Yandırmağa bir qəzet və xurcun qalmışdı.

Dərənin quzey tərəfində ot tayaları görünürdü. İstədim tayalara sarı qalxam. Qar çıxmaga imkan vermirdi. Heç on metr getməmiş alovun sönməkdə olduğunu görüb canavarlar mənə sarı gəlməyə başladılar. Tez geri qayıtdım. İçində bircə qəzet qalmış xurcunu da yandırmalı oldum.

Təhlükənin yaxınlaşlığı vaxt dərənin aşağıdakıdan boşqıbir səs eşitdim:

- Öyü, kimsən qorxma, - deyib havaya bir gülə atdı. Canavarlar xeyli yuxarıya qalxıb dayandılar. Az sonra bir adamın mənə sarı gəldiyini gördüm. Gələni tanıdım. O, bizim qonşu Oruclu kənd sakini, məşhur sınaqçı, ata nənəmin dayısı oğlu Nağdalı kişi idi. Məni tanıyan kimi iki əllini də başına sırpıb ağladı və dedi: - Uzaqdan alovun yanib söndüyünü görürdüm. Başa düşdüm ki, canavarlar kimisə parçalamaq isteyirlər. Büyük hünər göstərmisən. Bir az aşağıda tülükyə tələ qurmüşdüm. Gəldim ki, tələyə bir şey düşüb düşmədiyini yoxlayam. Gecənin bu vaxtı sənin bəxtin məni buraya gətirib. Allahın kərəminə şükür! Atanın halal çörəyinin duzu varmış - belə deyib o məni bir də bağrina basıb hönkür-hönkür ağladı. Bir qurban kəsəcəyini, yetim-yesir sevindirəcəyini bildirdi.

Nağdalı dayı canavarlara sarı bir gülə də atdı. Onun məsləhəti ilə ot tayasına sarı dırmandıq. Canavarların bizim izimizlə irəlilədiklərini gördükdə Nağdalı dayı qalan iki patronunun birini də tūfəngə qoyub atdı. Ot tayasının yanına çatdıq. O, bir qalın ot layını qaldırıb məni altına saldı. Tayadan kənardə ot aparıb yandırdı. Bir azdan sonra ot layını altında tırı titrədim. O, bir xorum ot götürdü, yaxınlıqda olan Oruclu kəndinə sarı yollandıq. Nağdalı dayı hər 100-150 metrdə otun bir hissəsini yandırdı. Kəndə çatdıq. Gecədən çox keçmişdi. Süd qızdırıldılar, isti-isti içdim. Özümü odda qızdırmağı zərərli hesab etdilər. Qalın yorğan-döşəkdə yatmalı oldum.

Səhər lap tezdən Nağdalı dayı ilə cəmi üç kilomerdə olan bizim Ağcəkənd kəndinə getdik. Qapımıza çatanda atam Səlim, biz ona heç bir söz deməmiş, təəccübə üzümüzə baxıb təşvişli səslə dedi: - Nağdalı dayı oğlu, Şamilin başına müsübət gəlib? Nağdalıların yurdunda canavarlar onu qar tozağanığına basıb? Tuşduğun dərəsinə sarı qaçıb? Sən, qurduğun tələni yoxlamağa gedəndə Şamili canavarların əlindən qurtarmışan?

Atamın hadisəni olduğu kimi danışmasına mat qaldım. Nağdalı dayı kövrəlib atamı bağırna basıb ağladı. Atam da ağladı. Həmin gün Nağdalı dayı da, atam da qurban kəsdilər, yetim-yesir sevindirdilər.

Atın vəfası

Gecə atla kəndimizdən təqribən 10 kilometr aralıda olan yaylağa gedirdim.

«Ocaqqulu binəsi» adlanan yerin qarşısındaki yola çatanda birdən mindiyim at dayanıb finxirdi. Elə bu dəmdə bir canavar bize tərəcumdu. At həmin an tərsinə fırlanıb canavara bir qoşa şıllaq atanda mən müvazinətimi saxlaya bilməyib yolun alt tərəfindəki uçruma düşüb dərəyə helləndim. Sağ çıçım daşa dəydiyinə görə ayağa qalxa bilmədim. Qorxu məni götürdü. Canavarın enib məni parçalayacağını ağılma gətirdim. Bir təhər xəndəyin dibinə sürünüb yanına iri-iri daşlar topladım.

Mən atın üstən uçruma düşdürüüm yerlə canavar enə bilərdi. Vahimə içərisində olduğum bir anda, aşağıdan dərə yuxarı bir qaralının gəldiğini gördüm. Onun canavar olduğunu zənn edib bir az da xəndəyə sarı qıṣıldım. Lakin yaxınlaşanda gələnin mindiyim at olduğunu yəqin etdim. Ürəyim xeyli toxdadı. At aži 200 metr məsafəni hərlənib mənim yanımı gəlib çıxmışdı. At, mənə lap yaxınlaşdı, başını əyib sanki mənimlə öpüşdü. Yan-yörəmə hərləndi.

Bir az sonra canavarın gəlib qarşı tərəfimizdə bir qayanın üstündə dayandığını gördükdə at ayaqlarını aramsız yerə döyüd. Canavar bize yaxınlaşanda at yenə fırlanıb ona zərbəli bir şıllaq atdı. Canavar zəngildəyib xeyli geri qaçıdı. Gecə bu yalquzaq bir neçə dəfə bize hücum etdi. At təpiyi ilə özünü və məni qorudu. Səhərə yaxın çıçımın şiddətli ağrısı xeyli azaldı. Atın yəhərindən yapışib ayağa qalxdım. Bu vəfali dostun boynunu qucaqlayıb dəfələrlə üzündən-gözündən öpdüm. At mənim bu hərəkətimdən xoşallanırdı.

Səhər açıldı. Canavar gözdən itdi. At özünü xəndəyə sarı verdi. Xəndəyin üstünə çıxıb atı mindim. Dərə ilə geri qayıdır yola çıxıb yaylağa getdik. Mən, atın bu vəfasını heç vaxt unutmuram.

Bu boyanı hardan almışınız ?

24 yaşım var idi. Kəlbəcər Rayon Komsomol Komitəsinin birinci katibi işləyirdim. Azərbaycan Komsomol Mərkəzi Komitəsi şö'bə müdirinin başçılığı ilə nümayəndə heyəti rayonumuza gəlmişdi.

Mən şö'bə müdirini öz doğma kəndimizə apardım. Atamın evində gecələməli olduq. O, vaxt otağımız yox idi. Tək bacalı qara damda yaşayırdıq. Ortada qalanın ocağın tüstüsü - hisi illər ərzində damın tirlərini və pərdilərini qapqara rəngə boyamışdı. Ağaclar par-par parıldıyırı. Gördüm ki, kənd görməyən şö'bə müdiri təəccübə damın tirlərinə və pərdilərinə baxır. Birdən o soruşdu: - Damin ağaclarını niyə belə qara rənglə boyamısız? Onları nə ilə cilalamısız ki, par-par parıldıyar?

Mən, utandığımdan, - ağacları boyayan hisin qarasıdır, - deyə bilmədim. Vəziyyətdən çıxməq üçün ona belə cavab verdim: - Kəndimizin yaxınlığında dərin bir daş quyu var, bu qara rəng oradan çıxır. Damin ağaclarını bu rənglə belə qara boyayanda yüz illər çürümür (doğrudan da hislə qaralan belə ağaclar uzun müddət çürümür).

Mən belə deyən də, şö'bə müdiri maraqla xəbər alı: -Quyuda bu rəngdən çıxdı? Dədim: - Altdan qaynayır. Ülu babalarımızın vaxtında da bu damın ağacları belə boyanırmış. Şö'bə müdiri bildirdi ki, bəs niyə bu mədənin yerini hökumətə demirsiniz? Dənizin altındaki və kanalizasiya boruları tez çürüyür. Bu boyaya onların ömrünü yüz illər uzada bilər.

Çətin işə düşmüştüm. Söylədim ki, kim bu boyanın yerini desə camaat onu dərhal öldürər.

Aradan bir ay keçəndən sonra Bakıya gedəsi oldum. Komsomolun Mərkəzi Komitəsinin birinci katibi rəhmətlik Nazim Hacıyev məndən soruşdu: - Şö'bə müdirimiz bizə maraqlı xəbər verdi. Niyə qara boyaq mədəninini hökumətdən gizlətmisiniz?

Məsələnin nə yerdə olduğunu danışdım. Katib gülməkdən qəşş etdi. İşçiləri toplayıb əhvalatın necə baş verdiyini mənə danışdırıcı. Bundan sonra o, mən hər Bakıya gələndə zarafatla şö'bə müdirindən soruşurdu: - Nə oldu, Şamildən qara rəng mədənin yerini öyrəndinmi?

Nurumuzdur

Rayon qəzetiñin redaktoru işləyirdim. Rayon Sovetinin deputati kimi «Mədəniyyət işləri üzrə daimi komissiyon»un sədri seçilmişdim. Bir gün Mədəniyyət evinin bədii özfəliyyət kollektivini yaylağa - ferma işçilərinə konsert verməyə apardım.

Konserti çöldə - açıq havada təşkil etdik. Əyləşənlər içərisində kolxozun adlı-sahı, 80 yaşılı çobanı Nuru kişi də oturmuşdu. O, qorxu bilməz, haqsevər bir adam idi. Bir müğənni mahnı oxumağa başladı. Müğənni mahnının hər bəndinin axırında «Şö'ləmizdi, nurumuzdu» sözlərini təkrar edirdi.

Mahnını dinləyən çoban Nurunun rəng alıb rəng verdiyini gördüm. O, yerindən hırslı qalxdı müğənniyə sarı yeriyb yaxasından yapışdı və qəzəblə dilləndi: -Qonaq olmasaydın bu çomaqla təpəni əzərdim. Ə, belə-belə olmuş Şö'lə qadın adıdır. Həm mənə Şö'lə deyirsən, həm də muzdır. Nə «Nuru muzdur, nuru muzdur» deyə ucalayırsan? Şö'lə də özünsən, muzdur da.

Müğənnini zorla çoban Nurunun əlindən aldılar.

Qırış mal

İcraiyyə komitəsinin sədri işlədiyim zaman «Azərittifaq»ın idarə heyətinin sədr müavinini rayona dəvət etmişdim. Bir neçə kənd mağazalarına baxış keçirməli olduq. Bir kənd dükənində müəyyən miqdarda qırış-qırış olmuş parçanı piştəxtanın üstünə yimişdilər. Sədr müavini bizimlə baxışda iştirak edən rayon istehlak cəmiyyəti idarə heyəti sədrinə bir qədər acıqlı səslə dedi: -Bu qırış malı niyə bura qoyublar?

Dükənci elə başa düşdü ki, «bu qırışmal adamı niyə bu dükana satıcı qoyublar?» - deyir. O, dərhal hövsələdən çıxb sədr müavininə belə cavab qaytardı: - Gözüm oynamır bu mağazada işləyib təhqir olunam. Ağzını təmiz saxla, qırışmal özünsən, bir də yeddi arxa dönənindi.

Kişini bir təhər yat-yüt etdik.

Çanağı mənim başımda sindırmaq istəyirlər

Kəlbəcər rayonunda icraiyyə komitəsinin sədri işləyirdim. Fevral

ayında Mərkəzi Komitənin, Ali Sovetin və Nazirlər Sovetinin birgə qərarını aldıq. Burada Kəlbəcər dağlarına aran rayonlarının fermalarının hansı yollarla yaylağa qaldırılması göstərilirdi. Mərkəzi, yəni Mirbəşir - Mardakert - Kəlbəcər - İstisu yolu ilə qoyun sürülərinin dağa aparılması qadağan edilirdi. Sürülər həmin yolla dağa aparılsayıdı bu dabaq kimi qorxulu xəstəliyin yayılmasına səbəb olardı.

Bu qərarı alandan sonra öyrəndik ki, bə'zi rayonların bir neçə fermalarının sürülərində dabaq xəstəliyi var. Buna görə də fermaların Kəlbəcər yaylaqlarına qaldırılan 22 rayonun partiya və icraiyyə komitələrinə, istehsalat idarə rəisi lərinə, kolxoz rəhbərlərinə məktub yazıb qəti surətdə bildirdik ki, qoyun sürüləri yalnız qərarda göstərilən yollarla yaylaqlara buraxılacaq. Bə'zi rayonlarda dabaq olduğunu xatırladıb mərkəzi yolla sürülərin dağa buraxılmayacağını bildirdik. Yaylaq vaxtı yaxınlaşanda da bu məktubları təkrarən göndərdik və onların suretlərini işdə saxladıq. Bunlardan əlavə qərarda göstərilən yollarla sürülərin yaylağa qaldırılması üçün müvafiq rayonlara göstəriş verilməsini məktubla Nazirlər Sovetindən və Kənd Təsərrüfatı Nazirliyindən xahiş etdik.

Köç vaxtı yollara milis nəzaretciləri qoyduq. Xəbər tutduq ki, bə'zi ərköyün kolxoz rəhbərləri sürüləri qadağan olunmuş mərkəzi yolla dağa gətirirlər. Tədbir görmələri üçün bu barədə yaxın rayonların rəhbərlərinə teleqramlar göndərdik. Lakin bütün bunların xeyri olmadı. Bir çox qoyun sürüləri Kəlbəcər ərazisinə çatdilar. Yolu bağladıq, sürülərin geri qaytarılmasını tələb etdik. Heç bir xahiş minnətə baxmadıq.

Bu zaman Ali Sovetin sədri Məmməd İskəndərov Bərdə raoynunda imiş. Məndən ona şikayət edirlər. O, gecə mənə zəng vurub soruşdu: - Bu nə məsələdir? Dedim qərarınızı icra edib dabaq xəstəliyinin qarşısını alırıq. O dedi: - Sürülərin geri qaytarılması çətin olmazmı? Cavab verdim ki, qərarı qəbul edən təşkilatlar rəsmi icazə verməyince sürülərin mərkəzi yolla dağa aparılmasına razı olmağa ixtiyarımız yoxdur. Bir azdan sonra Mərkəzi Komitənin katibi Qənbər Kazımov zəng vurub sürülərin buraxılmasını tələb etdi. Ona da eyni məzmunlu cavab verdim.

Öyrəndim ki, mənə acığı tutan Q. Kazımov rayonumuzun birinci katibinə, Daxili İşlər nazirliyinə tapşırıb ki, sürüləri dağa buraxsınlar. Beləliklə mənim çox sayılı məktublarımın, cəhdlərimin faydası olmadı. Mənimlə hesablaşmayıb yolu açdilar. Bir az vaxt keçəndən sonra xəbər yayıldı ki, rayonların bir çoxunun qoyunları dabaq xəstəliyinə tutulub.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Bakıdan baytar həkimləri, onların dalınca da xüsusi komissiya gəldi. Dabaq xəsteliyi kolxoz və sovxozlara böyük ziyan vurmuşdu.

Aradan bir müddət keçdi. Məni təcili Nazirlər Sovetinə çağırıldılar. Zəng vurub öyrəndim ki, dabaq xəsteliyinin yayılması məsələsini müzakirə edəcəklər. Bu barədə yuxarıda dediyim məktubların və teleqramların surətini saxladığımız qovluqları da götürüb Bakıya yola düşdüm. Nazirlər Sovetinin rəyasət heyətinin iclasında şö'bə müdirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini - bir sözlə yerindən qalxan məni tənqid atəşinə tutdu. Qərara əməl etmədiyimdən, məsuliyyətsiz adam və respublikaya böyük ziyan vurulmasının səbəbkarı olduğumdan bəsdeyince danişdilar. Onu da deyim ki, qərar lahiyəsində mənim işdən azad edilib prokurorluğa verilməyim nəzərdə tutulmuşdu.

Mən əlimi qaldırıb söz istədim. Nazirlər Sovetinin Sədri, həqiqət tərafdarı kimi tanıldığım Ənvər Əlixanov mənə acıqlanıb dedi: -Sən respublikaya bu qədər zərər vurmağa səbəbkar olduğun halda, hələ danişmağa dilin də var? Sən nə üzlə danişacaqsan? Otur aşağı, prokurorluqda sözünü deyərsən.

Vəziyyətin nə qədər ağır olduğunu görüb uca səslə dedim: - Yoldaş Əlixanov, cinayətkar mən deyiləm, sizin yan-yörənizdə oturanlardır. Yüksək vəzifələrdə kəlbəcərlilərin dayısı olmadığına görə çanağı mənim başımda sindirmaq isteyirlər. Xahiş edirəm mənə də söz verin. Bundan sonra Əlixanov yarı razi, yarı narazı dilləndi: -Gəl, görək nə danişmaq isteyirsən. Bəhanələrlə vaxtimizi alma.

Xitabət kürsüsünə qalxdım. Dabağın qarşısını almaq üçün hələ qışda rayonlara yazdığını məktub və teleqramlardan söz açdım. Ali Sovetin Sədrinin və Mərkəzi Komitə katibinin sözlərini yerə saldıqımdan danişdım. Məktubların bir neçəsini oxudum. Ə. Əlixanov sözümüz kəsməyərək mənə diqqətlə qulaq asındı. Danışüb qurtarandan sonra O, məktub və teleqramların qovluqlarını məndən alıb - get yerində otur, -dedi. Sədr aži 20 dəqiqə rayonlara və Bakıya göndərdiyim məktub və teleqramların bir xeyli hissəsini oxudu. Zala sükut çökmüşdü. Hami bu işin axırını gözleyirdi.

Birdən Ə. Əlixanov yerindən ayağa durdu və astadan dedi: - Şamil doğru deyir, onun bizim içərimizdə dayısı yoxdur. Onu da düz deyir ki, çanağı onun başında sindirmaq isteyirik. Sonra adamların qarşısında olan qərar lahiyəsini yiğdi, onları hırslı cırıq-cırıq elədi və hədsiz acıqlanaraq dedi:

- Bu kişi, qışdan başını yolub hay-haray qoparıb. Siz isə öz günahınızı onun boynuna qoymaq isteyirsiniz. Eyib olsun! Məsələnin gündəlikdən çıxarılmasını və əsil günahkarları müəyyən edib cəzalanmasını təklif edirəm.

İclas onun bu sözləri ilə yekunlaşdı.

Təhqirlərin cavabı

Kəlbəcər yaylaqlarına Azərbaycanın 22 rayonunun qoyun fermaları qaldırılırdı. Bir dəfə Nazirlər Sovetinin bir əməkdaşı rayona gəldi. O vaxt mən rayon icraiyyə komitəsinin sədri işləyirdim. Bakıdan gələnin gətirdiyi sərəncamda yazılımışdı ki, o və mən yaylaqlarda ferma işçilərinə göstərilən mədəni-məişət şəraitini yoxlayıb Nazirlər Sovetinə təqdim etməliyik.

Yevlax rayonunun və bizim öz kəndimizin biri - birinin yaxınlarında yurd salmış fermalarına yola düşdü. Həmkarım yolda məndən soruşdu: -Günorta hansı restoranda yemək yeyəcəyik? Mən ona dedim ki, yaylaqlarda restoran olmur. Bir nəfər tanışın evində nahar edərik. O, mənə amiranə surətdə dedi: -Niyə yaylaqlarda restoran tikdirmirsiniz? Mən ona belə cavab qaytarmalı oldum: -Deyəsən, sizin dünyadan xəberiniz yoxdur. İmkan olan yerlərdə yeməkxana açdırmışıq. Amma getdiyimiz dağlarda bu mümkün deyil. O, mənə qəti surətdə bildirdi ki, bitin-birənin içində yaşayan ferma işçilərinin çadırında çörək yeməyəcəyəm. Özün bilərsən, -deyib sözümə bunu da əlavə etdim ki, ferma işçilərinin içərisində 120-130 yaşlı çobanlar var, hələ ömürlərində bir dərman atmayıblar. Amma siz yol boyu dərman atırsınız.

Bizim kəndin çadırlarına yaxınlaşdıq. Qonaq maşını saxlatdırıb mənə tapşırıdı ki, salam verəndə heç kəs mənə əl uzatmasın. Niyə? - deyə soruştum. O, ikrəh hissi ilə dedi: - Hələ bir niyəsində soruşursan? Onlar hamısı pintlə adamlardır. Sən bu kürdləri tanımirsan? Mikroblarla bir yerdə yaşıyırlar. Hövsələmi bir təhər saxladım. Günortadan keçmişdi. Ona təklif etdim ki, gedək xalam oğlunun çadırında çörək yeyək. Atam da odur orada görünür. Həmkarım kağıza yazılmazı mümkün olmayan kobud söz işlətdi və maşından düşmədi.

Mən, camaatin yanına getdim. Çobanlarla görüşüb öpüşdüm. Onlar məndən soruştular: - Bəs, qonaq niyə maşında oturub? Dedim: -

Sancılanıb maşından düşə bilməz. Bir dəstə adam maşının yanına getdilər, düşüb yorğan-döşəkdə rahatlaşmasını xahiş etdilər. Qonaq başını bulamaqla onlara cavab verdi. Ona qaymaq, bal, kəklikotu çayı apardılar, qəbul etmədi.

Mən, ağır-axayın toqqanın altını bərkidib fermalara getdim, vəziyyətlə hali oldum, onların ehtiyaclarını öyrəndim. Sabah bura qənd, un göndərəcəyimi bildirdim. Ağbirçək nənələrdən dəftərimə bayatılar yazdım. Çiling-ağac oynayan cavanlarla 5-10 dəqiqə mən də oynadım.

Artıq hava qaralırdı. Gəldim maşının yanına. Əvvəlki kimi qonaqla maşının gerisində yox, keçib qabaqda oturdum. Mənimlə fermaları gəzen sürücüyə tapşırdım ki, maşını kənd yolu ilə «Tunelin ayağı» deyilən yerə sürsün. Bura maşınların arana doğru gedən yolu idi. «Tunelin ayağı»na çatdıq. Seyrək yağış yağırırdı. Yol boyu qonaqla bir kəlmə danışmasam da, burada dedim: -Maşından düş. Qorxa-qorxa dilləndi: -Məni öldürmək isteyirsən? Cavab verdim ki, narahat olmayın, haram qanınızı bu halal torpağa tökmərəm. Sizi Bakıya yola salacağam. Düşdü. Yolda azi yarım saat gözlədik. Gecə idi. Bir İstisu aparan maşın gəldi. Sürücünün yanında öz arvadı oturmuşdu. Qonağı maşının üstünə mindirib Yevlağa yola saldım.

İki gün keçməmiş məni təcili telegramla Bakıya çağırıldılar. Nazirlər Sovetinə gedəndə otaqlardan çıxıb qəzəblə mənə baxırdılar. Rus qadınlarından ünvanıma xoşagelməz sözlər də deyən oldu. Tanıyanlar məndən soruşturdu: -Səndən çıxmayan iş, onu niyə döymüsən? Sədrə ağlaya-ağlaya şikayət etdi.

Nəhayət, məni Nazirlər Sovetinin sədri işgüzar və gözəl insan, bir az hırslı, lakin həddindən artıq obyektiv bir şəxsiyyət olan Ənvər Əlixanovun qəbulunda oldum. O, acılqa məndən soruşdu: -Deyəsən, sənin qoçuluğun da varmış? Mən ondan xahiş etdim ki, məsələni Sizə düz çatdırımadıqlarına görə işçinizi də bura çağırın. Əhvalatı olduğu kimi onun üzünə deyim. Bundan sonra mənə hansı cəzani versəniz cinqirimi da çıxarmayacağam. O, Kənd təsərrüfatı şö'bəsinin müdürü ilə mənim qonağımı çağırıldı. Bir kəlmə artırımadan əhvalatı danışdım.

Ə. Əlixanov öz işçisinə hərdən suallar verirdi: -Salam verəndə əllərini sənə uzatmasınlar demisənmi? Pinti, mikrop sözlərini işlətmisənmi? Qonağım burada da dağ adamlarının bitin-birənin içində yaşadıqlarını iddia etdi. Xəstələnməsindən qorxub onlarla əl tutub istəməməsini, xörəklərdən yeməkdən ehtiyat etdiyini yazıq-yazıq söylədi.

Ə. Əlixanov hırslı ayağa qalxdı və mənə dedi: -Sən ağır cəzaya layiqsən. Niyə bu yaramazın təhqirlərinə dözmüsən? Niyə vurub öldürməmisən? Dedim: -Ənvər Nəzər oğlu, o məni öldürmək üçün maşından düşürürsən deyəndə aşağıdakı cavabımı indicə Sizə nağıl etdim: -Sizin haram qanınızı, bu halal torpağa tökmərəm. Bu sözümün təkrarı sədri bir az yumşaltdı. O, şö'bə müdirinə tapşırkı ki, ayıbına kor olmayan, yalandan hay-küy qoparan bu yaramaz işçimizi bu gündən işdən azad etmək lazımdı.

Kefimə soğan doğradınız

Adlı-sanlı jurnalist Faiq Mustafayev və tanınmış yazıçı Sabir Azəri Kəlbəcərə - bize gəldilər. Faiq müəllim bir neçə kəndə gedib qar-qocalarla söhbət etmək arzusunda olduğunu bildirdi.

Mən, indiki Hacıkənd kəndində Avtab nənəni, Oruclu kəndində yüz ildən artıq bir yerdə yaşayan ər-arvad - Abdulla kişi ilə Tükəzban xalanı (ona qarşı nənə deməkdən xoşu gəlmirdi) və başqları ilə görüşməyi məsləhət gördüm. Getdiyimiz kəndlərdə jurnalistin və yazıçının könlünü açan bir çox qəribə əhvalatlar baş verdi. Bunların bir maraqlısı da Oruclu kəndində oldu.

Oruclu kəndində məktəb direktoru Saday Musayevin evinə getdik. Xahiş etdim ki, Abdulla kişi ilə arvadını bura gətirsinlər. Onların yaşı 100-dən çox olsa da hələ çox qıvrıq idilər. Ər-arvad gəlib salam verib divanda yanaşı oturdular. Faiq müəllim dedi ki, qoy Abdulla kişi gəlib onun yanında otursun və söhbət etsinlər. O, gəlib Faiq müəllimlə mənim aramda oturdu. Arvadı öz yerində qaldı. Faiq müəllim əvvəlcə Abdulla kişisinin kef-əhvalını soruşdu. O, dedi ki, heç halimi soruşma, əhvalım çox pisdi. Faiq müəllim niyəsini xəber alanda Abdulla kişi dilləndi: - Şamil müəllimlə əhvalıma soğan doğrayıb hələ bir niyəsini soruşursan?

Faiq müəllim dedi: -Bağışla, gərək biz Sizin evə gələydik. Yəqin bura gələndə əziyyət çəkmisən, əhvalın pozulub.

Abdulla kişi ona belə cavab verdi: -Yox əshi, dağı da dirmanıb çıxaram. Özünüz deyin heç belə də zülm olar? Kefimə soğan doğrayıblar - arvadı divanda tək qoyub məni gətirib yanınızda oturtmusunuz.

Abdulla kişisinin zarafat etdiyini bilib gülməkdən uğunduq.

Qara rəngli oğursaq qoyunun südü

Rəhmətlik Akademik Mirəli Qaşqayla və onun əməkdaşları ilə uzun illər dostluq etmişəm. Bir dəfə yayda Mirəli Qaşqay və onun işçisi kamil geoloq alim Şamil Allahverdiyev Kəlbəcərə gəlmişdilər. Mən onlara yerini bildiyim qırmızı rəngli «tuf» daşı mədənindən söhbət açdım. Maraqlandılar və birləikdə həmin yerə getməyi qərara aldıq. O zaman Kəlbəcər Rayon İcraiyyə Komitəsinin sədri işləyirdim.

Yolumuz meşənin yanından keçirdi. Yetişməsinə az qalmış, içi ağaran armud meyvəsindən xeyli yiğib maşına qoydum. Dağa çıxanda qoyun sürüsünü gördük. Maşını saxlayıb çobandan soruşdum: -Sürüdə qara rəngli, südlü oğursaq qoyun var? (Oğursaq balası ölmüş qoyuna deyilir). Çoban gülümseyib dedi: -Var, özü də ikisi.

Dedim: -Onların südünü sahib bize verərsənmi?

Çoban: -Qurbanı, -deyib qoyunun birini tutub gətirdi. Qoyun dəlilik edib çobanın onu sağlamasına imkan vermir. O, qoyunun başını tutdu, mən sağdım. İkinci qoyunu da bu qayda ilə çobanın yaxındakı alaçıqdan gətirdiyi qablamaya sağlamalı oldum. Süd dolu qabı bulağın gözünə qoyduq, soyuyub buz kimi oldu. Armuddan ağızımıza qoyub bir qabdan süd içməyə başladıq. Armudla süd içmək yoldaşlarının xoşuna gəldi.

Çoban Yevlax rayonundan idi. O, bize maraqla baxırdı və heç birimizi tanımadı. Mirəli Qaşqay onu sorğu-suala tutdu, mehriban söhbət etdilər. Birdən o, birdən soruşdu:

-Axı, heç bilmədim Siz kimsiniz?

O, bizim kimliyimizi biləndən sonra dilləndi: -İnanmazdım ki, Sizin kimi hökumət adamları olar. Çoban bize bir qoyun kəsmək istədi. Üzr istəyib ondan köhnə dost kimi ayrıldıq.

Unudulmaz üç əhvalat

Azərbaycanın Maarif Naziri, Akademik Mehdi Mehdizadə son dərəcə iş bilən, bacarıqlı və təşkilatçı, təmiz əqidəli, saf qəlblü, obyektiv və hümanist bir alicənab şəxsiyyət idi.

Mən, Kəlbəcərdə Rayon Xalq Maarif sö'bəsinin müdürü işləyəndə pulsuz-parasız çoxlu məktəblər tikdik, tə'lim-tərbiyə işinin səviyyəsi yüksəldi, kəlbəcərlilər kütləvi surətdə ali məktəblərə daxil oldular.

Meşələrdə əhəng daşı yandırmaqla, kənar təşkilatlardan çoxlu tikinti materialları əldə etməklə məktəb binaları tikirdik. Rayonun 123 yaşayış məntəqəsində cəmi 5 orta məktəb olduğu halda, onların sayını 28-ə çatdırıq və saymaqla qurtarışı mümkün olmayan bir çox faydalı təbdirlər müəyyən edib həyata keçirtdik.

Bütün bunlara görə Nazir şəxsən mənə böyük rəğbət bəsləyirdi, təkliflərimi mümkünət dairəsində nəzərə alırdı, işimizə hər tərəfli köməklik göstərirdi.

On il ərzində aramızda ata-oğul münasibəti oldu və iki anlaşılmazlıq da meydana gəldi.

Hamımız bu sadə insana Mehdi müəllim -deyə, müraciət edirdik. Bir dəfə onun qəbulunda olub gileyənib dedim ki, yolların imkan vermədiyini bəhanə edib hökumət rayonumuzda məktəb tikilməsini planlaşdırırmır. Başqa rayonlarda məktəb tikilir, içərisinin invertar və avadınlıqları da verilir. Biz isə özümüz pulsuz-parasız məktəb binaları tikirik. Buna baxmayaraq dövlət tərəfindən məktəblər tikilən rayonlara nisbətən bizim maarifə onların tə'mir, invertar və avadanlıqlarına ayrılan vəsaitdən az pul verilir. Tikdirdiyimiz məktəb binalarının tavanlarına vurmaq üçün faner taxtası tapmırıq.

Nazir mənim gileyimi diqqətlə dinlədikdən sonra sözlərimin həqiqət olduğunu təsdiq etdi və dedi: -Respublikamızın bütün məktəbləri üçün hər il cəmi 26 kub metr faner taxtası ayrılır. Bunu da böləndə hər rayona yarım kub metr düşmür.

Mən dedim ki, özümüz pulsuz məktəb binaları tikdiyimizə görə invertar və tə'mir pulunda, faner taxtası bölgüsündə bizi nəzərə almalısınız. Nazir gülümşüdü və faner taxtası bölgüsünü gəttirdirdi. O, öz əli ilə başqalarından azaldıb bize çatası faner taxtasını 3, 5 kub metr etdi. Lakin bunula bizim yaramız yenə də sağalmazdı.

Nazirin ayırdığı faner taxtalarını apardıqdan sonra Nazirlər Sovetinə, Dövlət Plan Komitəsinə müraciətlər etdim. Çox get-gəldən sonra Nazirlər Sovetinin təhcizat bazasından Kəlbəcər maarifinə 10 kub metr faner taxtası ayırdılar. Bu baredə sərəncamda yazılmışdı ki, bu fanerlər bizə Maarif Nazirliyinin təhcizat bazası xətti ilə verilsin. Taxtaları bu bazaya göndərdilər. Mən, üç yük maşını təpib faner taxtalarını və başqa əşyaları yüklədib Biləcəri yoluna yola saldım. Sürücülərə tapşırdım ki, orada məni gözləsinlər, işlərimi qurtarır oradan birlikdə Kəlbəcərə yola düşək. Sürücülər getdilər. Mən sənədləri nizamlayıb getmək istəyəndə Nazirin köməkçisi içəri daxil oldu və dedi: -Bilmirəm nədənsə Nazirin

sənə acığı tutub. Kollegiyada məssələnə baxacaqlar. Məni öz maşını ilə göndərib ki, səni aparam.

Köməkçi ilə nazirliyə getdik. Dərhal kollegiya üzvlərini topladılar və məni də içəri dəvət ettilər. Nə günahım olduğunu hələlik bilmirdim. Mehdi müəllim mənə dedi: -Keçən dəfə yanında olanda respublikanın bütün məktəblərinə cəmi 26 kub metr faner taxtası verildiyini bildinmi? Onun 3,5 kub metrini sizin rayona ayırdımmı? Bəs, sən hansı cəsarətlə gedib bizim bazarın müdürü Xudorkovski ilə nə yollasa əlaqəyə girib gedib 10 kub faner taxtası da ondan alıb yola salmışsan? Belə firıldağı adama bağışlayarlarımı? Bunun altından çıxmaq olarmı? Maşınları Biləcəri yolunda Daxili İşlər Nazirliyi işçilərinə saxlatdırımişam. Get, onları qaytar, faner taxtalarını bazaya təhvil ver. Maarifdə zəhmətin çox olduğuna görə kollegiya üzvləri ilə məsləhətləşmişik ki, işdən azad etməyib sənə axırıncı xəbərdarlıqla töhmət verək.

Mən, heç bir söz deməyib Kəlbəcər xalq maarif şö'bəsinə 10 kub metr fanerka ayrılması barədə Nazirlər Soveti sədrinin sərəncamını Nazirin stolunun üstünə qoymum. Nazir sərəncamı oxudu. Yerindən durub gəlib mənim alnımdan öpdü, -çox böyük iş görmüsən - dedi. Maarif şö'bələrinin biri başı alovlu mənə xəbər çatdırdı ki, Şamil müəllim Xudorkovskidən 10 kub metr faner taxtası alıb maşınları Biləcəri yoluna göndərdi. Zəng vurub Xudorkovskini yerində tapmadım. Onu işdən azad etmək qərarına gəlmişdim. Daxili İşlər Nazirliyinə maşınları Biləcəri yolunda saxlatmışam.

Nazir Daxili İşlər Nazirliyinə zəng vurub məsələnin nə yerdə olduğunu bildirdi. Mən, həddən artıq pərt olub susmuşdım. Mehdi müəllim kollegiya üzvlərinə üz tutub belə bir təklif verdi: -Gelin Şamil müəllimi «Qabaqcıq maarif xadimi» döş nişanı ilə təklif edək. Nazir dəmir seyfi açıb oradan bir qutucuq çıxarıb dedi: -Bu mənim, çıxdan aldığım «Qabaqcıl maarif xadimi» döş nişanıdır. Şamillə barişmaqdan ötrü öz döş nişanımı xatirə üçün onun döşünə taxıram, özümə də başqasını götürərəm.

Mehdi müəllim döş nişanının pencəyimə taxdı, məni bağırına basdı və təbrik etdi.

Şikayət və Minnətdarlıq

Kəlbəcərdə maarif müdürü işlədiyim zaman şö'bənin bir inspektorunu başdan çıxarıb məndən yuxarı təşkilatlara ərizə yazdırıb onun özü ilə bərabər Bakıya aparmışdır. 2-3 gündən sonra bu şikayətlə əlaqədar məni təcili olaraq Nazirliyin kollegiyasına çağırıldılar. Zəng vurub öyrəndim ki, inspektor Mərkəzi Komitəyə, nazirliyə gedib ərizəsində göstərib ki, Şamil Əsgərov filan nömrələri olan 10 ədəd orta məktəbi bitirənlərə verilən ağ attestatları Göyçə mahalının Zod kəndində 10 nəfərə satıb. İnspektor ərizəsinin altından partiya biletinin nömrəsini qeyd edərək yazıb ki, dediklərimə partbiletimlə məsuliyyət daşıyıram.

Nazirlikdən attestatların nömrələrini öyrəndim. Çox fikirləşmədən sonra yadına düşdü ki, mən maarif müdürü işləməyə başlayandan bir neçə ay sonra yoxlama aparıb nazirlikdən alınan 10 attestatın mənə təhvil verilmədiyini müəyyən etdim. Mən məsələni sabiq maarif müdürüne telefonla bildirdim. O, tələsik yanına gəldi və dedi: 10 attestati sənə verdiyim seyfdəki qəzətin altına qoymuşdum, yadımdan çıxıb təhvil-təslim etməmişik. Seyfi açdım, attestatlar yerində idi. Rəsmən onları təhvil aldım.

Növbəti il orta məktəbi bitirənlərin sayından 10 ədəd əksik attestat Nazirliyə sıfariş verdik. Seyfdə qalan attestatları o zaman məndən şikayət edən inspektora öz xətti ilə qəbz almaqla, xüsusi aktla təhvil vermişdim ki, məktəblərə paylaşın. Aradan dörd il keçmişdi. Yoxlayıb müəyyən etdim ki, bu attestatları həmin inspektor lazımı sənədlərlə orta məktəbin birinə vermişdir.

Mən, məktəbdən də attestatların paylaşılması kitabını gətirtdim. Aydın oldu ki, satıldığı iddia edilən attestatların sahibləri müxtəlif ali məktəblərdə oxuyurlar. Bütün bu sənədləri bir qovluğa yığıb Bakıya yola düşdüm.

Məktəb e'malatxanaları tikmək üçün Ağdamın Şahbulaq daşxanasından kubik daşlar almalı idim. Yolumu Ağdamdan saldım. Kubikləri alıb Kəlbəcərə yola saldığınıma üç gün sərf etdim və bu səbəbdən Nazirliyin kollegiyasına gecikdim.

Bakıya çatan kimi dərhal kollegiya iclası başladı. Məndən şikayət edən inspektora söz verdilər. O, böyük işlər gördüyümə görə əvvəlcə məni hədsiz təriflədi və sonra dedi: - Gərək Şamil müəllim attestatları satmayıaydı. Qorxdum ki, günahı mənim boynuma qoysun. Tam

mə'suliyyətlə bildirirəm ki, Şamil attestatları Göyçə mahalının Zod kənd sakinlərinə satıb. Həmin adamların adlarını ərizədə bir-bir yazmışam.

Mən söz istədim. Nazir ayağa qalxıb dedi ki, sənin danışmağına söz qalmayıb. İnspektor Mərkəzi Komitədə olub, oradan bize tapşırıblar ki, məsələni müzakirə edək. İclasa vaxtında gəlmədin. Qəbul etdiyimiz qərarı e'lan edirik. Belə qərara gəldik ki, səni müvəqqəti olaraq vəzifədən azad edək. İş verilsin prokurorluğa. Əgər attestat satmağın sübut olmasa qaydırıb yerində işləyərsən. İnspektorun yazdıqları yalan çıxarsa o, cəzasını alar.

Mən, özümü saxlaya bilməyib icazəsiz yerimdən qalxıb kobud bir misal çəkdim: -Bir nəfər qonşusunun qapısına gedib meşədən odun gətirmək üçün onun əl ulağıni isteyir. Qonşu andaman edir ki, ulağı başqa bir kənddəki qonşuma vermİŞƏM. Elə bu zaman tövlədə ulaq anqırır. Ulağı istəyən qonşuya deyir: -Ayıb deyilmi yalan danışırsan? Qonşu deyir: -Qəribə adamsan, mən boyda aqsaqqal adamın sözünə inanmayıb ulağın anqırmamasına inanırsan?

Bu misalı gətirdiyimə görə üzr istəyib dedim: -İnspektorun yazdığını yoxlamadan kollegiya nə əsasla qərar qəbul edə bilər? Belə deyib inspektordan həmin attestatları aldığına dair mənə öz xətti ilə yazıb verdiyi qəbzi göstərdim. O, xəttini tanıdı. Yazıq-yazıq, ağlamsına-aglamsına Nazirə dedi: -Yoldaş Meh dizadə, məni içirdəndə ağlım başımda olmur. Yəqin Şamil müəllim məni içirdib və sonra bu qəbzi mənə yazdırıb.

Nazir onun sözlərinə əhəmiyyət verməyib məndən soruşdu: - Attestatları bu inspektor satıb?

Yox, deyib sənədləri ortaya çıxardım. Kollegiya üzvləri məsələdən halı oldular.

Nazir ayağa qalxıb dedi: -Doğrudan da tövlədəkinə inanmışdım. Amma yenə də səni cəzalandırmaq lazımdır. Ona görə ki, belə bir iftiräçini nəyə görə inspektor işlədirsin? Mehdi müəllim təklif verdi ki, inspektor bir böhtançı kimi məhkəməyə verilsin.

Mən, ayağa qalxıb Nazirdən, kollegiya üzvlərindən xahiş etdim ki, bu bəxbəxt adamdır. Onun-bunun sözünə inanıb qorxusundan belə bir böhtanı yazıb. Rica edirəm ki, onu inspektor vəzifəsindən azad edib maarif şö'bəsinin sərəncamına verin. Çox yalvarışdan sonra Nazir və kollegiya üzvləri təklifimlə razılaşdırılar. Həm də inspektoru bəsdeyincə danladılar.

Kəlbəcərə qayıdanda mən onu rayondakı orta məktəbin birinə ibtidai siniflər üzrə direktor müavini tə'yin etdim. O, dəfələrlə öz minnətdarlığını bildirdi.

Bal məsələsi

Maarif şö'bəsinin müdürü işlədiyim zaman 1976-cı və 1977-i illərdə iki il dalbadal Respublikanın ən yüksək keçici Qırmızı bayraqına bizim fəaliyyətimiz layiq görüldü. Qəzetlər müsbət iş təcrübəmizi yayırdılar.

Belə bir dövrdə bir dəfə Maarif Naziri, hamımızın sevimliyi Mehdi Mehdiyənin qəbulunda oldum. İkinci dəfə bayraq almağımızı təbrik etdi. Mən bu yerdə cəsarətlənib dedim: -Mehdi müəllim, sözümüz pis mə'nada yozmayın. İcaze verin bayraqın şirinliyi kimi Size bir az Kəlbəcər balı göndərim. O, gülümşəyib belə bir səhbətə başladı:

- Cəbrayı rayonunda bir nəfər gənclik yoldaşım var. İndi kəndlərində ibtidai sinif müəllimidir. Onun belə bir gileyini eşitmə ki, «Mehdi Cəbrayıla gelib mənimlə görüşməyib». Növbəti dəfə yolum Cəbrayıla düşəndə kəndə gedib köhnə dostumla evində görüşdüm. O, süfrəyə ağ şan bal qoydu. Zarafatla ona dedim ki, belə gözəl balı tek yeyirsən. Bu sözümüzə o belə cavab verdi: -Mehdi, cibində pulun var? Belə düşündüm ki, o, ərkələ məndən pul istəyir. Buna görə də ona 300 manat pul uzatdım. Dostum pulu alıb gülə-gülə dilləndi:

- Mehdi, mənim pula-zada ehtiyacım yoxdur. Gördüm beçə balı xoşuna gəldi. Bu pulla sənə arı damazlığı alıb, hər il evinizə bal göndərəcəyəm.

Aradan üç il keçib. İndi hər il o mənə bir qab bal göndərir. Tərs kimi bizim evdə baldan az istifadə edirlər. Bildirki baldan heç 5 kq bal yeyilməmiş, bu günlərdə yeni bal dolu qab göndərib.

Belə zənn etdim ki. Nazir bala ehtiyac olmadığını dolayı yolla mənə çatdırıdı. Lakin O, sözü belə davam etdirdi: -Yaxşı işiniz özü bayraqın şirinliyidir. Bilirəm ki, sənin çoxlu dostların var. Belə deyib O, köməkçisini içəri çağırıb dedi: -Get, bizdə içərisindəki bal olan qabların birini gətir qoy bayraqın şirinliyi kimi Şamil dostlarına paylaşın.

Mənim gücüm ona çatdı ki, Nazirin kabinetindən durub qaçım.

Şamil Dəlidəğa ithaf olunan şerlər

*Kaş ki bir quş olaydım,
Kola qonmuş olaydım.
Sənin o dar günündə
Sənnən olmuş olaydım.*

(Gülgəz nənə)

*Ağladım, yetər, ağladım,
Böyükər qədər ağladım.
Nənəmin oğul dərdinə
Anamdan betər ağladım,
İndi ağlaya bilmirəm.*

(Həjar Şamiloğlu)

Məmməd Araz

Daş Qartal

O, daşdan yonulub dağ zirvəsində,
Baxışı qəzəbli, duruşu məğrur.
Elə dartınib ki, yan yörəsindən,
Qoca qartallar da usmağa qorxur.

Gözü hədəf gəzir göy tağlarında,
Uçmağa tələsir, mənzil uzaqdır.
Deyirsən bu saat caynaqlarında
Dağı da havaya qaldıracaqdır.

Qanadı altından keçir boz duman,
Qanadı ucuna ilişir bulud.
Diksir ötəndə onun yanından,
Qaralıb ağlayır gümüşü bulud.

Sanki dağ hirslenir «bu nə duruşdur,
Nə qədər çəkərmiş qartal uçmağı»
Daşı qartal etmək dağlara xoşdur,
Qartalın daşlığı kiçildir dağı.

İyul, 1968.

Xəlil Rza Ulutürk

Kəlbəcər möcüzəsi

Mən bu gün bir məktub aldım qəzetlərin arasında,
Xəyal uçdu, gedib quodu tanrisal bir təbiəti.

Elə bil ki, ağ göyərçin dimdiyində gətirmişdi,
Gözlərimə işıq verdi qardaşımın tanış xətti.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Məktubunda bir az giley, umu, küsü, bir az da qəm,
Və qəmlərə qılinc çəkən bir kişinin şəxsiyyəti.

Hər cümləni, hər sətrini gözlərimlə öpdüm, ey dost,
Susuz, təşnə dodaqlara mən vermədim bu fırsatı.

O kəslər ki qəhrəmandır, müqəddəs bir dəyirmandır,
Zaman-zaman üydəcək hər dərdi, hər məşəqqəti.

Qanadlandım, qardaşımı bir də duydum, bir də qucdum,
Bəlkə özün yaratmışan o mö'cüzə məmləkəti.

Biz səninlə o aləmi addım-addım dolaşmışıq,
Qanımıza atəş verib hər daşının ziyarəti.

Ulduzlara pilləkəndir Laçinqaya, Şahinqaya,
Qəhrəmanlıq heykəlidir ağ çalmalı Murov, Keyti.

Billur sular sür'ətini kimdən almış? İldirimdan.
Tərter, Tutqu, Qamışlı çay, bir-birindən güclü, iti.

O Bağırxan zirvəsidir. . . O Armudlu tala Qoçdaş,
Nişan verib yüz cənnəti barmağının şəhadəti.

Təbiətmi qüdrətlidir, yoxsa cəsur, ülvü insan,
Hər daşını öpəsiyəm, göstər mənə Ağcakəndi.

Qapı açdım məndən əvvəl qarla külək girdi evə,
Daş eviniz xatırlatdı o möhtəşəm imarəti.

Qucaqlaşdıq, bayramlaşdıq, dost gəlişi bayram olar,
Bir stəkan su istədim. . . Su verdi ki, bal şərbəti.

Gözəl bacım Nazilə xanım ağappaq bir süfrə açdı,
Mümkünmüdür heç unutmaq o ne'məti, o qisməti?

DƏLİDAĞIN ÖZÜ KİMİ

Kiçik Həjar şe'r oxudu, böyük Həjar düşdü yada,
Hansı çovğun qırı bilər bu birliyi, bu vəhdəti?

Min çiçəkdən bal gətirən qanadlılar sənə oxşar,
Damçı-damçı qazanmışan dünya boyda səadəti.

Təndir başı... isti çörək-yağlı, südlü, yumurtalı,
Təndir böyük... alovları -anamızın səxavəti.

Gözlərini borc istədim, görmək üçün o diyarı,
Dağı, daşı görmək azdır... duymaq üçün mahiyyəti.

-Gedək! -dedin -öpək orda qırxbuğumu, qantəpəri,
Qan bənövşə, Qız bənövşə yamacların yaz zi'nəti.

Bu qayalar, dağlar ki, var, özü boyda brilyantdır,
Növ-növ, əlvan xəzinələr tufu, gili, kırəmiti.

Dəvəgözü, süngər daşı lə'lə bənzər, dürrə bənzər,
Dirəyiniz qızıl olar, mənim səsək bu sərvəti.

Sən toppuzla daş çapanda qanadlandı qığılçımlar,
İradənlə cilaladın, pardaqladın qraniti.

Mən bildim ki, bu dağların daşı daşdır, gövhəri sən,
Ürəyindən almış gücü tufanların qiyaməti.

Çayın dərə məcrasında ağ sütunlu sal qayalar
Soruş, nəyi xatırladır? Mərələşən şücaəti.

Əngin dərə, zəngin dərə, yaqut dərə, zümrüd dərə,
Dayan nəfəs dərə-dərə nuş elə bu əzəməti.

Qaranlıqda pələnglərin gözlərindən işıq alan,
Mağaralar - dağ altının iki era səltənəti.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Əyilmişəm, kol dibində bənövşənin gözlərindən
Öpə-öpə seyr etmişəm qar içində bir cənnəti.

İldirimlər dağı sökmüş, zirvələri çaya tökmüş,
Tufan yıxa bilməmişdi üç ləçəkli bir xılqəti.

Qar içində, gül içində yol getmişik atlı, atsız,
Qucaqlaya - qucaqlaya o ne'məti, bu ne'məti.

Buxarlanan isti çayda kəklikotu rayihəsi,
Bir fincana necə sığmış min bir iqlim təravəti.

Tərtərçayın ağı şəridi Dəlidağdan Kürə qədər,
Gah şəlalə, gah sel olur dalğaların dağ qüvvəti.

İstisuyun qaynağında vulkan güclü püskürtülər,
Yer altında zaman-zaman təpən odun hərarəti.

Qanadlanan ağı damcılar başın üstə ağı paraşut,
Tut ucundan, qalx Günəşə, sənə qismət göy vüs'əti.

Yeddi rəngli, yetmiş zehli göyqurşağı, odur yanır,
-Bəxtim, -deyə keç altından, əldən vermə bu fürsəti.

Kahalara tufan dolsa, silkələyər bəlkə dağı,
Dağ yüksələr qanadında yüz-yüz qartal əzəməti.

Saatlarla dinləmişəm aşib-daşan gurultunu,
Allah, Allah! Kim yaradıb yerdə, göydə bu hikməti?

İldirimlər cavab verib: -Biz şairin qələmiyik,
Göyün zülmət vərəqində işıq salır şair xətti.

Sal qayalar söyləyib ki, iradəni ondan aldıq,
Möhkəmliyi verib bizə dözenlərin dəyanəti.

Soruş, neçin bu dağların məftunuyam, Məcnunuyam?
Çünki sənə dağlar verib qüdsiyyəti, cəsarəti.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Bəlkə bu gün pərişansan, bağrıqansan, nigaransan?
Yox qardaşım, qovmaliyiq kəsafəti, əmanəti.

Mən bilirəm: sixır qəlbi cəhalətlər, xəyanətlər,
İnan mənə: əvvəl-axır dəfn edərik xəyanəti.

Bərk ayaqda sarsılmamaq igidlərin şakəridir,
Bəzən səbr, dözüm olur mərdin ilkin ləyaqəti.

Sən yanmasan, mən yanmasam, kim parçalar bəs zülməti?
Məgər yaddan çıxarmı heç Nazim Hikmət nəsihəti?

Yadındamı, öz evində şe'r oxudun bildir bize,
Bir şairin mənzilinə sığan gördük planeti.

Bəlkə qaçmaq isteyirsən bu dövranın dəndlərindən,
Yox hamiya qismət olmur dərdi çəkmək mə'rifəti.

Ummانları sevir tufan. . . nə işi var gölməçədə?
Böyükələrin ciyindədir bu dünyamın hər möhnəti.

Gedək! Sənin addımların dəmirdəndir, poladdandır,
Qara səddi dağıtmaqdır kişilərin xasiyyəti.

Sən fələklə döyüsdəsən, min kələklə döyüsdəsən,
Bəlkə özün hiss etmirsen qanındakı rəşadəti.

Oğlu ölen bir ananı səni öpən, qucan gördüm:
-Can Şamilim, sən gəlmisən, mən unutdum müsibəti.

Qoy əyilim, qurban olum ayağının tozuna da,
Mənim yasım toya döndü, sən gətirdin bu hörməti.

Yazlıq ana iməkləyir, sürüñürdü dizin-dizin,
Bir-birinə qarışmışdı səadəti, fəlakəti.

İri, güclü əllərinlə sən qaldırdın onu yerdən,
-Əziz ana! Bircə sözdə yerin, göyün kəraməti.

Ortalıqda qara tabut, gözü yaşlı ana gülür,
Şamil! Hansı xoşbəxt görüb bu boyda el məhəbbəti.

Sən yurdların çırğısan, çünki bir vaxt öz əlinlə,
Evdən evə çox çəkmişən işiq teli, hünər xətti.

Qışda odun daşımışan ormanlardan məktəblərə,
Qar layında sənin izin -maşınların təkər rəddi.

Bənna kimi, me'mar kimi can vermişən yüz divara,
Quma keçib, daşa keçib əllərinin hərarəti.

Yeni muzey... Kəlbəcərdə Ermitacın bir parçası,
Kim göstərib bu xidməti? Kim verəcək bəs xələti?

Üç yüz əlli daş növünü nə cür sayım bir binada?
Gözəllikdir xallı daşla, xalsız daşın rəqabəti.

Böyük amal oğlu üçün kiçik iş də böyük, ulu,
Nəfəsinlə qurutmusan divardakı yaş sementi.

Sənin qırıq külüngün də müqəddəsdir mənim üçün,
Külüngünə kəsər verib ürəyinin məhəbbəti.

Qəhrəmanlar heç bir zaman xidmət üçün pay istəmir,
Qüdrətini paylamaqdır həm şöhrəti, həm qiyməti.

1 Dekabr, 1982

Hüseyin Kürdəoğlu

Dağ kimi dayan

(Şair qardaşım Şamil Dəlidağa)

Ana matəminə tab eylə, qardaş,
Elə dərd özü də mərdə yaraşır.

Analar dünyadan köçdüyü gündə
İlahi kədərə, dərdə yaraşır.

Qəbri qazılmadı o qəlbi dağda,
Çəşmələr qaldımı səsdə-soraqda?!
Ruhu səmalarda, cismi torpaqda,
Ona asiman da, yer də yaraşır.

Köksü xəzinəydi nəğməyə, sözə,
Min bir bayatısı töhvədir bize.
Onun məzarına yaş tökən gözə
Tərtər də, Araz da, Kür də yaraşır.

Borcluyuq eşqinə, iste'dadına,
Yetsin nəvələri hər muradına.
Vaxtında gələrsə, yer övladına
Xeyir öz yerində, şər də yaraşır.

Ana şəfqətindən varmıdır doyan,
Ana sevgisinin nuruna boyan.
Sən də dar gündə də dağ kimi dayan,
Dağ kimi dayanmaq kürdə yaraşır.

28.10.1993.

Kəlbəcərin muzeyi

Kəlbəcərin muzeyi bir nağıl muzey idi,
Zərrədən günəşəcən dünyada hər şey idi.
Bütün cah-calalıyla müsibətli yer üzü,
Aylı, günlü, ulduzlu, kəhkaşanlı göy idi.
Bir nağıl muzey idi.
Miladdan o yana da, miladdan bu yana da
Ən qədim köhnə idi,
Ən yeni təzə idi.
Bir nağıl muzey idi.
Min illərin töhfəsi nə qədər yazıvardı,
Ali pizvazıvardı,

Ələsgər sazı vardi.
Şəmşir avazı vardi.
Vurğunun xatıresi onun yaraşığıydı,
Gözünün təbəssümü sanki ay işığıydı.
Qılınc, qələm, bir də saz,
Gerdəklər qotaz-qotaz,
Corablar qotaz-qotaz.
Xalçalar, nə xalçalar - Dəlidağ çəmənzəri,
Elin fəxri-vüqarı.
Neçə növ cəhrə - daraq,
Neçə rəng dükçə - yumaq.
Babaların papağı, kotanı və çomağı,
Qayaların qoynunda gildən saxsı çıraqı...
Ah, nələr vardi, nələr,
Nə töhfələr vermişdi bu muzeyə nənələr?!
Günbatan və gündoğan,
Güney və quzey idi.
Qarlı zirvələr ilə o da üz-üzə idi.
Bir nağıl muzey idi.
Onu yaradan kişi çağdaş Prometey idi.
Dağdı bu nağılı, qarət eylədi yağı,
Vətənin sinəsindən getməz bu namərd dağı.
Kəlbəcərin muzeyi bir nağıl muzey idi,
Dünyada hər şey idi.

1995.

Hüseyn Arif

Deyir

Könül milyon telli bir saza bənzər,
Gah axşam söyləyir, gah səhər, - deyir.
Bir teldə Borçalı, bir teldə Göyçə,
Gah Kürdən söz açır, gah Tərtər, -deyir.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Bir teldə yüz mahnı, yüz dastan yatır,
Şirvan nəfəs dərir, Mil, Muğan yatır.
Təbriz, Xoy, Marağa, Savalan yatır,
Günəş boy göstərib, gülümsər, -deyir.

Bir tel gözəllərin gözünə müştəq,
Bir söz şairlərin sözünə müştəq,
Bir tel ceyranların izinə müştəq,
Hərə bir aləmdən bir xəbər deyir.

Bir teldə yer eşqi, el məhəbbəti,
Qadın ləyaqəti, kişi qeyrəti.
Bir tel Arif qəmi, Arif möhnəti,
Bir tel dillənəndə, gör nələr deyir.

Bir teldə Qurbani, bir teldə Kərəm,
Bir teldə Zalqızı, bir teldə Dilqəm.
Bir tel də əzəldən Aliya həmdəm,
Bir tel Qasım deyir, Ələsgər deyir.

Bir teldə Murquzun dumanı, çəni,
Bir teldə torpağın sünbüllü, dəni.
Bir tel qəm ovlağı, həsrət məkanı,
Bir tel hər ağrıya sinə gər, -deyir.

Bir teldə bahardır, bir teldə payız,
Qızılgül, bənövşə, qərənfil, yarpız.
Bir teli dillənər, ötər aramsız,
Bir tel dediyini müxtəsər deyir.

Hüseyn Arifə birdi aran, dağ,
Yaxşilar yaxındır, yamanlar uzaq.
Bir teldə əbədi yurd salıb Qazax,
Bir tel Şamil deyir, Kəlbəcər deyir.

13. 01.1984, Bakı

Həmid Abbas

Suşa həsrəti, türk həqiqəti

Görməmişdim gözündə yaş,
Sarsıtmazdı onu təlaş.
Bostanına kim atdı daş,
Ağlar gördüm mərd Şamili.

Şax tutardı kürəyini,
Fil əyməzdı biləyini.
El kedəri - ürəyini,
Dağlar gördüm mərd Şamili.

Kökləmişdi sarı simi,
Səslənirdi dərdi - qəmi.
Zirvələrdə bulaq kimi,
Çağlar gördüm mərd Şamili.

Kəlbəcərdən enmişdi o,
Tənha şirə dönmüşdü o.
Sanmayın ki, sönmüşdü o,
Yanar gördüm mərd Şamili.

Yanıb-yanıb qovrulmuşdu,
Dağ-dərəyə sovrulmuşdu.
Daş muzeydən ayrılmışdı,
Donar gördüm mərd Şamili.

Yox olsa da var-dövləti,
Kitabları daş-ne'məti.
Əvvəlkitək düz qaməti,
Saxlar gördüm mərd Şamili.

...Ümidimi üzmə, Allah,
Sözü günah yazma, Allah.

Dostlar yenə sevincindən
Ağlar görsün mərd Şamili.
Kəlbəcərdə bulaq kimi
Çağlar görsün mərd Şamili.

02.06.1993

Söhrab Tahir

Elə

Şamil qardaş, yol açılıb gəlirəm,
Az bu qələm dostlarına lağ elə.
Bir tüfəngdən ikimiz də atarıq,
Mən gələnə tüfəngini cağ ele.

Bayrağını dağ çiyninə örtərəm,
Üz-gözümüz dağ-daşına sürtərəm.
Qarışaram səngərlərdə itərəm,
Qollarını başım üstə tağ elə.

Yüz cür daşın, min cür orda rəngi var,
Qayalarda nərildəyən cəngi var.
Döyüşlərdə dağ havası, həngi var,
Allah, belə xalqı, yeri sağ elə.

Gülləbatmaz bir sıpersən vətənə,
Tər çıxksən, qantəpersən vətənə.
Həm qalasan, həm çəpersən vətənə,
Nər döşünü yad önündə dağ elə.

O dağlarda yad kölgələr sürünür,
Düşmən aşib sərhəddimə dirənir.
Tahir, indi dağlar dağa güvənir,
Xalqa güvən, damağını çağ elə.

Aprel, 1999-cu il

Vahid Əziz

O yerlərdən xəbərin var?

(Dostum Şamil Əsgərova)

Canım, gözüm, görünmürsən,
O yerlərdən nə xəbər var?
Yayı-qışı yellər əsən
Dərələrdən nə xəbər var?

Xəyalların yolcusuyam,
Tərtər boyu axan suyam,
Gözlərini şəhlə yuyan,
Səhərlərdən nə xəbər var?

Dəlidağda qalırımı qar,
Boz kəhəri kimlər çapar,
Yuxularım hey qarışar,
Sarıyerdən nə xəbər var?

Didərginlik ağır dağdı,
Bu müsibət hardan yağıdı,
Gecə-gündüz də yiğardin,
Daş muzeydən nə xəbər var?

Demə, dilim topuq çalır,
Gör nə qədər sual qalır,
Mənə baxıb fağır-fağır,
Sevənlərdən nə xəbər var?

İşimizi Tanrı əyib,
Yurda düşmən eli dəyib,
Vertolyota yetişməyib
Ölənlərdən nə xəbər var?

Dövran bizi namərd etdi,
Qeyrət getdi, ismət itdi,
Qanımızı isti - isti,
Silənlərdən nə xəbər var?

Sən şəhərdə məskən salma,
Dağ oğlusan, düzdə qalma,
Vaxt yetir dağa qalxmağa -
O günlərdən nə xəbər var?

Yandırsa da illər bizi,
Qırmaz Vətən sevgimizi,
Vahid Əziz, dərdimizi
Bilənlərdən nə xəbər var?

Hikmət Mahmud

Bir tarixsən

Dəlidağın dağ vüqarlı oğlusan,
Varlığınlı ata yurla bağlısan.
El-abanın dərd-sərindən halısan,
Bu torpaqda silinməz izlərin var,
Dil-dodaqda qəlb açan sözlərin var.

Qoca Qafqaz şahididir dünyanın,
Qəm-kədərin çox görmüşən zamanın.
Dağlar qoynu Kəlbəcərdi ünvanın,
El gözündə ucalmışan, qalxmışan,
Çatmamışan bu zirvəyə sən asan.

Dövran bizi imtahana çəkibdi,
Qəm toxumun qəlbimizə əkibdi.
Sevincimin sarayını sökübdü.
Qismətki var, yazıb onu yaradan,
Xoş taleyə qismət olmur hər insan.

Bu dünyanın çox sərindən halısan.
Elm-savad aləmiyle dolusən.
Yaranandan bir allahın qulusan
Mərd doğuldun, mərd yaşadın həyatda,
İnsanların hörməti var bu ada.

Gözu yolda yol gözləyir Dəlidağ.
Haray çekir Tərtər çayı, buz bulaq,
Gözləyirlər o torpağa qayıdaq.
O yurd-yuva indi yetim qalıbdı,
Neçə mahal qaçqın adı alıbdı.

Nikmət, vardır hər kəlməndə, sözündə –
Bir tarixsən, tarixdəsən özün də.
Piranilik görkəmi var üzündə.
Şamil müəllim, 75-in mübarek,
Kaş ki səni yüz yaşında şux görək.

Firudin Şimşək

Ağlayır

Şamil «Heydər baba»nın axtarır səni,
Qalib ürəyində muraz ağlayır.
Tulumba doldurub son nəfəsini,
Bayati səsləyir, avaz ağlayır.

Hanı o qoç Nəbim, hanı nərəsi,
Necoldu Həcərin qeyrət güləsi?
Dəlidağın niyə uçdu zirvəsi,
Deyib başa çırpır qapaz, ağlayır.

Dəlidağ sədəsi yayılır bu dəm,
Kürdün bayatısı səpələyir qəm.
Murovun ahindən qalxır dumən-çən,
Bürüyür Goygölü, Kəpəz ağlayır.

Kürün suyu dönüb qəmə-kədərə,
Böhtan səni salan gündən çəpərə.
Bilmir necə desin o Kəlbəcərə,
Dərdini danışır, Araz ağlayır.

Savalan heyrətdən çatıb qaşını,
Şahdağı qüssədən eyib başını.
Min illik cəfani, əlli yaşını,
Aşıqlar car çəkir, söz-saz ağlayır.

Sənin dərdin aran dağa danışır,
Kədər-qəmə, qəm-qüssəyə qarışır.
Qıylı qartal şahpəridən alışır,
Zirvəni seyr edib Qafqaz ağlayır.

Danışırlar Hatəm səxavətindən,
El-obaya olan sədaqətindən.
Ədalət gizlənib xəcalətindən,
Firudin olubdu nasaz, ağlayır.

Bilmir o

Firudin Şimşək

Tora salıbdılar bir tərlan quşu,
Qanadı sınbıdı uça bilmir o.
İftira odundan yox qurtuluşu,
Əməyi gedibdi puça, bilmir o.

Şamil Dəlidəğ

Bəxtimin qartalı keçib cələyə,
Çarə tədbirini tökə bilmir o.
Qanadı tərpənmir, hər bir lələyə
Zindan asılıbdı, səkə bilmir o.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Firudin Şimşək

Onu eyləyiblər böhtanın ovu,
Qəlbə xatırladır alışan qovu.
Gözə görünməyən paslı buxovu,
Necə vurubdular qıça, bilmir o.

Şamil Dəlidəağ

Ürəyimə dərd - qəm gətirməkdədir,
Gözümün leylası süzülməkdədir.
Həqiqət nazilib üzülməkdədir,
Niye bənzəyibdi tükə, bilmir o.

Firudin Şimşək

Alişa-alışa qəlbə yanıbdı,
Əqidəli qalıb, mərd dayanıbdı.
Bəxtinin qapısı qıflanıbdı,
Açarı itibdi, aça bilmir o.

Şamil Dəlidəağ

Üzümə bağlanıb görünməz qapı,
Necə qırım, itib baltamın sapı,
Çixıb ulduzundan iynənin sapı,
Haqsız söküləni tike bilmir o.

Firudin Şimşək

Dərdini söyləyim, bil, onu tanı,
Tani el vurğunu sadə insani.
Qarşısında olan qanlı dəryanı,
Gəmisi batıbdı, keçə bilmir o.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Şamil Dəlidağ

Qəlbimin dərdini yüklədim nərə,
Tərpənmək istədi batdı qan-tərə.
Dizini qatlayıb yixıldı yerə,
Gördüm çox ağırdır çəkə bilmir o.

Firudin Şimşək

Solub baxçasının açılan gülü,
Oxumur qəlbinin şeyda bülbüllü.
Boldur zəmisinin dolu sünbüllü,
Orağı alınbı biçə bilmir o.

Şamil Dəlidağ

Çoxdan bəri sevinc qəlbimə yaddı,
Qəm məni yatırtdı, kədər oyatdı.
Majgalam, kotanım çox da poladdı,
Torpaqsız qalıbdı, əkə bilmir o.

Firudin Şimşək

Yenə də ürəyi elə zarında,
El-oba dərdində, el azarında.
Mö'təbər şairi, şər bazarında -
Satqın satıb, alıb neçə bilmir o.

Şamil Dəlidağ

Elə vurğun vurdum, düşdüm qəfəsə,
Od-alov qatıldı yanın nəfəsə.
Qəzəbim az qalır çağları kəsə,
Fitnənin dizini bükə bilmir o.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Firudin Şimşək

Bu dərdi bacarıb fil çəkə bilməz,
Aylar təngə gəlib, il çəkə bilməz.
Ürək çəkə bilməz, dil çəkə bilməz,
Böhtan alovundan qaşa bilmir o.

Şamil Dəlidag

Ürəyim tərtəmiz, söyləyir dilim:
Bu dərdə dözməsin vətənim, elim.
Əlimdən alınıb külüngüm, belim,
Şərin qalasını sökə bilmir o.

Firudin Şimşək

Firudinəm, nahaq bir qan əkilib,
Mən onu biləndən belim büklüb.
Haqqın üstə şerdən pərdə çekilib,
Hələlik nurunu saçə bilmir o.

Şamil Dəlidag

Tufana dönübdü yalan küləyi,
Od tökür üstümə böhtan əleyi.
Şamilin qəlbində qalmaz dileyi,
Özündə zərrəcə ləkə bilmir o.

Sövqü Gøyçaylı

Kəlbəcər doğulur Bakıda

Ən böyük xəyanətin cavabında
Qeyrətindən,
kişi bətnindən,
Dəyanət mərkəzimiz Bakıda,

Kəlbəcər yaranır -

Kəlbəcər doğulur Bakıda.

Muzey tikir, qeyrət əkir,

Hər ürəyə toxum səpir,

Kəlbəcər göyərtsin Bakıda.

Kimi dedi: Kürdsən,

Kimi - Azəri Türküsən,

özləri bilər.

Mən isə yeqinləşdim,

Sən ya Azəri Türkündən

doğulan Kürdsən.

Yaxud da kürddən doğulan

Azəri Türküsən.

Nə fərqi, əsil insan oğlu

insansan sən.

1994.

Nəsib Nəbioglu

O dağlar nə vaxsa qucaqlar bizi

Bağışla, ay ustad, kəlmələrimi,

Kədərə-qüssəyə bölənib indi.

Nə günah etmişik dünyyanın dərdi,

Bizim başımıza ələnib indi.

Kədərə bölənər kükrəməz daha,

Bizsiz axı necə çağlar bulaqlar?

Doğma el səsini duymaz, eşitməz,

Hönküre-hönküre ağlar bulaqlar.

Dumandan, çiskindən açılmaz başım,

Həsrətli gözlərin nəm içindədir,

Amandı dağlardan danışma, Şamil,

Onsuz da ürəyim qəm içindədir.

Dağ oğlu dağlarsız çetin yaşaya,
Amansız ayrılıq bağrimi dəlir.
İndi Kəlbəcərin gül-çiçəyindən,
Ətir əvəzinə dərd iyi gəlir.

Yaxşı oğul olub dadına yetsək,
Unutmaz bilsərəm o dağlar bizi!
Mehriban, istəkli balası kimi,
Nə vaxsa, nə vaxtsa qucaqlar bizi.

Adil Cəmil

Kəlbəcərdə bir muzey var

Kəlbəcərdə bir muzey var,
Baxanlar heyrətə gəlir.
Yəhər, yüyən, qılinc, qalxan
Görənlər qeyrətə gəlir.

Qoç heykəli yonub kimsə,
Sakit baxan sal qayadan.
Ötüb keçən əsrlərin
Sorağını al qayadan.

Daş üstündə babaların
Silinməyən əl izləri.
Nağıllarda gedən yoldur
Bu muzeyin dəhlizləri.

Keçmişimə güzgü tütür
Bu muzeyin otaqları.
Baxırsan ki, hələ yanır
Qədim insan ocaqları.

Hər ilmənin, hər naxışın
Yüz yozumlu mənası var.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Hansı xalqın harda belə
Möcüzəli hanası var?

Bu - cəhrədir, o- dəhrədir,
Əyribøyün xışa baxın.
Yer üzündə yüz rəng olmur –
Min çalarlı daşa baxın.

Balıq tək əldən sürüşən
Çaylaq daşı, çay daşı var.
Nə yaxşı ki, bu diyarın
Belə muzey «yaddaşı» var.

Bu muzeyin divarları
Xalça kimi toxunubdur.
Ulu keçmiş, qədim tarix
Elə burda oxunubdur.

Dünənimə bir körpüdür
Bu torpağın hər muzeyi.
Hamısının zirvəsindən
Baxır Kəlbəcər muzeyi.

Dəmirçi Abbas
(Xalaoğlum şair Şamilə)

Xalam oğlu şair Şamil,
Əl-ələ verməyək niyə!
Özün alim, ağlin kamil,
Söz dağın yarmayaq niyə!

Sən ki, əldə məndən qalın,
Mən olsam da ayaqyalın.
Bir-birinin keyfin, halın,
Şernən sormayaq niyə!

İstər ərəb, istər latin,
Söz ki, bizdə deyil satın.
Köhlən minib, düşmən atın
Qovlayıb yormayaq niyə!

Hecaları birgə sayaq,
Söz kündəsin birgə yayaq.
Dağ kimi bir-birə dayaq,
Söykənib durmayaq niyə!

Dəmirçi çox yaddı kinə,
Sazın basıb sinəsinə,
Ariflərin məclisinə,
Biz qoşa varmayaq niyə!

Mürvət Qədimoglu Həkəri

Olana

Deyirəm ki, canım qurban,
Hər sözündə düz olana.
Bircə kəlmə dostun sözü
Bir keçilməz söz olana.

Əl «Quran»da, üzü haqda,
Olmaya bir sözü saxta.
Qurban olum dar ayaqda
Öz dostuna göz olana.

Həqiqət bil sözlərimi,
Əsirgəməm gözlərimi.
Millət üçün -Şamil kimi -
Sinəsində köz olana.

Tayalanar qəmim çin-çin,
Yaş tökərəm için-için.

Qədimoglu Mürvət üçün -
Qəlbində yer, iz olana...
28.07.1996

Kişinin işidir

Pislik görsən ya yaxında, ya yadda,
Ömrün boyu qəm çəksən də hey hətta.
Ya az, ya çox yaşasan da həyatda,
Qoymaq yaxşı iz - kişinin işidir.

Qarışıbsa doğru - yalan - dünyada,
Başdadırsa oğru olan dünyada.
Əyriliklə dolu olan dünyada
Doğru ilqar, söz kişinin işidir.

Həqiqətin köhlənini səyirtmək,
Hər məqamda haqq sözünü yeritmək.
Ürəklərin buz qatını əritmək
Sinəsində köz kişinin işidir.

Haqsızlıqdan ləl sayılsa mis belə,
Şal yerinə əzizlənsə bez belə.
Şamil kimi görsə belə yüz bəla,
Bükülməyən diz kişinin işidir.

Qəlbə dosta saf məhəbbət bəsləmək,
Hər zərbədən titrəməmək, əsməmək.
Qədimoglu, baslığıni kəsməmək
Əqidədə düz kişinin işidir.

02.03.1996

Şamil Dəlidağın 75 illiyinə

Səcdənə gəlmişik, ay ulu ustad,
Ucaya baş əyim, ucalsın başım.

Halal zəhmətinlə qazandığın ad,
Fəxri, fərəhidir dostun, sirdaşın.

Aqillər ucalar öz peşəsində,
Faydasız bir ömrü yaşamaq hədər.
Sən də bir Aslansan söz məşəsində,
Nərən dağ uçurar, meşə titrədər.

Əllərin yandırıb neçə şamları,
Adın çoxlarına dayaq olubdu.
Odlu gözlərinin qıçılcımları
Ömürlər yoluna mayak olubdu.

Od-alovdan keçdi gənclik illərin,
Yaniqli könlündə izi qalıbdi.
Qan-qada törədən odlu günlərin
Sinəndə sağalmaz izi qalıbdi.

İçdikcə suyundan buzlu bulağın,
Bərkiyib dözmüsən buz baltasına.
Hələ gəncliyindən cavanlıq vaxtı
Döndün bir obanın el atasına.

Dərd dəyirmanında ömrün üyündü,
Faydasız ötmədi yaşıanan illər.
Xalqın ürəyində heykələ döndü
Yazıb-yaratdığıñ ölməz əsərlər...

Ay Dədə Şamil

Üzgünəm üzünü görəndən bəri,
Saxla qamətini düz, dədə Şamil!
Hər biri bir inci, dürr sətirləri
Düzdüyün kimi də düz, dədə Şamil!

Dikəl, qalx ayağa, vaxt yetişibdi,
Söz qazanın qaymaq qoyub, bişibdi.

Xeyli vaxtdı səndən ayrı düşübdü
İncilər düzdüyün miz, dədə Şamil!

Başından dəydikcə dərd dəyənəyi,
Əymədi qəddini tale küləyi.
Dözümü, mərdliyi, mərdanəliyi
Səndən öyrənmişik biz, dədə Şamil!

Sən hər tuş gəldikcə qeyrəti yoxa,
Dözdün ürəyini dərd sixa-sixa.
Çox qeyrətdən çılpaq, namusdan yuxa
Düzüb yollarına biz, dədə Şamil!

Hansı nadan sənlə başladı cəngi,
Vaxtında oturtdun yerində sən ki...
Namərd dünyasındı, neyləyəsən ki,
Çoxunda «padoşdu» üz, dədə Şamil!

Sən öncül olmusan qeyrət-arında,
Gözün olmaliydi elin varında.
Ömür dəryasının dalğalarında
Üzdüyün kimi də üz, dədə Şamil!

Sarsa da dünyani bil şərin çəni,
Yarılı keçəcəkdi haqqın köhləni.
Dünyanın yamanı yormasın səni,
Dözmüsən, yenə də döz, dədə Şamil!

Deyirdin Kəlbəcər alınan gündə,
Sizinlə «yüz əlli» vuraram mən də.
Tələsmə, vaxt yetsin, biz haman gündə
Deyək ki, demisən, süz, dədə Şamil!

Qəlbindən keçəni qaldırıb zile,
Mürvəti yandırıb döndərdin külə.
Qoyma yetmiş beşi sənə güc gələ,
Yolunu gözləyir 100, dədə Şamil!..»

Dədə Şamil

Sənsiz qəribsəyib sənət dünyası,
Haylan, ver hayatıma hay, Dədə Şamil!
Çox gəzib dolandım qeyrət dünyasın,
Tapmadım mən sənət tay, Dədə Şamil!

Yalanlar doğruna olanda calaq,
Qeyrət səngərində yatdır üzü ağ.
Dözümü, təpəri-Murov, Dəlidağ,
İlhəmi gur Tərtər çay- Dədə Şamil!

Çoxu atasının gözünü oydu,
Koroğlu olmadı... Kor oğlu oldu...
Canlara dolanda şöhrətin odu,
İnsan nələr etmir, vay, Dədə Şamil!

Odlardan keçsə də ömrün, həyatın,
Ərlik zirvəsində süzdü hey atın.
Dözümdə-Dəlidağ oldu soyadın,
Dərd-qəmdən alsan da pay, Dədə Şamil!

Düşsən də gölünə dərdin-acının,
Rəqqası olmadın hər yabancının...
Öz kəsəri oldu söz qılincinin,
Olmadın hər oxa yay, Dədə Şamil!

Qəmlə şütsə də ömür çarxları,
Qəzəb qayçın kəsdi çox alçaqları.
Boyuna yetmədi sənin çoxları,
Versə də özünə boy, Dədə Şamil!

Kəlbəcər qəmiylə hey dinə-dinə,
Sozalıb saraldın sən gündən-günə.
Dədən Dəlidağla vüsal gününə
Az qalib, günləri say, Dədə Şamil!

Yeni il də sevinc-naz gətirmədi,
Vüsəl dolu söhbət-söz gətirmədi.
O görüş gününü yaz gətirmədi,
Qəlbə ümid verir yay, Dədə Şamil!

Mürvət deyir, Dədə, müdrik yaşıda sən
Sənət meydanında yenə döşdəsən...
İnana bilmirəm «yetmiş beşdəsən»,
Sən nə tez qocaldın, ay Dədə Şamil!

Eşidib Dəlidəğ olar dərbədər,
Sənə ağı deyər Tutquyla, Tərtər
Yolunu gözləyir axı Kəlbəcər,
Sən hara tələsdin, ay Dədə Şamil!

22.05.05

İstəyirəm

(Dədə ilə son danışığımızdan)

Dedim istədiyin nədir, ay ustad?
Səni çox sınığa çekib bu həyat.
Dedi: - o dağlarda səyirtməkçün at
Dizlərimdə təpər, kar istəyirəm!

Sinəmdə qaladı həyat közünü,
Seçdim əyrisini, seçdim düzünü.
Görmüşəm dünyanın hər bir üzünü,
Nə sərvət, nə də ki, var istəyirəm.

Bitib tükənirmi insan arzusu?
Gör nədir qəlbimin ən son arzusu?
«Dədə bulağı»ndan bir az sərin su,
Dəlidəğdən bir az qar istəyirəm.

Kişi

Hər əsən sərt külək yixmazdı Səni,
Arzusu, əməli dağ aşan Kişi!
Həvəsin dünyaya sıgmazdı Sənin,
Kiçik, dar məzara sıçısan Kişi!

...Kəlbəcər həsrəti qəlbin deşsə də,
Doğma yurd qəmiylə qəlbi bışsə də,
Ata məzarından ayrı düşsə də,
Ana torpağına qarışan Kişi!

...Ad-san aldın qeyrət bazarlığında,
Baş olsan da millet yazarlığında,
Dəfn olundun bir kənd məzarlığında,
Fəxri Xiyabana yaraşan Kişi!..

Sücaət

Bir belə

Mən onsuz da biçarəyəm dünyada,
Sən uyma qüssəyə, qəmə bir belə.
Allah qoysa bu gün, sabah çıxarsan,
Taleyinə qara demə bir belə.

Qoy tərlan xəyalın çöldə dolaşsın,
Qoy sözün, söhbətin eldə dolaşsın.
Qoy səsin həmişə dildə dolaşsın,
Yendirmə nəğməni bəmə bir delə.

Aləm yanır Sücaətin gününə,
Pis gün döyüb uzununa, eninə.
Məni gətir gözlərinin öününe,
Fələk zülm eyləyib kimə bir belə?

Düşər

Qəm eyləmə, dərdin alım,
Kişi bərkə, boşა düşər.
Öz səhvini, günahını,
Zaman gec-tez başa düşər.

Uzun ömür olmaz şərdə,
İgid odur dözə dərdə.
Namərd qərar verən yerdə,
Mərdin işi daşa düşər.

Sücaətəm, tüstüm çıxır,
Allah özü göydən baxır.
Qanad açmaq, əvvəl-axır,
Yenə qızılquşa düşər.

Əli Qurban Dastançı

Bu

Kəlbəcər muzeyi köçüb Bakıya,
Dövranın ən ağır dəhşətidi bu.
Zalim satqınlara, imansızlara
Elin nifrətidir, lənətidir bu.

Muzey Kəlbəcərdə açmışdı meydan,
Dünyanın hər yanı baxırdı heyran,
Amerikan, ingilis, fransız, alman,
Çox aqil alimin heyrətidi bu.

Bu sərvət toplanıb neçə ellərdən,
Yadigar qalıbdır qadir əllərdən,
Bize soraq verir min-min illərdən,
Bütün Azərbaycan sərvətidir bu.

Göydənmi, yerdənmi fəlakət yağdı?
Bu da sinəmizdən silinməz dağdır.
Kəlbəcər muzeyi Bakıda sağdır,
Şamil Dəlidəğin xidmətidir bu.

Əvvəlini gördüük – görərik sonun,
Kəlbəcər qayıdar dəyişər donun.
Əli Dastançitək neçə milyonun
Arzusu-diləyi, niyyəti bu.

Varmı - Yoxdu

Şamil Dəlidəğ

Sən, ey mənim kimi yar deyən aşiq,
Sevişən qəlblərin arası varmı?
Məhəbbət bağına nədir yaraşıq,
O bağda qəlbinin parası varmı?

Əli Qurban Dastançı

İki qəlbin olsa saf məhəbbəti,
Deyərlər qovuşub, arası yoxdu.
Sədaqətdi eşq bağının bağbanı,
Qəlbim orda tamdı, parası yoxdu.

Şamil Dəlidəğ

Məhəbbət yolunda de, nə xəzəldi?
O nədi ki, yeni, həm də əzəldi?
Sənə görə kim daha çox gözəldi?
Yaxud da gözəlin qarası varmı?

Əli Qurban Dastançı

Eşq yolunda rəqib olsa xəzəldi,
Məhəbbətdi yeni, həm də əzəldi.

Ellər deyib: göz tutan qız gözəldi,
Könül sevənlərin qarası yoxdu!

Şamil Dəlidəağ

Nə vaxt aləm dar görünüb gözünə?
Nahaq deyiblərmi doğru sözünə?
Namən gedib qayıdibmi özünə?
Əli, belə dərdin çarəsi varmı?

Əli Qurban Dastançı

Söz etməsə, aləm dardı gözümə,
Kimlər nahaq deyir doğru sözümə.
Olub, namən qayıdibdi özümə,
Gəzmişəm, dərmanı, çarası yoxdu!

Şamil Dəlidəağ

Ürək birdi, niyə iki dil olur?
Niyə bə'zən bir gün dönür il olur?
Mən Şamiləm, qəlbim yanib kül olur,
Sənin də qəlbinin yarası varmı?

Əli Qurban Dastançı

Yalan gəlməz mərd insanın dilinə,
Hamı qurban öz vəfali elinə!
Qurulu yay versən korun əlinə,
Bilməz harası var, harası yoxdu!

Əliyəm, Şamil tək dərdliyəm çoxdan,
Sinəmdə iz qoyub ayrılıq, hicran.
Aqil görsə, əl vurmur ki, axar qan,
Naşı görsə deyir yarası yoxdu!

Xudaverdi Əlizadə

Şamil, görüb o sərgini, vallah havalandım

Düşdün o qözel el-obadan sən də didərgin,
Uçdun Dəliidağ yayalağına hər saat, hər gün.
Saldi yadına Kəlbəcəri bir daha sərgin.
Şamil, görüb o sərgini, vallah havalandım -
Nə üçün o gözəl Kəlbəcərindən qovalandın?

Gör Kəlbəcərim, güllü bu cənnət kimə qaldı?
Əfsus qızılım, İstisuyum düşmənə qaldı.
Qardaş, quru candan savayı söyle nə qaldı?
Şamil, görüb o sərgini, vallah havalandım -
Nə üçün o gözəl Kəlbəcərindən qovalandın?

Ayrı yaşamaz heç vədə Şamil Dəlidağdan,
Tale niyə bəs ayrı salıb qartalı dağdan
Çıxmış neçə min soydaşın, allah, əli dağdan.
Şamil, görüb o sərgini, vallah havalandım -
Nə üçün o gözəl Kəlbəcərindən qovalandın?

Əhməd Qasımov

Dostum Şamilə

Bəzən əgyar səni çəksə də dara,
Amalın kişilik, mətanət olmuş.
Düşsən də qurğuya, burulğanlara,
Məsləkin məhəbbət, sədaqət olmuş.

Taleyin çətində tutmuş qolundan,
O dar qəfəsdə də ucaldıb səni.
Düşmənlər xar olub çıxmış yolundan,
Demə ki, o illər qocaldıb səni.

Görək bu gələn il bizə nə deyir,
Uğur olsun barı, xoşqədəm olsun.
Qapımızı açsın hər zaman xeyir,
Səninlə görüşən vaxt-vədəm olsun.

Ibrahim Həbibov

Ümidin, inamın sorağındayam

Diqqətlə oxudum məktubunuza,
Mənə elə gəldi Dəlidağdayam.
Yayda bulaq üstə sindirdim buzu,
Elə bildim yenə o yaylaqdayam.

Təssüf edirsiniz, Kəlbəcəri Siz
Gedib gözünüzle görməmisiniz.
Didərgin düşmüşük o cənnətdən biz,
Gözündən dərd qəmi axıdan çayam.

Hiss etdim yazdığını kitablarımdan,
Sizə doğma olub o yurd, o məkan.
Bəlkə görseyidiniz üzülərdi san,
Hər gün qan süzərdi gözünüz müdam.

Xəyalla baxırsınız bərəyə, bəndə,
Bir kənddən yollanıb o biri kəndə.
Yüz yaşını ötmüş müdürük görəndə,
Artır o yerlərə qəlbimizdə nam.

Osmanla maliksiz təmiz ürəyə,
Vətənin naminə şirin diləyə.
Xalqımız qovuşsun xoş geləcəyə,
Xilas olsun dərddən beladan tamam.

Geri almalıyıq hər qarış yeri,
Onda özümüzü sanarıq diri.

Şamil Dəlidağsan illerdən bəri,
Ümidin, inamın sorağındayam.

25.01.2005

Teyfur Çələbi

KİŞİ

Olub keçəni sal yada,
Bəy tək yaşa bəykən, kişi.
Bir zaman çöpü olsa da,
Ürəyinə söykən, kişi.

Çölə atılmır ürəklər,
Ucuz tutulmur ürəklər.
Vallah, satılmır ürəklər!
Sonu sonsuz göykən, kişi,
Ürəyinə söykən, kişi!

Düzün deyər qarğı-qamış,
Fələk bizi qarğışlamış.
Bir tərlanmış, qırğı imiş.
Bir sızlayan neykən, kişi,
Ürəyinə söykən, kişi!

Olmuşuq hoca, gedirik,
Biz cavan-qoca, gedirik.
Gedirik, haca gedirik,
Qanad çalan leykən, kişi,
Ürəyinə söykən, kişi!

Ömür-üzən haqq qəmidi,
Adamlar-qonaq kimidi.
Ölüm-döganaq kimidi,
Qoy uzansın örökən, kişi,
Ürəyinə söykən, kişi!

Haqq axtarıb, haqq soraqla,
Çox danışma qaş-qabaqla.
Günəşi özün qabaqla,
Dur ayağa erkən, kişi,
Ürəyinə söykən, kişi!

Yaş da öz işini gördü, baş da, üstəlik daş da...

İşıqlı günlər gələcək,
Məlikməmməd nağlı gəlir.
Dəli Domullar doğulur,
Dədə Qorqud ağlı gəlir.

Qəlbində Kəlbəcər, Laçın,
Laçın dağlarında laçın.
Açın qapıları açın,
Şamil Dəlidağlı gəlir!

Deyir ata yurddan yenə,
O günlər geriyə döñə.
Hələ gözlərim öünüə,
Vətən yolu bağlı gəlir.

Azdısa artırın qəmi,
Dərdiymiş dərdin görkəmi.
Çələbi Qurbani kimi,
Vallah, «qolubağlı» gəlir!

Məhəmməd Nərimanoğlu

Biləydik

Ömrün zirvəsinə, Şamil Dəlidağ,
Kaş ki, Dəlidağda çata biləydik.

Dərib dağçıçeyin biz qucaq-qucaq,
Çəməni çiçəyə qata biləydik.
Biz yüzə dağlarda çata biləydik.

Quraydış məclisi göy çəmən üstə,
Gələydi dostlar da hey dəstə-dəstə,
"Yurd yeri" üstündə, həzin, ahəstə,
Çəşmə nəğməsinə yata biləydik.
Biz yüzə dağlarda çata biləydik.

Qol götürüb bir "Yallı"ya süzəydik,
Hər çəməndən bircə çiçək üzəydik,
Ayaqyalın, başıaçıq gəzəydik,
Çəmən dənizinə bata biləydik.
Biz yüzə dağlarda çata biləydik.

Dilim yenə yaman yerdə kiridi,
Yurd həsrəti min dərdimdən biridi.
Çəşmə kimi gözüm nuru əridi,
Hardan gəldi bir bu xata, bileydik.
Biz yüzə dağlarda çata biləydik.

Çəkəmmədik Kəlbəcərin nazını,
Çalammadış Ələsgərin sazını,
Məhəmmədə yazdıranda yazını,
Kaş Vətən ruhunu tuta biləydik.
Biz yüzə dağlarda çata biləydik.

Rəfayel Mayıl

Ağladı

Qəfildən eşitdim ağır bəd xəbər,
Ürəyim göynədi, gözüm ağladı.
Ustadın itirmək ağır qəm-qəhər,
Bu dərd sinəmizi carpar dağladı.

Azadlıq çarçısı, haqqın imdadı,
Bir gözdə görərdi qohumu, yadı.
Bu cahan durduqca silinməz adı,
Arzusun ürəkdən, dövran saxladı.

Yurda dönəmək idi dərdinə dərman,
Kəlbəcər dilindən düşməzdi bir an.
«Dəlidağa həsrət» getdi dünyadan,
Köksündən «Dəlidağ» sanki laxladı.

Cəsarət nümunəsi, qeyrət timsalı,
Əyilməz qürurlu təmiz amallı.
Elmin dəryası, dərin kamalı.
Fələk ömür yoluñ vaxtsız bağladı.

Yoxsa da də qəlbimdə yaşayır Şamil,
Əsil kişi ömrü yaşadı kamil.
Həm şair, həm alim, aqildən-aqil,
Rəfael inləyib, nakam ağladı.

Çəmən ağlar, çöl ağlar,
Oba ağlar, el ağlar.
Şamil köçdü dünyadan,
Yer sızlayır, göy ağlar.

Yurdsuz qalib çağlaram,
Ürəyimi daqlaram.
Şamil yurda dönəmedi,
Yurdsuz öldü, ağlaram.

Görünür

Bu fani dünyada yoxdu etibar,
Ay ustadım, hər an yerin görünür.
Könül şəhrim yaman olub tarimar,
Ay ustadım, hər an yerin görünür.

Şer yazanda ağı gəlir sözümə,
Görünürsən həmən anda gözümə.
Səndən qeyri həyan yoxdu özümə,
Ay ustadım, hər an yerin görünür.

Mən necə mədhiyə qoşum adına,
Rəfayılam, döndüm qəm fəryadına.
Əbədi ucaldın söz imdadına,
Ay ustadım, hər an yerin görünür.

Nəriman Əyyub

Qəm etmə

Şamil, tale səni sıxdı, sarsıtdı,
Yersiz gələn çən-dumana qəm etmə.
Fələyin sapındı tulladı, atdı,
Yaman günlər azdı sana, qəm etmə.

Əziz qardaş, gəl bələnmə kədərə,
Dəlidağ ağlayır, islanır dərə.
İncitmə ürəyi,yük qoyma sərə,
Tulla qəm-qüssəni yana, qəm etmə.

İnsan bircə dəfə gəlir dünyaya,
Odur ki, can atır Günəşə, Aya.
Qorxutmasın yola düşən hər qaya,
Qəsd eyləmə şirin cana, qəm etmə.

Babəkin qolları kəsilən zaman,
Tez sürdü üzünə, sifət oldu qan.
Saralan üzünü görmədi düşman,
Müvəqqəti bu zindana qəm etmə.

Nəsimi soyuldu, saraldı üzü,
Dedi: -Qürub edir Günəşin özü.
Əyilmədi nə qaməti, nə dizi,
sən də düşsən hər tufana qəm etmə.

Tulla qəmi hər vaxt onu üstələ,
qəm atının cilovunu dəstələ.
Cəllad kimsə sən də ona qəsd elə,
Yara vurma Nərimana, qəm etmə.

Kişi

Zığ kəndində dəfn olundu Dəlidağ,
Fəxri Xiyabana yaraşan kişi.
Haqsızlıq vətəndə tamam oldu ağı,
Xalqının yolunda çalışan kişi.

Ədalətsizliyə baxdım kövrəldim,
Çox dağlardan uca dağdı, Dəlidağ.
Bu dərdi yazmağa qərara gəldim,
Xalq yanında üzü ağıdı, Dəlidağ.

Ayrışekiliklər xalqına ləkə,
Ləkəli insanlar ucalə bilməz.
Şamil çox ağırdı, bəlkə fil çəkə,
Haqsızlıqlar sınar, güc ola bilməz.

İki xalq dilində yaradan Şamil,
Poeziyamıza nalər vermədi?
Kəlbəcərdə yazüb yaratdı hər il,
Paxıllar onları niyə görmədi?

İllərlə işləyən cəfakesh Şamil,
Halalca haqqını düzgün almadı.
Onda dərya idi folklor dolu dil,
Vətən dərdi çəkdi, çox qocalmadı.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Sıxdı Vətən dərdi, sıxdı haqsızlıq,
Dözmədi Kəlbəcər, Şuşa dərdinə.
Beləcə Şamili yıldır haqsızlıq,
Yaxşı hiss edirdim onun dərdi nə...

Rahat yat Dəlidağ, bu ağır dərddi,
Onu başa düşən, qananlar bilir.
Xalqının yolunda yanmaq hünərdi,
Bu hünərdə olub, yanalar bilir.

Getmeyinə hələ inanmirəm mən,
İnana bilmirəm Dəlidağ durur.
Şamili uca tut, ay gözəl Vətən,
Şamil yaşayacaq əbədi, məğrur.

Ağlasın

Bu gün Şamil köçür fani dünyadan,
Dəlidağ baş eysin, Muğan ağlasın.
Kəlbəcər oduyla yandı sonacan,
Sağalda bilməyən loğman ağlasın.

Şahdağına oxşar ucadır daşı,
Koroğluya bənzər qaməti, qaşı.
Yanır, alovlanır neçə qardaşı,
Bacılar söyləsin «can-can», ağlasın.

Xalid alovlandı, xəyalə daldı,
Baloğlan dözməyib dərhal qocaldı.
Lətif dura bilmir, o xəstəhaldı,
Bu ağır itkiyə cahan ağlasın.

Nurəddin dözməyir bu ayrılığa,
İnanmirəm dərdi heç yerə sığa.
Şamil həsrət qaldı o Dəlidağa,
Nazılə bacımız hər an ağlasın.

Kəlbəcər eşitsin bu ağır dərdi,
Ketinin dözməsi böyük hünərdi.
Bu dərd sevənlərə ağır qəhərdi,
Qəhəri çəkənlər, yanın aqlasın.

Şamil, tələsirdin ana qoynuna,
İndi qolunu sal onun boynuna.
Görəndə ürəyin olacaq cuna,
Qucaqlasın səni anan aqlasın.

Qırx ildən artıqdır dostu Nəriman,
Ona can deyibdir, eşidibdir can.
Qardaştek sevən, ürəkdən yanın,
Dərdinə dözməyən Nəriman aqlasın.

20.05.2005.

İdris Verdiyev

Saxlanır

(Şamilin muzeyinə ithaf olunur)

Bu muzeydə ötən qərinələrin
Əşyalışmış söz-söhbəti saxlanır.
Üstündən min boran çovğun aşırımiş,
Tərixlərrin əyanəti saxlanır.

Azğın yağıllara verməyib aman
Dəmir dəbilqəli neçə qəhrəman.
Qılinc, qalxan, şəşbər, nizə, ox, kaman,
Dədələrin dəyanəti saxlanır.

Farmaşa toxunub bir boyu bəstə,
Dəvə karvanları dəstəbədəstə,
Nakam cavanların məzarı üstə
Daşa dönəməş məhəbbəti saxlanır.

Boyunduruq, samı, xoşulu xırman,
Şana, kürək, dirmix, vəl, heşan yiğan,

Bəzir yağı çökmiş əyyam dəyirman,
Evimizin bərəkəti saxlanır.

Xalqın söz sərvəti, hikməti dərin,
Nağılı, söhbəti şirindən şirin.
Aşıqlar ustadı Dədə Şəmşirin
Neçə dastan hekayəti saxlanır.

Tarixi qaranlıq daş kitabələr,
Əsr-əsr yüklü xoş kitabələr,
Qanadsız, lələksiz quş kitabələr
Zəmanənin qəniməti saxlanır.

Babalar nəqş edib xal qayalarda,
Maral, ceyran, qoyun, mal qayalarda,
Dəlidəğdən gəlmış sal qayalarda
Oynar, mələr əlaməti saxlanır.

Ələmdar Keştəkli

Dədə Şamil

Vətən deyə-deyə getdin dünyadan,
Bu il qara gəldi yay, Dədə Şamil.
Kaman inildəyir, tar ağı deyir,
Kərəmini çalır saz, Dədə Şamil.

Yazdıqlarım baxılmamış qalıbdır,
Yurd-yuvanı yağı düşmən alıbdır.
Allah bizi ağır dərdə salıbdır,
Yəqin bu az imiş az, Dədə Şamil.

Sənziz Kəlbəcərin gülləri solub,
Nazilə xanımın gözləri dolub.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Ələmdara ağır zümlər olub,
Kimə deyim dördi yaz, Dədə Şamil.

Olmusan

Sənət fədaisi, Şamil müəllim,
El-obaya əziz insan olmusan.
Mərdlikdən qoyulub ürəyində him,
Min bir dil-ağızda dastan olmusan.

Axan gur çeşmədir ilham aləmin,
Mənalar, mətləblər yazıb qələmin.
Zəhmətdir sevimli sirdaşın sənin,
Əmək meydanında sultan olmusan.

Amalın vətənə, xalqa xidmətdir,
Sevin bu xoşbəxtlik sənə qismətdir.
Ən böyük qazancın xətir-hörmətdir,
Çoxdan el içində ad-san almışan.

Qiyamətli sərvətdir mənəvi varın,
Hamiya bəllidir düz etibarın.
Qəlbində vüqarsan sən Ələmdarın,
Ona cahanda bir cahan olmusan.

Bayram Qəmxař

Şamil Dəlidağ

Şamil-Dəlidağdı, Dəlidağ-Şamil,
Yağılar gözünə çəkdi neçə mil.
Artdı şan-şöhrəti, artdı ilbəil,
Dağlartək ucaldı Şamil Dəlidağ.

Çox sevdı o, böyük Əhməd Xanini,
Tərcümə eylədi, «Mən və Zin»ini.

Oda-alovlara atdı canını,
Əgyardan «bac» aldı Şamil Dəlidağ.

Bir zaman namərdlər ona tor qurdı,
Arxa, həyan oldu öz doğma yurdu.
Əymədi qəddini, kişitək durdu,
Düşməndən öc aldı Şamil Dəlidağ.

Neçə min cinasdan luğət yaratdı,
Kəlbəcər verildi, dərdi boy atdı.
Bu ayrılıq ürəyini qanatdı,
Aləmə səs saldı Şamil Dəlidağ.

Qaldı erməniyə dövləti-varı,
Qızıldan qiymətli min kitabları.
Kükərəyən qəlbinin soldu baharı,
Heyif, tez qocaldı Şamil Dəlidağ.

Yox, dağlar qocalar, Şamil qocalmaz,
Dəlidağ kiçilər, Şamil kiçilməz.
Qranit qayadı, heç vaxt keçilməz,
Qəlblərdə yurd saldı Şamil Dəlidağ.

Azər Güləliyev

Vətəndə vətənsiz köçdü Dəlidağ

Ellərə yayılır ağır bir xəbər,
Vətəndə vətənsiz köçdü Dəlidağ!
Dəlidağ qarından qar arzuladı,
Girov vətəninə yetmədi sorağ,
Vətəndə vətənsiz köçdü Dəlidağ!

Ürək dözerdimi bu qədər qəmə?
Gözlər yol çəkdikcə büründü nəmə.
Dünyamız boşaldı, söz deyək kimə,
Yenə yaradırdı yurdundan qıraq,
Vətəndə vətənsiz köçdü Dəlidağ!

DƏLİDAĞIN ÖZÜ KİMİ

Zaman yetirərmi Şamil tək şair,
Gül-ciçək açırdı qəlbində şeir.
Azəri hicranlar eylədi əsir,
Bızlərə arxaydı, möhtəşəm dayağ,
Vətəndə vətənsiz köçdü Dəlidağ!

Xankişi Bəxtiyar

Şamil ata, Mürvət oğul, mən nəvə

Dünyada üç nəfər «törəmə» yazır,
Biri Şamil, biri Mürvət, biri mən.
Sənət yollarında ölməyə hazır –
Biri Şamil, biri Mürvət, biri mən.

Şamil «törəmə»nin atasıdır, bil,
Şamil törəmənin butasıdır, bil.
Üç şair «törəmə» ustasıdır, bil –
Biri Şamil, biri Mürvət, biri mən.

«Törəmə» yazmaqda Mürvət oğuldu,
Sözləri elə bil baldı, noğuldu.
Həsrətdən üç nəfər belə doğuldu,
Biri Şamil, biri Mürvət, biri mən.

Xankişıyəm, nəvəsiyəm Şamilin,
Əkdiyini bacarırem mən, bilin.
Lap oyuruq bəd gözünü cahilin,
Biri Şamil, biri Mürvət, biri mən.

Mehdixan

Şamil

Vüqarıyla öyündüyün, sevdiyin
O dağlar yolunu gözləyir, Şamil!

DƏLİDAĞIN ÖZÜ KİMİ

Şairlrlə, alımlrlə gəzdiyin
Oylaqlar yolunu gözləyir, Şamil!

Göz açıban gözəlliyyin gördüyün,
Heyran qalıb öz könlünü verdiyin,
Əlvan-əlvan çiçəklərin dərdiyin
Yaylaqlar yolunu gözləyir, Şamil!

Kənarında biçənəkdən biçdiyin,
Süsayanda çığırından keçdiyin,
Şərbətindən ovuc-ovuc içdiyin
Bulaqlar yolunu gözləyir, Şamil.

Zirvələr qədərdi harayın-hayın,
Yetimə-yerişə olardı payın.
Sürfəndə bol idi çörəyin-çayın,
Qonaqlar yolunu gözləyir, Şamil

Yunis Oruclu

Min yaşa

Bozalqanlı üçün cəfa çekmişən,
Kəlbəcərin Dəlidağı, min yaşa!
Sandım Əlincəni təzə tikmişən,
Bu qalanın şam çıraqı, min yaşa!

Loğman olub tər çiçəklər dərmisən,
Can çekən xəstəyə səfa vermişən,
Məndlər üçün mərd sinəni gərmisən
Məhv etməsin deyə yağı, min yaşa!

Əzablara düçər etdin özünü,
Ki tapasan dahilərin izini.
Nəyhayət də tapdın, yazdır düzünü
Deyin budur sözün sağı, min yaşa!

Tanıtmışan Hüseynin dostların,
Söyləmişən hər birinin adların,
Qəlbi yaxın qohum-tanış, yadların
Bir gəziblər çəmən-dağı, min yaşa!

Yunis minnətdardır sənə ürəkdən,
Hörmətin əzizdir duzdan çörəkdən
Gülsün üzün hər an sevinc fərəhdən,
Belə keçir dövran sağı, min yaşa!

Naməlum müəllif

Şamil

Eşqin uca, arzun duru,
Ürəyinin sönməz qoru,
Sən özünü yaxşı qoru,
Dövran xain, dəni, Şamil.

Qızınıbdı el istində,
Yadı yandır öz tüstündə,
Əldə silah, at üstündə
Hər vaxt görüm səni Şamil.

Səsin gəlir dağ altından,
Keçibsən öz həyatından.
Ayrıłsara elatından,
Neylər başı, təni, Şamil.

Ömür acı, rüzgar sərt,
Bu da bir qəm, bu da bir dərd.
Xəyanətlə salib namərd
Başındakı dəni, Şamil.

Dərdi unut, kədəri at,
Dostla birgə arzuya çat.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Dost sarıdan səni həyat
Eyləyibdi qəni, Şamil.

Alovdudur hələ sinə,
Səsini qat el səsinə.
Dəlidəğin sinəsinə
Qoyma gəlsin çəni, Şamil.

Güzarını sal Bakıya,
Dönmüsən ki, günə, aya.
Yoluna atıb daş, qaya,
Dişa qoymur yəni, Şamil?.

Sən qartalsan zirvədə süz,
Qılinc da çal, şer də düz,
Bir çətinlik verərsə üz,
Yanında bil məni, Şamil.

8.I-1992.



Bəlalar görsə də həyatda başım,
Zəhməti mən seçdim dostum, sirdaşım.
Xalqa qurub tikdim, yazıb yaratdım,
Çalışdım atmayam əyri bir addım.
Düzungün tərəzidir ancaq el gözü,
Mənim işlərimi qoy çəksin özü.
Əslimi-zatımı heç vaxt danmadım,
Saxta gülüb, nə də saxta yanmadım.

(Samil Dəlidağın vəsiyyətindən)



Səlim baba və Gülgəz nənə

Ürəyim qəm yeridi,
Gözlərim nəm yeridi.
Elə bil mənim qəlbim
Dərdimin dəm yeridi.

Bu yerin daşı çoxdu,
Yamacı, qaşı çoxdu.
Tərtərin sularından
Gözümüzün yaşı çoxdu.

«Gülgəz nənənin» bayatılardan

Atam Səlim

Çoban dədəm əməyi siğə qardaş bilərdi,
Bizdən ötrü əlləşib alın təri silərdi.
Heç vaxt demək olmazdı işləməkdən pərt idi,
Həddən artıq tələbkar, xasiyyəti sərt idi.
Əsla iki olmazdı onun evdə bir sözü,
Üstümüzdə olardı həm ürəyi, həm gözü.
Qatlaşardı zillətə, o zəhmətin şiriydi,
Eldə ən çox sayılan kişilərin biriydi...

Anam Gülgəz

Aman Allah! Anamız görün nələr çəkərdi?!.
Dayanmazdı bircə an, yamaq salıb, sökərdi.
Gecə-gündüz yanardı balaların oduna,
Çöldə pencər dərərdi, yollanardı oduna.
Üstümüzdə həmişə yarpaq kimi əsərdi,
Yerdə örökən toxuyub, dardan palaz kəsərdi.
Üstünə iş aramsız, dolu kimi yağardı,
Rahatlayıb tövləni, inək, qoyun sağardı.
Hədsiz olub zəhməti əziz anam Gülgəzin,
Düşməniydi qeybətin, hirsin, kinin, qərəzin.
Qəlbə dərdlə dolanda, çaylar kimi coşardı,


Ağı deyib özündən, çox bayatı qosardı.
Gizlədərdi dərdini, sanki onu yeyərdi,
Dindirəndə hər bizi, gülərək «can» deyərdi.
Daraqda yun darayar, dayanmazdı cəhrəsi,
Doğrayardı çırpını kötük üstə dəhrəsi.
Toxuyardı qapılıq, xalça, kilim, şəddə də,
Şagirdləri çox idi onun bizim məhlədə.
Toxuyanda corabı, dayanmazdı milləri,
Oxumamış, elə bil alım idи əlləri.
Möcüzəydi naxışlı asmalığı, xurcunu,
Heç vaxt verə bilmərik biz ananın borcunu.
Zəhmətindən min dastan yazsam yenə qurtarmaz,
Sevgisini ölüm də ürəyimdən qoparmaz...



Bəxtimiz beş övlad, doqquz nəvədi,
Hamı mənə əziz, nə «ya», nə «və»di..
El namını çəkən doqqız ər olsun,
Bundan daha böyük verim nə vədi.



Lətif və Şamil Əsgərovlar



Baloğlan Əsgərov, Rauf Mayılov və Şamil Dəlidağ



Süleyman Rəhimov və Şamil Əsgərov



Azərbaycan xalqının övladı Şamil Kişidən ötrü hər kəsin dərdi, onun böyük dərdidir. Satqınlıq, xəyanətlərlə itirilmiş Azərbaycan torpaqlarının dərdi isə Şamilin dözə bilmədiyi bir dərddir. Dərddən daha çox Şamilin faciəsidir, Azərbaycanın verilmiş torpaqları boyda qanverən yarasıdır. . .

Nə qədər acı olsa da dağlara sığmayan dağlar oğlunu, heç vaxt cilovlaya bilmədiyi, dağı-daşı lərzəyə salan hayqırtlarını indi içində salıb göyüm-göyüm göynəyən Şamil Kişini Dəlidəğ ucalığına, Aşıq Ələsgər dəyirmanına, Aşıq Şəmşir səcdəgahına səsləyirəm. Onsuz da dünyada az qalan Kişiləri ölməzliyə səsləyirəm.

(Şamo Arif)



Nazilə xanım, Əli Vəliyev və Şamil Dəlidəğ



Şamil Dəlidağın kitabxanası

Məgər canlanmadımı gözlərinin öndə
Söndürülən ocaqlar?
Anasına qıslımsı
Ağlar gözlü cocuqlar!
Süngülənən beşiklər,
Viran evlər-eşiklər?!
Murovdağ yollarında donub, donub -
Qəfildən diz qatlayan quzular.
Bumbuz sularla axan
İsti-isti arzular.
Bir həftəlik yolları bir gecənin içində
Təngənəfəs gələnlər...
Sal qayadan özünü Tərtərçaya tullayan
Mələkbənzər gəlinlər.
Gözündə durmadımı igid Şamil Əsgərin
30 min kitabını, muzey kainatını
Öncə qızıl-qırmızı alovzlara,
Sonra da... boz külə döndərənlər! . .

*Xəlil Rza. 28 aprel 1993-ci il.
O Ankarada dövlət başçımızın
Ermenistan rəhbəri ilə əl tutub
görüşməsindən təccübələnir.*


Ev sahibini otuz min kitabın içində tapdıq. Kitabların çoxu rəflərdən yerə düşmüş, lügətlər, poeziya və geologiya, sənətşünaslıq kitabıl ile qarışmış, bütün döşəməyə səpələnmişdi.

- Mən ölmək istəyirəm! - deyə Şamil hicqırırdı, - qoyun elə buradaca ölüm qalım.

Kitabların bir neçəsi artıq közərirdi, lakin insan ömrünün bir qisminin tüstülənən vaxtı olsa da belə, bu xidməti təsdiq və ya müzakirə etməyin vaxtı deyildi. Şamilsə kitabıl tərk edə bilmirdi.

Növbəti QRAD bağa düşdü və həyət-bacanı tar-mar etdi.

Artıq düşünmək vaxtı deyildi. QRAD daha yaxın və dəqiq düşürdü. Kimlərsə inildəyən kitabısevəri birtəhər evdən kənara, sonra da küçəyə çıxardılar... **Tomas Qolts. «Azərbaycan gündəliyi» kitabından. 1998**



Onu yaradan kişi çağdaş Prometey idi,
Dağıtdı bu nağılı, qarət eylədi yağı.
Vətənin sinəsindən getməz bu namərd dağı.
Kəlbəcərin muzeyi bir nağıl muzey idi,
Dünyada hər şey idi.

(Hüseyin Kürdöglu)

Neçə dəfə baxmışam,
Kəlbəcər muzeyinə.
Nuru işıq salırdı
Gözə, ağla, beyinə.
Dostum Şamil Əsgərin
Gözlərinin nuruydu,
Azərbaycan xalqının
Ən böyük uğuruydu.

(Zəlimxan Yaqub)




Kəlbəcər tarix-diyarşunaslıq muzeyinin açılış mərasimi

«Adamı paltarına görə qarşılayarlar, ağlına görə yola salarlar. Qəribədir ki, Kəlbəcər muzeyində xaric-zahir, çöl-iç sərhədi itir. Muzeyin haradan başlandığını demək çətin olduğu kimi, harada bitdiyini söyləmək də olmur. Bütünlükə muzey hər ilməsində bir dünya, hər dünyumdə bir aləm yaşayan nəhəng xalçadır. Elə bil bu xalçanı bütün əllər toxuyub, sonra da gətirib ulu dağların sinəsindən asıbdır.

Muzeyin içi də bənzərsizdir. Eksponatların hər birinin mən deyərdim ki, tarixi əhəmiyyəti var... Maraqlı budur ki, milli xəzinənin yaradıcıları maddi əşyayı-dəllillərlə yanaşı, yerli əhalinin mənəvi dünyasını da nümayiş etdirməyə nail olublar. Bu, böyük uğur sayılmalıdır...

Muzey kəlbəcərlilərin, dağ adamlarının, ümumən, xalqımızın etnoqrafiyası haqqında son dərəcə zəngin mə'lumat verir. Dağ adamlarının dəyişməz təbiəti, mənəvi erroziyadan uzaq etnoqrafiyası tamaşaçıda heyrət doğurur».

(Bəxtiyar Vahabzadə)



Belə bir ibratamız və mö'cüzəli muzeyi qəlbi Vətən və xalq eşqi ilə döyünen bir şəxsiyyət yarada bilərdi və yaratdı... Bu zəngin və gözəl «Leyli» muzey Azərbaycan və kürd xalqlarını sarsılmaz qalaya çevirən bir rəmzdır. Kəlbəcər muzeyi Leyli, tamaşaçılar onun Məcnunlarıdır. Bu muzeyi tamamlamayan həyətində Şamil Əsgərovun heykəlinin olmamasıdır.

(Zeynal Məmmədov)

Deyirlər ki, dünyada yeddi mö'cüzə var. Mən Kəlbəcər muzeyinə baxarkən onun dünyanın səkkizinci möcüzəsi olduğunu dərk etdim. Sevindik ki, ilk yeddi mö'cüzənin yaradıcısı təbiət olduğu halda, səkkizinci mö'cüzənin nəqqası, me'marı, xəlq edəni insan övladıdır - Şamildir.

(Mircəfər Həsənov)



Bu dağların yüz min illerin amansız caynağında dirilib ölmüş
ömrünü bir kişi qeyrəti yenidən dirildib ayaq üstə qoya biləmiş. . .
Şamil Əsgərov iki ilin içərisində alimi də, çobanı da heyrətdə qoya
biləcək bir iş görüb. Bu iş, insan işi deyil, sözün həqiqi mə'nasında div
işi idir.

(Məmməd Aslan)

Azərbaycan tarixinin təbii zənginliyini görmək üçün önun üreyinə,
bu muzeyə baxmaq kifayətdir. İlahi, bir insanda nə qədər can yanğısı,
axtarış həvəsi və incə zövq olarmış! Eşq olsun sağlığında özünə
qeyrətli, cəfakes əməyiylə heykəl qoyan, dostum şair Şamil Əsgərova!

(Məmməd İsmayılov)

Bu muzeyin təməl daşını qoyan qələm dostumuz Şamil Əsgərov bir
ömrə şöhrət ola biləcək bir iş görüb və camaatın ürəyində özünə
heykəl ucaldıb.

(Sabir Rüstəmxanlı)



Şamil Dəlidəğ anadan olduğu qara damın öündə

Tək bacalı qara damda olardıq,
Ortasında od-oçağı qalardıq.
Dörd-beş uşaq bir yorğana dolardıq,
Təpikləşib, yorulmuşuq, yatmışıq,
Belə-belə boy-a-başa çatmışıq...

Çarıqlara qotazlı bağ taxardıq,
Lovğa-lovğa dönüb ona baxardıq.
Qızlar görsün deyə kəndə çıxardıq,
Görünsə də şal-şalvarın yamağı,
Yenə daldan dikəldərdik papağı.

Dad çatarmı keçən günün dadına,
Nələr düşür gör adamın yadına:
Ay tutulsa yetişərdik «dadına»,
Tez-tələsik mis qazanı döyərdik,
Ay çıxanda özümüzü öyərdik...

«Dəlidəğə salam» poemasından



Zeynal Məmmədov, Əlif kişi və Şamil Dəlidəğ

Əlif kişi yüz əlliyə çatanda,
Yumurtaya sərrast güllə atanda,
Quştək qalxıb, at belinə yatanda,
Dəli köhlən şimşək kimi axardı,
Hamı ona heyran-heyran baxardı.

«Dəlidəğə salam» poemasından



Şamil Dəlidəğin həyat yoldaşı Nazilə xanım

Xanımlardan artıq xanım olsan da,
Mən sənə bir dəfə xanım demədim.
Həyatda ciyərim, canım olsan da,
Mən sənə ciyərim, canım demədim.

İndi yetmiş yaşı yaxalamışam,
Ürəyimdə sənə boyun əyirəm.
Həyatıma oldun ən işiqli şam,
Heç vaxt deməmişəm, indi deyirəm.

Saxta nəvazişdən çox uzaq oldum,
Səni aldatmadım ömrümdə qəti.
Sayəndə hər yerdə üzü ağ oldum,
Pak oldu qəlbimin arzu, niyyəti.


Ehtiramla çəkdi adını hamı,
Dillənmədim, gizli iftixar etdim.
Eldə uca etdin mənim başımı,
İnan, buna görə ad-sana yetdim.


Müəllim adını qaldırdın göyə,
Bu yolda əridi gözünün yağı.
Yaxşı bilik alsın uşaqlar deyə,
Qəlblərdə bitirdin bəhrəli bağlı.

Dözülməz olana dözdün, tabladın,
Fəxr eylə baxanda həyat yoluna.
Sənə ilk sözümdü, müqəddəs adın,
Layiqdir alqışınancaq boluna.

Mən sənə nə sonam, nə dedim pəri,
Qırx ildən artıqdır nə də öyürem.
Qəlbimdən keçəni illərdən bəri,
Heç vaxt deməmişəm, indi deyirəm.

*«Ömür-gün yoldaşım Naziləyə» şerindən
Dekabr 1998*





Kəlbəcər mənzərləri

Sən dözülməz bəlalara dözmüsən,
Döz ürəyim, döz dağlara dönünçə.
İncitmişəm, bəlkə məndən bezmisən
Sal qayasan, həm də çicəkdən incə,
Döz ürəyim, döz dağlara dönünçə.


İşləmişəm, əməl edib öydünə,
Günahkaram, qalmamışam qeydinə,
Yalvarıram həmdəmim ol sən yenə,
Murovdağdan Kəlbəcərə enincə,
Döz ürəyim, döz dağlara dönünçə.

Durulmayıb qapqaradı qanım da,
Səndən keçir, sıxılırsan canımda.
Dar günümde sən olmusan yanımda,
Düşmənlərin gözlərini dəlinçə,
Döz ürəyim, döz dağlara dönünçə.


Bu doğrudur, səni hədsiz yormuşam,
Gəl düşünmə görməmişəm, kormuşam.
Vətən deyib yaratmışam, qurmuşam,
Aləm bılır işləmişəm mən necə,
Döz ürəyim, döz dağlara dönünçə.

Diləkliyəm Dəlidəğdan keçməyə,
Buz bulaqdan bircə qurtum içməyə.
Havasını ciyərimə çəkməyə,
Döz qəlbimin od-alovu sönüncə,
Döz ürəyim, döz dağlara dönünçə.

«Döz ürəyim, döz dağlara dönünçə»
şerindən



İstisu fontanı



Tərtər çayı

Buz bulaqdan danışırsan
Hardan alım Kəlbəcəri?
Göy yaylaqdan danışırsan,
Artır qəlbin qəm-qəhəri,
Hardan alım Kəlbəcəri?


Min-min gözəl mənzərələr,
Ovçu keçməz sərt bərələr,
Gen dərələr, nələr-nələr. . .
Olub elin dərd-əsəri,
Hardan alım Kəlbəcəri?


Gözəllikdə taysız idi,
Çeşmələri saysız idi.
Qədərsizdi dərdi indi,
Tutqu çayı, xan Tərtəri,
Hardan alım Kəlbəcəri?

Elim olub pərən-pərən,
Mərdlik edib pislik görən,
Gülbecərib tikan dərən.
Qəlbində var qəm ləşkəri,
Hardan alım Kəlbəcəri?

Özgəsiylə nə işim var,
Əzraildən xahişim var:
-Vaxtım yetsə, dağa apar,
Al canımı, yay xəbəri,
Hardan alım Kəlbəcəri?

«Hardan alım Kəlbəcəri» şerindən






Yeni Kəlbəcər

Kəlbəcərsiz dözürəmsə,
Sal qayaya tayam, yəqin.
Tab gətirib gəzirəmsə,
Polad qatla layam, yəqin.

Xəyal məni şışə taxır,
Fikrimdə bir şimşək çaxır.
Gözlərimdən leysan axır,
Qurumayan çayam, yəqin.

Dəlidağsız, Dəlidağam,
Köksüz qalan bir budağam.
Heç bilmirəm necə sağam,
Kəlbəcərə payam, yəqin.


«Yəqin» şerindən



Xudavəng qalası



Lök qalası



Pilləkən qaya

Siz, ey Kəlbəcərin sal qayaları,
Bacara bilmədik qoruyaq sizi.
Partlayıb daş yağış olunuz barı,
Əzilib düşmənin bükülsün dizi.


Siz, ey Kəlbəcərin loğman suları,
Düşmənin ağzında zəhərə dönün.
Bizdən kar çıxmadı, indi siz barı,
Daşnaqlara qəmə, qəhərə dönün.

Siz, ey Kəlbəcərin min-min dərəsi,
Qənimi görəndə sellənin, daşın.
Dağların zirvəsi, bəndi, bərəsi,
Yağının başına yağıdırınsın daşın.

Siz, ey Kəlbəcərin sərt yamacları,
Uçunuz, vəhşilər keçə bilməsin.
Narzan çeşmələri batırın barı,
Cəlladlar suyundan içə bilməsin.

Siz, ey Dəlidəğin gül-çiçəkləri,
Yamaca çıxmayıñ, düzə çıxmayıñ.
Geri almayıñca biz o yerləri,
Qönçədə çürüyün, üzə çıxmayıñ.

«Siz ey» şerindən





**Kəlbəcər rayonu məktəblilərinin respublika yaradıcılıq sərgisi
26 may, 1976**

Bugünkü istirahət günümün səmərəli olmasını öz gündəliyimə qeyd edəcəyəm. Gənc Kəlbəcər məktəblilərinin əl işləri, elmə, sənətə marağın və həvəslərin mənə respublikamızın 55 illiyini bir daha xatırlatdı. Ucqar Kəlbəcər rayonunda əl sənətinin uşaqlara öyrədilməsi, dərslərin əynanı keçirilməsi respublikamızın bütün məktəblilərinə nümunə ola bilər. Bu gözəl təşəbbüs üçün yorulmaq bilməyən Şamil Əsgərovu alqışlayıram. Bu səviyyədə belə bir sərgi ilk təşəbbüsdür və bunu yaymaq lazımdır.

(Həsən Əliyev, Akademik)



**Şamil Dəlidağ Əli Abdullayev, Təhməz Cəfərov, Malik
Mirzəyev, Qulu Xəlilov, Həsən Əliyev, Məmməd Nağıyev,
Bəhmən Məmmədov və digər ziyalılarla**

Qəlbimdən keçəni nə var bilməyə:
Dəlidağsız haqqım yoxdu gülməyə.
Kəlbəcərsiz haqqım yoxdu ölməyə,
Gedib o torpaqda gülməliyəm mən,
Gedib o torpaqda ölməliyəm mən.



-O daşdan yoğrulub dağ zirvəsində-
Baxışı qəzəbli, duruşu məğrur.
Elə dartinir ki, yan-yörəsindən-
Qoca qartallar da uçmağa qorxur.

Sözü hədəf gəzir göy tağlarında,
Uçmağa tələsir – mənzil uzaqdır.
Deyirsən bu saat caynaqlarında-
Dağı da havaya qaldıracaqdır!

(Məmməd Araz)



Gəl demə bağçada min gül əkərəm,
Necəsin əkmisən sən, onu göstər.
Demə el yükünü mən də çekərəm,
Nə qədər çəkmisən sən onu göstər.

«Gəl demə» şerindən




Şamil Dəlidağ və Nazilə xanım

İstədim vəsf edəm mən bir gözəli,
Baxdım ki, kədərli qəzəl yazıram.
Gördüm tır-tır əsən qələmi, əli,
Hiss etdim dərdimi əzəl yazıram.

Nə o gülümsədi, nə mən gülmədim,
Gözünün yaşını qiyıb silmədim.
Gülüm, çiçəyimsən deyə bilmədim,
Anladım kağıza xəzəl yazıram.

Şamil Dəlidağam, düşsəm də qəsdə,
Gözüm yolda qaldı, qulağım səsdə.
Oxudum, bu dəfə vərəqin üstə,
Hanı gəncliyimiz, gözəl? -Yazıram


«Yazıram» şerindən




Əgər el yükünü çəkəcəksənsə,
Bellə yer şumlayıb əkəcəksənsə,
Xalqla əkib, xalqla biçəcəksənsə,
Yaxşını yamandan seçəcəksənsə,
Vətən deyib candan keçəcəksənsə,
Daşı adımı!

Haqsızlığa boyun əyən olmasan,
Əbəs yerə döşə döyən olmasan,
Hay-küylə özünü öyən olmasan,
Nahaqdan qəlblərə dəyən olmasan,
Özgə əməyini yeyən olmasan,
Daşı adımı!

Nifrət etsən quyruq bulayarlara,
Qənim olsan meydan sulayarlara,
Qılinc çəksən yurdu talayanlara,
Tüpürsən qab dibi yalayanlara.
Yox desən şərə fel calayanlara,
Daşı adımı!



**Firudin Şimşek, İnqlab Nadirov, Bəxtiyar Vahabzadə və
Şamil Dəlidağ**




Qasim Qasimzadə və Şamil Dəlidəğ



**Xudu Məmmədov, Bayram Bayramov,
Şamil Dəlidəğ və Lətif Kərimov**



Şamil Dəlidəğ Qarabağ döyüşüləri ilə



Şamil Dəlidəğ Kəlbəcərin uzunömürlü qocaları ilə



Şahmat Məktəbi




Şamil Dəlidəğ Kəlbəcər Qobustanında



Şamil Dəlidəğ Aşıq Ələsgərin Güləndamı ilə

Ələsgərin söz qoşduğu Güləndam,
Nənəpəri, Əsli, Minəş, Gülenam,
Nazlı yeriş, maral baxış, gül əndam,
Dəlidəğda sona kimi süzüblər,
Gül yaxaya tər çiçeklər düzüblər.

«Dəlidəğə Salam» poemasından



Şamil Dəlidəğ və Süleyman Rəhimov Sarı Aşığın qəbri üstündə



Şamil Dəlidəğ, Süleyman Rəhimov bir qrup Kəlbəcərli ilə



Baxış Hüseynov, Sabir Kəlbəcərli, Şamil Dəlidəğ və Şamo Arif



Şamil Dəlidağ, İnqlab Nadirov, İbrahim Fərəcov, Təhməz Cəfərov, Zimistan Həsənov, Əli Abdullayev və başqaları

Bu dağların dilini, torpağının hər qarış yerini dərindən bilən və övlad məhəbbəti ilə sevən, tanıyan karlı kişilər var. Bütün Kəlbəcərdə qeyrətli, hünərli, ağıllı, vətənpərvərliyi ilə fərqlənən Şamil Əsgərov belə kişilərdəndir.


(Qulu Xəlilli)

O yenilməz şəxsiyyətdir. Kəlbəcəri televizorda göstərəndə gözümün qabağına Şamil Əsgərov gəlir. Ona görə ki, Azərbaycan televiziyasında Kəlbəcər haqqında göstərilən fragmentlər «Kəlbəcər yollarında» filmindən götürülləb. Bu filmə rəhbərliyi və məsləhəti Şamil müəllim edib. Bu film Şamil Əsgərovun yadigarıdır. Bundan əlavə Kəlbəcərdəki bütün qalalar onun təşəbbüsü ilə ləntə alınıb.


(İnqlab Nadirov)



Şamil Dəlidəğ Moskvada bir qrup kəlbəcərli ziyalılarla (soldan Nəsib Nəbioglu, Ramiz Məmədhəsənov, Yusif Əmiraslanov, Hətəm Kəlbəcərli və Nadir Fərəcov)



Kamil Həsənov, Ələmdar Cəfərov və Şamil Dəlidəğ



**Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin sərgisi,
İyun, 2002**

Gör Kəlbəcərim, güllü bu cənnət kimə qaldı?
Əfsus qızılım, İstisuyum düşmənə qaldı.
Qardaş, quru candan savayı söylə nə qaldı?
Şamil, görüb o sərgini, vallah havalandım -
Nə üçün o gözəl Kəlbəcərindən qovalandın?

Ayrı yaşamaz heç vədə Şamil Dəlidağdan,
Tale niyə bəs ayrı salıb qartalı dağdan
Çıxmış neçə min soydaşın, allah, əli dağdan.
Şamil, görüb o sərgini, vallah havalandım -
Nə üçün o gözəl Kəlbəcərindən qovalandın?

(Xudaverdi Əlizadə)



**Şamil Dəlidəğ həyat yoldaşı Nazilə xanım, gəlinləri Elmira xanım
və nəvəsi Gülgəzlə**


Günəş zərrəsinin mindən biriyəm,
Bitib sə zəmidə min dən, biriyəm.
Əriyirəm eldən – obadan ötrü,
Elin cəhrəsində mindən biriyəm



Baxış Hüseynov və Şamil Dəlidəağ

«...Həyatda iki nəfərin – cəmiyyətdə yerinə, yüksək insani xüsusiyyətlərinə, həqiqətən dönməz olmalarına və tərəddüd etməz məziyyətlərinə görə hamı tərəfindən qəbul edilmiş mərhum iqtisadçı alim Həbib Şirinov və şükürlər olsun ki, cərgəmizin başında duran, xalqa və vətənə ürək telleri ilə bağlı olan Şamil Əsgərovun şəxsiyyətləri qarşısında acizəm».

(Baxış Hüseynov)




**Qabil, Şamil Dəlidəğ, Söhrab Tahir, Bəkir Nəbiyev
və Budaq Budaqov**



Şahmar Elbrusun yubileyində



Şamil Dəlidağ 75 illik yubileyində




Budaq Budaqov və Şamil Dəlidağ




Şamil Dəlidağ və Söhrab Tahir



Mürvət Qədiovlu, Ağa Laçınlı və Şamil Dəlidağ



Şahbaz Muradov Şamil Dəlidağın 75-illik yubileyində




Knyaz Mirzəyev, Şamil Əsgərov Parisdə Kürd İnstytutunda




Şamil Dəlidağ və Baba Mirzəyev




Şamil Dəlidağ və Əhməd Həpiyev



Rafayıl Mayıl və Şamil Dəlidağ



**Ələmşah Cəfərov, Şamil Dəlidəğ , bacısı Solmaz və
qardaşı Nurəddin**



**Mürvət Qədimoglu, Baxış Hüseynov, Kamil Həsənov və
Şamil Dəlidəğ**



Aynur Novruzova, Rasim Qasımov, Şamil Dəlidağ, Şirindil Alişanlı

Şamil müəllim ilk növbədə şəxsiyyətdir. O, qaya kimi məğrur və sadədir, Tətrər kimi coşqun və safdır, uşaq kimi kövrəkdir. Şamil müəllimin şəxsiyyətini onun poeziyası tamamlayır. Şamil müəllim – Kəlbəcər bəlkə də sinonimdir. O, Kəlbəcərin bir qətrəsidir. Kəlbəcər onun poeziya beşiyidir. Kəlbəcərsiz Şamil Əsgər şeridə yoxdur. Kəlbəcər az qala onun həyat tərzidir, düşüncə meyarıdır. Şamil müəllimin əbədi, elmi və ictimai fəaliyyəti əsil vətəndaşlıq nümunəsi olan bir məktəbdür. Onun qədər bu torpağı, onun daşını-qayasını, tarixi abidələrini, təbii sərvətlərini dərindən tanıyan, bilən, onunla fəxr edən şəxs təsəvvür etmirəm. Kəlbəcər ona dağ qıruru, təbii istedad, böyük həyat eşqi bəxş edib. O isə ömrünü onun poetik vəsfinə, bu diyarin tədqiqinə, təbliğinə həsr etmişdir.


(Şirindil Alişanlı)



Şamil Dəlidəğ bacısı Zəriflə



**Şamil Dəlidəğ oğlu Xalidlə Kəlbəcərdən doğma evi ilə
vidalaşan gün, 01.04.1993**



Şamil Dəlidəğ və Firudin Şimşək



Şamil Dəlidəğ və Ələmdar Cəfərov öz nəvələri ilə



Şamil Dəlidəğ
2003

Mən bu şəkilə baxanda Şamilin gözlərindən dərd yağığını görürəm. Qəm obrazı yaratmaq isteyən varsa Şamilin bu şəklini onun yerinə qoya bilər. Kəlbəcərsizliyin, Azərbaycanın torpaq itkisinin, qaçqınların dərdi burda onun baxışına yığışır. Şəkilə bir az diqqətlə baxanda görünən ki, Şamilin bir gözü o birindən bir az işiqlidir. Sanki bir gözü sevinir, bir gözü kədər içindədir. Bir halda ki, bütün dəndlərimjizi bilən-duyan insannın gözlərində azacıq da olsa ümid, qığılçım hiss edirsən, demək mütləq biz o torpaqlara qayıdacağıq.


(Tofiq Hacıyev)



Firudin Şimşek, Zaur Rzayev, Şamil Dəlidəğ



**İbrahim Həbibov, Şahlar Əsgərov, Şamil Dəlidəğ və
Osman Mirzəyev**




Şamil Dəlidağ yaratdığı muzeyin iş otağında

Kəlbəcərdə bir muzey var,
Baxanlar heyrətə gəlir.
Yəhər, yüyən, qılinc, qalxan
Görənlər qeyrətə gəlir.

Bu muzeyin divarları
Xalça kimi toxunubdur.
Ulu keçmiş, qədim tarix
Elə burda oxunubdur.

Hər ilmənin, hər naxışın
Yüz yozumlu mənası var.
Hansı xalqın harda belə
Möcüzəli hanası var?...

Adil Cəmil



Məhəmməd Nəcəfov və Əli Qurban Dastançı

Kəlbəcər muzeyi köçüb Bakıya,
Dövranın ən ağır dəhşətidi bu.
Zalim satqınlara, imansızlara
Elin nifrətidir, lənətidir bu.

Göydənmi, yerdənmi fəlakət yağıdı?
Bu da sinəmizdən silinməz dağdır.
Kəlbəcər muzeyi Bakıda sağdır,
Şamil Dəlidəğin xidmətidir bu.

Əvvəlini gördük – görərik sonun,
Kəlbəcər qayıdar dəyişər donun.
Əli Dastançıtək neçə milyonun
Arzusu-diləyi, niyyəti bu.

Əli Qurban Dastançı



Şamil Dəlidağın kitab çələngi

Ölümden doğulan ömür və ya sənziz səninlə

*Ürəyim qəm yeridi,
Qözlərim nəm yeridi.
Elə bil mənim qəlbim
Dərdimin dəm yeridi.*

(Qülgəz nənə)

*Ölsəm ağlamasın dərdimə heç kəs,
Hədsiz ağlamışam özüm-özümə.*

(Şamil Dəlidəğ)

*O gecə yenə də yuxuma gəldin,
Uzaqdan əl edib cagirdin, ata.
Çiynam yetişmədi tabutunacan...
Bu dərd tabutundan agırdı, ata!..*

(Həjar Şamiloğlu)

*Biri vardi, biri yoxdu... Sən yox idin – dünya vardi,
Çərxi-fələk öz işində – köhlənini hey çapardı.*

*Sən də gəldin hamı kimi – ulduz olub tez axmadın,
Dünya adlı pəncərədən qonaq təki sən baxmadın.*

*Neçə ürək fəth elədin – ümmanlarla oldu işin,
Günəş qədər nur gətirdi milyonlara bu gəlişin.*

*Ürəyinin alovunu sözə, daşa nəqş elədin,
Oğul olmaq şərəfini üç övlada baxış elədin.*

*Neçə arzular çin oldu, artıqca nur səxavətin,
Dünya sənin varlığınla artırıldı öz təravətin.*

*Həyat eşqin tükənməyən bulaq oldu, hey çağladı...
Sevincini dünya bildi – qəmi qəlbin tək ağladı.*

*...Biri vardi, biri yoxdu. Quştək uçdun – dünya qaldı,
Sənlə olan geniş dünya gözümüzdə hey daraldı.*

*Bu darlıqdan çıxmaq üçün bir təsəlli yenə sənsən,
Bilirik ki, hər gün bizə, hər gün, hər gün döñəcəksən.*

*Yenə bizim mizimizin başındasan – gülür üzün,
Süzür gözün, siğal çəkir yarasına qəlbimizin.*

*Bizə hakim ruhunda da həyat eşqi aşib daşır,
Sənziz olan bu dünyani sevək deyə - hey dolaşır...*

(Xalid Şamiloğlu)

Bəkir Nəbiyev
Akademik

Tərlan oylağında sar ola bilməz!

Şamil Əsgərin dünyasını dəyişməsindən bir ilə yaxın vaxt keçir. Bu müddətdə onu tanıyanlar, sevənlər Şamil müəllimi həmişə anıblar. Kimisi onun güclü vətənpərvərlik, azərbaycançılıq duyuları ilə aşılanmış şeirlərini, kimisi böyük səriştə ilə yazılmış elmi əsərlərini, bir başqası dərin müşahidələrinin nəticəsi olan lügətlərini yada salmış və bu adamların hamısı adı çəkilən sahələrdə Şamil Dəlidağın yerinin göründüyüünə dənə-dənə, təkrar-təkrar yeqinlik hasil etmişlər. Mən isə onu coxdan tanıdığınıma baxmayaraq 1976-cı ildən zehnimdə həkk olunmuş bəzi epizodları xatırlamışam. O zamanla bağlı kövrək xatırələrimin Şamilli səhifələrini ehtiyatla xəyalimdə çevirmişəm. Kəlbəcər, Dəlidağ, Həkəri... Hər bir azərbaycanlı üçün doğma olan bu adların əks etdiridiyi möcüzəli məskəni, zirvəsində çox vaxt buludlar çaxnaşan əzəmetli dağ silsiləsini, iti axını gözləri aparan büllur sulu çayı bu gün Şamilsiz təsəvvür etmək mənim üçün çox çətindir.

1976-ci ildə böyük şairimiz S.Vurğunun 70 illiyi münasibətilə Kəlbəcərə getmişdik. Akademik Kamal Talibzadə, şair Vaqif Səmədoğlu və mən. Bizim harada rahatlanmağımız məsələsi ortaya çıxanda həm rəsmi rəhbərlikdən, həm də ziyanlı dostlarımızdan çox ciddi təkliflər oldu. Lakin Şamil öz həmyerililərinə nə təhər baxdı və necə him-cim elədi, hamı sakitləşdi və birdə gördük ki, onun geniş həyətində, abad mənzilinin qonaq zalındaydıq. Səhəri gün kəlbəcərililərin xalq şairi S.Vurğuna bəslədiyi sonsuz məhəbbətin ifadəsi olan gözəl, çox səmimi bir tədbir keçirildi. Həmin tədbirə, rayon qəzeti bütöv bir nömrəni həsr etmiş, bütün natiqlərin çıxışını və şəkillərini dərc etmişdir. Lakin tədbirdən sonra bizi Bakıya qayıtmaga qoymadılar. Şamilin özünün bələdçiliyi ilə üç gün o elatin görməli yerlərini (yəni orada görməli olmayan yer var ki?) gəzdik, seyr etdik. Qoçdaş yaylağına qalxdıq, gülər-çiçəklər, təkrarsız tarixi-mədəni abidələr səltənətinin sehrinə düşdük. Şəxsən mən o vaxtadətək keçirmədiyim əsrarəngsiz intibahlar yaşadım. Şamil hər bir əlamətdar daş, ağac, təpə, quş, heç vaxt

*Biri vardi, biri yoxdu... Sən yox idin – dünya vardi,
Çərxi-fəlak öz işində – köhlənini hey çapardı.*

*Sən də gəldin hamı kimi – ulduz olub tez axmadın,
Dünya adlı pəncərədən qonaq təki sən baxmadın.*

*Neçə ürək fəth elədin – ümmanlarla oldu işin,
Günəş qədər nur gətirdi milyonlara bu gəlişin.*

*Ürəyinin alovunu sözə, daşa nəqş elədin,
Oğul olmaq şərəfini üç övlada bəxş elədin.*

*Neçə arzular çin oldu, artıqca nur səxavətin,
Dünya sənin varlığınla arturdu öz təravətin.*

*Həyat eşqin tükənməyən bulaq oldu, hey çağladı...
Sevincini dünya bildi – qəmi qəlbin tək ağladı.*

*...Biri vardi, biri yoxdu. Quştək uçdun – dünya qaldı,
Sənlə olan geniş dünya gözümüzdə hey daraldi.*

*Bu darlıqdan çıxmaq üçün bir təsəlli yenə sənsən,
Bilirik ki, hər gün bizə, hər gün, hər gün dönəcəksən.*

*Yenə bizim mizimizin başındasən – gülür üzün,
Süzür gözün, siğal çəkir yarasına qəlbimizin.*

*Bizə hakim ruhunda da həyat eşqi aşib daşır,
Sənziz olan bu dünyani sevək deyə - hey dolaşır...*

(Xalid Şamiloğlu)

*Bəkir Nəbiyev
Akademik*

Tərlan oylağında sar ola bilməz!

Şamil Əsgərin dünyasını dəyişməsindən bir ilə yaxın vaxt keçir. Bu müddətdə onu tanıyanlar, sevənlər Şamil müəllimi həmişə anıblar. Kimisi onun güclü vətənpərvərlik, azərbaycanlıq duyğuları ilə aşılanmış şeirlərini, kimisi böyük səriştə ilə yazılmış elmi əsərlərini, bir başqası dərin müşahidələrinin nəticəsi olan lügətlərini yada salmış və bu adamların hamısı adı çəkilən sahələrdə Şamil Dəlidəğin yerinin göründüyüünə dönə-dönə, təkrar-tekrar yeqinlik hasil etmişlər. Mən isə onu çoxdan tanıdığınıma baxmayaraq 1976-cı ildən zehnimdə həkk olunmuş bəzi epizodları xatırlamışam. O zamanla bağlı kövrək xatırələrimin Şamilli səhifələrini ehtiyatla xəyalimdə çevirmişəm. Kəlbəcər, Dəlidəğ, Hekəri... Hər bir azərbaycanlı üçün doğma olan bu adların əks etdiridiyi möcüzəli məskəni, zirvəsində çox vaxt buludlar çaxnaşan əzəmetli dağ silsiləsini, iti axımı gözləri aparan büllur sulu çayı bu gün Şamilsiz təsəvvür etmək mənim üçün çətindir.

1976-cı ildə böyük şairümüz S.Vurğunun 70 illiyi münasibətile Kəlbəcərə getmişdik. Akademik Kamal Talibzadə, şair Vaqif Səmədoğlu və mən. Bizim harada rahatlanmağımız məsələsi ortaya çıxanda həm rəsmi rəhbərlikdən, həm də ziyanlı dostlarımızdan çox ciddi təkliflər oldu. Lakin Şamil öz həmyerililərinə nə təher baxdı və necə him-cim elədisə, hamı sakitləşdi və birdə gördük ki, onun geniş həyatındə, abad mənzilinin qonaq zalındaydıq. Səhəri gün kəlbəcərlilərin xalq şairi S.Vurguna bəslədiyi sonsuz məhəbbətin ifadəsi olan gözəl, çox səmimi bir tədbir keçirildi. Həmin tədbirə, rayon qəzeti bütöv bir nömrəni həsr etmiş, bütün natiqlərin çıxısını və şəkillərini dərc etmişdir. Lakin tədbirdən sonra bizi Bakıya qayıtmaga qoymadılar. Şamilin özünün bələdçiliyi ilə üç gün o elatın görməli yerlərini (yəni orada görməli olmayan yer var ki?) gəzdik, seyr etdik. Qoçdaş yaylağına qalxdıq, güller-çiçəklər, tekrarsız tarixi-mədəni abidələr səltənətinin sehrinə düşdük. Şəxsən mən o vaxtadək keçirmədiyim əsrarəngsiz intibahlar yaşadım. Şamil hər bir əlamətdar daş, ağaç, təpə, quş, heç vaxt

rastlaşmadığımız çiçək, mineral haqqında dərhal və çox mükemməl məlumat verir, ulu sənətkarlardan gətirdiyi şer parçaları ilə öz izahatını daha da rövnəqləndirirdi. Bəzən uzaqda görünən ildirim vurmuş nəhəng bir ağacı göstərir, onun dibində xüsusi ətir saçı bənövşələr bitdiyini deyir, elə danişa-danişa bir göz qırpmında bizdən uzaqlaşır, getdiyi sürətlə də qayıdır həmin ağacın altından dərdiyi sarı bənövşələrlə (bəli, o torpaqda bu rəngdə də bənövşə olur) qayıdır gəlir, bize tədqim edib bu təravətli ətri sinəmizə çəkməyi xahiş edirdi. Mən o zaman başımızın üstündə, lap uzaqlarda fırlanan vüqarlı qartallara baxıb, bu zirvələrin əsl sahibləri ilə Şamil arasında hansısa bir uyarlıq görür, belə bir dostumuzun varlığı ilə fəxr edirdim.

... Xatirələrimlə daldığım bu son saatlarda yenə də Şamilin o qartal obrazı nəzərimdə canlandı və fikirləşdim ki, qoy yağı düşmən o yerlərdə müvəqqəti at oynatmaqla çox qudurmasın! O zirvələrin əsil sahibi olan qartallar, Şamillər, onların övladları, nəvələri hökmən öz dədə-baba oylaqlarına, doğma məskənlərinə qayıdaçaqlar. Axi şair yaxşı deyib: Tərlan oylağında sar ola bilməz!

*Teymur Bünyadov
Akademik*

Əzizim - dost mehribanım

Məndən Şamil Dəlidəğ haqqında ürək sözlerininizi eşitmək istədilər. Böyük məməniyyətlə, ürək ağrısı, qəlb yanğısı ilə.

Gecəni yatmadım, diri gözlü açdım, ötənləri, keçənləri yada saldım, yandım, yaxıldım. Yalan dünya, yaman dünya, yanan dünya. Dağlar oğlu Şamili bizdən alan dünya, bizləri Şamilsiz ağlar qoyan dünya. Torpaq! Üzü boz, qəlbi soyuq, hökmü yenilməz, qoynuna çəkən torpaq. Di gəl, alışma, yanma. Nə isə...

İnsan təbətin tacı, yer üzünün əşrəfidi. Dost mehribanım Şamil insanlığın ucalığı, zirvəsiydi. Əl çatmaz, ün yetməziydi. Bəli, insan olər, insanlıq qalar. Bu dünyadı, kişilər köçər, kişilik qalar bu dünyada. Dağlar oğlu insanlığın, kişiliyin rəmziyidi, gör-götür dünyasıydi. Dağlar qədər qürurlu, məğrur, əyilməz, kövrək, ağaçlı Şamil Əsgərov.

Dostluğun, etibarın, düz ilqarın, vəfadarlığın həm şahı, həm qulu, zəliliydi Şamil müəllim. Qonaq-qaralıqda əvəzi yoxdu, qonaqpərvərlik carçısıydı Şamil müəllim. Bu xalqımıza məxsus adət üçün varını qoyardı, canını qoyardı, şərəf duyardı, şərəfli ömür sürərdi. İlahi, kimlər olmayıb Şamilin süfrəsi başında! Dost da, tanış da, lap düşməni də. Yox, yox Şamilin müqəddəs ocağı, isti yuvasında cəmi Azərbaycan olub desək daha düzgün, həqiqətə daha uyğun olardı. Anası bu insanı dostluğa, qardaşlığa sadıq, səxavətlə, ürək genişliyilə varını-yoxunu hamiya paylamaq üçün dünyaya gətirmişdi.

Əziz dostlar! Mən Şamil müəllim haqqında yazmışam, fikrimi, münasibətimi bildirmişəm. Lakin onlar dəryadan götürülen damlalarla müqayisə edilə bilər. Ömrüm vəfa eləsə yazacam, ürəyimin qanı, göz yaşlarınıla. Böyük eşq, həvəs, qürur hissiylə. Bu hünərə, bu zəfərə layiqdi dost mehribanım. İndi isə qəzətin imkanını nəzərə alaraq iki xatirə söyləmək isteyirəm. Nə isə... .

Dünyanın düz vaxtı, dağların lala vaxtı, bağçanın-bağın çiçək vaxtı. Kəlbəcərə bir neçə elmi işçimlə elmi səfərə getdik. Dağları gəzdik, camaatla görüşdük. Adət-ənənələrimiz, tariximiz, tarixi abidələrimiz haqda çox qiymətli materiallar topladıq. İndi xaraba qalan, yolumuzu gözləyən, hardasız deyən, niyə gəlmirsiz, nə vaxt gələcəksiz deyən Kəlbəcər açıq səma altında tarixi-etnoqrafik muzeydi, xəzinəydi, dəfinəydi.

Tanrı bilən məsləhətdi, bir gün gələn, bir gün də getməlididi. Alın yazılışı qaçılmaz, ölüm haqdı. Neyləyə bilərik, əlimizdən nə gəlir ki? Təsəllimiz böyük ziyalımız, görkəmli şairimiz, əvəz olunmayan muzeyüşünəsimiz Şamilin ruhunu şad etmək, qəbrin nurla dolsun deməkdi. Balaları torpağı sanı yaşasın, atalarının adını, şanını-şöhrətini şərəflə qorusunlar, ataları ilə fəxr etsinlər, öyünsünlər, qürur duysunlar.

*Knyaz Mirzəyev
Akademik,
Qazaxstan Kürdləri Asossiyasının başçısı*

O bir məhəng daşıdır

Şamil Əsgərov dahi bir insandır. Bu böyük şəxsiyyət haqqında keçmiş zamanda danışmaq bizə sonsuz hüzn verir.

Şamil müəllimin titullarını saymaqla bitməz. Zənnimcə onun ən böyük titulu uşaqlıq təmizliyini ömrünün sonuna qədər mühafizə etməyi bacaran yaxşı bir insan, əsil kişi olmayıdı. Aydan arı, sudan duruydu; belə insanlarla qarşılaşmaq, onlarla dostluq etmək hər insana nəsib olmur. O hər şeyi ilə - həyat tərziyə, çalışma eşqiylə, dostcanlığıyla, sədaqətiylə, dühasıyla... nümunəvi bir şəxsiyyət idi.

Vətənpərvər və beynəlmiləçi idi. Balaca bir kənddə yaşamağı qəbul edəcək qədər sadə və mütavazi, yer kürəsinə siğmayacaq qədər geniş üfiqlüydü.

Ömrünü kürdlərin aydınlaşmasına, Azərbaycanın tərəqqisinə həsr edən Şamil Əsgərov xalqlar dostluğunun carcısı idi və ürəyi bütün insanlıq sevgisi ilə döyünməkdəydi. Bunu onunla hər söhbətdə, yazdığı hər məktubda, yaratdığı hər əsərdə görmək mümkün idi.

Ensiylopedik biliyə, təkrar olunmaz zəkasıyla görüşüb qarşılaşdığını hər kəsə mənəvi dünyasından bir pay vermək, təsiri altına almaq gücünə sahib bir şəxsiyyət idi.

Şamil müəllim ilə ilk dəfə 1971-ci ildə Goyçədə, Aşiq Ələsgərin 150 illik yubileyində qarşılaşmışdım. Vətənpərvərliyi, nəcib insani xüsusiyyətləri və ziyanı xisəti haqqında çox eşitdiyim, Kurd və Azərbaycan xalqlarının əlaqələri tarixini dərindən bilən bu insanla görüşməkdən çox məmənun olmuşdum. O dönəmlərdə «Kurd-Azərbaycan ədəbi əlaqələri» adlı namizədlik dissertasiyası üzərində çalışmaqdaydım və Şamil müəllimin mənə bu mövzu haqqında material toplamaqda çox faydası dəyəcəyinə inanırdım.

Yubileydəki təsirli nitqindən həmən sonra özünə yaxınlaşdım və ayaqüstü danışdım. Yazdığım dissertasiya haqqında məlumat verdim və yardımımı istədim. Sevindi. Çalışdığını mövzu çox xoşuna gəlmişdi. «Sənə böyük mənuniyyətlə dəstək olaram» dedi.

Elə ordaca Goyçə rayon qəzeti redaktoru Yunis Abdullayevlə vaxt tapıb birlikdə Kəlbəcərə, Şamil müəllimin ziyarətinə getməyi qərarlaşdırıldıq.

Yerevana döndükdən qısa bir müddət sonra kürd şairi və yazıçısı Əli Əbdürəhmanla birlikdə Goyçəyə gəlib buradan Yunis Abdullayevin maşınıyla Zod üzərindən dağlarla Kəlbəcərə getdik.

O zamanlar Şamil müəllim Əli Əbdürəhmanın «Ehtiram» kitabını kürdcədən azərbaycancaya çevirdi.

Heç yadimdən çıxmaz. Dağ yolunda qoyun otaran çobanları görüb maşını saxladıq, hal-əhval soruşduq. «Şamil Əsgərova qonaq gedirik»

dedik. Şamil müəllimin adını eşidən çobanların gözlərinin necə parıldadığı hələ də gözlərimin önungdədir. «Sizə qoyun kəsək», - deyə israr etdilər. Sanki öz qonaqlarını, əzizlərini görmüşdülər. Məhz o zaman Kəlbəcər dağlarıyla və buranın mərd insanlarıyla bütünləşən və bir ruh, bir can olan dəyərli Şamilimizin xalq arasında nə qədər dərin hörməti olduğunu özüm üçün bir daha kəşf etdim. Azərbaycan-Kürd ədəbi əlaqələri mövzusunda əsər yazdığını və bu haqda Şamil Əsgərovun yardımını istəyəcəyimizi söyləyəndə çobanlardan gənc olanı məğrur bir əda ilə bunları mənə söylemişdi: «Şamil müəllim kitabxana kimi bir insandır. O hər şeyi bilir. İstədiyiniz mövzuda bir gündə bir kitablıq məlumat verə bilər sizə». Gənc çobanın öz həmyerlisinə bu sonsuz məhəbbəti məni heyran etmişdi.

Kəlbəcər qəsəbəsinə, Şamil müəllimin evinə çatanda axşam olmuşdu. Həmən qoyun kəsildi, süfrə açıldı. Şamil müəllimin ömür-gün yoldaşı Nazilə xanımın alicənab hərəkətləri, qonaqsevərliyi, ziyali davranışları həmən bu sözləri ağlıma gətirmişdi: «Müvəffəqiyyətli hər kişinin arxasında ağıllı bir qadın vardır.»

Kəlbəcərdə qaldığım hər həftənin hər günü təsirli və unudulmayan xatirələr və səmərəli yaradıcılıqla keçdi. Burada Şamil Əsgərovun qeyri-adi mühakimə gücünə, dərin hafızəsinə və ensiklopedik bilsəsinə tam əmin oldum. Üstündə işlədiyim mövzu ilə əlaqədar hər hansı bir sualıma düşünmədən cavab verir, insanı heyrətə gətirəcək qədər zəngin kitabxanasının səliqə ilə hazırlanmış rəflərindən «gözü qapalı» halda hər hansı bir kitabı seçərək «bax bu mövzu haqqında bu kitabın filan səhifəsində bilgi ala bilərsən» deyirdi. Və burada bu mütavazi insanın xalqlar dostluğuna nə qədər bağlı olduğunu görmək fürsətim oldu.

Sonralar da Şamil müəllimlə davamlı yazışdıq və bir çox elmi və uluslararası toplantılarda birlikdə iştirak etdik, ailəvi dost olduq. Hər qışlaşmamız bizim üçün bir bayram olurdu.

Şamil müəllim fiziki olaraq bizzən ayrıldı, ancaq o, yaratdığı əsərləriylə, xalqlar dostluğu naminə göstərdiyi xidmətləri ilə, xalqlarımız arasında qazandığı xətir-hörmətlə, özünə layiq biçimdə böyüdüyü övladları ilə yaşayır və yaşayacaqdır.

Şamil müəllim, sənənlə görüşmək hər zaman bir bayram, bir ziyanətdi. İndi səni yada salmaq, kitablarını vərəqləmək bir ziyarət olmuş bizim üçün. Səni xatırlamaq belə insanda yaşam həvəsi, çalışma eşqi oyadır. Sən hər zaman xalqlarımızın dəyərli övladları üçün yaxşılığın,

mərdliyin, nəcibliyin, ədalətin, insapərvərliyin bir məhəng daşı olaraq qalacaqsan.

*Sahlar Əsgərov
Professor*

Vətənə məftun ziyalı

29 oktyabr 2004-cu il tarixdə Şamil Dəlidağın 75 illik yubiley mərasimində aldığım dəvətnamənin arxasında 30 kitab şəkli gördüm. Bir insan ömrü və 30 kitab! Bir insan ömrü necə zəngin və gözəl ola bilərmiş. Mən və Milli Məclisin deputatı, professor Həsən Mirzəyev bu mərasimdə iştirak etdik. Zal dolmuşdu. Zaldakı adamlar qədər də insanlar kənardı, koridorlarda qalmışdı. Çıxışa az vaxt verilirdi, çünki ürək sözlerini demək istəyənlərin sayı çox idi. Qısa zaman kəsiyində mən bu sözləri deyə bildim:

Şamil müəllim mənim yaddaşımda necə qalır və necə qalacaq? Kəlbəcər Azərbaycanın dilbər guşəsi olduğundan yayda qonaq- qarası çox olurdu. Kəlbəcər camaati söz və saz qədri bildiyindən ziyanlılar da yayda Kəlbəcərə çox gəltdilər. Kəlbəcərin üç qonaq evi var idi. Biri Partiya Komitəsinin qonaq evi, digəri hökumət mehmanxanası idi. Üçüncü qonaq evi isə Şamil Əsgərovun şəxsi evi idi. Və bütün ziyanlılar məhz üçüncü qonaq evinə üz tutardılar. Buna görə də bu gün Şamil müəllimin adını çox çəkib, Nazilə xanımın adını çəkməsək qəbahət olar. Çünki o ev, o ailə bu qonaqları həmişə böyük sevinclə qarşılıyırdılar.

Mən Şamil müəllimi orta məktəbdə oxuyandan tanıydım. Çünkü o vaxt Şamil müəllim Komsomol komitə katibi idi. Mən də orta məktəb şagirdi idim. Məktəblərdə tez-tez olurdu. Tədbirlər keçirirdi. Mənim aspirantlığım dövründə Şamil müəllimin büyük Şəhriyarin «Heydərbabaya Salam» şerinə nəzirə olaraq yazdığı «Dəlidağın Şöhrəti» poeması «Azərbaycan gəncləri» qəzetində çap olunmuşdu və gənclərin dilində əzbər olmuşdu. Tələbə məclislərində bu poemadan parçalar oxunardı:

Tək bacalı qara damda olardıq,
Ortasında od-ocağı qalardıq,
Dörd-beş uşaq bir yorğana dolardıq,

Təpikləşib yorulmuşuq, yatmışıq,
Belə-belə boyan başa çatmışıq.

1973 -ci ilin payız ayı idi. Mən Bakı Dövlət Universitetinin müəllimi olaraq Danimarkada bir illik elmi tədqiqat işi aparmaq üçün Oktyabr Rayon Partiya Komitəsinin bürosundan keçib, xarakteristika almalı idim. Mən büroya dəvət olundum və Rayon Partiya Komitəsinin katibi əlindəki kağızlara baxaraq məndən soruşdu: Sən Kəlbəcərdə doğulmusan və familiyan Əsgərovdur. Şamil müəllimim qohumusunmı? Dedim, xeyr qohumluğumuz yoxdur, amma isti münasibətimiz var. Sonra katib büro üzvlərinə Şamil müəllim haqqında, onun gördüyü işlər haqqında, Comərd kəndi yaxınlığında əhəngdaşı yatağı tapmasından, əhəng istehsal edib, 400-dən çox sinif otaqları tikdirməsindən, orta məktəblərin sayını 4-dən 30 çatdırmasından danışdı və sonda mənə sual vermədən xaricə getməmə razılıq verildi.

Şamil müəllimin marifçilik fəaliyyəti, Kəlbəcərdə və ümumiyyətlə, təhsilə qoyduğu zəhmət qədirbilən kəlbəcərlilərin hamısının yadında həmişə qalacaq.

Şamil müəllimlə Kəlbəcərdə yol yoldaşı da olmuşam. 1980-ci illərin əvvəllərində Xəlil Rza Ulutürk, Firudin Şimşek Kəlbəcərə gəzməyə getmişdir. Şamil müəllim mənə zəng etdi ki, Bakıdan əziz qonaqlarım var, gəzməyə gedirik, gəl sən də bizə qoşul. Biz qonaqlarla «Qoçdaş»ı aşib çiçək yişa-yişa, danışa-danışa, şirin söhbətlərə Əlövset Ağalarovun atası gilə getdik. Məni məftun edən bir tərəfdən təbiətin gözəlliyi, digər tərəfdən Şamil müəllimin hər daşdan, hər koldan və çiçəkdən aldığı həyat enerjisi idi. Bir günlük yol yoldaşlığı mənim yaddaşimdə çox dərin iz buraxdı.

Məhrum X.R. Uluturk və Şamil Əgərov qədər yazıylə bağlı ziyanı tanımırıam. Zaman Şamil müəllimi idarə etmirdi, Şamil müəllim zamanı idarə edirdi. Şamil müəllimin həyatından zaman axmırı, saatbasaat kağıza yazılırdı.

Şamil müəllim Kəlbəcərin dağını, daşını, bulağını, meşəsini bir sözlə bütün təbiətini tədqiq edib, dünyaya tanıtdırırdı. Kəlbəcərlilər də Şamil müəllim yaradıcılığı tədqiq edib, dünyaya tanıdırmışdırlar.

Şamil müəllim şerlərinin birində yazırıdı: «Kəlbəcərin harayı var, hayatı var, Kəlbəcərin Xəzərdə də payı var». Xəzər sahilində onun 75 illik yubleyi qeyd edildi və Xəzər sahilində haqq dünyasına qovuşdu.

Yaddaşimdə Şamil müəllim ürəyində həyat eşqiylə qaynayan və yorulmaq bilmeyən, qurub-yaratmaq əzmi ilə yaşıyan, nəfsi tox, xırda hisslerdən uzaq, ideyaları və ruhu zəngin, vətənsevər, qonaqpərvər vətəndaş, ziyanlı, alim kimi yaşayır.

Mənim aləmimdə ziyalılar iki yerə bölünür: özünə məftun və millətə, vətənə məftun ziyalılar. Özünə məftun ziyalılar dünyasını dəyişəndən sonra zaman keçdikcə yavaş-yavaş unudulur. Millətə məftun ziyalılar dünyasını dəyişəndən sonra zaman keçdikcə millət onu yaşadaraq yaddaşlara yeridir, heykəlləşdirir və nəsildən nəslə ötürür. Şamil müəllim vətənə məftun ziyalımız olubdur. Allah ona qəni-qəni rəhmət eləsin!

*Məmməd Aslan
Şair*

Əsarətdə qalan yurdun abidə insanları, Dəlidağın özü kimi

Gecə-gündüz demədən, yorğunluq, asudəlik düşünmədən ancaq yaratmaq üçün, özündən sonra dünyada bir iz qoymaq eşqiylə dünyamıza gəlmişdi.

Təkcə şeir yaratmaq üçün yox!

İstedadlı insanlar nəyi yaradırsa, onlara qoşulub insanlığa xidmət eləyən hər şeyi yaratmağa sanki vəkil etmişdilər onu. Şamil Dəlidağ görklü, bərəkətli bir dağ kimi dörtlü-dürtlü çiçəklər açdı bir ömürdə; çiçəklərin barını-bəhrəsini gördü. Amma görmək istədiklərinin mində birinə də çata bilmədi...

Əvvəl çiçəyindən, qaymağından insanların mehrü-məhəbbətindən qoynunda ərsəyə çatdığı Ağcakəndin qeyri-adı bir cavani idi. Sonra Kəlbəcər mərkəzdə gözə görünən və dərk edilən işləri ilə bütünlükə Dəlidağın oğlu olmayı bacardı. Daha sonralar isə bir respublikada sayılıb-seçilən eksər insanların sevimliyi olmağa idraki və gücü çatdı.

Şamil, bir zamanlar elecə ƏSGƏROV idi. Tələbəlik, müəllimlik və geniş fəaliyyəti dövründə kəlbəcərlilərin və geniş miqyasda bəlli dostlarının Şamil Əsgərovu idi. Bu ad və soyadı çox böyük ehtiramla çəkərdilər. Xüsusilə Qarabağ məkanlarından, Laçın, Qubadlı, Zəngilan

rayonlarından onun görüşündən daha çox ziyarətinə insanlar axışış gələrdi.

Bir zaman da çatdı ki, ailə, soyad çevrəsi ona darlıq elədi; çox düşüniüb-daşındıqdan sonra Şamil Dəlidağlı oldu. Bu ünvana gəlib gedənlərin sayı-sanbalı da onun püxtəliyinə və şöhrətinə uyğun artmaqdə idi.

Şamil müəllim "Dəlidağlı" soyadı ilə də dayanıb qalmadı. Bu adı içindəki yurd sevgisinin firtinasına cavab verməkdə az bildi. O, elə Dəlidağın özü idi. Hər yönü ilə, hər halı ilə, xislətindəki yaxşılı-yamanlı nəyi varsa onunla ucadan-uca Dəlidağ idi. O gündən ömrünün axırına kimi adı, soyadı: "**ŞAMIL DƏLİDAG**" olaraq dəyişilməz qaldı. Bu ad ona çox yaraşırdı; eldə deyildiyi kimi onun varlığına biçilmiş bir soyad idi.

Şamilin evi Azərbaycanda qələm çalan hər kəsin və Dəlidağ pərvanələrinin sanki şərəf mehmanxanasına çevrildi. Bakıdan atlanıb Kəlbəcərə gələn kimliyindən asılı olmayaraq əksər şair və yazıçılar, bəstəkar və müğənnilər birbaşa hazırca öz evlərinə gəlmişlər kimi, onun şöləsinə pənahlanırdılar. Bir daha təkrar eləyim ki, tanımadıqları belə Şamilin evinə mərhəm bir adam kimi ayaq basırdı. Yaxın münasibətlərimiz mənim körpəliyimdən başladığından bu qonaq-qaralı evin hər halına bələd idim və çox vaxt heyrətdə qalırdım ki, bu qədər qonaq qarğıtasına, bu qədər qeyri-adi qayğı çəkməyə Şamil müəllim necə dözüb tablaşa bilirdi. Bu yerdə onu da deyim ki, ona qonaq olanlara təkcə Dəlidağın beçə balını, qaymağını yedirtmirdi Şamil müəllim, sinəsi dəmirçi körüyü kimi olan ağsaqqal dədələrin, ağbirçək nənələrin yaddasını süzüb qalaq-qalaq xatirələr yazdığını, iibrətli ağız ədəbiyyatı nümunələrini söyləyib onları doğrudan qeyri-adi bir aləmə aparmağı vardi...

Bir az önce "Şamil müəllim bu qeylü-qallara necə tablaşırı? "- dedim. Bəlkə bunun barəsində özü də götür-qoy etdiyindən dost qarşısına sağlam çıxməq üçün bu günə kimi kimsənin çalışmalarında misli-bərabərini görmədiyim bir fəaliyyətini deməyin yeridir:

Doğrudan, Allah ona sağlam bədən vermişdi. Bu sağlamlığın üstündən bir zərrə də əksilməsin deyə Şamil müəllimin səhərlər alnından sel-su tökülnə qədər çox çətin idman çalışmaları vardı. Bəlkə də inanmayacaqsınız, səhər yuxudan ayılınca pəncərəni açar, xalının üstündə ən azı on dəqiqə əlləri üstündə evin içindəcə dörd tərəfə cövlən eləyərdi. Elə bu vəziyyətdəcə başını yerə dayıyaraq xeyli səssiz-səmirsiz

dayanardı... Deyəcəksiniz: bir belə hərəkətdən sonra nə yeyib-içir, özünə gəlirdi? Hə əsl məsələ bunda idi. Daha doğrusu, ağır fiziki çalışmaların sağlam qaynağı burada idi. Bir qablaşmadan yağı dağ eləyər, üstünə beçə balı tökərdi. Sonra bunu qasıqlamazdı, başına çəkib, sonuncu damlaya qədər içərdi. Hər görən "afərin" deməkdən daha çox, yazıçı gələrdi ki, bu qədər qüvvətli yeməyə bu orqanizm dözə bilməz. Amma dözurdu Şamil müəllim. Bu cür qidalanma ilə Allah bircə qanad verməmişdi ona.

Löhün qalası deyilən bir tarixi abidəsi vardı Kəlbəcərin. Löh çayından qopan hay-haray burada ən əsrarəngiz bir ovqat yaradardı insan övladına. Vaxtilə ötən əsrin birinci yarısında Aşıq Ələsgər Löh qalasının boynunda özünə qazma bir daxma düzəldib, burada yaşamışdı. Löh çayının üstündəki dəyirmanda da günlərini üyütməklə keçirirdi. Şamil bu təbiət gözəlliklərindən daha çox Dədə Ələsgərin bu qayalarda qalan hayharayını bəlkə bir də eşidər deyə, qala dibinə gələrdi.

Bir dəfə yene Bakıdan yaradıcı ziyalılar Şamilə qonaq gəlmişdi. Şamillə birlikdə onları Löh qalasına apardıq. Sanki sağlamlığını nümayiş etdirilmiş kimi, Şamil o dimdik sıvadağ qayanın üzərində qartal kimi dayanmış qalaya sağdan-soldan yapışmadan qaçaraq dırmaşdı. Hər kəs heyvət içində qalmışdı. Amma Şamil müəllimin bu cəsarətlə yürüşü ziyanətə gələnlərə qol-qanad vermək əvəzinə, onların gözünü qırdı. Şamilin yanına yüksəlmək üçün son məqamda ayaqqabılarını çıxarıb corabların umuduna, necə deyərlər, iməkləmə çıxdılar...

Evi yixilsin "şəkər xanım"ın. Nə qədər Şamil kimi polad bədənləri əridib çöpə döndərib...

Şəkərlə qovuşduğu ilk zamanlar idi. Dərdini bir şeirlə yazıb, gözəl həkim dostumuz Oruc Şahsuvarlıya göndərmişdi. Təsadüfən mən də həmin zamanlar həkimin işlədiyi "Eksperimental xəstəxana"da yatırdım. Məktubu alınca yanımı gəlmüşdi həkim. Şamile bir təsəlli olar deyə, Oruc Şahsuvarovun adından 8 yanvar 1981-ci ildə nəzmlə bir məktub yazıb göndərdim:

Şəkər nə karədir üzüksün sənə?
Səmtinə gəlməyə qoymarıq, Şamil.
Min ulduzdan biri istəsə sönə,
O tək ulduza da qıymarıq, Şamil.

Qovrulan səhrasan, qəlbin təşnədi,
Dəlidağ, İşıqlı sənsiz heç nədi!
Sən ulu bir dağsan: təbin çeşmədi!
Nə qədər dinləsək, doymarıq, Şamil!

Sızıldadın, ürəyimiz göynədi,
Bizimki də bir bıçaqdı, iynədi,
Biz bilirik: xəstəlik nə, kūy nədi...
Hər kūyü biz şəker saymariq, Şamil!

İmza Orucun olsa da, dərhal mənim nəfəsimi tanıyıb məktub yazmışdı.

O qədər həssas ürəyi, isti təbi, təbdən-təbə düşən təbiəti vardı. Kəlbəcər boyda məkanda ziyası olan nə qədər insan vardısa hamısı ilə təmasda idi.

Hər kəsin xeyirində, şərində Şamil Dəlidağı ön səfdə görərdik. O, bütünlükle Kəlbəcər idi, özü xülasə elədiyi kimi, Dəlidağ onun bədəni, ruhu və varlığının əsası idi.

Şamil Dəlidağın bir insan kimi xarakterini düşündükcə ömrün cavan çağlarında yazdığı bir qoşmanın bircə misrası ruhumda səslənir:

Yıxılanda palid kimi dəy yerə,
Ürəyini sökə-sökə yıxılma!..

Bu misralar onun insanlıq manifesti sayıla bilər. Özü də bir çox qələm əhlində olduğu kimi, parlaq bir sıfəti başqalarına isnad eləyib, özü ona əməl etməyən insanlardan zəhləsi gedərdi. Başına gələn dürlü-dürlü haqsızlıqlarda dəfələrlə yerə dəyəndə elə palid kimi dəydi. Sağlam parçaları ilə sonralar bir palid kimi də dikəlməyi bacardı.

Şamil Dəlidağ ilk gəncliyindən Kəlbəcərdə təyin olunduğu vəzifelərdə əvvəl o, vəzifə masasını hörmətə mindirdi, sonra da özünü. Onun ilk təyinatlı vəzifəsi Kəlbəcər Rayon Komsomol Komitəsinin birinci katibi idi. Az bir zaman ərzində rayon gənclərinin qüvvəsini bir yerə cəmləməsi, rayonda hər kəsi və mərkəzi idarədə çoxlarını heyran qoydu. İl keçməmiş Kəlbəcər Rayon Komsomol Komitəsi mərkəzi

idarənin minik avtomobi ilə mükafatdandırıldı. İndiki şərtlərlə sizə gülməli gələr, amma o zamanlar bu çox böyük nailiyyət sayılırdı.

Rayon maarif şöbəsinin müdürü və icrayyə komitəsinin sədri olan zamanlarda bilik və bacarığını bu dağ rayonunun inkişafına necə sərf etdiyi onu tanyanların yaddasından yəqin ki, ömür boyu silinməyəcək. Ömrünün axırıncı vəzifəsi sayılan Kəlbəcər rayon diyarşünaslıq muzeyinin təşkilində Şamil Dəlidağ az müddət ərzində çoxdan-çox fəaliyyət göstərə bildi. Onun çağırışı ilə rayonun çoxsaylı kəndlərində insanların əlində nə qədər tarixi dəyərlər var idisə, o əşyaların əksəriyyətini cani dildən getirib muzeyə bağışladılar. Bu muzeyin sorağı təkcə respublikamızda deyil, keçmiş SSRİ məkanında çox maraqlılara bəlli idi. Büyük fədakarlıqla muzeyin şöbələrini o qədər əyani yaratmışdı ki, əsrləri və əsrlərin Kəlbəcərə verdiyi dəyərləri tarixin bu yaddasına baxmaqla asanlıqla dərk etmək olurdu.

Şamili ömrünün sonlarında üzüb-üzüb yatağa salan səbəblərdən başlıcası ürək və şəker xəstəliyi idisə, bir yandan da rayonun və bütünlükə millətimizin unudulmaz o mənəvi məbədinin erməni faşistlərinin cənginə keçməsi idi. Ayrı-ayrı eksponatlar haqqında göynəyə-göynəyə danışındı Şamil Dəlidağ.

Azərbaycan ziyalısının çox mötəbər və unudulmaz bir fərdi olan Şamil Dəlidağ haqqında təəssüratımda iz buraxan o qədər deməli nöqtələr var ki, bir məqalədə bunları açıb tökməyə imkanım yoxdur. Ömür olarsa, onunla bağlı isti və göynər xatirələrimi bir kitabdamı, bir kitabçadımı dilə gətirməyə niyyətliyəm.

Onunla irəlidə hələ çox görüşlərimiz var...

*İlyas Tapdıq
Şair*

Dəlidağ olduğunu bilirdik

Əzizim Şamil, qəfil ağır xəbərindən elə sarsılmışam ki, məzarın başında nə deyəcəyimi bilmirdim. Bu dəhşətli, bütün vücudumu buz

nəfəsi ilə titrədən kədərin caynaqlarından özümü xilas edib, səninlə ilk tanış olduğum günləri – 1955-56-ci illəri xatır- lamağa çalışıram. O zaman dos tun Zeynal Məmmədovla indiki İstiqlaliyyət küçəsində görüşdük. Sabirin heykəlinin yanındaki oturacaqlarda əyləşib söhbət etdik. Bizə oxuduğun şərləri xatırladım – «Bəsimdi» və «Çekər». Hər iki serindən yadımda qalan misraları xatırladım.

Gözəl, hüsnündəki o gözəlliyyə,
Baxsa gül-çiçək də xəcalət çəkər.
Bəs onda de görüm, bu yazıq canım,
Mən sənə baxanda nə halət çəkər?

...Amandı Şamili eyləmə zayıl,
Gözün can almağa hamidan qayıl.
Mən də canalanam deyən Əzrayıl,
Bircə baxışından xəsarət çəkər.

Mənə birdən elə gəldi ki, 50 il xəsarət çəkib kənar gəzən Əzrayıl axır ki, səndən hayfini aldı. Bəlkə də o misraları yazmasaydın sən pəhləvan sağlamlığımla yüz yaşıın elin sığacaqdın!..

Əzizim Şamil, sənin həyatdan, yaradıcılıqdan belə tez ayrılmağın bu gün Kəlbəcər itkisi kimi ağırdır!

Kəlbəcəri geri qaytarmağa gümanımız var. Ancaq biz Şamili geri qaytara bilməyəcəyik! Buna görə sənin ağır kədərin məni belə dərindən sarsıtdı.

Bu ağır düşüncədən yenə özümü bir təhər çıxarıb «Bəsimdi» serindəki aşağıdakı bəndi xatırladım:

Dost seçmişəm mən özümə zəhməti,
Yurdümüzün boldu vari-neməti.
İstəmirəm haram malı, dövləti,
El-obanın məhəbbəti bəsimdi!

Şamil, sən xalqımız, Vətənimiz, doğma Azərbaycanımız üçün şair kimi, alim kimi, tədqiqatçı kimi, dilçi, riyaziyyatçı, mütercim kimi çox iş gördün. Folklorumuzun tədqiqatı üçün də əzəmətli zəhmətin heç vaxt unudulmayacaq! Biz sənin vaxtsız itkini çəkdiyin böyük zəhmətlə, el məhəbbəti ilə xatırlayaraq təskinlik tapacağıq!

Səni el-obanın, dostlarının, övladlarının böyük məhəbbət ilə xatırlayıb qəlbimizdə yaşadacağıq.

Baxışa sığışmir axar-baxarı,
Yayın yaxasından düşmür baharı.
Ağarır köksündə min ilin qarı –
Dəlidağ vüqarı Kəlbəcərdədir!

Şamil, biz sənə elə-belə Dəlidağ demirdik, deyəcəyik. Dəlidağ olduğunu bilirdik!

20.05. 2005

*Ahmedə Hepo
Nivğskarə Kurd*

PİRA HEMYAR

Jîyanêda ew mîrov hetabe gava vê gerdûnêda kêm, zêde dijî û pey xwe kirinêñ qenc dihêle. Lê mîrov jî hene di jîyana xweda kirinêñ qencra tevayî rêçen nûh dide vekirinê, bona mîrovayê dixuliqîne, ser surêñ sergitî vedîke. Vi alîda helbestvan, ulumdar, lêkolîvan, wergervan Şamîlê Selîm (Şamîl Esker Delîdax) hetabe.

Şamîlê Selîm çawa helbestvan û ulumdar bi nav-denge. Hetanî naha 30 pirtükên wî hatîne weşandînê. Nava wanda pitükên usa hene cara yekemî ji behrê pênuşa wî xuliqînê. Jî wan em dikarin jêrê navê çend pirtukan bikişînîn:

-«Ferhenga mişarêñ zîmanê Azerbaycanê», «Helbestêñ hevdeng», «Ferhenga Kurdi-Azerbaycanî, Azerbaycanî- kurdi û mişarêñ zimanê kurdî», «Ferhenga mişarêñ zimanê Azerbaycanê», «Helbestada nûhdemî», «Ferhenga zimanê Azerbaycanî ya helbestaye hevdeng» (du pirtük), «Ferhenga gilfîyêñ xuliqî» û yên mayîn.

Pêwîste ewê yekê bigihîne xwendevana, gava van pîrtukan ronahî dîtînê, wêjezan, zimanzan, rexnevan û ulumdarın derbarê her pirtûkeke Şamîlê Selîmda gotarêñ bi zanîyarî nivîsîne û her yekê dî hîndava xweda pêşniyar kîrine navê doktorê filologîye, hêjayêñ bilînd bidine wî.

Şamîlê Selîm bona pêştaçûyîna wêje, dîrok û zimanê kurdî kirînên hêle kîrîne. Azerbaycanêda bûye kolling lêdanê kurdnasîyê û kurdzanîyê!

Helbestvanê navdar sala 1968-a derbarê efrandarîya helbestvanê kurd Cîgerxwîn da dîsîrtasîya parastîye û navê ulmê filologiyê stendîye. Bona xwendevanê Azerbaycanê efrandarî-poyêzîya Cîgerxwînva bibine nas Şamîlê Selîm derbarê helbestvanê şorêşger da pirtûka xweye bî navê «Helbestvanê gel» dide weşandinê.

Sala 1976-a Şamîlê Selîm gaveke bi culet davêje û poyêma klasîkê wêjeya kurd Ahmedê Xanî, ya naveyan «Mem û Zînê» werdigerîne bi zimanê Azerbaycanî û bi deh hezar tîrajîva dîde weşandinê. Deng-besê vê wergera Şamîlê Selîm jî Azerbaycanê der jî bî hêjayekê bilindva tê bihîstinê. Awa, li Îraqê Şukrî Mustafa sala 1977-a dî rojnameya bi navê «Îraqê»-da hejmara 8-da gotara xweye «Poyêma Ahmedê Xanî- «Mem û Zîn» bî zîmanê Azerbaycanî» – da dinîvise, wekî salen 70 da wêjezanê kurd Mehemmed Emîn Bozeraslan «Mem û Zîna» Ahmed Xanîyê nemir wergerandîye ser zimanê tirkî û ew bi kurdî- tirkî bî bedewî daye weşandinê. Gava min ew xwend û xwe-xwera got: -Xwezila ev xwesteka bi zimanê gelê dunyayê, taybetî bî zimanê gelên cîranêñ kurdan bahata wergerandine?» Dema «Mem û Zîn» bi wergera Şamîlê Selîm dikebe destê wî, ew awa dinîvise:- Ey gel! «Mem û Zîn» xwesteka Ahmedê Xanî bûyê û helbestvan Şamîl Eskerov ew bî nêtkûriya helbestva wergerandîye. Ey ewladno, hûn bî xwe bêjin, ev çîye? Ew kare, kar! Ne heneke!»

Wê şûnda Şamîlê Selîm helbêstêñ helbestvanê kurd Eliyê Evdilrehman werdigerîne û sala 1975-a pirtûka bî navê «Sîyanet» dide weşandinê.

Şamîlê Selîm ji 50 helbestvanêñ kurdan helbest wergerandîye zimanê Azerbaycanî û kovar, rojnamyêñ cuda-cuda da daye weşandinê. Çawa minak dikarin helbêstêñ helbestvanêñ kurd Baba Raxî Hemezanî, Elî Hererî, Feqîyê Teyran, Melle Cizîrî, Abdulla Goran, Cîgerxwîn, Osman Sebrî, Gondî û gellekêñ mayîn.

Pêwîste bi şêkirdarî bîne ser zaran, wekî Şamîlê Selîm derbarê dîroka kurdêñ li Azerbaycanê, derbarê kevnesopî erf-edetê wanda çendîçend gotarêñ bi ulmî nivîsîne û wana çapamenîyêda ronahî dîtine. Van gişkara tevayî helbestvanê xwedanê dayîna mezin Şamîlê Selîm bî kurdî jî helbest efrandîne. Jî wana hînek dî rojnameya «Dengê kurd»-da, pirtûka derbarê 70 salîya wîda hatîne weşandinê.

Xwendevanê hêja! Ev pirtûka destê weda ya, ku hatîye navkirinê «Pira hemyarîyê» ya Şamîlê Selîme yekeme, ku bî kurdî ronahî dîtîye. Pirtûkêda bi dehan helbesên helbestvanê Azerbaycanê cî-warkirinê. Ewê jî bêjim badilhewa nîne, wekî navê pirtûkê hatîye navkîrînê «Pira hemyarîyê». Ew rewayî dostiya herdu gela-Azerbaycanê-Kurdan bûye. Awa, Şamîlê Selîm helbesta xweye bî navê «Kurd ji Azerî»-da dibêje:

Bi nav-nîşanin,
Bi hezar janin,
Yek dil, du canin,
Nas bûn wendarî,
Nayê behandîn,
Kurd ji Azerî.

Vê pirtûkêda gellek dilokên mamoste Şamîle bî kurdî efrandirê
cî girtine. Jî dehan, jî sedan minakek:

Çavêن me gur kanîye,
Derdê welat zanîye.
Bi serê me dijminan,
Hezar lîstîk anîye.

Malê bavan şewtîye,
Derdêna usa kê dîye?
Bi dilê min le berdin,
Hezar sale ew tîye.

Pirtûkêda du poyêm hatine weşandinê. Yek hatîye navkirinê «Kurd û Kurdistan». Dîroka kurdan, ya welatêna wan ber çavên xwendevanra tê derbaz dîbe.

Neyar-dil camad,
Bûye wek esyad,
Nêçîre akrad.
Bindeste njad,
Tune qasek Şad.

DÖLİDAĞIN ÖZÜ KİMİ

Tu bûyî Şeddad,
Ewladêن heddad.
Bibe pêşîvan,
Kurd û Kurdistan.

Poyêma dîne «Dilar çîma girîya»-ye. Mijara wê pîr hewaskare. Mêrxasê poyêmâyê Dîlar yeko-yek kurên xwe dişne şerê bona azaya Kurdistanê. Ewana hatinê kuştinê Dîlar nagirî, lê gava kure wîyi dawîyê şêrda bi mérxasî tê kuştunê, ew digirî. Der-cîran wîra dibêن awa dertê te tenê kurê xweyî biçûk hîzkirîye, lema jî digirî. Dîlar bî bilndayî dibêje:

-Na! Ez bona wê yekê digirîm, wekî idî ewledêن mîn tunenin bişînîme şêr.

Helbestêن helbestvanda pira dostîyê, biratîyê cîkî berbi çav digire. Ew bi bedewî dintirîne û daxweza helbestvan ew, wekî gelêن cîran fars, erek, tirk kurd û yêن mayîn bî aşitî bijîn.

Me jorê da kivşê, wekî pirtûkêda helbestvanêن eyan Nîzamî Gencevî, Mehemmed Fuzulî, Qetran Tebrîzî, Şah Îsmayîl Xetayî û yêن mayîn bi hostakîke mezinva wergerandîye.

Minak:

Ger tu bike qoncal bizan, rindayî,
Dîsa vedigire, nabe undayî.

Li warek, li textek du şah cî nake,
Kalanekîda du şûr nikar cî bike.

Ez wer teyir ninim bigire her lez,
Jî her dumeqeskek bedxû nabim ez.

Kes dujûnî bike bi merîkek çe,
Derdikbve bi ber, bi vala naçe.

Em bawer dîkin beqî keda Şamîlê Selîm, helbestêن werger, wê hîzkirîna wêjeya Azerbaycanê di nava gelê kurda daha jî bide zêdekirinê. Dema me ev serbêjî dinîvsî helbestvanê xwedanê zanebûna kûr nexweşe, lê ew dîsa karê dike, bi wergerêva mijûle. Helbestvan dî nava jîyana xweda tîmê bûye çêkîdarê pira dostîya herdu gelan.

Dawîyêda heqkê jî bînîme holê. Eva 40 salî zêdetîre ez Şamîlê Selîm nas dikim. Ewî di Azerbaycanêda him kurd daye naskîrinê, him kurdzanî daye kûrkîrinê. Wekî bêjim ew hey bona serketina gelê xwe, bona dostîya gelan jîye, nivîsiye, efiradîye, nitirandîye emê tu cewtîya nekîn. Ew tîmê dûrî şera, neheqîya bûye. Armanca wîye here mezin ew bûye, wekî Kurdistan azabe, hemû gel mîna bîra bijîn.

Adar, sala 2005-a.

*Oqtay Rza
Şair*

Əbədiləşdi...

Əziz Şamilimizdən həmişəlik ayrılmagımızın 40-ci günü də gəlib çatdı. Daha sonra il, sonralar illerin karvani ötüb keçəcək. Fəqət Şamil Əsgər Dəlidağ daim anılacaq, xatırlanacaq, yaddaşlardan çıxmayacaq.

Adətdir-ağır itki üz verəndə o adamın həyatı ilk tanışlıq çağından axır məqamlaradək gözün önündə kitab kimi vərəqlənir.

...Mən onu birinci kərə 1970-ci ilin yayında öz müqəddəs dədə-baba diyarında görmüşdüm. O vaxtı API-nin tələbələri ilə təcrübə keçirdim yeraltı zəngilliklər, yerüstü gözəlliklər məskəni Kəlbəcərdə. Şamil müəllim Kəlbəcərin təkrarsız mənzərələrini mənə ve gələcəyin pedoqoqlarına göstərməkdən zövq alırdı. Onun bələdçiliyi ilə görə bilmisdik İstisu, Taxta yaylağını, Ceyran bulağını, Ala gölü, «Daş qartalı»...

...İki il keçdi. Ecazkarlıq məkanına yenə yolum düşdü. Sən demə Şamil Əsgər şair, alim, tanınmış ziyanlı, həm də rəssam imiş. Stenddə portretimi görəndə fərəhlənib kövrəlmışdım də diqqətinə, alicənablığına görə.

... Bir dəfə varlığımı sarsıdan bəd xəbər eşitdim: maarif, mədəniyyət fədaisini ləkələyib həbsxanaya salmışdır. Xalacdkı zindanın qənşərində vücudum daşa dönmüşdü. Nəhayət icazə alıb görüşdüm onunla. Bir neçə dəqiqəlik fûrsətdən istifadə edib xeyli dərdləşdik.

DƏLİDAĞIN ÖZÜ KİMİ

...Birbaşa Kəlbəcərdən gəlmişdi X.L.Ulutürkün qəhrəman balası Təbrizin yaşına. Qulağıma piçildədi: «Dəhşətin böyüyü yaxınlaşır. Kəlbəcər göylərində hər gün silahla-quldurla dolu vertolyotlar uçur İrvandan Dağlıq Qarabağa. Hakimiyyət mürgüləyir. Qarşısını alan yoxdur bizi fəlakətə sürükləyənlərin...»

... Akademianın böyük salonunda qoyulmuşdu müdrik Qasim Qasimzadənin cənazəsi. Vidalaşanların ön sırasında Şamil bəy dayanmışdı; mərhumun amal-əməl-məslək sirdəsi tek gözündə yaş, sözündə alov vardı. Kürsüdən söylədiklərindən bir haşıyə: - Sabah döyüş meydanına yollanmağa hazırlam. Milli ordunun əsgəri, partizan alayının komandiri olmaq isteyirəm! Sərəncam lazımdır, sərancam!

... 75 yaşı qeyd olunurdu tədbirlər mərkəzində - Yazıçılar Birliyinin Natiyan adına poeziya klubunda. O qədər iştirakçı var idi ki, hətta ayaq üstündə durmağa yer tapılmırıldı. Axırıncı sıradə, lap künçdə əyləşmişdim. Ustalıqla idarə edirdi Şamil Əsgər məclisini qüdrətli sənətkarımız Söhrab Tahir. Söz alıb ürəkdən danışmaq həvəsim yaranmışdı. Lakin natiqlərin sayı-hesabı artlığından tərəddüdülü idim. Beş saatlıq toplantının sonunda Şamil Əsgərin əlinin hərərətlə sıxıb üzündən öpdüm. Soruştı: - «Sən də burada imişsən. Bəs niyə söz demədin? Görseydim, səni özüm dilləndirərdim...»

... 2004-ün bir payız axşamında telefon səsləndi. Dəstəyi götürdüm. Şamil müəllimin səsini eşidib bərk sevindim: « Ay sənin 70 yaşın mübarək! Bağışla, yiğincəga gələ bilməmişəm. Amma təbriknaməni şeirlə yazmışam. Oxuyum, qulaq as, kağız-qələm götürüb yaz...» Alı bənddən ibarət lirik, səmimi, xeyirxahlıqla dolu qoşma o dəyərli anların ən ülvü yadigarıdır!

Torpağa qarışmağının üçüncü günü. Mərasimə mindən çox Şamillsevər gəlmİŞdi. Din xadimlərinin yaniqli ifadələri, ziyalıların, ədəbiyyat və elm nümayəndələrinin çıxışları ilə növbələşirdi. İssedadlı həmkarım Mürvət Qədimoğlu Həkəri də qısa, ancaq təsirli danışdı. Dözümlü şairimizi oturduğu yerə qayıdanda birdən hönkürmək tutdu; gözlərindən süzülən yaş Kəlbəcərdəki «Ağlayan qayaları» xatırlatdı. Onu ovundurmağa çalışdım. Kədərli yazımı misralarla tamamlayıram:

Təzadlı gündə var, təzadlı an da,
Zamansız, məkansız qurulub çadır.
Məzarı Əhmədli zeytunluğunda,
Ruhusa Kəlbəcər səmasındadır.

Köçsə də dünyadan Şamil Dəlidağ,
Xeyirxah, mərd adam Şamil Dəlidağ,
Sözü addamlayır bizimlə birgə,
Gedirik sabaha six cərgə-cərgə!

Bakı, Güneşli. 19.06.2005

*Hikmət Mahmud
Şair, professor*

Dəlidağa dağ çəkdi Şamil Dəlidağ itkisi

Amansız ölüm böyük şəxsiyyət, gözəl ziyalı, istedadlı şair, tanınmış alim, bacarıqlı ictimai xadim və sözün əsl mənasında çox qiymətli bir insanı aramızdan qopardı. Ölüm amansızlıq etsə də Şamil Əsgər Dəlidağ insanların qəlbində daima yaşayacaqdır. Şamil Əsgərov ensiklopedik biliyə, istedadlı qələmə, həssas bir qəlbə malik yaradıcı ziyalı idi. Onu nəinki Kəlbəcər camaati, habelə bütün Azərbaycan və onun hüdudlarından kənarda sevirdilər. Onun şəxsiyyətinə, elminə, istedadına yüksək rəğbət və hörmət bəsleyirdilər. Şamil Əsgərov öz zəhmətilə ucalan, doğma xalqına qeyrətlə xidmət edən müdrik bir insan və ağsaqqal idi. Adı müəllimlikdən Maarif müdirliyinə və rayon İcra Komitəsinin sədri vəzifəsinə qədər ucalan Şamil Əsgərov daima insanların qayğıkeşi, xeyirxahi və yardımçısı olmuşdur. Xüsusən də ehtiyacı olan insanlara Şamil müəllim daima öz kömək əlini uzatmış, onların qayğısına qalmışdır. Şamil müəllim öz elinə-obasına vurğun bir insan idi. Kəlbəcər rayonunda onun şəxsi təşəbbüsü və zəhmətiylə yaradılmış möhtəşəm tarixdiyarşunaslıq muzeyi nəinki keçmiş Sovet alımlarının, ziyalılarının, hətta dünya alımlarının də diqqətini cəlb etmişdir. Xarici alımlar bu muzeyi dünyünnən ən möhtəşəm və ən zəngin muzeylərindən biri kimi qiymətləndirmişdilər. Bunları Şamil Əsgər Dəlidağ öz alın təri və qabarlı əlliyyələ, qəlbinin hərarəti və vətəndaşlıq qeyrətiylə qurub-yaratmış və ərsəyə götürmişdir. O, neçə-neçə insanlara sanki həyat vermiş, onları ev-eşik sahibi etmişdir. Doğulduğu Kəlbəcər torpağını nəinki Azərbaycana, habelə bütün dünyaya tanıtmışdır. Şamil

müəllim ixtisasca riyaziyatçı idi. Riyaziyyat elminin sirlərinə yiylənmişdir. Ancaq o, tanınmış ədəbiyyatşunas alim və qüdrətli qələmə malik şair idi. Eyni zamanda geologiya elminin sirlərini də bilirdi. Kəlbəcər rayonunda intişar tapmış faydalı qazıntı yataqlarını, onların yerləşdiyi yerləri, habelə bu yataqların mineralozi, kimyəvi xüsusiyyətlərini və tətbiq sahələrini geoloqlar səviyyəsində bilirdi. O, zəngin məlumatlı ziyanı idi. Məhz bu bacarığı onda hiss edən dünyaşöhrəti geoloq-alim, akademik Mirəli Qaşqay ona geologiya sahəsində elmlər namizədi dissertasiyasını müdafiə etmək üçün mövzü təklif etmişdir. Lakin Şamil müəllim bundan imtina etmişdir: «mən diplom üçün yox, öz doğma xalqımı biliyimlə, bacarığımla, zəhmətimlə xidmet etmək istəyirəm» demişidir. O, həmişə belə də edirdi. Şamil müəllimin elmimizdə, poeziyamızda, ictimai sahə və şəxsi həyatında saysız-hesabsız silinməz izləri var. Şamil Əsgər Dəlidağ çox sədaqətli və etibarlı dost idi. Dostlarını həmişə arayıb-axtarar, xüsusən də çətin məqamlarda onların köməyinə yetərdi, onlara kömək əlini uzadardı, onlarla öz qəlbinin hislərini bölüşərdi. Şamil Əsgər Dəlidağ ömür tarixində öz həyatını əsl insan kimi yaşadı. O, böyük şəxsiyyət, tanınmış şair və müdrik ağsaqqal kimi həmişə qəlbimizdə əzizlənəcək və ürəklərdə əbədiyaşar olacaqdır. Ulu Tanrıdan Şamil müəllimə qəni-qəni rəhmət diləyirəm.

Ürək batıbdır qəmə,
Haray salıb aləmə.
Şamil köçübdür demə
Bu obadan, bu eldən,
Ayrı düşdün qəfildən.

Şəxsiyyəti, ad-sanı
Bürümüşdü hər yanı.
Şamil kimi insanı,
İtirmək dərdi-sərdi,
Hər kədərdən betərdi.

İstedadı bəyəndi,
İnsanlığı əyandı.
Saf idi eşqi, andı
Xalqın sevən o insan,
Unudulmaz heç zaman.

*Ibrahim Həbibov
Professor*

Üç görüşün tarixçəsi

Şamil müəllim ilə mən üç dəfə görüşə bilmışdım və bu görüşlər arası bir neçə telefon danışqlarımız olub. Əslən Kəlbəcərdən olan və bizim kafedrada işləyən texnika elmlər namizədi Osman Mirzəyevlə tez-tez Şamil Əsgərov, onun yaradıcılığı, fitri istedadı, insanpərvərliyi və Azərbaycan torpağına olan məhəbbəti haqqında söhbətlər edərdik. Bu söhbətlərimizin birində mən Şamil müəllimi görmək arzusunda olduğumu Osman müəllimə bildirdim və bu görüşün Bakının gözəl guşələrinin birində, Şamil müəllim üçün əlverişli olan vaxtda təşkil etməsini ondan xahiş etdim. Söhbətdən az sonra, dəqiq yadimdadır, 2001-ci ilin iyun ayının 6-sı idi, mən kafedranın gündəlik işləri ilə məşğul idim və birdən iş otağımın qapısı açıldı. Otağa Osman məllimlə birlikdə iki nəfər də daxil oldu. Gözlərimə inanamadım! Bunlardan birisi Şamil müəllim, digəri isə onun yaradıcılığının tədqiqatçısı olan Mürvət Qədimoğlu idi. Onun bu böyüklüğünün qarşısında mən özümü itirmişdim. Mənim çəşginiğimi görüb əl uzadıb salamlaşdı və Mürvət müəllimi təqdim etdi. Sonra mənə dedi ki, haqqınızda Osman müəllim mənə çox danışıb, Sizinlə tanış olmağa və minnətdarlığımızı bildirməyə gəlməmişik. Bir saatə yaxın söhbətimiz oldu və sonda «Kəlbəcərin qəm dəstəni, viran olan Gülüstəni» kitabının mənə hədiyyə edərək, özünə məxsus olan şəkildə kitabın ilk səhifəsində üç bəndlə şerini xatirə olaraq yazdı.

Şamil müəllimlə ikinci görüşüm Azərbaycan yazıçılar birliyində, onun 75 illik yubileyində olmuşdu. Son zamanlar xəstə yatırdı və bu görüşə də yataqdən durub gəlməşdi. Onunla Yazıçılar birliyinin giriş qapısında görüşdük. Güllə dəstəsini ona uzadaraq təbrik etdim. Minnətdarlığını bildirdi və qolumdan tutaraq məni içəriyə dəvət etdi. Yazıçılar birliyinin pilləkənlərini asta-asta qalxdıqca o, mənim və ailə üzvlərimin sehhəti haqqında maraqlandı, işdəki vəziyyətlə bağlı suallar verdi. Mənə imkan vermir ki, soruşum: Siz necəsiniz? Başa düşürdüm ki, o, bilərəkdən belə edir, çünkü o da, mən də onun necə olmasını çox yaxşı anlayırdıq. Mən bu yubiley mərasiminə gələndə mütləq çıxış edəcəyimi planlaşdırmışdım. Təntənəli mərasim başlayanda hiss etdim ki, bu çox çətin olacaq. Çünkü, Şamil müəllimi yaxından tanayanlar,

dövlət rəsmiləri, deputalar, elm və mədəniyyət xadimləri, bu günün sorağını eşidib gələnlər o qədər idilər ki, və onları mənəvi haqqı mənə nisbetən daha çox idi. Ondaca qərara gəldim ki, Şamil müəllimə məktubla müraciət edim. Bir müddət bu məktub üzərində düşünürdüm. Ona nə yazacağımı götür-qoy edirdim. Son olaraq Ona məktub yazdım. Kompüterin arxasında eylesərək çoxdan yazmaq istədiyim məktubu bir nəfəsə yazdım və Osman müəllimdən xahiş etdim ki, imkan daxilində bunu Şamil müəllimə çatdırınsın. Nəticə gözlənilməz oldu, həmin gün axşam vaxtı, təxminən saat 9-10 arası Osman müəllim mənə zəng edərək dedi ki, məktubunuza Şamil müəllimə çatdırmışam və o, indicə mənə zəng edrək məktubunuza yazdığını şəri mənə diktə etdi, eyni zamanda evinə dəvət etdiyini sizə bildirməyi xahiş etdi.

Mənim Şamil müəllimlə üçüncü və sonuncu görüşüm onun evində oldu. Bu görüşə Milli Məclisin deputati Şahlar Əsgərov, Osman müəllim və mən birlikdə getmişdik. Artıq Şamil müəllimin səhhətində ciddi problemlər yaranmışdı. Buna baxmayaraq Şamil müəllim işdən, yazmaqdan, dilimizdə və ədəbiyyatımızda olan problemlərdən danışdı, Böyük dərdi – Kəlbəcərdən söhbət saldı. Sağlamlığı ilə bağlı əzab və ağrılardan bir kəlmə belə danışmadı. O danışdıqca onun gördüyü işlər, yazdığı kitablar, onun vətəndaş mövqeyindən etdiyi çıxışlar və dediyi fikir məni bir suala cavab tapmağa çağırırdı: Əgər bizim hər birimizdə Şamil müəllimin qeyrətinin, vətən məhəbbətinin, yazüb yaratmaq eşqinin, paklığının bir zərrəsi, bir hissəsi, bir parçası və bir damcısı olsaydı nə torpaq itirərdik, nə şəhid verərdik, nədəki özgə yardımına möhtac olardıq.

Aşağıda mənim Şamil müəllime yazdığını məktubu və onun cavab olaraq yazdığını şəri yada salaraq demək istəyirəm: Allah sizi rəhmət eləsin, Şamil müəllim.

Hörmətli Şamil müəllim!

Mən Tanrıma şükrülü bir insanam. O, mənə çox şeyi bəxş edərək zəhmətkeş və təmiz əqidəli valideynlər, vəfali qardaşlar, gözəl ailə, vətənpərvər övladlar, etibarlı dostlar, sevimli peşə və insanların hörmətini və məhəbbətini vermişdir. Ancaq Ulu Tanrıım bu sıraya Kəlbəcəri görmək, oraları ziyarət etməyi imkanını salmayıab. Mən Azərbaycanın bu dilbər guşəsini öz gözlərimlə görmədiyim üçün çox heyifislənirəm və özümi çox qınayıram. Bəlkə də cəhd etsəydim Ulu Tanrıım məndən bu arzunu öz səxavətindən əsirgəməzdi. Deməli, günah özümdədir. Çox vaxt insan xırda, yetərinçə məna kəsb etməyən işlərə o

qədər vaxt ayırır ki, ətrafindakı gözəllikləri görüb duya bilmir. Görmək istəyəndə isə artıq gec olur. Bax, mənim Kəlbəcər həsrətim də belə yaranıb. Ancaq, bir təsginliym vardır. Mən Kəlbəcəri, onun təbietini, insanlarını, yerli adət-ənənələrini Sizin kitablarınızın köməkliyi ilə taniya bilmışəm və bu torpağa o qədər vurulmuşam ki, onu görmək arzusu bütün digər arzularımı və isteklərimi üstələyir. Sizin kitablarda mən Ayıksə bulağından, Daşbulaqdan, Qızlar bulağından, Sərin bulağdan və adlarını çəkmədiyim otuz mindən artıq bulaqlardan və çəşmələrdən su içmişəm. Ağdaban, Ağqaya kəndlərindən keçib, Başlıbel, Qanlıkənd, Qılınclı kəndlərinin ağsaqqalları və ağbirçəkləri ilə söhbətlər edib, dədə-baba adətlərimizdən xəbər tutub, min illərin tarixini yaşamışam. Dəlidağın qoynunda bənövşə çayı içə-icə yüz yaşlı qocanın cavan oğlan kimi xam atın belinə qalxıb səyirtdiyini seyr etmişəm. Qayalıqlar üzərindəki çıırlarda ehtiyatla addımlayaraq «Lök» qalasına çıxmışam, oradan Lev çayını və onun ətrafına göz yetirmişəm. Comərd və Qaraçanlı qayalarından qırılıb axan Tərtər və Tutqu çaylarını gözü dolusu süzmüşəm. Bu gün qan ağlayan Kəlbəcərin Moz, Ağcakənd, Çəpli, Qamişlı və digər yaşayış məntəqələrində yerləşən qədim abidələrin yanından qürur hissili keçərək, ulu babalarımızın ruhuna dualar oxumuşam. Aşıq Ali, Aşıq Ələsgər, Aşıq Qurban və onun oğlu Aşıq Şəmşirin yaşadıqları evlərin divarlarına üzümü söykəyib, işlətdikləri dəyirmanın daşlarına, çaxçağına əl çəkmişəm.

Şamil müəllim, Kəlbəcər dərdi və yanğısı mənim qəlbimdə soyumaq bilmir və bilməməlidir. Bu dərdin ağrısı və onun əlacı Sizin mənə bağışladığınız «Kəlbəcərin qəm dastanı, viran olan Gülüstəni» kitabınızın ilk səhifəsində yazdığınış şerin misralarındadır. Siz orada yazmısınız:

Kəlbəcər həqiqi Gülüstan idi,
Bir zümrüd tacıydı Azərbaycanın.
Adı dil-ağızda şən dastan idi,
Dərdlər əlacıydı Azərbaycanın.

Abi-həyatıyydı otuz min bulaq,
İndi damcısına eli həsrətdir.
Cənnətdə oxşarı olardı ancaq,
İndi düşməndədir, bax, bu dəhşətdir.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Qənim fürsət tapıb cumdu torpağa,
Kürsü davasının olduq qurbəni.
Gərək əlbir olub qaxaq ayağı,
Bu dərddən qurtaraq Azərbaycanı.

Bəli, Şamil müəllim, ancaq möhkəm iradəmizlə, birliyimizlə, bütövlüyüümüzzlə, damarlarımızda axan qanımızla biz Azərbaycanı bu bəladan xilas edə bilərik və etməliyik. Ağdam, Xocalı, Cəbrayıł, Zəngilan, Kəlbəcər, Laçın, Şuşa, Fizuli, Qubadlı düşmən tapdağında qalmamalıdır. Bu millətə, bu xalqa «qacqın və ya köçkün» adı yaraşmir. Bu adlar millətin üzərindən birdəfəlik atılmalıdır, silinməlidir. Azərbaycanı bu dərddən, bu bəladan biz qurtarmalıyıq. Bunu gələcək nəsillərin ümidiňə qoymaq, onların taleyinə yazmaq olmaz! Hər birimizin ürəyində də, dilində də, əməlində də torpaq və onun azadlığı məhfumları həkk olmalıdır. Bunu bize Şah Xətainin, Sultan Heydərin, Natəvanın, Vəqifin və minlərlə ruhları bu torpaqlarda dolaşan əcdadlarımız bağışlamazlar. Bizim son nöqtəmiz Qarabağdır. Yixılsaq və ya dursaq, ölsək və ya qalsaq, yansaq və ya sənsək, fərq etməz, Qarabaq kəlməsi, onun azadlıq fikri və bu azadlığı əldə etmək yolları həmişə beynimizdə, düşüncəmizdə və əməllərimizdə olmalıdır. Görkəmili şairimiz Famil Mehdi bir şerində yazar:

Varlığı odllara qapananların,
Ağlamaq haqqı yox, gülmək haqqı yox.
Ağdamı, Şuşası tapdananların,
Yaşamaq haqqı yox, ölmək haqqı yox.

Əzizim Şamil müəllim, mən Sizə can sağlığı arzulayıran. Arzu edirəm ki, mən də digər bəxtəvərlər kimi Kəlbəcərin üçüncü «Qonaq evi» hesab edilən Sizin evinizin qonağı olum. Bunun üçün Ulu Tanrıdan Bəhmən Vətənoğlunun dili ilə möhlət istəyək:

Söz öyrənnəm ataların sözündən,
Yayınmaram Əzrayılın gözündən
Möhlət allam Allahımın özündən
Torpaqlara qayıtmamasam ölmərəm.

Belə niyyətlə, dərin hörmətlə,
25.01.2005

*Kamil Həsənov
İqtisad elmləri namizədi,
«Ronahi» Kürd Mədəniyyət Mərkəzinin Sədri,*

Bütöv insan

Xatiri və xatirəsi bizim üçün həmişə əziz olan Şamil Əsgərovun özündən sonraki nəsillərə örnək olacaq aşağıdakı insani keyfiyyətlərinin təkrar-təkrar şahidi olmuşam: Həddindən artıq sadəlik və mehribanlığının, böyük təşkilatçılıq və işgüzarlığının, səmimilik və qayğılaşının, xüsusi yaradıcılıq qabiliyyəti, ensiklopedik biliyə malik olduğunu, doğma Azərbaycanımıza qırılmaz tellərlə bağlı olduğunu... Öz əslini danmamasının, iki ananın - Kürdün və Azərbaycanın oğlu olduğunu əməli işlərilə sübuta yetirdiyinin...

Şamil müəllim haqqında keçmiş zamanda danışmaq mümkün olmasa da, "ölüm haqdır, çıxməq olmur əmrədən..."

Kəlbəcər, Dəlidağ neçə vaxtdır qəmgindir, ağlayır. Ona görə ki, yetişdirdiyi övladları onlarla görüşə bilmirlər, dəndlərini deyə bilmirlər. Dəlidağın yetişdirməsi, dağ vüqarlı, dağlar oğlu, Azərbaycanın məşhur şairi, ədəbiyyatşunası Dədə Şamil Kəlbəcərin, Dəlidağın intizarını, qəmini, qüssəsini sanki ürəyində daşıyırırdı. Bu ağır qəmə, qüssəyə Dədə Şamilin ürəyi dözmədi. Dəlidağla görüşə bilmədi. 20.05.2005-ci ildə Dəlidağ, Kəlbəcər intizarı ilə dünyasını dəyişdi. Onun ürəyinin istəyi, hərarəti yenə də bizim hamımızı Dəlidağın harayına çağırırdı. Hamımız qəmgin, acı göz yaşları axıdırdıq.

Mən dözə bilmədim. Dədə Şamilin istirahət və iş otağına ürək yanğısı, ürək intizarı ilə baş çəkib hönkür-höñkür ağladım. Dədə Şamili səsimə səs verməsi üçün haraylayıb çağırırdım. Dədə Şamil səsimə səs vermədi. Lakin qəlbən mənə dedi:

Gəl yanıma, gələndə ağlama,
Yanıma gələndə gül, - dedi.
Əlini mənə uzadıb gəl dedi.
Dəlidağı mənsiz görəndə,
Ağlama, gül, - dedi.

Şamil Əsgərov sözün tam mənasında sadə, səmimi və gözəl insan idi. Tanrı insanı yaradanda ona insana xas olan xüsusiyyətləri bütövlükde vermir. Nəyisə az verir, nəyisə əlini qısa-qısa verir. Lakin Şamil müəllim bütöv və tam insan idi. Allah-tala ona qarşı çox səxavətli olmuşdu, ona hər şeyi vermişdi. Enkslopedik bilik, düzlük, saflıq, təmizlik, dözüm və dəyanət. Bunların hamısı birdən az-az insanlarda təsadüf olunan xüsusiyyətlərdir.

Yaxşı yadımdadır, keçən əsrin 60-70-ci illərində Şamil müəllim yay aylarında hərdən Laçma gələrdi. Bu gəlişi və qarşılanmanın sözlə söyləmək çox çətindir. Xalq müsəllah əsgər kimi onun hüzuruna çıxardı. Hər yerdə toy-büsət qurulardı. Onu evində görmək istəyənlər növbəyə durardılar. Qocalar-cavanlar yallı gedər, onun hər gəlişi toy-bayrama çevrilərdi.

Təsadüf elə gətirib ki, mən Kəlbəcərdə Şamil müəllimin evində qonaq olmuşam. Tam məsuliyyətlə deyirəm ki, Şamilin evi o evlərdən idi ki, orada nazir də, çoban da, ziyalı da, fəhlə də eyni cürə qarşılanardı, onlara eyni qulluq, eyni qayğı göstərilərdi.

Şamil müəllim ilə yaxın tanışlığım isə Laçın və Kəlbəcər camaati qaçqın düşəndən sonrakı vaxta təsadüf edir. Biz onunla 12 ilə yaxın dostluq etdik. Demək olar ki, bir yerdə işlədik. O bizim «Ronahi» mərkəzinin mətbü orqanı olan «Kürdün səsi» qəzetiinin baş redaktoru işlədi.

Şamil müəllim çox tələbkar bir insan idi. O yanımı sevmirdi, riyakarlarla düşmənciliik edirdi. Bəzən müxalif yönümlü qəzetlərdə ona və mənə yersiz və qərəzli hücumlar olurdu. Mən bu vicdansızları, zati qırıqları asıb kəsib, qisas alacağımı deyirdim. O isə gülümsəyib «səbrli ol» deyirdi, onların dürüst, təkzib olunmaz faktlarla layiqli cavablarını verirdi.

Şamil müəllim Azərbaycanımızı doğma canı qədər sevirdi. O, Kəlbəcərsizlikdən sözün həqiqi mənasında solub-saralırdı. Elə onu aramızdan tez aparan da torpaq dərdi, torpaq həsrəti oldu. Yoxsa dağ vüqarlı, polad kimi möhkəm olan bu insan bəlkə də yüz il yaşayardı.

Mən Şamil müəllim ilə Azərbaycanın rayonlarını gəzmışəm. O çözəl həmsöhbət, səmimi yoldaş idi. Xüsusi təmtaraq xoşlamaz, insanları qayğılandırmadan qaçardı. İstərdi ki, iştirak etdiyi məclislər

sadə və səmimi olsun. İsrafçılığı xoşlamazdı. Sadəlik və səmimilik onun qəlb açarı idi.

Şamil müəllim həmişə gənclərimizin Azərbaycançılıq ruhunda tərbiyə olunmasına çalışardı. Onun Azərbaycana həsr etdiyi çözəl şerlər xalq arasında böyük hörmət qazanmışdı.

O doğma kurd xalqının qəhrəmanlığı, düzlüyü, sadəliyi və sədaqətliyi ilə öyünürdü. O əmin idi ki, Azərbaycanda doğulub boyabaşa çatmış hər bir kurd bu diyarı canından əziz tütür və bütün millətlərlə qaynayıb qarışlığı üçün fəxr edirdi.

Şamil müəllim ailəsinə, övladlarına böyük qayğı və diqqət yetirirdi. Onda böyük bala məhəbbəti var idi. Övladlarına qarşı çox tələbkar idi. Elə bunun təsiri idi ki, onun beş övladı da yüksək təsil almış və cəmiyyət üçün yararlı mütəxəssislərə çevrilmişlər.

Şamil müəllim haqqında qalın-qalın kitablar yazmaq olar. Və o buna layiq bir insandır. Bir ildir ki, Şamil müəllim aramızda deyil. O haqq dünyasındadır və haqqa qovuşub.

Biz onun təsəllisini yazmış olduğu kitablarında və bir də canı qədər sevdiyi balalarında tapırıq.

Biz Şamil müəllimi canı qədər sevdiyi, özünə təxəllüs götürdüyü Dəlidaği düşməndən azad edəndə daha çox xatırlayacaqıq və bir daha «Allah sənə qəni-qəni rəhmət eləsin, qəbrin nurla dorlsun» deyəcəyik.

*Mürvət Qədimoglu Həkəri
Şair-publisit*

Sənziz səninlə söhbətim

Yıxılanda palıd kimi dəy yerə,
Dizlərini büke-bükə yıxılma!
Elə dəy ki, «ah-vay» desin dağ-dərə,
Ürəyini sökə-sökə yıxılma!

Ömür iki deyil edəsən səhvi,
Əl çirkidir – güdmə qazancı, nəfi.
Dünyanın malına satma şərəfi,
Göz yaşını tökə-tökə yixılma!

Dağa bel bağlama – vulkan uçurar,
Şamil, verməz ona aman, uçurar.
Qalaya güvənmə – zaman uçurar,
Arxanı ellərə söykə, yixılma!

Bütün şüurlu ömrünü bu əqidəylə, bu amalla yaşayıb, elə bu əqidəylə də köçdün dünyadan, ustad. Əslində sənin bu şerin hələ neçə illər bundan öncə həm övladlarına, həm dostlarına, həm də xətrini istədiyin bütün insanlara nəsihətin, vaxtında qələmə alınmış bir vəsiyyətin idi...

Mən «xətrini istədiyin» dedim və əlbəhəl də düşündüm ki, sənin xətrini istəməyən bir adam var idi ki həyatda? Tək-tek bədxahları, əqidəsi çürükləri nəzərə almasaq, bütün insanlar sənin palid, polad, əyilməz əqidənin, mərdliyinin, kişi dönməzliyinin, qətiyyətinin vurğunu idilər və sənlə bir gün təmasda olan, yaxınlıq edən hər bir kəs özündə müsbətə doğru bir dəyişiklik, bir çevriliş olduğunu hiss etməyə başlayırdı...

Məni də sənə yaxınlaşdırın, hələ özünü tanımadan sənin vurğununa, pərəstişkarına çevirən və nəhayət aramızda ustad-şeyird, bir ata-bala münasibəti yaranan da elə sənin yuxarıda misal gətirdiyim «Yixılma» rədifli qoşman olmuşdur. Şerindəki mənəvi yaxınlıq, kişilik tövsiyəsi, ərlik deyimləri sonradan Səni mənim mənəvi atama çevirə bildi...

«Döz ürəyim, döz daqlara dönünçə» adlı ağrılı-acılı, nisgilli, haqsızlığa və ədalətsizliyə qarşı bir harayla və üsyanla dolu olan kitabında gedəcək şerləri varaqlayıram. Oxuya-oxuya Səninlə sən dünyani dəyişməzdən bir gün əvvəlki səhbətlərimizdən həmin bu kitabla bağlı bəzi fragməntlər gəlib keçir xəyalımdan.

...Səninlə nə qədər səhbətləşib-dərdləşmişdik, bilmirəm, nəhayət gün əyiləndə qalxdım. «Sən bir az uzan dincəl, mən isə evə gedim, sabah yenə gələcəyəm», - dedim. Tez dilləndin ki, «sabah yox, bazar günü gələrsən. O vaxta kimi də bir az babatlaşaram, nəşriyyata

verəcəyimiz kitaba bir yerdə bir ön söz yazarıq. Sonra aparıb kitabı nəşriyyata verərsən...»

Onda May ayının 19-u idi. Bazar gününə – ayın 22-ə hələ üç gün qalırdı. O vaxt nə Sənin, nə də mənim ağlımiza gəlməzdi ki, bazar günü mən sizə Səninlə ön söz yazmağa yox, artıq Sənsiz dünyanın üçüncü gününün ağrısını bölüşmək üçün gələcəyəm...

Dəvət etmədinsə də sabahısı gün sənin yanına qayıdası oldum. Bu fani dünyani tərk etməyin haqqında müdhiş xəbəri eşidib necə yanına süründüm, necə ucdum, heç özüm də bilmədim. Yol boyu özümü inandıra bilmədiyim acı bir həqiqətlə barışmağa tələsdim... Çatmadım. Məni həmişəki kimi ayaq üstə yox, uzanalı qarşıladın. «Ay dədə» fəryadımı, yüzlərlə insan selinin iniltisini və siziltisini eşitmədin. Yüzlərə tanıdığını və tanımadığım insanların əhatəsində Səni son mənzilə yola saldıq...

Bu gün artıq neçə həftədir ki, aramızda yoxsan. Biz birgə yazmağa qərarlaşdırıǵımız müqəddiməni indi Sənsiz necə yazım? Səni bizdən ayıran 23 gündə 23 saniyə belə sənsiz olmadığımı inan, Ustad!

İndi də Səninlə üz-üzə oturmuşam. Bircə fərq ondadır ki, qarşısında indi yalnız iş otağımın divarından asılmış portretini, üzgün xəyalını və bir də önmədə qalaqlanan və sanki mənimlə söhbətləşmək istəyən şerlərini görürüm. Səninlə sənsiz beləcə dərdləşə-dərdləşə, söhbətləşə-söhbətləşə bu yazını yazmaq yəqin alın yazmış mənim...

Şerlərinin arasından qulağıma ətrafi lərzəyə gətirən səsinlə və az qala yarımla əsr yaşı olan misralarını eşidirəm:

*Kim deyir ki, bir oğulu
Doğa bilməz iki ana.
Heç uzağa getməyiniz,
Mən timsalam bu gün ona.
Bir anam kurd, bir anam od –
Odlar yurdu Azərbaycan.
İkisinin yolunda da
Göz qırpmadan verərəm can.
Kurd anama sataşanı
Diri-dir soyaram mən.
Od anama daş atanın
Gözlərini oyaram mən!*

Sənin bütövlüyünün, əqidə saflığının, doğulub boy-a-başa çatdığını torpağa, orada yaşayan insanlara qarşı olan sevgi və yanğının tərənnümü kimi qələmə alınmış bu qəbildən olan aramsız ürək çırpıntılarını hər şerinin misralarında ovcumun içi kimi açıq-aşkar hiss edirəm. Vətəni və Xalqı sevmək haqqında dərs vəsaiti olsaydı Sənin poeziyanın saysız-hesabsız şah beytləri bu dərsliyi bəzəyərdi. Bu cilali misralara köçmüş fikirlər və duyğular uzun müddət udduğun dağ havası kimi saf, daddığın narzan bulaqlar kimi dup-duru, Ay kimi işıqlı və Günəş kimi hərərətlidir. Son yazılarına diqqət yetirirəm. Ömrün vəfasına inamın azalsada Allahın mürvətinə min şükür edirsən. Nəsihətlərinin çoxunu artıq vəsiyyətlər əvəz edir. Onları yalnız öz övladlarına yox, hamiya ünvanlayırsan. Ömrünün son günlərində də əqidə dönməzliyinin və yüksək vətəndaşlıq mövqeyinin şahidi oluram. Ömrün boyu yarınmaqdandan uzaq oldun, özün demişkən, «xarxanı ellərə söykədin, yıxılmadın», böyük hərflərlə yazılan Kişi adını ləyaqətlə daşdırın. «Gündəlik»lərinin son səhifələrindəki növbəti vəsiyyətin diqqətimi cəlb edir:

Hər kürdə edirəm bunu vəsiyyət,
Meydana çıxsa da bəd, qara niyyət,
Onlara verməyin siz əhəmiyyət,
Hər vaxt sadiq olun Azərbaycana,
Doğma ana deyin həmişə ona...

Sənin böyüklüyünün və ucalğının pillələrinə bir-bir qədəm basdırıqca zirvələrin Səndən nə qədər aşağıda olduğunun şahidi oluram, Ustad! Səninlə söhbətləşdikcə vücudun kimi nəhəngliyin də mənə əlçatmaz görünür. El dərdinə Sənin kimi yanın 7 oğul istərdim ki, basılan torpaqlarımızın həyasız düşmənlərdən silib-süpürək. Yalnız Sən olmaq lazımdır ki, dərdin-qəmin ağırlığını bu həssaslıqla misralara köçürəsən və eyni zamanda bu ağırlığa Kişi dəyanəti, ər mətanəti ilə dözə biləsən:

Dərdimin dərdinə dərdim ağlayar,
Qəlbimdə bitibdi, dərdim ağlayar.
Düşmən tapdağında qalib yurd-yuvam,
Dəryadan dərindir dərdim, ağla, yar.

Çox deyirdin «Kəlbəcərsiz haqqım yoxdur ölməyə». Zalim fələk bu haqqı Sənə qiymadı. İlyas Tapdığın təbiri ilə desək, Əzrayıl da Səndən azı 50 il önce yazdığını bənd üçün öz hayifini aldı:

Amandı, Şamili eyləmə zayıł,
Gözün can almağa hamidan qayıł.
Mən də can alanam deyən Əzrayıl
Bircə baxışından xəsarət çəkər.

Ancaq Əzrayıl həmişə olduğu kimi bu dəfə də namərd çıxdı. Axi Sən ona könülli olaraq öz doğulduğun torpaqda təslim olmaq istəyirdin:

Özgəsiylə nə işim var,
Əzrayıdan xahişim var:
Vaxtum yetsə, dağa apar,
Al canımı yay səhəri,
Hardan alım Kəlbəcəri?

Bir beytində isə onsuz da Kəlbəcərsiz varlığını şübhə altına qoyursan:

Dağa necə uçum, balü-pərsizəm,
Hələlik meydanda şiri-nərsizəm.
Neçə ki yurdsuzam, Kəlbəcərsizəm,
Şamil Dəlidağ yox, yalan Şamiləm.

Kimə lənət oxuyum ki, doğulduğun torpağa qovuşmaq arzunu gözündə qoydu Sənin! Bir zaman anan dünyasını dəyişəndə onu sandıqda şəhər torpağına müvəqqəti tapşırıdın, ən müqəddəs arzun isə onun nəşini dağlarda qəribəyən ata qəbrinin yanına köçürmək idi. Çoxları inanmasa da, Sən inanırdın ki, torpaqlarımızı düşmən tapdağından azad etməyi bacaracağıq. Bu arzunu da özünlə apardın və ananın müvəqqəti dayanacağı yanında əbədi sığınacaq tapdın. Və bu yerdə bir cümə axşamı məzarının başında düşündüklərimdən yadıma düşür:

Hər əsən sərt külək yılmazdı Səni,
Arzusu, əməli dağ aşan Kişi!
Həvəsin dünyaya sığmazdı Sənin,
Kiçik, dar məzara sığışan Kişi!

DƏLİDAĞIN ÖZÜ KİMİ

...Kəlbəcər həsrəti qəlbin deşsə də,
Doğma yurd qəmiylə qəlbi bişsə də,
Ata məzarından ayrı düşsə də,
Ana torpağına qarışan Kişi!

...Ad-san aldın qeyrət bazarlığında,
Baş olsan da millət yazarlığında,
Dəfn olundun bir kənd məzarlığında,
Fəxri Xiyabana yaraşan Kişi!..

Əslində vətənin torpağı hər yerdə müqəddəsdir, istər kənddə, istər altunlarla bəzənmiş xiyabanlarda. Fəxri Xiyaban da mənə bu dağ boyda itki üçün çox cılız təselli ola bilərdi. Sənin böyüklüğün qurub və qoyub getdiklərinlə, yəzib-yaratdıqlarınla, yaddaşlarda və ürəklərə həkk elədiyin mənəvi dəyərlərlə ölçüləcək.

Sən sözün əsl mənasında dayanmadan haray çəkirən. Torpaq yanğısı ilə qovrula-qovrula milləti «vətən üstə köklənməyə» çağırmaqla yanaşı söz pəhləvanlarını və digər boşboğazları sözdən işə keçməyə haraylayırsan:

Demə el yükünü mən də çəkərəm,
Nə qədər çəkmisən, sən onu göstər.

Və yaxud:

Söyləmə tökərəm düşmən gözünü,
Nə qədər tökmüsən, sən onu göstər.

Sən daim çarpışmadaydın – odla-alovla, şərlə-böhtanla, zalimliq və haqsızlıqla , nadanlıq və namərdliklə:

Harınlar min illər xalqı edib qul,
Qızilla, gümüşlə məzələnibdi.
Toyu da nimdaşda keçirib yoxsul,
Öləndə paltarı təzələnibdi.

Yüz insan ömrünə yerləşməyən gördüyün və qurduğun işlərlə öyünməyə haqqın var idi. Lakin Sən son gününə qədər nə qurub-yaratmaqdən, nə də yəzib-yaratmaqdən doymadın. Üç dəfə infarkt keçirən ürəyinin nəbzini tutanda dəhşətə gəlirdim, Sənin həyat eşqi ilə, dayanmadan yaratmaq eşqi ilə döyünen ürəyinin gur vurguları məni

riqqətə gətirirdi, ustad! Bəli, Sən yaşamırdın, Sən yaradırdın. Yoxsa Ulu Yaradanla bəhsə girirdin? Bilmirəm. «İnsan əli boz tikanı istəsə gülə döndərər» misralarını yazsan da insanın bir «cansız» buğdanı da yarada bilməməsindən təccübənlənidin...

Sən Ulu Tanrı qarşısında daim hesabat verirdin və ona bəlli olan hər bir şeyi onun bəndələri üçün qələmə alırdın. Yaxşı bilirdin ki, nəyin nəçiliyi, kimin kimliyi onsuz da Allahdan gizli deyil...

Ömrünün yaxın sonunu görəsən də belə həyata keçirmək istədiklərinin nəhayətsizliyi qarşısında usanmırıdn. Yalnız bu nəhayətsiz arzularını reallaşdırmaq naminə Ulu Tanrıdan imdad istəyirdin:

Mən Şamiləm, Ulu Tanrı özü mənə kömək etsin,
Yer üzündə başqa kəsdən imdad, pənah istəmirməm. – deyirdin.

Sənə ürəyinin gur çırıntılarını və bəzən də piçiltələrini misralara köçürmək azlıq edirdi. Son günlər ürəyinin odunu qoyduğun Diyarşunaslıq muzeyinin ikinci dəfə oyanişi və yaranışı üçün adət-ənənələrimizi yağlı boyalara və gil fiqurlara köçürməkdə davam edirdin. Sən Günəşle də yarışa girməyə hazır idin, fəqət öz əməllərini zərrə hesab edirdin:

Günəş zərrəsinin mindən biriyəm,
Bitsə də zəmidə min dən, biriyəm...

Yaman tələsirdin. Sən zamanla da yarışa çıxmışdin və bir anda yüz ilin işini görmək iddiasında idin:

Şamil, igid olan döşünə döyməz,
Min hünər göstərib özünü öyməz.
Adam var yüz ili bir ana dəyməz,
Adam var yüz ili yaşar bir anda.

Düşünürəm ki, hər hansı bir anında şair dühan bəşəriyyətə şahanə misralar bəxş edə bilişə və onlar min illər bundan sonra gələcək nəsillərin yaddaşlarına həkk olunacaqsa, bir anda yüz ili yaşamaq möcüzəsi Sənə qismət olub. Bu möcüzənin Sənin timsalında baş verdiyinə zərrə qədər şübhəm yoxdur.

Səninlə söhbətləşməkdən doymuram. Ömrünün qürub çağında da əvvəlki həvəslə coşub çağlayırdın, ustad. Nə həyata, nə insanlara, nə də dostlara olan ümidiñ qırılmırı bir an da. Bu gün hansı səbəblərdənsə Sənin cilalı söz incilərinin, sənət gövhərlərinin üstünü mamırlamaq istəyənlərin zamanın sınağında itib-batacaqlarına həmişə əmin idin:

Qoy ruhdan düşməmək olsun hünərin,
Qədri bilinəcək bir gün gövhərin.
Şamil, işə düşər söz əlcimlərin,
Həyatın əyirən cəhrəsi də var.

Əminəm ki, bu dünyani şərafətləndirdiyin kimi o dünyaya da meydan oxuya-oxuya şərafət aparmışan, ustad. Nahaq deməyiblər ki:

Ömür var ki, ölüm qədər zəhərli,
Ölüm var ki, ömürdən də dəyərli.

Sən mənəviyyat və yüksək amallar uğrunda mübarizə şəhidisən. Sən bu şəhidliyə həmişə hazır idin:

Bu Şamilin haqq səsidiñ:
Dünya insan məhbəsidiñ.
Əcəl zəhər çeşməsidiñ,
Hamı ondan içəsidiñ.

Dünya bu gün sanki yetimləşib Sənsiz, yazıqlaşib, fağırlaşib Sənsiz! Bilirəm ki, uzun müddət dünyamızın ədəbi aləmin qəməti düzəlməyəcək Sənsiz. Sənin kimi ömür yolçularına, ölümüylə ölümün özünü belə şərəfləndirən, ölümündən doğulanlar üçündür bu misralar:

Bax, Sənə yaraşır – yaşadım demək,
Belə yaşayasan yaşayanda da...

Sənsiz Səninlə etdiyim söhbətimə beləcə nöqtə qoymaq isteyirəm. Ömür-gün yolunun ah-aməni, fəryadı, hay-harayı ilə dolu olan «Döz ürəyim, döz dağlara dönünçə»nın harayına qoşulub sabah söz-sənət bağ-çanın dərinliklərinə təkrar-təkrar baş vurmaqdan örträ ayağa qalxıram. Bir daha üzümü divardan asılmış, bu neçə saatda mənimlə həmdərd olan

şəklinə üz tutub deyirəm: Allah Sənə rəhmət eləsin, Ustad! Nə yaxşı ki, yazıb-yaratdıqlarınla, qurub qoyduqlarınla, işiqli mənəvi dünyanla bu fani dünyamızı zinətləndirdin... Yoxsa...

*Ələmdar Cabbarlı
Şair*

ESSE

Dizimizin taqəti idin, qurulu evimiz idin, gözümüzün nuru, zirvəmiz, dağımız, Dəlidağımız-Şamil Dəlidağımız idin. İndi sinəmizin dağışan. Yixılanda palid kimi dəy yerə, dizlərini bükə-bükə yixılma-deyərdin. Palid kimi yox ey, dağ kimi-Dəlidağ kimi yixıldın. Belimizi qırdın, dizimizi bükdün, evimizi yixdin...Səni təkcə insanlar ağlamadı: Dəlidağ nərə çəkdi, Murov haray saldı, bənövşə saçın yoldu, nərgiz yaxasın cirdi, Tərtər qan ağladı...Sənin haqqında xəbərlər eşitməyə alışmışdım. Təzə kitabı çıxdı-deyərdilər, ədəbiyyatımıza, elmimizə filan yeniliyi getirdi-deyərdilər. Filan qəzetdə məhşur yazıçılar, alımlar qazandığın uğurlardan, fəth elədiyin zirvələrdən yazdı deyərdilər. Filan qəzetdə gədə-güdələr bostanına daş atdı deyərdilər. Bu dəfə eşitdiyim xəbər heç bu xəbərlərə oxşamadı, heç sənə yaraşmadı-oldü dedilər.

Bu fani dünyada məni başa düşən-inandığım, sevdiyim, yaşamıyla nəfəs aldığım, ölümüylə ölüyüm beş-altı nəfərdən biri idin.

Mənə yazdığını şerlərin birində deyirsən:

- Sənə tapşırıram dönəbədənə, dayın kimi xidmət elə Vətənə! Vətənə sənin kimi xidmət eləmək üçün sən olmaq lazımdır. Sən olmaq üçünsə elə yenə də sən olmaq- Şamil Dəlidağ olmaq lazımdır-heç kəsin ola bilməyəcəyi-yüksələ biləmyəcəyi-Şamil Dəlidağ zirvəsi!

Arxivimdə ən son yazdığını bir yazı da durur-öz dəsti-xəttinlə, xəstə yatağında, ölümündən az əvvəl yazdığını bir yazı. Məni isə götürmək üçün dostlarından birinə yazdığını xahiş məktubu-hardasa geləcəyim üçün yol, çığır hesab elədiyim- indi isə mənə göz dağı olan bir yazı...

Sənin böyüklüyünü, dahiliyini-kimi itirdiyimizi hələ sonra anlayacaqıq, bəlkə heç sonra da anlamayacayıq.

Dünya xeyirxah bir insanı itirdi, Azərbaycan böyük şairini, alimini, ictimai xadimini, Kəlbəcər indiyədək yetirdiyi ən dahi insanı, Ağcakənd

yol göstərənini, ağsaqqalını, nəslimiz başçısını, anam qardaşını, bacılarım əziz dayısını, Ələmdar Cabbarlı ən yaxın şair dostunu, qələm yoldaşını itirdi.

And olsun Allaha daha mənim sənin yaşamadığın dünyaya zərrəcə marağım yoxdur. Əlvida demirəm-Ruhumuz görüşənədək!

*Osman Mirzəyev
Texnika elmləri namizədi*

Baş tutmayan son görüş

Şamil müəllim haqqında hələ orta məktəbdə oxuduğum zaman çox eşitmışdım. O vaxt Şamil müəllim Kəlbəcər Rayon Maarif Şöbəsinin müdürü idi. Hansı məclisə düşündünsə onun gördüyü işlərdən, tikirdiyi məktəblərdən, təhsil sahəsində qazandığı uğurlardan söhbət gedirdi. Onu görənlər bu adamın qeyri adı adam, tükənməz enerjiyə malik olduğunu söyləyirdilər.

Şamil müəllim maarif müdürü olduğu zaman doğurdanda təhsil sahəsində böyük uğurlar əldə edilmişdir. Təkcə bunu deyə bilərəm ki, o dövrdə yalnız bir kənddən hər il orta məktəbi qurtaran 20-25 nəfərin 10-u respublikanın ali məktəblərinə daxil olurdu.

Onunla mənim ilk görüşüm 1986-cı ildə oldu. O, vaxt mən tələbə idim. Şamil müəllim isə Kəlbəcər diyarşunaslıq muzeyinin direktoru idi. Tibb universitetində təhsil alan, Səudiyyə Ərabistanından olan dostum Nim Akramı rayonumuza qonaq dəvət etmişdim. Təbii ki, o vaxt Kəlbəcərə gedən hər bir kəs Şamil müəllimin yaratdığı muzeyə baş çəkər, min zəhmət bahasına başa gəlmış muzeyin gözəlliyyinə heyran qalardı. Mən də qonağımı Kəlbəcərin gözəllikləri ilə tanış etmək üçün muzeyə dəvət etdim. Muzeyi gəzdikdən sonra dostum bu muzeyin yaradıcısı ilə tanış olmaq arzusunda olduğunu bildirdi. Biz muzeyin işçilərinə Şamil müəllimlə görüşmək arzusunda olduğumuzu bildirdik. O, bizi məməniyyətlə qəbul etdi. Yenidən bizimlə birləşdə muzeyi gəzib, muzeyə toplanmış hər bir eksponat haqqında ətraflı məlumat verdi. Sonra isə qonağın gəlişi münasibəti ilə bizi nahara dəvət etdi. Hər ikimiz etiraz etsək də Şamil müəllim «qonağı lazıminca qarşılıamaq lazımdır,

yaxşı kişilər çörəyi ilə tanınar»-dedi. Sonradan öyrəndim ki, o kimliyindən asılı olmayaraq gələn hər bir qonağı beləcə qarşılıyib yola salır. Söhbət əsnasında hətta məlum oldu ki, Şamil müəllimin Dəməşq şəhərində də dostları vardır.

Onunla növbəti görüşüm 1993-cü ilin aprel ayında oldu. Artıq nə Kəlbəcər, nə də öz gözəlliyi ilə görənləri mat qoyan Kəlbəcər muzeyi var idi. Onun çox böyük kitabxanası, yüzlərlə tanınmış simaların səsləri yazılmış lentlər, Kəlbəcəri qarış-qarış gəzərək tarixi abidələr, yeraltı və yerüstü sərvətlər haqqında toplanmış video lentlər erməni quzdurları tərəfindən talanılmışdır.

Mən onu görəndə gözlərimə inanmadım. Necə də sarsılmışdım. Kökündən qopmuş əzəmətli palid ağacına bənzəyirdi. Bütün baş verənlərə inanmaq istəmirdi. Özünü inandırmağa çalışırdı ki, sanki bunlar bir yuxudur. Belə iş ola bilməz. Lakin artıq bu bir acı həqiqət idi. Onun həyatı bahasına, sağlamlığı bahasına qurub yaratdıqları artıq yox idi. Yağı düşmənlər illər uzunu ağır zəhmətlər bahasına başa gəlmiş belə bir sərvəti bir günün içində yağmalamış, talan etmişdilər.

Lakin o, özünü sindirmədi. Onun möhkəm iradəsi, dağ vüqarı, əyilməməzliyi bu çətin məqamdan çıxmaga ona kömək etdi. Şamil müəllim özündə güc, qüvvət toplayaraq əvvəlki tek yaradıcılıq işlərilə məşğul olmağa başladı və yazdı yaratdı. O, təslim olmadı, Bakı şəhərində yeni bir Kəlbəcər muzeyi yaratdı və bu muzeyə toplanmış eksponantların sərgisini keçirdi. Minlərlə adam bu sərginin nümayişinə gəldi və Şamil müəllimə ehsən dedi.

Şamil müəllimin kitablarını, onun haqqında yazılmış məqalələri, ürək sözlərini qarşıma qoyub fikirə gedirəm. Onu kimlər tanımır, kimlər onun haqqında xoş sözler deməmişdir. Böyük bir siyahı olmasına baxmayaraq onlardan bəzilərini sadalamaq isətyirəm:

Bəxtiyar Vahabzadə (xalq şairi), Xudu Məmmədov (akademianın müxbir üzvü), Teymur Bünyadov (akademik), Budaq Budaqov (akademik), Zaur Rzayev (general), Səfəralı Babayev (akademianın müxbir üzvü), Məmməd Araz (xalq şairi), Xəlil Rza Ulutürk (xalq şairi), Söhrab Tahir (xalq şairi), Nəbi Xəzri (xalq şairi), Qasim Qasımov (şair, alim), Qulu Xəlilli (yazıcı, tənqidçi alim), Sabir Rüstəmxanlı (şair), Şamo Arif (yazıcı, alim), Əhməd Həpo (kürd yazılıcısı), Yaqub Əsgərov (hüquqsünas), Yahya Kərimov (elmlər doktoru), Zəlimxan Yaqub (xalq şair), Hüseyn Kürdoğlu (şair, alim), Nəsib Nəbioğlu (şair), Məmməd Aslan (şair), Mürvət Qədimoğlu (şair), Əlövsət Ağalarov (jurnalist),

Baxış Hüseynov (alim, həkim), Hikmət Mahmud (geoloq, alim, şair), Telman Əliyev (elmlər doktoru), Kamil Həsənov (iqtisadçı, alim), İlyas Tapdıq (şair), Firudin Şimşek (alim, şair), İbrahim Babayev (alim, geoloq), Əli Mirzəyev (elmlər doktoru), Ələmşah Cəfərov (alim), Baba Mirzəyev (xalq artisti), Bəhrəm Sarıyev (alim, həkim), Mireli Qaşqay (akademik), Süleyman Rəhimov (xalq yazarı), Əli Vəliyev (xalq yazarı), Bəkir Nəbiyev (akademik)...

Şamil müəllimin hansı ixtisas sahibi olduğunu demək və təyin etmək çox çətin idi. O, riyaziyyat müəllimi olduğu halda filologiya elmləri namizədi idi. Bütün elmlərdən hali olan bu şəxs həkimlə-həkim, geoloqla-goloq, bioloqla-bioloq, tarixçilə-tarixçi, riyaziyyatçı ilə riyaziyatçı idi.

Onun mədəniyyət sahəsində ki, xidmətlərini nəzərə alaraq əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir. Lakin bu onun məşğul olduğu sahələrdən birinə verilən qiymət idi. Şamil müəllim özünü ədəbiyyat sahəsində sinamış və bir elmi tədqiqat institutunun görə biləcəyi qədər işlər görmüş, ədəbiyyatımıza və dilimizə çox qiymətli yeniliklər gətirmişdir.

Onun ədəbiyyatımıza gətirdiyi yeniliklərə misal olaraq dodaqdəyməz qəzəl, dodaqdəyməz törəmə qəzəl, dodaqdəyməz, əvvəl-axır, cinaslı qəzəl, dodaqdəyməz, cinaslı qəzəl, qoşa yarpaq törəmə qəzəl, bütün sözləri eyni hərflə başlayan qəzəlləri misal göstərmək olar. Bu yeniliklər haqqında «Təhsil problemləri» qəzetinin «43-44 (106-107) 11-20 sentyabr 2004-cü il tarixində geniş məlumat verilmişdir.

Şamil müəllim çox güclü qələm sahibi idi. O, tərənnüm etdiyi vətənin, torpağın, gözəlliklərini görməyənlərə sevdirməyi bacaran bir şair idi.

Şamil müəllimə 10-15 dəqiqə kifayət idi ki, qarşısındaki adamı ələ alıb, onun qəlbinə yol tapsın.

Bakıya gəldikdən sonra biz tez-tez zəngləşər və görüşərdik. Mən onun haqqında hər yerdə danışirdım və bu adamın qeyri adı bir adam olduğunu deyirdim. Şamil müəllim haqqında tez-tez ADNA-nın professoru, t.e.d., kafedra müdürü dostum İbrahim Həbibovla səhbətimiz olardı. Onun kitablarını oxuyub, fikir mübadiləsi aparırdıq. Onda İbrahim müəllim Şamil müəllimi şəxsən tanımadı. Təsadüf ələ gətirdi ki, Şamil müəllim Neft Akademiyasına mənim yanına gələn zaman İbrahim müəllimlə görüşdü və onlar arasında mehriban dostluq münasibəti yarandı.

... Son zamanlar Şamil müəllimin səhhətində ağırlaşma gedirdi. Ümüdümüzü üzmüdük. Ona zəng etməyə qorxurdum. Çünkü zəng edəndə xırıltılı səslə ağırlaşdığını deyirdi.

Adətən bir şey lazım olanda iki-üç gün ərzində nə vaxt vaxtinin olsa gəlib mənə dəyərsən deyərdi. Bir axşam gözləmədiyim halda telefon zəng çaldı. Qulaqlarımı inanmadım. Şamil müəllim idı. Səsi necə də açılmışdı. Əvvəlki gümrahlığı ilə danişirdi. Müalicələrin effekt verdiyini və artıq vəziyyətinin iki gündür yaxşılaşdığını dedi. Elə bildim dünyani mənə verdilər. Xeyli danişdiqu. Uşaqlarım Türkan, Tural və Şəhriyara şerlər yazmışdı. Uşaqlar onun şerlərini sevə-sevə öyrənərdilər və telefonda şerləri Şamil müəllimə deyərdilər. Bu Şamil müəllimin çox xoşuna gələrdi. Həkimlərin ona çox danişmağına icazə vermədiyini bildiyim üçün səhbəti yekunlaşdırmaq isteyirdim. O, bunu başa düşüb mane olma dedi:- Qoy uşaqların səsini eşidim. Uşaqların hər biri ilə xeyli danişdi. Sonra mənimlə danişib- İbrahim müəllimə şer yazmışam 5-ci gün saat 15⁰⁰-da golib apararsan. Mütləq gəl ha. 5-ci gün gözləyəcəm. Telefonu yerə qoyduqdan sonra sevincimin həddi-hüdudu yox idi. Fikirləqirdim ki, yazın gəlişi və müalicələr Şamil müəllimə yaxşı təsir edib, onun səhhətində dəyişiklik oldu. Sevincimi bölüsdürmək üçün İbrahim müəllimə zəng edib Şamil müəllimin vəziyyətinin yaxşılaşdığını söylədim. Biz qərara gəldik ki, şair Mirsəyyaf Zamanlını da götürüb Şamil müəllimin yanına gedək. Səhər işə gələndə saat 11⁰⁰ radələrində Şamil müəllimə zəng vurdum deyim ki, gəlirik yanına. Zəng vurduqda nəvəsi Gülgəz telefona cavab verdi. Mən Şamil müəllimi telefona çağırmağı xahiş etdim. O, boğula-boğula çətinliklə babam rəhmətə getdi deyə ağladı. Anı olaraq mənə elə gəldi ki, ayaqlarımın altından yer qaçı. Dünya başına uçdu. Uzun müddət özümə gəle bilmədim. Sonralar fikirləşirdim ki, O, hər şeyi qabaqcadan duyub, görə bildiyi kimi ölümünü də duymuş və məhz təkidlə mənə 5-ci gün gəlməyi tapşırıdı. Təssüflər olsun ki, son görüşümüz bize qismət olmadı.

Şamil müəllimin ölümü məni çox möhkəm sarsıtdı. Hətta deyərdim ki, indinin özündə mən bununla barişa bilmirəm. İnana bilmirəm ki, Şamil müəllim kimi bir adam əzrayıla təslim olarmış. Onun haqqında keçmişdə qalmış kimi danişa bilmirəm. Ömrünün sonuna qədər Şamil müəllim yorulmadı, yaşamaq, yazmaq eşi tükənmədi. Son dəqiqələrinə qədər yaradıcılıq işlərindən ayrılmadı. Artıq ölümündən xeyli keçməsinə baxmayaraq hər dəfə onu xatırlayanda qəhər məni boğur, gözlərim dolur. Şamil müəllimin ölümü Kəlbəcər itkisi qədər ağır və dözülməzdır.

Şamil müəllimi itirməklə bütün Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti çox şey itirdi. O, qeyri-adi yaddaşa malik canlı ensklopediya idi.

Allah Sizə rəhmət eləsin Şamil müəllim. Ruhun şad olsun. Mən hesab edirəm ki, Sizin narahat ruhunuz Kəlbəcər səmalarında dolaşır və O, yalnız Kəlbəcər torpaqları yağı düşməndən təmizləndikdən sonra rahatlıq tapacaq. Mən hesab edirəm ki, hər bir Şamil sevərin borcudur ki, torpaqlarımızın azad olunması üçün əlindən gələni etsin.

Allah Sizə rəhmət etsin!

*Dostəli Paşayev
Həkim*

Əvəzedilməz insan

20 may 2005-ci il səhər tezdən Əhməd müəllim telefonda ağlayaraq qəhərli səslə dedi ki, Şamil müəllim aramızdan getmişdir. Bu xəbərdən dəhşətə gəldim, sarsıldım. Əhməd müəllimin səsindəki qəhər, titrəyiş heç zaman yadimdən çıxmayacaq. Mən Şamil müəllimin vəfat etməsinə inana bilmirəm, daha doğrusu inanmaq istəmirəm. Onun qəlbi daim yaratmaq eşqi ilə vurmüşdür. Ona ölüm yaraşdır.

Şamil müəllim haqqında nə qədər yazılsa da onun fəaliyyətini eks etdirə bilməyəcəyik. Onda olan həyat eşqi yaradıcılıq qabiliyyəti hədsiz idi, çox zaman deyirlər ki, dünyada əvəz edilməz insanlar yoxdur. Mən isə deyerdim ki, Şamil müəllim kimi insanları əvəz etmək qeyri - mümkündür. Hələ uzun müddət biz onu hiss edəcəyik. Onun həyat-yaradıcılığı haqqında çox yazılacaq. Mən təkcə bir faktı demək istəyirəm: onu əvəz edən elə bir insan olmayacaq ki, bütün arxivləri axtarsın, yeni-yeni faktlar üzə çıxarsın, bizi öyrətsin. Mən Şamil müəllimin sağlığında da deyirdim ki, onu əvəz edən heç olmasa ondan öyrənmək istəyən heç kimimiz yoxdur. Bütün ömrü boyu o həmişə dəqiq faktlara söykənib. Onu istəməyən bədxahlara faktlarla cavab verib. Biz həmişə ondan öyrənmişik, ona arxayı olmuşuq ki, nə lazımlı olsa soruşub öyrənərik. İndi isə o bizi yetim qoymuşdur.

Şamil müəllimin bütün həyatı məktəb idi, nümunə idi. Ondan öyrənirdik valideynlərə hörmət etməyi. Heç yadimdən çıxmaz anası

vəfat edəndə o, necə ağlayırdı. Deyirlər ki, bütün insanlar anası öləndə ağlayır. Lakin Şamil müəllimin kədəri, ağlamağı qeyri-adi idi. Onun valideynlərinə sevgisi başqalarından fərqlənirdi. Mən həmişə gənclərimizə öz valideyinlərini Şamil müəllim kimi sevməyi tövsiyyə edirəm.

Şamil müəllimin aliləsi onun şah əsəri idi. O, gözəl ailə başçısı, yaxşı ata, əvəzsiz qardaş, hamiya kömək etməyi bacaran qohum idi. Bu səbəbdəndi ki, onun ailəsində əsl kürd ailəsinə, Azərbaycan ailəsinə xas olan ədəb-ərkan hökm sürür. Buna nümunə kimi, ona olan xidməti, qayğını göstərmək olar. Həkimlik sənətimlə əlaqədar çox ailələrdə oluram. Hər ailədə xəstəyə bu dərəcədə yüksək qulluq, nəvazış görmək olmur.

Şamil müəllimin itkisi çox ağırdı. O, hamımızın dostu, qardaşı, elimizin-obamızın ağsaqqalı, əvəzsiz ziyalımız, dara düşəndə arxamız, köməyimiz idi. Təsəllimiz ondadır ki, onun el arasında sevilən, hörmətli övladları, saysız-hesabsız əsərləri vardır.

Şamil itgisi bir gündə başa düşülən deyil. Təsadüfi deyil ki, vəfatından bir neçə gün sonra dünyanın 50-dan artıq mətbuu orqanında bu ağır itkidən kədər hisləri ifadə olunmuş, böyük şəxsiyyətin vəfati ilə əlaqədər müxtəlif nekroloqlar və başsağlığı dərc olunmuşdur. Azərbaycanın demək olar ki, bütün bölgələrində göndərilən teleqrammalarda, dünyanın müxtəlif yerlərindən edilən telefon zənglərində, internet saytlarında bu itki ilə bağlı kədərini bildirənlərin sayı yüzlərlədir.

Allahdan Şamil müəllimə rəhmət diləyirəm, qəbri nurla dolsun deyirəm. Onzas da onun yeri behiştlikdir. Onun xatirəsi qəlbimizdə qalacaqdır.

*Rafayıl Mayıləv
Şair*

Heyf Sizə

Ay ustad, haqq dünyasına qovuşmağınızdan az qala bir il keçir, ancaq əbədi ayrılmımdan bir gün əvvəl sizinlə bir yerdə keçirdiyim bir

neçə saatın ləzzətini, və sonrakı günün faciəsini mən bu gün də hələ yaşıyram.

Səhərisi gün gəlib arxivlərinin sahmana salınması işində köməyimi arzulayanda mən həmişəki kimi sevindim və gələcəyimə söz verdim. Həyat idealim hesab etdiyim insanla təmasda olmaq üçün hər şans mənim üçün şərəf idi.

Sizə həmişə qibtə etmişəm, tarix yüz ildə bir dəfə sizi kimi şəxsiyyətləri bize bəxş edir, mən qürur duyuram ki, siz kimi şəxsiyyət mənim ustadım olub.

Anadan olduğum Laçın rayonunun Şeylanlı kənd orta məktəbinin təşkil olunması və tikilməsində əməyi olan həmkəndləm və qohumum Novruz müəllim deyirdi ki, həmən məktəbin ərsəyə gəlməsində Şamil müəllimin rolu az olmayıb. Bir vaxtlar kəndimizdə məktəbsizikdən əziyyət çəkəndə sizin şəxsən Maarif Nazirliyi səviyyəsində müdaxilənizdən sonra məktəb binası tikilib. Bütün təhsilli Şeylanlılar bu yaxşılığın bəhrəsini indi də görür və sizin əməyinizi yüksək qiymətləndirir.

Sizi tanışından gündən kimliyindən asılı olmayaraq insanlara təmənnasız əl uzatığınızın şahidi olmuşam. Eviniz həmişə qonaq-qaraqlı, süfrəniz həmişə açıq olub.

Hələ orta məktəbdə oxuduğum illərdə «Laçın» qəzetində nəşr olunan və əlimə keçən kitablarınızdakı şerləri həvəslə oxuyub əzbərləyirdim. Elə o vaxtdan üzünüzü görmədən poeziyanızın və şəxsiyyətinizin vurğunu olmuşam.

Kəndimizin ağsaqqalı şair Kürd Mehbalının dilindən heç vaxt düşmürdüñüz. Həmişə sizin haqqınızda danişar, şerlərinizi dilə gətirər və hamiya siizi nümunə göstərərdi. Yadimdadır, Şeylanlı kənd mülliimləri necə sizin «Təkəri şisdən» adlı təcnisinizin bədii məziyyətlərini xirdalamaq üçün əsl poeziya müsabiqəsi keçirildilər.

Sonra sizin yaradıcılığınızla daha yaxından tanış olandan sonra ədəbiyyatımıza bəxş etdiyiniz yeniliklər məni heyrətə gətirdi. Saysız-hesabsız yeni şer növləri, dünyada anoloqu olmayan lügətlər məni sizin tilsiminizə saldı. Bəzi şairlər bəzən bir beytlik şerləri öyünürək, siz isə cild-cild kitablara yerləşməyən yeniliklərlə Azərbaycan poeziyasını bəzədiniz. «Mənzum cinaslar» kitabınızdakı yüz mənalı və digər çoxsaylı cinasla yazılmış mənzum şerləriniz yüz illər bundan sonra da tədqiqatçıların nəzər-diqqətində olacaq. Sizin «Dodaqdəyməzlər», «Şerdə yeniliklər», «Azərbaycan dilinin qafiyə lügəti», «Min suala min

cavab» və s. kitablarınızdakı yeni deyimləri, dodaqdəyməzlərlə və cinaslarla cilanmış şer nümunələrini və poemaları oxuduqca heyran olursan.

Sizinlə ilk tanışlığım da bir şirin xatirə kimi yadına düşür. O vaxtlar Qarabağda, daha sonra Beyləqan bölgəsinin Hərami düzündə işgalçı ermənilərlə qarşı döyüşüb 1994-cü ilin aprel ayında mövqə döyüşlərinin birində ağır yaralanandan sonra hərbidən təxris olundum və Bakı şəhərində məskunlaşdım. İlk pənah gitirdiyim yerlərdən biri də Bakıda yenidən qurulan Kəlbəcər diyarşunaslıq muzeyi oldu. Sizin Kəlbəcər itgisindən, digər torpaqlarımızın xəyanət və fərsizlik nəticəsində düşmənə verilməsi haqqında ürək yanğısı ilə danışmağınız hələ də qulağında cingildəyir. Kəlbəcəri tərk etməyən ananınızı hansı müsibətlərlə çıxardığınızı nəql edəndə doğma Laçınmda uyuyan anamın məzarı gəldi gözümün önünə. İstər-istəməz əlim döş cibimə getdi və həyəcanla hərbidən verilən xasiyyətnaməni sizə uzatdım və qeyri-təvazökarcasına səsimi ucaltdım : «Qəm yemə, Şamil əmi, görün qardaşınız oğlu neçə düşmən məhv edib, onun tankını sıradan çıxarıb və bundan sonra da düşmənə aman verməyəcəkdir». O kağızı oxudu, gözümün içində dik baxıb dedi: «Heyf size, sizi kimi qəhrəmanların əziyyətini puça çıxardı xəyanətkarlar». Mən də indi sizildayaraq həmin sözləri sizin üçün təkrar edirəm: «Heyf size, Şamil əmi». Sizin əyninizə əsgər paltarı geyib Kəlbəcərin müdafiəsi, əsgərlərin ruh düşgünlüyüne düşməməsi üçün gördüğüm işlərdən xəbərdar idim. Əfsuslar olsun ki, Siz ixtiyar sahibi deyildiniz.

Əlimə qələm alıb ürəyimi şerə-yaziya köçürməkdə, ümumiyyətlə, bir mənəvi ata kimi üstümdə əməyiniz çox olub. «Vətən haraylayır çağırır bizi» adlı ilk kitabımı redaktə edən də siz oldunuz. Sizə «ustadım» deməklə böyük fəxarət duyuram.

Sizin haqqınızda aramlı, həyəcansız yazmaq mümkün deyil. Siz əbədiyyətə qovuşan gündən ürəyimə bir tənhalıq hakim oldu, dünya sanki boşaldı, hər addımda yeriniz göründü. Bu dərdi, bu tənhalığı ancaq Laçın dərdi ilə müqayisə edə bilərəm.

Sizinlə bir gün önce keçirdiyim saatlar bir kino lenti kimi gözlərim önungdə canlanır. Sizin haqqınızda yazılar olan və sizin özünüzün məqalələri çap olunmuş qəzetləri tarixlərinə uyğun ardıcıl cildləməkdə davam etdim. Onların içində nələr yox idi: publisist yazılar, nəzmlə, nəşrlə yazılın digər yazılarınız, sizin yaradıcılığınız və ictimai fəaliyyətinizə həsr olunan saysız-hesabsız yazılar. Axı, niyə siz bunları

DƏLİDAĞIN ÖZÜ KİMİ

məhz həmin günlər səliqə-sahmana salırdınız? Gözlərinizdə həyat eşqi görsəm də solğun sıfətiniz məni yaman narahat edirdi. Ürəyimdə sizin öz şerinizi piçildayırdım:

Sən dözülməz bəlalara dözmüşən,
Döz ürəyim, döz daqlara dönünçə.
İncitmişəm, bəlkə məndən bezmisən?
Sal qayasan, həm də çiçəkdən incə,
Döz ürəyim, döz daqlara dönünçə.

Özümü aldatmağa çalışırdım ki, üç dəfə infarkt keçirdiyiniz ürəyiniz bir az dözməlidir...Nazılə ana nə qədər çalışdısa yemək yemək istəmədin. O yana-yana şitkaytləndi ki, Şamil əməni heç vaxt yemək sonalayan olmayıb, indi heç nəyə iştahı yoxdu. Nazılə xanım yenə təkid etdi ki, nə istəyirsən hazırlayaq. O isə həsrətlə iki arzusunu dilinə gətirdi: «Gedin, Dəlidağdan qar gətirin mənə, bir də dədəmin bulağından bir ovuc su». Nazılə ana «gözüm görseydi istədiklərini sənə çatdırardım» deyəndə məni qəhər boğdu. Düşmən işğalında olan bu yerlərə əlimiz çatmadı olmuşdu. Sonra nədənsə siz həyatda üzləşdiyiniz çətinliklərdən söz açdırınız. Sizin başınıza gələn haqsızlıqlardan danışdırınız, fəxrlə qurduğunuz-yaratdığınız işləri sadaladınız, nəsillərə qoyduğunuz izləri xatırlatdırınız, sanki qeyri-ixtiyari bir hesabat verdiniz. Hardasa narahatlığını hiss etsəm də, digər tərəfdən bir az rahatlığını da hiss etdim. Siz mənalı və şərəfli ömür keçidiyiniz üçün rahat idiniz. Yenə sizin misralar dilimdə səsləndi:

Gel demə bağçada min gül əkərəm,
Neçəsin əkmisən, sən onu göstər.
Demə el yükünü mən də çəkərəm,
Nə qədər çəkəmisən, sən onu göstər.

Doğrudan da, ay ustad, əkdiyin güllər heç vaxt solmayacaq. Daim yükünü çəkdiyin elin səni unutmayacaq. Həmən gün gördüyün işlər haqqında gündəliynə yazdıqlarını mənə oxudum. Həmişə məni yola saldıığın halda bu gün məni yola salmağa taqətin qalmamışdı. Bu səninlə sonuncu saqlaşmam oldu. Həmən gecə yuxum ərşə çəkildi. Gün təzə işıqlaşmışdı ki, sənin rəhmətə getdin xəberini eştidim, sanki ayaq üstə

qurudum və özümü heç nə ilə ovuda bilmədim. Dərdinə el ağlayırdı. O səhərin faciəsi gözümüzün önündən hələ də getmir.

Siz Azərbaycan – Kürd xalqlarının tarixi dostluğu ilə fəxr edirdiniz, bütün həyatınız boyu da bu dostluğun carcısına çevrildiniz. Bu dostluğa xələl gətirmək istəyən və düşmən topuna mərmi qoyanlarla həmişə barışmaz oldunuz. Heç vaxt kurd əslinizi danmadınız, lakin kurd xalqından çox Azərbaycana xidmət elədiniz, ona olan sədaqəti bütün qan qardaşlarınıza da aşılıdınız.

Bilirəm, indi ruhunuz gedib doğma Kəlbəcəri gəzib dolaşır. Allahdan sizə rəhmət, qəbriniziə nur diləyirəm

Sizin haqqınızda demək istədiklərim qalın-qalın kitablara sığmaz. Həyəcandan indi yazdıqları da bir az rabitəsiz oldu, ay ustad. Ümid edirəm bunu mənə bağışlarsan, cünki sən həmişə böyük ürək sahibi olmusan:

Bu fani dünyada yoxdu etibar,
Ay ustadım, hər an yerin görünür.
Könül şəhrim yaman olub tarimar,
Ay ustadım, hər an yerin görünür.

Ələmdar Keşəkli Şair

Ürəklərdə heykəlləşən İnsan

Həmişə elimə qələm alıb bu sevimli insan haqqında yazmaq istəmişəm. Amma onun haqqında keçmiş zamanda yazmaq mənim üçün o qədər ağır olub ki, xatirələrimi yazıb sona çatdırı bilməmişəm. Şamil əmi kimi yaradıcı adamlar daha çox ürəklərdə yaşayıb heykəlləşirlər.

Mən onu çoxdan tanıydım. Lakin son beş ildə daha yaxın təmasda olduq Şamil əmiylə. Tez-tez görüşər, şerlərimi ona oxuyar, dəyərili məsləhətlər alardım. O həmişə Kəlbəcərdən danişardı. Vətən həsrəti, yurd yanğısı qəlbindən silinmirdi. Elə bu dərd də Şamil əmini aramızdan tez apardı.

DƏLİDAĞIN ÖZÜ KİMİ

Şamil Dəlidağ mənim üçün bir mövzu və ilham çeşməsi idi. Ona çoxlu şerlər həsr etmişəm. 75 illiyinə yazdığını «Olmusan» rədifişli şerim onlardan biridir:

Axan gur çeşmədir ilham aləmin,
Mənalar, mətləblər yazıb qələmin.
Zəhmətdir sevimli sirdaşın sənin,
Əmək medanında sultan olmusan.

Şamil müəllim novator şair idi. Ədəbiyyatımızda törəmə şeir janrını ilk dəfə o işləyib hazırlamışdı. Bu janrda yazan beşinci adam da mən idim. Dədə Şamil mənim törəmə bayatılarımı çox bəyənirdi və məni həvəsləndirirdi: «Yaxşı bayatı yazırsan, belə getse Sarı Aşıqa catacaqsan, ay Ələmdar».

Məni Şamil müəllimə təkcə sənət dostluğu bağlamırdı. Həm də onun oğlanları Xalid və Bərzani ilə tələbə yoldaşı idim. Bu gün Şamil əmi aramızda yoxdur. Amma mənən qəlbimizdədir. Qəlbə nəqs olunanlar isə heç vaxt pozulmur, əbədi olaraq orda qalır.

Şamil Dəlidağın ölümü hamımıza böyük dərd oldu. O vaxt bu dərddən özümüzi ovundurmaq üçün mən də silsilə şerlər yazdım. Təsəlli tapmasam da, dərdimi kağız-qələmlə bölüşə bildim:

Vətən deyə-deyə getdin dünyadan,
Bu il qara gəldi yaz, Dədə Şamil.
Kaman inildəyir, tar ağı deyir,
Kərəmini çalır saz, Dədə Şamil.

Yazdıqlarım baxılmamış qalıbdır,
Yurd-yuvani yağı düşmən alıbdır.
Allah bizi ağır dərdə salıbdır,
Yəqin bu az imiş az, Dədə Şamil.

Sənziz Kəlbəcərin gülləri solub,
Nazilə xanımın gözləri dolub.
Ələmdara ağır zülmlər olub,
Kimə deyim dərdi yaz, Dədə Şamil.

*Paşa Ağaoğlu
Sair*

Heyf Şamil Dədədən

40-45 il bundan əvvəl el-obada həvəslə oxunan el deyimi kimi qəbul olunmuş şeirlər sonradan bizlərə məlum olub ki, bunların hamısı Şamil Əsgərovundur.

Şamil Əsgərov haqqında çox eşitmışdım, şeirlərini çox oxumuşdum, özünü görmək arzusunda olsam da qismət olmamışdı, ilk tanışlığımız təsadüfdən olmuşdu. 1974-cü ilin aprel ayı idi. Göyçəyə Yunis Abdullayevin qızının toyuna çağırıldım. Məclis çox böyük olduğundan sağlıqlar region-region deyildirdi. Naxçıvan regionundan mənə söz verildi. Mən sağlıqda Şamil Əsgərovun bir neçə lirik şerini dedim. Bütün məclis mənə maraqla quraq asdı, hətta mənə alqışladılar da.

Gəzmək üçün çölə çıxdım. Bir oğlan mənə yaxınlaşdı. Səhv etmirəmsə, adı Məhyəddin idi. Dedi ki, mənim müdürümün şerlərini yaxşı dedin, yaxşı hafizən var. Əlavə etdi ki, indi özü sağlam deyir. Toyxanaya qaçdım. Şamil Əsgərovu ilk dəfə orada gördüm. Bu vaxtdan 31 il keçir. İnanın mənim səmimiyyətimə, elə bil 31 bir gün keçir.

Rayona qayıdır məndən toy necə keçdi soruşan dost-tanışa hadisəni danışanda məni təbrik edənlər oldu ki, sən belə bir dahi adamlı tanış olmuşsan, hətta yaxşı yadımdadair ki, dostum Siyafər mənə sataşdı ki, sən də elə bilmisən ki, sağlam deyəndə toydakılar sənə əl çalıblar...

O gündən Şamil Səlim oğlu Əsgərov öz insanlığı, əmrliyi, nəcibliyi, qayğıkeşliyi, təvazökarlığı, hər an dösta yanmağı, dost problemlərini öz problemlərdən qabağa salmağı, uşaqla uşaql, böyüklə böyük kimi rəfdar etməyi, həm təmiz həm kövrək qəlbə sadalanmayan minlərlə insani keyfiyyəti sayəsində böyük bir Şamilsevərlər ordusunun başçısı olmuşdur.

İnsanlıq prizmasından baxmağı bacaran hər bir insan ilk görüşdə Şamil Əsgərovun pərəstişkarına çevrildi. Bu halnan minlərlə misal götirmək olar. Birini xatırlamaq isteyirəm. 4-5 il bundan əvvəl dostum Mehdi müəllimdən xahiş etdim ki, Şamil Əsgərov xəstələnib ona dəymək lazımdı. Getdik. İlk baxışdan Şamil müəllim o qədər xoş təsir bağışlamışdı ki, ondan sonraki günlər Mehdi müəllim özü mənə tələsidirdi ki, tez gəl Dədəyə(Şamil müəllimə hamımız Dədə deyərdik)

DƏLİDAĞIN ÖZÜ KİMİ


baş çəkək, Mehdi müəllim müalicəni özü aparırdı, hər gün Dədənin vəziyyəti yaxşılaşanda uşaq kimi sevinirdi.

Hər bir insanın həyatında yadda qalan anlar olur, mənim həyatımda isə 21 may tezdən Mehdi Qurbanovun mənə etdiyi zəng: -Bilirsən nə olub... O boğula-boğula danışırkı, ağlaya-ağlaya dedi ki, dədə daha yoxdu.

Mağarı görəndə özümü saxlaya bilməyəcəyimi bildiyimdən bizi qarşılayan Xalidə, Bərzaniyə duruş vermədən çadırı keçdim. Başda asılmış şəklinə baxa bilmədiyimdən dodağımı dışleyib, başımı aşağı saldım, Xalid gəlib bizlə oturanda özümü saxlaya bilməyib içün-için ağladım, göz yaşlarını saxlaya bilmirdim yaxşı ki, Xalid hiss etmişdi deyə getdi. Mehdi müəllimi yola salanda xahiş etdi ki, Dədənin otağına baxmaq istəyirik. Otaqda olduğum anlarda heç nə yadımda deyil qulağında qalan öz hıçkırığım, bir də Mehdi müəllimin: «Ay Dədə Şamil» deyə-deyə inildəməsi idi. Heyif Şamil Dədədən! O əbədiyyətə qovuşdu, canı qədər sevdiyi Azərbaycan torpağına qovuşdu. Özü demişkən:

Sonu var, olsa da ömrümüz ləziz,
Şamiləm, qoynunda bəs nə qoyum iz.
Qurbanın olmağa canımdan əziz –
Pay tapa bilmədim, Azərbaycanım!

DƏLİDAĞIN ÖZÜ KİMİ



Sənli günlərimiz



Sənli günlərimiz

DƏLİDAĞIN ÖZÜ KİMİ



Sənli günlərimiz

DƏLİDAĞIN ÖZÜ KİMİ



Sənli günlərimiz



Sənli günlərimiz

DƏLİDAĞIN ÖZÜ KİMİ




Sənli günlərimiz

DƏLİDAĞIN ÖZÜ KİMİ



Şamil Dəlidağ və Əlövsət Ağalarov



Sənli günlərimiz

Kitabın içindəkilər

Xəlil Rza

Müqəddimə əvəzi.....3

Birinci və sonuncu yubiley

Mürvət Qədimoglu Həkəri

Yaddaşlara yazılan görüş6

Yubileydəki çıxışların xülasəsi

<i>Söhrab Tahir</i>	14
<i>Bəkir Nəbiyev</i>	15
<i>Şahlar Əsgərov</i>	16
<i>Şəsən Mirzəyev</i>	17
<i>Budaq Budaqov</i>	17
<i>Qabil</i>	19
<i>Vaqif Arzumanlı</i>	19
<i>Şahbaz Muradov</i>	20
<i>Baba Mahmudoğlu</i>	22
<i>İnqlab Nadirov</i>	24
<i>Haqverdi Behbudzadə</i>	31
<i>Hikmət Mahmud</i>	32
<i>Tofiq Hacıyev</i>	32
<i>Saday Musayev</i>	33
<i>Sahib Əkbərov</i>	33
<i>Canbaxış Cəfərov</i>	34
<i>Nicat Mikayılov</i>	35
<i>Adil Cəmil</i>	35
<i>Şahmar Elbrus</i>	36
<i>Rasim Qasımov</i>	36
<i>Mirsəyyaf</i>	37

75 ilə sığmayan ömür

<i>Azərbaycan Yazuçular Birliyinin təbriki.....</i>	39
<i>Şirindil Alişanlı</i>	
<i>Dəlidağın qardaşı.....</i>	40
<i>Ələmdar Cabbarlı</i>	
<i>Daş qartal.....</i>	44
<i>Gözəl Ramizqızı</i>	
<i>Vətən, xalq üçün döyünən ürək.....</i>	46
<i>Teyfur Çələbi</i>	
<i>Yaş da öz işini gördü, baş da, üstəlik daş da.....</i>	50
<i>Faiq Balabəyli</i>	
<i>Şamil Dəlidağ haqqında bir neçə kəlmə.....</i>	51
<i>Məhəmməd Nərimanoğlu</i>	
<i>İnsan əli boz tikani, istəsə gülə döndərər.....</i>	53
<i>Kifayət Umudqızı</i>	
<i>Dəlidağın yadigarı.....</i>	57

Belə adamlarsız ömrün mənası olmaz

Cəmil Əlibəyov

<i>Nə yaxşı ki Şamil varmış.....</i>	74
<i>Əlövəsət Ağalarov</i>	
<i>Dəlidağın daş qartalı, yaxud Şamil Əsgərin yaralı ürəyinə qoyulmuş diaqnozun əsl adı.....</i>	79
<i>Qulu Xəllilli</i>	
<i>Hər şeydən keçilər, Vətən keçilməz.....</i>	83
<i>Hikmət Mahmud</i>	
<i>Geoloqların yaxın dostu</i>	85
<i>Baxış Hüseynov</i>	
<i>Əsl insan, əsl dost.....</i>	86
<i>Sədaqət Kərimova</i>	
<i>Dəlidağsız Dəlidağ.....</i>	89
<i>Tomas Qolts</i>	
<i>Alovlanan kitabxana.....</i>	93

İbrahim Babayev

El-oba qəlbində sevilən oğul.....	95
<i>Sabir Yaqub</i>	
Sözümün canı var.....	98
<i>Oktay Rza</i>	
Qarşılıyacaq.....	102
<i>Telman Əliyev</i>	
Dəlidağın ağıllı oğlu.....	104
<i>Əli Kazimov</i>	
Maarif pərvanəsi.....	108
<i>Ələmşah Cəfərov</i>	
Mədəniyyət fədaisi - əməkdar mədəniyyət işçisi.....	114

Bu dağlar kimə qaldı*Teymur Bünyadov*

Dağ vüqarlı dağlar oğlu.....	117
<i>Söhrab Tahir</i>	
Kəlbəcər güllərindən hörülmüş poeziya çələngi.....	121
<i>Şamo Arif</i>	
Dağlarsız Qalan Şamil.....	123

Dəlidağın torpaq yanğısı*Elman Qafar*

«Muzeyi köçürmək istədiyimə görə məni təxribatçı adlandırdılar»	139
<i>Musa Axundov</i>	
Kəlbəcər niyə işgal olundu.....	143
<i>Amil Novruzov</i>	
İtənlər və itməyənlər.....	150
<i>Şamil Dəlidag</i>	
Bu dağlar kimə qaldı?.....	157
<i>Şamil Əsgərov</i>	
Kəlbəcər - Azərbaycanın zümrüd tacı.....	162

<i>Şamil Əsgərov</i>	
Kəlbəcər - zəngin sərvətlər xəzinəsi.....	165
<i>Şamil Əsgərov</i>	
Kəlbəcərdə nələr qaldı.....	169

Bir anam kürd, bir anam od

<i>Şamil Əsgərov</i>	
Əlacımız sarsılmaz birliyimizdədir.....	178
<i>Şamil Əsgərov</i>	
«Roje nu» erməni fitnəkarlığını ifşa edir.....	184
<i>Şamil Əsgərov</i>	
Azərbaycanda kürd problemi yoxdur, onu yaratmaq istəyən var.....	193
«Qarabağ» qəzeti üzr istəyib.....	195
«Addım» qəzeti təkzib verib	195
<i>Samo Arif</i>	
«Səviyyə»	196
Kaş Şamil qeyrətdə olaydı hamı.....	199
<i>Şamil Dəlidağ</i>	
Azərbaycan kürdləri.....	202

Daim yeniliklər axtarışında

<i>Nəbi Xəzri</i>	
Dilimizə və ədəbiyyatımıza böyük xidmət nümunəsi.....	216
<i>Budaq Budaqov</i>	
Filologiya elminə yeni addım.....	221
<i>Mürvət Qədimoglu</i>	
Ədəbiyyatımızın və dilimizin inkişafında yeniliklər.....	225
<i>Mərkəz Qacar</i>	
O bir institutun işini görüb	236
<i>Firudin Şimşək</i>	
Azərbaycan folkloruna qiymətli töhfə.....	237

Muzeyləşən ömür

Ramiz Nəcəfli

Girov muzey.....246

Nazılə Həmzəyeva

Kəlbəcər xatirələri.....250

Şamil Dəlidəğin söz incilərindən

Deyirsən	253
Çəkər.....	253
Yazılmış	254
Sən oldun.....	254
Bildir.....	255
Sağallam.....	256
Etibarsız.....	256
Yerinə.....	257
Gül incə	257
Mən nəçiyəm ki	258
Nə deyirəm	258
Kimi	259
Birinə	259
Döndərər.....	260
Yıxılma.....	260
Olmaز.....	261
Dədə dostu.....	261
Öyrəن.....	262
Kaş olmayaydı.....	262
Dördlüklər	263
Rübailər.....	263
Bu dünya.....	264
Olmasayı.....	265
Çətin.....	266
Tapa bilmədim.....	266
Olur.....	267

İncimə.....	267
Şeşələnməsin.....	268
Deyil.....	269
Gördüm.....	270
Var.....	271
Günahkardı.....	271
Kişinin bir ləçəri var.....	272
Gəzirəm.....	272
Gördüm.....	273
Gəzirəm mən.....	274
Yoxdu.....	275
Gör nə günə düşmüşəm.....	275
Gəzirəm.....	276
Hardan alım Kəlbəcəri.....	277
Dünyadı.....	279
Demərəm	280
Ölsəm ağlamasın dərdimə heç kəs.....	280
Gör nə gündəyəm.....	281
Vəsiyyət.....	283
Maraqlı əhvalatlar	287
Şamil Dəlidağa ithaf olan şerlər.....	304

Ölümdən doğulan ömür və ya sənziz səninlə

Bəkir Nəbiyev

Tərlan oylağında sar ola bilməz.....	355
--------------------------------------	-----

Teymur Bünyadov

Əzizim-dost mehribanıム.....	356
-----------------------------	-----

Knyaz Mirzəyev

O bir məhəng daşıdır.....	357
---------------------------	-----

Şahlar Əsgərov

Vətənə məftun ziyalı.....	360
---------------------------	-----

Məmməd Aslan

Əsarətdə qalan yurdun abidə insanları Dəlidağın özü kimi.	362
---	-----

İlyas Tapdıq

Dəlidağ olduğunu bilirdik.....	366
--------------------------------	-----

<i>Əhməd Həpo</i>	
Pira Hemyar	368
<i>Oktay Rza</i>	
Əbədiləşdi.....	372
<i>Hikmət Mahmud</i>	
Dəlidağa dağ çəkdi Şamil Dəlidağ itkisi	374
<i>İbrahim Həbibov</i>	
Üç görüşün tarixçəsi.....	376
<i>Kamil Həsənov</i>	
Bütöv insan.....	380
<i>Mürvət Qədimoğlu</i>	
Sənsiz səninlə söhbətim.....	382
<i>Ələmdar Cabbarlı</i>	
Esse.....	390
<i>Osman Mirzəyev</i>	
Baş tutmayan son görüş.....	391
<i>Dostəli Paşayev</i>	
Əvvəzedilməz insan.....	395
<i>Rəfayıl Mayilov</i>	
Heyf Sizə	396
<i>Ələmdar Geştəkli</i>	400
<i>Paşa Ağaoğlu</i>	
Heyf Şamil Dədədən	402
Kitabın içindəkilər.....	409

*Kompüter tərtibçisi
Reyhan Cəfərova*

*Korrektorlar
Təhminə və Zülfüyyə Əsgərovalar*

Formatı 60x84^{1/16}.
Ofset çapı. Şərti çap vərəqi 30.
Sifariş №17. Tirajı 250.

“RS Poliqraf” MMC-də
hazır diapositivlərdən çap olunmuşdur.



PDF:

Enstituya Kurdi ya Qefqasyayê

Web:

<https://www.ensiklopediyakurdi.com/>

Tel.:

+7 918 073 48 79

